

Somerset
Moem

MÜASIR DÜNYA ƏDƏBİYYATI



Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi
haqqında” 2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

“Şərq-Qərb”
Bakı – 2010

William Somerset Maugham

S
M

Somerset Moem

SEÇİLMİŞ ƏSƏRLƏRİ



MÜASİR DÜNYA ƏDƏBİYYATI

“Şərq-Qərb”
Bakı – 2010

ISBN 978-9952-448-72-6

Tərcümə edəni ve ön sözün müəllifi:	Yaşar
Redaktorlar:	Aqşin Dadaşov Şöle Zeynalova
Korrektorlar:	Aqşin Məsimov İbrahim Hümbətov
Bədii tərtibat ve dizaynının müəllifi:	Tərlan Qorçu
Kompüter düzümü:	Hikmət Aydinoğlu Rizvan Ələsgər

Somerset Moem. Seçilmiş əsərləri.

Bakı: "Şərq-Qərb", 2010, 480 səh.

Mətn: Bakı Slavyan Universiteti, "Kitab aləmi" NPM, 2010
Bədii tərtibat, səhifələnmə: "Tutu" nəşriyyatı, 2010
© "Şərq-Qərb" ASC, 2010

AYDINLIĞA CAN ATAN YAZIÇI

Uilyam Somerset Moemin (1874-1965) "Lambetli Liza" adlı romanının dərc olunduğu ilk kitabı 1897-ci ilə, sağlığında işiq üzü görən "Keçmişə nəzər" adlı avto-bioqrafik qeydlərdən ibarət son kitabı isə 1962-ci ilə təsadüf edir. Büyük ingilis nasiri, dramaturqu, esseisti, ədəbi tənqidçisi Somerset Moemin bu altmış beş illik yaradıcı ömrü saysız-hesabsız romanlar, novellalar, pyeslər, esselər, məqalələr və s. ilə zəngin olub.

5

Moem birnəfəsə, yüngül oxunur. Amma bu yün-güllüyün arxasında üslub üzərində ağır və cilalı iş, yüksək peşəkarlıq, söz və düşüncə mədəniyyəti dayanır.

XX əsr ingilis ədəbiyyatı klassikləri ilə bir cərgədə yer alan Moem 1874-cü ildə Parisdə Britaniya səfirliyi işçisinin ailəsində dünyaya göz açıb. Valideynlərini erkən itirən yazıçı İngiltərənin cənub-qərbindəki Uitstebi şəhərində yaşayan əmisinin himayəsi altında böyüyüb. Öz şəxsi taleyi yazıcının yaradıcılığına əsaslı təsir göstərib. Belə ki, Moem oxuduqlarından çox eşitdiklərinə, gördüklərinə, duyduqlarına, daha doğrusu, kitabdan çox həyata inanıb.

Somerset Moemin ədəbi taleyi yazıcının özünün də etiraf etdiyi kimi, uğurlu alınıb. Artıq ilk qələm təcrübəsi yaradıcı mühitdə əks-səda doğurduğundan gələcək yazıçı tibbi təhsil almasına baxmayaraq, ömrünü ədəbiyyata həsr etmək qərarına gəlir. O, pyeslərinin səhnəyə yol açması üçün çox çətinliklərdən keçməli olur və onlar ilk təqdimatdaca özlərinə sabit mövqe, sadıq tamaşaçı qazanır. Doğrudur, bu gün həmin səhnə əsərləri yazıcının roman və hekayələri ilə müqayisədə bir qədər unudulsa da, Somerset Moem bir vaxtlar məhz həmin səhnə əsərlərinin hesabına özünü maddi cəhətdən təmin edərək, bu nəşr əsərlərini yarada bilmışdır.

Yeri gəlmışkən, Moemin əsərlərində puldan tez-tez söhbət düşür, bəzən isə pul hətta bütün süjeti əhatə edir. Moem deyirdi ki, pul üçün deyil, onu narahat edən mövzuların, həyatda rastlaşıdı xarakterlərin, tiplərin, öz düşüncəsinin əsirliyindən xilas olmaq üçün yazır, amma əger bu yaradıcı əməyi həm də ona pul gətirirsə, ürəyi istəyəni yazmaq üçün maddi təminatdan imtina etməzdı.

Bax elə bu səbəbdən də Moem digər sənətlər kimi yazıçılığa da gəlirli iş kimi baxmaqdə qəbahətli bir şey görmür, əksinə, bundan şərəf duyurdu. Bununla yanaşı, yazıçılığı heç də əlahiddə bir sənət, yazıçının əlahiddə sənət sahibi hesab etmirdi: “Sənətkar heç bir əsasla digər insanlara yuxarıdan aşağı baxa bil-məz. Əgər o, özünü daha vacib şəxs sayırsa, özünü başqalarından fərqləndirirsə, onda onun adamlıqda yeri yoxdur”.

Amma şəxsi mövqeyindən fərqli olaraq, Moemin əksər əsərlərində bütün mənalarda adı insanla müqayisədə sənətkar daha üstün tutulur – “Teatr” romanının baş qəhrəmanı aktrisa Culiya Lembertin nümunəsində olduğu kimi. Çünkü yazıçının qənaətincə, sənətkarın ömrünün mənası insan talelerinə işiq tutmaqdan ibarət olmalıdır. Çünkü sənətkarın, bəlkə, özü də bilmədən istedadından bütün insanlar havas kimi bəhrələnlərlər.

Moem yaradıcılığının debütü Böyük Britaniya imperiyasının qüdrətli dövrünə təsadüf edir. Yazıçı dünyasını dəyişəndə isə imperiya, faktiki olaraq, möv-cudluğunu itirmişdi.

Moem təbiətən sırf sülh adamı olsa da, hərb işləri ondan da yan keçməyib. Burada söhbət döyüş əməliyyatlarından deyil, məxfi tapşırıqlardan gedir. İlk dəfə bu səpkili tapşırığı o, 1910-cu ildə alır. O vaxt Moem Britaniya kəşfiyyatından aldığı tapşırığı yerinə yetirməyə razılıq verir. Sonralar bu barədə yazıçı “Eşenden, yaxud Britaniya casusu” adlı toplusunda, o cümlədən, bu kitaba daxil etdiyimiz “Tüksüz Meksikalı” novellasında bəhs edirdi. Moem müttəfiq dövlətlərlə məxfi danışıqlar aparmaq üçün bir sira Avropa ölkəsinə də səfər etmişdi. Amma Moem hansı işi görsə də, hansı tapşırığı yerinə yetirsə də, ilk növ-

bədə, yazılıçı olaraq qalırdı. Yəqin, bu səbəbdəndir ki, onun yaradıcılığı ən müxtəlif mövzular, ən müxtəlif insan xarakterləriylə əhatə olunub.

Bəzi ədəbi tənqidçilər Moemin populyarlığının səbəbini dilinin aydın olmasında və maraqlı süjet seçimində axtarır. Amma cəsarətlə demək olar ki, səbəb heç də yalnız bu deyil. Somerset Moemin, demək olar ki, bütün əsərlərində oxucu peşəkarlığın gücünü hər kəlmədə, hər cümlədə hiss edir. Moem mövzunu özü üçün tam həll etmədən işə başlamır. Odur ki onun qələmə aldığı hadisələr, yaratdığı obrazlar bu qədər inandırıcı, bu qədər realdır. Bəli, əgər Moem ədəbiyyata gətirdiyi həyata belə ciddi yanaşmasaydı, oxucudan qarşılıqlı “əziyyət” tələb etməsəydi, bu populyarlıq tamam başqa səpkidə olardı. Əsas məsələ budur. Və əlbəttə ki, Moemi Moem edən, ən müxtəlif səviyyəli oxuculara sevdirən həmin o əvəzol-unmaz “Moem üslubu”dur.

Nəsrinin məzmununa olan münasibəti kimi üslub və forma məsələlərinə də yazılıçı çox həssas yanaşır. O, sözün yaxşı mənasında, qrafoman idi, hər gün saatlarla yazı masasının arxasından qalxmirdi. İllərin tələbata çevirdiyi bu vərdişə yalnız yazılıcını əldən-ayaqdan salan qocalıq son qoymdu. O heç vaxt hətta ustad kimi təsdiqlənəndən sonra da “çiy”, yaxud hansısa nöqtəyi-nəzərdən onu təmin etməyən yazını üzə çıxarmağı özünə rəva görməzdidi. O, öz yazı prinsip-lərinə inadkarcasına riayət edirdi: “Müəllifin nəql etdiyi süjet aydın və inandırıcı olmalıdır. Əvvəli, ortası, sonu öz axarıyla getməlidir. Və yeri gəlmışkən, son təbii şəkildə əvvələ birləşməlidir... Beləcə, personajın hərəkəti və danışışı da onun xarakterindən sözüllüb gəlməlidir”.

“Uzun düşüncələrdən sonra qərara aldım ki, yaradıcı insan əsərlərində yalnız aydınlığa, sadəliyə və xoş məramaya can atmalıdır”. Son əsərlərindən olan, müəy-yən mənada, avtobioqrafik “Həyatımın yekununda” romanında Moem gəldiyi qənaəti oxucusuyla bölüşür. Yəqin, elə bu uzun düşüncələrin bəhrəsidir ki, Moem nəstri bütün təbiiliyi, sadəliyi, üslub bərbəzəklərindən xaliliyi ilə emosional həddə təsirli və həyatın özü qədər həyatıdır.

Moemin kitabları və şəxsiyyəti birmənalı qəbul edilməyib və dünən də, bu gün də mübahisələr doğurur. Somerset Moemə bu mürəkkəb münasibət, çox güman ki, sabah da davam edəcək. Amma bir şey şəksizdir ki, oxucunun yazıçıya inamı heç vaxt itməyəcək, çünki Moem də öz obrazlarına inanır. Onu nədə də olsa yaratdıqlarına laqeydilikdə günahlandırmaq mümkün deyil. Moem ən xırda obrazlardan tutmuş, baş qəhrəmanlarının hamisiyla birgə yaşayır, danışır, yeriyir, nəfəs alır. Yəqin, Moemin əsərlərinin nəsillərdən-nəsillərə ötürülməsinin sırrı də elə bundadır.

Yaşar



MÜASIR DÜNYA ƏDƏBİYATI SOMERSET MOEM

9

Teatr

(roman)

TEATR

(roman)

BİRİNCİ HİSSƏ

Qapı açılında Maykl Qosselin başını qaldırdı. Gələn Culiya idi.

– Sənsən? Səni çox saxlamayacağam. Cəmi bircə dəqiqə. Qoy bu məktublara baxım, sonra.

– Mən tələsmirəm. Eləcə gəldim görəm, Dennorantlara hansı biletləri yollayırsınız. O cavan oğlan burada neyləyir?

Və təcrübəli aktrisa kimi sözünün jestlə davamını gətirib cazibədar simasıyla indicə içindən keçdiyi otağı göstərdi.

– Mühasibdir. Lorenslə Xemfrinin idarəsindən gəlib. Üç gündür buradadır.

– Çox gənc görünür.

– Onlarda müqaviləylə təcrübə keçir. Görünür, işini bilən adamdır. Bizdə mühasibatlıq işinin necə aparılmasından çox təəccüblənib. Ağlına da gəlməzmiş ki, teatrda iş, ticarət qurmaq olar. Deyir, bəzi şirkətlərdə hesab kitabçıları elə gündədir ki, adam az qalır havalana.

Culiya ərinin özündənrazi gözəl üzünə baxıb gülümşədi:

– Ədəbli gəncə oxşayır.

– Bu gün işini yekunlaşdırır. Onu özümüzlə yeməyə aparsaq, necə olar? Hə, çox təribyəli gəncdir.

– Səncə, onu lança dəvət etmək üçün bu, kifayətdir?

Maykl onun səsindəki yüngül kinayəni sezmədi.

– Əgər razı deyilsənsə, qoy qalsın. Mən, sadəcə, düşündüm ki, bu, ona böyük məmnunluq gətirir. O, sənə yaman heyrandır. Sonuncu pyesə üç dəfə baxıb. Səninlə tanış olmaqdan ötrü əldən gedir.

Maykl düyməni basdı və dərhal katibəsi astanada peydə oldu.

– Marcori, məktublar hazırlır. Bu günə mənim hansı görüşlərim var?



Marcorinin oxuduğu siyahını Culiya da qulağının bir qıraqıyla eşidirdi və bikarçılıqdan hər xirdalığına qədər əzbər bildiyi otağa göz gəzdirirdi. Yüksəksəviyyəli teatrlarda antreprenyorların¹ kabineti məhz belə olmalıdır. Yaxşı dekorçunun üzərində işlədiyi divarlardan Zoffani və de Üayldın teatr süjetləri üzərində hazırlanan qravüralar asılıb. Kreslo geniş və rahatdır. Maykl həmin o çippendeldə² oturub. Əsl olmasa da, nüfuzlu mebel firmalarının birindən alınıb. Onun ağır, şışman ayaqlı stolu da çippendel idi və kifayət qədər gözəgəlimliydi. Stolda ağır gümüşü çərçivədə Culianın özünü, simmetriya təşkil etməsi üçün isə oğlanları Rocerin şəkli qoyulub. Onların arasında nə vaxtsa ad günündə Maykla hədiyyə etdiyi qiyamət bir gümüş mürəkkəbqabı var. Qarşıda – qızılı naxışlarla bəzədilmiş qırmızı tumaclı qovluqda isə Maykl, əgər lazımlı gələrsə, məxsusi məktub yazmaq üçün kağızlar saxlayırdı. Kağızın üstünə belə bir ünvan yazılmışdı: «Siddons teatr», zərflərin üstünə isə Mayklın emblemi vurulmuşdu: qaban başı və onun altında da deviz: «*Nemo me impune lacescit*»³. Mayklın aktyorlar arasında keçirilən qolf yarışında udduğu gümüş vazadakı sarı zanbaqlar Marcorinin ona diqqətindən xəbər verirdi. Culiya dərin nəzərlərlə ona baxdı. Saçlarının qısa kəsilib peroksidlə rənginin soldurulmasına və dodağının ifrat boyadılmasına baxmayaraq, o, ideal katibələrə xas görünüşə malik idi. O, Mayklla beş il idи bir yerdəydi və bu müddət ərzində onun hər cikinə-bikinə bələd ola bilmişdi. Maraqlıdır, görən, ona vurulmaq necə, ağılna gəlmişdim?

Maykl kreslodan qalxdı.

– Hə, əzizim, mən hazırlam.

Marcori qara, enli şlyapanı ona verib qapını açdı. Dəhlizlə addımlayanda, Culianın bayaq nəzər yetirdiyi gənc onları görüb dayandı.

Maykl:

– İcazə verin, sizi missis Lembertlə tanış edim, – deyib, sonra onu, sanki, akkreditə olunduğu sarayın səfiri qısmində attaşə kimi çar həzrətlərinə təqdim etdi.

– Bu, bizim mühasibatlıq kitablarımızı sahmana salmağa məmnuniyyətlə razılıq verən həmin centlmendir.

¹ Antreprenyor – teatr, sirk və s. saxlayan şəxs

² Çippendel – XVIII əsr ingilis üslubunda mebel

³ Mənə toxunan cəzalandırılacaq (*lat.*)

Gəncin yanağı allandı. Culiyanın həmişə ehtiyatda saxladığı isti təbəssümünü o, donuq, saxta təbəssümlə cavablandırdı. Həmin gəncin əlini ürəkdən sixanda onun əlinin tərdən nəmləndiyini hiss elədi. Gəncin bu utancaqlığı çox təsirliydi. Yəqin, Sara Siddonsa¹ təqdim olunanlar da özlərini belə hiss edirmişlər. Culiya düşündü ki, o, Mayklın bu gənci lança dəvət etmək təklifinə elə də ürəkdən razılaşmadı. Odur ki iri, işiqlı, tünd-qəhvəyi gözləriylə o gəncin düz gözlərinin içine baxdı. Qəti əziyyət çəkmədən, eynən insanın onu bezdirən milçəyi əli ilə qovmaq instinktiylə səsinə şirinlik və sevinc qatıb soruşdu:

– Bəlkə, bizimlə birlikdə yeməkdən imtina etməyəsiniz?
Lançdan sonra Maykl özü sizi bura gətirir.

Gənc yenidən qızardı. Onun zərif boğazının hülqumu tərpəndi:

– Siz mənə qarşı çox diqqətlisiniz.

O, həyəcanlı tərzdə əynindəki kostyuma işarəylə əlavə etdi:

– Amma mən çox çırkliyəm.

– Bizim evdə yuyunub özünüzü sahmana sala bilərsiniz.

Maşın xidməti çıxışda onları gözləyirdi. Xrom detallarla zəngin uzun, qara avtomobilin oturacaqları gümüşü dəriylə örtülmüşdü. Mayklın emblemi qapıya ciddi görkəm verirdi. Culiya arxada oturdu.

– Mənim yanımda əyləşin, maşını Maykl sürəcək.

Onlar Stenhoup-pleysdə yaşayırıldılar. Gəlib evə çatan-da Culiya eşikağasına tapşırdı ki, gəncə əlini yumalı olduğu yeri göstərsin. Özü isə qonaq otağına qalxdı. Culiya dodaqlarını boyayanda Maykl da yanına gəldi.

– O gəncə dedim ki, hər şey hazır olandan sonra gəlsin.

– Yeri gəlmışkən, onun adı nədir?

– Doğrusu, bilmirəm.

– Əzizim, bilməliyik axı. Ondan xahiş edəcəyəm ki, qonaqlar kitabına ürək sözlərini yapsın.

– Gəl əndazəni aşmayaq. – Maykl bu kitaba ən hörmətli qonaqların adlarının düşməsini istəyirdi. – Biz onu bu evdə ilk və son dəfə görürük.

Bu zaman o cavan oğlan qapıda göründü. Maşında Culiya onu sakitləşdirmək üçün çox çalışsa da, hiss olundu ki, hələ də utanır.

¹ Sara Siddons – məşhur ingilis aktrisası (1755-1831)

Artıq kokteyl hazır idi. Maykl içkini badələrə süzdü. Culiya siqaret çıxaranda kibriti o gənc yandırmaq istədi. Amma əlləri elə əsirdi ki, Culiya ha eləsə də, siqarettini alışdırıbilmirdi. Odur ki onun əllərini öz əlləri ilə tutub sakitləşdirdi.

«Zavallı quzu, – Culiya düşündü, – yəqin, bu gün onun həyatında ən əlamətdar gündür. Gördüklərini danışanda xoşbəxtlikdən özünü göyün yeddinci qatında hiss edəcək. O, işlədiyi idarədə qəhrəmana çevriləcək və hamı ona paxılıqlıq edəcək».

Culiya öz-özüylə danışanda bir cür, başqalarıyla danışanda başqa cür olurdu. Özüylə danışanda söyüsdən də çəkinmirdi. Culiya ləzzətlə birinci qullabı aldı. Doğrudan da, bir tərəfdən baxanda, onunla bir süfrə arxasında əyləşib yarımcə saat söhbətləşməyin hansısa bir insanı öz miskin dairəsində nəhəng personaya çevirməsi məgər təəccübüllü deyilmi?

Gəncin içindən nida qopdu:

– Necə də qiymət otaqdır!

Culiya, yəqin ki, gəncin dəfələrlə səhnədə gördüyü bir tərzdə – öz gözəl kirpiklərini ehmalca qaldırmaqla onu füsunkar təbəssümünə qonaq etdi.

– Bu otağı bəyənməyiniz mənə çox xoş oldu, – onun səsi sakit və xırıltılı idi. Səsindən hiss olunurdu ki, bu sözü deməklə böyük bir ağırlıqdan xilas oldu. – Bizim ailə hesab edir ki, Mayklın çox gözəl zövqü var.

Maykl özündən razı halda otağa göz gəzdirdi.

– Mənim bu işlərdə böyük təcrübəm var. Bizim pyeslərə interyerləri həmişə özüm qururam. Əlbəttə, qara işlər üçün adamımız var, amma ideyalar özümüzündür.

Onlar bu evə iki il olardı köçmüştülər. Əyalətlərə turneyə çıxanda bu evi hər ikisinin təcrübəsinə şübhə etmədiyi dekoratora təhvil verdilər. O da onların qayğısına qədər evi tam hazır vəziyyətə getirdi. Özü də bu məsələdə pul söhbəti olmadı. Çünkü dekoratora demişdilər ki, qayıdan sonra onu teatrda işlə təmin edəcəklər. Amma bu cansızıcı xirdalıqları hətta adını belə bilmədikləri bir insana danışmaq nəyə lazımdır? Ev çox gözəl idi, burada qədimliklə müasirlilik əsl vəhdət yaratmışdı və Maykl tam hüquqla deyə bilərdi ki, bura, qəti şübhəsiz, əsl centlmen evidir. Amma Culiya inad edirdi ki, yataq otağı o istəyən kimi olmalıdır. Odur ki Ricens-parkdakı köhnə evlərində olan yataq otağı onu tam

qane etdiyindən olduğu kimi bura köçürdülər. Çarpayı və stolun üzərinə çəhrayı, taxt və kreslonun üzərinə Natyenin¹ çox sevdiyi açıq-mavi ipək çəkilmişdi: çarpayının üstündə şışman qızılı məlaikələr görünürdü, çəhrayı lampa qalpağının altında isə eynən belə şışman məlaikələr bədənnüma aynanı əhatə eləmişdilər. Atlaz taxta stoldakı bahalı çərvivələrdə aktyorların, aktrisaların, kral sülälesi üzvlərinin üstünə avtoqraflarını qoymuşları fotoları var idi. Bura Culiyanın əsl rahatlıq tapıldığı yeganə otaq idi. O, qızılı rəngli stulunda əyləşib atlaz stolun üzərində məktublar yazırı.

Eşikağası lançın stola verildiyini bəyan edəndə aşağı düşdülər.

Culiya:

– Ümid edirəm ki, siz ac qalmayacaqsınız, – dedi, – məsələ burasındadır ki, Mayklla mənim iştaham çox pisdir.

Süfrədə onları qizardılmış qalxanbalığı, ispanaqlı kotlet və kompot gözləyirdi. Doğrudan da, bu yeməklərlə aćığın ancaq başını qatmaq olardı, amma əvəzində, kökəlməyin karşısına alınırdı.

Aşpaz qadın Marcorinin lança daha bir nəfərin gələcəyi barədə xəbərdarlığından sonra tələsik kartof qızartması da hazırlmışdı. İndi ona baxanda adamın ağızı sulanırdı. Amma kartofu yalnız qonaq yeyirdi. Maykl həmin yeməyə elə baxırdı ki, sanki, orada nə olduğunu qəti anlamırdı. Sonra astaca diksinən kimi olub, qəmlı düşüncələrdən ayrıldı və tərəddüdlərinə son verib həmin yeməkdən biryolluq imtina etdi. Onlar uzun, ensiz nahar stolunun arxasında əyləşmişdilər. Culiya və Maykl stolun obaş-bubaşında dəbdəbəli İtaliya kreslolarında qabaq-qənşər əyləşmişdi, onların gənc qonağı isə ortada, o qədər də rahat olmayan, amma otaqdakı digər mebellərlə harmoniya təşkil edən stulda oturmuşdu. Culiya gəncin bufete baxdığını sezib füsunkar təbəssümüylə ona sarı əyildi.

– Sizə nəsə lazımdır?

Gənc qizardı:

– Bir tikə çörək olarmı?

– Əlbəttə.

Culiya mənalı-mənalı eşikağasına baxdı. O, həmin vaxt Mayklin badəsinə ağ çaxır süzürdü. Eşikağası dərhal otaqdan çıxdı.

¹ Jan Mark Natye – fransız rəssamı (1685-1766)

– Biz Mayklla çörək yemirik. Səfəh Cevonsun da ağlına gəlməyib ki, siz çörək istəyə bilərsiniz.

Maykl:

– Məncə, çörək yeməyin özü də bir vərdişdir, – dedi, – əgər qəti qərar qəbul etdinsə, bu vərdişdən xilas olmaq heyrətamız dərəcədə asandır.

– Zavallı quşcuğazım Maykl, lap çubuq kimidir.

– Mən kökəlməkdən qorxduğuma görə çörəkdən imti-na eləməmişəm. Sadəcə, onda bir məna görmədiyimdən yemirəm. İndiki halimdə mən ürəyim istəyən hər şeyi həzm-rabedən keçirə bilərəm.

Əlli iki yaşına rəğmən, Maykl çox yaxşı qalmışdı. Cavan-liğında qalın şabalıdı saçları, gözəl dərisi, iri, mavi gözləri, sıvri burnu və balaca qulaqları ona ingilis səhnəsinin ən gözəli adını qazandırmışdı. Hündür, altfutluq boyu ilə bəra-bər, o həm də biçimli qədd-qamətiylə seçilirdi. Elə məhz bu heyrətamız zahirinə görə də Maykl atasının yolu ilə getmədi, orduya deyil, səhnəyə üz tutdu. İndi o şabalıdı saçlar tamam ağarmışdı, özü də əvvəlki kimi uzun deyildi, qısa vurulmuşdu, qırışlar əmələ gələn çöhrəsi enlənmişdi, dərisi daha şaftaliya bənzərliyini itirmişdi, yanaqlarında piy əmələ gelmişdi. Amma gözəl gözlərinin və qədd-qamətinin sayəsində o hələ də kifayət qədər gözəgəlimli idi. Həyatının beş ilini müharibədə keçirən Maykl hərb aləminin isti-soyuğunu əməllicə mənim-səmişdi. Əgər kimliyini bilməsəydiñ (əslində, bu, mümkün olan iş deyildi, belə ki, onun fotoları bu və digər səbəblərdən illüstrasiyalı qəzetlərə əbədi hakk olunmuşdu), onun yüksək-səkrütbəli zabit olduğunu zənn edərdin. Çəkisinin iyirmi yaşında olduğu kimi qalmasıyla öyünürdü və artıq uzun illər idi ki, istənilən havada səhər saat səkkizdə yerindən qalxb şort və sviterini əyninə keçirər, Ricens-park boyu qaçardı.

Gənc dilləndi:

– Miss Lembert, katibə mənə dedi ki, siz bu səhər repetisiyada olmusunuz. Yeni tamaşa hazırlayırsınız?

Cavab Maykldan gəldi:

– Elə deyil, sadəcə, bir yerə toplaşmışdım.

– Maykl bizim bir az sərbəstləşdiyimizi zənn etdiyindən repetisiya təyin elədi.

– Yaxşı da elədim. Gördüm, quruluş verilən zaman nəzərdə tutulmayan tryuklar əlavə olunub, aktyorlar mətni

istədikləri kimi dəyişirlər. Mən belə məsələlərdə çox ciddiyəm, hesab edirəm ki, müəllifin sözlərinin vergülünə də toxunulmamalıdır. Amma bir tərəfdən, Tanrı da şahiddir ki, indiki müəlliflərin yazdıqlarının bir elə dəyəri yoxdur.

Culiya ürək açıqlığıyla:

– Əgər bu pyesə baxmaq istəsəniz, əminəm ki, Maykl sizi biletsiz qoymaz, – dedi.

Gənc çılgınlıqla:

– Çox istərdim bir də baxım, – dedi. – Mən o tamaşanı artıq üç dəfə görmüşəm.

– Doğrudan?

Mayklın bu haqda ona dediyini gözəl xatırlasa da, Culiya heyrətlə sual etdi və ardınca sözünü tamamladı:

– Əlbəttə, elə də pis pyes deyil, qarşıya qoyduğu məqsədə də kifayət qədər çata bilib, amma bununla belə, mən kiminsə bu tamaşaya üç dəfə baxmaq həvəsində olmasını heç cür təsəvvürümə gətirə bilmirəm.

– Məni ora çəkən pyesdən çox, sizin ifanızdır.

Culiya ürəyində: «Hər halda, bu sözləri ondan qopara bildim», – deyib, səsiylə əlavə elədi:

– Biz pyesi oxuyanda Maykl tərəddüd içində idi. Mənim rolumu o qədər də bəyənməmişdi. Bilirsiniz, əslində, bu rol aparıcı aktrisa üçün deyil. Amma mən fikirləşdim ki, ondan nəsə əmələ gətirə bilərəm. Ona görə də repetisiya zamanı ikinci qadın rolunu xeyli ixtisar etmək lazımlı gəldi.

Maykl əlavə etdi:

– Demək istəməzdəm ki, biz pyesi təzədən yazmalı olduğum, amma inanın, indi səhnədə gördüyüünüz, müəllifin bizə təqdim etdiyiindən kəskin fərqlənir.

Gənc:

– Siz çox gözəl oynayırsınız, – dedi.

(«Onun özünəməxsus cazibəsi var».)

Culiya cavab verdi:

– Şadəm ki, sizin xoşunuza gəlmışəm.

– Əgər Culiyaya qarşı çox nəzakətli olsanız, sağıllaşanda sizə öz fotosunu hədiyyə edə bilər.

– Doğrudan? Fotonuzu hədiyyə edərsinizmi?

O, yenidən allandı, mavi gözləri par-par yandı. («O, doğrudan da, çox, lap çox ürəyeyatılmışdır».) Bu gənci gözəl saymaq o qədər də doğru olmazdı, amma əvəzində açıq,

səmimi çöhrəsi var idi, utancaqlığı isə onu daha da cazibədar edirdi. Dalğavarı açıq-şabalıdı saçları çox səliqə ilə daramışdı. Culiya fikirləşdi ki, brilliantindən¹ istifadə etməmək ona necə də yaraşdırı. Çöhrəsinin təravətli dərisini və açıq rəngini xırda, gözəl dişləri tamamlayırdı. Culiya məmnunluq hissiylə sezdi ki, kostyum gəncin əynində çox yaxşı oturub və o, geyiməyi bacarır. Bu gənc səliqəli və ürəyəyatılmış idi.

Culiya soruşdu:

– Belə görürəm ki, yəqin, bu vaxtacan pərdə arxasında olmamısınız?

– Heç vaxt. Ona görə də bu iş mənə həyatımdan da qiymətlidir. Bu işin məndən ötrü nə olduğunu siz təsəvvür belə eləyə bilməzsiniz!

Maykl və Culiya xeyirxahlıqla onun üzünə gülümsədi. Onun bu pərəstiş dolu baxışları onların özlərini də öz gözlərində böyütmüşdü.

Maykl:

– Mən heç vaxt özgələrin repetisiyada iştirakına icazə vermirəm, – dedi, – amma, bir halda ki, siz artıq bizim mühasibimizsiniz, deməli, müəyyən mənada, truppamızın da üzvüsünüüz və əgər gəlmək istəsəniz, sizi istisna hal kimi qəbul edərik.

– Bu, siz tərəfdən mənə çox böyük mərhəmətdir. Mən hələ həyatımda bir dəfə də repetisiyada olmamışam. Bəs siz necə, mister Qosselin yeni pyesində oynayacaqsınız mı?

– Yox, fikrimcə, yox. İndi oynamaya elə də can atmırıam. Mənim ampluama uyğun rol tapmaq, demək olar ki, qeyri-mümkündür. Bilirsiniz, mənim yaşımı məşuq obrazı daha yaramaz, müəlliflər də mənim gəncliyimdə hər pyesdə olan rollardan, elə bil, imtina ediblər. Fransızların «Rezoner» adlandırdıqlarını nəzərdə tuturam. Mənim nəyə işaret etdiyim, yəqin, sizə də çatdı. Söhbət hazırlıq, hamını barmağına dolayan hersoqdan, nazirdən, yaxud kral sarayının tanınmış vəkilindən gedir. Başa düşmürəm, bu müəlliflərə nə olub? Görünür, onlar, ümumiyyətlə, necə yazmayı unudublar. Bizdən binanı tikməyi gözləyirlər, amma bəs kərpic hanı? Siz düşünürsünüz ki, onlar bizə minnətdardırlar? Müəllifləri deyirəm. Onların həyasızcasına qarşımızda hansı şərtlər qoyduğunu eşitsəydiniz, dəhşətə gələrdiniz!

¹ Brilliantin – saçə sürtülən ətirli pomada

Culiya gülümsünüb:

– Fakt isə faktlığında qalır, – dedi, – biz onlarsız keçinə bilmərik. Amma doğrudur, pyes pisdirsə, onu heç bir ifa xilas edə bilməz.

– Məsələnin kökü burasındadır ki, adamlar daha teatrla əvvəlki kimi maraqlanmışdır. İngilis səhnəsinin o möhtəşəm çiçəklənmə dövründə insanlar pyesə yox, aktyorlara tamaşa eləməyə gəlirdilər. Səhnədə kimin olması önəmli deyildi: Kembl¹, yaxud missis Siddons, fərq etməzdi, insanlar üçün əsas onların ifasıydı. Amma yenə də inkar eləmirəm, əgər pyes pisdirsə, işlər fənadır. Bununla yanaşı, lap yaxşı olsa belə, indinin özündə də tamaşaçılar pyesə yox, aktyorlara baxmağa gəlirlər.

Culiya:

– Fikrimcə, bu, mübahisəyə ehtiyacı olmayan bir həqiqətdir, – dedi.

– Culiya kimi aktrisanın özünü göstərməsi üçün, sadəcə, əsər lazımdır. Bunu ona versək, kifayətdir, qalanını özü edəcək.

Culiya cazibədar, həm də azca xəcalət duyulan təbəssümələ gəncə baxdı:

– Ərimin dediklərini elə də ciddi qəbul eləmək lazımdır. Mənim haqqımda danışanda o, bəzən əndazəni aşır.

– Əgər bu cavan oğlanın bu sahədən müəyyən məlumatı varsa, bilməlidir ki, aktyorluq sənətində sənin bacarmadığın nəsə yoxdur.

– Mən, sadəcə, bacarmadığımı eləməkdən çəkinirəm. Mənə nüfuz gətişən də budur.

Elə bu vaxt Maykl saatına baxdı.

– Hə, cavan oğlan, biz getməliyik.

O gənc fincanında qalanı birməfəsə başına çəkdi.

Culiya stolun arxasından qalxdı.

– Mənə fotonuzu hədiyyə edəcəyinizi unutmamısınız ki?

– Elə bilişəm, Mayklın kabinetində sizin üçün bir şey tapılar. Gedək, bir yerdə seçək.

Culiya onu yeməkxananın arxasındaki iri otağa gətirdi. Bu otaq Mayklın kabinetini hesab olunsa da – «məgər insana hər səsdən-küydən uzaqlaşmaq, təklənib qəlyan çəkmək lazımdır» – evə qonaq gələndə buradan, əsasən, qar-

¹ Kembl – ingilis aktyoru Con Kembl (1757-1823)

derob kimi istifadə olunurdu. O biri tərəfdə qırmızı ağacdan düzəldilmiş çox gözəl yazı stolunun üstündə V Georqun və kraliça Marianın şəxsi imzalarıyla fotoları vardı. Sobanın üstündə Lorenzin¹ firçasından çıxan şəkil, Kemblin Hamletin qiyafəsindəki portretinin köhnə surəti asılmışdı. Stolun üstündə makinada çap olunan bir qalaq pyes var idi. Divarboyu aşağı tərəfindən qapıları bağlı kitab rəfləri düzülmüşdü. Culiya qapını açıb oradan çəkdirdiyi son fotolarını çıxardı. Onlardan birini gəncə uzatdı.

- Deyəsən, bu elə də oxşamır.
- Çox gözəldir.
- Deməli, zənn etdiyim kimi, bu şəkil özümə çox da oxşamır.
- Çox oxşayır. Eynilə həyatda olduğu kimi.

Bu dəfə Culiyanın təbəssümü fərqli idi, azca naz-qəmzəliydi. Culiya kirpiklərini bir anlıq aşağı elədi, sonra qaldırıb gözlərindəki pərəstişkarlarının məxməri adlandırdıqları həmin o yumşaq ifadəyələ gəncə baxdı. O heç bir gizli məqsəd güdmürdü; bu, öz-özünə, sadəcə, gəncə xoş gəlmək instinktiylə alındı. O oğlan elə gənc, elə utancaqdır ki... Xasiyyətcə də, görünür, çox istiqanlıdır. Culiya onu bir də heç vaxt görməyəcəkdi. Ona görə də istəyirdi ki, necə deyərlər, borclu qalmasın, o gənc bu görüşü həyatının ən möhtəşəm anları kimi xatırlasın.

Culiya təzədən fotoya baxdı. Həyatda da belə görünüşydi, pis olmazdı. Fotoqraf onu birlikdə seçdikləri yerdə əyləşdirmişdi. Burnu azca böyükdür, amma işiq onu sezilməz edir; heç bir qırış onun hamar dərisini korlaya bilməyib, gözəl gözlərindən axan baxışları adamın ürəyini köksündən çıkarır.

– Yaxşı, elə bunu alın. Özünüz də görürsünüz ki, gözəl deyiləm, hətta yaraşığım da yoxdur. Koklen² həmişə deyərdi ki, onun çöhrəsində *beaute du diable*³ var. Siz fransızca anlayırsınız, eləmi?

- Lazım olan qədər.
- Verin, o fotonu sizin üçün imzalayım.

Culiya yazı stolunun arxasına keçib özünün səliqəli, yayığın xətti ilə yazdı: «Səmimi-qəlbən: sizin Culiya Lembert».

¹ Lorenz – ingilis rəssamı Tomas Lorens (1769-1830)

² Koklen – fransız aktyoru Benso Konstan (1841-1909)

³ Hədsiz gözəllik (fr.)

İKİNCİ HİSSƏ

Kişilər gedəndən sonra Culiya qaytarıb yerinə qoymazdan əvvəl fotolara bir də baxdı.

«Qırx altı yaş üçün heç də pis deyil. – Culiya gülümsədi. – Şəkk-şübə ola bilməz, bu şəkildə özümə oxşayıram». Güzgü axtara-axtara ətrafa boylansa da, gözünə dəymədi. «Lənətə gəlmış dekoratorlar. Zavallı Maykl. Onun burada nadir hallarda oturmasına təəccüblənmək lazım deyil. Amma əlbəttə, mən heç vaxt fotogenikliyimlə xüsusi seçilməmişəm».

Culiyada qəflətən köhnə şəkillərə baxmaq həvəsi oyandı. Maykl işini bilən və səliqəli adam idı. Culiyanın bütün fotoları xronoloji ardıcılıqla iri karton qutularda saxlanılırdı. Mayklın özünün şəkilləri, həmcinin digər lazımlı fotolar həmin şafda özgə qutularda idi. Maykl deyirdi ki, bizim karyeramızın tarixçəsini yazmaq istəyən üçün hər şey əlinin altında hazırlıdır. Elə bu məqsədlə də o, hələ səhnəyə çıxdığı ilk gündən özü ilə bağlı bütün qəzet məlumatlarını kəsib dəttərxana kitablarına yapışdırırdı. İndi bütöv bir rəf həmin kitablarla dolu idı. Culiyanın uşaqlıq və yeniyetməlik şəkilləri də orada idi: Culiya ilk rolları zamanı, Culiya – Mayklla, sonra hələ körpə Rocerlə yanaşı gənc ərli qadın. Həmin fotolar dan biri – kamillik və gözəllik mücəssəməsi Maykl, zəriflik rəmzi olan özü və Rocer – balaca, qırımsaçlı oğlan – böyük uğur gətirdi. Bütün illüstrasiyalı qəzetlər o fotoya bütöv bir səhifə ayırdılar. O foto açıqca kimi uzun illər boyu əyalətdə satıldı. Amma təəssüf ki, İtona¹ daxil olandan sonra Rocer anasıyla birlidə şəkil çəkdirməkdən qəti imtina etdi. Qəribə işdir, kim qəzətdən qaçar?!

Culiya:

– Camaat elə fikirləşər ki, sən ya bədheybətsən, ya da kim bilir, nəsən, – deyirdi. – Burada pis bir şey yoxdur axı. Premyeralara gəlib baxsan, görərsən ki, xanımlı, cənablı bütün kübar insanlar, nazirlər, hakimlər, nə bilim, kimlər fotoqrafların ətrafında necə var-gəl edirlər. Düzdür, özlərini elə aparırlar ki, guya, heç nəyə məhəl qoymurlar, amma hiss edəndə ki, fotoqraf obyektiyi ona tuşlayıb, bir görsən, nə poza alırlar.

Amma Rocer dediyindən dönmədi.

¹ İton – XV əsrдə İngiltərədə yaradılmış kolleç

Beatriçə rolundakı şəkli gözünə sataşdı: Şekspirdən həyatında yeganə rol. Culiya biliirdi ki, o dövrün libaslarında pis görünür, amma səbəb ondan ötrü əbədi bir müəmmaydı. Əvəzində, müasir geyimlər, elə bil, onun boyuna biçilmişdi. O, səhnədən tutmuş, gündəlik geyimlərinə qədər hər libasını Parisdə hazırlatdırırı. Dərzilər deyirdilər ki, heç kimdən bu qədər sıfariş almırlar. Hamı etiraf edir ki, onun çox gözəl bədən quruluşu var: uzun ayaqlar, qadın üçün kifayət qədər hündür boy. Heyif ki, Rozalindanı oynamayaq imkanı yaramayıb: kişi kostyumu ona çox yaraşdı. Əlbəttə, indi artıq gecdir, amma kim bilir, bəlkə də, bu riskə getməməyi xeyrinə olub. Bu da həqiqətdir ki, o, nurlu çöhrəsi, həm də şirin naz-qəməz və humor hissi ilə bu rolda ideal görünərdi. Onun Beatriçesini tənqidçilər o qədər də bəyənmədilər. Məsələ o zəhrimara qalmış ağ şeirdə idi. O səs – onun asta, dərin, xırıltılı sinə səsi hissiyyat havalı səhnələrdə ürəkləri dayandırırsa da, gülməli sözləri daha gülməli etsə də, ağ şeir üçün qəti yaramırdı, həm də onun artikulyasiyası elə aydın idi ki, Culiya gücü vermək lazımlı deyildi: onun hər sözü qalyor-kanın ən son sırasında da eşidilirdi. Elə buna görə də deyirdilər ki, onun nəzmi nəşr kimi səslənir. Culiya düşünürdü ki, bütün məsələ onun həddən ziyanə müasir olmayındadır.

Maykl isə Şekspirdən başlamışdı. Onda hələ tanış deyildilər. O, Kembricdə Romeoonu oynamışdı. Üniversiteti bitirəndən sonra bir ilini dram məktəbində keçirdi. Benson¹ da onu elə orada görüb truppasına dəvət elədi. Maykl əyalət-boyu çıxıqları qastrollar zamanı müxtalif rollar oynayırdı. Amma tezliklə başa düşdü ki, Şekspirlə çox uzağa gedə bilməyəcək, əgər aparıcı aktyor olmaq istəyirsə, müasir pyeslərdə oynamağı da öyrənməlidir. Middlpulda özünə böyük diqqət cəlb edən daimi truppalı və daimi repertuarlı bir teatr var idi. Bu teatra Ceyms Lenqton adlı birisi rəhbərlik edirdi. Bensonun truppasında üç il çalışdıqdan sonra onların Middlpula növbəti səfəri öncəsi Maykl Lenqtona onunla görüşmək istədiyini yazdı.

Rubensin harin şəhərlilərinə oxşayan qırx beş yaşılı bu kök, keçəl, alyanaq kişi teatr vurğunu idi. O, ekssentrik,

¹ Frank Robert Benson – bütün həyatını Şekspirin pyeslərinə quruluş verməyə həsr edən, Şekspirin doğulduğu Stratford-on-Eyvanda hər il keçirilən festivalın təşkilatçısı olan ingilis aktyoru və rejissoru (1858-1939)

təkəbbürlü, aşılı-daşan enerjiyə malik, şöhrətpərəst və əvəzolunmaz bir məxluq idi. O oynaması da sevirdi, amma zahiri görünüşü çox az rola uyğun gəlirdi. Bir tərəfdən belə olmayı yaxşıydı, çünkü aktyor kimi onun qara qəpiklik qiyməti yox idi. O, bu işdə özünəxas ürəyiaçılığının həddini bilmirdi və rollarını nə qədər ölçüb-biçsə də, onların üzərində nə qədər çalışsa da, sonda hamısı qroteskə çevrilirdi. Hər hərəkəti, hər sözü həddən ziyan qabardırdı, truppayla məşq eləyəndə isə tamam başqa cür olurdu, təbiiliyi qəti yaxın buraxmırıldı. Bir sözü belə lazımı ahəngdə deyə bilməyən Cimminin ağızından fərqli olaraq, ideal qulağı var idi. Kiminsə səsi yerində olmayanda dərhal sezirdi. Aktyorlara deyirdi ki, təbii olmayın, səhna təbiiliyi sevmir, burada hər şey quramadır, amma, əlbəttə, gərək özünü təbii göstərəsən. Cimmi aktyorların canından bütün şirələrini çəkib çıxarırdı. Səhər ondan ikiyə qədər repetisiya idi, sonra axşam tamaşası öncəsi rollarını bir də öyrənib dincəlmək üçün onları evlərinə buraxırdı. O, aktyorları danlayır, üstlərinə qışqırır, təlxek yerinə qoyurdu. Yaxşı pul da vermirdi. Bununla yanaşı, aktyor təsirli səhnəni yaxşı oynayanda uşaq kimi ağlayırdı, hansısa gülməli sözü o istəyən təki izhar eləyəndə uğunub özündən gedirdi. Razi qalanda səhnədə tək ayaqla atılıb-düşürdü, əsəbiləşəndə pyesi döşəməyə tullayıb tapdalayırdı və bu zaman gözləri hiddətdən yaşarırdı. Truppa ona gülürdü, onu söyürdü, amma əlindən gələni edirdi ki, Cimmi razı qalsın. O, onlarda özünə qarşı bir rəhbər instinkti oyatmışdı və hamı bir nəfər kimi hesab edirdi ki, Cimminin etimadını doğrultmalıdır. Deyirdilər ki, o, onların dərisini boğazından çıxarı, nəfəs dərməyə belə imkan vermir, belə həyata heyvan da tab gətirməz. Amma həm də bütün bunlarla bərabər, aktyorlar onun ölçübilməz tələblərini yerinə yetirməkdən nəsə izaholunmaz həzz alırlılar. O, həftəyə yeddi funt alan hansısa qoca bir aktyorun ürəkdən əlini sıxb, «Əzizim, Tanrıya and olsun ki, sən çox möhtəşəm idin» – deyəndə, həmin aktyor özünü Çarlız Kinin¹ yerində hiss edirdi.

İş elə getirdi ki, Maykl məktubda xahiş elədiyi görüş üçün Middlpula gələndə, bəxtindən Cimmi Lenqtona məşəq ampluasi üçün aktyor lazım idi. Mayklın onu nə səbəbə görmək istədiyini təxminini bildiyindən Cimmi görüş ərafəsin-

¹ Çarlız Kin – ingilis aktyoru Çarlız Cefri Kin (1811-1868)

də teatra, onun oyununa baxmağa getdi. Həmin gün Merkuçionu oynayan Mayklın ifası onu o qədər də qane etmədi. Amma kabinetinə daxil olanda Mayklın gözəlliyinə valeh oldu. Qəhvəyi sürtükda və yüngül yundan olan boz şalvarda o, qırmızı də elə yaxşıydı ki, tamaşasına iki göz lazım idi. Özünü çox sərbəst aparırı və əsl centlmen kimi danişirdi. Maykl gəlisiñin məqsədini açıqlayan müddətdə Cimmi onu diqqətlə müşahidə etdi. Əgər oynamağı da öyrənsə, bu cavan oğlan belə zahiri görünüşlə çox uzağa gedəcək.

— Dünən sizin Merkuçioya baxdım, — dedi. — Özünüz necə qiymət verərdiniz?

— Çox pis.

— Razıyam. Neçə yaşıınız var?

— İyirmi beş.

— Gözəl olduğunuzu, yəqin, sizə deyiblər.

— Elə ona görə də mən atam kimi orduya yox, səhnəyə üz tutdum.

— Lənət şeytana, sizin bu çöhrəniz məndə olsaydı, aktor kimi tayım-bərabərim olmazdı.

Görüş Mayklla müqavilənin imzalanmasıyla başa çatdı. O, Cimmi Lenqtonun yanında iki il qaldı və tezliklə truppanın sevimlisinə çevrildi. O, ürəyitəmiz və xeyirxah insan idi, işdən qorxmurdur, hamiya kömək edirdi. Onun gözəlliyi teatra ikinci nəfəs gətirmişdi, xidməti çıxışda hər gün dəstə-dəstə qız onu gözləyirdi. Qızlar ona sevgi məktubları, gül dəstələri verirdilər. Maykl bu pərəstişi təbii qəbul eləyirdi və necə deyərlər, başını gicəllənməyə qoymurdu. O, uğura can atırdı və qəti qərara gəlmışdi ki, bu yolda kənar nəyəsə baş qoşmayacaq. Cimmi Lenqton çox tez bir zamanda bu qənaətə gəldi ki, Mayklın inadkarlığına, qızğın istəyinə baxmayaraq, ondan yaxşı aktyor olmayaçaq. Mayklın yeganə xilaskarı gözəlliyi idi. Cir səsi vardi, yalnız xüsusi patetik məqamlarda o səs bir az təsirli çıxırı. Özü də bu zaman o səs alovlu ehtirasdan çox, dəliliyi yada salırdı. Məşəq kimi onun ən böyük qüsürü isə məhəbbəti içində yaşada bilməməsiydi. Doğrudur, adı dialoqlar zamanı özünü sərbəst apara bilirdi, dediyi sözlərin dadını, duzunu tamaşaçıya həzm elətdirirdi, amma elə ki sevgisini etiraf etmək məqamı gelirdi, onda, elə bil, əl-qolu bağlanırı. Hiss olunurdu ki, nəsə utanır.

Cimmi Lenqton ona qışqırırdı:

– Lənətə gələsiniz, qızı elə tutmusunuz ki, elə bil, kartof kisəsindən yapışmısınız. Elə sifətlə onu öpürsünüz ki, elə bil, qorxursunuz, soyuqdəyməsi sizə də keçər! Siz ona vurulmusunuz. Sizə elə gəlməlidir ki, şam kimi əriyirsiniz və əgər bir saniyədən sonra zəlzələ baş verəcəyini, ardınca da torpağın sizi udacağını bilməyiniz belə vecinizə olmamalıdır!

Xeyri olmadı. Gözəlliynə, cazibəsinə, sərbəstliyinə, təbiiliyinə baxmayaraq, Maykl soyuq məşuq olaraq qaldı. Amma bu, Culiyaya ona ehtirasla bağlanmağa mane olmadı. Özü də bu, Maykl onların truppasına gələndən dərhal sonra baş verdi.

Culiyada hər şey maneəsiz, asan alındırdı. O, Cersidə doğulmuşdu, həmin vaxt atası vətəni olan bu adada baytar kimi təcrübə keçirdi. Anasının bacısı Sen-Maloda yaşayan bir fransız kömür alvercisində ərdəydi. Culiyanı da oradakı yerli liseydə təhsil almaq üçün onun yanına yolladılar. Culiya fransızca əsl fransız kimi danışındı. O, anadangəlmə aktrisayı və ağlı kəsən gündən bir adamda da onun səhnə üçün doğulduğuna şübhə yox idi. Xalası madam Fallu gəncliyində «*Comedie Française*» truppasının daimi üzvü olan yaşlı bir aktrisayla yaxşı münasibətdə idi. Teatrtdan getdikdən sonra o, Sen-Maloya köçüb uzunillik nikahsız, amma sədəqətli yaşamlarına son verib ayrıldıqları məşuqlarından birinin ona təyin etdiyi cüzi təqaüdlə dolanırdı. Culiyanın on iki yaşı olanda artıq altmış yaşını ötmüş o aktrisa həyatda hər şeydən çox dadlı yeməklərdən lezzət alan gonbul, hay-küçü, diribaş qaryə çevrilmişdi. Onun cingiltili, yaygın gülüşü və kişi kimi gur səsi var idi. Culiya ilk dram sənəti dörsələrini də ondan aldı. O qadın bir vaxtlar özünün keçdiyi *Congerwatoire*¹ təhsili zamanı əxz elədiyi bütün incəlikləri Culiyaya öyrətdi. Yetmiş yaşınanın injenü² ampluasında çıxış edən Reyhenberq, Sara Bernarın³ qızıl boğazı, möhtəşəm Mune-Sülli⁴, nəhəng Koklen haqqında da Culiya ilk dəfə ondan eşitdi. O, Kornel və Rasinin faciələrindən uzun parçaları «*Comedie Française*»də vərdiş etdiyi tərzdə ona oxuyur və onun da bu cür oxumasına nəzarət edirdi. Qız Fedranın

¹ Congerwatoire – Fransada ali musiqi və teatr məktəbi

² İnjenü – sadəlövh qız rolü oynayan aktrisa

³ Sara Bernar – fransız aktrisası (1844-1923)

⁴ Jan Mune-Sülli – fransız aktyoru (1841-1916)

monoloqlarındaki ehtirası və yanğını çox gözəl çatdırı bilirdi, ritm onun ifasında aydın, sözlər həm effektli, həm də dramatik idi. Öz vaxtında Janna Tebu, olsun ki, çox gözəçarpan manerada oynayırırdı, amma Culiyani o, tamam başqa yönə yetişirdi: ona çox gözəl articulyasiya, səhnədə yeriməyi və dayanmayı, sonralar ən yüksək məziyyətlərindən olacaq öz səsinə həssas yanaşmayı öyrətdi və onun intuisiya ilə lazımi ritmi müəyyənləşdirmək bacarığını daha da təkmilləşdirdi.

– Əgər çox vacib deyilsə, pauza eləmə, – yaşlı aktrisa yumruqlarıyla stolu döyəcləyə-döyəcləyə səsini başına götürdü, – işdi, əgər bu baş veribsə, onda nə qədər bacarırsan, uzat.

Culiya on altı yaşında Hover-Stritdə dram sənəti üzrə Kral akademiyasına daxil olanda artıq orada öyrədilənlərin çoxunu bilirdi. Bəzi köhnəlmış ifa üslublarını tərgidib nitq qabiliyyətini yeni üsullarla zənginləşdirdi.

İştirak elədiyi bütün müsabiqələrin qalibi olurdu və təhsilini başa vuran kimi özünün misilsiz fransızcasına görə London teatrlarından birində xırda bir qulluqçu rolu aldı. Bir müddət belə təsəvvür yarandı ki, yalnız fransızcanı mükəmməl bildiyindən o, əbədi olaraq, xarici aksent tələb edən rollar oynamaya məhkumdur. Belə ki, fransız qulluqçusundan dərhal sonra o, avstriyalı ofisiant rolunda səhnəyə çıxdı. Cimmi Lenqton onu kəşf edənəcən iki ilini belə keçirdi. O, Londonda yaxşı qəbul edilən bir melodramda italyali bir avantürist qadın rolunda əyalətlərə qastrola çıxmışdı. Obrazın bütün kələklərinin üstü sonda açılır. Culiyə tamaşaçı qırxyaşlı qadın obrazında heç də pis görünmürdü. Məsələ burasındadır ki, teatrın aparıcı aktrisası olan qırxyaşlı sarışın qadın gənc qızı oynadığından tamaşa təbiilikdən xeyli uzaq idi. Elə bu ərəfələrdə Cimmi qısa məzuniyyət götürüb gününü müxtəlif şəhərlərdə teatrları gəzməklə keçirirdi. Tamaşadan sonra o, Culiyə ilə tanış olmaq üçün səhnə arxasına keçdi. Cimmi teatr dairələrində kifayət qədər tanındığından onun komplimentləri Culiyaya ikiqat xoş gəlirdi. Odur ki onu səhəri gün üçün lança dəvət edəndə Culiyə dərhal razılaşdı.

Süfrə arxasına əyləşən kimi o uzatmadan mətləbə keçdi.

– Bu gecə gözümü də qırpmamışam, elə hey sizi düşünmişəm.

– Bax bu, sürpriz oldu! Bəs düşüncələriniz hansı səp-kidəydi: əyri, yoxsa düz?

Cimmi bu mənasız sualı qulaqardına vurdu.

– Artıq iyirmi beş ildir, bu oyunun iştirakçısıyam. Mən nə olmamışam: aktyorları səhnəyə çağırın uşaq, teatrin fəhləsi, aktyor, rejissor, reklam agenti, lənat şeytana, hətta tənqidçi də olmuşam. Mən lap uşaqlıqdan, məktəb illərindən pərdənin o üz-bu üzündə yaşayıram. Əgər teatrda mənim bilmədiyim bir şey varsa, deməli, onu heç kim bilmir. Fikrimcə, siz nəhəng istedada maliksiniz.

– Sizin dilinizdən bunu eşitmək çox xoşdur.

– Susun! Danışmağı mənim öhdəmə buraxın. Sizin ideal göstəriciləriniz var: münasib boy, münasib bədən quruluşu, kauçuk sıfət...

– Çox böyük tərifdir.

– Əlbəttə. Aktrisaya məhz belə sıfət lazımdır. Elə bir sıfət ki hər cildə düşür, hətta gözəl də ola bilər, elə bir sıfət ki beynindən keçən bütün fikirlər üzündən oxunur. Duzenin¹ sıfəti bax beləydi. Hələ nə etdiyinizi əməlli-başlı dərk edə bilməsəniz də, dünən axşam dediyiniz bəzi sözlər sizin üzüñzdən oxunurdu.

– Məşəqqətli rol idi. Onda heç düşünməli bir şey də yoxdur. Eşidirdiniz də, mən nə səfəh bir işlə məşğuluydum.

– Məşəqqətli rol olmur, məşəqqətli aktyor olur. Sizin çox qeyri-adi, adamın ruhunu tərpədən səsiniz var. Bilmirəm, siz komik rolda necə olardınız, amma risk eləməyə hazırlam.

– Nəyə işaret edirsiniz?

– Sizin ritm duyumunuz əvəzsizdir. Sonradan öyrənməklə alınası iş deyil, görünür, bu, sizdə vergidir. Özü də bu, çox yaxşıdır. İndi mətləbə keçirəm. Mən sizin barənizdə məlumat toplamışam. Bilirəm ki, fransızca mükəmməl danışırsınız, ona görə də sizə ingiliscəni sindirə-sindirə danışan obrazlar həvalə olunur. Bilirsiniz, belə çox uzağa gedə bilmərsən.

– Mən ancaq bununla kifayətlənməli oluram.

– Bütün ömrünüüzü bu personajlara həsr etməyə razısanızmı? Bir az da belə davam eləsə, onlarda ilişib qalacaqsınız, publika sizi başqa ampluada qəbul eləməyəcək. Siz həmişə ikincidərəcəli rollarda görünəcəksiniz. Ən uzağı, həftədə iyirmi funt və əlvida, böyük istedad.

¹ Elyonora Duze – italiyalı aktrisa (1859-1924)

– Həmişə gözləmişəm ki, günlərin bir günü istədiyim rolu alacağam.

– Bəs haçan? Siz beləcə, on il də gözləyə bilərsiniz. İndi neçə yaşıınız var?

– İyirmi.

– Nə qədər alırsınız?

– Həftədə on beş funt.

– Yalandır. Siz on iki funt alırsınız, özü də bu, sizin indiki əsl qiymətinizdən çoxdur. Siz hələ çox öyrənməlisiniz. Sizin jestlər bəsitdir. Hətta təsəvvürünüz belə yoxdur ki, hər jəst in öz məna yükü olmalıdır. Siz sözü deyənə qədər publikanın diqqətini özünüzə cəlb etməyi bacarmırsınız. Həddən ziya-də kobud qrimlənirsınız. Sizin sifətiniz elədir ki, qrim nə qədər az olsa, o qədər yaxşıdır. Üldüz olmaq istəyirsiniz?

– Bunu istəməyən varmı?

– Yanıma gəlin, mən sizi İngiltərənin böyük aktrisası eləyəcəyəm. Mətni tez əzbərləyə bilirsinizmi? Yəqin, belədir, sizin yaşınzda...

– Elə bilişəm, iki günə istənilən rolu sözbəsöz yaddaşına köçürə bilərəm.

– Sizə təcrübə, bir də yenidən doğulmağınız üçün mən lazımmam. Yanıma gəlin, siz il ərzində iyirmi rol alacaqsınız. İbsen, Şou, Barker, Zuderman, Xenkin, Qolsuorsı. Sizin hüdudsuz cazibəniz var, amma hər şeydən göründüyü kimi, ondan necə istifadə eləmək barədə azca da təsəvvürünüz yoxdur. – Cimmi yüngülçə gülümsədi. – Əgər təsəvvürünüz olsaydı, bu qoca qarğı sizi çox asanlıqla öz yanına gətirərdi. Siz gərək publikanın boğazından yapışb deyəsiniz: «Ey itlər, gözünüz məndə olsun». Siz onlara hökm eləməlisiniz. Əgər insanın istedadı yoxdursa, onu bir başqasından ala bilməz, əgər varsa, onu yönləndirmək mümkündür. Böyük aktrisa olmaq üçün sizdə istedad var. Bunu mən deyirəm. Mən hələ ömrümdə nəyəsə bu qədər əmin olmamışam.

– Mən də bilişəm, təcrübəm azdır. Əlbəttə, sizin təklif barədə düşünməliyəm. Mən bir mövsümü sizin teatrda keçirməkdən imtina etməzdim.

– Cəhənnəm olun! Elə bilişiniz, mən bir mövsümə sizdən aktrisa yarada bilərəm? Canımı fəda eləyəcəyəm ki, siz bir neçə sanballı tamaşa göstərib, sonra kommersiya məq-sədli pyeslərdən birində hansıa yaramaz rolda oynamaq

üçün Londona gedəsiniz? Məni axmaq hesab eləyirsiniz?! Sizinlə üçillik müqavilə bağlayacağam və həftəyə səkkiz funt verəcəyəm, özü də at kimi işləməli olacaqsınız.

– Həftədə səkkiz funtdan söhbət belə gedə bilməz. Gülməlidir. Mən belə təklifi qəbul eləyə bilmərəm.

– Elə qəbul edərsiniz ki. Bu gün siz bu qiymətəsiniz, bu qədər də alacaqsınız.

Culiya bu teatrda olduğu üç il müddətində çox şey öyrəndi. Üstəlik, əxlaq sarıdan elə də ciddi olmayan Janna Tebudan da sərfəli məsləhətlər aldı.

– Bu pula görə sizinlə yatağa girəcəyim necə, ağılinizdan keçirmi?

– İlahi, doğrudanmı, siz fikirləşirsiniz ki, mənim öz trup-pamin aktrisalarıyla eşq yaşamağa vaxtim var? Ay uşaq, mənim o qədər daha vacib işlərim var ki. Hələ səhər nüma-yışlarını demirəm, dörd saatlıq repetisiyalardan, ardınca məni razı salacağınız axşam tamaşasındaki çıxışınızdan sonra sizin də mənim kimi sevişməyə nə vaxtiniz, nə də həvəsiniz qalacaq. Nəhayət, soyunub yatağa girəndə ancaq bir istəyiniz olacaq: yatmaq.

Amma bax burada Cimmi Lenqton səhv eləyirdi.

ÜÇÜNCÜ HİSSƏ

Lenqtonun fantastik enerjisi və entuziazmı Culiyaya da sirayət elədi və o, təkliflə razılaşdı. Cimmi elə də böyük olmayan rollardan başladı və onun rəhbərliyi altında Culiyə indiyədək oynadıqlarından xeyli fərqli idi. O, guya, məhz onların Culiyada qeyri-adi istedadı kəşf etdiklərini deməklə tənqidçilərdə qızı qarşı marağı daha da artırırdı. Və günlərin bir günü tənqidçilər bir də ayıldır ki, Culiyə publika qarşısında Maqda¹ rolundadır. Bu, əsl zəfər idi. Odur ki Cimmi bir-birinin ardınca ona «Gəlincik ev»də² Norani, «İnsan və fövqəlinsan»da³ Enni və Gerda Qableri⁴ həvalə etdi. Middlpullular öz teatrlarında istənilən London ulduzunu

¹ Maqda – German Zudermanın (1857-1928) “Vətən” dramının qəhrəmanı

² “Gəlincik ev” – H.İbsenin dramı

³ “İnsan və fövqəlinsan” – B.Şounun pyesi

⁴ Gerda Qabler – H.İbsenin eyniadlı dramının qəhrəmanı

söndürə bilən aktrisa görməkdən məmnun idilər və indi ona baxmaq üçün əvvəllər yalnız yerli patriotluq məqsədilə getdikləri tamaşalara da axışırdılar. Culiya haqqında artıq paytaxt qəzetləri də yazmağa başlamışdı və dramın əsl xırıdarları məxsusi ona baxmaq üçün Middlpula axışırdılar. Geri qayıdanda onun tərifini göylərə qaldırırdılar. Odur ki London antreprenyorlarından iki-üçü Culiya barədə məlumat toplamaq üçün ora öz nümayəndəsini göndərməmişdi. Onlar qəti söz deməyə tərəddüb edirdilər. Şou və İbsenin dramlarında, söz yox, o, yaxşı idi, bəs adı pyesdə necə olacaq? Antreprenyorların bu işdə acı təcrübəsi var idi. Belə ki, möhtəşəm pyeslərdən birində hansıa aktyorun möhtəşəm ifasına valeh olub dərhal onunla müqavilə imzalayandan sonra məlum olurdu ki, başqa pyeslərdə o, digərlərindən heç də yaxşı deyil.

Maykl onların truppasına qoşulanda Culiya artıq bir il idi ki, Middlpuldaydı. Cimmi «Kandida» da Marçbenksi ona etibar etdi. Çox düzgün seçim idi. Əslində, həm də gözlənilən idi. Bu rolda Mayklın gözəlliyi hər şeyi kölgədə qoymuşdu, hətta ifasındaki süstlük də qüsür kimi görünmürdü.

...Culiya əlini uzadıb içində Mayklın fotoları olan karton qutulardan birincisini götürdü. Döşəmədə yerini rahatlayıb onun Middlpula ilk gəlişi eks olunan fotonu tapmaq ümidiylə tələsik Mayklın köhnə şəkillərini gözdən keçirdi. Nəhayət, həmin şəkli tapanda qəfil aşğıdan ürəyi sixıldı. Culiya bir neçə saniyə ağlamaqdan özünü zorla saxladı. Hə, bir vaxtlar o, belə idi. Kandida obrazı, adətən, xarakterik rollar alan, yaxud ananı, ya da xalanı oynayan ortayaşlı aktrisaya həvalə olunurdu. Yalnız axşamlar işləyən Culiya bütün repetisiyalara gəlib baxırdı. Maykla bir baxışdan vuruldu. Culiya ömründə belə gözəl kişi görməmişdi. Və nə yolla olur-olsun, onun sevgisinə sahib çıxmak istəyirdi. Zamanı gələndə Cimmi etibarını qazandığı Middlpulda özünə qarşı hirs-hikkə yarada biləcəyi tehlükəsinə baxmayaraq, «Kabus»¹ da səhnələşdirdi. Maykl burada gənci, Culiya Reginanı oynamalıydı. Onlar bir-birlərinə rollarını oxuyur, sonra müzakirə etmək üçün yüngülvari qəlyanaltı eləyirdilər. Az sonra ayrılmaz cütlüyü çevrildilər. Culiya özüne nəzarət edə bilmirdi: elə hey Maykla tərif yağdırırıdı. Maykl elə də şöhrətpərəst deyildi:

¹ «Kabus» – H.İbsenin dramı

gözəl olduğunu özü də yaxşı bildiyindən bu komplimentlərə nəinki biganə idi, ona elə qulaq asırdı ki, elə bil, söhbət ailəsində nəsildən-nəslə keçən hansısa qədim, gözəl bir evdən gedirdi. Yəni hamı bilir ki, o ev öz dövrünün memarlığının yaxşı nümunələrləndən, onun qayğısına qalırlar, onunla qürur duyurlar, amma o evin mövcudluğunda qeyri-adi nəsə yoxdur, ona malik olmaq nəfəs alıb-vermək kimi təbii bir şeydir. Maykl axmaq deyildi və öz qiymətini hamidan yaxşı bilirdi. Yaxşı başa düşürdü ki, gözəlliyi hələlik onun əsas dayağıdır, amma həm də bilirdi ki, bu, əbədi deyil. Odur ki gələcəkdə zahiri görünüşündən əlavə, digər dataqlara da yiylənmək üçün qəti qərara gəldi ki, mütləq yaxşı akt-yor olmalıdır. O, mümkin olan hər şeyi Cimmi Lenqtondan öyrənib sonra Londona qayıtməq niyyətindəydi.

30

– Əgər imkandan ağılla istifadə edə bilsəm, bəlkə də, teatr açmaq üçün mənə maddi köməklik göstərən hansısa bir yaşılı qadın rastıma çıxdı. Var-dövlət yiyesi olmaq üçün bundan başqa yolum yoxdur.

Tezliklə Culiyaya məlum oldu ki, Maykl pul xərcləməyi çox da xoşlamır. Onlar birlikdə nahar eləyəndə, yaxud bazar günləri gəzintiyə çıxanda Culiya özünə düşən payı ümumi xərcə daxil eləyirdi. Culiya bunun əleyhinə deyildi. Özü pulu sağa-sola xərcləməyə meyilli olduğunu, mənzil haqqını bir, bəzən iki həftə gecikdirdiyinə görə, hər penninin qədrini bildiyi, borca girməkdən zəhləsi getdiyi, aldığı o az puldan hansısa möcüzəylə hələ hər dəfə dala da atlığı üçün Maykla həsəd aparırdı. Maykl Londona qayıdanacan babat pul toplamaq istəyirdi ki, hər roldan ikiəlli yapışmasın, sənballı təklif alana qədər gözləyə bilsin. Valideynləri qəpik-quruşluq təqaüdə dolanırdılar, odur ki onu Kembricə gəndərmək üçün özlərini ən zəruri şeylərdən belə məhrum etmişdilər. Atası Mayklın özünü səhnəyə həsr etmək istəyini o qədər bəyənməsə də, oğlu fikrində qəti idi.

– Əgər aktyor olmaq qərarına gəlmisənsə, hər seydən görünür ki, sənə mane ola bilməyəcəyəm, – dedi, – amma lənət şeytana, mən təkid eləyirəm ki, sən əsl centlmenə layiq təhsil alasan.

Culiyə Mayklın atasının istefada olan polkovnik olduğunu biləndə bu xəbərdən məmənun qaldı. Bütün varidatını qumarda uduzan babası haqqında Mayklın danışdıqları ona



çox təsir etdi. Mayklın barmağında gəzdirdiyi möhürlü üzük də çox xoşuna gəlirdi. Üzükdə qaban başı təsvir olunmuş və belə bir söz yazılmışdı: *«nemo me impune lacessit»*.

Culiya nəvazişlə ona:

– Mənə elə gəlir ki, sənin gözündə qürur duyduğun ailə-niz yunan tanrısından da böyükdür, – dedi.

O da cazibədar təbəssümüylə belə cavab verdi:

– Hamı gözəl ola bilər, amma xeyirxah insan kimi böyümək heç də hamiya nəsib olmur. Düzünü desəm, centl-men oğlu olmağıma görə fəxr eləyirəm.

Culiya özünü toparlayıb:

– Amma mən baytar qızıyam, – dedi.

Mayklın sifati bir anlığa daş kimi donub qaldı, dərhal da ayılan kimi olub gülümsədi:

– Əlbəttə, sənin atanın kimliyi elə bir xüsusi mənə kəsb eləmir. Atam söhbətlərimizdə alay baytarını tez-tez xatırlayırdı. O, hərbçilər üçün zabitlərlə eyni cərgədə idi. Atam həmişə deyirdi ki, o, alayda ən yaxşılardan idi.

Mayklın Kembriji bitirməsi də Culiyaya xoş idi. O, təhsil aldığı kollecin avarçəkmə komandasındaydı və bir ara onu universitet yiğmasına daxil etmək söhbəti də var idi.

– Aydın məsələdir ki, bunu sox istəyirdim. Çünkü sonralar mənə çox lazım olardı. Bundan reklam məqsədilə yaxşıca istifadə etmək olardı.

Görəsən, Mayklın Culiyanın ona vurulub-vurulmadığından xəbəri vardımı? O, bunu Maykladan soruşmağa ürkə eləmirdi. O özü isə heç vaxt qabağa düşmürdü. Culiya ona xoş gəlirdi və eyni məclisda olanda Maykl ondan, demək olar ki, bir addım da aralanmırıldı. Bazar günləri bəzən onları nahara, yaxud təmtəraqlı şam yeməyinə dəvət edəndə ora birlikdə gedib, oradan birlikdə çıxmaları Mayklə tamamilə təbii görünürdü. Qapının ağızında ayrılanla Maykl onu öpürdü, amma bu, elə tərzdə baş verirdi ki, elə bil, o, «Kandida»da birlikdə oynadığı yaşılı aktrisanı öpürdü. Maykl mərhəmətli, xeyirxah, nəvazişliydi, amma nə qədər ağır olsa da, Culiya görməyə bilməzdi ki, onun ona qarşı münasibəti yoldaşlıqlıdan o yana keçmir. Amma Culiya onu da bilirdi ki, Mayklın başqa bir sevgilisi yoxdur. Özüne yazılan sevgi məktublarını Maykl ucadan gülə-gülə ona oxuyurdu, qadınlar gül dəstələri göndərəndə isə onları tez gətirib Culiyaya verirdi.

– Ay səfehlər, – deyirdi, – maraqlıdır, görən, ağılların-
dan nə keçir?

Culiyanın sözü qısa olurdu:

– Məncə, bunun cavabı çox sadədir.

Culiya Mayklın bu diqqətə əhəmiyyət vermədiyini bilsə
də, hər halda, hikkəsini boğa bilmirdi, qısqanırdı.

– Əgər burada, Middlpulda kiməsə ilışsəm, dünyanın ən
axmaq adamı olaram. Çoxunun ağzından süd iyi gəlir. Gözü-
mü qırpmaga macal tapmamış, bir də gördün, valideyni
gəlib ki, bəs qızımla nə vaxt nikah bağlayırsan?

Culiya öyrənmək istəyirdi ki, bəs Bensonun truppasında
olduğu vaxtlarda necə, Maykl kiminləsə gəzibmi? Get-
gedə aşkara çıxırdı ki, gənc aktrisalardan bəziləri ona biga-
nə olmayıblar, amma Maykl həmişə hesab eləyib ki, bir
truppada işlədiyi qadına baş qoşmaq dəhşətli səhvdir.
Bunun axırı heç vaxt yaxşı olmur.

– Özün bilirsən ki, aktyorlar necə qeybət qılan, sözgəz-
dirəndirlər. Cəmi iyirmi dörd saatdan sonra hər şey hamiya
məlum olacaq. Belə bir işə girişəndə sonunun nəylə qur-
taracağını əvvəlcədən bilmək mümkün deyil. Xeyr, mən risk
eləmək istəmirəm.

Əylənmək həvəsinə düşəndə Maykl Londondan bir
qədər kənarlaşacağı günü gözləyirdi. Orada «Qlobus» res-
toranına gedib qızlardan birini qarmağına keçirirdi. Əlbəttə,
bu, baha başa gəlirdi, özü də, əslində, heç xərclənən pul-
lara da dəyməzdii. Üstəlik, o, Bensonun truppasında olanda
tez-tez kriket, imkan düşəndən-düşənə qolf oynayırdı. Belə
şeylər isə gözə zərərdir.

Culiya ona çox yalın bir yalan dedi:

– Cimmi mənə deyir ki, əgər eşq yaşasan, daha yaxşı
oynayarsan.

– O murdar qocaya inanma. Kiminlə? Yəqin, özüylə,
hə? Deməli, onda belə çıxır ki, əgər mən şeir yazsam, Març-
benksi daha yaxşı oynayaram.

Bir-birləriylə uzun müddət idi ünsiyətdəyidilər. Və gec-
tez Culiya Mayklдан onun evliliyə münasibətini öyrənməliydi.

– Elə bilirom, erkən evlənən aktyorun ağılı yoxdur. Bunun
insanın karyerasını məhv etdiyi barədə çoxlu misal gətiə
bilərem. Xüsusən də əgər aktyor aktrisa ilə ailə qurubsa.
O, ulduz olandan sonra xanımı daş kimi boynundan asılıb

qalır. Onunla eyni tamaşa oynamaq istəyir, əgər truppası varsa, baş rolları xanimına verməyə məcburdur, əgər baş-qasına təklif etsə, günü qara olacaq. Həmişə təhlükə var ki, qadın uşaqa qala bilər və bu zaman, təbii ki, rollardan imti-na etməlidir. Deməli, uzun müddət publikanın gözündən qeyb olacaq. Publikanın nə olduğunu sən özün yaxşı bilirsən: gözümdən düşdünsə, qəlbimdən də çıx. Əgər tama-saçı səni hər gün görmürsə, ümumiyyətlə, sən adda ada-min varlığını belə unudur.

Ərli qadın? Ərə getmək beləmi vacibdir? Onun dərin, cazibədar gözlərinə baxanda Culiyanın az qalır üzəyi kök-sündə əriyə, onun parlaq, şabalıdı tellərinə baxanda əzablı heyranlıqdan əsim-əsim əsir. Görən, istəsəydi, Culiya ondan nəyisə əsirgəyərdimi? Amma onun o gözəl başı bu haqda bir kərə də fikirləşməmişdi.

Culiya öz-özüylə danişirdi: «Əlbəttə, onun xoşuna gəli-rəm. O, hamidan çox məni bəyənir, hətta mənimlə qırṛə-lənir, amma heyif ki, bir qadın kimi onu cəlb eləmirəm».

Culiya onu özünə cəlb eləmək üçün hər yola əl atıldı, bircə yatağına salmamışdı ki, yeganə səbəb də bunun üçün əlverişli şəraitin yaranmamasıydı. Artıq bir-birlərini həddən artıq tanımaqları işləri korlamışdı: Culiya qorxurdu ki, müna-sibətləri bundan sonra, çətin ki, başqa məcraya yönələ bil-sin. Odur ki təzəcə tanış olduqları vaxtlarda işi sona çatdır-madığına görə özünü qızayırdı. İndi Mayklın Culiya müna-sibətindəki məhrəmlik həddini elə aşmışdı ki, çətin ondan ona məşq olardı. Culiya ad gününün tarixini öyrənib Mayklə dünyada ən çox istədiyi bir şey – qızıl portsiqar hədiyyə etdi. Bu hədiyyə Culiyanın imkanı daxilindən xeyli kənar idi. Maykl təbəssümlə bu israfçılığa görə onu danladı. Culiyanın bu hədiyyə üçün pulu hansı estetik həzlə xərclədiyi onun təsəv-vürünə belə gələ bilməzdi. Növbə Culiyanın ad gününə çatanda Maykl ona bir dəst ipək uzunboğaz corab verdi. Culiya onun keyfiyyətsiz olduğunu dərhal sezdi. Zavallı quzu-ciyyəz böyük xərcə düşməyi özünə rəva bilməmişdi, amma ümumiyyətlə, ondan nəsə bir hədiyyə almağın özü Culiya üçün çox böyük hədiyyə idi. Culiya çox təsirlənmişdi, ağla-maqdan özünü zorla saxlayırdı.

Maykl:

– Əzizim, sən necə də həssassan, – dedi.

Amma özü də çox mütəəssir olmuşdu. Qızın gözünün yaşarması ona xoş idi.

Onun yiğcamlığını Culiya çox bəyənirdi. Maykl pulu sağa-sola səpməyi bacarmırdı. Ona xəsis demək olmazdı, sadəcə, hesabını bilən adam idi. Culiya bir-iki dəfə restoranda onun ofisianta lazımı qədər çaypulu vermadıyını sezib, etiraz etməyə özündə cürət tapsa da, Mayklın tükü də tərpənməmişdi. O, düz on faiz verirdi, həmin məbləği dəqiqliklə ödəmək üçün xirdası olmayanda pulun qalığını isteyirdi. «Nə borca pul al, nə də sələmə pul ver». Hər dəfə Poloniyanın bu iqtibası gətirərdi. Truppenin üzvlərindən hansısa biri müvəqqəti maddi sıxıntı keçirən zaman əgər Mayklдан borca pul istəsəydi, özünü boş yerə əziyyətə salmış olacaqdı. Amma o elə ustalıqla, ürək ağrısıyla imtina edirdi ki, heç kəs ondan incik qalmırırdı.

— Sənə gücüm çatandan kömək eləyə bilsəydim, özüm də məmənun olardım, dostum, — deyirdi, — amma cibimdə siçanlar oynayır, həftənin axırına kirəpulunu haradan tapıb verəcəyimin dərdi məni götürüb.

İlk aylar rolları başını elə qatmışdı ki, Maykl Culiyannın necə gözəl aktrisa olduğunu imkan tapıb görə bilməmişdi. Əlbəttə, qəzetlərdə Culiyanın ünvanına tərif dolu yazıları oxumuşdu, amma belə, üzdən oxumuşdu, məqalənin şəxslən onun özünə aid hissəsinə gəlib çatanacan yazınlara öteri nəzər salmışdı. Tənqidçilər onu ucaldanda razi qalırdı, amma alçaldanda da bunu özünə o qədər dərd eləmirdi. Maykl öz qiymətini yaxşı bilirdi, ona görə də tənqidlərdən elə də hiddətlənmirdi.

— Yəqin, mən, doğrudan da, pis görünürdüm, — deyirdi.

Mayklın xasiyyətində ən xoşa gələni onun ürəyinin açıqlığıydı. O, Cimmi Lenqtonun çaxdırıldığı şimşəkləri və ildirimləri da tamam soyuqqanlılıqla qarşılıyırırdı. Üzunsürən repetisiyalara o biri aktyorların əsəbləri tab gətirməsə də, onun tükü belə tərpənmirdi. Onu özündən çıxarmaq, sadəcə, mümkün deyildi.

Bir gün Maykl zalda əyləşib özünün iştirak etmədiyi aktın məşqinə baxırdı. Sonda Culiya öz istedadını göstərmək imkanı verən çox güclü və təsirli səhnə oldu. Növbəti akt üçün dekorasiya hazırlananananacan Culiya da zala düşüb Mayklla yanaşı əyləşdi. Maykl sakitcə oturub baxışlarını qabağa zilləmişdi.

Culiya heyrətlənmişdi. Maykldan çıxmayan iş: nə üzünə gülürdü, nə də ona isti dost sözü deyirdi. Elə bu vaxt Culiya gördü ki, onun gözləri yaşla dolub, dil-dodağı əsməsin deyə, dişlərini bərk-bərk sıxıb.

- Nə olub, əzizim?
- Mənimlə danışma, balaca şeytan. Sən məni ağlatdın.
- Mələyim mənim!

Culiyanın da gözləri yaşardı və yanaqlarıyla axdı. O necə də xoşbəxt idi.

Maykl hönkürüb:

- Hər şey cəhənnəm olsun, özümü ələ ala bilmirəm,
- dedi və cibindən dəsmal çıxarıb gözünün yaşını sildi.

(«Mən onu sevirəm, sevirəm, sevirəm!»)

Maykl burnunu çəkdi.

- Bir az özümə gəldim, amma yaradana and olsun ki, sən məni dəli elədin.

– Pis səhnə deyil, eləmi?

– Səhnənin nə dəxli? Məsələ sənin özündədir. Sən mənin bütün ruhumu tərpətdin. Lənət şeytana! Tənqidçilər haqlıymışlar, söz yox, sən əsl aktrisasan.

– Bunu elə indi bildin, hə?

– Yaxşı olduğunu bilirdim, amma bu dərəcədə yaxşı olduğunu ağılıma da gətirməzdim. Səninlə müqayisədə biz hamımız heçik. Sənin qarşını kəsmək mümkün deyil, mütləq ulduz olacaqsan.

– Onda sən də mənim tərəf-müqabilim olarsan.

– İblis qiyafəli keçəl London antreprenyorları ay qoyular ha...

Culiya çıkış yolu göstərdi:

– Deməli, onda gərək sən özün antreprenyor olasan ki, özün də məni baş rolların ifaçısı eləyəsən.

Maykl susdu. O, çevik düşünməyi bacarmırdı və yeni təklifi layiqincə dəyərləndirmək üçün ona vaxt lazım idi.

– Bilirsən, bu heç də pis ideya deyil.

Lanç zamanı bu ideyanı daha ətraflı müzakirə etdilər. Daha çox Culiya danışındı, Maykl isə dərin maraqla onu dinləyirdi.

Maykl sonda söhbəti yekunlaşdırıb:

– Əlbəttə, daimi yaxşı rollar isteyirsənsə, truppenin antreprenyoru özün olmalıdır, – dedi.

Hər şey pula dirənirdi. Nədən başlamağı götür-qoy etdi-lər. Mayklın hesabına görə, onlara, ən azı, beş min funt lazımdı. Amma necə, bu pulu onların qara qaşınamı verəcəklər? Doğrudur, Middlpulda pul içində üzən xeyli fabrika sahibi var idi, amma onların yalnız yerli camaatın sevgisini qazanmış iki gənc aktyor üçün sandıqlarını açıb beş min funt verəcəkləri ağlabatan iş deyildi. Həm də onlar London adamlarına qısqanc münasibət bəsləyirdilər.

Culiya təbəssümlə Maykla:

– Varlı bir qarı axtarıb tapmalı olacaqsan, – dedi.

Culiya dediklərinin ən uzağı yarısının alınacağına ümidiydi, amma sadəcə, Mayklla onu daha da yaxınlaşdırın bir layihəni müzakirə etmək necə də xoş idi. Maykl isə ciddi idi.

– İnanmiram ki, kifayət qədər tanınmasan Londonda nəsə uğur qazana bilərsən. Ən doğru yol üç-dörd il başqa truppalarda işləməkdir. Bütün giriş-çıxışları yoxlamaq lazımdır. Bunun bir üstünlüyü də odur ki, pyeslərlə tanışlıq üçün vaxtimız olacaq. Ehtiyatında, ən azı, üç pyesin olma-dan teatr açmaq ağılsızlıqdır. Onlardan da biri mövsümün canı olmalıdır.

– Doğrudur. Həm də biz mütləq birlikdə oynamalıyıq ki, publikanı adalarımızı hər dəfə eyni afişada görməyə öyrəşdirə bilək.

– Düşünmürəm ki, bu elə bir xüsusi əhəmiyyət kəsb eləsin. Əsas Londonda nüfuz qazanmaqdır. Onda bizim müəssisəni maliyyələşdirmək üçün adam tapmaq da asan olar.

DÖRDÜNCÜ HİSSƏ

Pasxa yaxınlaşındı. Cimmi Lenqton, adəti üzrə, hər il pasxa ərəfəsinin son həftəsində teatri bağlayırdı. Culiya nə edəcəyini bilmirdi. Belə qısa vaxt içində Cersiyə getsinmi? Yox, düzgün qərar deyil. Bir səhər özü də gözləmədən Mayklın anası missis Qosselindən məktub aldı. Yazılmışdı ki, əgər birhəftəliyə Mayklla Çeltnemə gəlsələr, onunla polkovnikı məmənnun edərlər. Culiya məktubu göstərəndə Mayklın çoh-rəsinə, sanki, bir əlcim nur qondu:

– Dəvət üçün mən xahiş elədim. Düşündüm ki, səni yanımı salıb aparmaqdansa, belə daha abırlı olar.

— Sən ürəksən. Əlbəttə, mən məmnuniyyətlə gedəcəyəm.

Culiyanın xoşbəxtlikdən ürəyi quş kimi köksündə çırpındı. Bütöv bir həftəni Mayklla birlikdə keçirməkdən gözəl nə ola bilər?! Özü də Maykl yenə özünü vaxtında yetirdi. Onun tərəddüd içində qaldığını bilən kimi dadına yetişdi. Amma elə bu an gördü ki, Maykl nədənsə narahatdır.

— Nə məsələdir?

Maykl xəcalətlə gülümsəyib:

— Bilirsən, əzizim, mənim atam bir az köhnəfikirli kişilərdəndir, — dedi, — elə şeylər var ki, bundan sonra daha çətin qavrasın. Əlbəttə, istəməzdim ki, yalan danışasan, amma qorxuram, sənin baytar qızı olmağın atama qəribə gələ. Məktubda səni özümlə gətirə biləcəyimi bildirəndə, atanın həkim olduğunu yazmışam.

— Bunun nə fərqi var axı?

Culiya dərhal gördü ki, polkovnik heç də təsəvvür elədiyi kimi bazburutlu birisi deyilmiş. O, anıq, bəstəboy bir kişi idi. Üzünü qırış basmışdı, aq saçları qısa vurulmuşdu. Cizgilərindən qədimi bir nəciblik boyanırdı. O, uzun müddət dövriyyədə olan dəmir pulun üstündəki profili xatırladırdı. Özünü istiqanlı göstərsə də, təmkinini unutmurdu. O, polkovnikləri yalnız səhnədən tanıyan Culiyanın qorxduğu kimi zalim, yaxud tez özündən çıxanın birisi deyildi. Culiya onun belə ədəbli, kifayət qədər təmkinli səsle necə komanda verməsini ağlına sığışdırıa bilmirdi. Doğrusu, Qosselin alayın fəxri rəhbəri vəzifəsindən istefaya göndəriləndə arxasında elə də şərəfli hərbi keçmiş qalmamışdı. Artıq uzun illər idi ki, o ya öz yanında eşələnməklə, ya da klubda bric oynamaqla kifayətlənirdi. «Taym»ı oxuyur, bazar günləri kilsəyə yollanır və arvadiyla çay qonaqlığına gedirdi. Missis Qosselin ucaboy, kök, yaşı bir qadın idi. Hətta ərindən hündür idi və hər dəfə ona baxanda adama elə gəlirdi ki, o qadın daim büzüşüb balaca görünməyə çalışır. Keçmişin cazibəsinin izləri hələ də simasında qalmışdı. Və bu, onun gəncliyində gözəllər gözəli olduğundan xəbər verirdi. O, saçının düz ortasından tağ ayrıb höküklərini boynunun arxasına yığırdı. Sifətinin klassik cizgilərinə və boyuna görə, missis Qosselin Culiyanın gözünə ilk baxışdan kifayət qədər əzəmətli göründü, amma tezliklə məlum oldu ki, o qadın həddən ziyan

utancaqmış. Onun hərəkətləri ləng və donuq idi, geyimi qəti ona yaraşmırı – zövqsüz, köhnədəbli zər-ziba. Ütanmaq nə olduğunu yerli-dibli bilməyən Culiya gəncliyini çıxdan arxada qoymuş qadının bu utancaqlığından əməllicə təsirlənmişdi. Missis Qosselinə ömrü boyu aktrisa ilə görüşmək nəsib olmamışdı və o, bu çətin vəziyyətdə özünü necə aparmalı olduğunu bilmirdi. Ev elə də möhtəşəm deyildi: çox da böyük olmayan içi malalı yaşayış yeri və hasarı dəfnə kollarının əvəzlədiyi bağ. Qosselinlər bir neçə illərini Hindistanda keçirdiklərindən otaqlarda böyük mis məcməyilər və güldanlar var idi, əllə işlənmiş balaca stolların üstünə isə hind naxışları vurulmuşdu. Bütün bunlar oranın bazarından çox ucuz qiymətə alınan şeylər idi. Heyrətli olan, kiminsə hansısa ağılla bütün bunları İngiltərəyə daşıyıb gətirməyə qərar verməsi idi.

38

Culiya heç də axmaq deyildi. Polkovnikin təmkinlə, missis Qosselinin utancaqlıq pərdəsi arxasından ona göz qoyduqlarını başa düşmək üçün Culiyaya çox vaxt lazımlı gəlmədi. Ürəyinə damdı ki, Maykl onu bura valideynlərinə göstərmək üçün gətirib. Niyə? Cavab yalnız bir ola bilərdi və elə bu, Culianın ağılna hakim kəsiləndə ürəyi sinəsində quş kimi çırpınmağa başladı. Culiya görürdü ki, Maykl onun yaxşı təsir bağışlamasını çox istəyir. İntuisiyası Culiyaya deyirdi ki, aktrisalığını gizlətməlidir. Odur ki özünə əzizyyət-filan vermədən, məqsəd güdmədən bütün ömrünü can rahatlığıyla təbiət qoynunda keçirən sadə, ciddi, ürəyiaçıq qız obrazına girdi. Hiss edirdi ki, bu qiyafədə onu bəyənəcəklər. Polkovniklə bağda gəzərkən nəfəsini belə dərmədən onun noxud və qulançar haqqında dediklərini dinləyir, qonaq otağını başına alan bəzəkli şeylərin üstünün tozunu silməkdə, gülləri sulamaqda missis Qosselinə kömək edirdi. O qadın Culiyaya ilə Maykl barədə danışındı. Onun səhnə istedadından, insanlar arasındaki şöhrətindən söz açırdı, Mayklın gözəlliyyindən qürur duyduğunu deyirdi. Culiya görürdü ki, missis Qosselin hər ikisiylə fəxr edir və daxilindən gələn səs Culiyaya deyirdi ki, əlbəttə, həddən ziyanə ölçülü, sanki, hər şeyi gizlində saxlamaq istəsə də, özündən xəbərsiz sırrı üzə çıxan bir tərzdə onun oğluna bir könüldən min könülə vurulduğunu bürüzə versə, bu, missis Qosselinin xoşuna gələcək.

Missis Qosselin:

– Təbii ki, biz onun uğur qazanacağına ümidiyik, – dedi, – amma o, səhnəni seçəndə bir o qədər də sevinmədik. Biz hər iki tərəfdən nəsillikcə hərbçiyik. Sıra Maykla çatanda o, başqa söhbət eşitmək belə istəmədi.

– Hə, əlbəttə, sizin nə demək istədiyinizi yaxşı başa düşürəm.

– Bilirəm ki, indi hər şey mənim gəncliyimdəkindən xeyli fərqlənir, amma o, hər halda, əsl centlməndir.

– Yox, yox, indi səhnəni ən abırlı insanlar seçir. İndi köhnə vaxtlarda olduğu kimi deyil.

– Yəqin ki, belədir. Onun sizi bize gətirməyinə çox şadam. Amma düzü, bir az həyəcanlıydım. Elə bilirdim, siz çox boyalı olacaqsınız və... həm də kobud. Heç kim inanmaz ki, siz aktrisasınız.

(«Əlbəttə, lənət şeytana, kəndlə xanımı kim mənim kimi oynaya bilər. Düz iki gündür, bu roldayam».)

Polkovnik onunla zarafata keçmişdi və hətta hərdən gülə-gülə qulağını da çəkirdi.

Culiya hiyləgər, canalan baxışlarını ona tuşlayıb ucadan deyirdi:

– Lazım deyil, polkovnik, mənim saqqızımı oğurlamağa cəhd eləməyin. Bircə ona görə ki, aktrisayam deyə elə bilirsiniz, mənimlə necə gəldi, rəftar eləmək olar?

Missis Qosselin gülümsünüb:

– Corc, Corc, – deyirdi və sonra üzünü Culiyaya tutub əlavə edirdi: – O, həmişə qızlara qulluq eləməyin həvəskarı olub.

(«Lənət şeytana, hər şey yağı kimi gedir!»)

Missis Qosselin ona Hindistandan danışındı. Deyirdi ki, oradakı qulluqçuların hamısı ucdantutma qaradərili olsalar da, hökumət məmurlarından və hərbçilərdən ibarət cəmiyyətdə hamı gözəgəlimli imiş. Amma öz evin daha yaxşıdır. Odur ki geriye, İngiltərəyə qayıdanda o qadın çox sevinmiş.

Onlar bazar ertəsi – pasxanın ikinci günü geri qayıtma-liyidilər. Çünkü həmin günə tamaşa təyin olunmuşdu. Axşam şam yeməyindən sonra polkovnik məktub yazmaq adıyla kabinetinə keçdi, bir neçə dəqiqədən sonra missis Qossein də aşpzəla danışmaq üçün yerindən qalxdı. Otaqda ikisi qalmışdı. Maykl sobanın yanında dayanıb sıqaret yandırdı.

– Elə bilirəm, günün burada o qədər də şən keçmədi.
Ümid eləyirəm ki, lap çox darıxmamışan, eləmi?

– Çox gözəl günlər keçirdim.

– Valideynlərimin sonsuz rəğbətini qazanmışan. Səni dəhşətli dərəcədə bəyəniblər.

«İlahi, bunun üçün canım çıxıb».

Culiya ürəyində elə, dilində isə belə dedi:

– Haradan bilirsən?

– Öz gözümlə görürəm. Atam deyir ki, səndə aktrisalıqdan əsər-əlamət belə yoxdur, əsl xanımsan, anam da çox ağıllı olduğunu təsdiqləyir.

40 Culiya baxışlarını aşağı dikdi, sanki, tərifin əndazəni aşmasından utandı. Maykl otağın ortasına gəlib onun qarşısında dayandı. Culiyaya elə gəldi ki, indi o, işə götürülməsini xahiş eləyən gənc və gözəl nökərə bənzəyir. O, hələ Mayklı belə həyəcanlı görməmişdi. Culianın ürəyi az qalırkı yerindən çıxa.

– Culiya, əzizim, mənə ərə gələrsənmi?

Bütün bu həftəni öz-özündən soruşmuşdu ki, görən, Maykl ona evlənmək təklifi edəcəkmi? İndi, nəhayət, bu baş verəndə, Culiyada bir qəribə sıxıntı əmələ gəldi.

– Maykl!

– Səni tələsdirmək istəmirəm. Qoy hələ ayağa duraq, uğura gedən yolda, heç olmasa, bir addım ata bilək. Bili-rəm ki, səhnədə sənə tən gələ bilmərəm, amma qələbəyə gedən yolu birlikdə daha asan keçəcəyik. Öz teatrımızı açanda isə bizdən heç də pis cütlük alınmayacaq. Özün də bilirsən ki, dəhşətli dərəcədə xoşuma gəlirsən. Demək istəyirəm ki, mənim gözümdə sənin əlinə su tökməyə layiq bir qız yoxdur.

(«Zavallı, dəli! Nədən axı belə boş-boş danışır?! Məgər başa düşmür ki, mən onun olmaq üçün ölürməm? Niyə məni öpmür? Axi niyə? Görən, dərdindən dəli-divanə olduğumu ona demək üçün özümdə cəsarət tapa biləcəyəmmi?»)

– Maykl, sən elə gözəlsən ki. Səndən kimsə imtinə eləyərmi?

– Əzizim!

(«Yaxşısı budur, mən qalxım, çünki o, əyləşməyi ağılnıda gətirmir. İlahi, Cimmi bu səhnəni neçə dəfə ona məburən məşq elətdirib!»)



Culiya ayağa qalxıb, üzünü ona tutdu. Maykl onu bağrına basıb öpdü.

– Gərək anama xəbər eləyim.

Culiyadan aralanıb qapiya sarı getdi.

– Ana, ana!

Bir andaca polkovniklə missis Qosselin otağa keçdi. Hər ikisinin üzündə xoşbəxt ifadə donub qalmışdı.

(«Lənət şeytana, bütün hər şey qabaqcadan qurulub-muş!»)

– Ana, ata, biz nişanlanmışıq.

Missis Qosselin ağladı. Özünün yöndəmsiz, ağır addımlarıyla Culiyaya yaxınlaşıb onu qucaqladı və göz yaşları içində öpdü. Polkovnik bərk-bərk oğlunun əlini sixdı, sonra o da Culiyanı arvadının qolları arasından xilas edib öpdü. O, dərindən təsirlənmişdi. Bu hissələr axını Culiyanı da kövrəltmişdi və o, xoşbəxtcəsinə gülümsəsə də, özündən xəbərsiz yanaqlarından yaşı axırdı. Maykl bu təsirli səhnəni hər üçünə rəğbət hissiyle müşahidə edirdi.

Maykl soruşdu:

– Necə bilirsiniz, bu hadisəni qeyd etmək üçün şampan şüşəsi açaqmı? Belə görürəm, anamla Culiya əməlli-başlı kövrəlib.

Badələr dolandan sonra polkovnik:

– Xanımların şərəfinə, – dedi. – Tanrı onlara yar olsun.

BEŞİNCİ HİSSƏ

İndi Culiya əlində gəlinlik paltarında olduğu fotonu tutmuşdu.

«İlahi, bu ki müqəvvadır!»

Onlar bu sövdələşməni gizli saxlamağa qərar verdilər. Culiya bu haqda yalnız Cimmi Lenqtona, truppadakı qızlardan ikisinə, ya üçünə, bir də öz dərzisinə dedi. Onlar susmağa söz versələr də, nədənsə cəmi iki gündən sonra Culiyanın heyrətinə rəğmən bütün teatr bu haqda danışındı. Culiya xoşbəxtlikdən özünü göyün yeddinci qatında hiss edirdi. O, indi Mayklı əvvəlkindən də güclü ehtirasla sevirdi. Əgər Mayklın ağılı, təmkini qarşısını kəsməsəydi, Culiya elə günü bu gün sevinc içində ona ərə gedərdi. Onlar kimiydilər axı?

İki əyalət aktyoru. Bir-biriylə nikahla bağlanan cütlüyün Londonu fəth etmək istəyi isə xülya qədər əlçatmaz bir şey idi. Culiya həm bacardığı qədər gizli, həm də gün kimi aydın tərzdə Maykla işarə etdi ki, nikahacan onun məşuqəsi olmağa hazırlıdır. Amma o razi olmadı. Culiyanın sevgisindən suisitfadə etməyə Mayklın təbiyəsi imkan verməzdi. O, Culiyaya bir şeirdən iqtibas gətirdi:

— «Öz şərəfimi belə əziz tutmasaydım, səni də belə əziz bilməzdim»¹.

Maykl əmin idi ki, əgər nikahacan ər-arvad kimi yaşamağa başlasalar, evlənəndə bu hərəkətlərinin acı təəssüfüyü yaşayacaqlar. Culiya onun prinsipləriylə qürurlarındı. Maykl ona qarşı diqqətli, nəvazişli, nəcib idi, amma az sonra Culiyaya təbii bir axarla öyrəşib isinişdiyi bir varlıq kimi yanaşmağa başladı. Mayklın ona olan dostyana, amma həm də haradasa bir qədər etinasız hərəkətlərindən belə anlamaq olardı ki, onlar artıq uzun illərdir evlidirlər. Amma özünəxas nəcibliklə Maykl Culiyanın bütün sevgi işaretlərini mərhəmətlə və iltifatla qəbul edirdi. Ona qışılıb oturmaqdan ötrü Culiyanın ürəyi gedirdi. Mayklın əli onun belini qucaqlayıb, budur, Culiyanın yanağı onun yanağına sürtülür və əgər o, öz ac ağıyla Mayklın kifayət qədər nazik dodaqlarına yol tapa bilirdi, bu, əsl cənnət həzziydi. Amma doğrusu, onlar belə oturan vaxtlarda Maykl daha çox oynadıqları rolları, yaxud gələcək planları müzakirə etməyə üstünlük versə belə, Culiyə yenə xoşbəxt idi. Culiyə onun gözəlliyyindən doymurdu. Necə sıvri burnu, necə gözəl qırırm şabalıdı saçları olduğunu Culiyə Maykla deyəndə o, bu tərifin şirinliyindən məst olurdu. Budur, Mayklın əli onun belini qucaqlayıb və Culiyə onun gözlərindən axan zərifliyə baxır.

— Sevgilim, sən məni lap tovuz kimi özünə vurğunun birisi eləyəcəksən.

— Amma axı sənin ilahi gözəlliyyini inkar eləmək, sadəcə, səfehlikdir.

Culiya, həqiqətən də, bu qənaətdəydi və ona görə belə deyirdi ki, həm öz sözlərindən ləzzət alırdı, həm də bunun Maykla xoş gəldiyini bilirdi. Maykl ona nəvaziş göstərirdi, onunla qurrələnirdi, onunla birlikdə olmaqdan xoşalı idi,

¹ Riçard Lavleysin (1618-1658) "Lukastye müharibəyə gedəndə" şerindən

ona inanırdı, amma Culiya çox gözəl bilirdi ki, Maykl ona aşiq deyil. Təskinliyi bu idi ki, Maykl onu özünəxas üsulla sevir və onlar evlənəndən sonra Culiyanın ehtirası ona da ehtiras gətirəcək. Hələlik isə Culiya bütün bacarığını işə salıb həddən ziyadə təmkin göstərirdi. Bilirdi ki, heç vəchlə onu daxıdına bilməz. Bilirdi ki, ona yüksək olmamalıdır: Maykl onun xatırınə nəsə eləməyə məcbur olmaq kimi hisslərdən həmişə kənar olmalıdır. Maykl qolf oynamamaq, yaxud hansısa təsadüfi bir tanışıyla nahar eləmək üçün onu qoyub gedəndə Culiya bunun ona xoş gəlmədiyini hətta üzünün ifadəsiylə belə bürüzə vermirdi. Və onun səhnə uğurlarının Mayklın hisslərini alovlandırdığını güman etdiyindən Culiya yaxşı oynamamaq üçün dəridən-qabıqdan çıxırdı.

Münasibətlərinin ikinci ili Middlpula bir amerikalı antreprenyor geldi. O, yeni istedadlar axtarırı və Cimmi Lenqtonun truppası barədə də məlumatlıydı. Maykl onu heyran etdi. Səhəri gün onun qaldığı mehmanxanaya gəlməsi üçün səhnə arxasına – Mayklə dəvətnamə göndərdi. Həyecandan güclə ayaq üstə duran Maykl məktubu Culiya göstərdi. Bu dəvətin yalnız bir mənası vardı: ona anqajementlik¹ təklif edirdilər. Culiyanın ürəyi qopsa da, özünü elə apardı ki, guya, o da Maykl kimi sevinc içindədir. Səhəri gün o da Mayklla getdi. Culiya holda qaldı və Maykl o böyük adamlı söhbətə qalxdı.

Maykl liftin kabinetinin qarşısında astadan:

– Mənə uğur dilə, – dedi, – inanılmaz dərəcədə gözəl imkandır.

Kaş antreprenyorun təklif etdiyi rolü Maykl bəyənməsin, ya da işin müqabilində alacağı pulu özünə layiq bil-məsin. Culiya dəri kresloda əyləşib belə olmasını ürəkdən arzulayırdı. Yaxud əksinə, antreprenyor dəvətli olduğu rol oxumasını Mayklдан xahiş eləyəndə, görsün ki, bu, onun yemi deyil. Amma yarı saat sonra Maykl holla düşəndə Culiya onun parıldayan gözlərindən və yüngül addımlarından başa düşdü ki, müqavilə imzalanıb. Bir an Culiya elə gəldi ki, bu saat həli pisləşəcək və dodaqlarında xoş-bəxt təbəssüm yaratmaq istəsə də, hiss elədi ki, üzünün əzələləri ona tabe olmur.

¹ Anqajementlik – müəyyən müddətə müəyyən sayıda tamaşa vermək üçün müqavilə ilə tutulmuş aktyor

– Hər şey qaydasındadır. Dedi ki, qiyamət roldur. On doqquz yaşlı gənc oğlan. Səkkiz, ya doqquz həftə Nyu-Yorkda, sonra ölkə boyu qastollar. Qırx həftə Con Drunun¹ truppasında. Həftəyə iki yüz əlli dollar.

– Sevgilim, mən sənə görə çox şadam.

Aydın idi ki, o, bu təklifdən ikiəlli yapışmışdı. İmtina sözü nəinki dilinə, aqlına belə gəlməmişdi.

«Amma mən... mən... əger mənə həftəyə min dollar versəydimlər belə, ondan ayrı düşməməkdən ötrü heç hara getməzdəm».

Culiya ürəyində belə düşündü. O, indi tamam özünü itirmişdi. Başa düşürdü ki, Maykla heç cür mane ola bilməyəcək. Ona görə də özünü elə aparmalıdır ki, guya, sevincdən özünü göyün yeddinci qatında hiss edir. Maykl elə həyəcanlıydı ki, oturmaq hayında deyildi. Odur ki adam içində – küçəyə çıxdılar.

– İnanılmaz uğurdur. Doğrudur, Amerikada hər şey bahadır, amma mən çalışacağam ki, həftəyə, uzağı, əlli dollar xərcləyim. Deyirlər, amerikalılar çox qonaqpərvərdirlər, yəqin, qarnımı havayı da doyura biləcəyəm. Niyə axı qırx həftəyə səkkiz min dollar toplaya bilməyim? Bu da min altı yüz funt eləyir.

(«O, məni sevmir. Heç vecinə də deyiləm. Ona nifrət eləyirəm. Onu öz əllərimlə öldürərəm. O amerikaliya lənət olsun!»)

– Əgər o, məni ikinci ilə saxlasa, onda həftəyə üç yüz dollar alacağam. Bu da o deməkdir ki, iki ilə bizə lazım olan dörd min funtun əsaslı hissəsini toplaya biləcəyəm. İşə başlamaq üçün, bəlkə də, kifayət eləyər.

– İkinci il?!

Bir anlığa Culiya özünə nəzarəti itirdi, sanki, göz yaşları onun səsiylə axıb gəlirdi.

– Demək istəyirsən, sən ikiilliyyə gedirsən?

– Niyə ki, əlbəttə, yayda qayidacağam. Yol xərclərimi onlar ödəyəcəklər. Az xərcim çıxsın deyə, mən eviməzə gedəcəyəm.

– Bilmirəm, sənsiz mən burada necə keçinəcəyəm?

Culiya bu sözləri şən ovqatda, elə bil, nəzakət xətrinə, hətta haradasa biganəliklə dedi.

– Biz səninlə yayı çox əla keçirəcəyik, özü də bir il nədir, lap iki il də bir göz qırpmında gəlib-keçəcək.

¹ Con Dru – amerikalı aktyor (1853-1927)

Maykl hara addımladığını özü də bilmirdi, amma Culiya hər dəfə onu özünə lazım olan tərəfə çekirdi. Elə bu vaxt teatrin qapısı ağızına gəlib çıxdılar. Culiya ayaq saxladı.

– Hələlik. Mən Cimmiyə dəyməliyəm.

Mayklın sıfəti tutuldu.

– Doğrudanmı, məni tək qoymaq istəyirsən? Ürəyimi kimə boşaldım? Elə bilirdim, tamaşadan əvvəl haradasa çörək yeyərik.

– Çox təəssüf eləyirəm. Cimmi məni gözləyir. Onu məndən yaxşı tanıyırsan.

Maykl özünün isti, doğma təbəssümüylə Culianın üzünə gülümsədi:

– Onda yubanma, get. Ömründə bircə dəfə məni yarıtmadığına görə sənə qarşı kin saxlamaram.

O, yoluna davam etdi, Culiya isə xidməti girişdən içəri keçdi.

Cimmi Lenqton mansardada özünə xudmani bir mənzil düzəltmişdi və burası ancaq qabaq eyvandan keçmək mümkün idi. Culiya zəngi basanda qapını Cimmi özü açdı. O, bu gəlişə təəccübənsə də, şad idi.

– Hello, Culiya, içəri keç.

Culiya kəlmə kəsmədən onun yanından ötüb-keçdi. Yalnız necə gəldi səpələnmiş yazılı vərəqlər, kitablar, cırçındır, qisası, zirzibil yiğnağı olan qonaq otağında özünü toparlayıb onun üzünə baxdı. Dişləri qicanmışdı, qaşları çatılmışdı, gözlərindən, elə bil, şimşek çaxırdı.

– İblis!

Bir hərəkətlə Cimminin üstünə atıldı, hər iki əliylə onun yaxası açıq köynayındən tutub silkələdi. Cimmi onun əlin-dən çıxməq istəsə də, mümkün deyildi. Çünkü Culiya həm güclü, həm də hirsliydi.

– Əl çək!

– İblis, donuz, iyrənc, murdar heyvan!

Cimmi əl-qolunu açıb ona bir şapalaq ilişdirdi. Culiya qeyri-ixtiyari onu buraxıb əlini üzünə apardı. Cimminin şapalağı tutarlı alınmışdı. Culiya ağladı.

– Əclaf! İtin balası! Qadına əl qaldıran!

– Sən bu sözləri bir başqasına de, əzizim. Məgər bilmir-sən ki, lap qadın olsa belə, kim məni vursa, cavabını alacaq?

– Mən sizə toxunmadım.

– Sən az qala məni boğmuşdun.
 – Sən bu cəzaya layiqsən. İlahi, mən səni öz əllərimlə öldürərdim.

– Haydi, otur, quzu. İndi sənə bir az viski süzərəm, özünə gələrsən. Sonra da hər şeyi mənə danışarsan.

Culiya əyləşmək üçün gözüylə otaqda kreslo axtardı.

– Bura əsl donuzxanaymış ki. Niyə yır-yığış eləmək üçün bura xadimə dəvət eləmirsiniz?

Culiya gözünə dəyən kreslonun üstündəki kitabları əsəbi hərəkətlə döşəməyə səpəldi, özünü həmin oturacağa atdı və bu dəfə əməlli-başlı aqladı. Cimmi Culiyaya babat həcmədə viski süzdü, azca miqdarda soda əlavə elədi və zorla içirdi.

– Di indi izah elə görüm, «Toska»dan¹ olan bu səhnəyə səbəb nədir?

– Maykl Amerikaya gedir.

– Doğrudan?

Culiya Cimminin onun çiyinlərini qucaqlayan qolları arasından çıxdı.

– Niyə belə elədiniz? Niyə belə elədiniz?

– Burada mənlik bir iş yoxdur.

– Yalandır. Siz, yəqin, o alçaq antreprenyorun Middelpulda olduğundan da xəbərsizsiniz, eləmi? Bu, şəkk-şübəhəsiz, sizin işinizdir. Siz bizi ayırmaq üçün bilərkədən belə eləmisiniz.

– Gözümün işığı, sən mənə qarşı ədalətsizsən. Əslinə qalanda, mən ona dedim ki, truppamdan kimi istəsə, ala bilər, təkcə Maykl Qosselindən başqa.

Yaxşı ki, Cimmi bu sözləri deyəndə Culiya onun üzünün ifadəsini görə bilmədi. Yoxsa özündən soruşardı ki, bəs onda onun görkəmindən nədən belə özündənrazılıq yağır, elə bil, kimisə ürəyi istəyən kimi dolayıb.

– Hətta məni də? – Culiya soruşdu.

– Bilirdim ki, ona aktrisa lazımlı deyil, özlərində xirtdəyəcəndir. Onlara əynində kostyum gəzdirməyi bacaran və qonaq otağında yerə tüpürməyən aktyor lazımdır.

– Ah, Cimmi, Maykli buraxmayın. Mən onsuz qala bilmərəm.

¹ “Toska” – İtaliya bəstəkarı Cakomo Puççininin (1858-1924) operası

– Ona necə mane ola bilərəm? Mənimlə müqaviləsi bu mövsümün sonunda bitir. Bu dəvət onun üçün böyük uğurdur.

– Mən axı onu sevirəm. Çox sevirəm. Bir də gördün, Amerikada kiməsə rast gəldi. Bir də gördün, onu hansısa bir varlı qadının gözü tutdu.

– Əgər onun məhəbbəti buracanmışsa, sənin yerinə olsam, «neynək, yolun açıq olsun» deyərdim.

Onun bu sözləri Culiyanı təzədən özündən çıxardı.

– Murdar xədim, sən axı nə bilirsən, məhəbbət nədir?! Cimmi dərindən köks ötürüb.

– Ay bu başıma bəla qadınlar, – dedi, – elə ki yatağa çəkmək istədin, adını pozğun kaftar qoyurlar, belə eləmə-yəndə də murdar xədim olursan...

– Siz heç nə anlamırsınız! O, ağılı başdan çıxaracaq qədər gözəldir. Orada hamı elə bir ucdn ona vurulacaq. O da tərif üçün ölenin birisidir. İki ilə çox şey dəyişə bilər.

– İki il?

– Əgər ona yaxşı baxsalar, bir il də qalacaq.

– Bax buna görə narahat olmaya bilərsən. Həmin o antreprenyor onu yalnız «Kandida»da görüb. Bu, onun az-çox dözüləsi yeganə roludur. Sözlərimi yaxşı yadında saxla: uzağı, bir aya onlara məlum olacaq ki, sərfəli sövdə-ləşmə eləməyi blər. Maykli biabırçı ugursuzluq gözləyir.

– Siz axı aktyorluq sənətindən nə qanırsınız?

– Hər şeyi.

– Mən indi məmnuniyyətlə sizin gözlərinizi çıxarardım.

– Bax səni xəbərdar eləyirəm: əgər yenə mənə toxunmaq istəsən, bu dəfə yüngül şapalaqla canını qurtara bilməyəcəksən, elə təpik yeyəcəksən ki, düz bir həftə oturmağa həsrət qalacaqsan.

– Şübhə eləmirəm. Bundan sonra da siz özünüüzü hələ bir centlmen adlandırırsınız?

– Yalnız sərxoş olanda.

Culiya güldü və Cimmi başa düşdü ki, dava-dalaş arxada qaldı.

– Özün məndən yaxşı bilirsən ki, səhnədə o, sənin yanından yel olub keçə bilməz. Mənim sözümə qulaq as, sən missis Kendeldən¹ sonra ən nəhəng aktrisamız olacaqsan.

¹ Mec Kendell – ingilis aktrisası (1849-1935)

Niyə axı həyatını daş kimi həmişəlik boynundan asılı qala-caq birisi ilə bağlayırsan? Siz öz teatrınızın olmasını istəyirsiniz. Bu zaman o, həmişə sənin tərəf-müqabilin olmağa iddia edəcək. Amma bil ki, Maykldan aktyor olmayacaq.

– Onun gözəl zahiri var. Mən onu ardımcı aparacağam.

– Təvazökarlığına söz ola bilməz. Amma bax burada sən səhvsən. Əgər şəxsən özün irəli getmək istəyirsənsə, səndən geri qalan tərəf-müqabilini yanına qoşmağı özünə rəva bilməməlisən.

– Cəhənnəm olsun. Mənim üçün ona ərə gedib məğlub olmaq, başqasına ərə gedib qalib gəlməkdən daha şirindir.

– Sən bakırəsən.

Culiya yenə güldü.

– Bu, sizlik deyil, amma təsəvvür edin ki, bəli, bakirəyəm.

– Belə də bilirdim. Əgər sənin üçün bəkarət o qədər vacib deyilsə, biz bağlananda niyə ikihəftəlik onunla Parisə getməyəsiniz? O, Amerikaya avqustdan əvvəl yollanmaya-caq. Bəlkə, onda sakitləşdin?

– O istəmir. O, elə adam deyil. O, əsl centlməndir.

– Hətta ən yüksək zümrənin insanları da özlərinə oxşarları istehsal etməklə məşğuldur.

Culiya qüssə içində:

– Ah, siz heç nə anlamırsınız! – dedi.

– Mərc gəlirəm ki, elə sən də.

Culiyanın danışmağa hali yox idi. O, həqiqətən, necə də bədbəxt idi.

– Sizi necə başa salım ki, mən onsuz yaşaya bilmərəm. O gedəndən sonra mən nə eləyəcəyəm?

– Yanımda qalacaqsan. Mən səni bir il də saxlayaram. Sənin üçün məndə topa-topa rol var, üstəlik, məşuq amplua-sına bir aktyor da gözaltı eləmişəm. Aktyor deyil, əsl tapıntıdır. İnan ki, özünü rola qurban verəndə tərəf-müqabillə dil tapmaq xeyli asanlaşır. Mən sənə həftəyə on iki funt verəcəyəm.

Culiya yaxın gəlib onun düz gözlərinin içində baxdı.

– Deməli, bütün bunları özünüz təşkil eləmişiniz ki, burada bir mövsüm də qalım? Məni bu idbar teatrınızda saxlamaq üçün nədən ürəyimi qırıb bütün həyatımın üstündən xətt çəkdiniz?!

– And içirəm ki, elə deyil. Sadəcə, xoşuma gəlirsən, səninlə qürur duyuram. Həm də bu son iki ildə bizim işlər

çox yaxşı gedir. Amma lənət şeytana, mən belə əcلاflığa getmərəm.

- Yalançı, iyrənc yalançı!
 - And içirəm ki, bu həqiqətdir.
- Culiya çılgıncasına:
- Onda təsdiq edin! – dedi.
 - Necə təsdiq edim? Özün bilirsən ki, mən abır-həya gözləyən adamam.
 - Mənə həftəyə on beş funt versəniz, sizə inanaram.
 - Həftəyə on beş funt? Yığılan pulun qədərini özün bilirsən. Bunu eləyə bilmərəm. Əshi, yaxşı... Amma üç funtu gərək öz cibimdən əlavə eləyim.
 - Nə dərdimə qalıb!

ALTINCI HİSSƏ

49

İki həftəlik repetisiyalardan sonra Maykldan ona təklif olunan rolu aldılar. Ona nəsə başqa bir rol axtarış tapana-can iki-üç həftə gözləməli oldu. O, Nyu-Yorkda fəaliyyətinə heç bir ay da tab gətirməyən pyeslə başladı. Truppa turneyə çıxası oldu. Amma tamaşa orada da günü-gündən özünə marağın itirdi və odur ki onu repertuardan çıxarmalı oldular. Növbəti fasılədən sonra Maykla bir tarixi pyesdə rol təklif olundu. Bu pyes Mayklın gözəlliyyinin təqdimatına elə imkanlar açmışdı ki, onun işığında sıradan bir aktyor olduğu da sezilmədi. Bu rolla da mövsümü başa vurdu. Müqavilənin müddətinin artırılmasından söhbət belə gedə bilməzdi. Onu buraya gətirən antreprenyor kifayət qədər acıdıl idi:

– Mən o it oğlu Lenqtonla haqq-hesab çəkməsəm, atanım oğlu deyiləm! O, mənə bu müqəvvani soxusduranda nə elədiyini yaxşı bilib.

Culiya elə bir ucdnan Maykla məhəbbət və qeybət dolu qalın-qalın məktublar yazırı. O isə həftədə bir dəfə aydın, səliqəli xətlə, nə az-nə çox – düz dördşəhifəlik cavab yazırı... İmza yerində «səni sevən...» sözü dəyişməz qalsa da, bu məktublar əsasən məlumatlar yiğinindən ibarət olurdu. Bununla belə, Culiya bu məktubları həmişə həsrətdən az qala boğula-boğula gözləyir və dönə-dönə oxuyurdu. Mayklın diqqətə çatdırıldığı bircə bu idi ki, ona elə

hey cindir rollar təklif olunur, oynadığı pyeslərdə teatr adına heç nə yoxdur. Məktublarında Maykl özünü tox tutsa da, teatr aləmində xəbər çox tez yayılır: Culiyanın qulağına gəlib çatdı ki, Maykl orada uğur qazana bilməyib.

Ürəyində öz-özüne dedi:

«Əlbəttə, mən tərəfdən heyvərəlik kimi görünən də, belə olmağınə elə şadam ki».

Maykl qayıdacağı tarixi xəbər eləyəndə Culiyanın sevin-diyyindən uşmağa qanadı yox idi. O, Cimmini programı ona uyğun hazırlamağa məcbur elədi ki, Liverpula gedib Mayklı qarşılıya bilsin.

Culiya dedi:

– Əgər gəmi gec gəlib çatsa, bəlkə, orada gecələdim.

Cimmi bic-bic gülümsədi:

– Deməli, sən elə fikirləşirsən ki, evə qayıdan Mayklı o basabasda yoldan çıxara biləcəksən?

– Nə heyvan adamsınız!

– Ürəyinə salma, gözümün nuru. Məndən sənə məsləhət: əvvəl onu içir, sonra otağın qapısını bərk-bərk bağlayıb de ki, mənim qızlığımı almayıncə səni buradan buraxan deyiləm.

Culiya yola çıxanda Cimmi onu stansiyaya qədər ötürdü. Vaqona əyləşdirəndə əllərinin üstündən ehmalca vurdu.

– Əzizim, həyəcanlısan?

– Ah, Cimmi, əzizim, mən həm dəlicəsinə xoşbəxtlik, həm də vahimə içindəyəm.

– Di sənə uğurlar. Özü də yaddan çıxarma ki, o, sənə layiq deyil. Sən gəncəsn, gözəgəlimlisən, həm də İngiltərənin ən yaxşı aktrisasısan.

Qatar tərpənəndən sonra Cimmi stansiyanın bufetinə yollanıb sodalı viski sıfariş elədi. Ürəyində: «İnsan tayfası necə də axmaqdır»¹, – deyib ah çəkdi. Bu vaxt Culiya boş kупедə dayanıb pəncərədən çölə baxırdı.

«Ağzım çox böyükdür, sıfətim, elə bil, yüklənib, burnum həddən artıq kökdür, amma şükr ki, gözümlə ayaqlarım gözəldir. Üz-gözümə çox çəkməmişəm ki? Maykl sənədən kənar qrimi xoşlamır. Amma mən dodaq boyası olmadan və ənliksiz pis görünürəm. Kirpiklərimə söz ola bilməz. Əshi, lənət şeytana, mən elə də kifir deyiləm».

¹ Uilyam Şekspir. "Yay gecəsinin yuxusu"

Axırıncı anadək Cimminin onu buraxıb-buraxmayacağını bilmədiyindən Culiya onu qarşılıyacağını Mayklə xəbər eləməmişdi. O həm məəttəl qalmışdı, həm də açıq-aşkar sevinirdi. Onun gözəl gözləri işim-işim parlayırdı.

Culiya:

– Sən lap gözəlləşmişən, – dedi.

Maykl gülə-gülə Culiyani qucaqlayıb:

– Bəsdir, səfəhləmə, – dedi. – Sən axşamacan yubana bilərsən də?

– Mən sabah səhərə qədər yubana bilərəm. Doyunca çərənləyə bilməyimiz üçün «Adelfi»də iki otaq sıfariş eləmişəm.

– «Adelfi» bizim üçün həddən artıq baha deyilmi?

– Məgər sən Amerikadan hər gün qaydırısan? Tüpürəsən o pula.

– Bax sən beləsən də. Mən bizim doka¹ nə vaxt daxil olacağımızı bilmirdim. Ona görə də evə yazmışdım ki, gələcəyim vaxtı teleqrafla xəbər eləyəcəyəm. Teleqraf vuraram ki, sabah gələcəyəm.

Otelə yerləşəndən sonra Maykl Culiyanın dəvətiylə onun otağına gəldi ki, burada maneəsiz danişa bilsinlər. Culiyi Mayklın dizləri üstə oturub boynuna sarıldı və yanğını yanağına sürtdü.

Culiya dərindən nəfəs alıb:

– Yenidən evdə olmaq necə də xoşdur, – dedi.

Cavab özünü çox gözlətmədi:

– Bunu mənə deməyə də bilərsən.

Amma Mayklın ağlına gəlmədi ki, Culiyi indicə bu sözleri deyəndə İngiltərəni yox, onun ağuşunu nəzərdə tutub.

– Mən hələ də xoşuna gəlirəm?

– Özü də necə!

– Sənin üçün necə darixdığımı təsəvvür belə eləyə bilmərsən!

Maykl:

– Mən Amerikada tamam yararsız oldum, – dedi. – Bu haqda sənə yazıb nahaqdan qanını qaraltmaq istəmədim. Onlar hesab elədilər ki, mən heç nəyə yaramıram.

– Maykl!

Culiya elə qışqırkı ki, elə bil, buna inanmaq mümkün deyildi.

¹ Dok – gəmi təmir olunan yer

– Fikrimcə, mən onlardan ötrü çox tipik ingilisəm. Mən onlara daha lazım deyiləm. Məlum oldu ki, zənnimdə yanılmamışam, amma nə olsa da, rəsmiyət üçün, onların mənimlə müqaviləni uzadıb-uzatmayacaqlarını soruşanda cavab verdilər ki, bu haqda söhbət belə gedə bilməz.

Culiya susurdu. Çöhrəsində bir əzginlik var idi, amma ürəyi sevincdən bərk-bərk döyündürdü.

– Düzü, mənim üçün fərqi yoxdur. Amerikanı da heç bəyənmədim. Əlbəttə, gizlətmirəm, bu, mənim mənliyimə zərbə oldu, amma neyləyə bilərəm? Başımı dik tutub gəzim, vəssalam. Birtəhər keçinərik. Bir bilsəydin, orada nə tiplərlə oturub-durmali oldum. Onlardan bəziləriylə müqayisədə Cimmi Lenqton əməlli-başlı centlmendir. Hətta əger onlar məndən qalmağımı xahiş etsəydi lər belə, razılaşan deyildim.

Maykl pis oyunda yaxşı gediş etsə də, onun tamam əzildiyi Culiyanın gözündən yayınmadı. Görünürdü ki, o, arzulamadığı çox şeylərlə barışmalı olub. Culiyanın həm ona dəhşətli yazığı gəlirdi, həm də özündə dəhşətli yüngüllük hiss eləyirdi.

Maykldan soruşdu:

– İndi nə eləmək fikrindəsən?

– Bir müddət evdə oturub hər şeyi götür-qoy eləyəcəyəm. Sonra Londona gedəcəyəm: görüm bir rol ala bilərəmmi?

Culiya bilirdi ki, ona geri, Middlpula qayıtmağı təklif etmək əbəsdir. Çünkü Cimmi Lenqton onu geri alan deyildi.

– Sən, yəqin, mənimlə getmək istəməzsən?

Culiya qulaqlarına inanmadı.

– Mən? Sevgilim, özün bilirsən ki, mən səninlə lap dünyanın o başına da gedərəm.

– Sənin müqavilən bu mövsümün sonunacandır. Əgər nəyəsə nail olmaq istəyiriksə, Londonu fəth eləməyin vaxtı artıq yetişib. Mən Amerikada hər şillinqin qədrini bilmışəm. Onlar mənə simiclik mücəssəməsi deyirdilər, mən də bu qulağımdan alıb o qulağımdan verirdim. Evə min beş yüz funt götirmişəm.

– Sən əzizlərinin canı, bunu necə eləmisən?

Maykl təbəssüm dolu baxışlarla sevincək:

– Sandığımın ağızını qıfillamışdım, – dedi. – Əlbəttə, bu pula teatr aça bilməzsən, amma evlənməyə çatar. Demək

istəyirəm ki, bu pula arxalana bilərik. Nə bilmək olar, bir də gördün, anqajementi tez tapa bilmədik, ya bir müddət işsiz qaldıq.

Mayklın sözlərinin gəlib ona çatması üçün Culiya bir neçə saniyə gözləməli oldu.

– Demək istəyirsən, indi evlənək?

– Əlbəttə, bu, risklidir, amma qarşında bizi nəsə gözləmirsə, risk eləməyə dəyər.

Culiya Mayklın sıfətini əliylə tutub dodaqlarını onun dodaqlarına yapışdırıldı. Sonra ürəkdən köks ötürdü.

– Sevgilim, sən qiyamətsən, sən yunan tanrısı qədər gözəlsən, amma mən bütün həyatım boyu tanıldıqlarım arasında sənin kimi dəlisini görməmişəm.

Axşam teatra getdilər. Şam yeməyindən əvvəl isə birgə keçəcək xoşbəxt geləcəklərini bayram etmək və onun şərəfinə tost demək üçün şampan şüşəsi sıfariş elədilər. Maykl Culianı otağının qapısına ötürəndə o, öpüş üçün yanğını uzatdı.

– İstəyirsən, xeyirli axşamları sənə dəhlizdə arzulayım?
Bəlkə, birdəqiqəlik otağına keçim?

Culiya təmkin və ləyaqətlə:

– Yox, – dedi, – sevgilim, yaxşı deyil.

Culiya özünü nüfuzlu və köklü nəslinin ənənələrinə riayət etməli olan əsil-nəcabətli bir qız kimi hiss eləyirdi. Bəkarəti onun ən böyük varidatiydi. O həm də göründü ki, ətrafdakılara olduqca yaxşı təsir bağışlayır. Əgər Maykl əsl centlmendirsə, lənət şeytana, o da özünü əsl xanım kimi aparmalıdır, ya yox? Culiyə özünün nizam verdiyi səhnədən elə razı qalmışdı ki, otağa keçərkən ardınca qapını möhkəm-dən örtüb qürurla addımlaya-addımlaya sağ-sola başını nəzakətlə yelləməklə rəiyəti salamlayırdı. Budur, o, aqap-paq əlini öpüş üçün qoca baş lakeyə (uşaqlıqda Culianı o, tez-tez dizləri üstə yelləyərdi) uzadır. Rəngi qəçmiş dodaqlar onun əlinə yapışanda Culiyə ora nəsə damdığını hiss elədi: göz yaşlarıydı.

YEDDİNCİ HİSSƏ

Mayklın təmkini nikahlarının ilk ilinin ehtiraslı keçməsinə mane olurdu. Yalnız yaxşı rol almağının sevinci, premyera öncəsi həyəcan, yaxud içdiyi bir neçə badə şampandan ziyafət sonrası əmələ gələn ehtiras Mayklın programlaşmış düşüncəsini məhəbbətə yönəldirdə bilirdi. Əgər səhəri gün Maykli ayıq baş tələb edən işgüzar görüş, yaxud sərrast göz istəyən qolf gözləyirdisə, heç bir tərif, heç bir şirnikləndirici təklif onu yoldan çıxara bilməzdi. Culiya onun qarşısında dəhşətli səhnələr qururdu. O, Maykli hamiya, hər şeyə – aktyor tanışlarına, onu ondan saatlarla alan oyunlara, insanlarla tanışlıq qurmağın gələcəkdə onlara lazım olacağı bəhanəsiylə birini də buraxmadığı rəsmi ziyaflətlərə qısqanırırdı. O, əsəbdən havalanma həddinə çatanda belə Mayklın əllərini dizləri üstə qoyub arın-arxayın oturması, elə bil, burada gülməli nəsə varmış kimi, gözəl çöhrəsindəki nurlu təbəssümlə ona baxması Culiyani dəhşətə gətirirdi.

Maykl soruşdu:

- Sən mənim başqa qadınlarla gəzdiyimi zənn eləyirsən?
- Haradan bilim? Kor-kor, gör-gör. Sən məni adam yerinə qoymursan.
- Özün də gözəl bilirsən ki, sən dünyada məndən ötrü yeganə qadınsan.
- İlahi, özün kömək ol!
- Sənin nə istədiyini anlamırıam.
- Məhəbbət istəyirəm. Elə bilirdim, İngiltərənin ən gözəl kişisinə gəlmışəm, amma demə, ərim maneken imiş.
- Səfehləmə. Mən adı, normal ingilisəm, italiyalı şarmankaçı deyiləm.

Culiya əzəmətli addımlarla otaqda var-gəl edirdi. Onlarıın Bekinhem-qeytdəki darısqal mənzilində tərpənməyə belə yer olmasa da, Culiya birtəhər çıxış yolu tapirdi. O, əlini göylərə uzatdı.

– Mən nə əyri-üyrü bir məxluq, nə də qozbeləm. Əlli yaşım da yoxdur. Doğrudanmı, mən bu qədər eybəcərəm? Səndən sevgi diləmək üçün niyə bu qədər alçalmalıyam? İlahi, mən necə də bədbəxtəm!

– Əzizim, bu çox tutarlı jest oldu. Elə bil, irəli kriket¹ topunu diyirlətdin. Onu yaxşı yadında saxla.

Culiya nifrətlə Maykla baxdı.

– Ağlında ancaq budur. Mənim burada ürəyim partlayır, sən isə hansısa təsadüfi jestdən dəm vurursan.

Amma Maykl onun sıfətinin ifadəsindən başa düşdü ki, Culiya, doğrudan da, bunu yaddaşına atdı və fürsət düşən kimi yenə oradan çıxaracaq.

– Ona qalsa, məhəbbət özü heç də hər şey demək deyil. Məhəbbət müəyyən bir həddə, dövrə qədər yaxşıdır. Biz bal ayımızı heç də pis keçirmədik. Belə də olmalıdır, amma indi işə girişməyin vaxtıdır.

Onların bəxti gətirmişdi. Üğur gətirən bir pyesdə hər ikisi sanballı rol ala bilmışdi. Culiyanın burada hər dəfə gurultulu alqışlarla qarşılanan bir güclü səhnəsi var idi, Mayklın isə heyrətamız gözəlliyi müəyyən sensasiya yaratmışdı. Mayklın ölçülü-biçili tədbirliliyi, ürəyiaçıqlığı ilə hamiya xoş təsir bağışlaması hər ikisi üçün əla reklam idi: hər ikisinin fotosu illüstrasiyalı qəzetlərdə peyda olmağa başlamışdı. Hər ikisini təmtəraqlı gecələrə dəvət edirdilər. Maykl da əndazəni aşan yiğcamlığına baxmayaraq, onlara lazımla ola biləcək adamları qonaq etmək üçün gözünü də qırpmadan kisənin ağını açırdı. Onun bu səxavəti Culiyani heyrətə gətirirdi. Onların oynadığı teatrın antreprenyoru növbəti pyesdə Culiyaya baş rolu təklif edəndə, burada Maykl üçün uyğun rol olmadığından imtina etmək istədi. Amma Maykl icazə vermədi. Dedi ki, onlar hissərinin işə mane olmasına imkan verməməlidirlər. Tezliklə Maykl da tarixi pyeslərdən birində rol aldı.

Mühəribə başlayanda hər ikisi roldaydı. Culiyanın qürur və kədər hissinə rəğmən Maykl dərhal könüllülər siyahısına yazıldı, amma hərbi nazirlikdə mühüm şəxslərdən olan atasının köhnə hərbçi yoldaşının köməyi ilə ona tezliklə zabit rütbəsi verildi. Maykl Fransa cəbhəsinə göndəriləndə Culiyə tez-tez ona ünvanladığı ittihamlara görə acı təəssüf hissi keçirib özünü o ki var qınayırdı. Qərara aldı ki, əger onu ölüdürüslər, intihar edəcək. Şəfqət bacısı kimi o da cəbhəyə yola düşmək istədi: ən azi onunla bir torpağın üstə gəzəcəkdi. Amma Maykl anlatdı ki, Culiyanın vətənpərvərlik borcu

¹ Kriket – ağacla oynanılan top oyunu

səhnədə çıxışlarını davam etdirməkdən ibarət olmalıdır. Və o, Maykl üçün sonuncu ola biləcək bu xahişi rədd etmək gücündə deyildi. O, alay klubunda məşhur idi və aktyor olsa da, yaşlı zabit kadrlar onu özlərininki sayırdılar. Belə görünürdü ki, hərbçi ailəsindən çıxmazı ona öz möhürünü vurub. O, instinktlə nəinki özünü peşəkar zabit kimi aparır, hətta onlar kimi düşüñürdü. Maykl qılıqlıydı, özünü aparmağı və əlaqələr qurmağı yaxşı bacarırdı. Odur ki o, gec-tez mütləq hansısa generalın yaxın dairəsinə düşməliydi. O, özünü yaxşı təşkilatçı kimi göstərə bildi və müharibənin son üç ilini baş komandanın qərargahında keçirdi. Maykl mayor rütbəsi və «Fəxri legion» ordeniyə qaydı.

Bu müddətdə Culiya bir sıra böyük rollar oynamış və yeni nəslin ən yaxşı aktrisası adını almışdı. Müharibə dövründə teatr inkişaf eləmişdi və Culiya uzun müddət səhnədən düşməyən tamaşalarda oynamaqla tamaşaçının nəbzini tuta bilməşdi. Xərclər artmışdı və o, Mayklın ağıllı məsləhətləri sayəsində çətinliklə də olsa, antreprenyorlardan həftəyə səksən funt qopara bildi. Maykl İngiltərəyə məzuniyyətə gələndə Culiya hədsiz xoşbəxt idi. O elə də böyük təhlükə altında olmasa da – Yeni Zelandiyada qoyun-quzu saxlamaqla məşğul olmaq kimi bir şey – Culiya özünü elə aparırdı ki, elə bil, onunla keçirdiyi həmin qısamüddətli görüşlər Maykla bu dünyadan həzz almaq üçün ayrılmış son günlər idi. Elə bil, o, səngərin dəhşətlərindən indicə ayrılmışdı. Culiya ona qarşı nəvazişli, qayğıkeş və tələbsiz idi.

Amma müharibə qurtaraqtarda Culiyanın ona qarşı bu sonsuz məhəbbəti qəflətən oldu.

Həmin vaxt o, hamilə idi. Mayklın qənaətincə, bu ərəfələrdə uşaq barədə fikirləşmək kifayət qədər tez idi. Amma Culiyanın yaşı otuzu haqlamışdı və qərara aldı ki, əgər onlar, ümumiyyətə, övlad istəyirlərsə, daha yubatmaq olmaz. Həm də onun teatrda mövqeyi elə möhkəmlənmişdi ki, səhnədən bir neçə aylığa qeyb olmayı özünə rəva görə bilərdi. Üstəlik, Maykli hər an öldürə bilərdilər – düzdür, özü deyiridi ki, ona qarşı heç bir təhlükə yoxdur, amma əlbəttə, sadəcə, onu sakitləşdirirdi, təhlükə necə olmaya bilərdi ki, hətta generalları da öldürürdülər. Və bu zaman Culiyani həyata yalnız o uşaq bağlaya bilərdi. Doğuş ilin sonunda olmaliydi. Culiya Mayklın növbəti məzuniyyətini əvvəlkilərdən fərqli

bir həyəcanla gözləyirdi. Özünü çox gözəl hiss eləyirdi, amma bir qədər dalğın və köməksiz idi. Onun ağuşu üçün necə də darıxmışdı. O, onu qorумalı və himayə etməliydi. Maykl gəlib çıxdı. O, özünün yaxşı tikilmiş hərbi geyimində qərargah işçisinin nişanları və poqonlarındakı tacla heyrətamız dərəcədə gözəl idi. O qaralmışdı və təlimlər zamanı onun iştirakına məhdudiyyətlər qoyulması nəticəsində kifayət qədər kökəlmüşdi. Qısa vurulmuş saçları, gümrah və laqeyd görkəmiylə o, təpədən-dırnağacan hərbçi idi. Çox gözəl əhvali-ruhiyyədəydi. Özü də səbəb təkcə bir neçə günlüyü evə gəlməyi yox, həm də artıq müharibənin sonunun görünməyi idi. Maykl ordudan mümkün qədər tez tərxis olunmaq niyyətindəydi. Əgər istifadə etməyəcəksəsə, əlaqlər qurmağın nə faydası? Gənc aktyorların çoxu səhnəni tərk elədiyindən – kimisi vətənpərvərlik hissindən, kimisi evdə qaldığından vətənpərvərlərin onun həyatını düzülməz elədiyindən, kimisi çağırışla cəbhəyə yollandığından – baş rollar ya hərbi xidmətə yararlı olmayanların, ya da yaralanıb ordudan tərxis olunanların ixtiyarına keçmişdi. Ağlagəlməz dərəcədə münasib şərait yaranmışdı və Maykl anlayırdı ki, əgər fürsəti əldən verməsə, özünə uyğun rollar tapa biləcək və o, təzədən özünü publikanın yadına salıb Culiya ilə şəxsi teatr sevdasını bərpa edəcək. Culiyanın qazandığı nüfuz sayəsində onlar qəti risk eləmədən şəxsi işlerinin təməlini qoya bilərdilər.

Onlar gecəyariya qədər bu söhbəti elədilər və sonra yatağa girdilər. Culiya ehtirasla ona sığındı və Maykl onu qucaqladı. Üçaylıq qadınsızlıqdan sonra Maykl möhkəm həvəsə gelmişdi. Piçiltiya:

– Sən mənim sevimli xanımcıyəzimsən, – dedi.

O, dodaqlarını Culiyanın dodaqlarına yapışdırıldı. Qəflətən Culiyanı izaholunmaz bir ikrah bürüdü. Onu itəlməkdən özünü zorla saxladı. Əvvəllər Culiyaya elə gəlirdi ki, Mayklın bədəni, o sütül, gözəl bədəni çiçək və bal qoxuyur. O, acgözlük lə bu şirin qoxunu canına çəkirdi. Onu Maykl bağlayan da elə bu hissələr idi. Amma indi hansısa müəmmayla Maykl öz cazibəsini itirmişdi. Culiya başa düşdü ki, o, gənclik qoxusundan məhrum olaraq adı kişiyyə çevrililib. O, özündə yüngül ürəkbulanması hiss elədi. Culiya onun yanğını söndürə bilmirdi, istədiyi bircə o idi ki, Maykl tezçə

doyşun və o biri böyrü üstə uzanıb yuxuya getsin. Culiyanın bir xeyli gözünə yuxu getmədi. O, çəşqinqılıq içində idi. Ürəyi sıxlırdı, bilirdi ki, çox doğma bir hissədən məhrum olub, özünə yazığı gəlirdi, ağlamaq istəyirdi, amma həm də elə bil, keçmişinə, acı əzablarına görə özündən qisas alırdı. Culiya artıq onu Mayklə pərcimləyən zəncirdən azad olmuşdu və sevinc içində idi. İndi o, Mayklla bir sıradaydı. Culiya ayaqlarını uzadıb dərindən nəfəs aldı: «İlahi, insanın öz-özü-nə sahib olması necə də xoşdur».

Səhər yeməyini yataq otağında yedilər – Culiya yataqda, Maykl isə çarpayının yanındakı xırda stolun arxasında. Maykl qəzet oxuyan vaxt Culiya iti, sınaycı nəzərlərlə onu müşahidə edirdi. Hansısa iki-üç ay onu, doğrudanmı, bu qədər dəyişmişdi? Bəlkə, bütün bu illər uzunu o, Mayklə onu ilk dəfə gördüyü gözlərlə baxmışdı? Budur, o, gənclik təravəti və gözəlliyi ilə Middlpulda səhnəyə çıxır və elə həmin andaca Culiya dəlicəsinə ona aşiq olur. Maykl hələ də heyrətamız dərəcədə yaraşıqlı idi. Bir tərəfdən baxanda cəmi otuz altı yaşı var idi, amma gənclik artıq arxada qalmışdı. Qısa qırılmış saçıyla, codlaşmış dərisiyələ, hamar alnının və gözlərinin ətrafinı yavaş-yavaş zəbt eləyən yüngül qırışlarıyla o kişiydi. Bu qətiydi və geriye yol yox idi. Özünün canavar balası kimi yerimək vərdişini itirmişdi. Onun jestləri yeknəsəq idi. Aynı-ayrılıqda bütün bunlar xırda məsələydi, amma birlikdə hər şeyi dəyişirdi. Maykl qocalmışdı.

Onlar əvvəlki kimi, Londona ilk gəldikləri zaman kirəldikləri mənzildə yaşayırdılar. Son vaxtlar Culiya pis qazanmasa da, Maykl orduda olduğundan yeri dəyişməkdə bir məna görmürdülər. Amma indi, uşaq gözlədikləri bir vaxtda bu mənzil, sözsüz ki, onlara çox darısqal görünürdü. Culiya Ricens-parkda çox bəyəndiyi bir evi gözaltı elədi. İstəyirdi ki, əvvəlcədən orada məskunlaşışb doğumumu gözləsin.

Evin pəncərələri bağa baxırdı. Qonaq və yemək otaqlarının yerləşdiyi yarımqızırəminin üstündə iki yataq otağı, ikinci mərtəbədə isə uşaq üçün gündüz və gecə ayrıca istifadə oluna biləcək əlavə iki otaq var idi. Burada hər şey Mayklın çox xoşuna gəldi, hətta qiymət də ona münasib göründü. Son dörd ildə Culiya ondan o qədər çox qazanrırdı ki, bu evi öz hesabına mebelləşdirməyi təklif etdi. Onlar iki yataq otağından birində dayanıb söhbət eləyirdilər.

Culiya:

- Mən bızdə olanları öz yataq otağıma gətirə bilərəm,
- dedi, – sənin üçün də Meypləndən yaxşı bir mebel dəsti alaram.

Maykl gülümsünüb:

- Mənim otağım üçün xərcə düşməyə ehtiyac yoxdur,
- dedi, – çətin ki, ora tez-tez gərəyim olsun.

O, Culiya ilə bir yerdə yatmağı xoşlayırdı. Maykl o qədər ehtiraslı olmasa da, nəvazişliyi və Culiyanı yanında hiss eləməyindən heyvani həzz alırıdı. Uzun illər bu, Culiyanın ən böyük sevinciydi. Amma indi bu haqda fikirləşmək belə onu təbdən çıxarırdı.

– Yox, mən düşünmürəm ki, uşaq doğulanacaq biz bu dəliliyi özümüzə rəva görə bilərik. O vaxtاقan sən tək yat-malı olacaqsan.

– Bu heç ağlıma da gəlməyib. Əgər fikirləşirsənsə, kör-pəyə belə yaxşıdır...

SƏKKİZİNCİ HİSSƏ

Maykl düz müharibə qurtaran gün ordudan tərxis olundu və dərhal da müqaviləylə işə götürüldü. O, səhnəyə əvvəl-kindən daha yaxşı aktyor kimi qayıtdı. Orduda yiyələndiyi hər şeyə laqeyd ədaləri səhnədə çox effektli alınırdı. Sərbəst, idmançı görkəmi, həmişə şən ovqatı, yüngül təbəssümü və ürəkdən gələn gülüşü əskik olmayan Maykl salon pyesləri üçün, xüsusən, uyğun gəlirdi. Onun yüksəkdən gələn səsi yüngül atmacalara xüsusi cazibə verirdi. Doğrudur, ciddi ehtiras tərənnüm edən səhnələr onda hələ də inandırıcı alın-mırıdı, amma öz ürəyini, sanki, zarafat eləyirmiş kimi açsa da, eşq namələrini qarşısındakına, sanki, özü-özünə gülürmüş kimi oxusa da və beləcə coşqun məhəbbət səhnəsini yola versə də, publika heyran qalırdı. O, kefcil adam, varlı avara, qumarbaz centlmen, hərbçi, canlara dəyən gənc, tūfeyli rolları üzrə ixtisaslaşmışdı. Antreprenyorlar onu çox istəyirdilər. Maykl yorulmadan işləyir və tapşırıqlara əməl eləyirdi. Ondan ötrü əsas rolun özüydü, necəliyinin elə də fərqində deyildi. O, özünə layiq bildiyi pulu almaq üçün dəridən-qabıqdan çıxırdı, alınmayanda, işsiz qalmaqdansa, aza da qane olurdu.

Maykl öz planlarını cidd-cəhdələ götürür-qoy eləyirdi. Qışda, mühəribə qurtarandan dərhal sonra qrip epidemiyası yayıldı. Mayklın valideynləri bu epidemiyadan çıxmadılar. Ona, təxminən, dörd min funt qaldı ki, bu da özünün və Culiyanın pulları və əmanətləri ilə birlikdə yeddi minə yaxın eləyirdi. Amma teatr binası üçün ödəniş haqqı dəhşətli dərəcədə qalxmışdı, aktyorların və səhnə fəhlələrinin əməkhaqqı da artmışdı. Odur ki indi şəxsi teatr açmaq üçün daha çox pul tələb olunurdu. Mühəribə başlananacaq artıqlamasıyla bəs eləyən bu yeddi min indi heç də işə yaramırdı. Bir çıxış yolu qalırdı: bir-iki uğursuz tamaşanın onların kitabını bağlamaması üçün varlı birisini bu işə cəlb eləyib özlərinə şərik etməliyidilər. Deyirdilər ki, yeni pyesin quruluşu üçün sənballı məbləğdə çek yazan sadəlövhü həmişə tapmaq mümkündür, amma sözdən işə keçəndə məlum olurdu ki, bu pyesdə baş rolu o varının himayə etdiyi hansısa bir gözəlçə oynamalıdır və pul yalnız bu şərtlə verilə bilər. Əvvəllər tez-tez zarafatlaşdırıldız ki, bəs hansısa varlı bir qarı Maykla vurulsayıdı, ona öz teatrını açmağa kömək eləyərdi. Amma hər halda, onların rastına pullu bir qadın çıxdı. Özü də heç də yaşılı deyildi. Amma onu Maykl yox, Culiya maraqlandırırdı.

Dollı de Friz dul idi. Bəstəboy, dolu, bir qədər kişisifət, gözəl qartalburunlu, qaragözlü, aşılı-daşan enerjili, həddən artıq coşqun və eyni zamanda özündən bədgüman bu qadın teatr vurğunu idti. Culiya və Maykl xoşbəxtliklərini Londonda axtarmağı qərara alanda, Cimmi Lenqton bəzən teatrını bağlamaq həddinə çatanda köməyinə gələn həmin qadından onlara imkanı daxilində əl tutmağı xahiş etdilər. Missis de Friz Culiyanı Middlpulda artıq görmüşdü. O, gənc aktyorları antreprenyorlarla tanış etmək üçün ziyafət təşkil edərək, onları Qildfordun yaxınlığındakı əzəmətli evinə qonaq çağırırdı. Onlar burada yuxularında belə görmədikləri bir dəbdəbə gördülər. Maykli o, qəti bəyənmirdi. Culiya Dollı de Frizin onun mənzilinə və teatrdaqı qrim otağına gəndərdiyi çiçəklərdən, ondan aldığı hədiyyələrdən – çantaların, neseserlərdən, yarıqiyəmtli daş-qasılardan hazırlanın üstü muncuqlu sancaqdan məmənnun qalardı. Amma Dollinin bu səxavətinin nədən qaynaqlandığını başa düşdүünü üzə vurmayıb bütün burları yalnız və yalnız istedadına verilən qiymət kimi qəbul eləyirdi. Maykl mühəribəyə yolla-

nanda Dolli inad etdi ki, Culiya köcüb onun Montequuskverdəki evinə gəlsin. Amma Culiya çılğincasına minnətdarlığını bildirib dəvətdən intina etdi. Özü də elə bir tərzdə ki, köks ötürüb gözündən yaşı axıdan Dolli onunla daha artıq qırṛələndi. Rocer doğulanda Culiya Dolliyə onun xəç anası olmağı təklif etdi.

Bir müddət Maykl Dolliyə müraciət edib-etməmək barədə düşündü. Amma o, kifayət qədər ayıq idi və yaxşı başa düşürdü ki, o qadın Culiya üçün nəsə eləyibsə də, onun üçün heç nə eləyən deyil. Culiya gəlincə, o, həmin qadının köməyinə bel bağlamaqdan qəti intina etdi.

– O, onsuz da, bizə qarşı çox mərhəmətli olub. Doğrusu, ondan indi də nəsə qoparmağa üzüm gəlməz. Həm də intina eləsə, mənə çox pis təsir eləyər.

– Başlamışıqsa, axıracan gedək. Özü də o, bu işdə nəsə itirsə belə, heç hiss eləməyəcək. Əminəm ki, əgər sən istəsən, onu yola gətirə bilərsən.

Culiya buna qəti şübhə eləmirdi. Maykl bəzi məsələlərdə o qədər sadəlövh idi ki... Amma o, gözünə aydınca görünenləri nişan verməyi lazımlı bilmirdi. Həm də Maykl məqsədindən asanca geri çəkilənlərdən deyildi. Qosselinlər şənbə və bazarı Dolliylə birlikdə keçirmək üçün Hildforda Culiyanın Maykla ad günündə bağışlaşlığı maşında getdilər. Gözəl, isti bir axşam idi. Maykl yenicə hər ikisinin bəyəndiyi üç pyesi səhnələşdirmək hüququ almışdı və eșitmişdi ki, teatr binalarından birini əlverişli şərtlərlə kirələmək olar. İşə başlamaq üçün hər şey hazır idi, çatışmayan ancaq pul idi. Maykl Culiyani dilə tuturdu ki, bu görüşdən istifadə etsin.

Culiya qətiyyətlə:

– Əgər sənə belə lazımdırsa, özün xahiş elə, – dedi. – Bir də deyirəm: mən xahiş eləməyəcəyəm.

– O, məni eșitməz, amma sən onu yola gətirə bilərsən.

– Başqalarının pyesi hansı şərtlərlə maliyyələşdirildiyini biz artıq səninlə yaxşı bilirik. Adam ya özünə şöhrət istəyir – ləp pis olsa belə, ya da kiməsə aşiqdir. Sənətdən hamı ağızdulosu danışır, amma özünə nəsə ummadan təmənnasız yardım eləyən tək-tükdür.

– Neynək, Dolliyə arzuladığı şöhrəti hədiyyə eləyə bilərik.

– Ona tamam başqa şey lazımdır.

– Nəyi nəzərdə tutursan?

– Məgər özün duyuq düşməmisən?

Ancaq indi ayıldı. Maykl heyrət içindəydi. Odur ki süreti də azaltdı. Doğrudanmı, Culiya düz deyir? Həmişə elə bilmişdi ki, Dollinin xoşuna gəlmir, o qadının ona vurulduğunu isə təsəvvürünə belə gətirə bilməzdi. Əlbəttə, Culiya gözüəçiq qadındır, heç nəyi buraxan deyil, amma yaziq o qədər qısqancdır ki, həmişə elə bilir, qadınlar onun boy-nundan asılı qalıblar. Nə gizlədəsən, Dolli Miladda ona taxma düymələr bağışlamışdı, amma onun gümanınca, qadın o hədiyyəni, sadəcə, onun incik qalmaması üçün vermişdi. Həm də axı o, Culiyyaya qiyməti iki yüz funtdan əskik olmayan bəzək sancağı hədiyyə etmişdi. Belə çıxır ki, o, fikri yayındırmaq üçün bu cür eləyib. Amma o nəyə desən and içə bilər ki, ona heç vaxt ümid verməyib. Culiya güldü:

– Yox, əzizim, düzdür, o vurulub, amma sənə vurulmayıb.

Maykl pərt oldu. Görən, onun nə fikirləşdiyindən Culiya hər dəfə necə duyuq düşür? Hə, ondan nəsə gizlətmək mümkün deyil.

– Bəs onda niyə məni belə fikirlərə sürükləyirsən? Səni bütün müqəddəslərə and verirəm, elə danış, başa düşmək mümkün olsun.

Culiya elə də danışdı.

Maykl ucadan:

– Həyatım boyu belə səfəhlik eşitməmişəm! – dedi.

– Culiya, sadəcə, sənin ağlin azıb.

– Əzizim, boşla görək.

– Yox, mən sənin bir sözünə də inanmiram. Ona qalsa, biz də kor deyilik. Necə olub ki, mən heç nə sezməmişəm?

Culiya hələ heç vaxt onu belə əsəbi görməmişdi.

– Hətta əgər bu, həqiqət olsa belə, elə bilirəm, sən özünü qorumağı bacararsan. Bu fırsat bir də çətin düşə, onu buraxmaq ağılsızlıq oları.

– «Öz arşinina görə»dəki¹ Klavdio və İzabella kimi.

– Belə danışmaq yaramaz, Culiya. Mən, hər halda, centlmenəm.

«*Nemo me impune lacescit*».

Yolun qalan hissəsi daş süküt içində keçdi.

Missis de Friz yatmayıb onları gözləyirdi.

¹ «Öz arşinina görə» – Uilyam Şekspirin komediyası

– Sizi görməyincə uzanmaq istəmədim, – dedi və Culiyani bağırina basıb hər iki yanağından öpdü. Mayklın isə könülsüz-könülsüz əlini sixdi.

Culiya bazar günü qəzetlərinə baxa-baxa bütün səhərini məmnuniyyətlə yataqda keçirdi. Teatr xəbərlərindən başlayıb, kübar cəmiyyətdən yazılın xronikaya keçdi, sonra qadın səhifəsinə adladı və nəhayət, digər məqalələrin başlıqlarını gözdən keçirdi. Kitablara yazılın resenziyaları öz diqqətinə layiq görmürdü və ümumiyyətlə, belə yazılar üçün nədən bu qədər çox yer ayrılmamasını heç cür başa düşə bilmirdi. Qonşu otaqda yatan Maykl sabahın xeyrini diləmək üçün ona baş çəkib bağ'a düşdü. Az sonra qapı astadan döyüldü və ardınca Dolli içəri keçdi. Onun iri, qara gözləri işim-işim işildiyirdi. Çarpayının bir küncündə əyləşib Culiyanın əllərindən tutdu.

– Əzizim, mənim Mayklla söhbatım oldu. Sizin teatrı maliyyələşdirmək istəyirəm.

Culiyanın ürəyi bərk-bərk döyündü.

– Maykl sizdən heç nə xahiş eləməməliydi. Mən istəmirəm. Siz onsuz da bizim üçün bu qədər eləmisiniz.

Dollı əyilib Culiyanın dodaqlarından öpdü. Onun səsi öz səsinə oxşamırırdı, astadan gəlirdi və yüngülçə əsirdi.

– Ah, mənim eşqim, məgər bilmirsiniz ki, sizin yolunuzda hər şeyə hazırlam! Bu elə gözəl olacaq, bizi bir-birimizə elə yaxınlaşdıracaq ki... Mən sizinlə fəxr edəcəyəm!

Hər ikisi Mayklın fit çala-çala dəhlizlə gəldiğini eşitdi. O, otağa girəndə Dollı ona sarı qanrıldı və Maykl gördü ki, qadının gözləri yaşıla dolub.

– Mən ona danışdım.

Maykl sevincini gizləyə bilməyib:

– Siz əsl qadınsınız, – dedi.

Sonra çarpayının o biri küncünə əyləşib Culiyanın Dollinin indicə buraxdığı əlindən tutdu:

– Hə, Culiya, nə deyirsən?

O, fikirli-fikirli Maykla baxdı.

– «*Vous l'avez voulu, Georges Dandin*»¹.

– Nə dedin?

– Molyer.

Yoldaşlıq müqaviləsi imzalanandan və Maykl payız mövsumu üçün yer kirələyəndən dərhal sonra iki reklam agentini

¹ “Siz özünüz bunu istədiniz, Jorj Danden” (fr.)

işə cəlb etdi. Yeni teatrin açılışıyla bağlı qısa məlumat qəzetlərə göndərildi. Maykl mətbuata ötürmək üçün agentlə birlikdə özüylə və Culiya ilə müsahibə hazırladı. Həftəlik qəzetlərdə onların fotoları peyda oldu – təklikdə, ikilikdə və Rocerlə birlikdə. Onlar ailəni əldə bayraq edib imkan olduqca irəlli-ləmək niyyətindəyidilər. Üç pyesin hansından başlayacaqlarına hələ qərar verməmişdilər. Nəhayət, bir gün Culiya öz yataq otağında oturub roman oxuyarkən Maykl əlində əlyazmayla içəri girdi.

– Qulaq as, istəyirəm, bu pyesə bir baxasan. Agent indilərdə göndərib. Məncə, onu möhtəşəm uğur gözləyir. Amma tez cavab verməliyik.

Culiya romanı kənara qoydu.

– İndi başlayaram.

– Mən aşağıda olacağam. Bitirəndə xəber elə, gəlim, birlikdə müzakirə eləyək. Orada sənin üçün qiymət rol var.

Culiya tez oxudu. Ona maraqsız olan səhnələrə gözəyari baxıb, bütün diqqətini qadın qəhrəmana yönəltmişdi. Əlbəttə, axı bu rolu özü oynamalıydı. Pyesi bitirib zinqirovun ipini çəkdi və qulluqçudan (həm də dərzisiydi) xahiş elədi ki, Maykla onu gözlədiyini desin.

– Hə, nə fikirləşirsən?

– Yaxşı pyesdir. Üğur qazanılmalıdır.

Maykl onun səsində müəyyən tərəddüd hiss elədi.

– Bəs onda nə məsələdir? Sənin roluna söz ola bilməz. Belə şeyləri sən hamidian yaxşı eləyirsən. Xeyli gülməli səhnə var, hiss-həyəcan da aşib-dاشır.

– Möcüzə roldur, mübahisə eləmirəm, məni narahat eləyən kişi roludur.

– O da elə pis deyil.

– Elə olmağına elədir, amma axı onun əlli yaşı var. Sən onu cavanlaşdırısan, bütün dadi-duzu qaçacaq. Yaşlı adam rolu da sənə yaramır.

– Mən heç onu oynamaq fikrində də deyiləm. Bu rola yalnız bir aktyor yarayır: Mont Vernoy. O, mütləq bizim olacaq. Mənə gəlincə, Corcu oynayacağam.

– Amma bu elə xırda roldur ki. Nəyinə lazımdır?

– Niyə də yox.

– Elə bilirdim, biz şəxsi teatrımızı ona görə açıraq ki, hər ikimiz baş rolda çıxış eləyə bilək.

— Mənim heç eynimə də deyil. Əgər pyesdə sənə layiq rol varsa, məni hesaba almağa ehtiyac yoxdur. Bəlkə, o biri pyesdə bizimki gətirdi.

Culiya kresloya yayxandı və yanaqlarından yaş axdı.

— Ah, mən lap donuzam!

Maykl gülümsədi. Onun təbəssümü əvvəlki kimi valeh-ediciyi. Yaxın gəldi, Culiyanın yanında dizi üstə çöküb onu qucaqladı.

— Bu gün sənə nə olub, qarıcıyəzim?

İndi ona baxanda Culiya bu kişinin bir vaxtlar onda nədən belə dəli ehtiras oyatdığını heç cür anlaya bilmirdi. İndi Mayklla öz arasında intim münasibətlər barədə fikirləşəndə belə ödü ağızına gəlirdi. Xoşbəxtlikdən, öz əliylə onun üçün qurub-yaratdığı yataq otağı Mayklın çox xoşuna gəlirdi. Yataq ondan ötrü heç vaxt birinci yerdə olmamışdı və son vaxtlar Culiyanın daha ona qarşı heç bir iddia irəli sürməməsinə görə həttə canında bir yüngüllük hiss eləyirdi. O, məmənnunluqla düşünürdü ki, Culiyanı uşağın doğulması rahatlaşdırıb. Əslində, Maykl belə olacağına əvvəlcədən gümanlıydı və yalnız bu işi niyə çoxdan görmədiyinə təessüflənirdi. Bir-iki dəfə o, başqa səbəbdən çox, nəzakət xətinə ər-arvad münasibətlərini bərpa etmək istəmişdi, amma Culiya hər dəfə müxtəlif bəhanələrlə yayınmışdı: ya yorulub, ya özünü elə də yaxşı hiss eləmir, ya səhər kostyumlarının ölçülərinin götürülməsini saymasaq, sabaha iki çıxışı var. Maykl bunu tam sakitliklə qəbul eləyirdi. İndi Culiya ilə yolaşmaq daha asan idi. Artıq qısqanlıq səhnələri qurmurdur və Maykl özünü əvvəlkindən daha xoşbəxt hiss eləyirdi. Onun nikah sarıdan bəxti yaman getirmişdi. Başqa cütlərə baxanda o, bunu görməyə bilməzdi. «Culiya canlara dəyən qadındır, həm də ağıllıdır. Onunla dünyada nə varsa, hər şeydən danışmaq olar. And içirəm ki, indiyəcən olanların içində ən yaxşı yoldaşım odur. Bəli. Özü də qəti utanmadan etiraf edirəm ki, mənə qolf raundu oynamaqdansa, günü mü onunla birlikdə keçirmək daha xoşdur».

Culiya heyrat hissiylə başa düşdü ki, Maykla məhəbbəti ölündən ona yazıçı gəlməyə başlayıb. O, mərhəmətli qadın idi və anlayırı ki, əgər Maykl, ən azı, onun gözündən azca düşdüyüünü zənn eləsə, bu, bir kişi kimi onun mənliyinə böyük zərbə olar. Odur ki onu tərifləməkdə davam eləyirdi.

Culiya sezirdi ki, o artıq öz sivri burnu və gözəl gözləri haqqında difiramblara tamamilə sakit tərzdə qulaq asır. Onun ən qatı tərifi necə həzmi-rabedən keçirdiyini görəndə Culiya ürəyində gülürdü. Culiya daha onun həyatından kənarda qala biləcəyindən qorxmurdu. Nəzərləri daha çox onun nazik dodaqlarında ilışib qalırdı. O dodaqlar get-gedə daha da nazikləşirdi. Qocalanda ağızı dar, soyuq yarığa çevriləcəkdi. Mayklın gəncliyində ona məzəli, hətta təsirli görünən yiğcamlığı indi onu iyrəndirirdi. İnsanlar dara düşəndə – aktyorların başına tez-tez gələn işdir – pula yox, yaxşı kəlamlara və təəssüfə ümid eləyə bilərdilər. O, qəpik-quruşla vidalaşanda özünü səxavət mütəssəməsi hesab eləyirdi, beşfuntluq bilet isə ondan ötrü bədxərcliyin sonu idi. Tezliklə ona bəyan oldu ki, Culiya təsərrüfat işlərinə çox pul xərcləyir. Onu artıq yükdən azad etmək istədiyini deyib, hakimiyəti öz əlinə aldı. Bundan sonra havayı itki olmadı, hər penni hesabdaydı. Culiya qulluqçunun niyə onları atıb getmədiyini heç cür anlaya bilmirdi. Görünür, səbəb Mayklın onunla mehriban davranmasıydı. Özünün məhrəm, gülərüz, dostyana davranışıyla o, elə bir ab-hava yaratmışdı ki, hamı ona xoş gəlmək istəyirdi. Aşpaz qadın başqalarına nisbətən funtdan bir penni ucuz ət satan qəssab tapanda Mayklı bu hissin məmnunluğunu bölüşürdü. Culiya onun özüylə, həyatdakı bu yiğcamlığıyla səhnədə necə də yaxşı təsvir elədiyi əndazəsiz israfçı arasında nə boyda uçurum olduğunu təsəvvürünə gətirəndə özünü gülməkdən saxlaya bilmirdi. O əmin idi ki, Maykl böyük jest eləməyə qadir deyil. Amma buyur, sanki, hər şey öz təbii vaxtını gözləməlidir, Maykl ona yaxşı imkan yaratmaq üçün kənara çəkilməyə hazırlıdır. Culiya elə dərinəndə təsirlənmişdi ki, söz deyə bilmirdi. Son vaxtlar başından çıxmayan o axmaq fikirlərə görə özünü o ki var məzəmmət eləyirdi.

DOQQUZUNCU HİSSƏ

Həmin pyesi səhnəyə qoydular və uğur qazandılar. Söralar ilbəil yeni pyeslər səhnələşdirildilər. Maykl teatrı da evi kimi yiğcamlıqla idarə edirdi: uğur qazanan tamaşalardan gələn hər penninin qədrini bilirdi və odur ki tamaşa alı-

mayanda – bu, hər teatr üçün təbii hal idi – itkiləri o qədər də böyük olmurdu. Maykl özünü öyürdü ki, bütün Londonda quruluş üçün bu qədər az xərcləyən teatr yoxdur. O işləndikcə anbara yiğdiyi hər cür mebellərdən istifadə etməklə köhnə dekorasiyaları yenilərinə dəyişərkən böyük ixtiraçılıq nümayiş etdirirdi və ən əsası bu zaman əlavə xərcə ehtiyac olmurdu. Onlar teatrlarına cəsarətli və təşəbbüskar teatr adını qazandırmışdır. Belə ki, Maykl riskə gedərək tanınmayan müəllifin pyesini səhnələşdirməyə hazır idi ki, sonra tanınana yaxşı pul verməyə imkanı olsun. O, özlərinə ad qazanmaq üçün imkan tapmayan və deməli, yüksək məvacibə iddiası olmayan aktyorları axtarıb tapındı. Və bir neçə çox uğurlu tapıntısi olmuşdu.

Üçcə ildən sonra onların mövqeyi elə möhkəmləndi ki, artıq Maykl yenicə tikilmiş teatr binasını icarəyə götürmək üçün bankdan ssuda ala bilərdi. Uzun müzakirələrdən sonra bu teatra «Siddons teatr» adını verməyi qərara aldılar. Həmin mövsümü açdıqları pyes fiaskoya uğradı. Növbəti pyes də eyni aqıbəti yaşadı. Culiya qorxub bədbinliyə qapıldı. O, elə zənn elədi ki, yeni teatr binası düşərli deyil və tamaşalar da publikani bezdirib. Bu məqamlarda da Maykl ağıllı tərpəndi. O, çox təmkinliydi.

– Bizim işdə hər şey mümkündür: bu gün yaxşı, sabah pis ola bilər. Sən İngiltərənin ən yaxşı aktrisasısan. Truppa-da cəmi üç insan pyesin necəliyindən asılı olmadan kasaya pul gətirir ki, o üç nəfərdən də biri sənsən. Nə olar, iki dəfə iflasa uğramışıq. Növbəti pyes uğur qazanar, biz də ziyanдан artıqlamasiyla çıxarıq.

Maykl ayaqlarının yerə möhkəm pərçimləndiyini görən kimi Dolli de Frizin payını almağa cəhd etdi. Amma o, Mayklı eşitmək belə istəmədi. Onun soyuqluğu və incikliyi də Dolliyə təsir eləmədi. Nəhayət, Mayklın qarşısına layiqli rəqib çıxmışdı. Dolli, hər şeydən göründüyü kimi, çıçəklənən və ona Culiya ilə sıx əlaqədə olmaq imkanı yaradan müəssisədən öz payını götürüb çıxmağa heç bir əsas görmürdü. Budur, o, yenidən özündə təpər tapıb ondan canını qurtarmağa cəhd elədi. Dolli təəccüb içində onları bu çətin vəziyyətdə tərk eləməkdən imtina etdi və nəticədə Maykl, sadəcə, əl yelləməklə kifayətləndi. O, Dollinin xaç oğlu Rocerə, yəqin, babat pul miras qoyacağıyla özünə təsəlli verirdi.

Dollinin Cənubi Afrikadakı qohumlarından savayı, heç kimi yox idi və üzünə baxan kimi dərhal görünürdü ki, o qadında qan təzyiqi var. Hələlikdə isə Mayklı Hildfordun yaxınlığında istədiyi vaxt gedə biləcəyi şəhərətrafi ev tamamilə təmin edirdi. Bu, onu öz şəxsi bağlı olması üçün pul xərcləməkdən azad eləyirdi. Üçüncü pyes böyük uğur qazandı və təbi ki, Maykl dediyi sözləri Culiyaya xatırlatdı. Bəli, indi Culiya da gördü ki, o haqlıymış. Maykl elə danışındı ki, guya, hər bir şey tək onun zəhmətinə görədir. Culiya az qala arzulayacaqdı ki, kaş bu da əvvəlki iki pyes kimi fiaskoya uğrayardı. Yəqin, onda Mayklın hovu bir az alınardı. Maykl özü haqqında çox yüksək fikirdəydi. Əlbəttə, onun özünə görə ağilli, ələlxüsus da bic və təcrübəli olduğunu inkar etmək olmazdı, amma o özü təsəvvür etdiyi qədər müdrik deyildi. Mayklın şəxsi qənaətinə görə, yer üzündə elə bir iş yox idi ki, o, bunu başqalarından yaxşı bilməsin.

Get-gedə Maykl səhnədə daha az görünməyə başladı. Onu inzibatçılıq fəaliyyəti daha çox cəlb edirdi.

– İstəyirəm, Sitidə olan bütün şirkətlər kimi, bizim teatri da möhkəm dayaqlar üstə qoya bilim, – deyirdi.

Maykl hesab edirdi ki, Culiya çıxış etdiyi vaxt o da istedad axtarışıyla əyalət teatrlarına baş çəksə, axşamdan daha səmərəli istifadə etmiş olar. Gəldiyi şəxsi qənaətə görə, ümidverici hesab etdiyi aktyorların adlarını həmişə yanında gəzdirdiyi qeyd kitabçasına yazırıdı. Sonra Maykl rejissorluğun qulpundan yapışdı. Rejissorların tamaşaşa quruluş vermək üçün belə böyük pullar istəməsi onu həmişə hid-dətləndirirdi. Son vaxtlar isə hətta onlardan bəziləri kassa yığımından paya iddia edirdilər. Nəhayət, təsadüf elə gətirdi ki, Culianın daha çox bəyəndiyi iki rejissorun işi çıxdı. Qalanlardan az-çox inandığı o bir nəfər isə öz qiymətli vaxtından onlara ayıra bilmədi.

Maykl:

– Öz bəxtimi sinamaqdan imtina etməzdim, – dedi.

Culiya tərəddüd içindəydi. Maykl təxəyyül sarıdan seçilmişdi, ideyaları da bəsət idi. Culiya aktyorların onun tapşırıqlarını eşidəcəklərinə əmin deyildi. Amma az-çox bəyəndikləri rejissor elə ağlaşığmaz qonorar tələb etdi ki, Maykla öz qüvvəsini sinamaq imkanı verməkdən başqa çıxış yolları qalmadı. O, sinaqdan gözlədiklərindən xeyli yaxşı çıxdı. Maykl

vicdanlı, diqqətli və dürüst idi. İşdən qəti qorxmurdu. Öz hey-rətinə rəğmən, Culiya gördü ki, o, digər rejissorlara nisbətən ondan daha çox çəkib qopara bilir. Çünkü onun nəyə qadir olduğunu hamidən yaxşı bilirdi. Onun hər intonasiyasına, gözəl gözlərinin hər ifadəsinə, biçimli bədəninin hər hərəkətinə bələd olduğundan Culiya onun məsləhətləriylə ən yaxşı rollarından birini yaratdı. Truppenin aktyorlarına qarşı tələbkar olsa da, həm də onlarla dost münasibətdə idi. Aktyorların əsəbləri tarıma çəkiləndə onun ürəkaçıqlığı, səmimi davranışları bütün ağrıları unutdururdu. Bu tamaşadan sonra növbəti pyesləri kimin səhnələşdirəcəyi sualı aradan qalxdı. Müəlliflər Mayklı sevirdilər. Çünkü yaradıcı təxəyyülə malik olmadıqından o imkan yaradırdı ki, öz yerinə pyes özü danışsın. Və çox vaxt müəllifin nə demək istədiyinə tam əmin olmadıqından onların izahatlarını dinləməli olurdu. Culiya artıq varlı qadın olmuşdu. O, Mayklın onun pullarına öz pulları qədər diqqətli olmasını etiraf etməyə bilməzdi. Maykl Culianının əmanətlərinə nəzarət edirdi və onun səhmlərini sərfəli qiymətə sata biləndə, sanki, bu işi özü üçün görür-müş kimi işindən razı qalırdı. O, Culiyaya çox böyük maaş təyin etmişdi və fəxrlə bəyan edirdi ki, o, Londonun ən bahalı aktrisasıdır. Amma özü oynayanda gəldiyi şəxsi qənaətə görə, roluñun layiq olduğu pul nə qədər idisə ondan artığını yazmazdı. Pyesi səhnəyə qoyanda isə özünə ikincidərəcəli rejissora verəcəkləri həcmədə qonorar yazardı və onu da teatrın xərclər hissəsinə aid eləyərdi. Ev pulunu və Rocerin təhsil haqqını yarı-yarıya ödəyirdilər. Anadan olandan bir həftə sonra Rocerin adını İtona¹ yazdırılmışdır. Mayklın xəstəhalcasına vicdanlı və ədalətli olduğunu inkar etmək mümkün deyildi. Mayklдан nə qədər varlı olduğu ona aydın olanda Culiya bütün xərcləri öz üzərinə götürmək istədi.

Maykl:

– Bunun üçün heç bir əsas görmürəm, – dedi. – Nə qədər ki öz payımı verə bilirəm, mənlə işin olmasın. Sən özün baha olduğuna görə, qiymətin də bahadır. Mən sənə bu pulu qara qaşına yox, işinə görə verirəm.

Bu özündən imtinası, özünü bütünlükə Culiyaya qurban vermasınə görə Mayklla ancaq qürurlanmaq olardı. Əvvəllər özüylə bağlı şəxsi maraq güdən planları olsa da,

¹ İton – zadəgan övladlarının oxuduğu ingilis məktəbi

Culiyanın karyerasını hamarlamaq naminə onlardan imtina etdi; hətta Mayklı sevməyən Dolli də onun bu xoşniyyətliliyini etiraf edirdi. Hansısa aydın olmayan bir hiss Culiyani, Dolliylə Mayklı barədə pis danışmağa qoymurdu. Amma özünün yerin altını da, üstünü də bilən ağılıyla Dolli Mayklın öz arvadında necə ikrah doğurduğunu çıxdan sezmişdi və ərinin Culiya üçün nə qədər gərəkli olduğunu vaxtaşırı o qadına xatırlatmayı özünə borc bilirdi. Hami onu tərifləyirdi. İdeal ər. Culiyaya elə gəlirdi ki, belə dəhşətli şöhrətpərəst ərlə bir damın altında yaşamağın necəliyini ondan başqa heç kim təsəvvür eləyə bilməz. Qolfda öz rəqibini udduğu zaman, yaxud hansısa sövdələşmədən üstün çıxanda onun özündən razı görkəm alması Culiyani tamam özündən çıxarırdı. Maykl öz fərasətindən həzz alırdı. Lap adamı səbirdən çıxarırdı. O, həmişə hər şeyi Culiyaya danışındı, aqlına gələn fikirləri onunla bölüşürdü. Onunla bir yerdə olmaqdan hədsiz məmənunluq duyduğu həmin o vaxtlarda bu, Culiyaya çox xoş gəlirdi, amma artıq uzun illər idi ki, Mayklın bu nasiranəliyi ondan ötrü dözülməz idi. Maykl danışlığı hər şeyi xirdalıqlarına qədər təsvir eləyirdi. Və o təkcə özünün fərasətiylə yox, yaşa dolduqca həm də ağlaşığın dərəcədə öz zahiri görkəmiylə öyunürdü. Cavanlıqda gözəlli Maykla təbii bir şey kimi görünürdü, indi isə zahirinə xeyli diqqət ayırmağa başlamışdı. Və olub-qalanını qoruyub saxlamaq yolunda canını fəda eləmişdi. Bu, onda özünətəlqin ideyası aşılmışdı. Öz bədən quruşunu həddən ziyan qoruyurdu: çəkisinə təhlükə yaranan bir tikəni də ağızına aparmırdı, pəhrizi bir an belə yaddan çıxarmırdı. Ona elə gələndə ki keçəlləşir, dərhal bu sahənin səriştəli həkiminə müraciət etdi. Culiya şübhə etmirdi ki, əgər gizli saxlaya bilsəydi, o, dərisini dartdırmaq üçün plastik cerrahiyyəyə də razi olardı. O, boynundakı qırışlar elə də aydın görünməsin deyə, oturanda buxağını bir qədər qaldırmağa adət eləmişdi və qarnının sallanmaması üçün təbiilikdən çıxan tərzdə dik dayanırdı. O, bir güzgünen də qabağından ona nəzər yetirmədən keçməzdı. O, hər yolla kompliment almaq istəyirdi və arzuladığına çatanda məmənun qalırdı. Ac saxla, amma de ki, necə də yaraşıqlısan. Culiya fikirləşəndə ki Mayklı buna özü öyrəşdirib, acı-acı gülürdü. Uzun illər ona necə gözəl olduğunu təlqin el-

mişdi və o da indi tərifsiz yaşaya bilmirdi. Bu, onun Axilles dabarıydı. Hansısa bir işsiz aktrisanın Mayklın gözlərinin içində onun inanılmaz gözəl olmasını deməsi kifayət idi ki, ona elə gəlsin, rola uyğun axtardıqları adam elə həmin aktrisadır. Culiya məlum olduğu qədərində uzun illər boyu Mayklın qadınlarla eşq macəraları olmamışdı, amma yaşı qırıq beşə adlayanda yüngül macəralara başladı. Culiya güman edirdi ki, onlar ciddi nəyəsə gətirməyiblər. O, ehtiyatlıydı və əslində, istəyi yalnız bir şey idi: onunla qürur duysunlar. Culiya eşidirdi ki, xanımlar həddən artıq inadkarlıq eləyəndə Maykl onlardan canını qurtarmaq üçün arvadından bəhanə kimi istifadə edir. Ya o, Culianın öz hissələrində təhqir olunmaması, ya da onun nəsə şübhələnə biləcəyi və qarşısında qısqanlıq səhnəsi qura biləcəyi üçün risk eləməyə ehtiyatlanırdı. Bu biri olmasa, o birində nəsə olacaqdı. Amma «onların dostluğunu burada bitsə, yaxşıdır».

Culiya boş otağa üzünü tutub:

– Axi onda nə görüblər? – deyirdi.

Əlinə keçən son on fotosuna bircə-bircə baxıb çıynını çəkdi:

– Onları günahlandırmaq mənə qalmayıb. Elə mən də ona vurulmuşdum. Əlbəttə, onda o, gözəl idi.

Culiya bir vaxtlar onu necə də sevməsini xatırlayıb kədərləndi. Culiya elə gəldi ki, həyat onu aldadıb. Çünkü məhəbbəti daha ölmüşdü. Dərindən ah çəkib:

– Belim necə də ağrıyrı, – dedi.

ONUNCU HİSSƏ

Qapı döyüldü. Culiya:

– İçəri keçin, – dedi.

Evi idi.

– Miss Lembert, uzanıb dincəlməyəcəksiniz?

Evi baxıb gördü ki, Culiya yan-yörəsində qalaq-qalaq fotolar yerdə oturub.

– Siz nə eləyirsiniz belə?

Culiya iki fotonu yerdən götürüb:

– Yuxulara baxıram, – dedi. – «Bura nəzər sal, bu iki təsviri al»¹.

¹ Uilyam Şekspir. "Hamlet"

Fotolardan birində Maykl Merkuçionun qiyafəsindəydi: gəncliyindən boylanan gözəlliyi göz qamaşdırırı, o birində son rolundaydı: aq silindr, rəsmi görüşlər üçün xüsusi biçimli sürtük, ciyindən asdığı səhra binoklu. Özündənrazi duruşu göz çıxarırdı.

Evi burnunu çəkdi.

- Hə, gedəni qaytarmaq olmaz.
- Keçmiş xatırladım. İndi məndə dəhşətli bir xiffət əmələ gəlib.
- Belə də olmalıdır. Çünkü əgər keçmiş fikirləşirsənsə, deməli, gələcəyin daha yoxdur.

Culiya:

- Mumla, qoca camış, – dedi.
- O, belə kobud da ola bilirdi.
- Di bəsdi, gedək, yoxsa axşam tamam yararsız halda olarsınız. Bu tör-töküntünü mən özüm yiğaram.

Culiya həm qulluqçusu, həm də dərzisi Eviylə Middlpul-dan bir yerdəydi. Oradan doğma Londona da birlikdə gəldilər. O, kokniydi¹. Bədəncə kök, əyri, şış sıfətli və yuyulmağa ehtiyacı olan sarı, əbədi dağınışsaçı bu yaşlı qadının, üstəlik, qabaqdan iki dişi də yox idi. Təzə diş saldırması üçün Culiyanın ona etdiyi təkidli təkliflərə baxmayaraq, Evi razi olmurdu.

– O qədər ki mən yeyirəm, hələ bu diş də artıqdır: ağızı-mı dolduranda hələ desən, fil xortumu kimi mane olacaq.

Maykl çıxdan istəyirdi ki, Culiya zahiri görünüşü onların cəmiyyətdəki mövqeyinə uyğun gələn birisini özünə qulluqçu götürsün və ona görə də Evini inandırmağa cəhd eləyirdi ki, bəs iki vəzifənin öhdəsindən gəlmək ondan ötrü çətindir. Amma Evi onu eşitmək istəmirdi.

– Nə istəsəniz, deyə bilərsiniz, mister Qosselin, amma nə qədər ki canımda və qolumda təpər var, miss Lembertin qulluğunda özüm duracağam.

– Hamımız yaşılaşırıq, Evi, daha bizə cavan demək olmaz.

Evi burnunu çəkib suyunu barmağıyla sildi.

– Hələ ki miss Lembert kifayət qədər gəncdir. Teatrda onu geyindirib-kecindirmək, evdə qulluğunda dayanmaq üçün heç mən də bir elə qoca deyiləm.

¹ Kokni – koknilərin danışq tərzi yanlış, qeyri-ədəbi tələffüz və qrammatik səhvələri ilə fərqlənir.

Evi sınaçı nəzərlərlə onu süzüb davamını gətirdi:

– Bir də ki bütün işləri görən birisi varsa, niyə axı siz iki məvacib ödəmək istəyirsiniz?

Maykl ürəkdən güldü:

– Evi, əzizim, deməli, burada nəsə bir şey var.

...Evi Culiyani otaqdan çıxarıb yuxarı qovdu. Günorta tamaşası olmayanda Culiya, adətən, axşam tamaşası öncəsi iki saat yatıb dincəlirdi və sonra yüngül masaj elətdirirdi. Culiya indi də soyunub yatağa girdi.

– Lənət şeytana, qızdırıcı tamam soyuyub.

Culiya sobann üstündəki saata baxdı. Təəccüblü bir şey yoxdur, isidici onu az qala bir saat gözləmişdi. Fotolara baxa-baxa keçmiş xatırələrə dalıb Mayklın otağında bu qədər qalması özünə də qəribə gəldi.

«Qırx altı. Qırx altı. Qırx altı. Mən səhnədən altmış yaşimdə gedəcəyəm. Əlli səkkizimdə Cənubi Afrika və Avstraliya boyu turne... Maykl deyirdi ki, orada cibimi kefim istəyən qədər doldura bilərəm. Bütün köhnə rollarımı oynayaram. Əlbəttə, hətta altmışda da mən qırx beş yaşını oynaya bilərəm. Amma o pyesi haradan alım? Lənətə gəlmış dramaturqlar!»

Qırx beş yaşı qadın üçün hansı pyesdə uyğun rol olduğunu yadına sala-sala Culiyaya yuxuya getdi. Masajçı qadın gəlib çıxanacaq daş kimi yatıb qaldı. Evi axşam qəzetlərini gətirdi. Uzun, biçimli ayaqları və yasti qarnı masaj olunan müddətdə Culiya eynəyini taxıb səhər oxuduqları elə həmin teatr xəbərlərini, kübar cəmiyyətin xronikasını və qadınlar üçün səhifəni bir də gözdən keçirdi. Bir azdan Maykl içəri keçib çarpayıda ona yaxın əyləşdi.

Culiya soruşdu:

– Hə, adı necə oldu?

– Kimin?

– Lança dəvət elədiyimiz oğlanının.

– Mən haradan bilim. Onu teatra ötürən kimi yaddan çıxardım.

Maykl həmin o masajçı qadının, miss Filippinen xoşuna gəlirdi. Fikirləşirdi ki, onunla dərdləşmək xoşdur. Çünkü Maykl həmişə eyni şeyi deyirdi və biliirdin nə cavab verəsən, adamı yormurdu. Necə də gözəldir!.. Hətta inanılmaz dərəcədə!

– Hə, miss Philippe, piyi əridəkmi?

– Ah, mister Qosselin, miss Lembertdə piydən əsər-əlamət belə yoxdur. Onun özünü belə saxlaya bilməsi lap möcüzədir.

– Heyif ki, siz məni masaj eləyə bilməzsiniz, miss Philippe. Bəlkə, onda mənim də artıq-urtuğum yox olardı.

– Nə danışırsınız, mister Qosselin! Sizdə iyirmiyaşlı gəncin bədən quruluşu var. Bunu necə bacardığınızı ağılma sığışdırı bilmirəm, doğru sözümüzdür, heç cür ağılma sığışdırı bilmirəm.

– «Sadə həyat tərzi, yüksək təfəkkür tərzi»¹.

Culiya onların boş-boş danışmasına əhəmiyyət vermirdi, amma miss Filippinen cavabını qulağı aldı.

– Əlbəttə, mən həmişə deyirəm ki, masajdan yaxşı şey yoxdur, amma gərək pəhriz də saxlayanın. Əsas məsələ budur.

Culiya ürəyində belə fikirləşdi:

– Hə, mütləq pəhriz lazımdır. Altmış yaşım olanda özümə sərbəstlik verərəm. Ürəyim istəyən qədər yağ-çörək yeyəcəyəm, səhərlər isti kökə, lançda və naharda kartof qızartması yeyəcəyəm, hətta piva də içəcəyəm. İlahi, mən pivəni necə də xoşlayıram! Noxudlu şorba, tomatlı şorba, düyü ilə kişmiş, yumurta və süddən olan azşəkərli kükü və albalı piroqu. Gavalı, gavalı, gavalı. Tanrı özü köməyimdə duracaq, həyatım boyu heç vaxt ispanağa əl vuran deyiləm.

Masaj qurtarandan sonra Evi Culiya bir fincan çay, üstündən piyi kəsilib götürülmüş bir dilim vetçina və qızarılmış çörək gətirdi. Culiya yataqdan qalxb geyindi və Mayklla teatra yollandı. Culiya teatra tamaşadan bir saat öncə gəlməyi vərdiş eləmişdi. Maykl yemək üçün klubə getdi. Evi bura daha ertədən gəlməmişdi. Odur ki Culiya öz otağına girəndə burada artıq hər şey hazır idi. Culiya təzədən soyunub xalatını geyindi. Culiya qrimlənmək üçün güzgülü stolun arxasına keçib əyləşəndə güldana təzə-tər çiçəklərin qoyulduğunu gördü.

– Bu çiçəkləri kim göndərib? Missis de Friz?

Dolli premyeralar, yüzüncü, əger olurdusa, iki yüzüncü tamaşa üçün həmişə ona iri gül dəstələri bağlatdırıb göndərirdi, arada isə hər dəfə öz evinə gül sıfariş eləyəndə ondan Culiya da pay ayırdı.

¹ Siseron. "Doğmalara məktub"

– Xeyr, miss.

– Lord Çarlz göndərib?

Lord Çarlz Temerli Culiyanın ən qədim və ən sadıq pərəstişkarı idi. Güл dükənlərinin yanından keçəndə o, adətən, ora girib Culiya üçün qızılıgüllər seçirdi.

Evi:

– Ora kağız qoyulub, – dedi.

Culiya üstünü oxudu. Mister Tomas Fennel. Tevistok-skver.

– Ada bir bax. Səncə, bu, kim ola bilər, Evi?

– Yəqin, sizin məşum gözəlliyyinizdən başını itirən zavalılardan biridir.

– Bir funtdan ucuz olmaz. Tevistok-skver elə də təmtəraqlı səslənmir. Qorx ki, o gülü almaq üçün bir həftə yeməksiz qalıb.

– Elə düşünmürəm.

Culiya üzünü qrimlədi.

– Səndə romantikadan əsər-əlamət yoxdur, Evi. Əgər xorda oxumuramsa, mənə nədən gül dəstələri göndərildiyinin səbəbi sənə çatmir, hə? Amma Yaradan özü də görür ki, mənim ayaqlarım o qızçıqazların çıxunun ayağından yaxşıdır.

Evi:

– Ayaqlarınız özünüzə qalsın, – dedi.

– Amma sənə deyəcəyəm ki, bu yaşda gül dəstələri almaq heç də pis deyil. Deməli, qiymətim hələ üstümdədir.

Evi:

– Əgər sizi bu görkəmdə görsəydi, bir quru yarpaq da göndərməzdi, – dedi.

– Cəhənnəm ol!

Culiya qrimlənib qurtardı və Evi uzunboğaz corabları və tufliləri onun ayağına geyindirdi. Culiya qalan bir neçə dəqiqəsindən istifadə edib öz aydın xəttiyələ Tomas Fennelə gözəl gülərinə görə təşəkkür məktubu yazmaq üçün yazı stolunun arxasına keçdi. Culiya təbiətən nəcib insan idi və həm də onun istedadına pərəstiş edənlərin hamısının məktubuna cavab verməyə adət etmişdi. Bu yolla o, tamaşaçıyla əlaqə qururdu. Culiya təzə zərfinin üstünü yazıb özünə göndəriləni zibil səbətinə atdı və birinci akt üçün nəzərdə tutulan kostyumu geyinməyə başladı. Aktyorları səhnəyə çağırılan oğlan qapını döydü.

– Çixışa, zəhmət olmasa.

Kim bılır, neçənci dəfə eşitsə də, bu sözlər hələ də Culiyanı dərindən həyəcanlandırdı. Bu sözlər yağ kimi canına yayılırdı. Həyat məna alırdı. Culiya qurama aləmdən gerçek aləmə keçid edirdi.

ON BİRİNCİ HİSSƏ

Səhəri gün Çarlı Temerli Culiyani lança dəvət etdi. Onun atası markiz Dennorant varlı bir vərəsəylə evlənmişdi və Çarlıza da valideynlərindən xeyli var-dövlət qalmışdı. Özünün Hill-stritdəki malikanasında ziyafətlər təşkil etməyi xoşlayırdı və Culiya da tez-tez bu qəbullara dəvətli olurdu. Ürəyinin dərinliyində Culiya burada gördüyü özündən müş-təbeh xanımlara və mərhəmətli cənablarla nifrət edirdi. Axi o, öz işinin ustası kimi, çörəyini onlardan fərqli olaraq, alın təriylə qazanırdı. Amma həm də yaxşı anlayırdı ki, belə yerlərdə yaxşı əlaqələr yarada bilər. Onların sayesində qəzetlər «Siddonsteatr»da baş tutan möhtəşəm premyeralardan yazırırdı və Culiya şəhərətrafi qəbullarda topa-topa kübar insanın əhatəsində şəkil çəkdirəndə bilirdi ki, bu, onun üçün yaxşı reklamdır. Ondan gənc olan bir-iki aparıcı aktrisaya, Culiyanın, ən azı, üç hersoginyanı adıyla çağırması elə də xoş gəlmirdi. Belə şeylər Culiyanın vecinə də deyildi. Culiya elə də maraqlı həmsöhbət deyildi, amma danışanı elə diqqətlə dinləyir və bu zaman gözləri elə par-par yanırı ki, heç kim onunla birlikdə olmaqdan bezmirdi. O, kübar cəmiyyətin jarqonunu çox tez mənimşədi. Belə ki, onda çox güclü təqlidçilik istedadı var idi. Doğrudur, istedadının bu tərəfini, adətən, üzə çıxarmırdı, hesab eləyirdi ki, səhnədə oyununa mane ola bilər, amma belə məclislərdə ondan öz xeyrinə istifadə etməklə hazırlıq qadın kimi hörmət qazanmışdı. Bu bayram ovqatlı nazlı-qəmzəli xanımlara xoş gəlmək özünə də xoş idi, amma onların gözlərini onun məhz romantik parıltısının qamaşdırmasına ürəyində gülürdü. Maraqlıdır, əgər onlar naxışı gətirən aktrisanın həyatının həqiqətdə necə nasiranə olduğunu, dinclik bilməyən zəhmət, özünə daimi qayğı, bununla yanaşı, ölçülü-biçili, yeknəsəq ömür sürməyi tələb etməsi-

ni bilsəydilər, nə düşünərdilər?! Culiya onlara, sadəcə, kosmetikadan necə düzgün istifadə etmək barədə məsləhətlər və öz libaslarına oxşarını tikdirmələri üçün eskizlər verirdi. Culiya həmişə çox gözəl geyinirdi. Sadəlövhəcəsinə Culiyanın öz əyin-başını qəpik-quruşa aldığını zənn edən Mayklın, əslində, onun o paltara nələr xərclədiyi təsəvvürünə belə gəlməzdi.

Culiya özünün hər iki dünyasında xeyirxah, ciddi qadın kimi qəbul olunurdu. Hamı Mayklla onun nikahını nümunəvi hesab edirdi. Bu nikah, az qala, ər-arvad sədaqətinin rəmzi idi. Bununla yanaşı, Çarlz Temerlinin ətrafindakılar-dan çoxu Culiyanın onun məşuqəsi olduğuna əmin idi. Amma bu əlaqənin belə uzun müddət davam etməsi onlarda belə qənaət yaratmışdı ki, Culiya ilə Çarlzın münasibətlərini kifayət qədər mötəbər saymaq olar. Həftənin sonunda hər ikisini hansısa şəhərətrafi evlərdən birinə dəvət eləyəndə ev sahibələrindən çoxu iltifat göstərib onlara qonşu otaqlarda yer ayırdı. Onların münasibətləri haqqında Çarlz Temerlinin çoxdan ayrıldığı arvadı bir vaxtlar şayıə buraxmışdı, amma əslində, burada zərrə qədər də həqiqət yox idi. Bu söhbətlərə əsas verən yeganə şey Çarlzın Culiyaya artıq iyirmi ildən bəri davam edən dəli məhəbbəti idi. Doğrusu, çoxdan bir-birləriylə yola getməsələr də, Temerlilər onun ucbatından ayrılmışdır. Qəribə də olsa, Culiya ilə Çarzı bir-birinə məhz onun xanımı ürcəh eləmişdi. Təsadüf elə gətirdi ki, onlar üçü də Dolli de Frizin malikanəsinə toplaşdı. O vaxtlar hələ gənc aktrisa olan Culiya Londonda ilk uğurunu qazanmışdı. Möhtəşəm qəbul təşkil olunmuşdu və Culiya hamının diqqət mərkəzindəydi. O vaxt yaşı otuzu ötmüş ledi Çarlz gözəl sayılsa da, əslində, gözündən savayı başqa bir gözəl yeri yox idi. Odur ki ətrafdakılara olsa-olsa özünün qaba orijinallığıyla effektiv təsir göstərəcəyini zənn edərək, çöhrəsində nurani təbəssüm qondarır stolun bu başından o başına boylandı:

— O, missis Lembert, elə bilirəm, sizin atanızı tanıyırdım. Mən də Cersidənəm. O, həkim idi, deyilmə? Tez-tez bizə gələrdi.

Culiyanın damarında qanı dondu. Ledi Çarzın qızılıq vaxtı kimlərdən olduğu indi yadına düşdü. Culiya ona qurulan tələni başa düşüb gülməkdən uğunub getdi.

– Heç də həkim deyildi. O, baytar idi. Sizə də qancıqlarınızın doğuşu zamanı gəlirdi ki, onların küçüklərini tutsun. Sizin evinizdə it əlindən tərpənmək olmurdu.

Ledi Çarlz bir müddət nə deyəcəyini bilmədi. Nəhayət, dilləndi:

– Hə, mənim anam itləri yaman çox sevirdi.

Culiya Mayklın qəbulda olmamağına sevindi. Zavallı quzuciyəz, bu, onun qüruruna toxunardı. O, həmişə Culiyanın atasının adını fransızsayağı «Lamber həkim» kimi çəkirdi. Müharibədən az sonra o kişi öləndən və Culiyanın anası Sen-Maloya, bacısının yanına köçəndən sonra da qayınanasını «Madam de Lamber» kimi çağırmağa başladı. Karyerasının ilkin dövrlərində belə şeylərdən az-çox təsirlənirdi, amma indi, artıq ayaq üstə durandan, özünü böyük aktrisa kimi təsdiqləyəndən sonra Culiya olanlara başqa gözlə baxırdı. O, özünün adı bir baytar qızı olduğunu, xüsusiən, «dünyanın iyılları» arasında qeyd etməyi özünə şərəf bilirdi. Səbəbini izah eləyə bilməsə də, nəsə ona elə gəlirdi ki, bununla həmin adamları yerlərində otuzdurur.

Çarlz Temerli arvadının bilərəkdən gənc aktrisanı alçaltmaq istədiyini duyub, onun könlünü almaq üçün dəridən-qabıqdan çıxdı. Onu görmək üçün icazə alıb görüşünə gözəl güllərlə yollandı.

O vaxt onun, təxminən, qırx yaşı olardı. Biçimli bədənni balaca başı tamamlayırdı. Çöhrəsi elə gözəl olmasada, kübar cizgilərdən xali deyildi. O, həddən ziyadə tərbiyeli insan təsiri bağışlayırdı ki, bu da həqiqətə uyğun idi. Və nəzakəti davranışıyla fərqlənirdi. Lord Çarlz incə sənətlərin hamisının xiridarı idi. O, müasir rəsm əsərlərini də, qədim mebel dəstlərini də alıb yiğirdi. O, musiqini çox sevirdi və eyni zamanda həddən ziyadə mütaliəli idi. İlk vaxtlar iki gənc aktyorun Bekinhem-pleysrouddakı darisqal mənzilinə gəlmək ondan ötrü məzə almaqdan özgə bir şey deyildi. Onların kasib olduğunu görürdü və sadəlövhəsinə əsl bohemə zənn etdiyi bu ər-arvadla tanışlıq onun əsəblərinə rahatlıq gətirirdi. O, onlarla bir neçə dəfə görüşdü. Bir gün onu lança dəvet etdirər və bu, ondan ötrü əsl macəra oldu. Yeməyi süfrəyə bu evin qulluqqusu olan Evi adlı eyni formalı bir müqəvvə verirdi. Lord Çarlz gözə girən gözəlliyinə baxmayaraq, onda kifayət qədər adı bir gənc təəssüratı oyadan

Maykla xüsusi diqqət ayırmırıldı, amma Culiya onu valeh etmişdi. O, Culiyada həyatı boyu heç bir qadında görmədiyi hərərət, xarakter və aşılıq-daşan enerji görmüşdü. Lord Çarlz Culiya baxmaq üçün dəfələrlə teatra gedib onun oyununu bir vaxtlar gördüyü dünyanın böyük aktrisalarının ifalalarıyla müqayisə edirdi. Ona elə gəlirdi ki, Culiyada çox qabarıq «mənəm-mənəmlik» var. Onun cazibəsinə söz ola bilməzdi və onun necə istedadlı olduğunu qəflətən dərk eləyəndə qürur hissindən ürəyi əsdi.

«İkinci Siddons», ola bilsin, Ellen Terri¹ də üstündür.

O vaxtlar Culiya günorta yatmağı qəti yaxın buraxmazdı. At kimiydi, yorulmaq nədir bilməzdi, tez-tez lord Çarlzla parkda gəzisərdi. Culiya hiss edirdi ki, Çarlz onun simasında təbiətin doğma övladını görmək istəyir. Bu elə Culiyanın boyuna biçilmişdi. Səmimi, açıq, qız kimi heyran-edici görünmək üçün ona əziyyət çəkmək lazımdı deyildi. Çarlz onu özüylə Milli qalereyaya, Teyt muzeyinə², Britaniya muzeyinə aparır və Culiya bundan gözlədiyi həzzi alındı. Lord Temerli bildiklərini paylaşmayı xoşlayırdı və Culiya da o payı almağına şad idi. Culiyanın güclü yaddası var idi və ondan çox şey əxz etdi. Sonralar ən seçmə dairələrdə Prust³ və Sezann⁴ haqqında öz mülahizələrini irəli sürəndə və hamını öz yüksək savadı ilə heyrətləndirəndə o, buna görə, ilk növbədə, lord Çarlza borcluydu. Culiya anlayırdı ki, lord özü də bilmədən ona vurulub. Culiya bu, kifayət qədər gülməli görünürdü. Onun nəzərincə, lord Çarlz yaşı bir kişiyydi və Culiya üçün olsa-olsa mehriban bir qoca dayı idi. Culiyanın hələ Maykli dəlicəsinə sevdiyi vaxtlar idi. Onu sevdiyini Çarlz özü də dərk eləyəndə Culiyaya qarşı davranışları bir qədər dəyişdi, nəsə, elə bil, utancaq oldu, onunla təklikdə qalandı daha çox susmağa üstünlük verdi.

Culiya ürəyində deyirdi: «Zavallı quzuciyəz, belə böyük centlmendir, amma özünü onunla necə aparmalı olduğunu, sadəcə, bilmir».

Çarlzin ona ürəyini açanda özünü necə aparmalı olduğunu Culiya çoxdan müəyyənləşdirmişdi. Bu, gec-tez mütləq

¹ Ellen Alisiya Terri – ingilis aktrisası (1848-1928)

² Teyt muzeyi – Londonda klassik və müasir təsviri sənət muzeyi

³ Prust – fransız yazıçısı Marsel Prust (1871-1922)

⁴ Sezann – fransız rəssamı Pol Sezann (1839-1906)

baş vermeliydi. Özündən incik salmadan ona anlatmaliydi ki, elə ağlından keçməsin, Culiya aktrisadır deyə, barmağının bir işaretsiylə qız onun yatağına girəcək. Əgər onunla belə rəftar eləmək istəsə, Culiya təhqir olunmuş abır-ismətli qız roluna girərək, Janna Tebudan öyrəndiyi kimi əzəmətli jestiylə əlini uzadıb barmağıyla qapını göstərəcək. Yox, işdir, əgər hissələrinin bir-birinə qarışmasına, ya utandığına görə tutulub ağızından bir kəlmə düz-əməlli söz çıxara bilməsə, onda Culiya da özünü utancaq və həssas aparacaq, səsinə göz yaşları, nə bilim, nələr qatacaq, deyəcək ki, özünə qarşı onda belə hiss olduğu aqlına belə gəlməyib. Amma yox, yox, bu mümkün deyil, Mayklın ürəyi partlayar. O, Çarlzla birlikdə yaxşıca ağlayacaq və sonra hər şey yenidən öz axarına düşəcək. Çarlz çox tərbiyəli insandır, əgər bunun baş tutan sevda olmadığını onun aqlına yaxşıca yeritsə, lord onu bezdirməz.

Amma nəhayət, bu eşqnamə oxunanda heç də Culiya gözləyən kimi olmadı. Onlar Sent-Ceyms-parkda gəzişə-gəzişə qutnlara baxmaqdan həzz alırlılar. Arada Çarlz Culiyadan bazar günü axşam Millamant¹ oynayıb-oynamayaçğını soruşdu. Sonra onlar bir fincan çay içmək üçün Culiyanın evinə gəldilər. Yağlı kökəni yarı bölüb yedilər. Az sonra lord Çarlz getmək üçün ayağa qalxdı. O, cibindən miniatür çıxarıb Culiyaya uzatdı.

– Kleronun portretidir. On səkkizinci əsrin aktrisasıdır. Siz qadir olanların çoxuna o da qadir olub.

Culiya ənlik-kırşanlı və buruqsaçı bu yaraşlı və ağıllı simaya baxıb bu şəklin əsl brilyant, yoxsa qiymətli süni daşla əhatələndiyi barədə fikirləşdi.

– O, Çarlz, bu, çox bahalıdır. Siz necə də nəzakətlisiniz.

– Bilirdim ki, xoşunuza gələcək. Ona, haradasa, vida hədiyyəsi də demək olar.

– Siz harasa gedirsiniz?

Culiya təəccübləndi. Çünkü o, bu haqda ona heç nə deməmişdi. Lord Çarlz yüngül təbəssümlə ona baxdı.

– Yox. Amma mən daha sizinlə görüşməməyi qərara almışam.

– Niyə?

¹ Millamant – ingilis komedioqrafi U.Konqrivin (1670-1729) "Kübar həyatın yolları" komedyasının qəhrəmanı

– Fikrimcə, siz bunun səbəbini məndən pis bilmirsiniz.

Bu zaman Culiya, ilk öncə, nə edəcəyini bilmədi. O turub bir dəqiqə lal-dinməz miniatürə baxdı. İdeal pauzasından sonra gözləri Çarlızın gözləriylə görüşənəcən ağır-ağır başını qaldırdı. Ürəyi istəyən vaxt gözündən yaş çıxara bilirdi, bu, onun ən effektiv tryuklarından idi. İndi də içindən azca səs, hıçkırtı çıxmasa da, göz yaşları yanaqları boyu axırdı. Ağzı azca açıq qalmışdı, gözləri incik uşaqın gözləri kimiydi. Bütün bunlar çox təsirli mənzərə yaratmışdı. Lord Çarlız buna dözə bilmirdi, üzünүn hər cizgisindən bir ağrı boylanırdı. Danışmağa başlayanda içini bürüyən hisslərdən səsi də çat vermişdi. O səs xırıldılıydı:

– Siz Maykli sevirsiniz, eləmi?

Culiya güclə seziləcək tərzdə başını tərpətdi. Sanki, özünü toparlamaq üçün dodaqlarını bir-birinə sixdi, amma əvvəlki kimi yanaqlarıyla axıb gedən göz yaşları ona tabe olmurdu.

– Mənim heç bir ümidi yoxdur, eləmi?

O, cavab gözləyirdi. Culiya isə əvvəlki kimi dolmuş gözləriylə ona baxa-baxa qalmışdı, bu sözdən sonra dəyişən yalnız o oldu ki, əlini ağızına aparıb dırnaqlarını yeməyə başladı.

– Hər dəfə sizi görəndə nə əzab çəkdiyimi təsəvvürü nüzə belə gətirə bilməzsınız. Bundan sonra sizinlə görüşməkdə davam etməyimi istəyirsinizmi?

Culiya yenidən güclə seziləcək tərzdə başını tərpətdi.

– Klara günümü qara eləyib. Sizə vurulduğumu hiss eləyib. Ayıq başla fikirləşəndə boşanmaqdan başqa yolu muz yoxdur.

Bu dəfə Culiya yüngülçə başını buladı, hıçkırdı. Kressloya yayxanıb üzünü çevirdi. Bu görkəmi dərdinin nə qədər ağır olduğundan xəbər verirdi. Kim axı burada dayana bilərdi? Çarlız bir addım atıb dizi üstə çökdü və dərddən üzülən, kirimək bilməyən bu məxluqu qucaqladı.

– Gülməsəyin, Tann xətrinə. Mən buna dözə bilmərəm. O, Culiya, Culiyal!.. Bilməzsınız, sizi necə sevirəm. İmkan vermərəm ki, mənə görə əzab çəkəsiniz. Mən hər şeyə razıyam. Daha heç nəyə iddia etməyəcəyəm.

Culiya göz yaşlarında yuyunan üzünü («İlahi, gör bir nə sifətdəyəm!») çevirib dodaqlarını ona uzatdı. Lord bu dodaqları nəvazışlı öpdü. Bu öpuş ilk və yeganəydi.

Culiya göz yaşlarından islanmış səsiylə:

- Mən sizi itirmek istəmirəm, – dedi.
- Sevimlim! Sevimlim mənim!
- Hər şey əvvəlki kimi olacaq?
- Eynilə.

Culiya dərindən və rahatlıqla köks ötürüb iki dəqiqə onun ağuşunda qaldı. Lord Çarlz gedəndən sonra kreslodan qalxıb güzgüyə baxdı. Öz-özünə müraciətə: «Ay səni, itin qızı», – dedi. Dərhal da gülümsədi. Elə bil, burada utanmalı heç nə yox idi. Üz-gözünü yumaq üçün vanna otağına keçdi. Çox yüksək əhvali-ruhiyyədə idi. Mayklın gəldiyini eşidib çağırıldı:

- Maykl, gəl gör Çarlz indicə mənə nə miniatür hədiyyə elədi. Sobanın rəfindədir. Əsl daş-qasıdır, yoxsa saxtadır?

Lədi Çarlz ərindən ayrılanan sonra Culiya bir qədər narahat oldu. O, boşanmaq üçün ərini məhkəməyə verəcəyi ilə hədələyirdi və Culiyaya şahid qismində elə yerlərdə peydə olmaq o qədər də xoş deyildi. İki-üç həftə əməlli-başlı əsəb keçirdi. Qərara aldi ki, son həddə qədər Maykla bu barədə heç nə deməsin. Şükür ki, sonradan məlum oldu, bəs demə, lədi Çarzin hədələri yalnız bir məqsəd güdürmüş: heç bir təqsiri olmayan ərini ona sanballı məbləğdə aylıq kəsməyə məcbur etmək. Culiya Çarlız heyrətamız bir çevikliklə idarə eləyirdi. Hər ikisinə sözsüz də aydın idi ki, Culianın Maykla bu məhəbbətinə görə, hansısa intim əlaqələrdən söhbət belə gedə bilməz, amma qalan hər şeydə Çarlz ondan ötrü hər şey idi: dost, məsləhətçi, tərəfdaş, lazımlı olan məqamda köməyinə bel bağlaya, iştənilən ağır vəziyyətlərdə onu ovundura biləcək adam. Çarlz özünəməxsus hissiyyatla onun daha Maykli sevmədiyini görəndə Culiya üçün xeyli çətin oldu. Özünün bütün bacarığını köməyə çağırmalı oldu. Əlbəttə, Culiya heç bir vicdan əzabı çəkmədən çox asanlıqla onun məşuqəsi ola bilərdi. Deyək ki, əgər Culianı bu cür çoxdan və güclü sevən kəs hansısa bir aktyor olsaydı o, sadəcə, dostluq hissələri xatirinə onunla yatağa girərdi. Amma Çarzlza bu, mümkün deyildi. Doğrudur, Culiya ona böyük hissələr bəsləyirdi. Amma o, o qədər alicənab, tərbiyəli, mədəni insan idi ki, Culiya, sadəcə, onu məşuq qismində təsəvvür eləyə bilmirdi. Elə bil, «*object d'art*»la¹ yatağa girmisən. Hətta onun teatra məhəbbəti Culiyada yüngül kinayə doğururdu.

¹ Sənət predmeti (fr.)

Bir tərəfdən baxanda, Culiya yaradıcı, Çarlz, olsa-olsa, adı bir tamaşaçı idi. Çarlz istəyirdi ki, Culiya Maykli atıb onun yanına gəlsin. Bu zaman onlar Neapolitan körfəzinin sahilində, Sorrentoda iri bağ-bağatı olan bir malikanə və yelkənlə gəmi alıb günlərini o gözəl, tünd-qızılı dənizdə keçirərdilər. Tərki-dünyalıqda yaşınan məhəbbət, gözəllik və sənət.

«Axmaq adam! Elə bilir ki, mən hansısa dəlmə-deşikdə özümü basdırmaq üçün bu boyda karyeramdan imtina eləyəcəyəm».

Culiya ürəyində belə fikirləşdi.

O, Çarlzi inandırıa bildi ki, bəs çox şeylərə görə Maykla borcludur, üstəlik, uşağı da var. Axi o, imkan verə bilməz ki, övladının gənc həyatı anasının pis qadın olması fikriylə korlangsın. Portağal ağaclarının əhatəsində olmaq, əlbəttə, gözəldir, amma Maykli bədbəxt etməsi və övladını yad adamların ümidiñə qoyması fikri ona həmin o gözəl malikanədə bir dəqiqə də can rahatlığı verməyəcək. Gərək ancaq özünü fikirləşməyəsən, elə deyil? Başqalarını da fikirləşməlisən. Culiya elə gözəl, elə təravətliydi ki. Əsl qadın! Hərdən Çarlzdan, boşanıb ürəyəyatımlı qızlardan biriyə niyə evlənməməyinin səbəbini soruşdurdu. Deyirdi ki, bəs ona görə Çarlzin həyatını boşə xərcləməsi fikrindən əzab çəkir. Çarlzin cavabı bu olurdu ki, Culiya sevdiyi və ömrünün sonunacan sevəcəyi yeganə qadındır.

Culiya ah çəkib:

– Ah, bu nə dərddir belə, – deyirdi.

Bununla bərabər, Culiya həmişə pusqudaydı. Görəndə ki hansısa qadın Çarlzi qarmağına keçirmək istəyir, bu işi pozmaq üçün əlindən gələni edirdi. Əgər təhlükə daha da böyüyürdüsə, onda Culiya qısqanlıq səhnələri qurmaqdən da çəkinmirdi. Əlbəttə, birbaşa da olmasa, müəyyən incə işarələr və ayrı-ayrı ifadələr vasitəsilə onlar artıq çoxdan aralarında razılığa gəlmişdilər. Çarlzin bu tərbiyəsinin, Culiyanın bu ürəyi yumşaqlığının müqabilində onlardan ancaq bunu gözləmək olardı. Belə ki, əgər Mayklın başına bir iş gəlsəydi, nə yolla olur-olsun, ledi Çarlzdan canlarını qurtarıb əlaqələrini nikahla rəsmiləşdirəcəkdilər. Amma Mayklın sağlamlığı ideal idi.

Həmin gün Culiya Hill-stritdəki lançdan xeyli həzz aldı. Büyük qəbul təşkil olunmuşdu. Culiya heç vaxt Çarlzin

orada-burada təsadüfən görüşdüyü aktyor və dramaturq tayfasını öz evinə dəvət etmək istəyinə qarşı çıxmırıldı. Və bu gün Culiya qonaqlar arasında öz zəhməti hesabına yaşıyan yeganə adam idi. Culiya onun başını qatmaqdan ötrü dəridən-qabıqdan çıxan Nazirlər Kabinetinin kök, keçəl, çərənçi üzvüylə balaca at təlimcisinə oxşayan və fransız şərabını istənilən fransızdan yaxşı tanımasıyla fəxr edən gənc hersoq Uestrinin arasında əyləşmişdi. Culianın fransızca bildiyini eşidəndə tələb etdi ki, onunla yalnız bu dildə danışın. Lançdan sonra dilə tutdular ki, «Komedi Fransez»də olduğu kimi «Fedra»dan bir parça nümayiş eləsin. Özü də elə bir tərzdə ki, bu parçanı, sanki, ifa edən dramatik sənətlər üzrə Kral Akademiyasında təhsil alan bir ingilis tələbədir. Culiya hamını doyunca güldürüb qəbuldan növbəti zəfərlə ayrıldı. Gözəl, əvəzsiz bir gün idi və Culiya Hillstritdən, Stenhoup-pleysə qədər piyada getməyə qərar verdi. Oksford-strit qələbəlik idi. Adamların arasından keçəndə çoxları onu tanıydı və Culiya yalnız qabağına baxıb addımlasın da, üzərində onların baxışlarını hiss edirdi.

«Lənət şeytana, bu gözlərin əlindən adam bilmir haradə gizlənsin».

Culiya addımlarını yavaşdı. Doğrudan da, çox gözəl gün idi.

Öz açarı ilə qapını açıb holla keçəndə telefonun zəng çaldığını eşitdi. Qeyri-iradi dəstəyi qaldırdı.

– Bəli.

Adətən, o, zənglərə cavab verəndə səsini dəyişirdi, amma bu gün nəsə unutdu.

– Miss Lembert?

– Bilmirəm evdədirmi? Danışan kimdir?

Bu dəfə koknilər kimi danişdi. Amma elə ilk sadə sözlər paxırını açmışdı. Dəstəyin o üzündən gülüş səsi gəldi.

– Nahaq narahat olursunuz. Mən sizə, sadəcə, təşəkkür eləmək istədim. Məni lança dəvət eləməyinizi tərəfi-nizdən böyük iltifat kimi qəbul eləyib sizə bir neçə çiçək göndərmək istədim.

Sözlər bir yana, bu səs özü onun həmsöhbətinin kimliyini aşkarlayırdı. Bəli, adını hələ də bilmədiyi həmin utancaq gənc idi. Hətta indi, göndərdiyi kağızı görəndə də onu tanıma-mışdı. Yadına düşən yalnız onun Tevitok-skverdə yaşamasıydı.

— Siz çox diqqətlisiniz, — Culiya öz səsiylə cavab verdi.
— Siz, yəqin, mənim sizinlə nə vaxtsa bir fincan çay içmək təklifimi qəbul etməzsınız?

Həyasiylığa bir bax! Mən heç hersoginya ilə çay içmək istəmərəm! Elə danışır ki, elə bil, Culiya ondan ötrü hansısa xor qızının birisidir. Ancaq durub güləsən, vəssalam.

— Niyə də yox?
— Doğrudan? — səs həyəcanlıydı. («Onun necə də şirin səsi var».) — Nə vaxt?

Bu dəqiqə uzanıb dincəlməyə qəti həvəsi yox idi.
— Bu gün.
— Əla. Mən idarədən icazə alıb tez çıxaram. Beşin yarısı sizi təmin edir? Tevistok-skver, yüz otuz səkkiz.

Culiyanı öz evinə dəvət etməsi onun tərəfindən çox nəcib addım idi. O, dəbdə olan bir yer adı da çəkə bilerdi ki, orada hamı gözüylə Culiyanı yeyəcəkdi. Deməli, məsələ o gəncin, sadəcə, Culiya ilə bir yerdə görünmək istəməsində deyil.

Tevistok-skverə Culiya taksiylə yollandı. O, özündən razi qalmışdı. Xeyirxah iş görmək həmişə xoşdur. O, gələcəkdə arvadına və uşaqlarına məmnunluqla danışacaq ki, bəs hələ mühasibatlıq idarəsində xırda bir işçi olduğu vaxtlarda Culiya Lembert çay içmək üçün şəxsən onun evinə təşrif buyurub. O elə sadə, elə təbii insan idi ki... Çərənləmələrini dinləyəndə ağlına belə gəlməzdi ki, o, İngiltərənin çox böyük aktrisasıdır. Əgər inanmasalar, onlara altın-dan «Səmimi-qələbdən sizin Culiya Lembert» imzasını qoymuş fotonu göstərər. Gülə-gülə deyəcək ki, əlbəttə, o, belə üzü olmasaydı, onu evinə çağırmağa heç vaxt cürət etməzdi.

Evə çatıb takṣini buraxandan dərhal sonra ağlına geldi ki, onun adını elə də xatırlaya bilmədi. İndi qapı açılanda kimi sorușacaqdı? Amma qapıya yaxınlaşanda gördü ki, orada bir yox, nə az, nə çox — düz səkkiz zəng var: hərəsi iki zəng olmaqla dörd sıra və hər birinin yanında üstünə adlar yazılmış kağız parçaları. Bu, mənzillərə bölünmüş köhnə malikanə idi. Culiya ümidsiz halda adları oxumağa başladı. Kim bilir, bəlkə, onlardan hansısa tanış gəldi. Elə bu vaxt qapı taybatay açıldı və şəxsən özü Culiyanın qarşısında peydə oldu.

— Sizin taksiylə geldiyinizi görüb aşağı qaçıdım. Üzr istəyirəm, mən dördüncü mərtəbədə yaşayıram. Ümid eləyi-rəm ki, sizə çətin olmaz.

– Əlbəttə.

Culiya yalnız pilləkənlə qalxmağa başladı. Sonuncu mərtəbəyə çatanda nəfəsi azca təngiyirdi. O gənc pilləkənləri elə yüngül qalxır, elə tullanırdı ki, Culiya onu keçiyə bənzətdi. Nədənsə, ondan bir az aramla qalxmayı xahiş etmək istəmədi. Culianın gördüyü otaq kifayət qədər böyük olsa da, hər tərəfindən kasıbılıq yağırdı – solub-soluxmuş divar kağızları, parçası sürtülmüş köhnə mebel. Stolun üstündə içində keks olan qab, iki fincan, qənddan və südqabı var idi, saxsı qab-qacaq ən ucuzlarından idi.

Gənc:

– Zəhmət olmasa, əyləşin, – dedi. – Su artıq qaynayır. Bir dəqiqə. Qaz vanna otağındadır.

O çıxdı və Culiya yan-yörəsinə baxdı.

«Ay səni, quzuciyəz! Belə görünür ki, lap kilsə siçanı kimi heç nəyi yoxdur».

Bura səhnəyə ilk çıxdığı vaxtlarda yaşamalı olduğu həmin mebelli otağı Culianın yadına saldı. Çox təsirliydi; o gənc gizlətməyə çalışsa da, buranın eyni vaxtda həm qonaq, həm yemək, həm də yataq otağı olduğu Culianın gözündən yayınmadı. Divan, aydın məsələdir ki, gecələr ona çarpayı kimi xidmət eləyirdi. Culiya, sanki, iki onilliyin yükünü çiynindən atdı. Xəyalən öz gəncliyinə qayıtdı. Belə otaqlarda yaşamaq necə də qayğısız, şən idi; yemək adına olan hər şeyi onlar necə də ləzzətlə həzmi-rabedən keçirildilər: kağız bağlamalarda olan yeməli şeylər, yaxud qazda qızardılmış və üstünə yumurta vurulmuş donuz əti!.. Evin sahibi əlində qəhvəyi çaynik gəldi. Culiya üstünə çəhrayı krem çəkilmiş dördkünc biskvit məmulatını yedi. O, uzun illər idi ki, iştahasına belə sərbəstlik verməmişdi. Şəkərli və südlü tünd Seylon çayı onu, deyəsən, artıq çıxdan unutduğu günlərə qaytardı. O, yenidən aztanınan, uğura can atan gənc bir aktrisaydı. Nə gözəl duyu. Bu hiss hansısa bir jest tələb eləyirdi. Culianın ağlına yalnız bir şey gəldi: şlyapasını çıxarıb saçını dağdı.

Söhbətə başladılar. Gənc utana-utana qalmışdı, elə bil, bayaq telefonda ötkəm-ötkəm danışan həmin adam deyildi. Bir də ki burada təəccüblü nəsə yoxdur. İndi axı Culiya buradadır, gözünün qabağındadır, ona görə də, təbii ki, sıxlıq, həyəcanlanır. Culiya qərara aldı ki, onu toxtatsın. O gənc

Culiyaya valideynlərinin Hayqeytdə yaşadıqlarını dedi. Atası hökumət işindəydi. Əvveller valideynləriylə bir yerdə yaşıb, sonra özü özünə yiyləlik eləmək istədiyindən indi, təhsilinin sonuncu ili ailəsindən ayrırlaraq bu xırda mənzili kirayə edib. O, son imtahanına hazırlaşırıdı. Onlar teatrdan danişirdilar. O gənc on iki yaşından bu yana Culiyani bütün rollarında görmüşdü. Dedi ki, bir dəfə günorta tamaşasından sonra xidməti çıxışda dayanıbmış və Culiyani görəndə onun avtoqraflar kitabçasına qol çəkməsini xahiş edib. Hə, bu gənc çox ürəyəyatılmışdır: mavi gözlər, açıq-şabalıdı saçlar! Heyif ki, saçlarını yağlayır. Dərisi necə də ağdır və üzünün əzələlərinin üstündə vərəm qızartısı var. Maraqlıdır, görən, vərəm deyil ki? Uczu kostyum əynində yaxşı oturub. O, əyin-başına fikir verməyi bacarır və xoşlayır. Və kənardan da görünür ki, həddən ziyanə təmizkardır.

Culiyə onun nəyə görə məhz Tevistik-skveri seçdiyini soruşdu. Gənc səbəbi buranın mərkəzdən uzaq olmaması və ağacların bolluğuyla izah etdi. Pəncərədən baxanda adəmin eyni açılır. Culiyə da baxmaq üçün qalxdı. Çıxıb getmək üçün yaxşı bəhanədir. Elə durmuşkən şlyapasını da başına qoyub o gənlə sağıllasın.

– Hə, füsunkar yerdir. Qoca, əziz London: o dəqiqə adəmin ürəyi açılır.

Gənc onunla yanaşı dayanmışdı. Culiyə bu sözləri deyib döndü. Bu zaman gənc onu qucaqlayıb dodaqlarından öpdü. Yer üzündə heç bir qadın bu cür heyrətlənməzdı. Gördüyünə özü də inanmirdi, daş kimi donub qalmışdı. Gəncin yumşaq dodaqları vardı və onun havasından gəncliyin ətri vururdu – kifayət qədər xoş ətri. Amma onun bu hərəkəti heç bir əndazəyə siqmırıldı. O artıq Culiyani hər iki əliylə qucaqlayıb dilinin ucuya dodaqlarını aralayırdı. Culiyə əsəbiləşməmişdi, amma hiss eləyirdi ki, gülməyə də həvəsi yoxdur. Əslində, nə istədiyini özü də bilmirdi. Görürdü ki, gənc, nəvazişlə onu harasa çekir, dodaqları hələ də dodaqlarına yapışır, onun bədəninin istisini aşkar duyurdu. İnanılaşdı deyildi: elə bil, onun içində soba yanındı. Bir də ayıldı ki, divana uzanıb və o gənc də yanındadır, onun dodaqlarından, boynundan, yanaqlarından, gözlərindən öpür. Culiyanın nədənsə ürəyi sıxlıdı, hər iki əliylə gəncin başını özünə çəkib dodaqlarından öpdü.

Bir müddətdən sonra Culiya sobanın yanındakı güzgü-nün qarşısında dayanıb özünü sahmana saldı.

– Saçlarımı bir bax!

Gənc darağı uzatdı və Culiya onu başı boyu gəzdirdi. Sonra şlyapasını başına qoydu. Gənc arxada dayanmışdı, Culiya çıynının üstündən onun səbirsiz mavi gözlərini görürdü. O gözlərdə indi yüngül təbəssüm var idi.

Culiya onun güzgündəki əksinə:

– Mən də elə bilirdim, sən utancaq oğlansan, – dedi.

O, azca gülümsəyib soruşdu:

– Səni bir də nə vaxt görəcəyəm?

– Sən məni yenə görmək istəyirsən?

– Özü də necə!

Ağlına müxtəlif fikirlər gəldi, bütün bunlar qəti yolverilməz idi. Əlbətta, Culiya bir də onunla görüşmək fikrində deyildi, bu gün ona özünü belə aparmağa imkan vermesi səfəhlik idi, buradan o yana əyləci basmaq lazımdır. Amma ona indi bu səhnənin davamının olmayacağındı desə, gənc inadkarlıq göstərə bilər.

– Bu günlərdə özüm zəng eləyəcəyəm.

– And iç.

– Doğru sözümüzdür.

– Çox yubatma.

O, inadla Culiyani aşağı ötürüb taksiyə əyləşdirdi. Culiya zəngin yanındaki kağızı oxumaq üçün tək düşmək istəyirdi. «Heç olmasa, onun adını bilməliydi axı».

Amma gənc ona bu imkanı vermədi. Taksi tərpənib uzaqlaşanda oturacağıñ künçünə söykənən Culiya, az qala, gülməkdən boğulacaqdi.

«Zorlandın, əzizim. Özü də necə lazımdır. Bu yaşda, bu başda. Hətta heç «icazənizlə-filan»da olmadı. Elə bil, adı bir fahişəyəm. Lap on səkkizinci əsrin komedyaları kimi. Başqa ad vermək olmur. Məndən yaxşı qulluqçu çıxar. O vaxt geyindikləri bu gülməli, yumşaq qadın tumanlarına onlar, lənət şeytana, nə deyirdilər? Əndamlarını xüsusi qabardırlılar, qarınlarına fartuq, boyunlarına yaylıq bağlayırlılar. Farkerlə Qoldsmiti¹ bir-birinə qatıb təsəvvüründə belə bir dialoq yaratdı: «Fu, ser, aylıb deyilmə, sadə bir kəndli qızın təc-

¹ İngilis-irland dramaturqu Corc Farker (1677-1707), ingilis yazarı Oliver Qoldsmitt (1728-1774)

rübəsizliyindən istifadə etdiniz. Xanımın qulluqçusu missis Ebiqueyl biləndə ki, zati-alilərin qardaşı bəkarətimi pozmaqla bizim kimi qızların malik olduqları ən qiymətli xəzinəni məndən oğurlayıb, nə deyəcək?»

Culiya evə qayıdanda masajçı qadın artıq onu gözləyirdi. Miss Philippe Eviyə çənə vururdu. Evi onu görüb soruşdu:

– Haralardan belə, miss Lembert? Bilmək istərdim, indən belə haçan dincələcəksiniz?

– Rədd olsun istirahət!

Culiya libasını və alt paltarını çıxarıb gücü gəldikcə otaq boyu tulladı. Sonra çılın-çılpaq çarpayının üstünə atılıb köpükdən doğulan Venera kimi bir dəqiqə eləcə dayandı. Sonra yatağa yıxılıb ayaqlarını uzatdı.

Evi soruşdu:

– Sizə nə olub belə?

– Kefim yaxşıdır.

– Əgər mən özümü belə aparsaydım, camaat deyərdi, ağılı azıb.

Miss Philippe Culianın ayaqlarını masaj eləməyə başladı. O, asta ovxalayırdı ki, bədən dincələ bilsin, əksinə, yorulmasın.

Miss Philippe:

– Siz indicə belə gullə kimi otağa girəndə, elə bildim, iyirmi il cavanlaşmışınız, – dedi.

Culiya:

– Ah, bu sözləri mister Qosselin üçün saxlayın, miss Philippe! – deyib, sanki, özü də özündən heyrətlənib əlavə etdi. – Doğrudan da, mən özümü biryaşlı körpə kimi hiss eləyirəm.

Eyni şey az sonra teatrda da təkrarlandı. Tərəf-müqabili Arçı Dekster nəsə soruşmaq üçün onun otağına girəndə Culiya təzəcə qrimlənib qurtarmışdı. Arçı üzündə heyrət donub qaldı.

– Salam, Culiya. Sənə bu gün nə olub belə? Mükəmməl görünürsən. Sənə dünyasında iyirmi beş yaşdan artıq vermək olmaz!

– Əgər oğlunun on altı yaşı varsa, özünü cavan göstərməyinin faydası yoxdur. Yaşım qırxdır, özü də lap istəyir bütün dünya bilsin.

– Gözlərinə nə eləmisən? Onların belə parıldadığını mən indiyəcən görməmişəm.

Culiya çoxdan özünü bu cür gümrah hiss eləməmişdi. Axşam göstərdikləri «Pudra yastiğı» komedyası artıq neçə həftədən bəri səhnəni zəbt etsə də, Culiya bu gün lap premyeralardakı kimi oynayırdı. Onun ifası misilsiz idi. Tamaşaçılar heç olmayan kimi gülürdülər. Culiyada aktyor cazibəsi həmişə qabarıq idi, amma indi görünürdü ki, onun şüaları bütün zala yayılıb. Son iki akt zamanı Maykl da təsadüfən teatrdaydı. Tamaşadan sonra Culianın otağına gəldi.

– Xəbərin var, suflyor dedi ki, biz tamaşanı vaxtından doqquz dəqiqə sonra bitirdik. Publikə belə çox gülübmüş.

– Yeddi dəfə səhnəyə çağırıldılar. Elə bilirdim, onlar heç vaxt dağlışmayacaqlar.

– Ancaq özünü günahkar bil, əzizim. Bütün dünyada sənin bu gün oynadığını göstərə biləcək aktrisa yoxdur.

– Düzünü desəm, özüm də həzz aldım. İlahi, necə də acmışam! Şəm yeməyinə nəyimiz var?

– Soğanlı içalat.

Culiya qollarıyla Maykla sarıldı, onu öpüb:

– Əla! Soğanlı içalat üçün ürəyim gedir, – dedi. – Ah, Maykl, əgər məni sevirsənsə, əgər sənin o daş ürəyində mənə bir tikə mərhəmət varsa, icazə ver, bir şüşə pivə içim.

– Culiya!

– Yalnız bu gün. Mənim üçün nəsə eləmək xahişiyələ səni tez-tez narahat eləmirəm axı.

– Neynək, sən ki bu gün tamaşanı belə yola verdin, yəqin, «yox» deyə bilməyəcəyəm, amma Tanrıya and olsun, özüm nəzarət edəcəyəm ki, sabah miss Philippe sənin bədənində salamat yer qoymasın.

ON İKİNCİ HİSSƏ

Culiya yatağa girib qızdırıcının xoş istisini hiss eləmək üçün ayaqlarını uzadandan sonra özünün qızılı məlaikəli mavi-çəhrayı yataq otağını məmnunluqla gözdən keçirib razi qaldı. Eynən, elə bil, madam de Pompadurun qəbul otağıdır. İslığı söndürdü, amma nəsə yuxusu yox idi. İndi *Kvequya* «*Bal de l'Opera*»ya¹ gedə bilsəydi, necə də sevinərdi. Amma Mayklla yox, XV Lüdoviklə, ya bavariyalı

¹ Opera teatrında bal (fr.)

Lüdoviklə, ya Alfred de Müsseylə, yaxud Kleronla rəqs eləmək istəyirdi. Bir vaxtlar Çarlızn ona hədiyyə etdiyi miniatürü xatırladı. Nə vaxtdan bəriyi belə macəra ondan gen gəzirdi. Buna oxşar bir şey son dəfə səkkiz il əvvəl baş vermişdi. Əlbəttə, o gərək həmin hadisəyə görə xəcalət hissi keçirəydi. Sonra yaman qorxmuşdu! Olan olub, amma nə gizlədəsən, Culiya həmin hadisəni həmişə gülə-gülə xatırlayırdı.

O vaxt da hər şey təsadüfən baş verdi. Culiya neçə həftəyi fasiləsiz oynayırırdı, ona mütləq istirahət lazım idi. Pyesə artıq publikanın marağı öldüyüündən yenisinin repertoriyalarına başlamışdır ki, elə bu vaxt Maykl teatr binasını altıhəftəliyə bir fransız truppasına icarəyə verə bildi. Bu, Culiya buradan uzaqlaşmağa imkan yaratdı. Dolli Kannda bütün mövsüm üçün bir ev kirələmişdi. Culiya ona qonaq ola bilərdi. Pasxa ərefəsində yola çıxdı. Qatarlar sərnişinlə elə dolmuşdu ki, o, yataq vaqonunun kupesinə bilet tapa bilmədi. Amma Kuka şirkətinin dəmiryol bürosunda dedilər ki, narahat olmasın, Parisdə onu yataq yeriyə təmin edəcəklər. Onun çox böyük təəccübünə rəğmən məlum oldu ki, Parisdə bu haqda heç nə bilmirlər. *Chef de train*¹ ona dedi ki, yataq yerləri hamısı büsbütün tutulub, yalnız ümidiyi kiminsə son anda qatara gecikməsinə bağlaya bilər. Bütün gecəni birincidərəcəli vaqonun kupesinin küncündə oturmaq heç də bəyəniləsi iş deyildi. O, nahar üçün vağzalın restoranlarına gedəndə bütün günü çəkdiklərindən bərk həyəcanlıydı. Onu ikinəfərlik stolda əyləşdirildilər. Az sonra boş stulu hansısa bir kişi tutdu, Culiya ona qəti fikir vermirdi. Bir müddət sonra *chef de train* Culiya yaxınlaşmış böyük təssüs hissili bəyan etdi ki, ona heç cür kömək eləyə bilməyəcək. Culiya özündən çıxsa da, xeyri yox idi. O gedəndən sonra stol qonşusunun səsi gəldi. Fransızca sərbəst danışsa da, Culiya aksentindən başa düşdü ki, fransız deyil. Onun ədəb-ərkanlı sorğu-sualına cavabında Culiya bütün tarixçəni bəyan etdi. Kuka şirkəti, Fransa dəmir yolu, bütün bəşər övladı haqqında düşündüklərini onunla bölüşdü. O, Culiyanı ürəkağırışıyla dirlədi və dedi ki, nahardan sonra özü qatarboyu gəzib baxacaq görsün, bir şey təşkil edə bilirmi. Bələdçi yaxşı pula nə desən, eləyər.

¹ Qatar rəisi (fr.)

Culiya köks ötürüb:

– Mən dəhşət yorulmuşam, – dedi, – bir yataq kupesi üçün böyük sevinclə lap beş yüz frankdan da keçərəm.

Beləcə, aralarında ünsiyyət yarandı. Həmsöhbəti dedi ki, o, Parisdəki İspaniya səfirliliyinin attaşesidir və Kanna Pasxanı keçirməyə gedir. Culiya onunla artıq saatın dörrdəbiri qədər söhbət eləsə də, sifətinə əməlli-başlı fikir verməmişdi. Onun qara, qıvrım saçlarına və qara, qıvrım biğina ancaq indi nəzər yetirdi. Saqqalı çox qəribəydi: dodağının aşağı künclərində ləkə kimi görünən iki qırılmış hissə sifətinə qəribə görkəm verirdi. Bu saqqal, qara saçlar, ağır, yarımaçıq kirpiklər və kifayət qədər uzun burun ona kimisə xatırladırdı. Amma kimi? Qəflətən xatırladı və elə heyrətləndi ki, özünü saxlaya bilməyib ucadan dedi:

– Bilirsiniz, mənə kimi xatırlatdığınıizi heç cür yadına sala bilmirdim. Siz heyrətamız dərəcədə Luvrda gördüyüüm Tisiyanın çəkdiyi I Franceskanın portretinə oxşayırsınız.

– Onun o donuz gözlərinə görəmi?

– Xeyr, sizin gözləriniz iridir. Fikrimcə, məsələ saqqal-dadır.

Culiya diqqətlə ona baxdı: gözünün altındaki dəri qırıssızdır, tarımdır, bənövşəyiye çalır. Hələ çox cavandır, sadəcə, saqqal yaşılı göstərir, yaşı uzağı otuz olar. Maraqlıdır, bəlkə, o, məşhur ispanlardan biridir? Doğrudur, o qədər də sıq geyinməyib, amma əcnəbilərdən baş açmaq mümkün deyil, əynə geyiləsi olmayan kostyuma bir etək pul verirlər. Kifayət qədər gözə girən qalstukun Şarvyodan alınmasına şübhə yox idi. Stola qəhvə veriləndə o, Culiyadan onu likörə qonaq eləmək xahişiyə icazə istədi.

– Siz çox nəzakətlisiniz. Bəlkə, onu içsəm, daha rahat yataram.

Culiyaya siqaret təklif etdi. Portsıqarının gümüş olması Culiyani bir qədər pəjmürdə elədi, amma bağlayanda başının bir küncündə qızıl tacı gördü. Yəqin, hansısa qraf, ya da o mənsəbdə olan birisidir. Qızıl taclı gümüş portsıqar: bir-biriylə çox əla tamamlanır. Heyif ki, o, müasir geyimlərdə görünməyə məcburdur. Əgər onu I Franceska kimi geyindirsən, kifayət qədər kübar görünər. Culiya onunla bacardığı qədər nəzakətli davranışlığı qərara aldı.

O, bir qədər sonra mətləbə keçdi:

– Yaxşısı budur, sizi tanıldığımı etiraf edim. Həm də icazə verin, sizinlə böyük qürur duyduğumu əlavə edim.

Culiya onu gözəl gözlərinin uzun-uzadı baxışlarına qonaq etdi.

– Siz mənim oyunumu görmüsünüz?

– Bəli. Mən keçən ay Londondaydım.

– Maraqlı pyesdir, eləmi?

– Sizin sayənizdə.

Ofisiant hesabla onlara yaxınlaşdı. Culiya təkid elədi ki, yediyinin pulunu özü ödəyəcək. İspan onu kupeyəcən ötürüb dedi ki, gedib vaqonları gəzəcək, görsün, ona yataq yeri tapa bilirmi? İyirmi beş dəqiqədən sonra bələdçiylə qayıdır dedi ki, kupe tapıb, qoy Culiya əşyalarını bələdçiylə versin, o isə onu həmin yerə ötüracək. Culiya sevinc içindəydi. İspan şlyapasını Culiyanın qalxdığı oturacağa atdı və ondan ardınca gəlməsini xahiş etdi. Onlar kupeyə çatanda ispan bələdçiye göstəriş verdi ki, onun içəridəki çamadanıyla çantasını madamın vaqonuna aparsın.

Culiya qışkırdı:

– Məgər siz öz yerinizi mənə verirsiniz?

– Bütün qatarboyu tapa bildiyim yeganə boş yer burası oldu.

– Xeyr, mən bu haqda eşitmək belə istəmirəm.

İspan, bələdçiylə:

– *Allez*¹ – dedi.

– Xeyr, xeyr...

İspan, bələdçiylə göz elədi və o, yükü yerdən aldı.

– Fərq etməz. Mən harada geldi yata bilərəm, amma düşünəndə ki, belə böyük aktrisa gecəni üç yad adamlı keçirmək məcburiyyətindədir, bax onda gözümə yuxarı getməz.

Culiya yenə etiraz elədi, amma əvvəlki inadkarlıq yox idi. Bu, onun tərəfindən necə də nəcib, xeyirxah bir addım idi. Culiya ona necə təşəkkür eləyəcəyini özü də bilmir. İspan hətta onu bilet arasındaki fərqi ödəməyə də qoymadı. O, az qala, gözündən yaş axa-axa Culiyaya yalvardı ki, ona şərəf verib bu xırda hədiyyəni qəbul eləsin. Culiyanın özüylə götürdüyü bircə yol çantasıydı ki, onun da içində

¹ Tərpənin (fr.)

üz kremi, gecə köynəyi və axşam tualeti üçün lazım olanlar qoyulmuşdu. İspan onu stolun üstünə qoymuştu. Yeganə xahişi o oldu ki, uzanıb dincəlmək istəyənəcən onun yanında əyləşib bir-iki siqaret çəkməsinə Culiya icazə versin. Bu xahişi rədd eləmək Culiya üçün çətin idi. Yataq artıq hazır idi və onlar adyalın üstündə əyləşdilər. Bir neçə dəqiqədən sonra bələdçi əlində şampan şüşəsi və iki badə peydə oldu. Pis macəra deyil! Culiya ürəkdən həzz alındı. Bələdçi ona qarşı necə də nəzakətliydi. Hə, bu əcnəbilər böyük aktrisayla özlərini necə aparmağı yaxşı bacarırlar! Belə şeyləri Sara Bernar, yəqin, hər gün görüb. Hələ Siddons! O, qonaq otağına girəndə hamı ayağa qalxarmış, sanki, gələn şahzadədir.

Fransızca belə mükemmel danışmasına görə ispan Culiyanın ünvanına kompliment dedi. Cersi adasında doğulsa da, təhsilini Fransada alıb. Hə, onda aydınlaşdır. Amma niyə axı o, fransız deyil, ingilis səhnəsini seçib? Onun şöhrəti Duzedən heç də az olmazdı. O, həqiqətən də, ona Duzeni xatırladır: misli-bərabəri olmayan həmin gözlər və ağappaq dəri, ifa tərzindəki həmin çılgınlıq və heyvətəmiz təbiilik.

Onlar şampan şüşəsini yarıyacan boşaldandan sonra Culiya qayıtdı ki, artıq çox gecdir.

- Doğru sözümüzdür, elə bilirəm, yatmaq vaxtıdır.
- Gedirəm.

O qalxbı Culiyanın əlindən öpdü. O çıxandan sonra Culiya kupenin qapısını bağlayıb soyundu. Başının altında olandan savayı, bütün lampaları söndürüb mütaliyə başladı. Bir neçə dəqiqədən sonra qapı döyüldü.

- Bəli.
- Sizi narahat elədiyimə görə çox üzgünəm. Diş fırçam tualetdə qalıb. İçəri keçə bilərəmmi?
- Mən artıq uzanmışam.
- Mən dişimi yumasam, yata bilmərəm.

«Hər halda, o təmizkardır».

Culiya çıyılörəni çəkib əlini qapıya uzatdı və sürgünü açdı. Yaranmış bu şəraitdə abır-həya mücəssəməsi kimi görünmək səfəhlik idi. İspan kupeyə, oradan tualetə keçdi və bir saniyədən sonra əlində diş fırçasını firlada-firlada çıxdı. Culiya dişini yuyanda o fırçanı görmüşdü, amma elə

bilmişdi ki, onu qonşu kупедə olan adam ora qoyub. O vaxtlar iki kupeyə bir tualet düşürdü. Culiya ispanın şampan şüşəsinə dikilən baxışlarını tutdu.

– Susuzluqdan ciyərim yanır, etiraz etməsəydiniz, bir badə şampan içərdim.

Culiyanın cavabı bir-iki saniyə ləngidi, bir də şampan da onun özünüküdü, kupe də. Necə deyərlər, könlü balıq istəyənin ayağı suda gərək.

– Əlbəttə, etirazım yoxdur.

O, özünə şampan süzüb siqaret yandırdı və yatağın bir küncündə oturdu. Onun üçün rahat olsun deyə, Culiya azca kənara çəkildi. O, özünü tamamilə sərbəst aparırdı.

– Siz həmin kупедə heç cür yuxuya gedə bilməzdiniz, – dedi, – bir sərnişin dəhşətli səslə fisildiyir. Xoruldasaydı, ondan yaxşıydı. Heç olmasa, bu bəhanə ilə oyadardım.

– Çox mütəəssir oldum.

– Fikir verməyin. Bəd ayaqda sizin qapının astanasında büzüşüb yatarəm.

Culiya ürəyində özüylə danışdı:

«Bəlkə, gözləyir, onu burası, mənimlə yatmağa dəvət edəcəyəm? Görən, bütün bunlar onun quraması deyil ki? Heç nə alınmayaçaq, əzizim». Sonra ucadan əlavə etdi:

– Əlbəttə, çox romantik fikirdir, amma burada narahat olarsınız.

– Siz qiyamət qadınsınız!

Hər halda, yaxşı ki, əynindəki gecə köynəyi ona yaraşır, üzünü kremləməyə də vaxtı olmayıb. Düzü, köhnə ənlik-kirşəni silmək üçün hələ özünə əziyyət verməyib. Dodaqları al-qırmızıdır və bilir ki, kitab oxuması üçün yanın başının arxasındaki lampanın işığında heç də pis görünmür. Amma cavabı sərt oldu:

– Əgər kuponizi mənə güzəştə getdiyinizə görə sizinlə yatacağımı düşünürsünüzsə, səhv edirsınız.

– Necə istəyirsiniz. Amma niyə də yox?

– Mən siz güman etdiyiniz həmin o «qiyamət» qadınlardan deyiləm.

– Bəs hansı qadınlardansınız?

– Sədaqtli həyat yoldaşı və mehriban ana.

O ah çəkdi.

– Neynək, onda gecəniz xeyrə qalsın.

Sıqaret kötüyünü külqabında əzib Culiyanın əlini dodaqlarına yaxınlaşdırıldı. Dodağıyla asta-asta qolundan ciyinəcən yol getdi. Culiyanı qəribə hiss bürdü. Saqqal onun dərisini yüngülcə qıdıqlayırdı. Sonra o əyilib Culiyanın dodaqlarından öpdü. Onun saqqalından nəsə qeyri-adi boğucu qoxu vururdu. Ona qarşı nifrat, yoxsa məhəbbət hiss eləyirdi? Culiya cavabı bilmirdi. Qəribədir, bir tərəfdən baxanda hələ indiyəcən onu saqqallı kişi öpməmişdi. Deməli, bu, o qədər də ədəbsizlik deyil. Düyməni basdı və işiq söndü.

O yalnız nazik işiq zolağı elə də kip örtülməyən pərdələrin arasından içəri keçib səhərin açılmasından xəbər verəndə çıxıb getdi. Culiya tamam sarsılmışdı: həm mənəvi, həm cismani, «Kanna gəlib çatanda əsl xəbərdarlıq kimi görünəcəyəm».

Bələ risk etmək! O axı onu öldürə, yaxud mirvari boyunbağısını oğurlaya bilərdi. Özünü hansı təhlükəyə atdığını fikirləşəndə Culiyanı gah soyuq, gah da isti basırdı. O da Kanna gedir. Birdən orada onunla tanışlığının davamına iddia etdi. Dostlarına onun kimliyini necə izah edəcək? Culiya əmin idi ki, Dolli onu bəyənməyəcək. Bəlkə, fikrindən şantaj eləmək... Əgər o, bugünkü təcrübəni təkrarlamaq həvəsinə düşsə, Culiya nə edəcək? Bəli, o ehtiraslıdır, buna şübhə ola bilməz. O, Culiyananın harada qalacağını soruşdu. Doğrudur, cavab olmadı, amma bunu öyrənmək elə də çətin iş deyil. Kann boyda balaca bir yerdə göz-gözə gəlməkdən yayınmaq çətin mümkün olsun. Bəlkə, o, sırtığın birisidir? Əgər, doğrudan da, dediyi kimi, Culiyyaya vurulubsa, aydın məsələdir ki, əl çəkən deyil. Bu əcnəbilərlə sonunun necə olacağını əvvəlcədən bilmək çətin işdir: qorx ki, səni camaat qarşısında biabır eləməsin. Culiyanı sakitləşdirən bir şey idi: o demişdi ki, ancaq pasxanı orada keçirəcək. Özünü elə göstərər ki, guya, çox yorulub, bir müdət malikanədə rahat qalmaq istəyir.

«Mən bu axmaqlığa necə yol verdim?!»

Dollı, əlbəttə ki, onu qarşılıamağa gələcək. Əgər o insan sağollaşmaq üçün yaxınlaşsa, Dolliyə deyər ki, bu şəxs ona kuplesini verib. Burada elə bir şey yoxdur. Yaxşısı budur, həmişə həqiqətin tərəfində olasan... Mümkün qədər. Kanna gəlib çatanda vağzalda adam əlindən tərpənmək mümkün deyildi. Culiya hətta ispanın üzünü belə görmədən düşüb Dollinin maşınına mindi.

Dollii:

- Mən bu gün üçün heç kimi dəvət eləməmişəm, – dedi.
- Fikirləşdim, yorulmusunuz, ona görə də istədim, heç olmasa, bir gün ikimiz təklikdə qalaq.

Culiya nəvazişlə onun çıynını siğalladı.

Bundan gözəli ola bilməz. Malikanədə oturub üzümüzü kremləyəcəyik, sonra da ürəyimiz istəyən qədər qeybət elə-yəcəyik. Səhəri gün onlar lança dəvətliyidilər. Ona qədər isə məclis iyiyəsiylə Kruazet tərəfdəki barda görüşüb birlikdə kokteyl içməliyidilər. Maşından düşəndə Dolli sürücüyə onların ardınca hara gəlməyi başa salmaq üçün ləngidi. Culiya kənarda dayanıb onu gözləyirdi. Qəflətən ürəyi yerindən qopdu: qatardakı ispan düz üstünə gəlirdi. Sağıyla addımlayan gənc bir qadın onun qoluna girmişdi, o biri əliylə də bir qız uşağının əlindən tutmuşdu. Yayınmaq gec idi. Dolli gəlib çıxdı; onlar küçənin o biri tərəfinə keçməliyidilər. İspan gəlib onlara çatanda biganə nəzərlərlə ona baxıb yol yoldaşıyla söhbətləşə-söhbətləşə yoluna davam etdi. Başa düşdü ki, o da Culiya kimi onu görməyə tamarzi deyil. Qadınla qız, görünür, onun arvadiyla qızıydı: Kanna pasxanı ailəvi keçirməyə gəlmişdilər. Necə də rahatlaşdı. İndi qorxu-ürküsüz həyatdan həzz ala bilər. Amma Dollinin ardınca bara tərəf addımlayanda Culiya öz-özlüyündə fikirləşdi ki, bu kişilər, doğrudan da, heyvan xislətlidirlər. Onları boş buraxmaq olmaz. Ayib olsun! Belə gözəl arvadı və göyçək qızın ola-ola qatarda təsadüfi tanışlıq sevdasına düşəsən! Kişi-lərdə, görən, azca da olsa, ləyaqət hissi varmı?!

Amma üstündən vaxt ötdükcə Culianın çəşqinliyi da soyuyub getdi və hətta bu macəra onun yaddaşında xoş bir gün kimi qaldı. Hərdən özünü xatirələrin ağıuşuna atıb həyatında bu səpkili yeganə gecəni bütün təfərrüatlarına qədər yaddaşında oyatmaq istəyirdi. Söz ola bilməzdi, məşuq kimi əvəzi yox idi. Qocalanda xatırlamağa nəsə olacaq.

Bütün məsələ saqqalda idi – onun üzünü elə dalayırdı ki, bir də eyni vaxtda onu həm özünə çəkən, həm də özündən qovan həmin o boğucu qoxuda idi. Bir neçə il Culiyada saqqallı kişilərə qarşı qəribə hiss oldu. Culiyaya elə gəlirdi ki, əger o saqqallılardan hansısa biri ardınca gəlsə, etiraz eləməyə, sadəcə, gücü olmayıacaq. Şükürlər olsun ki, saqqal dəb-dən düşdü, yoxsa hər dəfə saqqallı kişi görəndə ayaqları elə

əsirdi ki, az qalırkı yixılsın. Amma nədənsə, hərdən həyatda rastına çıxan saqqallılardan biri də ona aşiq olmurdu. Maraqlıdır, hər halda, o ispan axı kim idi? Culiya bir neçə gün sonra onu kazinoda gördü. O, *chemin de fer*¹ oynayırdı. İki-üç tanışından onun kimliyini soruşdu. Amma onlardan biri də onunla tanış deyildi. Beləcə, o, Culiyanın yadında və canında əbədi adsız qaldı. Gülməli bənzərlikdir – bu günorta onu heyrətə gətirən o gəncin də adını Culiya bilmirdi.

«Əgər özlərini mənimlə belə sərbəst aparacaqlarını təsəvvürümə gətirə bilsəydim, əvvəlcədən, heç olmasa, onlardan vizit kartlarını istəyərdim».

Bu fikirlə də şirin yuxuya getdi.

ON ÜÇÜNCÜ HİSSƏ

98

Culiya yatağında uzanıb yeni pyesi oxuyurdu. Səhərlərdən birində kürsülü mərtəbədəki daxili telefondan zəng gəldi ki, bəs mister Fennel adlı birisiylə danışmaq istəyirdi? Ad tanış deyildi, elə «yox» demək istəyirdi ki, birdən bu Fennelin həmin macerasının gənc qəhrəmanı ola biləcəyini düşündü. Maraq üstün gəldi və dedi ki, onları calaşdırınsınlar. Culiya onun səsini dərhal tanıdı.

O:

- Zəng eləyəcəyinə söz vermişdin, – dedi. – Gözləməkdən bezib özüm zəng elədim.
- Bütün bu vaxtı iş-gücdən başım ayılmayıb.
- Səni haçan görəcəyəm?
- Boş vaxtim olanda.
- Bu günə vaxt məsələsi necədir?
- Günorta tamaşam var.
- Tamaşadan sonra çay içməyə gəl.

Culiya gülümsədi. («Yox, balaca, sən məni ikinci dəfə eyni qarmağa keçirdə bilməyəcəksən..».)

– Alınmayacaq, – dedi. – Mən axşam tamaşasınacan həmişə teatrdakı otağında qalıb dincəlirəm.

– Sən dincələn vaxt necə, gələ bilərəmmi?

Bir anlıq Culiya tərəddüd elədi. Belə daha yaxşıdır. Əgər Evi elə bir ucdnan otağına girib-çıxırsa, üstəlik, miss

¹ Azartlı kart oyunu (fr.)

Filippeni də gözləyirsə, bu zaman heç bir axmaqlıqdan söhbət gedə bilməz. Yaxşı fürsətdir. Dostcasına. O oğlan elə nurludur ki, amma həm də qətiyyətlə deməliyəm ki, davamı olmayacaq. Bir neçə tutarlı sözlə ona izah eləyər ki, bu dəlilikdir və olanların hamisini yaddaşından silmək onu tamamilə sakitləşdirər.

— Yaxşı, altının yarısı gəl, səni bir fincan çaya qonaq eləyim.

Günorta və axşam tamaşaları arasında öz otağında keçirdiyi bu üç saat yüklənmiş günboyu onun ən sevimli vaxtı idi. Truppenin qalan üzvləri teatrdan çıxırdılar, burada yalnız onun bütün istəklərini təmin etməyə hazır olan Evi, bir də heç kəsin onun rahatlığını pozmamasına nəzərət edən qapıcı qalırdı. Odasını Culiya gəmi kayutuna bənzədirdi. Bütün dünya öz təkliyindən həzz alan Culiyanın çox-çox uzaqlarda qalmışdı. Haradasa, elə bil, onu daha da sərbəstləşdirən bir magik dairəyə düşürdü. Mürgüləyirdi, mütaliə eləyirdi, ya da yumşaq, rahat divanda uzanıb düşüncələrini məqsədsiz-filansız, özbaşına buraxırdı. Qarşıda onu gözləyən və artıq keçmişdə qalan rolları barədə düşünürdü. Oğlu Rocer haqqında fikirləşirdi. Xoş arzu və xatirələr yaşıl məşədə gəzişən sevgililər kimi aramlı düşüncələrindən gəlib-keçirdi. Culiya fransız poeziyasını çox sevirdi və hərdən ürəyində Verlenin şeirlərini deyirdi. Düz saat altının yanında Evi oxumaq üçün ona vizit kartını uzatdı: «Mister Tomas Fennel».

— Onu bura ötür, özün də çay gətir.

Culiya onunla özünü necə aparacağını səhərdən müəyyənləşdirmişdi. İsti, amma quru münasibət göstərsin, işiylə maraqlanıb imtahan barədə soruşsun. Sonra ona Rocer haqqında danışacaqdı. Rocerin on yeddi yaşı tamam olmuşdu, bir ildən sonra Kembricə daxil olacaqdı. Dolayıyla gənci inandırmalıydı ki, onun anası yerindədir. Culiya özünü elə aparacaq ki, sanki, onların arasında heç vaxt heç nə olmayıb və gənc bir də onu görməmək şərtiyələ həmişəlik həyatından qeyb olacaq. Culiya, az qala, özünü inandırmışdı ki, bütün olanlar, demə, onun təxəy-yülinin məhsuluymuş. Amma bu zərif, alyanaq, mavigözlü, belə sütül və gözəl gəncə gözəcə baxan kimi ürəyi ağırdı. Evi çıxıb arxasında qapını bağladı. Divanda uzanan Culiya

madam Rekamyenin¹ mərhəmətli təbəssümüylə ona əlini uzatdı. Amma o, divana tərəf atılıb Culiyanın yanında dizi üstə çökdü və ehtirasla onun dodağından öpdü. Culiya özülə bacara bilməyib qollarını gəncin boynuna doladı və eyni ehtirasla öpüşünün cavabını qaytardı.

(«İlahi, mənim abır-həyam hara qeyb oldu? Yoxsa mən ona vurulmuşam?»)

– Tanrı xətrinə, əyləş. Evi indi çay gətirəcək.

– Dedin ki, o, bizə mane olmasın?

– Sən nəyi nəzərdə tutursan?

Nəyi nəzərdə tutduğu gün işığı kimi aydın idi. Culiyanın ürəyi əsə-əsə qalmışdı.

– Bu, düz deyil. Mümkün deyil. Maykl içəri girə bilər.

– Mən səni istəyirəm.

– Evi nə fikirləşər? Belə risk eləmək dəlilikdir. Yox, yox, yox.

Qapı döyüldü və Evi çayla içəri girdi. Culiya ona göstəriş verdi ki, xırda stolu divana tərəf çəksin və gənc üçün kreslonu o biri tərəfə gətirsin. Culiya Evini mənasız söhbətlərlə ləngidirdi. O, özündə gəncin baxışlarını hiss elədi. Onun gözləri sürətlə Culiyanın jestlərini, üzünün ifadələrini izləyirdi. O, bu baxışlardan yayınmaq istəsə də, gəncin gözlərindən axan hövsələsizliyi, yanğını, ehtirası hiss eləməmək mümkün deyildi. Culiya həyəcanlanmışdı. Ona elə gəlirdi ki, səsi də təbiiliyini itirib. («Lənət şeytana! Mənə nə olub axı? Güclə nəfəs alıram!»)

Evi qapıya yaxınlaşanda gəncin elədiyi məsuliyyətsiz hərəkəti Culiya gözündən çox, hissiyyatıyla tutdu və özünü saxlaya bilməyib ona baxdı. Gəncin sıfəti ağappaq olmuşdu.

Culiya:

– Evi, bu gənc mənimlə öz pyesi barədə danışmaq istəyir, – dedi. – Nəzarət elə ki, bizə mane olmasınlar. Mənə lazım olsan, zəng eləyəcəyəm.

– Yaxşı, miss.

Evi çıxıb arxasında qapını örtdü.

(«Mən lap axmağam. Ən axmaq adamam».)

¹ Jüli Rekamye (1777-1845) – məşhur fransız gözəli, o dövrlərin tanınmış yazıçılarının toplaşduğu nüfuzlu Paris salonunun sahibəsi

O, artıq stolu kənara itələyib onun yanında dizi üstə çökmüşdü. Culiya onun ağuşunda idi.

...Culiya miss Philippe gələnəcən onu yola saldı. O gedəndən sonra Eviyə zəng elədi.

Evi sualla gəldi:

– Yaxşı pyes idи?

– Hansı pyes?

– İndicə o gələnlə haqqında danışdığınız.

– O, axmaq deyil, amma əlbəttə, hələ çox cavandır...

Evi qrim stolunun üstünə baxdı. Culiya şey-şüylərinin yerində olmasını istəyirdi, əgər krem qabını, ya da qas üçün rəngi yerində görməyəndə hay-küy qaldırırdı.

– Darağınız hanı?

Gənc onun darağıyla daranıb sonra təsadüfən stolunun üstünə qaytarıb qoymuşdu. Evi darağı orada görüb bir müddət matdim-matdim baxdı.

Evi qayğılı-qayğılı:

– Siz istədiklərinizin canı, o daraq bura necə düşüb?

– dedi.

– Elə mənə də maraqlıdır.

Culiyanın ürəyi əsə-əsə qalmışdı. Əlbəttə, teatrda, öz odasında belə işlərlə məşğul olmaq əsl dəlilik idi. Hətta bu qapıda açar da yoxdur: Evi onu özündə saxlayır. Amma hər halda, risk xüsusi maraq gətirir. Bu dərəcədə başını itirməyə hələ qadir olduğu Culiya üçün xoş idi. Evdə onu necə çağırıqlarını soruşanda «Tomas» dedi. Amma ona belə müraciət eləməyə, nədənsə, Culiyanın dili dönmürdü. Tom onu həm də rəqs eləyə biləcəkləri bir yerdə şam yeməyinə dəvət eləmək istəyirdi. Maykl bu günlərdə tələbələrin yazdığı birpərdəli pyeslərin məşqlərinə baxmaq üçün Kembriçə gedəcək. Deməli, vaxtları çox olacaq.

– Sən sübh tezdən, süd paylanan vaxt qayda bilərsən?

– Bəs səhəri günün tamaşası necə olsun?

– Bunun məsələyə nə dəxli var?

Onun arxasında gəlməyi Toma qadağan eləmişdi. Culiya hər ikisinin bəyəndiyi restorana gələndə Tom onu hollda gözləyirdi. Culiyanı görəndə eyni açıldı.

– Artıq çox gecdir. Qorxdum, daha gəlməyəcəksən.

– Təəssüf eləyirəm. Tamaşadan sonra otağıma bir xeyli mənasız insan gəldi. Güclə canımı onlardan qurtardım.

Yalan deyirdi. Bütün axşamı Culiya ilk görüşə gedən qız kimi həyəcanlıydı. Bəlkə də, min dəfə özünə deyirdi ki, bu dəlilikdir. Amma səhnə qrimini silib şam yeməyinə getmək üçün təzədən boyananda nəticə heç cür onu qane eləmirdi. O, kirpiklərinə mavi kölgə verib təzədən sildi və sonra başqa rəngi yoxladı.

Evi soruşdu:

- Siz nə eləmək istəyirsiniz axı?
- İstəyirəm, iyirmi yaşlı qız kimi görünəm, axmaq.
- Əgər indi bu işdən əl çəkməsəniz, qırx altı yaşıınızın hamısı görünəcək.

Culiya hələ Tomu smokinqdə görməmişdi. Oğlan əsgər düyməsi kimi işim-işim yanındı. Ortaböylü olsa da, ariqlığı onu hündür göstərirdi. Özünü dünyagörmüş və kübar məxluq kimi göstərmək istəsə də, sıfariş vermək məqamı gələndə onun ofisiant qarşısında karixib qalmasından Culiya bərk təsirləndi. Onlar rəqs eləməyə qalxdılar. Oynamağı elə də bacarmırdı, amma Culiya üçün bu naqolay hərəkətlərin özündə də məxsusi cazibədarlıq var idi. Culiyani tanıyırdılar və ona elə gəlirdi ki, Tom onun şöhrətinin şüalarında yuyulmaqdan həzz alır. Bir gənc cütlük rəqslərini bitirib salamlaşmaq üçün onların stoluna tərəf gəldi. Onlar aralanandan sonra Tom soruşdu:

- Bunlar ledi və lord Dennorantlar deyilmi?
- Hə, mən Corcu o, hələ ıtonda oxuduğu vaxtlardan tanıyıram.

Tomun baxışları onları izlədi.

- Onun qızlıq adı ledi Sesili Loustondur, eləmi?
- Xatırlamıram. Doğrudan?

Culiya üçün bu, maraqlı deyildi. Bir neçə dəqiqədən sonra başqa cütlük yanlarından keçdi.

- Bu ki ledi Lepardır.
- O kimdir?
- Məgər xatırlamırsan? Bir-iki həftə əvvəl onlar şəhərətrafi evlərində – Çeşirdə böyük ziyafət təşkil eləmişdilər. Orada Uels şahzadəsi şəxsən özü iştirak eləmişdi. Bu haqqda «Müşahidəçi»də də yazmışdılardı.

Hə, məlum oldu bu xəbərləri haradan toplayırmış. Zavallı uşaq! Amma o, hərdən-hərdən haqlarında qəzetlədə oxuduğu bu adlı-sanlı cənabları teatrda və restoranlarda

dipdiri də göründü. Əlbəttə, o çox məmnuñ idi. Romantika. Əger bir bilsəydi, onlar hamısı necə də əttökəndir. İllüstrasiyalı qəzetlərə fotoları həkk olan insanlarla fikrini məşğul etməsi Tomu Culiyanın nəzərində həddən ziyanadə sadəlövh gəncə çevirdi və o, nəvazişlə stolun bu başından ona baxdı.

– Sən haçansa restorana aktrisa dəvət eləmisən?

O, qıpqırmızı oldu.

– Heç vaxt.

Hesabı onun ödəməsi Culiya xoş gəlmirdi, güman eləyirdi ki, bu məbləğ Tomun həftəlik qazancı qədər olar, amma pulu özü verməklə onun qüruruna toxunmaq istəmirdi. Culiya səbəbini özü də bilmədən ondan saatı soruşdu. O da vərdiş elədiyi tərzdə qoluna baxdı.

– Gör ha, saatı taxmağı unutmuşam.

Culiya sinayıcı nəzərlərlə ona baxdı.

– Təsadüfən saatı girov qoymamışan ki?

O, təzədən qızardı.

– Yox. Əynimi tələsik geyindim.

Sözlərinin doğru olmadığını bilmək üçün tək qalstukuna baxmaq kifayət idi. O, Culiya yalan deyirdi. Onu şama dəvət etmək üçün saatını lombarda qoymuşdu, Culiyanı qəhər basmışdı. O, yerindəcə Tomu bağırına basıb mavi gözlərini öpmək istəyirdi. Culiya ona heyran qalmışdı.

– Gəl gedək, – dedi.

Taksi saxladıb onun Tevistik-skverdəki mənzilinə yollandılar.

ON DÖRDÜNCÜ HİSSƏ

Səhəri gün Culiya Kartyedən Toma girov qoyduğunun əvəzinə bir saat alıb yolladı, ad gününün vaxtını öyrənib iki-üç həftə sonra isə ona qızıl portsıqar hədiyyə etdi.

– Bilirsənmi, bu, mənim ömrüm boyu arzuladığım bir şeydir.

Ona elə gəldi ki, Tomun gözləri yaşarıb. O, Culiyanı ehtirasla öpdü.

Sonra müxtəlif bəhanələrlə Culiya ona qalstuk üçün sancaq, mirvari taxma düymələr və jilet üçün düymələr bağışladı. O, Toma hədiyyə etməkdən hədsiz həzz alırdı.

Tom:

– Dəhşətdir, əvəzində, mən sənə heç nə hədiyyə eləyə bilmirəm, – dedi.

– Məni şama qonaq eləmək üçün girov qoyduğun saatı bağışla.

Culiyanın xahişi yerinə yetirildi. Culiya on funtdan baha olmayan xırda qızıl saatı hərdən qoluna taxmağı xoşlayırdı.

Restorandakı şam yeməyinin ardınca birlikdə keçirdikləri gecədən sonra, nəhayət, Culiya Toma vurulduğunu özünə etiraf etdi. Bu kəşf onu sarsıldı. Amma bununla belə, özünü göyün yeddinci qatında hiss eləyirdi.

«Mən də elə bilirdim, daha kiməsə vurulmaram. Əlbəttə, bu, çox da uzun çəkməyəcək. Amma nə qədər ki imkan var, niyə sevincimi gizləyim?»

Culiya qərara aldı ki, çalışıb onu yenidən Stenhouppleyse dəvət etsin. Tezliklə belə bir fürsət yarandı.

Maykla:

– O cavan mühasibini xatırlayırsanmı, – dedi. – Adı Tom Fenneldir. Mən bu günlərdə onu bir ziyafətdə gördüm. Təklif elədim ki, üzümüzə gələn bazar bizə təşrif buyursun. Bizə bir kişi də lazımdır.

– Fikrimcə, o, uyğun gələr?

Onlar möhtəşəm qəbula hazırlaşırdılar. Ona görə də Culiya Tomu yada salmışdı. Yalnız qəzetlərdəki fotolardan tanıldığı adamlarla görüşmək ona məmənunluq gətirərdi. Culiya artıq onun bir qədər şöhrətpərəst olduğunu duymuşdu. Neynək, lap yaxşı dəbdəbəli mərasimlər onun ixtiyarında olacaqdı. Culiya ağıllı qadın idi və gözəl başa düşürdü ki, Tom ona vurulub-eləməyi. Sadəcə, onunla eşq Toma qürur gətirirdi. Tom həddən artıq çılgın idi və bu eşq oyunundan ləzzət alırdı. Ara-sıra ondan dartıb qopardığı bəzi işarələrdən, hekayətlərdən öyrənib bilmüşdi ki, artıq on yeddi yaşından başlayaraq xeyli qadınla gəzib. Ondan ötrü əsas əlaqənin necəliyi idi, kimliyi elə də əhəmiyyətli deyildi. O, cinsi əlaqəni dünyanın ən böyük ləzzəti hesab eləyirdi və Culiya nədən onun belə sevildiyinin səbəbini yaxşı başa düşürdü. Onun arıqlığının özündə də cazibə var idi. Bir dəri, bir sümükdür, yəqin, elə ona görədir ki, kostyum əynində belə yaxşı oturur. Onun sütüllüyü və təravəti heyranedicidir. Ona baxıb təsirlənməmək mümkün deyil. Hələ

onun həyasıyla həyasızlığının vəhdətinə gəlincə, bunun əvəzi yox idi. Qəribə də olsa, qadına yalnız bir məqsədlə, tez onu çarpayıya yuxmaq məqsədilə baxmaqdan xoşlanır.

«Hə, dayanmadan seks – onun silahı bax budur».

Culiya anlayirdı ki, özünün belə ürəyəyatılmışlığını görə Tom yalnız cavanlığına borcludur. Yaş ötdükçə quruya-çaq, sümüyü çıxacaq, yorğun çöhrəsi qırışların işgalinə məruz qalacaq, gözəl, al yanağı pörtləşəcək, zərif dərisi saralıb-solacaq. Bu gözəlliyyin əbədi olmaması hissi Culiyanın Toma nəvazışını daha da artırırdı. Tomun varlığı ona, nədənsə, qəribə qüssə gətirirdi. O, həmişə gəncliyə xas yüksək əhvalı-ruhiyyədə olurdu və Culiya onun bu şənliyini acgözlüklə, eynən pişik balası qabındaki südü yalayan kimi canına çəkirdi. Amma o, adamı əyləndirməyi bacarmirdi. Culiya məzəli bir şey danişanda güldürdü, amma baş-qasını güldürmək üçün özü məzəli bir şey danişa bilmirdi. Tomun darıxdırıcı olmasından darıxmırkı, əksinə, bu, onun əsəblərini sakitləşdirirdi. Heç vaxt özünü onun yanında olduğu qədər rahat hiss eləməmişdi, hazırlıcağın gəlin-cə, Culiyada olanlar ikisinə də xirtdəyəcən bəs edərdi.

Ətrafdakılar hamısı bir ağızdan Culiyanın on il cavanlaşdığını, hələ heç vaxt belə oynamadığını deyib durmuşdu. Culiya bu deyilənlərlə razılaşırırdı və səbəbini də bilirdi. Amma sayiq olmalıdır. Başını itirməməlidir. Çarlz Temerli həmişə deyərdi ki, aktrisaya ağıllı yox, ayıq olmaq lazımdır. Yəqin ki, o haqlıydı. Ola bilsin ki, Culiya ağıllı deyildi, amma zənni ayıq idi və o heç vaxt onu aldatmırkı. Hissləri Culiyaya deyir-di ki, Toma onu sevdiyini etiraf etməlidir. O, öz-özünüň ağası olduğunu və ona heç bir iddiası olmadığını Toma anlat-mağşa çalışırdı. Culiya özünü elə aparırdı ki, sanki, onların arasında baş verənlər onun da, Tomun da xüsusi əhəmiyyət vermədiyi boş bir şeydir. Amma onu özünə öyrəşdirmək üçün hər yola gedirdi. Bilirdi ki, Tom ziyafətləri xoşlaysıv və odur ki dəvətli olduğu yerlərə onu da özüylə aparırırdı. Dol-liylə Çarlz Temerlini məcbur eləyirdi ki, Tomu da lança çağırınsınlar. Tom rəqs eləməyi xoşlayırdı və odur ki Culiya onun üçün bala dəvətnamələr təşkil eləyirdi. Onun xətrinə Culiya birsaatlığa ora baş çəkirdi və görürdü ki, adamların ona olan bu böyük məhəbbəti Toma necə xoş gəlir. Culiya bilirdi ki, yekə adamlarla ünsiyətdən onun başı əməlli-başlı

gicəllənir. Odur ki onu adlı-sanlı adamlarla tanış etməyi özünə borc bilirdi. Xoşbəxtlikdən, o, Mayklın çox xoşuna gəlirdi. Mayklda danışmaq, Tomda isə dirləmək istədədi var idi. Tom öz işinin ustasıydı. Bir gün Maykl Culiyaya dedi:

– Bu Tom diribaş oğlandır. Mənə mənfəət vergisinin dilini öyrətdi. Gələn dəfə vergi ödəyəndə illik gəlirdən iki-üç yüz funt qənaəət eləməyin yolunu mənə başa saldı.

Maykl axşamlar yeni istedad axtarışıyla Londonun özündəki və ətrafdakı teatrlara baş çəkəndə Tomu da tez-tez özünə qoşurdu. Tamaşadan sonra Culiyanın ardınca gəlib birgə şam eləyirdilər. Bəzən bazar günləri Maykl Tomu bir partiya qolf oynamaya çağırırdı və onlar başqa yerə dəvətlə olmayanda nahara evinə gətirirdi.

– Evdə gəncliyin olması yaxşı şeydir, – deyirdi, – adamı paslanmağa qoymur.

Tom hər hərəkətiylə onların işinə yarımaşa çalışırdı. Mayklla trik-trak oynayırdı, Culiya ilə kartları düzürdü, onlar qrammofonu işə salanda valları dəyişdirmək üçün dərhal orada peyda olurdu.

Maykl:

– Ondan Rocerə yaxşı dost olar, – dedi. – Tomun ağılı-başı yerindədir, həm də Rocerdən böyükdür. Ona yaxşı təsir göstərir. Məzuniyyətə çıxanda niyə axı onu bizdə qalmağa dəvət eləməyək?

(«Xoşbəxtlikdən, mən yaxşı aktrisayam».)

Ürəyinin döyüntüsündən qulağı tutulurdu. Səsinin sevincini, çöhrəsinin parıltısını gizlətmək üçün xeyli əziyyət çəkməli oldu.

– Pis ideya deyil, – dedi. – Əgər istəsən, mən onu dəvət eləyərəm.

Teatr avqustun sonunacan fəaliyyət göstərməliydi. Odur ki Maykl yayın ən qızmar günlərini keçirmək üçün Teplouda ev tutmuşdu. Culiya şəhərə tamaşa vaxtı, Maykl isə işi üçün gedirdi. Amma hər halda, adı günləri axşamaca, bazar günlərini isə bütünlük ləşəhər ətrafında keçirildilər. Toma ikihəftəlik məzuniyyət düşürdü və o, onların dəvətini məmən nəsiyyətlə qəbul etdi.

Bir gün Culiya nəsə sezdi ki, Tom heç özünə oxşayan kimi deyil, qəti dinib-danışmır. Əvvəlkə həyatsevərlik onu tərk eləmişdi. Culiya hiss elədi ki, nəsə olub. Amma Tom

yalnız bir az kefinin olmadığını deməklə kifayətləndi, ağızından başqa söz çıxarmaq istəmədi. Nəhayət, Culiya onun ürəyini boşaldırdı. Məlum oldu ki, borca girib və sərmayəçilər ondan təkidlə borcunu ödəməyi tələb edirlər. Culiyanın Toma göstərdiyi həyat onun cibinə görə deyilmiş. Culiyanın onu özüylə apardığı yüksək təbəqələrin ziyaftində ucuz kostyumda görünməkdən xəcalət çəkib bahalı dərzidə özünə təzələrini sıfariş eləmişdi. O, udub borcdan çıxmaq ümidiylə cıdırda pul qoyduğu at ən axırdı gəlmışdi. Onun yüz iyirmi beş funt borca girməsi Culiya üçün xırda şey idi və kiminsə belə bir boş şeydən dilxor olması ona qəribə gəlirdi. Dərhal dedi ki, bu pulu ona verəcək.

— Yox, bacarmaram. Mən qadından pul ala bilmərəm.

Tom qulağına qədər qızardı, təkcə bu haqda fikirləşmək özü xəcalət çəkməsinə kifayət idi. Culiya onu yola gətirmək üçün bütün istedadını, hiylələrini işə saldı. O, Toma ağlabatan səbəblər gətirirdi; arada özünü elə apardı ki, guya, bərk inciyib, hətta göz yaşları axıtmaqdan da qalmadı. Nəhayət, Tom razılışdı, amma bir şərtə ki, bu pulu da borca alır. Səhəri gün Culiya ona içində ikiyüz-funluq əsginaz olan zərf göndərdi. Tom zəng eləyib dedi ki, bu, lazımlı olandan xeyli artıqdır.

Culiya gülə-gülə:

— Mən yaxşı biliram, insanlar nə qədər borc aldıqlarını gizlədirirlər, — dedi. — Əminəm ki, sənin borcun mənə etiraf elədiyindən çoxdur.

— Doğru sözümdür, elə deyil. Mən dünyasında yalan demərəm.

— Onda qalanını özündə saxla, hər halda, gərəyin ola bilər. Sən restoranın, taksinin, nə bilim, başqa şeylərin pulunu verəndə pis oluram.

— Yox, yox, heç cür götürə bilmərəm. Mən alçalmaq istəmirəm.

— Boş şeydir! Özün bilirsən, pulum o qədər çoxdur ki, qoymağə yer tapmıräm. Mən səni dar ayaqdan xilas etmək hissindən həzz almaq istəyirəm. Bu icazəni mənə vermək sənin üçün çoxmu çətindir?

— Sənin mənə qarşı bu xoş niyyətin heç bir ölçüyə siğmir. Təsəvvürünə belə gəlməz ki, məni necə xilas etdin. Özüm də bilmirəm, sənə necə təşəkkür eləyim.

Amma səsindən hiss olunurdu ki, həyəcanlıdır. Zavallı quzu, şərtiliklərin əsirliyindən qurtula bilmir. Amma Culiya həqiqəti deyirdi: o, ömründə heç vaxt indi ona pul verdiyi an qədər məmənun olmamışdı. Qəflətən, elə bil, onda hiss-lər partlayışı baş verdi. Onun fikrində başqa bir layihə də var idi. Tomun Teplouda onlarla birgə qaldığı bu iki həftədə bu layihəni gerçəkləşdirməyə ümid edirdi. Tomun Tevistok-skverdəki odasının bir vaxtlar ona valehedici görünən kasibyana mebelləri indi canını sıxırdı. Bir-iki dəfə pilləkəndə rastına adam çıxmışdı və Culiyaaya elə gəlmışdı ki, nəsə ona birtəhər baxırlar. Otağı yiğışdırıb səhər yeməyi hazırlamaq üçün Tomun yanına üstündən cirkab yağan yönəmsiz bir xadimə gəldi. Culiya elə güman eləyirdi ki, o, onların münasibətlərindən agahdır və bura onu güdmək üçün gəlir. Bir dəfə Tomun yanında olanda kimsə qapının dəstəyini fırıldatdı. Culiya çıxanda xadimənin pilləkənin tutacaqlarını sildiyini gördü. O, Culiyaaya ikrəhla baxdı. Culiya pilləkənin üstünə qoyulan kiflənmiş ərzaqların üfunətindən boğulurdu. Tomun odasının tör-töküntüsünün də buradan dala qalmadığı Culiyanın iti nəzərlərindən yayınmadı. Rəngi qacmış, tozlu pərdələr, yeyilib-sürtülmüş xalça, ucuz mebel... Bütün bunlar Culiyanı iyərəndirirdi. İş elə gətirmişdi ki, Maykl pullarını yaxşı bir işə qoymaq üçün vasitələr arayanda Stenhoup-pleysdən azca kənarda bir neçə qaraj aldı. Lap əvvəllər ora at tövləsi olmuşdu. Maykl hesab eləyirdi ki, onlardan bir hissəsini icarəyə verməklə xərcini çıxaracaq. Qarajların üstündə otaqlar var idi. Maykl o otaqlardan iki mənzil əmələ gətirdi – birini sürücüyə, o birini isə kirayəyə vermək üçün. Sonuncu hələ də boş idi və Culiya Toma oranı tutmağı təklif etdi. Bu, qiyamət olardı. Tom idarədən qayıdanda Culiya birsaatlığa qaçıb yanına gələr, hərdən tamaşadan sonra da bura təşrif buyurmağa imkan eləyə bilərdi. Ən əsası, heç kim heç nə bilməyəcəkdi, kimsə onlara mane olmaya-caqdı, tamamilə sərbəst görüşə biləcəkdilər. Culiya Toma otağı necə bəzəyəcəyindən danışındı. Stenhoup-pleysdə o qədər artıq əşyaları vardi ki, Tom onları «saxlamağa» razı olsayıdı, böyük iltifat göstərmiş olardı. Çatışmayanı da bir yerdə gedib alardılar. Şəxsi mənzilə sahib olmaq fikri Tomu çox şirnikləndirirdi, amma bunu arzulamağa da dəyməzdidi, çünkü tələb olunan ən xırda vəsait belə onun cibinə görə

deyildi. Culiya da bunu bilirdi. Onu da bilirdi ki, əgər Toma öz pulunu təklif etsə, o, çəşqinliq içində razılaşmayacaq. Amma ona elə gəlirdi ki, çay sahilində, dəbdəbəli şəhər-ətrafi evdə keçirəcəkləri bayram ovqatlı bu iki həftədə onun tərəddüdlərini yoluna qoya biləcək. Culiya bu təklifinin onu necə sevindirdiyini artıq xəyalən göründü və şübhə eləmirdi ki, razılıq verməklə ona xidmət göstərdiyini hansısa bir yolla Toma inandırıa biləcək.

«İstədiklərini eləmək üçün insanlara əsas yox, bəhanə lazımdır».

Culiya belə düşündürdü.

İndi o, Teplouda həyəcanla Tomu gözləyirdi. Səhər onunla çay qırğında gəzişib, günorta parkda yanaşı oturmaq necə xoş olacaq! Culiya qəti qərara almışdı ki, Rocer gələndə Tomla arasında heç bir axmaqlıq olmayıacaq. Bu, sadəcə, abır-həyanın tələbi idi. Amma Tomla, təxminən, bütün günü bir yerdə olmanın özü elə ilahi bir hiss idi! Culiyanın günorta tamaşaları olanda isə Tomla Rocer bir şey tapıb başlarını qatacaqdı.

Amma hər şey heç də gözlədiyi kimi olmadı. Rocerlə Tomun belə dostlaşacağı Culianın ağılına da gəlməzdi. Onların arasında beş il fərq var idi və Culiya hesab eləyirdi ki, – amma doğrusu, o, ümumiyyətlə, bu haqda düşünməmişdi – Tom Rocerə çox əziz bir uşaq kimi baxacaq. Amma əlbəttə, Tom onunla yaşına uyğun davranışacaq: haradasa, elə bil, hamının buyruqçusu olan uşaqdan bezəndə onu özüylə oynamaya göndərirler. Rocerin on yeddi yaşı yenice tamam olmuşdu. O, sarımtıl saçlı və göygözlü xoşsifət bir yeniyetməydi. Onun cazibədarlığı da elə bu iki cizgidən ibarət idi. Onda nə anasının simasındakı ifadə, qaynarlıq, nə də atasının klassik gözəlliyi var idi. Culiya bir qədər dilxor olmuşdu: oğlu onun ümidişini doğrultmamışdı. Uşaqlığında, Culianın tez-tez onunla şəkil çəkdirdiyi vaxtlarda Rocer çox gözəl idi. İndi o, həddən ziyadə fleqmatik olmuşdu və həmişə görkəmindən ciddilik yağırdı. Axtarsan, yeganə tərifli yeri saçları və dişləriydi. Əlbəttə, Culiya onu çox sevirdi, amma yanında darixirdi. İlkilikdə qalanda vaxt bitib-qurtarmaq bilmirdi. Culiya Roceri məşğul edə biləcək kriket və başqa əyləncələrə yönəldirmək istəsə də, oğlu cavabında hətta söz tapıb deyə bilmirdi.

Onun bu kallığı Culiyada təşviş yaradırdı. Amma bununla belə, nikbinliyini də əldən vermirdi:

– Əlbəttə, hələ uşaqdır, – deyirdi, – yəqin, yaşa dolduq-ca yetişəcək.

Rocer hazırlıq məktəbinə gedəndən sonra Culiya onu az-az görürdü. Tətil vaxtları da bütün gününü teatrda keçirirdi; o da gah atasıyla, gah da dostlarıyla harasa gedir, bazar günləri isə Mayklla qolf oynayırırdı. Bəzən Culiyani lança dəvət eləyəndə, – səhərlər otağına keçib ona səhərin xeyrini dilədiyi iki-üç dəqiqəni hesaba almasaq – günlərlə oğlunun üzünü görmürdü. Heyif ki, sakit-sakit, heç kəsə mane olmadan onun otağında oynayan, balaca əlləriylə anasının boynunu qucaqlayıb düz obyektivə gülən həmin o balaca gözəl uşaq həmişəlik qeyb olmuşdu. Culiya hər-dən-hərdən oğlunu görmək üçün İtona gedib onunla çay içirdi. Oğlunun otağında özünün bir neçə fotosunu görmək Culiyaya ləzzət eləyirdi. Yaxşı dərk eləyirdi ki, onun İtona gəlişi hamida həyəcan yaradıb. Rocerin yaşadığı pansionun baş nəzarətçisi mister Brekenbric də ona xoş gəlmək üçün dəridən-qabıqdan çıxırdı. Təhsilinin yarıml ilini başa vuran-dan sonra Rocer birbaşa Mayklla Culiyanın artıq köçdüyü Teplouya gəldi. Culiya bərk-bərk onu öpdü. Rocer, nəhayət, evə gəlməsinə heç də anası gözlədiyi qədər sevinmirdi. O, özünü kifayət qədər laqeyd aparırdı. Elə görünürdü ki, qəflətən yaşına uyğun olmayan qədər yaşlaşıb.

Rocer Culiyaya dərhal bəyan etdi ki, Miladacan İtonu tərk etmək istəyir. Dedi ki, bəs oradan nə qədər mümkünsə, o qədər əxz eləyib, indi də Kembricə daxil olmaz-dan önce Vyanaya gedib orada bir neçə ay almancanı öyrənmək niyyətindədir. Maykl onun hərbçi olmağını istəsə də, Rocer qəti etiraz etdi. O, hələ hansı sahəni seçəcəyini özüyün müəyyən etməmişdi. Rocer az qala doğulduğu gündən Maykl da, Culiya da qorxurdu ki, birdən o uşaqla səhnəni seçər, amma görünür, onun teatra azca da meyli yoxmuş.

Culiya:

– Hər halda, onsuz da ondan nəsə çıxan deyildi, – dedi.

Rocer Teplouda heç kimə qaynayıb-qarışmırırdı. Səhər açılan kimi çaya gedir, sonra bütün günü əlində kitabla bağçada ilişib qalırırdı. Ad günündə Culiya ona sürətli yol

velosipedi aldı. İndi o, həmin velosipedlə qəsəbəarası yolları başgicalləndirən sürətlə ələk-vələk eləmişdi.

Culiya:

- Yeganə təsəlli Rocerin adama əziyyət verməməsidir,
- deyirdi. – O özü özünü, necə lazımdır, başını qata bilir.

Bazar günləri yanlarına şəhərdən müxtəlif adamlar – akt-yorlar, aktrisalar, hansısa tanınmayan bir yazıçı və ya onların ən məşhur dostlarından biri gəlirdi. Culiya belə məclisləri xoş-layırdı və həm də bilirdi ki, insanlar da onlara qonaq gəlməyi xoşlayırlar. Rocerin gəlişinin ilk bazarı bu evə, sanki, axın oldu. Rocer qonaqlara qarşı çox nəzakətliydi. O, ev sahibinin oğlu vəzifəsinin öhdəsindən əsl kübar kimi gəlirdi. Amma Culiyaya elə gəldi ki, o, daxilən hamiya qarşı biganədir, sanki, içində büsbütün girə bilmədiyi bir rolu oynayır. Culiyada belə bir narahat hiss vardi ki, oğlu bütün bu insanları olduqları kimi qəbul eləmir, onları kənar gözlə soyuq-qanlılıqla qınayır. Culiyada belə təsəvvür yaranmışdı ki, oğlu onlara ciddi yanaşmır.

Tomla Teplouya gələn həftə gəlməyi danışmışdılardır və Culiyada tamaşadan sonra onu öz maşınınında bura getirdi. Aylı bir gecəydi. Bu vaxtlar yol da boş olur. Bu lap nağıllı gecəydi. Culiyada istəyirdi ki, bu gecə əbədi davam etsin. Culiyada ona siğinmişdi, Tom ara-sıra qaranlıqda onu öpürdü.

– Xoşbəxtsənmi? – Culiyada soruşdu.

– Əlbəttə.

Mayklla Roceri mətbəxdə şam yeməyi gözləsə də, onlar artıq uzanmışdır. Hər tərəfdə hökm sürən sükut Tomla Culiyada belə hiss yaratmışdı ki, sanki, onlar bura ev sahiblərinin icazəsi olmadan giriblər. Elə bil, onlar iki qərib kimi gecənin zülmətindən yad bir evə düşüb burada onlar üçün açılmış dəbdəbəli süfrə aşkar etmişdilər. Lap «Min bir gecə» nağıllarında olduğu kimi. Culiyada Toma onun Rocerlə yanaşı olan otağını göstərib yatmağa getdi. Səhəri gün Culiyada yuxudan gec oyandı. Gözəl bir gün idi. Bütün gününü Tomla bir yerdə keçirsin deyə, Culiyada şəhərdən heç kimi dəvət etməmişdi. Geyinəndən sonra onunla çaya gedəcəkdir. Culiyada səhər yeməyini yeyib vanna qəbul etdi. Gəzinti üçün yaxşı yarayan ağ yüngül donunu geyinib, sıfətini daha da açan qır-mızı həsirdən olan enli şlyapanı başına qoydu. Demək olar, boyadan istifadə etmədi. Güzgüyə baxıb razılıqla gülümşədi.

O, doğrudan da, çox cavan və təravətli görünürdü. Asude yerişlə bağçaya tərəf getdi. Suya sarı düşəndə Mayklı göl-məcənin yanında dayanan gördü. Onun dörd bir yanını bazar gününün qəzətləri tutmuşdu. Maykl tək idi.

– Elə biliirdim ki, sən qolf oynamağa getmisen.

Maykl özünün isti təbəssümüyle:

– Yox, uşaqlar özləri getdilər, – dedi. – Fikirləşdim ki, əger tək buraxsam, onlara daha xoş olar. Mən onlarla ayaq-laşa bilmərəm. Səhər səkkizdən artıq sudaydılardı, yeməklərini tələsik içəri ötürən kimi Rokerin maşınıyla qolf oynamağa şüttidülər.

– Şadam ki, onlar belə dostlaşıblar.

Culiya bu sözləri səmimi deyirdi. Doğrudur, Tomla çayın qırğııyla gəzə bilməməsinə görə dildor idi, amma çox istə-yirdi ki, o, Rokerin xoşuna gəlsin. Culiyada belə bir qənaət yaranmışdı ki, Roker öz simpatiya və antipatiyalarında kifayət qədər dəqiqdır. Bir də ki Tom hələ düz iki həftə onlarla olacaq.

Maykl da qənaətini bölüşdü:

– Səndən nə gizlədim, onlarla bir yerdə olanda özümü əsl qoca kimi hiss eləyirəm.

– Boş-boş danışma! Sən onların ikisindən də gözəlsən.

Sevgilim, özün də bunu çox gözəl bilirsən.

Maykl buxağını gizləyib, qarnını yiğdi.

Öğlanlar düz lançın üstünə gəlib çıxdılar.

Roker:

– Gecikməyimizə görə üzr istəyirəm, – dedi. – O qədər adam vardi ki. Nişan almaq üçün xeyli gözləməli olurdum. Şarları deşıyə salanda dəqiq zərbələrimizin sayı eyni oldu.

Onlar canavar kimi ac, çılgın və özlərindən razı idilər.

Roker:

– Nə yaxşı ki, bu gün qonağımız yoxdur, – dedi. – Qor-xurdum ki, bütün millət gəlib bura cəmləşəcək, biz də özümüzü ev uşağı kimi aparmağa məcbur olacaqıq.

Culiya:

– Mən elə biliram, onlar bilərəkdən istirahətimizə mane olmurlar, – dedi.

Roker ona baxdı.

– Anacan, bu, sənə zərərdir. Çox yorğun görkəmin var.

(«Gözə bir bax, lənət şeytana. Yox, içimdəkiləri üzümə çıxarmamaliyam. Şükür ki, oynamağı bacarıram».)

Culiya ürəkdən gülüb:

– Mən bütün gecəni gözümü də yummamışam, – dedi,
– başımı sindirirdim, görünüm səni bu sizanaqlardan necə
xilas eləyə bilirəm.

– Hə, çox murdar şeydir. Tom deyir ki, onda da olub.

Culiya baxışlarını Toma sarı çevirdi. Əynindəki yaxası
açıq qısaqol köynəyiylə, dağıniq saçlarıyla, artıq az da olsa,
gündə yanmış dərisiyələ o, inanılmaz həddə gənc görünür-
dü. Düzünə qalsa, ona Rocerdən böyük demək olmazdı.

Rocer sözünə gülə-gülə davam etdi:

– Tomun da burnunun dərisi soyulur. Lap müqəvvva
kimi olacaq.

Culiya yüngül narahatlıq keçirdi. Elə bil, Tom bir neçə
ilini canından çırpıb Rocerlə tək yaşca yaşıd olmamışdı.
Hər ikisi boş-boş əngə vermişdi. Hər iki ovurdularını sışdırıb,
kim bilir, neçə parç pivənin dibinə daş atıldılar. Həmişə
ölçüylə yeyib-içən Mayklın gülən gözü onlarda qalmışdı.
Onların cavanlığına və xoş əhvalına baxıb sevinirdi. Maykl
Culiyaya iki küçüğün günün altında uzanıb quyrugunu bula-
ya-bulaya bir-biriylə oynasmasını izləyən qoca köpəyi xatır-
laşdırıldı. Qəhvəni çayın yanında içdirilər. Kolgədə oturub çaya
tamaşa eləmək çox xoş idi. Tom aq, uzun şalvarda çox qədd-
qamətli, biçimli görünürdü. Culiya əvvəllər onun qəlyan çək-
diyini görməmişdi. Bu, onu, nədənsə, riqqətə gətirdi.
Amma Rocer Tomu dolamağa başladı.

– Sən niyə çəkirsən? Xoşuna gəldiyinə görə, yoxsa
istəyirsən, səni qoca bilsinlər?

Tom:

– Kəs səsini, – dedi.
– Qəhvəni içib qurtardın?
– Hə.
– Onda gəl çaya girək.

Tom qətiyyətsiz nəzərlərini Culiyaya dikdi. Bunu Rocer
də sezdi.

– Hər şey qaydasındadır. Sən mənim hörmətli valideyn-
lərim şəriddan narahat olmaya bilərsən. Onlarda bazar günü-
nün qəzetləri var. Anam bu yaxınlarda mənə idman velosi-
pedi hədiyyə eləyib.

(«Sakit, sakit... Özünü ələ al. Gör bir nə axmaqlıq eləyib,
ona bu velosipedi bağışladım!»)

Culiya əsəbi təbəssümlə:

– Yaxşı, – dedi, – o tərəflərdə gəzişin, amma suya girmeyin.

– Girsək də, heç nə olası deyil. Çay süfrəsinə qədər qaydacağıq. Ata, tennis kortu hazırlır? Çay içəndən sonra oynamaq istəyirik.

– Yaxşısı budur, atan birini də tapsın, iki ikiyə oynayın.

Rocer:

– Narahat olmayın, təkbətək oynamaq daha maraqlıdır, həm də daha yaxşı yorularıq, – deyib Toma baxdı: – Görək qayıqlara birinci kim çatacaq?

Tom yerindən dik atılıb yüyürdü. Rocer də arxadan ona çatmağa üz tutdu. Maykl qəzətlərdən birini əlinə alıb eynəyini axtardı.

– Bir-birləriylə yaxşı tuturlar, eləmi?

– Belə görünür.

– Qorxurdum, Rocer burada bizimlə darıxacaq. Yaxşı ki, indi öz adamı var.

– Sənə elə gəlmirmi ki, Rocer özündən başqa heç kimlə hesablaşdırıb?

– Tennisə görə deyirsən? Doğrusu, mənim üçün oynamayıb-oynamamağın elə bir isti-soyuğu yoxdur. Oğlanların ikiilikdə oynamaq istəmələri çox təbii bir haldır. Onların fikrincə, mənim kimi bir qoca oyunu ancaq korlaya bilər. Hər halda, əsas odur ki onlara yaxşı olsun.

Culiya hiss elədi ki, vicdan əzabı çəkir. Maykl nasiranə, məqsədli, özündənrazi məxluq olsa da, həddən artıq xeyir-xah idi. Və bir də qəti xudbin insan deyildi! O, paxilliq nə olduğunu bilmir. Başqalarını sevindirəndə – əlbəttə, əger bu, pul tələb etmirsə, – özü də sevinir. Culiya Mayklı başdan-ayağacan oxuya bilirdi. Onun bütün fikirləri bəsit idi, buna şəkk-şübə ola bilməz, amma digər tərəfdən o fikirlər həddi aşmındılar. Mayklın bu ləyaqətinin onun məhəbbətini oyatmaq əvəzinə, canını sixması Culiyanı özündən çıxarırdı.

– Əzizim, sən məndən minqat yaxışsan, – dedi.

Maykl özünü dostcanlı, şirin təbəssümüylə başını yellədi.

– Yox, əzizim, sadəcə, mənim gözəl profilim var idi, amma sən təpədən-dırnağacan istedadsan.

Culiya güldü. Məsələnin nədən getdiyini heç vaxt anlamayan birisiylə danışmaq, doğrudan da, məzəlidir. Amma

maraqlıdır, görən, aktyor istedadından danışında nəyi nəzərdə tuturlar.

Məhz nəyin onu başqa aktyorlardan bir baş yuxarı eləməsinin səbəbini Culiya tez-tez özündən soruşardı. Karyerasının ilk illərində onu istəməyənlər çox idi. Onu, əlbəttə, əleyhinə olmaqla yalnız publikanın rəğbətini qazanmaqla kifayətlənən aktrisalarla müqayisə edirdilər. Amma artıq çoxdan idi heç kim ondan qələbə çələngini almağa iddia etmirdi. Amma bununla yanaşı, təbii ki, kino ulduzları qədər məşhur deyildi. Culiya özünü kinoda da sınadı, amma uğur qazanmadı. Səhnədə bu cür iradəli və hərəkətli görünən sifəti, nədənsə, ekranda uduzurdu. Elə ilk cəhddən sonra o, Mayklın məsləhəti ilə hərdən-hərdən kinoyla bağlı təklifləri rədd etdi. Kinoya çəkilmək? Yox, bu, onun səviyyəsindən aşağıdır. Bu mövqeyi Culiya üçün gözəl reklam oldu. Culiya kino ulduzlarına həssəd aparmırdı: çünkü onlar gəldi gedərdilər, amma o, həmişə öz yerindəydi. İmkən düşəndə Culiya Londonun başqa aparıcı aktrisalarının oyununa baxmağa gedirdi. Culiya qəlbən xəsis deyildi və xoşladığını ləp ürəkdən tərifləyirdi. Hərdən bəzi yad ifa Culiyaya o qədər yaxşı görünürdü ki, tam səmimi tərzdə adamların niyə məhz onun ətrafında belə hay-küy qaldırmasını başa düşə bilmirdi. O, tamaşaçılar arasında yüksək nüfuza malik olduğunu bilsə də, özü barəsində heç də o qədər böyük fikirdə deyildi. Hansısa intonasiyasının, yaxud jestinin adamları belə vəcdə gətirməsi onu heyrətləndirirdi. Çünkü onun üçün bu, nəfəs almaq kimi təbii bir şey idi və Culiya istəsəydi də, onda başqa cür alınmayacaqdı. Tənqidçilər onun ifasındaki rəngarənglik barədə yazmaqdan doymurdular. Xüsusən də Culianın obrazı girmək bacarığını tərifləyirdilər. Əslində, o heç vaxt kimisə müşahidə eləmirdi, yaxud kiminsə surətini çıxarmırdı, sadəcə, yeni roluya tanış olanda, elə bil, qəflətən haradansa gələn tutqun xatirələrinin güclü dalğasına düşürdü və məlum olurdu ki, demə, öz qəhrəmanı haqqında əvvəllər ağlına da gəlməyən çox şeyləri bilmiş. Bu zaman tez-tez hansısa tanışı, yaxud küçədə, ya ziyanətlərdə təsadüfən gördüklərindən birisi yaddaşında peyda olurdu. O, bu xatirələri öz «mən» iylə calaşdırır, beləcə real həyatdan gəlib onun təcrübəsi, aktyorluq bacarığı, ürəyəyatımlı çöhrəsiylə zənginləşən xarakter yaranırdı.

İnsanlar elə bilirdilər ki, o, yalnız olduğu iki-üç saatı oynayır, axı haradan biləydilər ki, yaratdığı personaj bütün günü – Culiya hansısa bir işlə məşğul olanda da, kiminləsə, guya, həvəslə söhbətləşəndə də – onunla iç-içə yaşıyib. Culiyaya tez-tez elə gəlirdi ki, onda iki şəxs cəmləşib: onlardan biri – məşhur aktrisa, hamının sevimlisi, Londonda ən yaxşı geyinən qadın illüziyadan başqa bir şey deyildi, onun əsl siması hər axşam səhnədə təsvir etdiyi qəhrəmanıydı.

«Kor olum, əgər mənim aktyorluq istedadından azca xəbərim varsa. Amma əvəzində, başqa şey bilirom: on səkkiz yaşına qayitmaq üçün nəyim varsa, hamisini verərdim».

Culiya öz-özünə belə deyirdi. Amma bu, yalan idi. Əgər ona yenidən gəncliyə qayitmaq imkanı verilsəydi, razılaşış-razılaşmayacağı sual altındaydı. Yəqin ki, razi olmazdı. Özü də məsələ heç də bugünkü populyarlığında, hətta lap deyək, şöhrətində deyildi. Məsələ heç onun tamaşaçılar üzərində külli-ixtiyar sahibi olmasında və onların ona bəslədiyi səmimi hissələrdə də deyildi. Əlbəttə, istedadının ona gətirdiyi pullar da Culiyadan ötrü əhəmiyyətsiz idi. Onu sərəxş eləyən başqa şey idi. Bu, özündə hiss elədiyi o gözə görünməz güclə, onun material üzərində hakimi-mütləqliyindən doğan bir nəsnəydi. Aldığı istənilən rolə – hətta mənasız mətndən ibarət olsa belə – o, öz şəxsi keyfiyyəti, öz sənəti, aktyorluq peşəsinin incəliklərinə bələdliyi ilə nəfəsini üfürüb həyat verirdi. Bax burada onun tayı-bərabəri yox idi. Yəqin, elə buna görə hərdən özünü ilahi varlıq kimi hiss eləyirdi.

Culiya gülüməsədi.

«Üstəlik, o vaxtlar hələ Tom da bu dünyada yox idi».

Belə baxanda, onun vaxtını Rocerlə keçirməsi ən təbii bir şey idi. Axı onlar, təxminən, yaşiddırlar, bir nəslə mən-subdurlar. Bu gün onun məzuniyyətinin ilk gündür, qoy şənlənsinlər, hələ qarşıda bütöv iki həftə var. Vaxtını on yeddi yaşlı oğlanla keçirmək bir azdan Tomu bezdirəcək. Rocer çox ürəyəyatılmışdır, amma həm də darixdircidir. Analıq sevgisi nə qədər çox olsa da, Culiyanın gözü kor deyil. Yox, özünə nəzarət eləməlidir, heyrətləndiyini heç bir halda üzə vurmamalıdır. Culiya lap əvvəldən qərara almışdı ki, Tomun qarşısında heç bir tələb qoymayacaq. Əgər Tom ona nədəssə borclu olduğunu hiss eləsə, bu, Culiya üçün faciəvi ola bilərdi.

– Maykl, niyə axı qarajın üstündəki ikinci mənzili Toma təklif eləməyəsən? İndi axırıcı imtahanını verib mühasib – ekspert olandan sonra köhnə yerində qalmaq onun üçün, sadəcə, ayıbdır.

– Pis fikir deyil. Mən ondan soruşaram.

– Aldığın kirəpulundan qənaət eləyərsən. Onu ora özümüz yerləşdirərik. O qədər köhnə mebelimiz var ki. Anbara qalib çürüməkdənsə, yaxşısı budur, Toma verək, istifadə eləsin.

Tomla Roker çay süfrəsi açılında qayıtdılar, həzmi-rabedən xeyli buterbrod keçirib hava qaralanacaq tennis oynadılar. Şam yeməyindən sonra domino stolunun arxasına keçdiłər. Culiya əla bir səhnə qurdı: gənc ana sonsuz nəvazişlə oğluna və onun gənc dostuna baxır. Culiya ertədən yatağına girdi. Az sonra oğlanlar da yerlərinə qalxdılar. Onların otaqları Culianın yatağıının düz altındaydı. Culiya Rokerin Tomun otağına keçdiyini eşitdi. Onlar söhbətə başladılar. Onun da, oğlanların da pəncərəsi açıq idi. Onların gümrəh səsi Culianın qulağına gəlib çatırdı. İlahi, onlar bir bu qədər, görən, nədən danışıldır? Culiya ikisinin də – nə onun, nə də o birinin belə çox danışdığını hələ görməmişdi. Bir azdan Mayklın səsi gəldi:

– Oğlanlar, marş yerinizə. Sabah doyunca çərənləyərsiniz.

Gülüşdülər.

Roker ucadan:

– Yaxşı, atacan, – dedi.

– Çənədən yaxşınız ha!

Yenə Rokerin səsi gəldi:

– Gecən xeyrə qalsın, Tom.

Və Tomun ürəkdən gələn cavabı:

– Xeyrə qarşı, dost.

«Səfehlər»

Culiya hiddətdən, az qala, boğulurdu.

Ertəsi gün yatağında səhər yeməyini yeyəndə Maykl yanına gəldi.

– Oğlanlar qolf oynamaq üçün Hanterkoma getdilər. Nəzərdə tutublar ki, iki raund oynasınlar. Məndən soruşdular ki, lança qədər qayıtmaları vacibdirmi? Cavab verdim ki, işlərində olsunlar.

Culiya irad tutdu:

– Deyə bilmərəm ki, Tomun bizim evə mehmanxana kimi baxmasından vəcdə gəlirəm.

– Əzizim, onlar axı uşaqdırılar. Qoy necə istəyirlər, elə də əylənsinlər.

Deməli, bu gün Tomu heç görə bilməyəcək. Əgər teatra vaxtında çatmaq istəyirsə, beşlə altı arası evdən çıxməlidir. Mayklın işi yaxşıdır, bir də ki nədən axı o, mərhəmətini göstərməsin...

Culiya incimişdi. Ağlamaq istəyirdi. İndi o ancaq Tom haqqında düşündürdü. Belə çıxır ki, o, Culiyaya qarşı laqeydmiş. Elə bildirdi ki, bu gün dünənkindən fərqli olacaq. Səhər yuxudan belə bir qəti məqsədlə oyanmışdı ki, təmkinli olmalı və hər şeyi olduğu kimi qəbul eləməlidir. Amma ağlına da gəlməzdi ki, bu səhər onu belə məyusluq gözləyir. Culiya qaşqabaqlı halda soruşdu:

– Qəzetləri gətiriblər?

Şəhərə dalğın halda yollandı.

O biri gün bir az yaxşı oldu. Oğlanlar həmin gün qolf oynamamağı qərara aldılar, amma əvəzində, səhərdən-axşamacan tennisdə yarışdılar. Onların ölçü bilməyən enerjisi Culiyani əsəbiləşdirirdi. Şortda olan çılpaq ayaqlı Toma uzağı on altı yaş verərdin. Gündə azi üç-dörd dəfə çayda çımdıklarından saçlarını yağılaya bilmirdi və quruyanda üzük kimi qıvrım-qıvrım olurdu. Bu, onu daha cavan və təessüf ki, həm də daha körpə göstərirdi. Culiyanın ürəyi əzabdan qovrulurdu. Ona elə gəlirdi ki, Tomun davranışları qəribə şəkil-də dəyişib. Rocerlə bu yaxınlıq onu öz zahiri görkəminə fikir verən, nə geyinməli olduğunu ölçüb-biçən kübar insandan dəcəl yeniyetməyə döndərmişdi. Onun məşuqu olduğunu Tom hansısa bir işarəylə, yaxud baxışla belə yada salmırdı, o, Culiyaya, sadəcə, dostun anasına olan münasibəti göstərirdi. Culiyanın sözünə elədiyi hər düzəlişiyə, ədaləri, hətta özünün ən isti nəvazişiyə belə Tom ona başqa nəslə mənsubluğunun hiss elətdirirdi. Ona qarşı rəftarında gənc insanın təravətlə qadına olan alicənəblığından əsər-əlamət belə yox idi. Bu xəsis mərhəməti ki Tom ona qarşı nümayiş elədirirdi, olsa-olsa, qoca dul xalaya göstərmək olardı.

Culiyanı hiddətləndirən Tomun özündən yaşça balaca birisinin quyuğuna düşməsi idi. Bu, onun xaraktersizliyin-

dən xəbər verirdi. Amma Culiya onu yox, Roceri günahlandırırdı. Oğlundakı xudbinlik onda ikrəh oyadırdı. Hər şeyi cavanlığın üstünə yixmaq çox gözəl bəhanədir. Onun öz kefindən başqa hər şeyə laqeydliyi özünə sonsuz sevgisindən xəbər verirdi. O, nəzakətli və diqqətciil deyil. Özünü elə aparır ki, sanki, bu ev, bu qulluqçu, bu ana və bu ata yalnız onun rahatlığı üçündür. Culiya neçə dəfə açılmaq istəmişdi, amma ona Tomun yanında nəsihət verməyə cürət eləməmişdi. Həsəd aparılası rol deyil. Həm də Roceri azca acılayan kimi çox incik görkəm alırdı, gözləri yaralı ceyranın gözlərinə oxşayırırdı, sən də hiss edirdin ki, ona qarşı ədalətsiz və qəddar olmusan. Onda Culiya tamam halsızlaşdırıldı. Bu jestləri özü də bilirdi, bu baxışlar Rocerə elə anasından keçmişdi. Culiya səhnədə bu baxışlara eyni effektlə min dəfələrlə müraciət eləmişdi və yaxşı bilirdi ki, bu, adı bir şeydir. Amma bu baxışlar oğlunun gözündə görünəndə Culiya dəhşətli dərəcədə kədərlənirdi. Hətta oğlunun kədərlənə biləcəyi barədə fikirləşmək belə onun ürəyinə xal salırdı. İndi oğluna qarşı hissərinin birdən-birə belə dəyişməsi Culiya əsl həqiqəti anlatdı. Bəli, o, Tomu Rocerə qısqanırdı, dəlicəsinə qısqanırdı.

Bu kəşfdən sarsıldı: bilmədi gülsün, yoxsa xəcalətdən yerə girsin. Bir neçə dəqiqə düşündü.

«İndi mən sənin rahatlığını burnundan gətirərəm».

Budəfəki bazar o birindən fərqli olacaq. Xoşbəxtlikdən, Tom təqlidçinin birisin «Qadın kişini öz cazibəsini işə salmaqla cəlb eləyir və onun naziyla oynamamaqla yanında saxlayır». Culiya dilinin altında mizildənib fikirləşdi: «Maraqlıdır, görən, bu aforizmi özü düzüb-qoşdu, yoxsa hansısa pyesdən yadına düşdü?»

Culiya ona-buna zəng elədi. Həftənin sonuna Dennorantları, maliyyə naziri ser Meyhyunun Henlidəki evində qonaq olan Çarlız Temerlini bura dəvət etdi. O, dəvəti qəbul eləyib söz verdi ki, Meyhyunu da özüylə gətirəcək. Culiya yaxşı bilirdi ki, kübar insanlar özlərini ali irq kimi təsvir etsələr də, bir-birlərindən elə də xoşlanırlar. Odur ki onları əyləndirmək üçün səhnədəki tərəf-müqabili Arçı Deksteri və onun səhnədə özünün qızılıq adıyla – Qreys Harduil kimi çıxış edən yaraşıqlı xanımını da çağırıldı. Ülfüqdə markız və markizanın ətrafında fırlanmaq, kabinet üzvünə xoş təsir

bağışlamaq fürsəti görünürsə, Tom velosipedlə gəzməyə, yaxud qolf oynamaya gedən deyildi. Buna Culiyanın şəkküşbhəsi yox idi. Rocer özünəuyğun məktəbli yerini tutmaqla hamının diqqətindən kənarda qalacaqdı və onda Tom Culiyani ürəyi istəyən vaxt necə parlaq göründüyünün şahidi olacaqdı. Öz təntənəsini gözləyə-gözləyə Culiya qalan günləri özünü möhkəm apardı. O, Tomla Roceri, demək olar ki, görmürdü. Səhər tamaşaları olanda isə onlar tamam gözünə görünürdü. Tennis, yaxud qolf oynamadıqları vaxtlarda Rocerin maşınıyla ətraf yerləri əldən-ayaqdan salırdılar.

Culiya Dennorantları tamaşadan sonra gətirdi. Rocer artıq yixılıb yatmışdı, amma Mayklla Tom onları şama gözləyirdi. Çox gözəl bir şam idi. Qulluqçular da artıq uzanmışdilar və odur ki öz-özlərinə qulluq elədiłər. Culiya nəzərləriylə sezdi ki, Tom Dennorantların istədikləri hər şeyin yerli-yerində olması üçün dəridən-qabılqdan çıxır, onların qulluğunda durmaqdan həzz alır. Onun bu nəzakəti, az qala, sırtlıqliq kimi görünürdü. Gənc, sadə bir cütlük olan Dennorantların ağıllarına belə gəlmirdi ki, onların titulu kimin üçünsə nəsə əhəmiyyət kəsb eləyə bilər. Odur ki süfrəyə başqa yemək gələndə Tom ondan çirkli qabı alıb təmizini uzadanda Corc Dennorant əməlli-başlı utandı.

«Belə görürəm, sabah Rocerin qolf oynamaya adamı olmayıacaq». Culiya ürəyində fikirləşdi.

Onlar saat üçə qədər söhbətləşdilər. Ona gecənin xeyrini diləyəndə Culiya sezdi ki, Tomun gözləri işim-işim yanır: amma ona olan məhəbbətdənmi, yoxsa şampanın təsirindənmi? Bax burasını bilmədi. Tom Culiyanın əlini sıxıb ucadan:

– Qiymət gecədir, – dedi.

Culiya orqandidən¹ olan libasında bağa çıxıb gözəlliyyin bütün təravətiylə bərq vuranda artıq səhərdən xeyli keçmişdi. Rocer əlində kitab bağda oturmuşdu.

Culiya, həqiqətən də, çox gözəl kirpiklərini qaldırıb soruşdu:

– Kitab oxuyursan? Bəs qolf niyə oynamırsınız?

Rocer pərt görkəm almışdı.

– Tom deyir ki, həddən artıq istidir.

¹ Orqandi – kobud ilməli nazik pambıq parça

Culiya heyranedici təbəssümlə:

- Doğrudan? – dedi. – Mən də elə bilirdim, sən qonaqlarımın başını qatmaq üçün evdə qalmağı özünə borc bilmişən. Xeyli adam gələcək, amma biz sənsiz də keçinə bilərik. Bəs o birlər hanı?
- Bilmirəm. Tom Sesil Dennorantın arxasında sülənir.
- O çox gözəldir.
- Belə görürəm, bu günüm dəhşətli dərəcədə darıxdırıcı olacaq.

Culiya, guya, bu sözdən çox narahat görkəm alıb dil-ləndi:

- Ümid eləyirəm ki, Tom belə deməyəcək.

Rocer cavab vermədi.

Gün eynilə Culiya gözlədiyi kimi keçdi. Doğrudur, o, Tomu az görə bildi, amma Roceri ondan da az gördü. Tom Dennorantların çox xoşuna gəldi. O ödəməyə məcbur olduqları iri məbləğdə mənfəət vergisindən yayınmağın yollarını onlara başa saldı. O, maliyyə nazirinin teatr haqqında düşüncələrinə və Arçı Deksterin siyasi baxışlarına maraqla qulaq asırdı. Culiya hələ heç vaxt belə yaxşı olmamışdı. Arçı Dekster çox ayıq başlı adam idi və teatr həyatıyla bağlı xeyli tarixçə bilir, ən əsası isə onları heyrətamız istedadla nəql eləyirdi. Lanç zamanı o, Culiya ilə birlikdə bütün zali qəşş eləyənəcən güldürdü. Çaydan sonra tennis oynayanlar yorulanda Culiya onu dilə tutdu ki (demək olmaz ki, Arçı elə güclü müqavimət göstərdi), Qledis Kuperi, Konstans Kolyeni və Herti Loren-si parodiya eləməklə hamının könlünü oxşasın. Culiya onu sədaqətlə və təmənnasız sevən Çarł Temerlini də unutmamışdı: onunla toranlıqda ikilikdə gəzişmək üçün bir-iki dəqiqə oğurlaya bilmişdi. O, Çarłzla birlikdə olanda şən və hazırlıcavabığını kənarə qoyub, nəcib, xəyalpərvər qadına çevrilirdi. Bütün günü hamını heyran qoyan tamaşalar göstərsə də, ürəyi qüssəylə doluydu. Həyatının boş və mənasız olduğunu, karyerası bu cür uğurlu alınsa da, əsas olan nəyisə əldən buraxmasının ona rahatlıq verməməsini ahlarla, kədərlı baxışlarla Çarłza anlatmaq istəyəndə o, demək olar ki, səmimiyyidi. Neapolitan körfəzinin sahilərində, Sorrentodakı malikanəsini o, necə də tez-tez xatırlayı... Gözəl arzular. Bəlkə də, əsl məhəbbət onu elə orada gözləyirmiş. Sadəcə, əlini uzatmaq yetərdi, vəssalam. O isə axmaqlıq elədi.

Səhnədəki bütün bu zəfərlər nədir axı? İllüziya. *Pagliacci*¹. İnsanlar bunun nə qədər həqiqət olduğunu dərk eləmirlər. *Vesti lagiubba*² və ilaxır. O necə də tənhadır. Təbii ki, Çarlza deyilməsi vacib olmasa da, Culianın ürəyi itirilmiş imkanlara yox, hansısa bir gəncin onurla sevişmək əvəzinə, oğluyla qolf oynamağa üstünlük verməsinə görə qüs-sə içindəydi.

Arçı Deksterlə Culiya əvvəlcədən aralarında razılışdırıldıqları kimi, nahardan sonra hamı qonaq otağına yiğışanda xəbərdarlıqsız-filansız heç bir məna kəsb etməyən bir-iki sözdən başlayıb sonra bir-birlərinə qarşı dəhşətli qısqanlıq səhnəsi qurdular. Sanki, onlar iki məşuq idi. Siftə-siftə ətrafdakılar bunun zarafat olduğunu zənn etmədilər, amma sonra onların qarşılıqlı ittihamları əcaib və ədəbsiz şəkil alındıqdan hamı gülməkdən uğunub getdi. Sonra ekspromtlə sərxoş bir centlmenin Cermin-stritdən bir fransız fahişəsini necə götürdüyüünü oynadılar. Bundan sonra tam ciddiyətlə «Kabus»da miss Elvinqin pastor Mendersi necə yoldan çıxarmaq istədiyini təsvir etdilər. Onların yiğcam auditoriyasını qəhqəhə səsi bürüdü. Çıxışlarını belə teatral qəbul larda tez-tez göstərdikləri və necə deyərlər, sürtə-sürtə par-par parıldatdıqları «nömrəylə» bitirdilər. Bu, Çexovun pyesindən bir parça idi. Bütün mətn ingiliscəydi, amma coşqun məqamlarda onlar, təxminən, rus dili kimi səslənən hədərən-pədərənə keçirdilər. Culiya özünün bütün tragik istedadını ortaya qoymuşdu, amma replikaları elə məzəli pafosla deyirdi ki, misilsiz komik effekt yaradırdı. Culiya ifasına bütün səmimiyyətini, ürəyinin əzablarını qoymuşdu, amma həm də özünəməxsus humor hissiylə bu dəfə özü də özünə kənardan baxıb gülürdü. Tamaşaçılar yixilanacaq qəşş edirdilər, böyürlərini tuturdular, kəsilmək bilməyən qəhqəhələrdən boğulurdular. Ola bilsin, bu, onun ən yaxşı tamaşasıydı. Çünkü bu tamaşanı Culiya yalnız onun üçün – Tom üçün oynayırıdı.

Maliyyə naziri:

– Mən Sara Bernarı da, Rejani³ da görmüşəm, – dedi.
– Mən Duzeni də, Ellen Terrini də, missis Kendeli də gör-

¹ *Pagliacci* – təlxəklik (*ital.*)

² *Vesti lagiubba* – hərfi anlamda dəyişik geyim; burada isə maskarad (*ital.*)

³ Rejan – Qabriel Rejan (1857-1920), fransız aktrisası

müşəm. «*Nunc Dimittis*¹. Bəli, bu şərəf mənə müyəssər olmuşdu.

Culiya bərəq vura-vura özünü kresloya yixib şampan badəsini birnəfəsə başına çəkdi.

«Əgər Rocerin rahatlığını pozmadımsa, mənə lənət olsun». Culiya ürəyində fikirləşdi.

Amma hər halda, ertəsi gün onlar səhər yeməyinə düşəndə oğlanlar artıq qolf oynamaya getmişdilər. Maykl imkan eləyib Dennorantları şəhərə aparmışdı. Culiya özünü əzgin hiss edirdi. Tomla Rocer lança gəlib çıxanda onlarla şəhər ovqatda danışmaq üçün birtəhər özünü topardı. Günorta üçlükdə çaya getdilər. Amma Culiyada belə hiss vardı ki, onu ürəkləri istədiklərinə yox, sadəcə, yayına bilmədiklərinə görə yanlarına salıblar. Tomun məzuniyyətə çıxacağı günü necə gözlədiyi yadına düşdü. İçindəki ahi güclə boğdu. İndi o, günləri saya-saya məzuniyyətin nə vaxt bitəcəyini gözləyirdi. Nəhayət, maşına əyləşib Londona istiqamət alanda özündə bir yüngüllük hiss elədi. Culiya Toma qarşı hirsli deyildi, amma içəridən, elə bil, sinnmişdi. Hisslərinə hakim ola bilmədiyinə görə özünü qınayırdı. Teatrın qapısından içəri keçən kimi hiss elədi ki, bu pis ovqatı səhər vahiməli yuxudan aylantək özündən çırpdı. Burada öz oda-sında təzədən öz-özünün yiyesi olmuşdu və gündəlik həyatın bütün xirdalıqları əhəmiyyətini itirmişdi. Əgər istədiyi vaxt bu azadlığa qovuşmaq imkanı hələ varsa, deməli, ondan ötrü bu dünyada qorxmalı olduğu nəsə yoxdur.

İkinci həftə də belə keçdi. Maykl, Rocer və Tom yaşamadan həzz almaqla məşğul idilər. Çimirdilər, tennis, qolf oynayırlılar, çay kənarında gəzisirdilər. Dörd gün qaldı. Üç gün qaldı.

(«Hə, indi sonacan tab gətirə bilərəm. Londona gələndə hər şey dəyişəcək. İndi necə bədbəxt olduğumu üzə vur-mamaliyam. Özümü elə göstərməliyəm ki, bəs hər şey qaydasındadır».)

Maykl:

– Havanın bu yaxşı tikəsini udmaq sarıdan bəxtimiz gətirdi, – dedi. – Tom da hamiya xoş təsir bağışladı, eləmi? Heyif ki, daha bir həftə bizimlə qala bilmir.

– Hə, çox heyif.

¹ «*Nunc Dimittis*» – günahların bağışlanması zamanı (*ital.*)

- Fikrimcə, ondan Rocerə də yaxşı yoldaş olar. Tamamilə normal, əsl gənc ingilisdir.
- Hə, elədir, tamamilə düzdür. («Ay səni, səfeh! Ay səni, səfeh!»)
- Onların necə yediyinə baxmağın özü adama xoş gəlir.
- Hə, iştahalarına söz ola bilməz. («İlahi, lap istəyir yeməkdən boğulsunlar!»)

Tom bazar ertəsi ən ertə qatarla Londona qayitmalıydı. Şəhərətrafi Bornendə evləri olan Deksterlər onları bazar günü üçün hamılıqla lança dəvət etmişdilər. Ora mühərrikli qayıqda getməyi nəzərdə tutmuşdular. İndi Tomun məzuniyyətinin bitdiyi ərəfədə Culiya öz hiddətini bir kərə də büruza vermədiyinə görə özündən razı idi. Ona nə əzab verdiyini Tomun ağlına belə gətirmədiyinə əmin idi. Bir az güzəştə getməyi də bacarmaq lazımdır. Ona qalsa, Tom, olsa-olsa, hələ bir oğlan uşağıdır və dərinə getsən, Culiya onun anası yerindədir. Əlbəttə, onun o uşağa görə başını itirməsi kədərli haldır, amma nə etmək olar, ağlamaqla iş düzəlmir. Həm də əvvəlcədən özünə söz vermişdi ki, Tomun qarşısında tələblər qoymayacaq. Bazar günü şama heç kimi dəvət etməmişdilər. Culiya bu son axşamı Tomla ikiilikdə qalmaq istəyirdi. Əlbəttə, bu, mümkün deyil, amma hər halda, onlar bağda ikilikdə gəzə bilərdilər.

«Maraqlıdır, görən, bura gəldiyi gündən bir dəfə də məni öpmədiyinin fərqindədirmi?»

Velosipeddə gəzmək də olar. Amma bir neçə an onun ağuşunda olmaq necə ilahi hissdir. Bu, Toma bütün günahlarını bağışladı.

Teksterlərə, əsasən, aktyorlar yiğmişmişdi. Arçinin xanımı Qreys Harduil musiqili komediya nömrəsi nümayiş elədi. Qreysin oxuduğu operettəni dəstə-dəstə gözəgəlimli qız da rəqslə müşayiət eləyirdi. Culiya heç bir əlavə rəngə ehtiyac görmədən tam təbiiliklə primadonna obrazındaydı. O, öz füsunkar təbəssümüylə xorda həftəyə üç funta işləyən, sıfətlərinin rəngi qaçmış qızlara baxırdı. Qonaqlardan çıxının fotoaparati var idi və Culiya məmnuniyyətlə şəklini çəkmələri üçün onlara şərait yaradırdı. O, Qreysin bəstəkarın şəksi müşayiətiylə ifa etdiyi məşhur ariyasını hərarətlə alqışladı. Bu komediya «qarısı» onu, Culianı ən məşhur rollarından birində təsvir edəndə səbəbkar hamidan bərk

güldü. Hər şey çox şən, qayğısız və haylı-küylü idi. Culiya ürəkdən ləzzət aldı və saat yeddini göstərəndə təəssüf hissi keçirmədən getməyə hazırlaşdı. Bu xoş gün üçün ev sahiblərinə minnətdarlığını izhar edəndə Rocer anasına yaxınlaşdı.

— Qulaq as, anacan, buradan bir dəstə adam Meynd-hedə şam yeməyinə, sonra da rəqs eləməyə gedir. Məni də Tomla dəvət eləyirlər. Şən etiraz eləməzsən, eləmi?

Culiyanın beyninə qan vurdu. Özünə nəzarəti itirdiyindən səsi də kifayət qədər kobud çıxdı.

— Bəs siz necə qayıdacaqsınız?

— Narahat olma, hər şey qaydasında olacaq. O adamlardan biri bizi maşınla evə gətirəcək.

Culiya məğmun-məğmun oğluna baxdı. Nə əsasla etiraz etsin?

— Yaxşıca şənlənəcəyik, ana. Tom getməyi yaman istəyir.

Ürəyi qopub düşdü. Oğlunun dərsini verməkdən özünü zorla saxlaya bildi.

— Yaxşı, əzizim. Amma çox gecəyə qalma. Ünutma ki, Tom hava işıqlanan kimi qalxmalıdır.

Bu vaxt onlara yaxınlaşan Tom da Culiyanın son sözlərini eşitdi və soruşdu:

— Siz, doğrudan, etiraz eləmirsiniz?

— Əlbəttə. Ümidvaram, orada vaxtinizi yaxşı keçirəcəksiniz.

Culiya şən baxışlarla gülümşəsə də, amma gözlərində bumbuz parıltı işarirdi.

Qayığa oturanda Maykl:

— Mən oğlanların bizi qoyub getməsinə şadam, — dedi.

— Bəlkə də, min ildir, sənlə təklikdə qalmamışq.

Culiya partlamaqdən və Maykla gic-gic danışmamağı məsləhət görməkdən özünü zorla saxladı. İçinin hiddəti boğazınاقan qalxmışdı. Bu, son damlaydı. Tom bu iki həftəni onu görmədən keçirmişdi, hətta ona qarşı adı bir nəzakət də göstərməmişdi, amma Culiyə özünü əsl mələk kimi aparmışdı. Bu dözüüm hansı qadında ola bilərdi? Onun yerində bir başqası olsaydı, özünü belə həyəsiz aparan birisini çoxdan rədd eləmişdi. Xudbin, dəli, qaba — bütün bu adlar onun boyuna biçilib. Heyif ki, sabah özü öz xoşuya çıxbı gedir. Onu bütün əşyalarıyla birlikdə necə məmnuniyyətlə

qapıdan çölə atardı. Dərisi qara qəpiyə dəyməyən bu xırda adam onunla belə rəftara necə cürət eləmişdi?! Şairlər, Nazirlər Kabinetinin üzvləri, İngiltərənin başbilənləri onunla birlikdə şam etmək üçün ən vacib görüşlərindən belə sevinclə intina edərdilər, o isə onu atıb oynamağı bacarmayan bir topa boyalı sarışınla rəqs etməyə yollandı. Aydın məsələdir ki, onda baş deyilən shəydən əsər-əlamət belə yoxdur. Odur ki hansı minnətdarlıqdan danışmaq olar? Əynində ən son əsgı parçasına qədər nə varsa, hamısı onun puluna alınıb. Hələ qürrələndiyi bu portsiqara bax, məgər hədiyyə etməyibmi? Bəs üzük? Yox, yox, canını rahat qurtara bilməyəcək, onunla mütləq haqq-hesab çəkiləcək. Hətta yolunu da bilir. Onun zəif yerinə yaxşı bələddir. Onun ən yaralı yerinə toxunacaq! Qisas planını düzüb-qoşandan sonra özündə bir qədər yüngüllük hiss elədi. Onu tez icra eləmək üçün alışb-yanırdı. Təzəcə gəlib evə çatmışdilar ki, dərhal özünün yataq otağına qalxdı, çantasından dörd ədəd bir funt-sterlinqlik əsginas, bir ədəd də on şillinq çıxardı və qısa bir qeyd yazdı:

«Əziz Tom.

Səhər səni görə bilməyəcəyim üçün xidmətçilərə veriləsi pulları özün paylayarsan. Üç funt eşikağasına, bir funt sənin kostyumlarını təmizləyib ütüləyən qulluqçuya, on şillinq də sürücüyə verərsən.

Culiya».

Çağırıb Eviyə tapşırıdı ki, sabah ertədən Tomu oyadan qulluqçu bu zərfi ona versin. Şam yeməyinə düşəndə Culiya özünü kifayət qədər yaxşı hiss eləyirdi. Yemek yedikləri vaxt Mayklla söhbətləşdi, sonra oturub kart oynadılar. Əgər bütün bir həftə oturub başını sindirsayıdı belə, Tomu sancamaq üçün bundan yaxşısı ağlına gəlməyəcəkdi.

Amma Culiya heç cür yuxuya gedə bilmədi. Yatağında uzanıb Rocerlə Tomun yolunu gözləyirdi. Ağlına gələn fikirdən yuxusu tamam qaçmışdı. Ola bilsin, Tom özünü necə alçaq apardığını dərk edə bildi. Əgər, heç olmasa, bir saniyə bu haqda düşünsə, onu necə məyus etdiyini anlayar və peşmançılıq hissi keçirər. Odur ki, ola bilsin, onlar qayıdanda Rocerlə bir-birlərinə gecənin xeyrini dilədikdən sonra Tom bir yolla onun otağına keçəcək. Əgər belə eləsə, Culiya hər şeyi ona bağışlayar. Məktub da, yəqin, bufetin üstündədir. Ehmalca aşağı düşüb onu oradan götürmək

elə də çətin məsələ deyil. Nəhayət, maşın gəldi. Culiya saatı baxmaq üçün işığı yandırıldı. Üç idi. Cavanların qalxıb öz otaqlarına keçdiyini eşitdi. Culiya gözləyirdi. Gecə lampasını yandırıldı ki, Tomu içəri girəndə görə bilsin. Özünü yatmış kimi göstərəcək, o, pəncəsi üstə ehmalca ona yaxınlaşanda ağır-agır gözlərini açıb Tomun üzünə güləcək. Culiya gözləyirdi. Gecənin səssizliyində o, Tomun necə yerinə girib işığı keçirdiyini eşitdi. Bir dəqiqə düz gözünün qabağına baxdı, sonra ciyinlərini çəkib çarpayının yanındakı dolabın rəfini çəkdi, yuxu dərmanından iki həb götürdü.

«Əgər yuxuya getməsəm, dəli olaram».

ON BEŞİNCİ HİSSƏ

Culiya oyananda saat on ikiydi. Məktubların arasında poçtla gəlməyəni də var idi. Tomun səliqəli, aydın xəttini tanıb zəfəri açdı. Gözünə dörd funtdan və on şillinqdən başqa bir şey dəymədi. Culiyanın yüngüləcə başı firlandı. O, təhqirəmiz hədiyyəsinə və istehzalı məktubuna nə cavab gələcəyini özüycün təxmin eləməmişdi. Tomun bu hədiyyəni, sadəcə, qaytara biləcəyi ağlına belə gəlməmişdi. Culiya dünən həyəcanlı və dilxor idi, onu alçaltmaq, ağıritmaq istəyirdi, amma indi əndazəni aşlığına görə qorxurdu.

«Ümidvaram, qulluqçuya çaypulu verib». Culiya özünə ürək-dirək vermək üçün dilinin altında mızıldandı. Sonra ciyinlərini çəkdi. «Heç nə olmaz, ağlı başına gələr, mənim hərdən sancmağı da bacardığımı bilməsi zərərinə olmaz».

Bütün günü fikir içindəydi. Axşam teatra gələndə orada onu bağlama gözləyirdi. Göndərilən ünvana baxan kimi içində nə olduğunu bildi. Evi bağlamanı açmağı istəyib-istəmədiyini xəbər aldı.

– Lazım deyil.

Amma tək qalan kimi özü açdı. Orada qalstuk üçün səncaq, jilet üçün mirvari taxma düymələr, saat və Tomun qürur yeri – həmin o portsıqar var idi. Ona nə bağışlanmışdışa, hamısı oradaydı; nə bir məktub, nə də bir kəlmə izahat var idi. Ürəyi qopub düşdü, hiss elədi ki, ayaqdan-başacan əsir.

«Ağlım niyə belə azdır?! Nədən özümü cilovlaya bilmədim?!» Ürəyinin hər döyüntüsü ona ağrı verirdi. İçini dağıdan

bu cəhənnəm əzabıyla səhnəyə necə çıxacaqdı? Çox pis oynayacaq. Nə qədər çətin olsa da, mütləq onunla danışmalıdır. Tomun evində bu odayla calanan telefon xətti var idi. Culiya nömrəni yiğdi. Xoşbəxtlikdən, Tom evdəydi.

– Tom!

– Sözün nədir?

Cavab verməzdən əvvəl bir qədər susdu, səsi də narahat idi.

– Bu nə deməkdir? Bunları niyə mənə göndərmisən?

– Səhər sən pulu aldın?

– Hə. Mən qəti bir şey anlamırıam: nədir, sənin xətrinə dəymişəm?

Tom cavabında:

– Əlbəttə, yox, – dedi. – Mənə aşna kimi yanaşılonda ləzzət alıram. Üzümə vuranda ki, hətta çaypulu ödəməyə belə qadir deyiləm, əlbəttə, bu da mənə xoş gəlir. Heyrətlənəsi iş odur ki, sən London qatarının üçüncü klassına bilet almaq üçün zərfə pul qoymamışan.

Culiya ağrıdan və həyəcandan göz yaşını güclə boğub zorla danışsa da, özündən xəbərsiz gülümsədi. «Ay səni, səfəh!»

– Doğrudanmı, səni təhqir eləmək istəmişəm? Sən məni kifayət qədər yaxşı tanıyırsan, ona görə də anlamalısan ki, belə bir şey mənim ağlıma belə gələ bilməz.

– Lap pis. («Mənə lənət olsun». Culiya düşündü.) Mən səndən o hədiyyələri almamalıydım, pulları borca götürməliydim.

– Nə dediyini başa düşmürəm. Burada nəsə bir dəhşətli anlaşılmazlıq var. Tamaşadan sonra yanımı gələrsən, hər şeyi aydınlaşdırarıq. Mən hər şeyi sənə izah eləyərəm.

– Mən naharı valideynlərimlə keçirməyə gedirəm, gecəni də onlarda qalacağam.

– Onda sabah gəl.

– Sabah mən məşğulam.

– Mən səninlə görüşməliyəm, Tom. Biz belə ayrıla bil-mərik. Biz bir-birimizə çox yaxın olmuşuq. Məni dinləmə-dən necə ittiham eləyə bilərsən? Günahsız insanı cəzalan-dırmaq ədalətsizlidir.

– Elə bilirəm, bundan sonra görüşməsək, daha yaxşı olar.

Culiya tamam özünü itirdi.

— Mən axı səni sevirəm, Tom. Mən səni sevirəm. İcazə ver, səni bir də görüm. Əger sən əvvəlki kimi yenə kinli olacaqsansa, onda neyləməli, bu kitabı bağlanmış bilək.

Tomun sükütu sonsuzluğa qədər uzandi. Nəhayət, cavab gəldi:

— Yaxşı, çərşənbə axşamı günorta tamaşasından sonra gəlib dəyərəm.

— Mənim haqqımda o qədər də pis fikirdə olma, Tom.

Hər nəsə, əsas odur ki, o gələcək. Culiya onun geri göndərdiklərini təzədən büküb Evinin gözündən kənar bir yerdə gizlədi. Soyunub köhnə çəhrayı xalatını geyindi və qrimlənməyə başladı. Əhvalı çox pis idi; o, ilk dəfə Toma sevgisini etiraf etmişdi. Yanına gəlməsi üçün Toma belə alçaldıcı tərzdə yalvarmasına görə içini gəmirirdi. Bu vaxtacan Tom ona çatmağa can atrdı, indi rolların bu cür dəyişməsi ona düzülməz görünürdü.

Culiya çərşənbə axşamının günorta tamaşasında çox pis oynadı. Dəhşətli isti var idi və publika tamaşanı güclə həzm eləyirdi. Culiya üçün fərqi yox idi. Ürəyinə min cür pis-pis fikirlər gəlirdi. Bu halda pyesinmi fərqində olacaq?! (Ümumiyyətlə, belə bir gündə teatrda nə iti azib axı?) Tamaşa bitəndə sevindi.

Eviyə:

— Mən mister Fenneli gözləyirəm, — dedi. — İstəmirəm ki, o yanında olanda kimse məni narahat eləsin.

Evi dinmədi. Culiya ona baxdı. Evi çox qaşqabaqlı idi. («Cəhənnəm olsun. Nə fikirləşirsə, özü bilsin!»)

Tom artıq bu vaxt gəlib çıxmaliydi. Saat altını göstərirdi. O gəlməyə bilməzdi, axı söz vermişdi. Culiya, adətən, qrimləndiyi vaxt geyindiyi o köhnəni yox, tünd-qırmızı ipəkdən olan kişi xalatını əyninə keçirdi. Evi hələ də Culianın şeyşülərini yıga-yığa qalmışdı.

— Tanrı xətrinə, Evi, əl-ayağa dolaşma. Mən tək qalmaq istəyirəm.

Evi cavab vermədi. O, sanki, özündən asılı olmadan qrim stolunun üstünə əşyaları Culianın həmişə xoşladığı qaydada düzə-düzə qalmışdı.

— Lənət şeytana, sənirlə danışana niyə cavab vermirsen?

Evi dönüb Culiyaya baxdı. Barmağıyla fikirli-fikirli burnunu sildi.

«Ola bilsin, siz, doğrudan da, büyük aktrisasınız, amma...»

– Cəhənnəm ol!

Culiya səhnə qrimini yuyub, demək olar ki, üzünə boyan çəkmədi, yalnız gözünün üstünü azca göyərtədi. Hamar, aq dərisi var idi, dodaq boyası və ənliksiz əzgin və solğun görüñürdü. Kişi xalatında o daha zərif, gücsüzdür və bununla yanaşı, eleqant təsir bağışlayır. Ürəyinə bir ağırlıq çökmüşdü, həyəcan içini yeyirdi. Güzgüyə baxanda dilinin altında mızıldandı: Mimi «Bohema»nın sonuncu aktında. Özü də hiss etmədən öskürdü. Elə bil, vərəmliydi. Culiya qrim stolunun üstündəki gur işığı söndürüb divanın üstünə uzandı. Az sonra qapı döyüldü və Evi mister Fennelin gəlişini xəbər verdi. Culiya aq, arıq əlini ona uzatdı.

– Bağıشا ki, uzanmışam, nəsə özümü yaxşı hiss eləmirəm. Altına stul çək. Nə yaxşı ki, gəldin.

– Özünü yaxşı hiss eləmirsən? Nə olub ki?

Culianın qansız dodaqları əzablı təbəssüm içində tərpəndi.

– Elə qorxulu bir şey yoxdur, sadəcə, son iki-üç gecəni yaxşı yata bilməmişəm.

Culiya gözəl gözlərini Toma zilləyib bir necə dəqiqə sükut içində nəzərlərini ona dikdi. Tom halsiz görünürdü, amma Culiyaya elə gəldi ki, o qorxub.

Nəhayət, Culiya asta səslə dilləndi:

– Mən gözləyirəm. İzah elə, görüm, nə günahın iyəsiyəm? Mənə qarşı nə iradın var?

Səsinin necə titrədiyini Culiya da hiss elədi. Amma hər şey təbii alındı. («İlahi, mən, deyəsən, qorxmuşam».)

– Bu mövzuya qayıtmağın mənası yoxdur. Sənə ancaq bir şey demək istəyirəm: qorxuram, sənə borclu olduğum o iki yüz funtu belə tez qaytarla bilməyim. Sadəcə, indi o qədər pulum yoxdur, amma yavaş-yavaş hamisini verəcəyəm. Səndən möhlət istəmək mənim üçün elə də xoş deyil, amma başqa yolum yoxdur.

Culiya dikəlib hər iki əlini sınmış ürəyinin üstünə qoydu.

– Başa düşmədim. İki gecə gözümə yuxu getməyib, nə baş verdiyini fikirləşə-fikirləşə qalmışam. Qorxurdum, başıma hava gələr. Anlamaq istədim. Bacarmadım. Bacarmadım. («Hansi pyesdə belə demişəm?»)

– Bacarmadın? Sən hər şeyi çox gözəl anlayırsan. Sən mənə acıqlıydın, ona görə də ürəyindən məni cəzalandır-

maq istəyi keçdi. İstədiyini də elədin. Özü də mənimlə haqq-hesabı necə lazımdır, çəkdin! Sən öz hiddətini nümayiş eləmək üçün başqa vəsitə tapa bilmədin?

– Niyə axı mən səni cəzalandırmalıydım? Nə səbəbə?
Niyə axı mən sənə hiddətlənməliydim?

– Ona görə ki, mən Rocerlə Meydnhedə, həmin şənliyə getdim. Sən isə istəyirdin evə qayıdam.

– Amma axı mən özüm dedim ki, gedəsiniz. Mən sizə vaxtınızı yaxşı keçirməyi də arzuladım.

– Hə, əlbəttə, amma gözlərin hiddətdən alışib-yanırdı. Mən ora getməyə elə də həvəslə deyildim, amma Rocer elə qızışmışdı ki... Mayklla, səninlə birlikdə şam eləmək üçün ona dedim ki, yaxşısı budur, evə qayıdaq. Qayıdır dedi ki, bizim kefimizə soğan doğramaqdan siz ikiniz yalnız həzz alacaqsınız. Odur ki mən də boş şeydən hay-küy qalxmaşını istəmədim. Sənin əsəbiləşdiyini görəndə artıq qərarı dəyişmək gec idi.

– Mən heç də əsəbiləşməmişdim. Necə olub ki, sənin aqlına belə bir fikir gəlib? Sizin şənliyə getmək istəyiniz tamam təbii bir şeydir. Məgər elə fikirləşirsən mən sənin əylənməyinə razi deyiləm? Məgər mən heyvan-zadam? Zavallı quzum, mənim qorxduğum ancaq bir şey idi – orada darixmayasan. Mən necə də arzulayırdım ki, sən bu məzuniyyətini sən keçirəsən!

– Bəs onda niyə o kağızı yazıb, zərfə o pulu qoydu?
Bu, çox alçaldıcı idi.

Culiyanın səsi qırıldı. Dodaqları əsməyə başladı, o, öz sifətinə nəzarəti itirdi. Tom pərt halda üzünü çevirdi. O özü də istəmədən təsirlənmişdi.

– Öz pulunu mənim qulluqçularıma sərf eləyəcəyini düşünmək mənə ağır gəlirdi. Biliyəm ki, sən elə də imkanlı deyilsən, özü də qolf oynayanda səndən bir ətək çaypulu çıxb. Mən gənc insanla harasa gedəndə onu xərclədən qadınlara nifrət eləyirəm. Onlar əsl xudbinlərdir. Mən sənə qarşı Rocerə eləyə biləcəyimi eləmişəm. Sənin mənliyinə toxuna biləcəyim ağlıma belə gəlməyib.

– And iç!

– Düz sözümdür. İlahi, doğrudanmı, üstündən aylar keçəndən sonra da sən məni yaxşı tanıya bilməmisən? Əgər sən fikirləşsən həqiqətdirsə, onda mən gör necə murdar,

əzazil, alçaq qadınam, necə boş, ürəksiz, qaba arvadam!
Sən məni belə görürsən, hə?

Çətin sualdır.

– Əsas bu deyil. Hər halda, mən səndən borca pul, bahalı hədiyyələr almali deyildim. Bu, məni çox dəhşətli vəziyyətdə qoydu. Mənə qarşı hiddətləndiyinin haradan ağlıma gəldiyini deyimmi? Çünkü ağlim deyir ki, buna haqqın var. Mən, həqiqətən də, özümü özümdən bu qədər varlı insanlara tay tuta bilərəm. Ağlımdan keçəndə ki, tay tuta bilmərəm, deməli, ağlim azıbmış. Çox maraqlı və şən günlər yaşadım, vaxtimı əla keçirdim, amma artıq hər şey bitdi. Biz daha görüşməyəcəyik.

Culiya dərindən ah çəkdi.

– Sən, sadəcə, məni adam saymırsan. Bax olan budur.

– Bu ədalətsizlikdir.

– Sən mənim üçün hər şeysən. Bunu özün də bilirsən.

Mən elə tənhayam ki. Səninlə dostluq mənim üçün çox qiymətlidir. Həşəratlarla, gəmiricilərlə əhatə olunmuş bir insanam, sənə heç də lazım deyilmişəm. Amma elə bilişdim, sənə güvənmək olar. Səninlə birlikdə olmaq mənə elə xoş idi ki. Yeganə adamıydın ki, səninlə özüm kimi qala bilirdim. Məgər anlamırsan ki, sənə, az da olsa, dayaq olmaq mənə necə məmnunluq gətirir? Bu xırda-xuruşu sənə yox, özüm üçün hədiyyə eləmişəm: mən alanlardan istifadə elədiyiన görəndə özümü dünyanın ən xoşbəxti saymışam. Əgər gözündə azacıq qiymətim olsaydı, bu, səni alçaltmazdı, təsirləndirərdi.

Culiya yenə uzun-uzadı ona baxdı. Ağlamaq onun üçün heç vaxt çətin bir iş olmamışdı, indi isə özünü elə bədbəxt hiss eləyirdi ki, bunun üçün hətta azacıq cəhd də tələb olunmadı. Tom hələ bu vaxtacan onu ağlayan görməmişdi. Culiya hıçqırmadan ağlamağı bacarırdı – gözəl gözlər dipdiri açılıb, sıfət, demək olar ki, donub və onun üzəriylə iri, ağır göz yaşları axır. Onun tragic duruşundakı, təxminən, tamam hərəkətsizlik həyətanız yaradırdı. Culiya son dəfə «Yaralı ürək»də belə ağlamışdı. İlahi, bu pyes onun suyunu çıxarmışdı. Culiya Toma yox, qabağına baxa-baxa qalmışdı. O, dərddən havalanmışdı. Bu nədir belə? Amma ikinci, daxili «mən»i nə elədiyini əla başa düşürdü. Bu «mən» onun dər-dini bölüşür, eyni zamanda, Culiyanın hərəkətlərini müşahidə

edirdi. Gözünün bir qıraqıyla Tomun bənizinin necə ağardığını gördü, qəfil gələn əzabdan necə dərindən sarsıldığını duydı. Hiss elədi ki, Tom onun iztirablarına qaniyla, canıyla tab gətirməyə, sadəcə, qadir deyil.

– Culiya!

Səsi Tomu satdı. Culiya ağır-ağır nəmli gözlerini qaldırıb ona baxdı. Tomun qarşısındaki bu dəqiqə, sadəcə, gözü yaşılı bir qadın yox, insaniyyətin bütün dərdiyidi – insan təleyinin ölçüsü, sonu bilinməyən və əbədiyyətə qədər qalacaq dərdi. Tom qarşısında diz çöküb Culiyanı bağırna basdı. O sarsılmışdı.

– Sevgilim! Sevgilim!

Culiya tərpənmirdi. Elə bil, Tomun burada, onun yanında olduğunu dərk eləyə bilmirdi. Tom onun yaşlı gözlərini öpüb dodaqlarıyla dodaqlarını axtarındı. Culiya dodaqlarını onun ixtiyarına verdi. Sanki, onun qarşısında tamam köməksiz idi, sanki, özünə nəzarəti tamam itirmişdi və nə baş verdiyini anlamırdı. Təxminən hiss olunmayan bir hərəkətlə Culiya bütün bədəniylə ona qisıldı və qolları da, sanki, özündən xəbərsiz onun boynuna dolandı. O, Tomun ağuşuna tamam olmuş kimi olmasa da, hər halda, bütün gücү, enerjisi canından çıxmış bir məxluq kimi sığınib qalmışdı. Tom ağızında Culiyanın göz yaşlarının duzlu tamını hiss elədi. Nəhayət, Culiya yumşaq qolları hələ də onun boynundan asılı halda arxası üstə yorğun-yorğun divana yixildi. Tom onun dodaqlarından öpdü.

İyirmi beşcə dəqiqədən sonra bu toxraq və şən, yalnız bir balaca qızarmış bu qadına baxan adamın aqlına belə gəlməzdi ki, cəmi bir az əvvəl o, acı-acı ağlayırmış. Hər ikisi adama bir bədə sodalı viski içib, bir siqaret çəkib, indi də nəvazişlə bir-birlərinə baxa-baxa qalmışdilar.

«O sevimlidir». Culiya belə düşündü.

Sonra aqlına gəldi ki, Toma bu gün məmənunluq gətirə bilər.

– Bu gün hersoq və hersoginya Rikbilər tamaşaşa olacaqlar. Sonra birlikdə «Savoy»da şam yeməyinə gedəcəyik. Sən, yəqin, bizimlə bir yerdə olmaqdan təəssüflənməzsən. Mən kavalersizəm.

– Əgər sən istəyirsənsə, məmənuniyyətlə gələrəm.

Yanaqlarında əmələ gələn qızartı onun belə yüksək zümrənin insanlarıyla görüşmək imkanı qazanmaqdan necə

həyəcanlandığını aydın bürüzə verirdi. Culiya daha ona demədi ki, həmin cütlük başqasının hesabına yeyib-içmək üçün hara desən getməyə hazırlırdı. Tom Culianın hədiyyələrini geri aldı; düzdür, utana-utana aldı, amma aldı. Gedəndən sonra Culiya qrim stolunun arxasında əyləşib güzgüdə özünə baxdı.

«Yaxşı ki, ağlayanda gözlərim işşmir». Culiya ürəyində özüylə danişib azca qasılarını masaj elədi, sonra sözünün davamı gəldi. «Hər halda, bu kişi tayfası necə də ağılsızdır!»

Culiya xoşbəxt idi. İndi hər şey yaxşı olacaq. O, Tomu yenidən geri qaytara bildi.

Amma onu belə asanca aldada bildiyinə görə haradasa ürəyinin dərin yerində Toma qarşı zəif də olsa, bir nifrət hiss etdi.

ON ALTINCI HİSSƏ

O inciklik nəsə naməlum bir şəkildə onları bir-birindən ayıran sədləri aşırıb Tomla Culianı daha da yaxınlaşdırıldı. Yenidən mənzil məsələsi söhbətini salanda Tom heç də Culiya gözlədiyi kimi müqavimət göstərmədi. Sanki, barışqandan sonra Culianın hədiyyələrini geri alıb, borcu unutmağa söz verən Tom vicdan məsələsi sarıdan lal-kar olmuşdu. Mənzili qurmaq necə də maraqlıydı! Sürücünün arvadı mənzili yiğişdirib Toma səhər yeməyi hazırlayırdı. Culianın da ayrıca açarı var idi; hərdən o mənzilə təşrif buyurub Tom idarədən qayidiananın qonaq otağında oturub yolunu gözləyirdi. Həftədə üç dəfə birlikdə harasa yeməyə gedirdilər, rəqs eləyib taksidə bu mənzilə qayıdırıldılar. O vaxt səhnədə gedən pyes də uğur qazanmışdı. Culiya özünü gənc və enerjili hiss eləyirdi. Rocer Miladda gəlməliydi, amma cəmi iki həftəni evdə keçirib, sonra Vyanaya gedəcəkdi. Culiya başa düşürdü ki, Rocer yenidən Toma sahib çıxacaq. Amma qərara aldı ki, buna görə dilxor olmasın. Gəncliyin gəncliyə can atması təbii bir şeydir. Odur ki onların başının bir neçə gün bir-birinə qarışacağı səbəbindən Tom Culianı tamam unudarsa belə, buna görə həyəcanlanmağa heç bir əsas yoxdur. İndi o, tamamilə Culianın əlindəydi. Tom Culianın məşuqu olmağından qürur duyurdu; bu, onda

özünəinam hissi aşılıyırı. Az və ya çox dərəcədə yüksək təbəqəyə mənsub insanlarla tanışlıq onu qürrələndirirdi. Bu isə yalnız Culiya vəsítəsilə mümkün idi. Tom yanğılı bir istəklə yaxşı klublardan da birinə üzv olmaq istəyirdi və Culiya ona bunun üçün də özül qoymuşdu. Çarlz heç vaxt nədəsə ona etiraz etməmişdi və Culiya əmin idi ki, bu işə ayıq başla girişsə, Tomu onun klublarından birinə üzv eləməyə razı sala biləcək. Pulu kefinə uyğun xərcləmək də Tom üçün yeni və gözəl bir duygu idi. Culiya onun bu bədxərcliyini təqdir eləyirdi. Çünkü ağlına yeritmişdi, bəs Tom bu cür həyat tərzinə öyrəşəndən sonra anlayacaq ki, daha onsuz, sadəcə, keçinə bilməz.

«Əlbəttə, bu, əbədi davam eləyə bilməz, amma hər şey bitəndən sonra onun xatırlamağa nələrisə olacaq. Bu, ona elə çox şey verəcək ki! Bu, onu əsl kişi eləyəcək». Culiya öz-özünə belə deyirdi.

Amma Culiya özünə bu əlaqələrin əbədi davam etməyəcəyini desə də, əslində, həm də müəmmə içindəydi. Niyə də yox? Vaxt ötdükçə Tom da böyük görünməyəcək. On-on beş ildən sonra o, belə gənc olmayıcaq, Culiya isə qocalmaq niyyətində deyil. Birlikdə günləri yaxşı keçər. Kişi lər öz vər-dişlərinin quludur və bu, onları yanlarında saxlamaq üçün qadınlara kömək eləyir. Culiya özünü ondan bir gün də böyük hiss eləmirdi və əlbəttə ki, Tom özü də aralarındaki yaş fərqinin fərqində deyildi. Doğrudur, bir dəfə Culiyaya müəyyən narahatlıq gətirən hadisə baş vermişdi. Həmin gün Tom güzgüün qabağında saçını darayırdı. Culiya isə onun yatağında nə vaxtsa şəhərətrafi evlərdən birində gördüyü Tisianın Venerasının pozasında lüt anadangəlmə uzanmışdı. Hiss eləyirdi ki, bu görkəmiylə qiyamət bir şəkli təcəssüm eləyir və bu qəti inamlı nəyisə dəyişmək istəmirdi. O, xoşbəxt və raziydi.

«Əsl məhəbbət romanlarında olduğu kimi». Belə fikir-ləşdi və dodaqlarında ani, yüngül təbəssüm göründü.

Tom güzgüdə Culianın əksini görüb çevrildi və bir kəlmə də söz demədən cəld hərəkətlə ağı onun üstünə çəkdi. Culiya onu incə təbəssümə qonaq eləsə də, içində hər şey alt-üst oldu. Nə məsələdir: qorxur ki, ona soyuq dəyər, yoxsa bütün ingilislərə xas həyalılıqla onun çılpaqlığından heyrətlənib?

Amma bəlkə, indi gənclik ehtiyacları ödəndikdən sonra, sadəcə, bu qoca bədənə baxmaq onda ikrah hissi yaradır? Evinə qayıtdıqdan sonra Culiya təzədən güzgünün qarşısında anadangəlmə olub diqqətlə özünü müşahidə etdi. Qərar verdi ki, özünə qəti yazıçı gəlməsin. Boynuna baxdı, yaşıandan əsər-əlamət belə yoxdur, xüsusən də buxağını yuxarı tutanda. Döşü lap qız döşü kimi xırda və bərkdir. Qarnı yastıdır, baldırları enli deyil, piyi də lap azcadır. Bir də ki piy kimdə yoxdur? Miss Filippeyə tapşırar, o da onları tamam yox eləyər. Heç kim deyə bilməz ki, onun ayaqları pisdir: uzun, biçimli, gözəl görünüşlü. Culiya əlini bütün bədəni boyu gəzdirdi: dərisi ipək kimidir, nə bir cili, nə də çizığı var. Əlbəttə, gözünün altında artıq bir neçə qırış özünə yol aça bilib, amma onları görmək üçün gərək çox diqqətlə baxasan. Soruşub öyrənmək lazımdır: deyirlər, bəs plastik cərrahiyə deyilən bir şey var ki, onun köməyilə qırışlardan tamam yaxa qurtarmaq mümkünür. Xoşbəxtlikdən, saçları qəti ağarır. Nə qədər yaxşı rəngləsən də, boyalı saçlar sıfəti kobudlaşdırır. Saçları indiyəcən o təravətli tünd-şabalıdı rəngini qoruyub saxlaya bilib. Dişləri də yerli-yerindədir.

«Həmin bu hərəkəti Tomun həddən ziyan həyalılığın dan xəbər verirdi. Olan bu idi, vəssalam».

Elə həmin gündən Culiya özünü Tomun həyat anlayışına uyğun aparmağa çalışdı.

Culiya davranışlarıyla elə ad qazanmışdı ki, Tomla ictimai yerlərdə peydə olmayı özünə qəti təhlükə saymırı. Gecə klublarına getmək onun üçün yenilik idi; o, bu hərəkətlərindən həzz alırdı. Olduğu hər yerdə hamının diqqətini cəlb elədiyini hamidan yaxşı bilsə də, Culiyanın ağılına belə gəlməzdi ki, onun həyat tərzindəki bu dəyişiklik şəhərdə söz-söhbətə səbəb ola bilər. Arxasında iyirmi illik sədaqətli həyat yoldaşı adı gəzdirən Culiya – təbii ki, o, həmin ispanı hesaba almırı, bu hadisə istənilən qadının başına gələ bilərdi – əmin idi ki, onun oğlu yanında birisiyle eşq yaşamasını kimsə təsəvvürünə belə gətirməz. Amma Culiya o tərəfin, Tomun da özünü həmişə diqqətli aparmalı olduğunu düşünməmişdi. Həmçinin Tomla rəqs elədiyi zaman öz gözlerinin də onu satdığını nəzərə almamışdı. Culiya özünü bütün şübhələrdən kənar hesab eləyirdi və xəbəri yox idi ki, artıq onun barəsində qeybətlər başlayıb.

Bu qeybətlər Dolli de Frizin də qulağına gəlib çatanda o, şaqqanaq çəkməklə kifayətləndi. Culiyanın xahişi ilə o, Tomu verdiyi ziyafətlərə dəvət eləmişdi, bir-iki dəfə şəhər-ətrafi evinə uik-endə çağırmışdı, amma heç vaxt ona fikir verməmişdi. Yaxşı oğlandır, Maykl məşgül olanda Culiya üçün əsl cangüdəndir, amma tamamilə sıfırdır. Heç kimin fikir vermədiyi və səhəri gün sıfət quruluşu hamının yad-dasından silinən insanlardan biri. Kavalər çatışmadığı üçün son anda nahara çağırılan birisi. Culiya onun haqqında gülə-gülə «mənim pərəstişkarım», «dərdimdən ölen» deyirdi. Əgər aralarında bir şey olsaydı, onun barəsində, çətin ki, belə rahat və açıq danışardı. Həm də Dolli biliirdi ki, Culiya üçün bu dünyada iki kişi mövcuddur – Maykl və Çarlız Temerli. Amma əlbəttə, o da qəribə işdir ki, bütün ömrün boyu öz nüfuzunun qayğısına qalasan və sonda gecə klublarıyla qurtaranın. Özü də nə az, nə çox – həftədə üç-dörd dəfə. Dolli son vaxtlar onu az-az gördü və doğrusu, Culiyanın bu diqqətsizliyi ona müəyyən qədər toxunmuşdu. Dollinin teatr aləmində dostları çox olduğundan ehtiyatla məsələnin məğzini öyrənməyə başladı. Onlardan eşitdiyi qəti xoşuna gəlmədi. Nə düşünəcəyini özü də bilmədi. Aydın olan bir şey idi: barəsində nələr danışıldığı Culiyanın təsəvvürünə belə gəlməz. Kimsə bunu ona deməlidir. Dollinin buna cəsarəti çatmaz. Hətta bu uzun tanışlıqdan sonra da Dolli ondan azca çəkinirdi. Culiya təmkinli qadın idi, ara-sıra kəskin və hətta kobud olsa belə, onu özündən çıxarmaq müşkül məsələydi. Onun xasiyyətdə bütün rəsmiyətçilikdən kənar bir məqam da var idi. Adama elə gəlirdi ki, onunla çox dərinə getsə, sonda peşman olar. Amma nəsə eləmək lazımdır ax! Dolli düz iki həftə həyəcanla götür-qoy elədi. O, özünün sınmış qürurunu unudub, bu məsələnin yalnız Culiyanın adına müsbət, ya mənfi təsir göstərə biləcəyi nöqtəyi-nəzərdən çözmək istəyirdi. Nəhayət, belə nəticəyə gəldi ki, Culiya ilə Maykl danışmalıdır. Məlum olduğu kimi, onun Maykldan heç vaxt xoş gəlməmişdi, amma bir halda ki iş bu yerə dirənib, o, Culiyanın əridir və Dollinin borcudur ki, nə baş verdiyindən asılı olmayaraq, baş verənlərin qarşısını almaq üçün əhvalatı məhz ona nəql etsin.

Dolfi telefonda Mayklla danışib görüşü teatra təyin etdi. Doğrudur, səbəb başqa olsa da, Maykl özü də Dollini elə

özü qədər bəyənirdi və eşidəndə ki, onu görmək istəyir, üreyində onu söyüdü. Dollini heç cür öz payını satmağa razı sala bilməməsi Mayklı özündən çıxarırdı və onun hər təklifini qəbul olunmaz maneə sayırdı.

Amma bu dəfə Dollini öz kabinetinə ötürəndə Maykl onu qolları açıq halda qarşılıyib hər iki yanağından öpdü.

– Rahat əyləşin, özünüüzü evinizdəki kimi hiss eləyin. Şirkətin sizin üçün dividendlər gətirib-gətirmədiyini yoxlamaq üçün burası baş çəkmisiniz?

Dollı de Frizin artıq altmış yaşı tamam olmuşdu. Çox kökəlmışdı, iriburunlu və şışman qırmızı dodaqlı sıfəti olannından da iri görünürdü. Onun qara atlaz paltarında nəsə kişiyana biçimli cizgilər var idi, amma boynundan iki nazik qat mirvari asılmışdı, bir iri brilyant qaş toqqasında, o biri şlyapasında bərq vururdu. Qısa kəsilmiş saçları tünd-sarıyla rənglənmişdi. Dodaqları və dırnaqları tünd-qırmızı rəngdəydi. O, ucadan, aşağı boğaz səsiylə danışındı, qızışanda sözlər bir-birinə yol vermirdi və bu zaman onun kokni ləhcəsi, az da olsa, hiss olunurdu.

– Maykl, mən Culiyadan çox narahatam.

Maykl – o əbədi nöqsansız centlmen azca qaşlarını qaldırıb nazik dodaqlarını sıxdı. O, öz arvadını hətta Dolliylə belə müzakirəyə çıxarmaq niyyətində deyildi.

– Mənə elə gəlir ki, o çox dərinə gedir. Bilmirəm, ona nə olub. Aludə olduğu bütün bu şənliklər... Gecə klubları, nə bilim nələr... Bir də ki o elə cavan deyil axı, yorulub üzülə bilər.

– Boş şeydir. O çox gümrəhdır, lap top kimidir, özünü də əla hiss eləyir. Çoxdandır belə cavan görünmürdü. Doğrudanmı, işini qurtarandan sonra bir azca şənlənməyi ona çox görürsünüz? İndi oynadığı rol onu ondan bütünlükə almır. Çox şadam ki, Culianın əylənməyə də vaxtı qalır. Elə bu özü onun gücünə bir işaretdir.

– Əvvəllər heç vaxt o, belə şeylərlə məşğul olmayıb. Doğrudan da, qəribədir, nədən onda birdən-birə gecəyarıydək rəqs eləmək həvəsi oyandı, özü də elə boganaq yerlərdə?

– Bu, onun üçün cismən yeganə istirahətdir. Gözləməli deyiləm ki, əyninə şort keçirib mənimlə birlə parkboyu qaçsın.

– Fikrimcə, artıq onun barəsində şayiələrin gəzdiyini bilməyiniz pis olmaz. Bu, onun adına böyük zərbə ola bilər.

– Lənət şeytana, siz bununla nə demək istəyirsınız?

– Sadəcə, onun yaşda bir qadının hər yerə cavan oğlanla getməsi düzgün deyil. Bu, təbii ki, hamının gözünə girir.

Maykl bir dəqiqə Dolliyə matdim-matdim baxıb qaldı, onun sözlərinin mənəsi, nəhayət, ona çatanda ucadan qəhqəhə çəkdi.

– Tomla? Səfəh-səfəh danışmayın, Dolli.

– Bu, səfəhlik deyil. Mən nə danışdığını bilirom. Culiya kimi tanınmış bir qadın əgər hər dəfə eyni kişiyə görünürsə, adamların ağızının qılıfları açılır.

– Amma Tom axı eynən onun kimi, mənim də dostumdur. Siz özünüz də gözəl bilirsınız ki, mən Culiyani rəqsə apara bilmirəm. İşdən əvvəl öz rejimimi çatdırmaq üçün hər səhər düz saat səkkizdə yerimdən qalxmaliyam. Hesab eləyirəm ki, teatrda keçirdiyim bu otuz ildə insan adlı məxluqatdan baş aćmağı az-çox öyrənə bilmışəm. Tom tipik ingilis gəncidir – saf, vicdanlı, hətta demək olar, özünə görə bir centlmendir. Mübahisə eləmirəm: o, Culiyaya heyrandır. Onun yanında olan oğlanlar çox vaxt özlərindən yaşılı qadına vurulduqlarını hiss edirlər. Çətin ki, bu, ona ziyan gətirə, əksinə, yalnız xeyri nə olacaq. Amma Culiyanın buna ciddi yanaşdığını təsəvvür eləmək... Mənim zavallı Dollim, güldürməyin məni!

– O, görməmişin, əttökənin, qabanın birisiidir. Həm də özünü yüksək zümrəyə sırımaq üçün dəridən-qabıqdan çıxır.

– Əgər belədirsa, Culiyanın ona meyil etməsi sizə qəribədən də qəribə gəlmirmi?

– Qadının nəyə qadir olduğunu yalnız qadın bilər.

– Pis replika deyil, Dolli. Növbəti pyesi yazmağı sizə sifariş edərik. Gəl hər şeyi sonacan aydınlaşdırıq. Siz əlinizi ürəyinizin üstünə qoyub Tomla Culiya arasında eşq yaşandığını təsdiqləyə bilərsinizmi?

Dollı Mayklın üzünə baxdı. Dollinin gözlərində əzab boylarındı. Doğrusu, əvvellər Culiya barəsində ona danışılanları yalnız təbəssümlə dinləsə də, get-gedə onu daha artıq üstələyən şübhələrin ağırlığı altında tab gətirə bilmədi. Vaxtında əhəmiyyət vermədiyi onlarca xırda məqamı xatırladı ki, soyuqqanlıqla baxanda onların hər biri olduqca və

olduqca şübhəli görünürdü. Dolli belə çətin vəziyyətə düşə biləcəyini aqlına gətirməmişdi. Təsdiq? Onun əlində heç bir dəlil-sübut yox idi, olan ancaq heç vaxt Dollini aldatmayan intuisiyası idi. «Hə» cavabını vermək istədi, sanki, artıq o sözün qarşısını almaq qeyri-mümkin idi, amma Dolli özünə güc gələ bildi. O, Culiyanı sata bilməzdi. Birdən bu gicbəsər Maykl hər şeyi Culiyaya açıb tökdü? Culiya bir də ömrü boyu onunla danışmadı. Birdən Culiyanın ardınca güdüküq qoyub onu cinayət yerində yaxaladı?! Əgər Dolli ona həqiqəti desəydi, kim bilir, nələr baş verərdi.

— Yox, təsdiqləyə bilmərəm.

Dollinin gözləri yaşıla doldu və enli yanaqlarıyla axdı. Maykl hiss elədi ki, o əzab çəkir. O, Dollini gülməli məxluq kimi qəbul eləyirdi, amma anlayırdı ki, bu dərdi saxta deyil. Təbiətcə mərhəmətli insan olduğundan Maykl onu sakitləşdirmək istədi:

— Bax Görürsünüz, Culiyanın sizə qarşı necə yaxşı münasibətdə olduğunu özünüz də bilirsınız. Düzü, onu başqa dostlara qışqanmaq lazım deyil.

Dollı hiçqırı-hiqqırı:

— Tanrı şahiddir ki, mən onun yolunda hər şeyimdən keçərəm, — dedi. — Son vaxtlar mənə münasibəti elə dəyişib ki. Çox soyuyub. Mən həmişə ona sədaqətli dost olmuşam, Maykl.

— Hə, əzizim, mənim buna şübhəm yoxdur.

— «Monarxin qulluğunda durduğumun, heç olmasa, yarısı qədər göylərə xidmət edə bilsəydim...»¹

— Yaxşı, bəsdir, bəsdir, hər şey heç də göründüyü kimi pis deyil. Özünüz bilirsiniz ki, mən öz arvadımı başqalarıyla müzakirə edənlərdən deyiləm. Həmişə bunu qəbulolunmaz səhv hesab eləmişəm. Amma düzünü desəm, Culiya barədə siz ən əsas şeyi bilmirsiniz. Cismani məhəbbət ondan ötrü əhəmiyyətsiz bir şeydir. Doğrusu, biz təzə evlənəndə başqa məsələ. Özü də sizə etiraf edə bilərəm ki, — amma bütün bunlar keçmişdə qalıb — o dövrlər mənə elə də asan olmadı. Demək istəmirəm ki, o, nimfoman, yaxud ona oxşar nəsə bir şey idi, amma hərdən adamın lap canını alırdı. Yataq, əlbəttə, özünə görə elə də pis yer deyil, amma dünyada axı xeyli başqa yerlər də var. Xoşbəxtlikdən, Rocer

¹ Uilyam Şekspir. "VIII Henrix"

dünyaya gələndən sonra o, xeyli dəyişdi, həddini, ölçüsünü bildi. Onun bütün instinktlərini aktrisalığı tamam uddu. Siz Freydi oxumusunuz, Dolli. Belə hallara o nə ad verir?

– Ah, Maykl, mənim Freydlək halım var?!

– Sublimasiya deyir, bax belə. Mən həmişə elə düşünürəm ki, bax elə buna görə də o, belə gözəl aktrisa oldu. Aktyorluq səndən bütün vaxtını tələb edən bir sənətdir və əgər bu işdə nəyəsə nail olmaq istəyirsənsə, özünü bütbüüt qurban verməlisən. Məni bizim publika, sadəcə, hid-dətləndirir. Onlar elə düşünürlər ki, aktyorlar, aktrisalar, kim bilir, nəylə məşğuldurlar. Axi onların buna vaxtları nə gəzir.

Mayklın sözləri Dollini elə özündən çıxardı ki, o, özünü elə aldı.

– Amma Maykl, lap tutaq ki, biz sizinlə Culianın pis bir iş tutmadığını bilsək də, hər halda, onun dəyəri qara qəpiyə dəyməyən bu oğlan uşağıyla hər yeri ələk-vələk eləməsi adına xələl gətirir. Dərinə getsək, nümunəvi ailə həyatınız həmişə sizi başqalarından fərqləndirən əsas üstünlüyüňüz idi. Hami sizə hörmət eləyirdi. Sizin necə sədaqətli və mehriban cütlük olmağınız tamaşaçılara da xoş idi.

– Lənət şeytana, biz olduğumuz kimi də qalırıq!

Dollinin səbri tükənməyə başladı.

– Sizə deyirəm şəhəri şayiələr bürüyüb. Siz ki axmaq deyilsiniz. Doğrudanmı, başa düşmürsünüz ki, başqa cür ola da bilməz. Demək istəyirəm əgər o, qalmaqallı eşq macəralarını bir-birinin ardınca sıralasayıdı, indikinə fikir verən də olmazdı. Amma uzunillik nümunəvi davranışından sonra birdən-birə bu cür sürüşəsən... Təbii ki, söz-söhbət başlamalıydı. Bu, teatrin zərərinə ola bilər.

Maykl iti nəzərlərini ona dikdi.

– Nə demək istədiyinizi yaxşı anlayıram, Dolli. Sizin sözlərinizdə nəsə var və yaranmış bu vəziyyətdə belə danışmağa tam haqqınız çatır. Təzə başlayanda bizə o qədər kömək etmisiniz ki, indi sizi pis vəziyyətdə qoymaq istəməzdəm. Bilirsiz, nə təklif edirəm? Mən sizin payınızı alıram.

Dolli dikəldi. Onun cəmi bir dəqiqə əvvəl dərddən və həyəcandan əyilmiş sıfəti daşa döndü. O, mat-məəttəl qalmışdı. Maykl isə üyüdüüb-tökürdü:

– Hara işarə etdiyinizi görüyəm. Əgər Culiya bütün gecəni, kim bilir, haralarda veyllənirsə, bu, onun ifasına təsir edəcək.

Şəksiz-şübhəsiz belədir. Culiyanın qəribə qadın pərəstişkarları var. Günorta tamaşalarına yaşılı qadınlar dəstəylə gəlir. Çünkü onlar Culiyanı ədəb-ərkan gözləyən, özlərinə doğma qadın hesab eləyirlər. İnkər eləmirəm əgər onun adı dillərə düşsə, bu, yiğima da təsir eləyə bilər. Mən Culiyanı kifayət qədər yaxşı tanıyıram. O, kiminsə onun həyatına qarışmasına imkan verən deyil. Mən onun əriyəm və bununla bariş maliyam. Amma siz yox. Nə qədər ki müəssisə ayaq üstədir, əgər çıxmaq istəsəniz, sizi qınamazdım.

Dolli ehtiyatlandı. O elə də axmaq deyildi, iş məsələsin-də isə Mayklla tən gələrdi. Hiddətdən ağlı yerinə gəldi.

– Maykl, elə bilirdim, bu uzunillik tanışlıqdan sonra siz məni daha yaxşı tanıyırsınız. Sizi xəbərdar eləməyi özümə borc bildim, amma yadda saxlayın ki, taleyin yazılarıyla məni qorxutmaq olmaz. Mən batan gəminini tərk edənlərdən deyiləm. Həm də özümdə cəsəret tapıb deyə bilərəm ki, sizlə müqayisədə mənim pul itirməyim elə də böyük faciə deyil.

Dolli böyük məmnunluqla Mayklın sifətinin necə uzandığını müşahidə etdi. O, pulun Maykldan ötrü əhəmiyyətini yaxşı bilirdi və ümid edirdi ki, bu sözlər onun beyninə əbədi həkk olacaq. Maykl tez özünü cəmlədi.

– Neynək, bir də fikirləşərsiniz, Dolli.

Dolli çantasını götürdü və onlar bir-birlərinə eşq izhar eləməklə və uğur diləməklə ayrıldılar.

Dollinin arxasında qapı örtüləndə Maykl:

– Qoca ifritə, – dedi.

Liftlə düşən Dollinin sözü isə bu oldu:

– Qoca eşşək!

Amma özünün çox yaraşıqlı və çox bahalı limuzininə əyləşib Monteqyu-skverə, öz evinə qayıdanda acı və isti göz yaşlarını saxlaya bilmədi. Dolli özünü qoca, tənha və bədbəxt hiss eləyirdi. O, ümidsizcəsinə qısqanındı.

ON YEDDİNCİ HİSSƏ

Maykl öz humor hissiylə qürrələnirdi. Dolliylə söhbətin səhəri, bazar gününün axşamı Maykl Culiyanın otağına keçəndə o, əynini geyinirdi. Erkən şam yeməyindən sonra kinoya getməyə hazırlaşdılar.

Maykl soruşdu:

- Çarldan başqa kim olacaq?
- Heç kimi tapa bilmədiyimə görə Tomu çağırdım.
- Əla. Elə onu görmək istəyirdim.

Maykl onlar üçün hazırladığı zarafatı yadına salıb güldü.

Culiya onu gözləyən gecənin ovsununda idi. Kino zalında o, Çarlzla Tomun arasında oturacaq və astadan Çarlzla piçıldısan vaxt Tom onun əllərini əllərindən buraxmayacaq. Əzizi Çarlzın bütün bu illər uzunu onu belə sədaqətli sevməyi ona necə xoş idi. Ona xoş gəlmək üçün Culiya da az əziyyət çəkməmişdi. Çarlz Tomla birlikdə gəldi. Tom təzə smokinqini ilk dəfə geyinmişdi. Tomla Culiya oğrun baxışlarla danişdilar. Tomun gözündən baxan məmənnunluq, Culianın gözündən baxan isə heyranlıq idi.

Maykl əllərini bir-birinə sürtüb şən ovqatda:

– Aha, cavan oğlan, əlimə keçdin, – dedi. – Heç bilirsənmi, sənin barəndə qulağıma nə söz çatıb? Deyirlər, sən mənim arvadımı yoldan çıxarmışan.

Tom təşviş içində ona baxıb qızardı. Bu qızarmaq vər-dişi onu dəhşətli bezdirmişdi, amma heç cür tərgidə bilmirdi.

Culiya da şən ovqatda ucadan:

– İləh! – dedi. – Necə də qiyamətdir! Ömrüm boyu kiminsə məni yoldan çıxarmasını arzulamışam! Maykl, xəbəri kim gətirib?

Maykl bic-bic:

- Leylək zənbilində gətirib, – dedi.
- Neynək, əgər Maykl məni boşasa, Tom, bilirsənmi, sən məni almalısan.

Çarlz qüssəli və mərhəmətli baxışlarla gülümsəyib soruşdu:

– Siz axı niyə belə etmisiniz, Tom?

Çarlz bilərəkdən ciddi görkəm almışdı, Tomun açıq-ashkar çəşqinqılığından ləzzət alan Mayklın isə üzü gülürdü. Zahirən bu şənliyi bölüşən Culiya daxilən təşviş keçiridi.

– Demə, Culianın «bay-bay» vaxtı gələndə bu gənc pozğun onu gecə klublarına aparırmış.

Culiya səsini başına aldı:

– Nədir, Tom, etiraf edək, yoxsa hər şeydən tərtəmiz imtina edək?

Maykl onun sözünü kəsib:

– Bilirsiniz, o leyləyə nə dedim? – dedi. – Qayıtdım ki, bəs Culiya məni gecə klublarına dartıb aparmadığı vaxtdan...

Culiya onun sözlərini daha dinləmək istəmədi. Ağlına gələn Dolli oldu və qəribə də olsa, ağızından Mayklla bir vaxtda üç eyni söz çıxdı. Hər ikisi xorla şamın süfrəyə verildiyini elan etdi və onların bu şənliyi başqa məcraya yönəldi. Culiya bu səmtə də fəal qoşuldu, görkəmindən elə görüñürdü ki, bütün diqqəti qonaqlardadır, hətta Maykldan azi iyirmi dəfə eşitdiyi onun başına gəlmış teatr əhvalatına da, sanki, ilk dəfə dinləyirmiş kimi, böyük maraqla qulaq asdı. Amma əslində, bütün bu müddətdə o, ürəyində Dolliylə qızğın söhbət eləyirdi. Culiya onun barəsində nə düşündüyüünü açıb deyənəcən Dolli qorxudan büzüşə-büzüşə qalmışdı. Dolliyə belə deyirdi:

«Ay qoca camış, sizə kim icazə verib ki, burnunuuzu mənim işlərimə soxasınız? Susursunuz. Özünüzə bəraət istəməyin. Sizin Maykla dediklərinizi sözbəsöz bilirəm. Buna bəraət yoxdur. Sizi özümə dost bilirdim. Elə güman edirdim ki, sizə güvənə bilirəm. Artıq hər şey bitdi. Mən daha sizi tanımaq belə istəmirəm. Vəssalam. Elə bilirsiniz, sizin o murdar pullarınız mənə çox lazımdır? Özü də deməyin ki, onun arxasında çirkin məqsəd güdməmisiniz. Bilmək istərdim: mənsiz siz kim olardınız ax? Əgər kimsə sizini tanıyırsa, özünüzə nəsə bir qiymət ala bilmisinzsə, səbəb yalnız təsadüfun sizi mənlə tanış etməsidir. Kimin hesabına bu illər uzunu sizin qəbulular belə ad qazandı? Bəlkə, elə fikirləşirsiniz, insanlar ora sizə tamaşa eləmək üçün gəlirdilər? Onlar mənə baxmağa gəlirdilər. Vəssalam. Bitdi».

Doğrusu, bu, dialoqdan çox, monoloq idi.

Sonra kino zalında, əvvəlcədən istədiyi kimi, Tomun yanında əyləşib əlindən tutmuşdu. Amma Tomun əlində, elə bil, həyat əlaməti yox idi, eynən balıq üzgəci kimiymiidi. Görünür, Mayklın sözləri onu həyəcanlandırmışdı və indi oturub yalnız o barədə düşünürdü. Bircə dəqiqəni necə oğurlayıb onunla təkbətək qalıb? O, Tomu sakitləşdirmək istəyirdi. Doğrusu, belə bir vəziyyətdən ondan savayı kim bu cür ustalıqla çıxa bilərdi? Lovğalıq – özünə verdiyi dəqiqlik ad budur. Amma hər halda, maraqlıdır, görən, Dolli Maykla nə demişdi? Öyrənmək lazım gələcək. Maykldan soruşmaq

yaramaz, onun bu sözlərə nədən belə əhəmiyyət verdiyi ərini şübhələndirər. Dollinin özündən öyrənmək lazımdır. Bu məqamda onunla küsüşməməlidir. Dolliyə hansı səhnəni göstərəcəyi gözünün qabağına gələndə Culiya gülümşədi. O, həmin qoca camışla büsbütün zəriflik mücəssəməsi kimi rəftar edəcək, böyrünə qısilıb hər şeyi elə dartıb çıxaracaq ki, Culianın ona hiddətləndiyi Dollinin aqlına belə gəlməyəcək. Hər halda, maraqlıdır... Onun barəsində nələr çərənləyə biləcəyini düşünəndə tükləri biz-biz oldu. Bir yandan baxanda əger o da ürəyi istəyəni eləməyəcəksə, bəs kim eləyəcək? Onun şəxsi həyatının heç kəsə dəxli yoxdur. Amma həm də insanlar onu məsxərəyə qoymağa başlasalar, yaxşı şey gözləmə. Maraqlıdır, əger həqiqəti öyrənib bilsə, Maykl nə edəcək? Maykla onunla boşanıb, sadəcə, antreprenyoru kimi qalmağı o qədər də xoş gəlməyəcək. Ən ağıllı hərəkəti hər şeyə göz yumması olardı, amma Maykl bəzi məsələlərdə özünü çox qəribə aparır; məsələn, bir də görürsən, durduğu yerdə atasının polkovnik olduğu yadına düşür və özünü kim bilir, kim sayıır. Qəflətən də bir də gördün qayıdır dedi ki, bəs hamısı cəhənnəm olsun, mən centlmen hərəkəti eləməliyəm. Kişilər elə axmaq məxluqlardır ki, hətta öz quyularına tüpürməyə belə qadirdirlər. Əlbəttə, o elə də dilxor olmayıcaq. Qalmaqlal səngiyənəcən, bir, ya iki illiyə Amerikaya qastrola yollanar, sonra da özünə yeni antreprenyor tapar. Amma bu elə cansızıcı işdir ki! Sonrasına qalandı, onların Roceri var, bu haqda da unutmaq olmaz. O elə əzab çəkəcək, zavallı quzu, bütün bunlar ondan ötrü elə alçaldıcı olacaq ki. Onu da nəzərə almaq lazımdır ki, Culiya bu yaşında iyirmi üç yaşlı bir gəncin ucbatından ailəsini dağlılığına görə axmaq yerində qalacaq. Əlbəttə, ağılı o qədər çəşmayıb ki, Toma ərə gedə. Görən, Çarlz necə, onunla evlənərmi? Culiya çevrilib bu yarımqaranlıqda onun kübar profilinə baxdı. Artıq neçə illərdir onu dəlicəsinə sevən bu insan qadınların çox asanca barmaqlarına doladıqları genişürəkli, necib maymaqlardan birisidi. Onu nikahın pozulması zamanı məhkəmədə Tomun əvəzinə tərəf kimi iştirak etməyə razi salmaq çətin olmayaçaq. Bu, çox gözəl çıxış yoludur. Ledi Çarlz Temerli. Pis səslənmir. Ola bilsin, o, həqiqətən də, bir qədər başını itiribmiş. Həmişə Tomun yanına gedəndə ehtiyat eləyirdi ki, onu

görən olmasın. Amma ora getdiyi və qayıtdığı zaman yolda sürücülərdən biri də onu görüb, kim bilir, ağlına nələr gəti-rərdi. Belələrinin beynində ancaq ədəbsiz şeylər olur. Gecə klubları nəyinə lazım idi? Tomla onları heç kəsin görə bilmə-yəcəyi gözdən-qulaqdan uzaq sakit yerlərə sevincə gedərdi, amma o istəmirdi. O, qələbəlik olan yerləri xoşlayırdı, istə-yirdi ki, yüksək zümrənin arasında olsun, onlara baxsın, özünü göstərsin. İstəyirdi, onları bir yerdə görsünlər.

«Lənət şeytana! Lənət şeytana! Lənət şeytana!»

Hə, bu kino axşamı Culiya gözlədiyi qədər də xoş keç-mədi.

ON SƏKKİZİNCİ HİSSƏ

146

Səhəri gün Culiya Dollinin şəxsi aparatına zəng etdi.

– Əzizim, sizi min ildir, görmürəm. Bütün bu vaxtı nə yeniliklər olub?

– Elə bir şey olmayıb.

Dollinin səsi soyuq idi.

– Qulaq asın, sabah Rocer qayıdır. Bilirsiniz, o, ńtonu tamam atmaq istəyir. Sabah tezdən onun arxasında maşın yollayacağam, istəyirəm, siz də lança gəlib çatasınız. Mən heç kimi dəvət eləmirəm. Yalnız Maykl, Rocer, siz və mən.

– Mən sabah lança dəvətliyəm.

Bu iyirmi ildə Culiya nə vaxt onu görmək istəmişdi, Dolli həmişə hazır olmuşdu. Dəstəyin o biri üzündəki səs düşmənə səsiyidi.

– Dolli, siz nədən belə qəddar olmusunuz? Rocer həddən artıq dilxor olacaq. Evdə birinci günüdür, elə mən özüm də sizi görmək istəyirəm. Kim bilir, nə vaxtdır, görüşmürük. Elə darixmışam ki... Görüşünüzü təxirə sala bilməzsınız? Cəmi bircə dəfə, əzizim. Lançdan sonra ikilikdə doyunca dərdləşərik – mən və siz.

Culiya nəsə bir şey istəyəndə ona etiraz eləmək, sadəcə, mümkün deyildi, heç kəs səsinə onun qədər həlimlik qata, belə cazibədar və belə ürəyəyatılmış ola bilməzdi. Ara-ya sükut çökdü və Culiya anladı ki, Dolli özüylə, alçaldılmış hissleriylə mübarizə aparır.

– Yaxşı, əzizim, birtəhər məsələni yoluna qoyaram.

– Nə gözəl!

Dəstəyi yerinə qoyandan sonra Culiya dilinin altında mızıldandı: «Qoca camış!»

Dolli gəlib çıxdı. Rocer onun necə böyük oğlan olması barədə deyilənlərə nəzakətlə qulaq asıb, Dollinin onun yaşda oğlana nə demək olarsa – hər sözünə, məsləhətinə özü-nün ciddi təbəssümüylə yerli-yataqlı cavab verirdi. Rocer Culiyani məəttəl qoymuşdu. O özü az danişsa da, belə təsəvvür yaranırdı ki, başqalarının dediyi hər sözü diqqətlə dinləyir. Amma bununla belə, qəribə bir duyumla ona elə gəlirdi ki, qulağı danişanda olsa da, fikri dağda-daşdadır. Elə bil, Rocer onları kənardan – zooparkda heyvanlara necə baxırlarsa, həmin maraqla – müşahidə eləyirdi və bu, Culiyada müəyyən narahatlıq yaradırdı. İlk fırsat düşən kimi Culiya Dolli üçün əvvəlcədən hazırladığı tilovu ortalığa atdı:

– Rocer, əzizim, sənin yaziq atanın bu axşam işi var. «Palladium»un səkkizinci tamaşasına iki biletim var. Tom da səni «Kafe-Royal»da yeməyə dəvət eləmək istəyir.

Birdəqiqəlik sükutdan sonra Tomdan səs gəldi:

– Hə? Yaxşı.

Culiya Dolliya tərəf döndü:

– Yaxşı ki, bizim Tomumuz var. Roceri onunla hara gəldi, yollamaq olar. Onlar möhkəm dostdurlar.

Maykl çoxmənalı baxışlarını Dolliyə dikdi. Onun gözündə iblisler oynasıdı:

– Tom çox qanacaqlı gəncdir, – dedi. – O, Roceri pis yola düşməyə qoymaz.

Dollidən cavab gəldi:

– Amma mənə elə gəlir ki, Rocer üçün İtondakı dostları ilə ünsiyyət daha maraqlıdır.

«Qoca camış, ay qoca camış!» Culiya ürəyində belə dedi.

Lançdan sonra Culiya Dollini öz otağına çağırıldı.

– Mən istirahət eləməliyəm. Uzanim, siz də məni bütün xəbərlərdən agah eləyin. Doyunca qeybət eləyək. İstədiyim ancaq budur.

O, əlini Dollinin kök bədəninə dolayıb nəvazişlə üzüyüخارı gəzdirdi. Bir müddət oradan-buradan – paltarlardan, qulluqçularından, kosmetikadan çənə vurdular, ümumi tanışlarının qeybətini qırıldılar və nəhayət, Culiya dirsəklənib baxışlarını Dollinin gözlərinə dikdi.

– Dolli, sizinlə bir söhbətim var. Mənə məsləhət lazımdır, siz isə bu dünyada məsləhət üçün üz tutduğum yeganə insansınız. Bilirəm, sizə etibar eləmək olar.

– Əlbəttə, əzizim.

– Demə, mənim barəmdə iyrənc şayiələr yayılıbmış. Kimsə Maykla deyibmiş ki, bəs şəhərdə mənimlə yaziq Tom Fennel haqqında çərənləyirlər.

Gözləri, hələ də özünün də yaxşı bildiyi kimi, Dollinin qarşısında tab gətirə bilmədiyi həmin füsunkar və təsirli ifadəni saxlayırdı. Bununla yanaşı, Culiya həm də qarşısındakını diqqətlə müşahidə edirdi. Amma nahaq yerə. Dolli azca da diksinmədi, sifətinin bir əzələsi də tərpənmədi.

– Maykla kim deyib?

– Təsəvvürüm belə yoxdur. Demir. Özünüz də bilirsiniz ki, o, özündən centlən düzəldəndə nə görkəm alır.

Gözünəmi elə göründü, yoxsa doğrudanmı, Dollinin üzü yumşaldı?

– Mən həqiqəti bilməliyəm, Dolli.

– Mənə müraciət etdiyinizə görə çox şadam. Məndən xahiş olunmasa, öz xoşuma nəyəsə müdaxilə eləməkdən zəndeyi-zəhləm gedir. Əgər bu söhbəti də özünüz ortalığa atmasaydınız, dünya dağila səsimi çıxaran deyildim.

– Əzizim, sizin necə sədaqətli dost olduğunuzu məndən yaxşı kim bilər axı?

Dolli ayaqqabılарını çıxarıb ağırlığı altında xırçıldayan kresloda yerini rahatladi. Culiya ondan gözünü çəkmirdi.

– İnsanın yırtıcı məxluq olması sizin üçün sırr deyil. Siz həmişə səs-küysüz həyat tərzinə üstün vermisiniz, harasa nadir hallarda çıxmışınız. O da ya Mayklla, ya da Çarlz Temerliylə. Çarlz başqa söhbətdir: hamı bilir ki, o, min illərdə sizdən ötrü dəli-divanədir. Təbii ki, qəflətən durduğunuz yerdə sizin mühasibatlıq kitabçanızın qeydiyyatını aparan birisiylə, kontor xidmətçisiylə əyləncəli yerlərdə peydə olmağınız hamını heyrətləndirib.

– Yox, heç də elə deyil. Tom kontor xidmətçisi deyil. Atası ona pay alıb. O, azpaylı şəriklərdəndir.

– Hə, özü də ildə dörd yüz funt alır.

Culiya cəld soruşdu:

– Siz haradan bilirsınız?

Bu dəfə Culiyə Dollinin yaman yerdə axşamlaşdırığına əmin idi.

– Siz mənfəət vergisi məsələsiylə bağlı məni dilə tut-dunuz ki, onun şirkətinə müraciət eləyim. Bunu da orada mənə kompanyonlardan biri dedi. Bir qədər qəribə görü-nür. Görən, o, bu pula hansı yolla həm mənzil haqqını ödəyir, həm bu cür geyinir, hələ, üstəlik, sizi gecə klubları-na da aparır?

– Ola bilsin, ona atasından pul gəlir.

– Onun atası Londonun şimal hissəsində məhkəmə nəzarətçisidir. Özünüz də əla başa düşürsünüz ki, əgər o, oğluna şirkətdə pay alıbsa, nağd pulla kömək edən deyil.

Culiyə ucadan qəhqəhə çəkib:

– Bəlkə, siz elə bilirsiniz, onu mən saxlayıram? – dedi.

– Mən heç nə bilmirəm, əzizim, amma adamlar biliir.

Dollinin nə sözləri, nə də o sözlərin deyiliş tərzi Culiyaya xoş gəldi. Amma öz həyəcanını üzə vurmadı.

– Bu nə dəlilikdir! Tom Rocerin dostudur. Əlbəttə, mən onunla haralarasa çıxıram. Hiss elədim ki, mənə silkələnmək lazımdır. Yeknəsəqlikdən yorulmuşam. Gördüyüm elə iki şeydir – teatr, bir də özümlə məşğul olmaq. Bu, həyat deyil. Bir də axı indi də əylənməyib, nə vaxt əylənəcəyəm? Niyə inkar eləyim: Dolli, qocalıram. Siz Mayklın kimliyini gözəl bilirsınız. O ürəkdir, amma elə əttökəndir ki.

Dolli buz kimi səslə:

– O, bütün illər ərzində belə olub, – dedi.

– Deyəsən, mən adı özündən iyirmi yaş balaca oğlanla hallanan sonuncu aktrisayam.

Dolli düzəliş verib:

– İyirmi beş yaş, – dedi. – Mən də ciddi baxmırıdım.

Amma təəssüf ki, Tom o qədər də ehtiyatlı deyil.

– Nə demək istəyirsiniz?

– Demək istəyirəm ki, o, Evis Kraytona sizin yeni pyesinizdə rol alacağına söz verib.

– Bu Evis Krayton haradan çıxdı?

– Mənim tanışmadır, bir gənc aktrisadır, gözəlliyi lap şəkil kimidir.

– O, sadəcə, ağıldankəm oğlandır. Doğrudur, ümid eləyir ki, Mayklın saqqızını oğurlaya biləcək: Mayklın gənc-liyi necə sevdiyini siz yaxşı bilirsınız.

– Xeyr, o məhz sizi deyir. Deyir, istədiyi hər şeyi sizə elətdirə bilər. Deyir, siz o çalan havaya oynayırsınız.

Xoşbəxtlikdən, Culiya yaxşı aktrisaydı. Bir anlığa ürəyinin döyüntüsü dayandı. «O, necə belə deyə bilərdi? Axmaq. Axmağın yekəsi!» Amma dərhal özünü cəmləyib güldü:

– Boş söhbətdir! Mən bir sözə də inanmırıam.

– O çox adı, qaba bir gəncdir. Siz onun yadına elə düşmüsünüz ki... Odur ki onun başının gicəllənməsində təecübənlənəsi bir şey yoxdur.

Culiya sadəlövhcəsinə gülümsəyib günahsız nəzərlərini Dolliyə dikdi.

– Amma, əzizim, ümid eləyirəm ki, siz Tomu mənim məşəquqm qiyafəsində görmürsünüz.

– Hətta görməsəm belə, mən bu fikirdə olan yeganə insanam.

– Hə, ya yox?

Dolli susurdu. Bir dəqiqə gözlərini qırpmadan bir-birlərinə baxdılar. Hər ikisinin ürəyi nifrat alovuna bürünmüşdü, amma Culiya əvvəlki kimi gülümsəyirdi.

– Əgər belə olmadığına and içsəniz, əlbəttə, mən sizə inanaram.

Culiyanın səsi həzinləşdi, gümrahlaşdı, qəti süni olmayan səmimiyyət aldı.

– Mən hələ sizə bir dəfə də yalan deməmişəm, Dolli, hər şeyi yenidən başlamaq üçün mən artıq kifayət qədər qocayam. Sizə söz deyirəm ki, Tom həmişə mənə ancaq dost olub, başqa heç nə.

– Siz mənim ürəyimi yükdən azad etdiniz.

Culiya bilirdi ki, Dolli ona inanır və bu, Dolliyə də məlum idi. Dolli davam elədi:

– İş ki belə oldu, onda, Culiya, əzizim, öz nüfuzunuza görə ağılla hərəkət edin. Bu gənc insanla hara gəldi getməyin. Atın onu.

– Olmaz. Onda belə çıxar ki, insanların bizim barəmizdə ağızlarını boş qoyub danışdıqları doğruymuş. Mənim vicdanım təmizdir. Başımı dik tutmağa tam haqqım var. Əgər hərəkətlərimdə mənim barəmdə kimlərinə nələrsə fikirləşdiklərini əsas tutsam, öz-özümə nifrat eləyərəm.

Dolli təzədən ayaqqabalarını geyindi və çantasından dodaq boyasını çıxarıb dodaqlarını boyadı.

– Neynək, əzizim, uşaq deyilsiniz ki, nə elədiyiñizi bilməyəsiniz.

Onlar soyuq ayrıldılar.

Amma Dollinin dilindən çıxan iki, ya üç kəlmə Culiya üçün daha ağır xəbər oldu. O kəlmələr heç cür fikrindən çıxmırıldı. Bir də ki əger şayiə həqiqətə bu qədər yaxındırsa, bu, hamını çəşqin vəziyyətdə qoya bilər. Amma bütün bunnarın kimə nə dəxli? Dünyada milyonlarla qadının məşuqu var və bu, kiminsə vecinə deyil. Həm də o, aktrisadır və aktrisadan həya, ismət mücəssəməsi olmağı gözləyən də yoxdur.

«Hər şeyə mənim lənətə gəlmış o abır-həyam bais olub. Səbəbkar bircə odur».

Culiya heç bir qeybət təhlükəsi gözləməyən tam fərqli – xeyirxah və mərhəmətli qadın kimi ad çıxarmışdı. İndi belə çıxırdı ki, bu ad öz əlləriylə hördüyü türmə divarı kimi onun qarşısını kəsib. Bu hələ dərardin yarısıdır. Görəsən, Tom onun o çaldığı havaya oynadığını deyəndə nəyi nəzərdə tutmuş?

Bu, Culiyaya dərindən toxundu. «Axmaq! Necə cürət eləyib?!» Buna görə nə deyəcəyini də bilmirdi. Onu söymək istəyirdi, amma nə faydası? Onsuz da o, boynuna almaya caqqı. Culianın bir çıxış yolu qalırdı – susmaq. Culiya cıziq-dan çox çıxmışdı: özü yixilan ağlamaz, hər şeyi olduğu kimi qəbul etməliydi. Həqiqətə göz yummaq lazım deyil: Tom onu sevmir, yalnız bir səbəbdən onun məşuqu olub ki, öz şöhrətpərəstlik hissələrini təmin edə, ən azı, öz gözündə özünü böyük görə, ürəyinə xoş gələn, amma aça bilmədiyi çox qapılardan onun açarıyla keçə bilə.

«Əgər ağlım yerində olsaydı, onu atardım. Belə demək asandır! Mən axı onu sevirəm». Culiya əsəbi halda gülüm-sədi.

Ən qəribəsi bu idi ki, öz ürəyinə baxanda o, qadın Culiya Lemberti deyil, aktrisa Culiya Lemberti incitdiyinə görə hiddətləndiyini görürdü. O, mütəmadi hiss eləyirdi ki, istedadı – tənqidçilər onu «dahi» adlandırdılar, amma bu, həddən ziyadə gurultulu söz idi, «bacarıqlı» desəydilər, daha yaxşı çıxardı – özünün deyil, hətta özü də istedadının deyil. Sadəcə, bu, Culiya Lembertin özünüifadəsi üçün istifadə etdiyi nəsə kənar bir şey idi. Bu, ona məlum olmayan

elə bir mənəvi məkan, haradasa yuxarıdan axıb içindən keçən elə bir işiq idi ki, Culiya onun vasitəsilə qadir olmadıqlarını eləyirdi. O özü günü-gündən qocalan adı, müəyyən qədər gözəgəlimli bir qadın idi. Amma istedadının nə yaşı, nə də zahiri görünüşü var idi. O, onun üzərində skripkanın üzərində gəzən barmaqlar kimi gəzirdi. Ona, o barmaqlara xilaf çıxməq – Culiya ən çox özünə bunu bağışlaya bilmirdi.

Culiya yuxuya getmək istədi. Günortalar yatmağa elə öyrəncəliydi ki, elə yerinə girməyə məəttəl idi, dərhal yuxu onu aparırdı. Amma bu gün oyan-buyana qurcalana-qurcalana qalmışdı, yuxusu gəlmirdi ki, gəlmirdi. Axırda saata baxdı. Tom isdən, adətən, beşdən sonra qayıdırı. Ondan ötrü bütün canıyla darixmişdi. Yanında olanda rahatlığını onun ağuşunda tapırdı, qalan şeylər eyninə də deyildi. Culiya nömrəni yiğdi.

– Allo! Hə! Danışan kimdir?

Culiya çəşqinlik içinde dəstəyi qulağına dayadı. Bu, Rocerin səsiydi. Dəstəyi yerinə qoydu.

152

ON DOQQUZUNCU HİSSƏ

Culiya gecəni də, demək olar, yatmadı. Rocerin qayıtlığını eşidəndə də eləcə uzanıb qalmışdı, yerindəcə işığın düyməsini basıb saatın dörd olduğunu gördü. Dodaqlarını büzdü. Səhəri gün Culiya təzəcə yerindən qalxmağa hazırlaşanda o, güllə kimi pilləkənlərlə qaçırdı.

– Ana, içəri keçə bilərəm?

– Keç.

Rocer hələ də pijama və xalatda idi. O, anasına gülümədi. Rocer necə sütül, gənc görünürdü.

– Sən dünən çox gec qayıtdın.

– Çox da yox. Təxminən, birdə.

– Yalançı! Mən saatə baxdım. Dörd idi.

O, şən ovqatla razılaşıb:

– Dörddür, qoy dörd olsun, – dedi.

– Deyin görüm, bu vaxta qədər nə işlə məşğul idiniz?

– Tamaşadan sonra şam yeməyinə getdik. Rəqs elədik.

– Kimlə?

– Orada görüşdürüyümüz iki qızla. Tom onları əvvəldən tanırı.

– Adları necədir?

– Biri Cil, o biri Cun. Soyadlarını bilmirəm. Cun aktrisadır. Soruşdu ki, onu sənin növbəti pyesinə dublyor düzəldə bilərəmmi?

Hər halda, onlardan biri də Evis Krayton deyildi. Dollinin dilindən çıxandan bəri bu ad Culianın fikrindən çıxmırı.

– Amma axı belə yerlər səhər dördə qədər işləmir.

– Hə, biz Tomun yanına qayıtdıq. Məndən söz aldı ki, sənə deməyim. Elə fikirləşdi ki, sən bərk əsəbiləşəcəksən.

– Məni əsəbiləşdirmək üçün daha vacib səbəblər olmalıdır. Söz verirəm, dilimdən bir kəlmə də qaçırmayacağam.

– Əgər bir günahkar varsa, o da mənəm. Mən dünən günorta ona dəyib bu işi razılaşdırıdım. Kitabda yazılın, tamaşalarda göstərilən bu sevgi deyilən şeyin nə olduğunu... Mənim bir azdan on səkkiz yaşım olacaq. İstədim, bunun nə olduğunu bir özüm üçün yoxlayam.

Culiya gözlərini dipdiri açıb yatağında oturdu və sualedici baxışlarını Rocerə dikdi.

– Rocer, de görüm, sözünün canı nədir?

O, həmişəki kimi ciddi və təmkinliydi.

– Tom dedi ki, iki qız tanışı var, bu işi onlarla yoluna qoymaq olar. Dedi ki, hər ikisiylə yatıb. Qızlar bir yerdə yaşayırlar. Belə, onlara zəng vurub tamaşadan sonra görüşməyi təklif etdik. Tom dedi ki, dostumun siftəsidir, qoy mənim hansına düşəcəyim üçün püşk atsınlar. Onun mənzilinə qayıdanda Tom Cillə yataq otağına keçdi, Cunla mənə qonaq otağını verdi.

Hansısa an Rocerlə bağlı həyəcan keçirdiyinə görə Tom Culianın fikrindən çıxdı.

– Özü də, anacan, bilirsən, burada xüsusi bir şey yoxdur. Başa düşə bilmirəm, nədən onun üstündə bu boyda hay-küy qaldırıblar.

Culianı qəhər boğdu, gözləri yaşıla doldu və yanaqlarıyla sel kimi axdı.

– Anacan, sənə nə oldu? Niyə ağlayırsan?

– Sən axı hələ lap uşaqsan!

Rocer ona yaxınlaşdı, çarpayının qıraqında əyləşib bərk-bərk qucaqladı.

— Anacan, sənə nə oldu ax! Yaxşı, yaxşı, ağlama. Bil-səydim, halin belə dəyişəcək, sənə heç nə deməzdim. Bir də ki onsuz da gec-tez bu baş verməliydi.

— Amma belə tez... Belə tez! İndi mən özümü tamam qoca hiss eləyirəm.

— Sən — qoca?! Bircə belə demə, anacan... «İllər ona hökm edə bilməz. Dəyişə-dəyişə əbədiyyətəcən dəyişməz»¹.

Culiya göz yaşları içində gülümsədi.

— Axmaqsan, Roker. Elə bilirsən, o qoca eşşəyin onun haqqında dedikləri Kleopatraya xoş gələrdi? Sən bir az da gözləyə bilərdin.

— Yaxşı ki, gözləməmişəm. İndi hər şeyi bilirəm. Doğrusunu desəm, bu, iyrənc bir şeydir.

Culiya dərindən köks ötürdü. Rokerin onu belə nəvazışlı qucaqlaması onu sevindirirdi, amma özünə dəhşətli yazıçı gəlirdi.

Roker soruşdu:

— Əziz anam, sən mənə hirslənirsən?

— Hirslənirəm? Yox. Amma əgər bu, onsuz da baş verməliydisə, istəyərdim, belə nasiranə olmasın. Sən bu haqda eynən hansısa bir maraqlı elmi təcrübədən danışılan kimi danışırsan, nə az, nə də çox.

— Əslində, elə də oldu.

Culiya oğluna xəfifcə gülümsədi.

— Sən, həqiqətnəmi, bunu məhəbbət hesab eləyirsən?

— Çoxu belə fikirləşir, məgər elə deyil?

— Elə deyil, qəti elə deyil! Məhəbbət bilirsən, nədir? Ağrı və əzab, həya, heyrət, cənnət və cəhənnəm, adı hissərinə müqayisədə yüz dəfə gərginləşmək hissi, izaholunmaz qüs-sə, azadlıq və köləlik, rahatlıq və həyəcan.

Onu dinləyən Rokerin bu tərpənməz sükutunda elə bir şey var idi ki, Culiyanı istər-istəməz oğluna baxmağa məcbur elədi. Rokerin gözlərində qəribə ifadə var idi. Culiya o ifadəni oxuya bilmirdi. Elə bil, Roker uzaqdan axıb gələn səslərə qulaq asırdı.

Roker mızıldandı:

— Elə də şən səslənmir.

Culiya Rokerin sıfətini zərif dərili ovucları arasına salıb dodaqlarından öpdü.

¹ Uilyam Şekspir. "Sezar və Kleopatra"

— Mən axmağam, hə? Hələ də sənə baxanda bir vaxtlar qucağımda saxladığım o körpəni görürəm.

Rocerin gözlərində hiyləgər təbəssüm göründü.

— Nəyə gülürsən, balaca?

— Yaxşı fotoydu, hə?

Culiya gülməkdən özünü saxlaya bilmədi.

— Donuz balası. Murdar donuz balası.

— Qulaq as, Cunun işini neyləyək? Dublyor olmağa onun ümidi varmı?

— Deyərsən, bir gün yanına gəlsin.

Rocer gedəndən sonra Culiya dərindən nəfəs aldı. O əzilmişdi, özünü çox tənha hiss eləyirdi. Həyatı həmişə o qədər maraqlı və gərgin keçmişdi ki, oğluyla məşğul olmağa, sadəcə, vaxtı olmamışdı.

Əlbətə, oğlu göyösürək keçirəndə, yaxud xənazirə tutulanda dəhşətli həyəcanlanmışdı. Amma belə götürəndə Rocer sağlam uşaq idi və onun fikrini o qədər məşğul eləmirdi. Oğlu isə əgər Culiyanın onunla oynamaya həvəsi olurdusa, həmişə qulluğunda hazır idi. Culiya həmişə düşüñürdü ki, Rocer böyüküb onunla fikirlərini bölüşəndə o necə də xoşbəxt olacaq. Doğrusu, oğluna heç vaxt əməlli-başlı yiyyə durmasa da, indi onu itirdiyi Culiya üçün ağır zərbə oldu. Oğlunu ondan alıb oğurlayan o qız barədə düşünəndə Culiyanın dodaqları əsdi.

«Dublyor! Sən bir iştahaya bax! Ay səni!»

Culiya öz dərdinə elə bürünmüştü ki, Tomun xəyanətinin ağrısını, demək olar ki, hiss eləmirdi. Culiya əvvəllər də Tomun ona xəyanət etdiyinə əmin idi. Bu yaşına, bu ehtirasına uyğun, üstəlik, Culiyanın da sənətiylə bağlı çıxışlara, müxtəlif görüşlərə gedərək, qeyb olmasından istifadə edib tələbatını ödəmək üçün düşən imkanları o, şübhəsiz, boş vermirdi. Culiya hər şeyə göz yumurdu. Onun istədiyi az şey idi — bütün bunlardan xəbərdar olmamaq. İndi o, ilk dəfəydi faktla üz-üzə qalmışdı.

«Bununla da barışmali olacağam. Pis odur ki, yalan danışasan, özün də bilməyəsən ki, yalan danışırsan. Axmaq olub axmaq olduğunu bilməməkdənsə, axmaq olub axmaq olduğunu bilmək yaxşıdır». Culiya dərindən ah çəkdi. Fikirlər beynində bir-birini əvəz eləyirdi.

İYİRMİNÇİ HİSSƏ

Milad bayramında Tom İstburna, valideynlərinin yanına getdi. «Hədiyyələr günü»¹ Culiyanın iki çıxışı var idi. Odur ki şəhərdə qalıb Yeni ili qarşılıqlaşdırmaq üçün Dolli de Frizin «Savoy»da təşkil etdiyi təntənəli şənliyə getdilər. Bir neçə gündən sonra Rocer Vyanaya yollandı. Oğlu Londonda olduğu müddətdə Culiya, demək olar ki, Tomu görmədi. O heç Röcerdən Tomla şəhəri ələk-vələk eləyəndə nə işlərdən çıxdıqlarını da soruşturmdu. Çünkü bilmək istəmirdi: bir şənliyi o birisiylə əvəzləyə-əvəzləyə fikrini dağıdıb bu barədə düşüncələri beynindən çıxarmağa çalışırıd və işi bu işdə də ona kömək olurdu. Elə teatrin qapısından içəri keçməyə məttəl idi, ağrısı, qısqanlılığı, özünü alçalmış kimi hiss eləməsi səngiyib avazıydı. Elə bil, o, krem şüşəsinin dibində yer üzünün bütün həyəcanlarına son verə bilən möcüzə bir məlhəmə tapırdı. Culiya ondan güc alırdı, özünü göyün yeddinci qatında hiss eləyirdi. Əlinin altında belə bir məlhəmi olan insan nəyə desən qadir idi.

Rocer geri qayidan gün Tom idarədən ona zəng elədi.

– Bu axşam nəsə bir işin yoxdur ki? Bəlkə, axşamı bir yerdə keçirək?

– Mümkün deyil. Görüşüm var.

Düz demirdi, amma elə bil, dodaqları özü onun əvəzinə danişirdi.

– Hə? Bəs sabah?

Əgər Tom təəssüf hissi keçirsəydi, əgər ondan dediyi o görüşə getməməyi xahiş etsəydi, bu, Culiya artıq söz demədən onunla əlaqələrə son verməyə kifayət edərdi. Onun bu laqeydiliyi Culiyanı ovsunlamışdı.

– Sabah? Yaxşı.

– Oldu. Tamaşadan sonra gəlib səni teatrdan götürəcəyəm. Hələlik.

Tom odasına girəndə Culiya artıq hazır dayanıb onu gözləyirdi. O, dəhşətli həyəcan içindəydi. Onu görən kimi Tomun çöhrəsi işiqlandı; Evi otaqdan çıxar-çıxmaz Culiyanı özünə çəkib ehtirasla öpdü. Sonra gülüb:

¹ Hədiyyə günü – Miladda nökər-naibin hədiyyə aldığı ikinci gün

– Bax indi yaxşı oldu, – dedi.

Gənc, sütül, həyatsevər, ürəyinin qapısı taybatay açıq bu gəncə baxanda adamın ağlına da gəlməzdi ki, o, Culiya yaya belə amansız əzablar verir. İhana bilməzdin ki, bu oğlan o qadını aldadır. Onların iki həftə görüşmədiklərini Tom hətta hiss belə eləməmişdi. Bu, aydın görünürdü.

(«İlahi, əgər onu həyatımdan biryolluq rədd eləyə bil-səydim».)

Amma Culiya ona gözəl gözlərinin şən təbəssümüylə baxıb soruşdu:

– Hara gedirik?

– Mən Kveqada stol sıfariş eləmişəm. Onların proqramında yeni nömrə var. Hansısa bir amerikalı fokusçudur. Deyirlər, çox yüksək səviyyədir.

Bütün şam yeməyi boyu Culiya dil boğaza qoymadı. Toma təşrif buyurduğu qəbullardan, getməməsi heç cür mümkün olmayan teatr axşamlarından danışdı. Elə təəssürat yaranmışdı ki, onların belə uzun müddət bir-birindən ayrı düşməsinin yeganə səbəbi Culiyanın vaxt tapa bilməməsi olub. Onu ruhdan salan Tomun hər şeyi arın-axrayın qəbul eləməsiydi. Şübhəsiz, Tom ona görə şad idi; Culiyanın öz işlərindən, görüşdüyü insanlardan danışdıqlarına maraqla qulaq asırdı, amma həm də şübhə yox idi ki, o, onun üçün azca da darixmayıb. Tomun bu xəbəri necə qəbul edəcəyini görmək üçün Culiya onun öz pyeslərində oynamاق üçün Nyu-Yorka qastrola dəvət aldığıni dedi. Ona orada hansı şərtlər təklif olunduğunu bəyan etdi.

Tomun gözləri parıldadı və o, ucadan:

– Bu ki əladır! – dedi. – Bu ki göydəndüşmədir. Sən heç nə itirmirsən, əvəzində, bir ətək pul qazana bilərsən.

– Hə, elə olmağına elədir, amma nəsə Londonu tərk eləmək istəmirəm.

– Niyə, nəyin xətrinə? Mən sənin yerində olsaydım, bu təklifdən ikiəlli yaşışardım. Pyes nə vaxtdandır səhnədədir, belə getsə, pasxayacaq ona baxmağa gələnlərin sayı tamam azalacaq. Əgər sən Amerikanı fəth eləmək istəyirsənsə, bil ki, belə imkan bir də ələ düşən deyil.

– Bu pyesin yazda getməyəcəyinə əsas görmürəm. Bir də ki mən yeni insanlarla tanışlığı xoşlamıram. Öz dostlarımıla qalmağa üstünlük verirəm.

— Mənçə, bu səfəhlikdir. Dostların sənsiz də əla keçinəcək. Sən də Nyu-Yorkda vaxtını kefin istəyən kimi keçirəcəksən.

Culiyanın cingiltili gülüşü ürəkdən gəldi.

— Deyəsən, məndən canını necə qurtarmağın hayin-dasan.

— Əlbəttə, mən səndən ötrü dəhşətli darixacağam. Amma biz axı cəmi bir neçə aylığa ayrılaçaqıq. Əgər mənim əlimə belə fürsət düşsəydi, dünyasında buraxmazdım.

Şam yeməyindən sonra restoranın qapıçısı onlar üçün taksi çağırtdıranda Tom sürücüyə çox təbii bir hal kimi öz mənzilinin ünvanını dedi. Taksidəcə Culiyanın belini qucaqlayıb üzündən öpdü. Sonra Culiya çox da geniş olmayan biryerlik çarpayıda Tomun ağuşunda uzananda hiss elədi ki, indi onun canına büsbütün hakim kəsilən bu ilahi rahatlığının müqabilində son iki həftə içini gəmirən həmin o ağrı elə də böyük bir şey deyilmiş.

Culiya Tomla dəbdə olan restoranlara və gecə kafelərinə getməyindəydi. Əgər insanlara Tomu onun məşuqu kimi görmək xoş gəlirsə, neynək, qoy işlərində olsunlar. Amma axır vaxtlar Culiya onunla harasa getmək istəyəndə Tom daha tez-tez məşğul olurdu. Culiyanın kübar dostları arasında belə bir fikir yaranmışdı ki, Tom Fennel mənfəət vergisini necə azaltmaq sarıdan ağlabatan təkliflər verir. Bir gün Dennorantlar onu özlərinin şəhərətrafi evlərinə dəvət etmişdilər. Tom orada özünə onun peşəkar bilgilərindən istifadə etmək istəyən bir dəstə də dəvətlər alımağa başladı. Ümumi tanışlar bəzən Culiya deyərdi:

— Siz də Tom Fenneli tanıyırsınız, eləmi? Heç də fərsiz deyil, düzdürüm? Eşitmışık ki, o, mənfəət vergisində yüzlər-cə funt qənaət eləmək üçün Cillianlara yardımçı olub.

Bütün bunlar Culiya qəti xoş gəlmirdi. Əvvəllər kiminsə evinə Tom ancaq onun vasitəsilə ayaq qoya bilərdi. Belə çıxırdı ki, artıq o, onun köməyi olmadan da əməlli-başlı keçinə bilər. Tom qılıqlı və ciddi idi, əyin-başına çox yaxşı baxırdı, həmişə də səliqəli və təravətli görkəmdəydi ki, bu da insanları cəlb eləyirdi. Üstəlik, Tom onlara pullarını qənaət etməkdə də yardımçı olurdu. Culiya Tomun can atlığı aləmə kifayət qədər bələd idi və başa düşürdü ki, o, tezliklə orada

özünə güclü mövqe qazanacaq. Culiya onun o aləmdə rastlaşacağı qadınların tamahkar olduqları qənaətindəydi, amma onu qarmağına keçirməyə şad ola biləcək adlı-sanlı xanımlardan birinin belə adı yadına düşmürdü. Onu sakitləşdirən də elə bu idi: hamısı elə simiciydi ki, qışda onlardan qar da ala bilməzdir. Dollı deyirdi ki, o, ildə dörd yüz funt qazanır. Bu pulla o aləmdə baş saxlaya bilməzsən.

Culiya Amerikaya getməkdən Tomla söhbətdən xeyli əvvəl qəti imtina etmişdi. Hansı ki o vaxt tamaşaçı zalında adam əlindən tərpənmək mümkün deyildi. Amma baxın, qəflətən Londonun bütün teatrlarında tamaşaçı sarıdan bir qəribə süstlük yarandı. İnsanlar, demək olar ki, teatrda ayaqlarını kəsirlər və bu da, təbii ki, yiğirma öz təsirini göstərdi. Belə görünür ki, pyes, doğrudan da, pasxadan o yana duruş gətirə bilməyəcək. Onların ehtiyatda böyük ümidi bəslədikləri yeni bir pyesləri də var idi. «Bu zəmanə» adlı bu pyesin premyerasını onlar bu payız eləmək istəyirdilər. Bu pyesdə Culiya üçün çox gözəl bir rol var idi, amma ən gözəli bu idi ki, nəhayət, Maykla da öz ampluasına uyğun rol tapılmışdı. Belə pyeslər illərlə repertuarlardan silinmirlər. Bu tamaşanı mayda səhnələşdirmək ideyası Mayklın o qədər də ürəyincə deyildi. Amma qabaqdan yay gəldi və deməli, çıxış yolu yox idi. Odur ki o, aktyor heyətini yiğməğa başladı.

Antrakt elan edildiyi günortalardan birində Evi əlində kağız Culiyyaya yaxınlaşdı.

Culiya heyrət içində Rocerin xəttini tanıdı.

«Əziz anam!

İcazə ver, sənə haqqında danışdığım miss Cun Denveri təqdim edim. O, dəhşətli yanğıyla «Siddons-teatr»a düşmək istəyir və əgər sən onu ən xırda rola dublyor götürsən, çox xoşbəxt olar».

Culiya bu kağız parçasındaki rəsmiyətə gülümşədi, ona ləzzət eləyən oğlunun daha böyüüb dost-tanışına iş düzəltməsi idi. Qəflətən Cun Denverin kimliyini xatırladı. Cun və Cil. Roceri yoldan çıxaran həmin qız. Culiya üzünü turşutdu. Ona baxmaq maraqlı olardı.

– Corc hələ getməyib ki?

Corc onların dalandarı idi. Evi başını tərpədib qapını açdı.

– Corc!

O, içəri keçdi.

– Məktub gətirən o xanım hələ buradadır?

– Bəli, miss.

– Deyin ki, mən onu tamaşadan sonra qəbul edəcəyəm.

Axırıncı hissədə Culiya ziyafət libasında peydə olur. Libas gözəgəlimliydi və onun gözəl bədənini gözəl təqdim edirdi. Qara saçlarında brilyant diadema, əllərində isə briliyant qolbağı bərq vururdu. Həqiqətən də, roluna uyğun əzəmətli görkəm. Culiya Cun Denveri alqışlar bitən kimi qəbul etdi. O, bir göz qırıpınmadaca göydən yerə, həyata enməyi bacarırdı, amma indi Culiya özünə əziyyət verib dəyişmək istəmədi, odur ki elə pyesinin o soyuq, əzəmətli, həm də ciliz qəhrəmanını təsvir eləməkdə davam etdi.

– Mən, onsuz da, sizi çox gözlətdim, qərara aldım ki, görüşümüzü uzatmayım, əynimi sonra dəyişərəm.

Culiyanın al-qırmızı dodaqlarına şahzadə təbəssümü qonmuşdu; səsində istehza dolu ahəng Culiya ilə o gələn qızın arasındakı məsafədən xəbər verirdi. İlk baxışdanca onda odasına girən qızın kimliyi barədə təsəvvür yarandı. Gəlincik sıfətli, fındıqburun, üzünə boyanı həm çox, həm də yersiz çekən gənc bir qız.

«Ayaqları həddən artıq qısa, qəti gözəçarpmayan adı bir qız». Culiya onun barəsində belə qənaətə gəldi.

Əynindəki, çox güman, bayırlıq paltarıydı, elə birçə o özü Culiyaya sahibi haqqında hər şeyi deyirdi.

(«Şaftsberi-avenyu. Endirilmiş qiymətlərlə satış».)

Yazlıq qız çox həyəcanlıydı. Culiya ona stul göstərib siqaret təklif etdi.

– Kibrit yanınızdadır.

Qız kibriti yandırmaq istəyəndə Culiya gördü ki, əlləri əsir. Birinci çöp sindi, ikincini alışdırmaq üçün üç dəfə cəhd eləmək lazımlı gəldi.

(«Kaş Rocer onu bu halda görəydi! Ücuz ənlik, ucuz dodaq boyası, özü də qorxudan meyit rəngi alıb. Amma Rocerin qənaətinçə, o, şən bir qızdır».)

– Siz çoxdan səhnədəsiniz, miss... Bağışlayın, adınızı unutmuşam.

Qızın boğazı qurumuşdu. Siqareti sönsə də, onu həmin məlum görkəmdə əlində tutmuşdu. Birtəhər dilinə güc verib Culiyanın sualına cavab verdi:

– Cun Denver. İki ildir.

- Neçə yaşıınız var?
- On doqquz.
- («Yalandır. İyirmi iki olar».)
- Siz mənim oğlumla tanışınız?
- Bəli.
- O, İtonu yenicə bitirib, almanca öyrənmək üçün Vyana gedib. O, əlbəttə, hələ çox cavandır; atasıyla fikirləşdik: Kembricə daxil olmazdan əvvəl bir neçə ayını xaricdə keçirməsi Rocerin xeyrinə olar. Bəs siz hansı amplualarda çıxış etmişiniz? Siqaretiniz sönüb. Başqasını götürün.

– Yox, lazımdı, çox sağ olun. Mən əyalətlərdə oynamışam. Çox istərdim Londonda özümü göstərim.

Ümidsizlikdən, elə bil, cəsarətlənmişdi. Aydın görünürdü ki, bu qısa çıxışını qabaqcadan hazırlayıb:

– Mən həmişə sizinlə dəhşətli qürur duymuşam, miss Lembert. Həmişə deyirəm ki, siz İngiltərə səhnəsinin nəhəng aktrisasınız. Mən dramatik sənətlər üzrə Kral Akademiyasında keçirdiyim illərlə müqayisədə sizin tək özünüzdən daha artıq öyrənmişəm. Həyatımın ən böyük arzusu sizin teatrda oynamaqdır, miss Lembert. Əgər siz mənə lap xırda bir rol verə bilsəydiniz! Bu, mənim üçün elə böyük şansdır ki... Bunu ancaq arzulamaq olar.

– Zəhmət olmasa, şlyapanızı çıxarıń.

Cun Denver ucuz şlyapasını başından çıxarıb cəld hərəkətlə qısa kəsilmiş tellərini düzəltdi.

Culiya:

– Gözəl saçlardır, – dedi.

Culiya həmin o azca sinayıcı, amma həm də kralicanın təntənəli mərasimlərdə öz əyanlarına hədiyyə etdiyi olduqca xoş təbəssümlə gözlərini Cuna zillədi. Culiya dinib-danişmirdi. Janna Tebunun aforizmi həmişə yadındaydı: «Əgər çox vacib deyilsə, pauza elemə, işdir əgər bu baş veribsə, onda nə qədər bacarırsan, uzat». Culiyaya elə gəldi ki, qızın ürəyinin döyüntüsü onun da qulağına çatır, onun yumaq kimi o ucuz paltarına, hətta öz dərisinə necə büzüşüb-yığıldığını gördü.

– Oğlumdan mənə zəmanət məktubu yazmağı xahiş eləmək fikri haradan ağıliniza gəldi?

Qız elə qızardı ki, bu hətta boyanın altından da hiss olundu və cavab verməzdən əvvəl əziyyət çəkə-çəkə udqandı:

– Oğlunuzu tanışlarımdan birinin yanında görüb sizinlə necə qürur duyduğumu ona dedim. O da qayıtdı ki, ola bilsin, növbəti pyesdə mənim üçün nəsə tapıldı.

– Mən indi bütün rolları bir-bir fikrimdə çözələyirəm.

– Mən rol arzulamırıam. Əgər dublyor ola bilsəydim... Demək istəyirəm ki, bu, mənə repetisiyalarınıza gəlib sizin texnikanızı öyrənməyə imkan verərdi. Bunun özü elə bir məktəbdir. Hamı belə deyir.

(«Axmaq qız, məni bişirmək istəyir. Guya, mən özüm bunu bilmirəm. Bircə səni öyrətməyim qalmışdı».)

– Sizin bu münasibətiniz mənə çox xoşdur. Amma inanın ki, mən adı bir qadınam. Tamaşaçı mənə qarşı mərhəmətlidir, çox mərhəmətlidir... Siz yaxşı qızsınız. Özü də gəncsiniz. Gənclik gözəldir. Biz həmişə gənclərə özlərini göstərmək üçün imkan yaradıraq. Həm də bizlər əbədi deyilik, zamanı gələndə yerimizi tutacaq əvəz yetişdirməyi publika sırasında özümüzə borc bilirik.

Culiya bu sözləri elə sadəlövhəlülkə dedi ki, Cun Denverin ürəyi yerinə gəldi. «Qarını bişirə bildi, dublyor yeri artıq cibindədir! Tom Fennel demişdi ki, əgər axmaq olmasa, Rocerlə tanışlıq onu gətirib bir yerə çıxaracaq».

– Amma bu, belə tezliklə olmayıcaq, eləmi, miss Lembert? – dedi və onun gözləri, o qəşəng qara gözləri parıldadı.

(«Burada sən haqlısan, göyərçinim mənim, elə haqlısan! Mərc gələrəm ki, hətta yetmiş yaşimdə da səndən yaxşı oynayacağam».)

– Bəli, mən fikirləşməliyəm. Növbəti pyes üçün bizə hansı dublyor lazımla olacağını hələ bilmirəm.

– Söz gəzir ki, qız qəhrəmanı Evis Krayton oynayacaq. Mən ona dublyor ola bilərdim.

Evis Krayton. Culianın sıfətində bir əzələ də tərpənmədi. Bu adın ona nəsə dediyi bir adamın da ağılına gəlməzdı.

– Onun haqqında ərimdən eşitmişəm, amma hələ ortada heç bir şey yoxdur. Mən onu azca da tanıdımram. İstedadı varmı?

– Elə bilişəm ki, var. Biz teatr məktəbində bir yerdə olmuşuq.

Culiya:

– Həm də deyirlər ki, şəkil kimi qızdır, – deyib qəbulun bitdiyini nümayiş etdirmək üçün ayağa qalxdı və kraliça gör-

kəmini çıxnindən atdı. Səsinin ahəngini dəyişib bir andaca təzədən imkanı daxilində olan köməkliyi bir dost kimi məm-nuniyyətlə eləməyə həmişə hazır olan doğma, ürəyiaçıq bir aktrisaya çevrildi. – Əzizim, adınızı və ünvanınızı qeyd edib mənə verin, bir şey alınsa, sizə xəbər eləyəcəyəm.

– Siz məni yaddan çıxarmazsınız ki, miss Lembert?

– Xeyr, əzizim, söz verirəm. Sizinlə tanışlıq mənə xoş oldu. Siz qiyamət qızınız. Küçəyə çıxış özünüz təpə biləcəksinizmi? Sağ olun.

«Mənim teatrimdən rol istəyənə bax. Qulağının dalını görərsən. Mənim oğlumu pozan murdar fahişə! Mənim zavallı quzuciyəzim. Ayıl və ləkə: bunun başqa adı yoxdur. Belələrinə qanunla ən ağır cəza verilməlidir».

Gözəl libasını soyuna-soyuna güzgüdə özünə baxdı. Baxışları hirsliydi, dodağı isə kinayəli təbəssümdən əyilmişdi. Öz əksinə müraciətlə:

– Rəfiqəm mənim, – dedi, – sənə «Bu zəmanə»də, ümumiyyətlə, teatrımızın heç bir tamaşasında oynamaya-çaq bir insanın da adını deyə bilərəm: bu, Evis Kraytondur.

İYİRMİ BİRİNCİ HİSSƏ

Amma bir həftə sonra Maykl onun adını yada saldı.

– Qulaq as, sən Evis Krayton adlı qız barədə eşitmisinmi?

– Heç vaxt.

– Deyirlər, pis deyil. Xanimlığı-zadı yerli-yerindədir. Atası hərbçilərdəndir. Fikirləşdim, görən, Onor roluna yarayar.

– Onun haqqında kimdən eşitmisin?

– Tomdan. Onlar tanışdırırlar. Deyir, istedadlı qızdır. Bir həftədən sonra bazar günü tamaşasında çıxış edəcək. Tom hesab eləyir ki, ona baxmağa dəyər.

– Nə olar, get bax.

– Mən qolf oynamaq üçün Senduiçə uik-endə hazırlaşırıam. Sən qəti getmək istəməzdin, hə? Pyes, yəqin ki, zibildir, amma tamaşadan sonra rolu ona oxumağa verib-verməməyi özün müəyyən edə biləcəksən. Tom da səninlə gedəcək.

Culiyanın ürəyi bərk-bərk döyündü.

– Təbii ki, gedərəm.

Bazar günü Culiya Toma zəng eləyib teatra getməzdən əvvəl öz evində qəlyanaltıya dəvət etdi. Tom Culiya hazır olmadan gəlib çıxdı.

Culiya qonaq otağına keçib soruşdu:

– Mən yubanmışam, yoxsa sən tələsmisən?

Culiya gördü ki, Tom səbrini güclə basıb. O, əsəbiydi, elə bil, iynə üstə oturmuşdu.

Tomun cavabı belə oldu:

– Üçüncü zəng düz səkkizdə çalınır. Teatra tamaşa başlayandan sonra gəlib çatmaqdan zəhləm gedir.

Onun bu gərginliyi Culiyaya bilmək istədiklərini bütün deyirdi. O, öz kokteylini içəndə qəti tələsmək fikrində deyildi. Soruşdu:

– Oyununa baxmağa getdiyimiz aktrisanın adı nədir?

– Evis Krayton. Onun barəsində sənin nə fikirdə olduğunu bilmək mənim üçün dəhşətli dərəcədə maraqlıdır. Elə biliyəm, o tapıntıdır. Bu gün gələcəyini bildiyinə görə yaman həyəcan keçirir. Amma mən ona dedim ki, bunun üçün əsas yoxdur. Bazar günü tamaşalarının nə olduğunu sən özün gözəl bilirsən: qaçaraq repetisiyalar, nə bilim nələr. Ona dedim ki, sən bütün bunları yaxşı anlaysırsan və nəzərə alacaqsan.

Nahar zamanı Tom saatə baxa-baxa qalmışdı. Culiyə kübar cəmiyyətə aid söhbətlərlə, guya, onun başını qatırdı. Bir mövzudan başlayıb, o birinə keçirdi, amma Tomun qulağı başqa yerdəydi. Fürsət düşən kimi söhbəti təzədən Evis Kraytonun üstüne gətirib çıxardı.

Tom teatrlarında səhnə quruluşu verilməzdən öncə oxuduğu bütün pyeslər kimi, «Bu zəmanə» ilə də tanış idi:

– Əlbəttə, ağızımdan bir söz qaçırmamışam, amma məncə, o, Onor roluna yarayar. O hətta deyərdim, bu rol üçün doğulub. Ayağa qalxmaq üçün çox mübarizələrdən keçib və əlbəttə, bu, onun üçün göydəndüşmə fürsətdir. O, sənə ağlaşığmaz dərəcədə heyrandır, səninlə bir səhnəni bölüşmək ən böyük arzusudur.

– Burada təəccübü bir şey yoxdur. Bu, o deməkdir ki, ən uzağı bir il səhnədəsən və qəflətən özünü bir dəstə antreprenyora göstərmək imkanı qazanırsan.

– O çox işiqli sarışındır. Elə bizə də bu lazımdır. Ondan sənə çox yaxşı kölgə olar.

– Sulu perekisin canı sağ olsun, səhnədə sarışın əlin-dən tərpənmək olmur.

– Amma o, təbii sarışındır.

– Eləmi? Bu gün Rocerdən ətraflı bir məktub almışam. Deyəsən, orada vaxtını əla keçirir.

Tomda bu söhbətə qəti maraq yox idi. Qəhvə gələndə saatə baxdı. Culiya dedi ki, içiləsi deyil, ona görə də göstəriş verdi, başqasını, təzəsini hazırlasınlar.

– Ah, Culiya, lazım deyil. Biz gecikirik.

– Nə fərqi var axı, bir-iki dəqiqəni buraxsaq, dünya dağılmaycaq ki.

Tomun səsindən əzab boyanırdı.

– Mən axı ona vaxtında gələcəyimizə söz vermİŞəm. Təxminən, lap əvvəldə onun bir yaxşı səhnəsi var.

– Cox təəssüf eləyirəm, amma qəhvə içməmiş gedə bilmərəm.

Qəhvəni gözlədikləri müddətdə Culiya dil boğaza qoy-murdu. Tom zorla cavab verirdi və səbirsiz baxışları qapıda qalmışdı. Nəhayət, qəhvə gəlib çıxanda Culiya onu adamı havalandıran ləngliklə içməyə başladı. Onlar gəlib maşına oturanacan Tom artıq yüngülvari dəlilik həddinə çatmışdı və bütün yolboyu mismirığını sallayıb Culiyyaya gözünün qıraqıyla da baxmadı. Onlar teatra gəlib çatanda pərdələrin qalxmasına cəmi iki dəqiqə qalırdı. Culiya zalda peydə olan kimi alqış sədaları gəldi. Culiya narahatlığa görə əyləşənlərdən üzr istəyə-istəyə parterin ortasındaki yerinə gəldi. Üzdündəki yüngül təbəssümü tamaşaaya özünü düz vaxtında çatdırıldıqna görə publikanın onu alqışlarla salamlamasına təşəkkürün ifadəsi idi, amma yerə dikilən baxışlar bütün bu mənzərənin ona nəsə bir aidiyəti olduğunu təvazökarlıqla inkar eləyirdi.

Pərdə qalxdı və qısa giriş səhnəsindən sonra iki qız peydə oldu – biri çox yaxşı və cavan, o biri nə elə yaxşı, nə də elə cavan. Bir dəqiqədən sonra Culiya Toma san döndü:

– Onlardan hansı Evis Kraytondur – o cavan, yoxsa o biri?

– Cavan.

– Hə, əlbəttə, sən axı onun sarışın olduğunu demişdin.

Culiya ona baxdı. Tomun eyni açılmışdı, dodaqlarına məmənunluq ifadə edən təbəssüm qonmuşdu. Culiya bütün

diqqətini səhnəyə yönəldi. Doğrudan da, Evis Kraytonun yaraşığına söz ola bilməzdi: gözəl qızılı saçlar, ifadəli mavi gözlər, balaca düz burun. Amma Culiya belə qadınları xoşlamırdı. Onlar barədə qənaəti beləydi:

«Belə də, adı xor qızı».

Bir necə dəqiqə çox diqqətlə onun oyununu izlədi, sonra yüngül ahla kresloya yayxandi.

«Qəti oynaya bilmir». Hökmü belə oldu.

Pərdə enəndə Tom sonsuz maraqla ona sarı döndü. Bayaqqı o pis əhvali-ruhiyyəsi yerli-dibli yox olmuşdu.

– Nə fikirdəsən?

– Gözəldir. Lap şəkil kimidir.

– Bunu özüm də bilirəm. Mən necə oynadığını soruşuram. Mənimlə razısanmı ki, o, doğrudan da, istedadlıdır?

– Hə, bacarığı var.

– Pərdə arxasına keçib bunu onun özünə deyə bilərsən? Bu, onu çox ruhlandırır.

– Mən?

Nə xahiş elədiyini o, sadəcə, özü də dərk etmir. İnanılmazdır! Culiya Lambert hansısa üçüncüdərəcəli bir aktrisə sağcazı təbrik eləmək üçün pərdənin arxasına keçməlidir!

– İkinci aktdan sonra səni yanına gətirəcəyimi ona söz vermişəm. Hə, Culiya, adam ol. Bu, onu xoşbəxt eləyər.

(«Axmaq! Axmağın yekəsi! Yaxşı, bu sınaqdan da çıxarıq».)

– Əlbəttə, əgər fikirləşirsənsə, bunun onun üçün nəsə bir əhəmiyyəti var, onda mən razı.

İkinci aktdan sonra onlar səhnə tərəfdən pərdənin arxasına keçdilər. Tom Culiyani Evis Kraytonun otağına gətirdi. Buranı o, birinci aktdakı həmin o kifir qızla bölüşürdü. Tom onları bir-birinə təqdim etdi. Evis yorğun əlini Culiyaya bir qədər etinasız uzatdı.

– Sizinlə tanış olmağımı çox şadam, miss Lambert. Səlqişliyə görə üzr istəyirəm. Amma hansısa bircə axşama görə buranı sahmana salmağın nə mənası.

Qəti həyəcan keçirmirdi, əksinə, hiss olunurdu ki, özü-nə kifayət qədər arxayındır.

«Üzü üzlər görüb. Hiyləgərdir. Qarşısında polkovnik qızı obrazını təsvir edir».

– Bura gəlməklə mənə böyük iltifat göstərmisiniz. Elə bili-rəm ki, pyes çox da maraqlı deyil, amma təzə-təzə başlayan-

da nə versələr, almali olursan. Bu pyesi mənə oxumağa gəndərəndə bir xeyli tərəddüd elədim, amma rol xoşuma geldi.

Culiya:

– Sizin ifanız tərifəlayiqdir, – dedi.

– Siz çox nəzakətlisiniz! Əlbəttə, əgər repetisiyalar bir az çox olsaydı... Nəyə qadir olduğumu, xüsusən sizə göstərmək istəyirdim.

– Bilirsiniz, mən artıq birinci il deyil ki, səhnədəyəm. Həmişə hesab eləmişəm ki, əgər insanın istedadı varsa, onu istənilən şəraitdə üzə çıxaracaq. Məgər siz elə fikirləşmirsınız?

– Nəyi nəzərdə tutduğunuzu başa düşürəm. Əlbəttə, təcrübəmin azlığıni inkar eləmirəm, amma əsas bəxt məsələsidir. Hiss eləyirəm ki, oynaya bilərəm. Əynimə biçilən bir rol olsayıd...

Evis susub Culiyaya imkan yaratdı ki, yeni pyeslərində məhz belə bir rolun olduğunu desin, amma o, eləcə, çohrəsindəki təbəssümlə dinməzcə ona baxa-baxa qalmışdı. Culiya Evisin ona yepiskop müavininin arvadının yanında yerini isti elməyə can atan skvayrin¹ arvadı kimi müraciət eləməsindən ləzzət alırdı.

Nəhayət, soruşdu:

– Siz çoxdan teatrdasınız? Qəribədir, nəsə mən heç vaxt sizin barənizdə eşitməmişəm.

– Mən bir müddət revyüdə çıxış elədim, sonra hiss elədim ki, vaxtımi boş yerə sərf eləyirəm. Ötən mövsümü büsbütün turnedə keçirmişəm. Yenidən Londonu tərk eləmək istəməzdəm.

Culiya:

– Londonda aktyor roldan çoxdur, – dedi.

– Şübhəsiz. Əgər arxa-dayağın yoxdursa, səhnəni gərək yaddan çıxarasın. Eşitmişəm, tezliklə yeni tamaşa qoyacaqsınız.

– Bəli.

Culiya nəinki şirin, ləp şirəli təbəssümlə ona baxmağındaydı.

– Əgər orada mənim üçün bir rol tapılsaydı, sizinlə eyni səhnəni bölüşməkdən hədsiz xoşbəxt olardım. Təəssüf eləyirəm ki, mister Qosselin bu gün galə bilməyib.

– Mən sizin barənizdə ona danışacağam.

¹ Skvayr – İngiltərədə zadəgan titulu

– Siz düşünürsünüz ki, mən ümid eləyə bilərəm? Ah, əgər siz mənə görə ağız açsaydınız!

O, özünü tox tutsa da, Culiya müəyyən təəssürat oyatmaq üçün özünü az qala şəhərətrafi mülk sahibəsi kimi aparsa da, həyəcanını gizləyə bilmədi. Culiya bir anlıq fikrə dalıb yenidən gülümsədi:

– Müqayisədə mən ərimin məsləhətlərinə daha çox qulaq asıram, – dedi.

Evis Krayton artıq üçüncü akt üçün əynini dəyişməliydi. Culiya onun otağından çıxanda, xudahafızlaşan zaman Evis Kraytonun Toma tərəf atılmış sual işarəli baxışlarını tutdu. Heç bir hərəkət-filan sezməsə də, Culiya Tomun o suali yüngülçə başını tərpətməklə cavablandırıldıqına əmin idi. Bu an bütün hissələri gərilmüşdi və Culiya bu lal dialoqa dil verdi:

«Tamaşadan sonra mənimlə şam eləməyə gedəcəksənmi?»

«Yox, istəmirəm, hər şey cəhənnəm olsun. Culiyanı evinə ötürmək lazımdır».

Üçüncü aktı Culiya sərt baxışlarla izlədi ki, bu da təbii idi. Çünkü ciddi tamaşaydı. Tamaşa bitəndən və həyəcan içində olan zavallı müəllif sonsuz pauzalarla və duruxaduruxa bir neçə münasib söz deyəndən sonra Tom Culiyanın şəmisi harada etmək istədiyini soruşdu.

– Gedək, evdə baxarıq, – dedi. – Əgər acmısansa, mətbəxdə sənin üçün bir şey tapılar.

– Ev deyəndə sən Stenhoup-pleysi nəzərdə tutursan?

– Bəli.

– Yaxşı.

Culiya onun toxtadığını hiss etədi. Yəqin, Tom qorxurdu ki, Culiya birdən onun mənzilinə getmək istəyər. Maşında Tom susmuşdu və Culiya bunun səbəbini bilirdi. O hiss eləmişdi ki, haradassa Evis Kraytonun da getdiyi və Tomun orada olmaq istədiyi bir axşam ziyafəti təşkil olunacaq. Evə gəlib çatanda hər tərəf qaranlıq və səssizlik içindəydi. Qulluqçular artıq yatmışdır. Culiya onların aşağı, mətbəxə düşüb oradan yeməyə bir şey axtarmalarını təklif etdi.

Tom:

– Mən ac deyiləm, sən necə, nəsə bir şey yemək istəyirsənmi? – dedi. – Mən sodalı viski içib yatacağam. Sabah idarədə mənim ağır günümdür.

— Yaxşı, viskidən qonaq otağına, mənə də gətir. İşığı özüm yandıraram.

Tom içəri keçəndə Culiya güzgüün qabağında krem-lənib, dodaqlarını boyayırdı. O yalnız viskini süzəndə el saxlayıb döndü. Yayxandığı böyük kreslonun qucağında itibatmış Tom özünün çox ustalıqla tikilmiş bu kostyumunda elə gənc, elə inanılmaz qədərində yaraşıqlıydı ki, bu axşamın bütün qüssəsi, son günlər içini yeyən dözülməz qış-qanlıq hissi qəflətən qeyb olub Culiyanın ona olan ehtiraslı məhəbbətinin alovunda əridi. Culiya kreslonun qoltuğunda oturub nəvazişlə onun saçlarını siğalladı. Tom əsəbi hərəkətlə dartındı.

— Eləmə, — dedi. — Saçlarımı toxunanda zəhləm gedir.

Elə bil, Culianın ürəyinə xəncər batırdılar. Tom hələ bu vaxtacan onunla bu tonda danışmamışdı. Amma bürüzə vermədi, Culiya heç nə olmamış kimi gülümsəyib indicə Tomun ona süzdüyü bir badə viskini stolun üstündən götürüb qarşı tərəfdəki kresloda oturdu. Tomun bu hərəkəti və dedikləri, sanki, özündən xəbərsiz olmuşdu, sifətində hətta yüngülvari pərtlik də var idi. O, Culianın gözlərinə baxa bilmirdi, sifəti təzədən tutulmuşdu. Bu, həllədici an idi. Bir neçə dəqiqəni sükut içində keçirdilər. Ürəyinin hər döyüntüsü Culiyaya ağrı verirdi. Nəhayət, zorla da olsa, dilinin qifilini açdı, gülə-gülə:

— Mənə de görüm: sən Evis Kraytonla yatmışan?

Tom qışqırdı:

— Əlbəttə, yox!

— Niyə? Qəşəng qızdır.

— O, elələrindən deyil. Mən ona hörmət eləyirəm.

Culiya içini bürüyən hisslərdən birini də üzünə çıxarmırdı. Səsinin tonundan heç kimin aqlına gəlməzədi ki, bu, ondan ötrü ölüm-dirim söhbətidir. Sanki, o, imperiyaların süqutundan, yaxud kralların ölümündən danışındı.

— Bilirsən, mən nə deyərdim? Deyərdim ki, sən ona dəlicəsinə vurulmusan.

Tom hələ də onun baxışlarından qaçırdı.

— Sən təsadüfən onunla nikah bağlamamışan?

— Yox.

Tom indi gözünü ona dikmişdi, amma düşmən baxışlarla.

— Sənə ərə gəlməsini ondan xahiş etmisən?

– Mən niyə belə elədim?! Mən ən iyrənc adamam!..

O elə çılgın danışirdı ki, hətta Culiyanı da heyrətləndirdi.

– De görüm, bu nə sayıqlamadır?

– Niyə gizlənqəç oynayaq ax? Mən abırlı bir qızə necə evlənmək təklifi eləyə bilərəm? Mən özüm kiməm? Başqasının saxladığı bir kişi. Həm də Tanrı şahiddir ki, bu, sənə başqalarından daha yaxşı məlumdur.

– Dəlilik eləmə. Zəhrimara qalmış o bir-iki hədiyyənin söhbəti nə uzun çəkdi.

– Mən onları səndən götürməli deyildim. Lap əvvəldən bilirdim ki, düz iş tutmuram. Hər şey elə yavaş-yavaş oldu ki, iş işdən keçənəcən nə baş verdiyini özüm də anlamadım. Məni içinə itələyib saldığın həyat cibimə uyğun deyildi. Vəziyyətdən necə çıxacağımı bilmirdim. Ona görə də səndən pul almalı oldum.

– Niyə də almayasan? Mən onsuz da çox varlıyam.

– Sənin o var-dövlətinə lənət olsun!

Bir badə viskini Tom əlində tutmuşdu. Qəflətən onu haldan çıxaran bu hiddətin diktəsi ilə onu sobaya çırptı. Badə cilik-cilik oldu.

Culiya gülümsünüb:

– Hər halda, xoşbəxt ailə ocağını söndürmək lazım deyil, – dedi.

– Bağışla. Mən istəmirdim.

Tom təzədən özünü kresloya yixib üzünü çevirdi.

– Özüm özümdən xəcalət çəkirəm. Özümə azca da hörmətim qalmayıb. Elə bilirsən, bu, adama xoş gəlir?

Culiya susmuşdu, deməyə söz tapa bilmirdi.

– Dara düşəndə sənə kömək eləmək mənə təbii bir şey kimi görünürdü. Mənə bu, sadəcə, məmənunluq gətirirdi.

– Hə, sən həmişə incə hərəkət eləmisən. Sən məni əmin eləmişdin ki, borclarımı ödəməyinə icazə verəndə az qala sənə xidmət göstərmiş oluram. Sən mənim eclaflığa gedən yolumu hamarlamışdır.

– Əgər belə düşünürsənsə, çox təəssüf.

Tom beləcə sancmağındaydı və Culiya artıq əsəbiləşirdi.

– Sənin təəssüflənməyinə ehtiyac yoxdur. Sən məni almaq istəyirdin, məni də aldın. Mənim bu qədər aşağılanıb özümü satışa çıxarmağım sənin yox, mənim bədbəxtliyimdir.

– Çoxdan özünü bu cür hiss eləyirsən?

- Lap əvvəldən.
- Düz deyil.

Culiya bilirdi ki, ona bu vicdan əzabını çəkdirən özünün məsum saydığı o qızə olan məhəbbətidir. Axmaq adam! Doğrudanmı, o dərk eləmirdi ki, əgər ondan rol alacağına əmin olsa, Evis Krayton lap rejissorun ikinci köməkçisiylə də yatağa girər.

- Əgər Evis Kraytona vurulmusansa, niyə məndən gizleyirsən?

Tom məzлum baxışlarını ona dikib susdu.

– Olmaya, qorxursan mən onun yeni pyesimizdə iştirakına pəl vuram? Sən məni bu vaxtacan kifayət qədər yaxşı tanımalıydın. Anlamalıydın ki, mən hisslərimin işlərimə mane olmasına imkan vermərəm.

Tom qulaqlarına inanmadı.

- Nəyi nəzərdə tutursan?
- Elə bilirom ki, Evis tapıntıdır. Maykla deyəcəyəm ki, o, bizi tamamilə uyğun gəlir.
- Ah, Culiya, sən bir dənəsən! Sənin belə misilsiz qadın olduğunu təsəvvür belə eləməzdim!

– Məndən soruşsaydın, deyərdim.

Tom dərindən nəfəs aldı.

– Mənim əzizim! Sənə elə öyrəşmişəm ki.
 – Bilirsən, elə mən də. Səninlə gəzmək elə xoşdur ki. Zövqlə geyinirsən, özünü aparmağı bacarırsan, istənilən adam səninlə fəxr eləyə bilər. Səninlə bir yatağa girmək mənim xoşuma gəlir, elə bilirom, sənin də xoşuna gəlir, amma həqiqətin gözünün içində baxmaq lazımdır. Sən mənə vurulmadığın kimi, mən də heç vaxt sənə vurulmamışam. Bilirdim, gec-tez əlaqələrimiz kəsilməlidir. Sən nə vaxtsa kiməsə vurulmalıydın, bu da, təbii ki, hər şeyin sonu olmalı idi. Bu, indi baş verdi, hə?

– Hə.

Culiya özü bu sözləri ondan eşitmək istəyirdi, amma bu iki hərflik sözün ağrısı dözülməz idi. Bununla belə, dostcasına gülmeyindən qalmadı.

– Biz vaxtimızı heç də pis keçirmədik, amma sənə elə gəlmirmi ki, artıq dükanı bağlamaq vaxtidır?

Culiya elə təbii və məzəli tərzdə danışındı ki, indi onun bu dözülməz dərddən ürəyinin tikə-parça olduğunu heç

kim ağlına gətirməzdi. Culiya cavabı onu havalandırmaq həddinə gətirən vahiməylə gözləyirdi.

Tom həyəcan dolu baxışlarını ona zilləyib:

– Çox təəssüf eləyirəm, Culiya, amma mən özümə hörmət hissini geri qaytarmalıyam, – dedi. – Mənə qarşı acıqlı deyilsən ki?

Culiyanın gözləri hiyləgər təbəssümlə qiyıldı:

– Nəyə görə? Ona görə ki, sən öz havalı hissələrini məndən Evis Kraytona ötürdüñ? Əlbəttə yox, əzizim. Bir də ki axı sən aktyor tayfasına xəyanət eləməmisən.

– Mənə elədiklərinə görə sənə elə minnətdaram ki. İnkər eləməyi ağlına da gətirmə.

Culiya ayağa qalxıb:

– Bəsdir, balaca, boş-boş çərənləmə, – dedi. – Amma indi, doğrudan da, yatmaq vaxtıdır. Sənin sabah idarədə ağır iş gündündür, mən də it kimi yorulmuşam.

Tomun, elə bil, çıynindən yük götürüldü. Amma ürəyini nəsə bir şühbə yeyirdi. Onu Culiyanın səsindəki ton narahat eləmişdi: xeyirxah, amma bununla yanaşı, həm də azaçıq kinayəli. Tomda elə bir hiss vardı ki, bəs onu axmaq yerinə qoyublar. O, Culiyyaya yaxınlaşışib yatmadan öncə öpmek istədi. Culiya bir anlıq tərəddüd elədi, sonra dost təbəssümüylə növbəylə hər iki yanağını ona uzatdı. Qurdugu əsnəmək səhnəsində əliylə ağızını tutub:

– Sən, yəqin, öz otağının yerini tanıyırsan, – dedi. – Mən elə yatmaq istəyirəm ki!

Tom çıxanda Culiya işığı söndürüb pəncərəyə yaxınlaşdı. Gizlincə pərdə arxasından çölə baxdı. Çöl qapısı çərpildi və Tom küçədə göründü. Ətrafa baxdı. Culiya başa düşdü ki, o, taksi axtarır. Görünür, gözünə taksi dəymədiyindən Tom piyada parka tərəf addımladı. Culiya bilirdi ki, o, bu şad xəbəri çatdırmaq üçün Evis Kraytonun olduğu şənliyə tələsir. Culiya kresloya yixıldı. O, bütün axşamı oynamışdı, bütün ömrü boyu oynamadığı bir şövqlə oynamışdı və indi özünü tamamilə əzgin hiss eləyirdi. Göz yaşları – bu dəfə özündən başqa heç kimin görmədiyi göz yaşları yanaqlarıyla axdı. Ah, o necə də bədbəxtdir! Əgər onu əsl ifanın nə olduğunu təsəvvür belə eləməyən üçüncüdərəcəli bir aktrisaya dəyişən o axmaq oğlana qarşı onda indi heç cür qarşısını ala bilmədiyi bu dəhşətli nifret olmasayıdı, Culiya

bu ağrıya çətin dözərdi. Bu, inanılaşı deyildi. Evis Krayton nəinki əlini gizlətməyə yer tapa bilmir, hətta o, səhnədə yeriməyi də hələ bacarmır.

«Əgər humor hissim məni tərk eləməsəydi, yixilanacaq gülərdim. Bundan gülməli şey görməmişəm». Culiya ağladı.

Maraqlıdır, görən, Tom nə fikirləşir? Rübün sonunda mənzil haqqı ödənilməlidir. Demək olar ki, mebellər hamısı ona məxsusdur. Çətin ki, o, Tevistok-skverdəki o kasib otagına qayitmaq istəsin. Culiyanın yadına düşdü ki, onun köməkliyi ilə Tom özünə yeni dostlar qazanıb. O, onlarla münasibətlərində ağıllı hərəkət eləyirdi, onlara faydalı olmaq istəyirdi. Onlar onu darda qoymazlar. Amma Evisi istədiyi hər yerə aparmaq ona asan başa gəlməyəcək. O şirin qızçıqaz kifayət qədər həris məxluqdur; Tomun pulu sovrulan kimi Evisin o adda adamı yaddaşından siləcəyinə Culiya şübhə eləmirdi. Gərək nə qədər ağılsız olasan ki, onun qarmanın keçəsən. Onun mömin insanına bir bax! Uşaq da bilir ki, o, «Siddons-teatr»da rol almaq üçün ondan istifadə eləyib və istədiyinə çatan kimi ona qapını göstərəcək. Culiya bu fikirdən diksindi. Toma Evis Kraytonu «İndiki zəmanə»yə götürməsinin səbəbini onun özünün qurduğu mizansəh-nəyə uyğun gəlməsiylə izah eləmişdi. Amma Culiya, sadəcə, söz demişdi, vəssalam. Bir də ki, belə şeylərin əleyhinə olmaq üçün onun həmişə ehtiyatda Maykli var idi.

Culiya ucadan:

– Lənət şeytana, o, bu rolu alacaq, – dedi və sonra qısa hissili gülüb əlavə etdi. – Tanrı da şahiddir ki, mən kin saxlayan qadın deyiləm, amma hər şeyin həddi var.

Tomla Evis Kraytona öz hərəkətləriylə cavab vermək yaman ləzzətli olacaq. Culiya eləcə qaranlıqda oturub-qalmışdı. O, bu işin daha münasib yollarını arayırdı. Amma ara-sıra təzədən gözündən yaş axırdı, çünkü yaddaşının dərinliklərində ona işgəncə verən şəkillər üzə çıxırdı. Culiya Tomun ona sarılan gənc, biçimli bədənini, qızığın çılpaklığını, dodağının heç nəyə bənzəməyən dadını, utancaq, eyni zamanda hiyləgər təbəssümünü, qırvım saçlarının qoxusunu yadına salırdı.

«Dəliyəm, dəliyəm, niyə axı mumlamadım! Onu çoxdan tanımaliydim. Bu, onun növbəti məşguliyyətidir. Keçib-gedəcəkdi və o, təzədən mənim yanımı qayıdacaqdı».

Culiya yorğunluqdan yarımcان olmuşdu. Öz yataq otağına qalxdı. Yuxu dərmanı atdı. Yatağına girdi.

İYİRMİ İKİNCİ HİSSƏ

Amma çox ertədən, səhər altıda oyandı və gözlərini açan kimi Tomu xəyalına gətirdi. Ona nə dediklərini və ondan nə eşitdiklərini ürəyində bir-bir təkrarladı. Culiya üzgün və bədbəxt idi. Ona toxraqlıq verən yalnız bu ayrılıq səhnəsini şən ovqatda keçirməsi idi. Tom ona nə yara vurduğunu çətin anlaşın.

Culiya bütün günü başqa heç nə barədə düşünə bilmirdi və Tomu başından çıxarmağa gücü çatmadığını görə özünə hirslənirdi. Əgər dərdini bir dostuya bölüşə bilsəydi, yüngülləşərdi. Ah, kaş kimsə onu ovunduraydı, deyəydi ki, Tom onun bu həyəcanına layiq deyil, inandırayı ki, ona qarşı biədəb hərəkət eləyib. Adətən, Culiya dərdini ya Çarlz, ya da Dolliyə danışardı. Əlbəttə, Çarlz ona ürəkdən yanaçaqdı, amma bu, ondan ötrü dəhşətli zərbə olardı. Həm də budur, düz iyirmi ildir onu dəlicəsinə sevir və Culiya Çarlsa onun uğrunda həyatının on ilindən keçəcəyi bir xəzinəni ən adı bir oğlan uşağına verdiyini desəydi, bu, sadəcə, adamlıqdan olmazdı. O, Çarzin kumiri idi və bu kumiri kürsüdən aşırımaq düzgün olmazdı. Belə kübar, belə savadlı, belə nəzakətli bir insanın – Çarlz Temerlinin onu hələ də sədaqətlə sevməsini fikirləşmək, şübhəsiz ki, Culianın xeyrinə oldu. Əgər Culiya ona etibar etsəydi, Dolli, əlbəttə ki, məmnun qalardı. Son vaxtlar nadir hallarda görüşürdülər, amma Culiya bilirdi ki, Dolli onun bir zənginə bənddir: o dəqiqliqə qəcib gələcək. Həqiqəti onsuz da ucdn-qulaqdan bilsə də, Culiya hər şeyi açıq ürəklə etiraf eləyəndə Dolli dəhşətli dərəcədə hiddətlənin qısqanlıqdan havalanacaqdı. Amma artıq hər şeyin arxada qaldığına görə sevinib onu bağışlayacaqdı. Necə məmnunluqla onlar Tomu söyərdilər! Əlbəttə, qərarın Tomdan gəldiyi ləzzəti azaldırdı, Dollini aldada bilməzsən, əgər Culiya ona, guya, Tomdan özünün ayrıldığını desə də, inanan deyildi. Culiya yaxşıca ağlamaq istədi, amma yox, özü yixilan ağlamaz. Dolli üçün bu, onun xeyrinə yazılan xal olardı... Culiya qarşı bütün canıyananlığıyla

yanaşı, o da insandır və ürəyinin bir guşəsində onun səsinin, azca da olsa, nəzərə alınmasına sevinəcəyi təbii idi. Amma Dolli həmişə ona pərəstiş yeri kimi baxmışdı və indi Culiya ona öz zəif yerini göstərmək niyyətində deyildi.

«Belə görürəm ki, üz tuta biləcəyim yeganə adam Mayklıdır, amma həm də belə görürəm, heç o da lazımdır». Culiya qımışdı. Culiya onun nə deyəcəyini olduğu kimi təsəvvürüünə gətirdi:

«Əzizim, mənə belə şeylər danışmaq heç də yaxşı iş deyil. Lənət şeytana, sən məni çox çətin vəziyyətdə qoyursan. Mən hər şəyə kifayət qədər geniş baxmağima görə özümə toxraqlıq verirəm. Mən aktyor olsam da, özümə görə bir centlmenəm axı. Və... mən... mən demək istəyirəm, bu elə pis işdir ki».

Maykl evə günorta gəlib çıxdı. Culiyanın otağına keçəndə o dincəldirdi. Maykl uik-endi necə keçirdiyindən və qolfun hansı nəticəylə bitdiyindən danışdı. O, çox yaxşı oynayırdı, bəzi zərbələri isə, sadəcə, baxmağa iki göz istəyirdi. Maykl oyunu barədə hər şeyi xirdalıqlarınacan təsvir edirdi.

– Yeri gəlmışkən, dünən axşam baxmağa getdiyin o qız necədir: bəyəndinmi? Nəyəsə yarayacaq?

– Bilirsən, hə deyəcəyəm. Çox qəşəngdir. Sən o dəqiqə vurulacaqsan.

– Əzizim, bu yaşımdamı?! Bəs oynamağı necə, bacarırmı?

– Təbii ki, təcrübəsi azdır. Amma mənə elə gəlir ki, onda nəsə var.

– Neynək, onu çağırıb diqqətlə nəzərdən keçirmək lazımdır. Onunla necə əlaqə saxlamaq olar?

– Tomda ünvanı var.

– Gedib ona zəng eləyim.

Maykl dəstəyi götürüb Tomun nömrəsini yığdı. Tom evdəydi. Maykl ünvanı kitabçasına qeyd elədi.

Pauza yarandı. Tom ona nəsə deyirdi.

– Belə de, köhnə dost... Bunu eşitdiyimə çox təəssüf eləyirəm. Hə, heç yaxşı olmadı.

Culiya soruşdu:

– Nə məsələdir?

Maykl ona susmağı işaret etti.

– Mən səni tələsdirməyəcəyəm, narahat olma. Əminəm ki, biz səni təmin edən ümumi razılığa gələ biləcəyik.

Ardınca Maykl əliylə dəstəyin ağızını qapadı, Culiyaya sarı dönüb soruşdu:

– Onu nahara çağırımmı?

– Necə istəyirsən.

– Culiya soruşur: bazar günü bizə nahara gələ bilərsən-mi? Hə? Heyif. Di hələlik, köhnə dost.

Maykl dəstəyi yerinə qoydu:

– Onun görüşü var. Olmaya bu gənc yaramaz o qızla eşq yaşayır?

– And içir ki, yox. Deyir, ona hörməti var. O qızın atası polkovnikdir.

– Aha, deməli, o ledidir?

Culiya soyuq səslə cavab verdi:

– Birinin olması üçün o biri vacib deyil. Sən de görüm, Tomla nədən danışırdın?

– Tom dedi ki, məvacişini azaldıblar. Ağır zəmanədir. Mənzildən imtina eləmək istəyir.

Bu yerdə qəflətən Culiyanın ürəyi sancdı.

– Amma ona dedim ki, narahat olmasın, dünya düzə-lənə qədər orada havayı yaşaya bilər.

– Sənin bu mərhəmətini başa düşə bilmirəm. Bir də ki sizin aranızda təmiz iş söhbətidir.

– Onun onsuz da işləri yaxşı getmir, hələ çox gəncdir. Özü də, bilirsən, o, bizə lazımdır. Nahara kavaler çatışma-yanda çağırın kimi buradadır; qolf oynayanda adama mütləq əlinin altında birinin olması lazımdır. Rübə hansısa iyirmi beşcə funt nə puldur axı.

– Sən bu yer üzündə, mənim qənaətimcə, pulunu sağa-sola xərcləməyə hazır olan sonuncu insansan.

– Bəsdir, narahat olma, bir tərəfdən bağlayan, o biri tərəf-dən açar, mən boş əllə oturanlardan deyiləm.

Masajçı qadının gəlişiyələ söhbət xətm olundu. Culiyə teatra gedəcəyi vaxtin yaxınlaşmasına sevinirdi. Bu ağır gün bircə tez gəlib-keçəydi. Qayıdan sonra yenə yuxu dərmanı qəbul eləyib bir neçə saat özündən xəbərsiz olacaqdi. Ona elə gəlirdi ki, bir neçə gündən sonra bu mənəvi sarsıntı arxada qalacaq, ağrı keyiyəcək. İndi, birtəhər də olsa, dözməliydi. Başını nəyləsə qatmaliydi. Axşam eşikağasına tapşırı ki, Çarlı Temerliyə zəng vurub onun Culiyə ilə sabaha Ritsin evinə lança gedib-getməyəcəyini öyrənsin.

Lanç zamanı Çarlz həddən ziyanla nəzakətliydi. Çöhrə-sindən və hərəkətlərdən görünürdü ki, o, tamamilə başqa bir aləmin adamıdır. Culiyaya son bir ili Toma görə baş vurduğun aləm qəflətən çox iyrənc göründü. Çarlz siyasətdən, incəsənətdən, kitablardan danışdıqca Culianın ruhu dincəlirdi. Tom ziyanlı bir axın, dalğayı və yaxşı ki, ondan canını qurtardı. Culianın əhvali-ruhiyyəsi yüksəldi. Tək qalmaq istəmirdi, bilirdi ki, əgər lançdan sonra evə yollansa, onsuza da gözünə yuxu getməyəcək. Ona görə də Çarlzdan soruşdu ki, onu Milli Qalereyaya apararmı? Culiya ona bundan artığını təklif edə bilməzdi. Çarlz şəkillərdən danışmağı, özü də yaxşı danışmağı xoşlayırdı. Bu, onları xəyalən köhnə əyyamlara – Culianın Londonda ilk uğurlarını qazandığı və onların birlikdə parkları, muzeyləri gəzdiyi dövrlərə apanırdı. Səhəri Culianın günorta tamaşası var idi. Ondan sonra harasa dəvətlidi. Amma Çarlzla ayrılanca danışdırı ki, cümə günü yenidən görüşüb lançdan sonra Teytin qalereyasına getsinlər.

Bir neçə gündən sonra Maykl Culiyaya xəbər verdi ki, yeni pyesdə iştirak üçün Evis Kraytona dəvət göndərib.

– Zahirən bu rola əla yarayır, buna şəkk-şübhə ola bil-məz, sənə də çox yaxşı kölgə verəcək. Onu sənin sözlərinə görə götürürəm.

Səhəri gün Culiyaya zəng eləyib xəbər verdilər ki, dəstəyin o üzündə mister Fenneldir. Ona ələ gəldi ki, ürəyi dayandı.

– Məni onunla calayın.
– Culiya, Mayklın Evisi dəvət etdiyini sənə demək istədim.
– Hə, xəbərim var.
– Dedi ki, onu sənin zəmanətinlə götürür. Sən bir dənə-sən.

İndi ürəyinin nəbzi dəqiqədə yüz dəfə vuran Culiya öz səsinə hakim kəsilmək istədi. Şən ovqatda gülümsünüüb:

– Boş-boş çərənləmə, – dedi. – Axi sənə demişdim ki, hər şey qaydasında olacaq.
– Hər şeyin yoluna düşdüyünlə görə çox şadam. Evis bu rola ancaq mən danışdıqlarımın müqabılində razılaşdı. O, adətən, pyesi tam oxumadan razılaşır.

Yaxşı ki, bu dəqiqə Culianın sıfətini görə bilmirdi. Culiya istədi sərt tərzdə Toma desin ki, onlarda üçüncüdərəcəli

aktrisaya tanışlıq üçün pyesi oxumağa vermək adəti yoxdur, amma əvəzində dilindən azca üzrxahlığa oxşar bir tərzdə bu sözlər çıxdı:

– Mən elə bilirəm ki, rolunu bəyənəcək. Sən necə bilirsən? Çox yaxşı roldur.

– Özü də, bilirsən, Evis bu rolun lap canını alacaq. Əminəm ki, onun ifası aləmə səs salacaq.

Culiya nəfəsini güclə uddu.

– Bu çox gözəl olacaq. Demək istəyirəm: bu, ona yüksəlmək üçün kömək edəcək.

– Elə mən də ona belə deyirəm. Qulaq as, nə vaxt görüşək?

– Mən sənə zəng eləyərəm, yaxşı. Heyif ki, bu günlər üçün məndə bir topa dəvətnamə var...

– Sən məni atmaq istəmirsən, yalnız ona görə ki...

Culiya tamaşaçıların çox sevdiyi həmin o asta, xırıltılı səslə güldü.

– Yaxşı görək, axmaq olma. Vay, vay, mənim vannam daşır. Görüşənədək, əzizim.

Culiya dəstəyi yerinə qoydu. Tomun səsindən axıb ürəyinə dolan ağrı dözülməz idi. Yatağında oturan Culiya əzabdan qırvıldı.

– Axi mən nə eləyim? Nə eləyim?

Ümidvar idi ki, özüylə bacaracaq, amma bu qısa, səfəh səhbət göstərdi ki, səhv eləyib, onu əvvəlki kimi sevir. Canı onu istəyir. Ondan ötrü darıxır. Onsuz yaşaya bilmir.

«Mən heç vaxt özümə güc gələ bilməyəcəyəm». Culiya inildədi.

Yenə də yeganə sığınacaq yeri teatr idi. Taleyin istehzasiyla onun nə vaxtdan oynadığı bu pyesdə əsas səhnə – uğuruna görə pyesin borclu olduğu səhnə – sevgililərin ayrılıq səhnəsiydi. Şübhəsiz, onlar ayrıılmağa məhkum idilər və pyesdə də Culiya ona doğma olan hər şeyi – məhəbbətini, xoşbəxtlik arzularını vicdanına qurban verir. Bu səhnə Culiyanı dərhal cəlb elədi. O, tamaşanın bu yerində həmişə çox təsirliydi. İndi isə Culiya bura ürəyinin əzabını da vermişdi: tamaşaçıların gözləri qarşısında parçalanan ürek Culiyanın qəhrəmanının ürəyi deyildi, Culiyanın öz ürəyi idi. Həyatda o, özünün də bildiyi kimi gülməli görünən və ona layiq olmayan ehtiras dolu bu hissərini boğmaq istəyirdi;

onun içində bu cür təlatüm yaradan həmin o müdhiş cavani, az da olsa, fikrindən çıxarmaq üçün özünə zülm eləyirdi; amma elə ki bu səhnəni oynamaya başlayırdı, ipdən açılan kimi özünü tamam buraxırırdı. Bu itki ona olmazın dərd gətirmişdi və onun tərəf-müqabilinə ünvanladığı məhəbbət hələ də Toma qarşı hiss elədiyi həmin o ehtiraslı, doymaq bilməyən məhəbbət idi. Pyesin qəhrəmanını qarşıda gözləyən bomboz həyat onun öz həyatydı. Culiya elə gəlirdi ki, hələ bu vaxtacan belə möhtəşəm oynamayıb. Heç olmasa, buna görə təskinlik tapırıdı.

«İlahi, belə ifanın naminə bu əzabı çəkməyə dəyər».

Hələ indiyəcən özünü rola bu qədər həsr etməmişdi.

Bir, ya iki həftə sonra axşamlardan birində Culiya hissələri canının suyunu çəkib çıxarsa da, tamaşadan sonra dəfələrlə səhnəyə qaytarılmasına görə özünü qalib kürsüsündə görürdü. Culiya odasına keçəndə özü də gözləmədən Mayklı gördü.

– Salam. Sən zaldaydın?

– Hə.

– Axi sən bir neçə gün əvvəl də gəlmışdin.

– Hə, mən bu tamaşanın artıq dördüncü axşamdır ki, birini də ötürmürməm.

Culiya soyunmağa başladı. Maykl kreslodan qalxıb otaqda var-gəl eləməyə başladı. Culiya ona baxdı. Maykl dilxor görünürdü.

– Nə məsələdir?

– Bunu mən səndən öyrənmək istəyirəm.

Culiya səksəndi. Fikrindən keçdi ki, o, yenə Tom barədə nəsə eşidib. Culiya soruşdu:

– Bu Evi hansı cəhənnəmdə qalıb?

– Mən xahiş elədim ki, çıxsın. Sənə sözüm var, Culiya. Özü də səsini başına alıb eləmə. Mənə qulaq asmalı olacaqsan.

Culiyanın bütün bədəni əsdi.

– Yaxşı, de gəlsin.

– Qulağıma çıxdan söz çatmışdı, amma qərara aldım ki, nə baş verdiyini öz gözlərimlə görüm. Əvvəl elə bildim ki, bu təsadüfdür. Ona görə də özüm tam əmin olmayana qədər susdum. Sənə nə olub, Culiya?

– Mənə?

– Hə, sənə. Niyə belə iyrənc oynayırsan?

Bircə bunu gözləmirdi. Culiyanın gözlərində, elə bil, şimşək çaxdı.

– Nə? Axmaq insan, mən ömrüm boyu belə yaxşı oynamamışam!

– Boş sözdür. Sən dözülməz dərəcədə pis oynayırsan.

Culiya rahatlıqla nəfəs aldı. Şükür ki, söhbət Tomluq deyilmiş, amma Mayklın sözləri elə gülünc idi ki, nə qədər əsəbi olsa da, Culiyanın dodaqları qaçdı.

– Sən, sadəcə, axmağın birisi sən, nə səfehlədiyini özün də bilmirsən. Aktyorluq sənətindən mən bilənləri kim bilir? Bəs sən nə bilirsən? Ancaq mən öyrədənləri. Əgər səndən nəsə xeyir gəlirsə, o da mənə görədir. Bir də ki qaz ətinin ləzzətini bilmək üçün onu yemək lazımdır. Hər şey müqayisədə bili-nir. Məni necə dəfə sehnəyə qaytardıqlarını gördünmü? Pyes getdiyi vaxtdan indiyənəcən belə uğur qazanmamışdı.

– Bunlar hamısı mənə məlumudur. Publika, ya bir topa eşşək – eyni şeydir. Əgər sən inildəyirsənsə, ufuldayırsansa, əllərini ölçə-ölçə danışırsansa, mütləq nəfəsi kəsilənəcən «bravo» qışqıran axmaq tapılacaq. Sənin bu axır günlər oynadığını səyyar teatrın aktyorları oynayırlar. Əvvəldən-axıracan sünidir.

– Süni? Mən hər sözü yaşamışam!

– Sənin necə yaşadığın mənə maraqlı deyil. Sən şışır-dirdin, sən oynayırdın, amma sənin inandırıcı görünüşün bir an belə olmadı. Mən bütün ömrüm boyu belə iyrənc ifa görməmişəm.

– Donuzun biri! Mənimlə belə danışmağa necə cürət eləyirsən?! İyrənc özünsən!

Culiya əlini qaldırıb ona tutarlı bir şapalaq ilişirdi. Maykl güldü.

– Məni döyə də bilərsən, söyə də, dəli kimi ulaya da bilərsən, amma fakt faktlığında qalır – sənin ifan heç nəyə yaramır. Sən qaydaya düşməyincə, mən «İndiki zəmanə»nın repetisiyalarına başlamaq niyyətində deyiləm.

– Onda bu rolu məndən yaxşı oynaya biləcək bir başqasını tap.

– Gic-gic danışma, Culiya. Ola bilsin, o qədər də yaxşı aktyor deyiləm, özüm haqqında da heç vaxt yüksək fikirdə olmamışam, amma yaxşı ifani pisdən ayırmağı bacarıram.

Üstəlik, səndən mənə gizli qalan heç nə yoxdur. Şənbə günü teatrın yeni mövsümə qədər bağlılığı barədə elan verdirəcəyəm, istəyirəm, sən də dərhal xaricə gedəsən. «İndiki zəmanə»ni payızda təqdim eləyərik.

Mayklın təmkinli, qətiyyətli səsi Culiyanı sakitləşdirdi. Həqiqətən də, əgər söhbət onun ifasından gedirsə, Mayklın bilmədiyi bir şey yoxdur.

– Doğrudanmı, mən pis oynadım?

– Əcaibcəsinə.

Culiya fikrə getdi. O nə baş verdiyini başa düşdü. Öz emosiyalarını gizləyə, hisslerinə hakim ola bilməmişdi. Təzədən bütün bədəni əsdi. Bu, ciddi məsələydi. Sınmış ürək və sair çox gözəl idi, amma əgər bu, onun sənətinə də sirayət eləyirsə... Yox, yox, yox. Məsələ tamam başqa rəng alır. İfası ondan ötrü bütün eşq macəralarının fövqündədir.

– Özümü ələ almağa çalışaram.

– Özünü zorlamağın nə faydası? Sən çox yorulmusan. Öz günahımdır. Mən çoxdan səni məzuniyyət götürməyə məcbur eləməliydim. Sənə doyunca dincəlmək lazımdır.

– Bəs teatr?

– Əgər binanı kirayə verə bilməsəm, onda öz rolum olan köhnə pyeslərdən birini bərpa eləyərəm; məsələn, «Əsas ürəkdir». Sənin həmişə ondan zəhlən gedib.

– Hamı deyir ki, mövsüm çox uğursuz olacaq. Köhnə pyesə ümid eləmək olmaz. Əgər mən tamaşa olmasam, sən bir şey qazana bilməyəcəksən.

– Vacib deyil. Vacib olan sənin səhhətindir.

Culiya ucadan:

– İlahi! – dedi. – Bu qədər mərhəmətli olmaq! Mən bu mərhəmətin yükünü daşıya bilmərəm.

Qəflətən Culiya hönkürtüylə ağladı.

– Sevgilim!

Maykl onu qucaqlayıb divana əyləşdirdi, özü də yanında oturdu. Culiya ümidsiz halda ona qııldı.

– Sən mənə qarşı necə diqqətlisən, Maykl! Mən özümə nifrat eləyirəm. Mən heyvanam, mən ləçərəm, mən iblisin törməsiyəm, təpədən-dırnağan çirkab içindəyəm.

Maykl gülümsünüb:

– Ola bilər, – dedi, – amma fakt faktlığında qalır ki, sən çox yaxşı aktrisasan.

– Mənə necə dözdüyünü təsəvvür belə eləyə bilmirəm. Mən səninlə elə qəddar davranışım ki. Sən elə yaxşısan ki, amma mən sənin bu səmimiyətinin müqabilində daşurəkli birisiyəm.

– Kifayətdir, əzizim, sonradan özün peşmançılığını çəkəcəyin sözləri demə. Bax ha, qorx ki, sonra boynuna minnət qoyaram.

Mayklın bu nəcibliyi Culiyani təsirləndirdi və o, bu illər uzunu ona belə pis münasibət göstərdiyinə görə özünü bərk-bərk qınadı.

– Şükür ki, mənim Mayklım var. Sənsiz axı mən ney-lərdim?

– Sən heç vaxt mənsiz olmayacaqsan.

Maykl onu bərk-bərk qucaqladı. Culiya hələ də hicqırsa da, yüngülləşmişdi.

– Səninlə indicə belə kobud danışdığımı görə məni bağıشا.

– Bu nə sözdür, sevgilim.

– Sən, doğrudanmı, məni pis aktrisa hesab eləyirsən?

– Duze sənin atılan dirnağın ola bilməz.

– Sən, doğrudanmı, belə hesab eləyirsən? Öz burun dəsmalını mənə ver. Sən Sara Bernarı görmüsən?

– Yox.

– O, səhnədə çox süni idi.

Onlar bir qədər vaxtlarını sükut içində keçirdilər. Get-gedə Culiyanın ürəyi toxtáyırı. Özündə Maykla qarşı məhəbbət dalğasının baş qaldırdığını hiss eləyirdi.

Nəhayət, astadan dilləndi:

– Sən hələ də İngiltərənin ən gözəl kişisisən və heç kim mənə bu fikirdən daşındırı bilməz.

Culiya gördü ki, o, qarnını yiğib buxağını gizlətdi. Amma bu dəfə onun bu hərəkətindən xeyli təsirləndi.

– Sən haqlısan. Mən tamam üzülmüşəm. Dözülməz əhvaldayam. Elə bil, sıxıb suyumu çıxarıblar. Doğrudan da, harasa getməliyəm. Mənə ancaq bu kömək ola bilər.

İYİRMİ ÜÇÜNCÜ HİSSƏ

Culiya getmək qərarını qəbul etdiyinə görə məmənun idi. Ona işgəncə verən bu dərdi geridə qoymaqla ondan daha asan üzülə bilərdi. Yeni tamaşanın afişası artıq vurulmuşdu, Maykl bərpa elədiyi pyesə aktyorlar toplayıb repetisiyalara başladı. Özünün oynadığı rolu başqa aktrisanın necə repetisiya elədiyinə baxmaq parterin ilk sırasında əyləşən Culiya üçün maraqlıydı. Səhnəyə çıxdığı ilk gündən qaranlıq zalda, üstünə üzlük çəkilmiş kresloda oturub aktyorların öz qəhrəmanlarının obrazlarını necə hörüb qurdıqlarını həyəcansız izləyə bilmirdi və indi, üstündən bu qədər illər keçəndən sonra da o, eyni həyəcanı yaşayırırdı. Hətta sadəcə teatrda olmağın özü ona rahatlıq gətirirdi. Repetisiyalara baxa-baxa o, sanki, dincəlirdi və özünün çıxış etdiyi axşam tamaşasına qədər tamam gümrəhlaşırdı. Culiya artıq başa düşmüşdü ki, Maykl dediklərində haqlıdır, ona görə də özünü ələ almağa qərar verdi. Şəxsi narahatlıqlarını bir kənara qoyaraq öz personajına yiylilik elədi və təzədən özünə xas virtuozuqla oynamaya başladı. Artıq onun oyunu öz şəxsi dərdlərini çölə çıxarmaq üçün bir vasitə deyildi, bu ifa yenidən Culiyanın sərf yaradıcılığının ifadəsi idi. O, material üzərində əvvəlki hökmranlığını qatarıb onun vasitəsilə özünü tamaşaçıya daha mükəmməl təqdim edə bildi. Culiya, ələ bil, göyün yeddinci qatındaydı, özünü həm əzəmətli, həm də azad hiss eləyirdi.

Amma bu qələbə Culiyyaya asan başa gəlmədi, həm də teatrın kənardı o, özünü üzgün və süst hiss eləyirdi. Culiya o aşib-daşan enerjisini itirmişdi. O, ələ bil, taleyi ilə barışmışdı. Onda ələ bir hiss vardı ki, xoşbəxt günləri artıq geridə qalıb. Köks ötürə-ötürə öz-özünə deyirdi ki, daha heç kimə lazım deyil. Maykl ona Vyanaya getməyi təklif etdi. Əslində, özü də Rocerə yaxın olmaq istəyirdi. Amma bu təklifə başını buladı:

– Mən ona orada mane olacağam.

Culiya oğluna yük olacağından qorxurdu. Rocer Vyana'daki həyatından həzz alır. Niyə axı onu bu ləzzətdən məhrum etsin? Rocer ona müxtəlif yerləri göstərməyi, ara-sıra onu nahara, yaxud lança dəvət etməyi öz dərixdirci vəzifəsi

hesab edəcəkdi ki, bunu fikirləşməyin özü belə Culiya üçün dözülməz idi. Tamamilə təbiidir ki, Rocerə orada dostlaşdığı yaşıdlarıyla vaxtını keçirmək daha maraqlıydı.

Culiya anasının yanına getməyi qərara aldı...

Mayklın israrla «madam de Lamber» çağırıldığı missis Lambert artıq uzun illər idi bacısı madam Falluya birlikdə Sen-Malo adasında yaşayırıdı. Hər il o, bir neçə gün London-da Culiya qonaq olurdu, amma bu il səhhəti imkan vermədiyindən gələ bilməmişdi. O artıq qocaydı, yaşı yetmiş ötmüşdü və Culiya bilirdi ki, əgər qızı bir xeyli yanında qalsa, o çox xoşbəxt olar. Vyanada ingilis aktrisa kimə lazımdır? Orada o heç kimdir, amma Sen-Maloda Culiya nüfuz sahibi idi və onu dostlarına göstərib onların qarşısında forslanmaq hər iki qariya böyük məmnunluq gətirərdi: «*Ma fille, la plus grande actrice d'Angleterre*»¹ və ilaxır.

Yazıqlar elə qocadırlar ki, axırlarına da bir elə qalmayıb və bu insanlar necə də sükünetli, yeknəsəq həyat sürürərlər. Əlbəttə, Culiya dəhşətli darixacaq, amma əvəzində onlara nə boyda sevinc bəxş edəcək! Culiya özünə etiraf eləyirdi ki, özünün parlaq, zəfər dolu həyatı anasını ona unutdurub. İndi o, hamisinin əvəzini çıxacaqdı. Onlara xoş gəlmək üçün bütün gücünü ortaya qoyacaqdı. Maykla indiki sevgisi və uzun illər ona qarşı ədalətsiz olması fikrinin bir an da başından çıxmaması onda səmimi tövbə hissi oyatmışdı. O, xudbin və qəddar olmuşdu, amma çalışacaqdı ki, günlərini yusun. Özünü qurban vermək istəyirdi və anasına yazdı ki, mütləq gəlib onun qonağı olacaq.

Culiya çox təbii bir şəkildə sonuncu günə qədər Tomla görüşdən yayına bildi. Oynadığı pyesin sonuncu nümayishi yola çıxmazdan bir gün qabaq oldu. Qatar axşam tərpənəcəkdi. Tom onunla görüşə, təxminən, altıda gəldi. Evdə Maykldan savayı, Carlz Temerli və dostlardan bir neçəsi var idi. Deməli, onu hətta bir dəqiqə belə Tomla tək qalmaq təhlükəsi gözləmirdi. Onunla çox sərbəst tərzdə danışmaq Culiya üçün heç də çətin olmadı. Qorxurdu ki, Toma baxanda dəhşətli əzab çəkəcək, amma onun əvəzinə, sadəcə, ürəyində küt bir ağrı hiss etdi. Culianın yola çıxacağı zaman və məkan gizli saxlanılırdı. Başqa cür desək, onların mətbuatla əlaqələr üzrə nümayəndəsi cəmi bir neçə

¹ Mənim qızım böyük ingilis aktrisasıdır (fr.)

qəzetə zəng vurmuşdu və Culiya Mayklla vağzala gələndə orada cəmi on qəzetçi, onların da arasında üç fotoreportor var idi. Culiya onlara bir neçə xoş söz dedi, Maykl da o sözlərə bir-iki özünüküñü əlavə etdi. Sonra onların nümayəndəsi qəzetçiləri kənara çəkib Culianın gələcək planları barədə məlumat verdi. Bu zaman fotoreportoryorların fotoaparatlarının işığı Culiya ilə Mayklın surətini zamana həkk eləməkə məşğul idi. Onlar perron boyu əl-ələ gəzir-lər, qarşılıqlı vida öpüşü və sonuncu kadr: vaqonun pəncərəsindən yarıyacan çölə çıxan Culiya əlini perronda dayanı Maykla uzadır.

Culiya:

– Bu camaat məni lap boğaza yiğib, – dedi. – Bilmirsən əllərindən hara qaçsanan.

– Görən, sənin getdiyini haradan iyiləyib bili blər? Təsəvvürümə belə gətirə bilmirəm.

Platformaya toplanan bir dəstə adam onlarla aralarında hörmət əlaməti kimi müəyyən məsafə saxlamışdır. Onların mətbuat üzrə nümayəndəsi yaxınlaşış Maykla dedi ki, reportoryorlara verdiyi material bütün bir köşəyə kifayət edəcək. Qatar tərpəndi.

Culiya Evini özüylə aparmaqdan imtina etdi. Onda belə bir hiss var idi ki, əgər təzədən əvvəlki ovqatına qovuşmaq istəyirsə, indiki həyatından tamamilə qopmalıdır. Evi bu fransız evində yerinə düşməyəcəkdir. Hələ lap gənc ikən fransıza ərə gələn Kerri xala, daha doğrusu, madam Fallu indi bu ahil çağında fransızcada ingiliscədən daha sərbəst danışındı. O artıq illerdən bəri dul idi, yeganə oğlu isə müharibədə həlak olmuşdu. O, təpənin üstündəki hündür, ensiz daş evdə yaşayırı və onun kandarından içəri keçəndə adam, sanki, ötən yüzilliyin ab-havasına düşürdü. Yarım əsrə burada heç nə dəyişməmişdi. Qonaq otağında XV Ludovic dövrünün üslubundakı mebel dəsti ayda bir dəfə təmizləmək üçün açılan üzüklərlə örtülmüşdü. Büllur çılcıraqı milçəkdən qorumaq üçün boynuna cuna keçirmişdir. Sobanın qarşısında, içində tovuz lələyi qoyulmuş iki şüşə qabın ortasında iri güldən var idi. Kerri xala bu otaqdan heç vaxt istifadə eləməsə də, hər gün öz əlləriylə onun tozunu alırı. Yemək otağındaki divarlara taxta şəbəkə döşənmişdi və oradakı mebelləri də üzəlmişdilər.

Gümüş epergne¹, gümüş qəhvədan, gümüş dəm çayniki və gümüş məcməyi bufetə yaraşıq verirdi. Kerri xala və Culiyanın anası missis Lembert günlərini ampir üslublu mebelli uzun, ensiz otaqda keçirirdilər. Divarda girdə çərçivələrin içində Kerri xalanın, onun mərhüm ərinin, valideynlərinin və həlak olmuş oğlunun uşaqlığının təsvirini özündə əks etdirən yağılı boyla ilə çəkilmış portretləri asılmışdı. Onların əl işi olan mücrülər də buradaydı. Hər ikisi katolik mövqeli «La Krua», «Revyu de De-Mond» və yerli gündəlik qəzeti burada oxuyurdu. Axşamlar dominonu da burada oynayırdılar. Bu işə yalnız çəşənbə günləri nahara *Abbe*² və ehtiyatda olan zabit *Commandant la Garde*³ onlara gələndə ara verirdilər. Elə burada da yeyirdilər, amma Culiya gələndə qərara aldilar ki, yemək otağı daha rahat olar.

186

Kerri xala hələ də əri və oğlu üçün yas saxlayırdı. Çox nadir hallarda, xüsusən qızmar günlərdə o, öz əliylə özüyçün toxuduğu balaca qara şalı açırdı. Missis Lembert də qara geyimdə olurdu, yalnız cənab abbat və mayor nahara gələn vaxtlarda Culiyanın bağışlığı ağı toxuma şalı çıynınə atırdı. Nahardan sonra dördlükdə plafond⁴ oynayırdılar: yüzlüyə qarşı iki su qoyulmuşdu. Uzun illərdən bəri Cersidə yaşasa da, hələ də Londondan ayağını çəkməyən missis Lembert dünyada baş verənlərdən haliyi və deyirdi ki, indi çoxları bric – kontrakt oynayır. Amma mayor etiraz eləyirdi, deyirdi, həmin kart oyunu amerikalılar üçün yaxşıdır, onu plafond da tam təmin edir, abbat isə, öz növbəsində, əlavə eləyirdi ki, o, şəxsən son vaxtlar vistin unudulmasına çox təəssüflənir. Nə edəsən, insanlar nadir hallarda olana qane olur, onlara gərək elə bir ucdnan yepyeni şeylər verəsən. Hər Milad bayramında Culiya anasına və xalasına bahalı hədiyyələr göndərirdi, amma onlar bu hədiyyələri işlətmirdilər. Londondan göndərilən bu qiyamət hədiyyələri tanışlarına göstərib sonra papiros kağızına bükərək şkafda gizlədilər. Culiya anasına avtomobil də təklif etmişdi, amma o istəməmişdi. Onlar evdən nadir hallarda, özü də yaxın

¹ E pergne – nahar süfrəsinin ortası üçün nəzərdə tutulan, adətən, bir neçə hissədən ibarət qat-qat güldən

² Abbat (fr.)

³ Qvardiya mayoru (fr.)

⁴ Plafond – kart oyunu

yerlərə çıxırdılar və bu yolu piyada da gedə bilərdilər. O biri tərəfdən sürücü benzini oğurlayacaqdı; əgər küçədə yesə, onları müflis edəcək, evdə yesə, Anneti təbdən çıxaracaqdı. Annet onlarda həm aşpaz, həm qulluqçu, həm də təsərrüfat işlərinə baxan idi. O, düz otuz beş il Kerri xalanın xidmətində olmuşdu. Qara işlər onun qohumu Anjelin öhdəsindəydi. Həm də o, hələ cavan idi: heç qırx yaşı da yox idi. Deməli, bütün günü sürücü qiyafəsində hansısa bir kişinin bu evdə olması narahatlıq törədərdi.

Culiya üçün qız vaxtı Kerri xalanın evində yaşayanda qaldığı otağı ayırdılar. Bu, onda nəsə xüsusi sentimental əhvali-ruhiyyə yaratdı: hətta bir neçə dəqiqə ağlamaqdan özünü zorla saxladı. Culiya onların həyat tərzinə çox asanca uyğunlaşdı. Kerri xala ərə gedəndə katolikliyi qəbul eləmişdi və missis Lembert də ərini itirəndən sonra həmisişlik Sen-Maloda məskunlaşanda abbatın təsiri altında müəyyən vaxt içində katolik oldu. Hər iki yaşlı xanım çox dindar idi. Hər səhər ibadətə yollanırdılar, bazar günləri isə, üstəlik, təmtəraqlı ayını də icra edirdilər. Amma kilsədən başqa, demək olar ki, heç hara getmirdilər. Nadir hallarda – öz yaxınıni itirən, yaxud əksinə, qız nəvəsinin nikah mərasimini qeyd edən qonşulardan hansısa birinin qapısını açırdılar. Hər ikisi eyni qəzetləri, eyni jurnalları oxuyur, xeyriyyəcilik məqsədilə elə hey nəsə toxuyurdular; domino oynayırdılar və Culianın hədiyyə etdiyi radio-qəbuledicini dinləyirdilər. Abbat və mayor artıq uzun illərdən bəri həftədə bir dəfə onlarda nahar etsələr də, qarilar hər çəşənbə günü dəhşətli həyəcan keçirirdilər. Onlar zəng eləyirdilər ki, hansısa yemək xoşuna gəlməsə, mayor hərbçiye xas açılıqla bunu onların üzünə vura bilər, hətta abbat da əsl ruhani olsa belə, öz xəbərdarlığından və istədiyini deməkdən çəkinən deyildi; məsələn, o, siyənək balığını çox xoşlayırdı, amma bir şərtlə ki, gərək kərə yağında qizardılsın. Yağın müharibədən sonrakı qiymətlərinin müqabiliində bu, əsl səxavət idi. Çəşənbə günü səhər Kerri xala şərab anbarının açarını götürüb bir şüşə klareti öz əliylə çıxarırdı. Sonra ikilikdə həftənin sonunacan qonaqlardan qalan şərəbin axırına çıxırdılar.

Qarilar Culianı qanadlarının altına aldılar. Ona arpa yarması yedirib dəhşətli həyəcanlanırdılar ki, birdən haradansa

yel vurar. Doğrusu, həyatlarının böyük hissəsini onlar yelçəkəndən qorunmaqla keçirmişdilər. Onlar Culiyanı divanda uzanmağa məcbur eləyirdilər. Qayğıyla nəzarət edirdilər ki, ayaqlarını da bərk-bərk örtsün. Onlar geyimiyələ bağlı Culiyaya irad tuturdular. Bu ipək corablar elə nazikdir ki, hər şey görünür! Bəs donun altında nə var? Əgər köynəkdən başqa heç nə olmadığını bilsə, Kerri xala təəccüb-lənməyəcək.

Missis Lambert:

- O heç əyninə köynək də keçirmir, – dedi.
- Bəs onda əynində nə var?

Culiya:

- Tuman, – dedi.
- Və çox güman, bir də *soutien-gorge*¹.

Culiya kəskin etiraz etdi:

- Əlbəttə yox.
- Deməli, bacıqızı, sən donun altında tamam lütsən?
- Demək olar ki, hə.

Kerri xala ucadan:

- *C'est de la folie*² – dedi.

Missis Lambert razılaşdı:

- *C'est vraiment pas raisonnable, ma fille*³.

Kerri xala əlavə etdi:

- Mən özümü ikiyüzlü insan saymırıam, amma deməliyəm ki, bu, sadəcə, abırlı deyil.

Culiya nə paltar gətirmişdə, hamısını onlara göstərdi və gəlişinin elə ilk həftəsi onun nahara nə geyinəcəyi üstündə mübahisə düşdü. Kerri xala və missis Lambert az qala bir-birlərindən küsəcəkdir. Missis Lambert hesab eləyirdi ki, əgər Culiya özüylə ziyafət libası gətiriblər, onlardan birini geyinməlidir, amma Kerri xalanın qənaətincə, bu, elə də vacib deyil.

– Yadimdadır, mən Cersidə sənin yanında olanda nahara centlmenlər gəlirdilər, sən də onların qarşısına çox yaraşıqlı kanotda⁴ çıxırdın.

- Hə, sənə çox gözəl yaraşdırı.

¹ Büstqalter (*fr.*)

² Bu ki dəlilikdir (*fr.*)

³ Qızım, bu, doğrudan da, düz hərəkət deyil (*fr.*)

⁴ Kanot – xalataoxşar qadın və ya kişi paltarı

Hər iki yaşlı xanım ümidił Culiyaya baxdı. O, başını yellədi.

– Ondansa əynimə kəfən geyinərəm.

Kerri xala çərşənbə günləri qaqat sapiyla tikilən ağır ipəkdən olan, yaxalığı boğazını tutmuş qara paltarda olurdu, missis Lembertin isə paltarını ağ toxuma şal və süni qaşlı, amma bahalı boyunbağı tamamlayırdı. Balaca, möhkəm bədənli, sıfətdən bişmiş almaya oxşayan, saçını en brosse¹ üslubunda qırxdırmış, tünd-qara rənglənmiş gözəgəlimli bişləri olan mayorun yaşı çoxdan yetmiş adlasa da, canı sulu yudu. Nahar zamanı o, ara-sıra stolun altında Culiyanın ayaqlarını əlləyirdi, yemək otağından çıxanda isə fürsət tapıb onun arxasını dümsüklədi.

«Dayanmadan seks». Əzəmətli yerişlə yaşlı xanımların ardınca qonaq otağına sarı gedən Culiya ürəyində deyindı.

Onlar Culiyanın nazını böyük aktrisa olduğuna görə yox, səhəhətinin aksadığına və istirahətə ehtiyacı olduğuna görə çəkirdilər. Culiya kifayət qədər tez başa düşdü ki, onlar nəinki onun məşhurluğundan qürur duymur, əksinə, utanırlar. Tanışları qarşısında onunla öyünmək nədir, hətta harasa gedəndə Culiyani yanlarına belə salmırıldılar. Kerri xala İngiltərədən saat beşdə çay içmək vərdişi gətirmişdi və buna möhkəm riayət eləyirdi. Culiyanın gəlişindən az sonra günlərdən birində onlar bir neçə xanımı çaya dəvət etdilər və səhər yeməyi zamanı missis Lembert Culiyaya bu sözlərlə üz tutdu:

– Əzizim, Sen-Maloda bizim bir neçə çox yaxşı tanışımız var, amma biz burada artıq uzun illər yaşasaq da, aydın məsələdir ki, onlar hələ də bizə yad kimi baxırlar. Odur ki onların görünə qeyri-adi görünməmək üçün çox çalışırıq. Təbii ki, biz səndən yalan danışmağı rica eləmirik, amma əgər bu, ölüm-dirim məsəlesi deyilsə, Kerri xala hesab eləyir ki, yaxşısı budur, sən aktrisa olduğunu deməyəsən.

Culiya önce heyrətləndi, amma humor hissi qalib gəldi və o, qəhqəhədən özünü zorla saxladı:

– Əgər bizim tanışlardan kimsə ərinin kimliyini səndən soruşsa, onun kommersiyaya məşğul olduğunu deməyin məgər həqiqətə qarşı çıxməqdır?

¹ En brosse – mahud parça növü (fr.)

Culiyanın istər-istəməz dodağı qaçıdı:

– Qətiyyən.

Kerri xala səmimi-qəlbdən əlavə etdi:

– Biz, əlbəttə, bilirik ki, ingilis aktrisalar fransızlardan fərqlənir. Demək olar ki, hər fransız aktrisanın mütləq məşuqu olur.

Culiya:

– İlahi, özün saxla, – dedi.

London həyatı bütün həyəcanları, zəfərləri, kədərləriylə bir yerdə haradasa çox-çox uzaqlarda qalmışdı. Tezliklə Culiya aşkar elədi ki, Tomun özü və ona sevgisi haqqında tama-mılə sakit tərzdə düşünə bilər. Başa düşdü ki, onun mənliyi yaralanıb, nəinki ürəyi. Sen-Maloda hər gün o birinə oxşayırırdı. Yalnız bazar ertəsi gününün qəzetlərini görəndə London yadına düşürdü. Culiya bütün bağlamanı alıb düz axşam düşənə qədər oxuyurdu. Həmin günlər içini bir balaca həyəcan bütürmüştü. O, qala divarlarına tərəf qalxıb oradan körfəzin içində oturan adalara baxırdı. Boz buludlar onun içində İngiltərənin boz göy üzünə xiffət hissi oyadırdı. Amma elə ki çərşənbə axşamı gəlib çatırdı, səhər açılan kimi canı yenidən əyalət həyatının rahatlığında əriyib-yumşalırdı. Culiya çox mültaliə edirdi: yerli mağazadan aldığı ingilis, fransız romanlarını və əlbəttə ki, öz sevimli Verlenini. Culiyaya elə gəlirdi ki, onun şeirlərində olan zərif melanxoliya qədim dam evlərdən və sakit, əyri, döngəli küçələrdən ibarət bu kədərli şəhərə uyğun gəlir. İki ahil xanımın cansıxıcı vərdişləri, hadisələrdən kasad yaşam tərzi, sakit söhbətləri Culiyada onlara qarşı rəhm hissi oyatmışdı. Uzun illər idi onların həyatında nəsə baş vermemişdi və hər ikisi ölənə qədər belə davam eləyəcəkdi. Onların mövcudluğu necə də əhəmiyyətsiz görüñürdü! Ən dəhşətli isə onların bu həyata tamamilə qane olmasına idi. Hikkə, həsəd hissinin nə olduğu onlara yad idi. Culiyanın gözqamaşdırın səhnə işıqlarının ortasında dayanaraq, ona heyran kəsilən publikanın sürəkli alqışları qarşısında təzim edərkən, hər gün duyduğu ictimai maraq deyilən o şey bu iki qadından ötrü çoxdan əhəmiyyətini itirmişdi. Hərdən Culiyaya elə gəlirdi ki, həyatda onun üçün bu diq-qətdən qiymətli heç nə yoxdu. O ancaq bundan ötrü yaranmışdı: taleyi ilə barışmağı və başını dik tutmağı ona görəydi. Hər iki halda nəticə eyni idi: daxili azadlıq. Culiyada bu hiss

daha etibarlı idi. Həftədə bir dəfə Maykldan qısa, işlə bağlı məktub gəlirdi. O, bu məktublarda yiğimin necə olduğunu və növbəti pyesə necə quruluş vermək istədiyini yazırırdı. Amma Çarlz Temerlinin məktubları bir gün də ara vermirdi. O, Culiyaaya kübar aləmin bütün xəbərlərini çatdırır, özünün o mədəni, valehedici diliylə baxdığı şəkillərdən, oxuduğu kitablardan danışırırdı. Onun məktubu incə ifadələrlə və müdrik zarafatlarla dolu olurdu. O, pedantlıqdan kənar fəlsəfə yürüdürdü. Yazırı ki, ona heyrandır. Bu, Culiyanın bütün ömrü boyu aldığı ən gözəl sevgi məktublarıydı və o, gələcək nəsillər üçün onları saxlamağı məsləhət bildi. Ola bilsin, nə vaxtsa, kimsə o məktubları dərc eləyəcək və insanlar onun Mak-Evoyun¹ fırçasından çıxan portretinə baxmaq üçün Milli Qalereyaya gedəndə Culiyanın qəhrəmanı olduğu romantik məhəbbət tarixçəsini xatırlayıb köks ötürəcəklər.

Yoxa çıxdığı ilk iki həftədə Çarlz onu heyrətamız səda-qətlə aradı. Onsuz nə edəcəyini Culiya təsəvvürünə belə gətirmirdi. O, həmişə onun qulluğundaydı. Onun söhbətləri Culiyanı tamam özgə aləmə aparırdı, əsəblərini sakitləşdirirdi. Culiyanın ruhunu çirkab örtmüşdü və o, Çarlzin ruhunun göz yaşı kimi dupdurmuş çeşməsində yuyunurdu. Çarlzla şəkil qalereyalarını gəzəndə bütün canına ilahi rahatlıq hakim kəsildi... Ona minnətdar olmaq üçün Culiyanın xeyli əsası var idi. O, onun uzunillik pərəstişi haqqında düşündü. Çarlz artıq iyirmi ildən çox idi onu gözləyirdi. Culiya ona qarşı o qədər də mərhəmətli olmamışdı, əgər Çarlzla bir yatağa girsəydi, Çarlz dünyanın ən xoşbəxti olardı, doğrusu, Culiya da bir şey itirməzdi. Niyə bu illər üzünü onu yaxınına buraxmamışdı? Ola bilsin, səbəb onun sədaqətinin əndazəni aşmasındaydı. Onun bu ağlaşımaz məhəbbəti elə abır-həyalı və hörmətə layiq idi ki, görünür, buna görə də Culiya Çarlzin düşüncəsində özünün neçə illərdən bəri qurub-yaratdığı həmin o ideal məhəbbətin qalmasını istəyirdi. Amma dərinə gedəndə bu, səfəhlik, Culiya isə xudbinin birisi idi. Qəflətən ağılna gələn bir fikirdən Culiya özündə qəribə bir məmənunluq hiss elədi. Bəli, nəhayət, bu nəcibliyə, saflığa, sədaqətə görə onu mükafatlaşdırmağın vaxtı çatıb. Mayklın ona qarşı xeyirxahlığının oyatıldığı hissələr Culiyanın canında hələ də diriydi. Özünü ona layiq

¹ Mak - Eoy – ingilis rəssamı (1878-1927)

bilmirdi və bu günəcən Maykla dözülməz münasibət göstərdiyinə görə əzab çəkirdi. İngiltərəni özünü qurban vermək istəyi ilə tərk etməsi fikri əvvəlki kimi bütün şüuruna hakim kəsilmişdi. Culiya bu istəyin gerçəkləşməsi yolunda Çarlzi ən münasib vasitə sayırdı. Çarlzin onun niyətini başa düşəndə necə heyrətlənəcəyini təsəvvürünə gətirib xərif-xəfif gülümsəyirdi. İlk anda o, sadəcə, qulaqlarına inanmayacaqdı, amma sonra necə bir ləzzət, ekstaz! Onun neçə illərdən bəri yiğilib qalan məhəbbəti, qəflətən bütün sədləri dağında-dağında Culiyani da öz aşib-daşan selində boğacaqdı. Sonra onun sonsuz minnətdarlığını təsəvvürünə gətirəndə Culiyanın ürəyi fərəhli dolurdu. Hər halda, taleyin, nəhayət, onun üzünə güldüyüünə inanmaq Çarlı üçün çətin olacaqdı. Hər şey geridə qalandan sonra onun ağışundaca Culiya bir az da Çarla sığınib nazla piçildayacaqdı:

«Necə bilirsən, bu qədər gözləməyə dəyərdi?»

«Sən Yelena kimi mənə ölümsüzlük ölümü bəxş etdin»¹.

Məgər doğma bir insana bu xoşbəxtliyi bəxş etməkdə təəccüblü nəsə var?

«Sen-Malonu tərk etmək ərefəsində ona xəbər eləyəcəyəm». Culiyə belə qərar verdi.

Yaz yerini yaya verdi və iyulun axırlarında əyin-baş almaq üçün Parissə getmək lazımdı. Maykl mövsümü sentyabrın ilk günlərində açmaq istəyirdi, odur ki yeni pyesin repetisiyaları avqustda başlamalıydı. Culiyə Sen-Maloya gedəndə asudə vaxtlarında oxumaq üçün pyesi də özüylə götürdü, amma oradakı şərait buna imkan vermədi. Boş vaxtı kifayət qədər idi, amma rahat olsa da, bu boz, sərt şəhərdə maraqları yalnız ev işləri və gəldi-gedərlə məhdudlaşan bu iki yaşlı qadınla bütün günü ünsiyyət onda elə bir ovqat yaratmışdı ki, pyes nə qədər yaxşı olsa da, Culiyani özünə cəlb eləmədi. Nəhayət, qərar verdi:

«Çoxdan qayitmaliydim. Əgər belə bir nəticəyə gəlsəm ki, pyes, ətrafında yaradılan bu boyda hay-küyə layiq deyil, onda nə olacaq?»

Culiya anasıyla və Kerri xalayla sağollaşdı; onlar ona qarşı çox diqqətliyidilər, amma gedişinə təəssüflənəcək-

¹ K.Marlonun "Doktor Faustun faciəvi tarixçəsi" əsərindəki "Yelena, mənə ölümsüzlüyü öpüşlə bəxş etdi" ifadəsi dəyişdirilərək işlədilib.

lərinə, nədənsə, Culiya şübhə eləyirdi. Onlar üzüyləliqlə yenidən öyrəşdikləri həyata qayıdaqıldılar. Üstəlik, arxayı ola bilərdilər ki, daha aktrisadan onları istənilən an hansıa ekssentrik hərəkət təhlükəsi gözləmir, daha Sen-Malo xanım-larının qınayıcı şərh'lərini eşitmək qorxusu olmayacaq.

Culiya Parisə günorta gəlib çatdı. Onu «Rits» otelindəki apartamentə ötüründə dərindən nəfəs aldı. Təzədən dəb-dəb ilə baş-başa qalmaq necə də ləzzətlidir! Dostlar ona gül dəstələri göndərmişdilər. Culiya vanna qəbul eləyib əynini dəyişdi. Həmişə onun üçün əldən gedən və artıq çoxdan özünə dost saydığı Çarlı Deveril Culiyani «Bua»ya nahara aparmaq üçün yanına gəldi.

Culiya ona:

– Vaxtimi çox əla keçirdim, – dedi. – Əlbəttə, bu səfərim o iki ahil qadını çox sevindirdi, amma məndə belə hiss vardi ki, əgər bir gün də yubansam, darixməqdan ürəyim partlayacaq.

Bu gözəl axşamda Yelisey çölləriylə gəzmək Culiyaya ləzzət elədi. Benzinin iyini udmaq necə də xoş idi! Avtomobilər, taksilər, şabalıdı ağaclar, küçə işıqları, səkiylə addimlayan və kafelərdə stol arxasında əyləşən dəstə-dəstə adam... Bundan gözəl nə ola bilərdi? Sonra şən, sivil və bahalı «Şato de Madrid»ə daxil olanda yenidən qədd-qamətli, ənlik-kırşanlı qadınları, dərisi yanmış, smokinqli kişiləri görmək necə də xoş idi.

– Mən özümü sürgündən qayıdan kraliça kimi hiss eləyirəm.

Culiya özünə geyimlər seçə-seçə və onları ilk dəfə əynində yoxlaya-yoxlaya Parisdə bir neçə xoş gün keçirdi. O, hər dəqiqəsindən həzz alındı. Amma çox sözübütöv qadın idi; nəinki başqasına, hətta özünə verdiyi vədə də mütləq əməl eləyirdi. Londona yollanmadan öncə Çarlza qısa bir məktub göndərdi. O, Qudvudda və Kauzda olmuşdu, oradan Zalsburqa gedərkən bir gün Londonda ləngiməli olacaqdı.

«Əzizim Çarlz,

Sizi tezliklə yenidən görəcəyim mənə hədsiz sevinc bəxş edir. Çərşənbə günü boşam. Birlikdə nahar eləyərik. Siz hələ də məni sevirsiniz?

Sizin Culiya».

Zərfi qutuya salanda Culiya dilinin altında mızıldandı: «*Bis dat qui cito dat*¹». Bu, xeyriyyəçilik məqsədi daşıyan tədbirlər zamanı xahişlə ondan gözlənilən vəsaitin düz yarısını dərhal poçtla göndərən Mayklın tez-tez işlətdiyi ceynənmiş bir latin məsəliydi.

İYİRMİ DÖRDÜNCÜ HİSSƏ

Çərşənbə gününün səhəri Culiya masaj elətdirib həm də saçlarını burdurdu. Nahara hansı paltarını geyinəcəyini heç cür qərarlaşdırı bilmirdi: təsəvvürlərə Botticellinin² «Bahar»ını gətirən boz orqandidən olan çox yaraşıqlı və ürəkaçan donu, yoxsa onun qız qamətini aydın göstərən və çox abırlı libası? Vanna qəbul etdiyi müddətdə ağı atlazın üzərində dayandı. Bu paltar haradasa onun Çarlz qarşısında uzunillik günahını yumaq üçün incə bir işaret idi. Culiya bir sap mirvaridən və brilyant qolbağından savayı, üstünə heç bir zinət əşyası taxmadı; nişan üzüyü olan barmağında başqa bir brilyant üzük də parıldayırıdı. Dəriyə gündə yanmış rəngi verən pudranı üzünə vurmaq istədi. Bu həm onu cavan göstərər, həm də ona çox yaraşardı. Amma qarşısında onu nə gözlədiyi yadına düşəndə bu fikirlərdən vaz keçdi. O, Otellonu oynamaq üçün ayaqdan-başacan qaralan akt-yorlar kimi özünü büsbütün sünü günəşlə yandıra bilməzdə axı. Həmişə olduğu kimi, dəqiqliyi sevən Culiya holla qapıçının giriş qapısını Çarlz Temerlinin qarşısında taybatay açan an düşdü. Culiya onu bir az naz, bir az bic heyranlıq və bir az da intimlik qatılmış baxışlarla salamladı. Çarlz artıq seyrəmiş saçlarını indi uzun saxlayırdı. İllər onun ziyanı, kübar simasına da əl gəzdirmişdi: yanaqları azca sallanmışdı, qaməti əyilmişdi, kostyum əynində çoxdan bəri ütüyə həsrət qalmış kimi görünürdü.

«Qəribə həyatdır. Aktyorlar centlmen kimi görünməkdən ötrü dəridən-qabıqdan çıxırlar, amma centlmenlər istəyirlər ki, aktyorlar kimi görünüşünlər». Culiya belə düşündü.

Culiyanın lazımı effekt yaratlığına şübhə yox idi. Çarlz başlanğıc üçün vacib olan atmacanı atdı. O soruşdu:

¹ “Tez verən ikiqat verir” (*lat.*) – Senekanın kəlamı

² Sandro Botticelli – florensiyalı rəssam (1445-1510)

– Bu gün üzümə nədən belə füsunkarsınız?

– Çünkü bizim görüşümüzün sevinci qonub.

Culiya özünün gözəl gözlerinin ifadəli baxışlarıyla Çarlza dərindən nəzər saldı. Romninin¹ firçasından çıxan ledi Hamilton portretində olduğu kimi, azca dodaqlarını araladı. Bu, onu çox cəzbedici göstərirdi.

Onlar «Savoy»da nahar elədilər. Metrdotel onlara stolu çıxışa yaxın yerdə verdiyindən hamının gözü qabağındaydilar. İmkanlı insanların əksəriyyətinin indi şəhər kənarında olduğu güman edilsə də, restoran ağızınan doluydu. Culiya təbəssümlə başını oyan-buyana çevirə-çevirə dostları salamlayırdı. Çarlzin ona deməyə sözü çox idi və Culiya səngimək bilməyən maraqla qulaq asındı. Çarlza:

– Bütün dünyada sizin kimi həmsöhbət yoxdur, – dedi.

Onlar restorana həm gec gəlmisdilər, həm də aramla nahar eləyirdilər. Odur ki Çarlz brendini işib qurtaranda artıq müştərilər şam yeməyinə yiğilirdilər.

Çarlz saatına baxıb:

– İlahi, özün saxla, – dedi, – doğrudanmı, tamaşalar artıq bitib? Sizinlə birlikdə olanda vaxt necə də tez gəlib-keçir. Necə bilirsiniz, buradakılar bizdən yaxa qurtarmaq istəyirlər?

– Yixılıb yatmağa heç həvəsim yoxdur.

– Yəqin, Maykl bir azdan evdə olar?

– Yəqin.

– Niyə axı bizə gedib bir az da orada çənə vurmayaq?

Bax buna deyərlər «bir işarədən başa düşmək».

Culiya:

– Məmnuniyyətlə, – deyib, intonasiyasına utancaqlıq qatdı və hiss elədi ki, yanağında əmələ gətirdiyi qızartı indi çox yaxşı görünür.

Onlar maşına əyləşib Hill-stritə yollandılar. Çarlz onu öz kabinetinə gətirdi. Kabinet birinci mərtəbədəydi. Düz döşəməyəcən gələn və xudmani bağa baxan iri, ikiqatlı pəncərə taybatay açıq idi. Onlar divanda oturdular.

Culiya:

– Yuxarı işığı söndürün ki, qaranlıq otağa axsin, – deyib, ardınca «Venesiya taciri»ndən bir iqtiwas gətirdi: – «Zərif mehin ağacıları yaladığı həmin o gecədə...».

¹ Corc Romni – ingilis rəssamı (1734-1802)

Çarlz qapaqlıdan savayı bütün lampaları söndürdü. Təzədən gəlib oturanda Culiya ona qısqıldı. O, Culiyanın belini qucaqladı, o da başını Çarlzın ciyinə qoydu.

Culiya piçılıyla:

- İlahi, nə yaxşıdır, – dedi.
- Mən sizdən ötrü dəhşətli darixmişdim.
- Fürsət tapıb şuluqluq eləmədiniz ki?
- Hə. Enqrin¹ şəklini almaq üçün bir qalaq pul xərc-lədim. Getməzdən əvvəl mütləq onu sizə göstərəcəyəm.
- Yaddan çıxarmayın. Haradan asmisan?

Evə girdikləri ilk dəqiqədən Culiya öz-özünə sual edirdi: onu harada yoldan çıxarsın, kabinetdə, yoxsa yuxarıda?

Çarlz cavabında:

- Öz yataq otağımdan, – dedi.

«Doğrudan da, ora daha rahatdır». Bu dəqiqə Culiyanın fikrində ancaq bu idi.

Culiya yaxşı Çarlzın onu öz yatağına çəkmək üçün bundan yaxşı bir şey fikirləşə bilmədiyi düşünəndə gül-məkdən özünü zorla saxladı. «Bu kişilər necə də axmaqdırlar! Onların qətiyyəti həddini aşır və elə dərd də burasındadır». Culiyanın ürəyindən ani bir ağrı qopdu. O, Tomu xatırladı. «Cəhənnəm olsun Tom! Çarlz elə sevimilidir ki... və Culiya onu bu uzunlilik sədaqətinə görə mükafatlandırmaq qərarından bir addım da çəkilən deyil».

Culiya özünün azca xırıltılı sinə səsiylə:

– Siz mənə əsl dost olmusunuz. Çarlz, – dedi və ona sarı elə döndü ki, sıfətləri qabaq-qənşər dayana bilsin. Dodaqları yenə ledi Hamiltonun dodaqları kimi azca aralıydı. – Elə bilirom, mən sizə qarşı heç də kifayət qədər nəzakətli olmamışam.

Culiya dərilmək istəyən şaftalı kimi ağılı başdan eləyə-cək dərəcədə cəzbədiciydi və bu anda öpüşdən yayınmaq qeyri-mümkün idi. Sonra Culiya öz ağı, zərif əlleriylə onun boynuna sarılacaq... Amma Çarlz, sadəcə, gülümsədi.

– Belə deməyin, siz həmişə ürəyimi fəth etmisiniz.

(«Zavallı, quzum mənim, o, özünü tamam itirib!»)

– Məni heç vaxt, heç kim sizintək sevməyib.

Çarlz yüngülçə onu özünə tərəf çekdi.



– Mən indi də sizi sevirəm. Bunu özünüz də bilirsiniz. Siz mənim həyatimdə yeganə qadınsınız.

Təklif etdiyi dodağını Çarlz qəbul etmədiyindən Culiya azca başını döndərdi. Fikirli-fikirli elektrik sobasına baxdı. «Heyif ki, yanmir. Bu mizansəhnədə yanar soba çox yerinə düşərdi».

– Əgər o vaxt birlikdə Londondan qaçıb getsəydik, həyatımız tamam başqa cür olardı. Çarlz, hey-hoy!

Bu nidadan tez-tez pyeslərdə istifadə olunsa da, Culiya onun mənasını bilmirdi, amma ah kimi ağızdan çıxan bu söz həmişə çox kədərli səslənirdi.

– Onda İngiltərə özünün nəhəng aktrisasını itirmiş olardı. İndi mənə çatır ki, o vaxt sizə teatrı tərk etməyi təklif edəndə necə xudbinlik eləmişəm.

– Üğur heç də hər şey demək deyil. Hərdən özümə sual eləyirəm: görən, o vaxt o səfəh, o xırda şöhrətpərəstlik hissələrimi təmin etmək naminə həyatımın ən böyük dəyərini qurban vermədinmi? Əslində, insanı yaşıdan yalnız məhəbbətdir.

Culiya yenə ona baxdı. Onun yaşıla dolmuş gözləri heç vaxt olmadığı qədər gözəl idi.

– Bilirsiniz, əgər təzədən cavan olsaydım, elə bilirəm, sizə qoşulub gedərdim.

Culianın əli aşağı sürüşüb onun əlini tapdı. Çarlz onun əlini ürəkdən sıxdı.

– Ah, əzizim...

– Mən bizim arzularımızdan doğan o mülkü elə tez-tez yadına salıram ki! Zeytun ağacları, oleandrlar və mavi dəniz, əmin-amənlıq və rahatlıq. Hərdən həyatımı bürüyən bu yek-nəsəqlikdən, üzücülükdən, kobudluqdan təngə gəlirəm. Siz isə mənə gözəllik vəd etmişdiniz. Bilirəm, artıq gecdir. O vaxt mənə bu qədər əziz olduğunuzu özüm də bilmirdim, ağlıma da gəlməzdi ki, illər ötdükçə siz mənim həyatımın mənasına çevriləcəksiniz.

– Sizdən belə sözlər eşitmək ilahi bir sevincdir, əzizim. Bu, mənə çox böyük mükafatdır.

– Mən sizdən ötrü hər şeyə hazırlam. Mən xudbin olmuşam. Nə elədiyimi özüm də bilmədən sizin həyatınızı məhv eləmişəm. – Culianın astadan gələn səsi əsirdi. O, başını arxaya atanda boğazı ağ sütuna bənzədi. Açıq

yaxalığından xırda, yumru döşləri göründü. Culiya əlini sinəsinə qoydu.

Çarlz yüngülçə etiraz elədi:

– Siz belə danışmalı, belə düşünməli deyilsiniz. Siz həmisi mükəmməllik mücəssəməsi olmuşunuz. Siz mənə belə lazımsınız. Ah, əzizim, həyat belə qısa, məhəbbət elə ötəridir... Faciə burasındadır ki, bəzən arzularımız gerçek olur. İndi arxaya boylananda görüürəm ki, siz məndən xeyli ağılli olmuşunuz. «Sonsuz çəmənliliklər, haradadır o xatırələr...» Sonrası yadınızdadır mı? «Sən ey gözəl gənc, çələng gülsüz olmayan kimi, sən də nəgməsiz olmazsan; sən ey mərd aşiq, öz sevgilini öz sevginin ehtirasına bələ; özü də qəm yemə, nə qədər canın sulu, ruhun durudur, xoş günlərə qonaq məhəbbətin də əbədi və nurludur».

(«Axmaqlığa bir bax!»)

Culiya ah çəkib:

– Necə gözəl misralardır, – dedi. – Ola bilsin, siz haqlısınız. Hey-hoy!

Çarlz sinədən deməkdə davam elədi. Onun bu vərdişini Culiya bir qədər cansızçı hesab eləyirdi.

– «Ah, solmaq bilməyən bahar yarpağı necə xoşbəxt-dirsə, məhəbbəti görüş kimi sonsuz, hər dəfə yenilənən kəs də eləcə xoşbəxtdir»¹.

Amma indi bu vərdiş ona düşünmək üçün vaxt verirdi. Culiya gözlərini də qırpmadan yanmayan sobaya baxabaxa qalmışdı. Kənardan baxana elə gəlirdi ki, o, həmin şerin gözəlliyinin ovsununa düşüb. Çarlz, sadəcə, heç nə anlamadı: bunu görmək heç də çətin deyildi. Bir də ki bura-da təəccüblü nə var? İyirmi il Culiya onun ehtiraslı yalva-nışlarına qarşı kar olmuşdu və təbii ki, Çarlz da onun bütün cəhdlərinin artıq əbəs olduğunu dərk etmişdi. Bu, haradasa, Everesti fəth etmək misalına bənzəyirdi; məsələn, əgər uzun illər məşəqqətli cəhdlərlə Everestin zirvəsini fəth etmək istəyən cəsur alpinistlər qəflətən ora aparan asma nərdivan görsəydilər, qarşılardakının tələ olduğu qənaətinə gələrdilər. Culiya hiss elədi ki, bir xeyli məsələlərə nöqtə qoymaq zamanı yetişib. O, necə deyərlər, suda boğulana əl uzatmalyidi.

¹ İngilis şairi Con Kitsin (1795-1821) "Yunan güldəninin odası" əsərindən

Culiya astadan:

– Artıq gecdir, – dedi. – Mən evə gedim. Amma əvvəlcə təzə aldiğiniz şəkli göstərin.

Çarlz ayağa duranda Culiya divandan qalxmasına kömək eləmək üçün hər iki əlini ona uzatdı. Onlar yuxarı qalxdılar. Çarlzın səliqəylə qatlanmış xalatiyla pijaması stulun başında daydı.

– Siz subaylar özünüzə yaman qulluq eləyirsiniz. Necə də rahat, yaraşlıq yataq otağınız var.

Çarlz çərçivəyə salınmış şəkli divardan işığa tərəf gətirdi. Bu, ləçəkdə və enli ətəkli, yaxası açıq paltarda olan kök bir qadının karandaşla çəkilən şəkliydi. Qadın Culianın gözünə kifir, don gülməli göründü. Culiya ucadan:

– Qiymətdir, – dedi.

– Bilirdim ki, xoşunuza gələcək. Yaxşı şəkildir, eləmi?

– Heyrətamızdır.

Çarlz şəkli qaytarıb mixdan asdı. Təzədən Culiyaya sarı dönəndə gördü ki, o, çarpayının yanında xacənin qiymət vermək üçün baş vəzirin yanına gətirdiyi kəniz kimi dayanıb. Onun bu duruşunda valehedici bir tərəddüd var idi. Elə bil, özünü bu saatca arxası üstə çarpayıa yixmağa hazır dayanmışdı, amma bununla yanaşı, həm də, elə bil, kraličalığın astanasında dayanan bakırə qız idi. Culiya dərindən ah çəkdi.

– Əzizim, necə də gözəl gecə idi. Mən hələ bu vaxtacan özümü sizə belə yaxın hiss eləməmişdim.

Culiya əlini ağır-ağır arxadan gətirib özünün anadan-gəlmə heyrətamız ritm duyumuyla ovucları açıq halda elə irəli uzatdı ki, elə bil, orada gözlə görünməyən qiymətli qab tutmuşdu, qabin içində də ona hədiyyə etdiyi ürəyi var idi. Culianın gözəl gözləri itaətlə və nəvazişlə baxıldı, dodaqlarından utancaq təbəssüm boylanırdı. Culiya təslim oldu.

Culiya Çarlzın sıfətinin donub qaldığını gördü. Nəhayət, hər şey Çarlsa aydın oldu, özü də necə!

(«İlahi, mən ona lazımmam! Bütün bunlar hamısı oyun imiş»). Siftə-siftə bu kəşfdən büsbütün sarsıldı.

(«İlahi, bunun altından necə çıxmış? Yəqin, mən lap səfəh yerində görünürəm!»)

Culiya, az qala, həm mənən, həm də cismən müvazi-nətini itirəcəkdi. Nəsə fikirləşmək lazım idi, özü də yubanmadan. Çarlz qarşısında dayanıb yaxşı gizlədə bilmədiyi

çaşqınlıqla ona baxırdı. Culiya özünü itirmişdi. Qiymətli qabı tutan bu əliylə nə eləsin? Tanrı şahiddir ki, əlleri böyük deyil, amma indi onlar ona kolbasa bişirilən yerdə qarmaqdan asilan qaxac budlar kimi görünürdülər. Çarla nə deyəcək? Saniyələr ötdükcə düşdüyü vəziyyəti və duruşu daha da dözülməz olurdu.

(«Murdarın biri murdar! Bu illər uzunu məni axmaq yerinə qoymaq!»)

Culiya yeganə mümkün qərarı qəbul etdi. O, bu durusunu saxladı. Öz-özlüyündə tələsməməyi lazım bilib ovularını birləşdirdi, barmaqlarını daraq eləyib başını arxaya atdı və əlini ağır-ağır boğazına tərəf apardı. Bu duruş da əvvəlki kimi çox gözəl idi və həm də Culiyaya danışmaq imkanı verirdi. Onun dərindən, ucadan gələn səsi aşıl-daşan hisslerindən əsirdi.

– Ötən günlərimizi yada salanda sevinirəm ki, bizim o keçmişimizdə bir-birimizi qınamaq üçün səbəb yoxdur. Həyat bizim özümüzün yox, məhəbbətimizin ölesi olduğuna görəacidir. («Buna oxşar bir şey hansısa pyesdə var.») Əgər məşuqəniz olsaydım, çıxdan sizi bezdirmişdim. İndiyə nə qalardı? Yalnız öz zəifliyimə heyif silənmək. Şellinin o misrasını təkrar eləyin, indicə mənə oxuduğunuz həmin o «...xoş günlərə qonaq...»

Çarlı düzəliş verib:

– Kitsin misrasıdır, – dedi – «...xoş günlərə qonaq məhəbbətin də əbədi və nurludur...»

– Belə, belə. Bəs əvvəli?

Culiya vaxt udimalıydı.

– «...nə qədər canın sulu, ruhun durudur...»

Culiya əllərini geniş açıb tellərini yellətdi. Bu an üçün ən lazımlı jest idi.

– Tamamilə doğrudur. Əgər ani ehtirasa qurban gedib dostluğumuzun bizi bəxş etdiyi bu böyük xoşbəxtlikdən özümüzü məhrum etsəydik, nə qədər axmaq bir iş görmüş olardıq. İndi heç nədən utanmalı deyilik. Biz təmiz qaldıq. Biz bütün dünyanın düz gözünün içində baxmaqdan qorxmadan başımızı dik tutub gəzə bilərik.

Culiya daxilən hiss elədi ki, bu, pərdənin emməsi ərəfəsində sonuncu replikadır. Ardınca sözlərinə jestlə dayaq verərək, başını dik tutub qapıya tərəf getdi və onu taybatay açdı.

Onun oynamaq həvəsi elə güclüydü ki, bu mizansəhnə ovqatı pilləkənin ən sonuncu pilləsinə qədər davam elədi. Orada bu ovqatı çıxnindən atdı və kölgə kimi ardınca düşən Carlza sarı dönüb qeyri-adiliklə:

– Mənim bürüncəyimi, – dedi.

Carlz onu geyindirə-geyindirə:

– Maşın gözləyir, – dedi, – mən sizi evinizə qədər ötürəcəyəm.

– Yox, icazə verin tək gedim. Mən bu axşamı ürəyimə möhürləmək istəyirəm. Ayrılıq öncəsi məni öpün.

Carlz Culianın uzatdığı dodaqlarını öpdü. Culiya hönkürtüsünü zorla içində boğub ondan qopdu və bir hərəkətlə çıxış qapısını açıb onu gözləyən avtomobilə sarı qaçırdı.

Evə çatıb öz yatağına girəndə içindən ona yüngüllük gətirən xırıltılı hicqırtı qopdu.

«Ağlılsız qadın. Bu nə səfəhlik idi. Şükür ki, yaxşı qurtardım. O lap eşşəkmiş, yəqin, nəyə işarə vurdugumu başa düşmədi». Amma hər halda, Carlzin donmuş təbəssümü Culianı şübhələndirmişdi. «Ola bilsin, o, əvvəl-əvvəl nəsə güman eləmişdi, amma sonra səhv elədiyinə tamamilə əmin olmuşdu. İlahi, mənim ağlım nədən belə azmışdı?! Xoşbəxtlikdən, hər şey yaxşı qurtardı, onun xəbəri belə olmadı. Yaxşı ki, vaxtında ayıldım. Bir dəqiqə də ötsəydi, paltarım əynimdən çıxacaqdı. Zarafat məsələ deyil».

Culiya güldü. Əlbəttə, alçaldıcı vəziyyət idi: o, axmaq yerində qalmışdı; amma əgər səndə azca da olsa humor hissi varsa, hər şeydə gülməli bir şey tapa biləcəksən. Heyif ki, kiməsə ürəyini boşalda bilməz. Özünü gülünc yerinə qoysa da, bu, çox əla əhvalatdır. Yalnız bir şəylə barışa bilmirdi: o, Carlzin illər uzunu əbədi məhəbbət mövzusunda oynadığı komediyyaya inanmışdı. Əlbəttə, bu, görüntü imiş. Sadiq aşiq rolunda olmaq Carlza, sadəcə, xoş gəlmiş və ondan ötrü, görünür, bu sədaqətinin mükafatlandırılması heç də əsas deyilmiş.

«Məni barmağına doladı, burun dəsmalı kimi silib atdı!»

Qəflətən ağlına gələn fikirdən Culianın çöhrəsindəki təbəssüm qeyb oldu. Əgər kişi qadının intim təklifindən imti-na edirsə, onda iki məsələdən biridir: ya o, homoseksualdır, ya da impotentdir. Culiya fikirli-fikirli siqaretini yandırdı. Özünə sual etdi: bəlkə, Carlz meyilli olduğunu gizlətmək

üçün ondan istifadə etmişdi? Culiya başını buladı. Yox, belə bir şey olsaydı, kimsə ona işaret eləyərdi. Mührəbədən sonra cəmiyyət içində söhbətlər, demək olar ki, ancaq bu mövzularda idi. Amma o, impotent ola bilərdi. Culiya onun yaşını hesabladı. Zavallı Çarl! Yenidən gülümsədi. Əgər, doğrudan da, belədirse, onda Culiya yox, o özü naqolay, hətta gülməli vəziyyətdə qalmışdı. Güman ki, o yaziq quzu qorxudan lap ölübmüş. Aydın məsələdir ki, bu, kişinin həvəslə etiraf edəcəyi məsələ deyil, üstəlik, əgər kişi qadına dəlicəsinə vurulubsa. Culiya bu haqda daha çox fikirləşdikcə bu izahat ona daha inandırıcı görünürdü. Onun Çarlza lap ana kimi yazığı gəldi.

Soyunmağa başlayıb ürəyində öz-özüylə danışdı: «Nə edəcəyimi bildim. Sabah ona ağ zanbaqlardan bağlanan böyük bir dəstə göndərəcəyəm.

202

İYİRMİ BEŞİNCİ HİSSƏ

Səhəri gün tezdən Culiya zəng eləməkdən qabaq bir müddət yataqda uzanıb qaldı. O fikirləşirdi. Dünənki macerasını yadına salıb bu cür iradə nümayiş etdirdiyinə görə özündən razi qaldı. Desək ki, o, məğlubiyyətin qaçılmaz olduğu məqamda qələbə qazanmışdı, bu, şışırtmə olardı, amma Culiyanın geri çəkilmə zamanı etdiyi manevrlərə və strategiyasına söz ola bilməzdi. Özü də bu zaman ürəyi əsirdi. Çarlzin özünü bu cür qəribə aparmasının bir başqa səbəbi də ola bilərdi. Tamamilə mümkün idi ki, Culiya artıq bir qadın kimi cəzbedici olmadığı səbəbindən onu özünə cəzb eləyə bilməmişdi. Bu fikir qəfildən dünən gecə ağılna gəlmişdi. Amma dərhal da bu şübhəni başından çıxarıb atmışdı. Yox, bu ola bilməzdi. Amma səhər bu düşəncəsinin əsaslı olduğunu etiraf etmək məcburiyyətdə qaldı. Culiya zəng elədi. Yatağında səhər yeməyini yeyən zaman Maykl tez-tez otağına gəldiyinə görə, Evi pərdələri açıb, adətən, güzgüni, darağı, dodaq boyasını, pudra qabını özü ona verirdi. Bu gün yüngülcə darağı başına çəkib pudra əlçiminə baxmadan üzünə vurmaq əvəzinə, Culiya özünə əziyyət verməkdən çəkinmədi. O, cidd-cəhdən dodaqlarını boyayıb, qaydasına saldı.

Evi üstünə səhər yeməyi düzülən məcməyini yatağına gətirəndə Culiya hələ də gözü güzgündə:

– Artırb-əskiltmədən, necə bilirsən, Evi, – dedi, – səncə, mən gözəl qadınam?

– Belə bir suala cavab verməzdən öncə, bundan mənə nə çatacağını əvvəlcədən bilməliyəm.

Culiya qışqırıb:

– Ay səni, şeytan! – dedi.

– Amma bilirsiniz, sizi gözəl adlandırmaq düz olmazdi.

– Böyük aktrisalardan biri də gözəl olmayıb.

– Dünən axşamki kimi təpədən-dırnağacan qifillanıb-bağlansınız, üstəlik, arxadan işiq da düşsə, çoxundan yaxşı görünərsiniz.

(«İstəməyənin gözü çıxsın, dünən bu geyimim mənə kömək oldu!»)

– Mənə, bilirsənmi, nə maraqlıdır? Əgər hansısa bir kişiylə eşq yaşamaq istəsəm, necə bilirsən, məndə alınar?

– Kişiləri yaxşı tanıdığınıdan, alınsa, qəti təəccüblənmərəm. İndi hədəfdə olan kimdir?

– Heç kim. Mən ümumi danışıram.

Evi burnunu çekdi.

– Burnunu çəkmə. Əgər soyuqdəymən varsa, finxir.

Culiya aramla qaynanmış yumurtanı yeyirdi. Beyni ancaq bir fikirlə məşğul idi. Eviyə baxdı. Qoca müqəvvadır, amma kim bilir?..

– Evi, nə vaxtsa küçədə sənə ilişən olubmu?

– Mənə? Qoy bir cəhd eləsinlər!

– Doğrusunu desəm, mən istərdim kimsə belə bir cəhd-də bulunsun. Qadınların əksəriyyəti kişilərin onların arxa-sında düşmələrindən həvəslə danışır. Deyirlər ki, onlar piş-taxtanın yanında dayananda kişilər yaxın gəlib onların baxışlarını tutmaq istəyirlər. Hərdən eləsi olur ki, ondan qopmaq müşkünlə dönür.

– İyrənclik! Mən buna ancaq belə ad verərdim.

– Bilmirəm, amma məncə, bu, xoş bir şeydir. Bilirsənmi, qəribəsi nədir: hələ bu vaxtacan kimsə, nə vaxtsa mənim arxamca düşməyib. Kiminsə, haçansa mənə ilişdiyi yadına gelmir.

– Bir axşam Edvard-roudlə gəzişin, görün sizi rahat qoyurlar?

– Onda başıma nə çarə qılım?

Evi fikirli-fikirli:

– Polismen çağırın, – dedi.

– Bir tanış qız mənə danışındı ki, o, şlyapa mağazasının şüşəsinin qarşısında dayananda bir kişi ona yaxınlaşıb. Həmin kişi ondan bu şlyapanı almaq istəyib-istəmədiyini soruşandan o, çox istədiyini deyib, ardınca da içəri keçiblər. O, özünə şlyapa seçib, satıcıya öz adını, ünvanını verəndə kişi dərhal pulu nağd ödəyib. Onda qız ona dərin təşəkkürünü bildirib. Kişi pulun qalığını gözləyən müddətdə mağazadan çıxbı.

Evi burnunu çəkib şübhəli-şübhəli baxdı:

– O qız yalandan sizə belə danışıb, – dedi və sonra hey-rətlə Culiya baxıb əlavə etdi. – Siz nəyə işarə eləyirsınız?

– Heç nəyə. Sadəcə, fikirləşirəm: görən, nə səbəbə kişi-lər mənə ilişmirlər, belə baxanda məndə kifayət qədər sek-sual cazibə var.

Bəlkə, doğrudan da, yoxdur? Culiya bunu həyatda yoxlamaq qərarına gəldi.

Elə həmin gün istirahətdən sonra Culiya yerindən qalxıb bu dəfə üzünün ənlilik-kirşanını bir az artıq elədi və Evinin çağırmadan o qədər də adı olmayan, amma həm də elə bahalı görünməyən donunu geyindi, başına isə qırmızı həsirdən enliətək şlyapasını qoysdu.

Güzgüyə baxa-baxa öz-özünə dedi: «Mən küçə qızına oxşamaq istəmirəm, amma o biri tərəfdən həddən ziyan ciddi görünüş də yaramaz».

Heç kim eşitməsin deyə, pilləkəni pəncəsi üstə düşdü və ardınca çıxış qapısını astaca örtdü. Culiya bir az əsəbiydi, amma bu, xoş həyəcan idi. Hiss eləyirdi ki, düşündükləri heç bir ölçüyə siğmır. Culiya Konot-skveri keçib Edvard-rounda çıxdı. Təxminən, saat beş idi. Avtobuslar, taksilər, yüksək maşınları ara vermədən şütyürdülər, onların yanıyla həyatlarını təhlükəyə atan velosipedçilər özlərinə yol açırdılar. Səkilər adamlarla doluydu. Culiya ağır-ağır şimal istiqamətə yön aldı. Əvvəl-əvvəl sağa-sola dönüb boylanmadan düz qabağını tutub getdi, az sonra anladı ki, belə heç nəyə nail ola bilməyəcək. İnsanların sənə baxmasını isteyirsənse, gərək özün də onlara baxasan. İki-üç dəfə vitrinlərin qarşısında bir neçə insanın dayandığını görüb ayaq saxladı, amma ona fikir verən olmadı. Culiya yoluna

davam elədi. Piyadalar onu ötüb-keçir, onunla qabaq-qabağa gəlirdilər. Elə bil, hamı harasa tələsirdi. Culiya bir nəfərin də diqqətini özünə cəlb eləmirdi. Bir kişinin ona yaxınlaşdığını görən kimi cəsarətlə düz gözlerinin içində baxdı, amma o, daş kimi donub qalmış sıfətiylə bu qadının yanından ötüb-keçdi. Bəlkə, səbəb Culianın gözlərindəki o sərt ifadədədir? Culianın dodaqlarında yüngül bir təbəssüm oynadı. İki-üç kişi onun onlara güldüyünü düşünüb tez Culiyadan gözlərini çəkdi. Culiya onlardan birinə baxdı. O da ona baxdı və dərhal addimlarını yeyinlətdi. Culiya özünü əzgin hiss eləyib qərara aldı ki, daha yan-yörəsinə baxmasın. Culianın getdiyi bu yol uzandıqca uzanırdı. O, London camaatının dünyada ən abırlı insanlar olduğunu çox eşitmışdı, amma bu dəfə onlar əndazəni aşmışdır! Culiya düşündü:

– Parisin, Romanın, yaxud Berlinin küçələrində dünyasında bu cür olmazdı.

Culiya Meriliboun-rounda çatıb geri qayitmaq qərarına gəldi. Sənə bir nəfərin də hətta gözünün ucuya belə baxmadığı gəzintidən evə qayitmaq çox təhqirəmiz idi. Culiya elə ləng yeriyirdi ki, ara-sıra yanından ötənlər özlərinə yol açmaq üçün ona toxunurdular. Bu, onu özündən çıxarırdı. Culianın ağlına belə bir fikir gəldi:

«Oksford-stritə gərək gedəydim. Səfəh Eviyə aldandım. Edvard-rouddan bir fayda olmayıacaq».

Qəflətən Culianın ürəyi yerindən qopdu. O, hansısa bir gəncin baxışlarını tutdu. Culiya, üstəlik, o gözlərdə bir işarti sezdiyini də hiss elədi. Gənc insan yanından ötüb-keçəndə Culia ona sarı boylanmaqdan özünü zorla saxladı. Culia diksindi. Bir dəqiqə sonra o gənc onu ötüb bu dəfə düz Culianın gözlerinin içində baxdı. Culiya ciddi görkəm alıb kirpiklərini aşağı saldı. O, bir neçə addim geridə qaldı, amma Culia hiss eləyirdi ki, o gənc onu daban-dabana izləyir. Hər şey qaydasındadır. Culia mağazanın qarşısında dayanananda o gənc də dayandı. İndi özünü necə aparacağını biliirdi. Culia elə bir görkəm aldı ki, guya, bütün fikri şüşənin arxasına düzülən şamlara cəmlənib, amma yoluna davam eləməzdən önce azca gülümsünən gözlərindən gəncin gözlərinə bir əlçim işiq atdı. Boz kostyum və yüngül qəhvəyi şlyapada olan bu gənc insan hündür deyildi. Yəqin, ya dəllal,

ya da satıcıdır. Əgər Culiyaya ona ilişəcək kişilər arasında seçim etmək imkanı verilsəydi, çətin ki, bu gəncin namizədliyi üzərində dayanardı. Amma nə etmək olar, baliqsız dərəyada xərçəng də balıqdır. Culianın rastına məhz o çıxmışdı. Yorğunluğu yadından çıxdı. İndi nə etməli? Əlbəttə, Culiya onunla çox da dərinə getmək niyyətində deyildi, amma hər halda, maraqlıdır, görən, o gəncin növbəti addımı nə olacaq? Ona nə deyəcək? Culiya xoş bir gərginlik içindəydi, elə bil, ciynindən yük götürülmüşdü. O, ağır-ağır irəli addımlayır, gənc insan da ardınca gəlirdi. Culiya növbəti mağazanın qarşısında ayaq saxladı. Bu dəfə həmin gənc düz onun arxasında dayandı. Ürəyi aman vermədən döyündürdü. Oxşayır ki, onu əməlli-başlı macəra gözləyir.

«Məni hara aparacaq? Mehmanxanaya? Çətin ki, cibi buna imkan verə. Yəqin, kinoya dəvət eləyəcək. Ay məzə olacaq ha!»

Gəncin düz gözlerinin içində baxan Culianın dodaqları yüngüləcə gülürdü. Həmin gənc şlyapasını çıxardı.

– Səhv etmirəmsə, siz miss Lembertsiniz.

Çaşılıb qaldı. Doğrusu, elə yerdə axşamlamışdı ki, etiraz eləmək hətta ağlına belə gəlmədi.

– Mənə elə gəldi ki, sizi o saatca tanıdım. Zənnimdə yanılıb-yanılmadığımı dəqiqləşdirmək üçün təzədən qayıtdım. Öz-özümə dedim ki, əgər bu qadın Culiya Lembert olmasa, adımı dəyişərəm. Elə bu məqamda bəxtim gətirdi. Şüşənin qarşısında ayaq saxlayanda sizə diqqətlə baxmağa imkanım oldu. Şübhəmin yeganə səbəbi bilirsiniz nə idi? Siza məhz burada, Edvard-roudda rast gəlməyim. Bura axı sizin kimilər üçün münasib yer deyil. Nə demək istədiyimi başa düşürsünüz?

Məsələ həmin gəncin fikirləşdiyi o münasiblikdən çoxdan keçmişdi. Amma bir halda ki o, onun kimliyini bilmışdı, deməli, qalan şeylərin mənəsi itmişdi. Axı gec-tez onu tanıyaqları necə olmuşdu ki, ağlına gəlməmişdi? Danışığın-dan görünür ki, bu cavan oğlan koknidi. Onun sıfəti solğun və şışkin idi. Culiya şən dost təbəssümüylə onun üzünü baxdı. Qoy Culianı mismiriği sallanmış qiyafədə görməsin.

– Üzr istəyirəm ki, tanış olmaya-olmaya özündə sizinlə danışmağa cəsarət tapdim, amma inanın, mən belə fürsəti qaçıra bilməzdim. Mənə öz avtoqrafınızı verə bilərsinizmi?

Culiya nəfəsini güclə uddu. Deməli, o, düz on dəqiqəydi, onu yalnız bundan ötrü izləyirmiş! Ola bilməz! Bu, gəncin ona yaxınlaşması üçün, sadəcə, bəhanədir. Neynək, Culiyə ona həyan olar.

— Məmnuniyyətlə. Amma axı mən küçədə bunu eləyə bilmərəm, hamı gözünü bərəldib baxacaq.

— Doğrudur. Bilirsiniz, mən elə çay içməyə gedirdim, o biri dalandakı Layond şirniyyatxanasına. Mənimlə orada bir fincan çay içməkdən imtina etmərsiniz ki?

Əla! İşlər lap yağı kimi gedir. Çay içən zaman, yəqin ki, Culiyani kinoya dəvət edəcək.

Culiya:

— Yaxşı, — dedi.

Onlar küçə boyunca addımlayıb az sonra şirniyyatxanaya yetişdilər və stol arxasında əyləşdilər.

Gənc insan ofisiant qadına:

— Miss, zəhmət olmasa, iki fincan çay, — deyib, sonra üzünü Culiyaya tutdu. — Bəlkə, nəsə yemək istəyirsiniz?

Culiyanın imtinasından sonra əlavə etdi:

— Miss, bir dənə də arpa kökəsi.

İndi Culiyə ona doyunca baxmaq imkanı qazanmışdı. Alçaq boyu, gövdəli, yağlı qara saçları olan bu gənc elə də kifir deyildi, xüsusən Culiyaya onun gözləri yaxşı göründü. Amma dişləri pis idi, solğun dərisi isə bənizinə xəstəhal görkəm verirdi. Həm də o, özünü çox sərbəst aparırdı ki, bu da Culiyaya xoş gəlmirdi. Amma bir tərəfdən də fikirləşirdi ki, Edvard-rouddan keçən qadına küçədəcə ilişən bir insandan ciddilik gözləməyin mənası yoxdur.

— Gel, necə deyərlər, kassadan aralanmadan bu avtoqraf məsələsini həll eləyək. Mənim devizim belədir.

Gənc cibindən qələm, şışman pul kisəsinin içindən isə kartı çıxarıb:

— Bizim şirkətin kartıdır, — dedi. — Eybi yoxdur, bu da keçər.

Bu komedyanın hələ də davam eləməsi Culiyaya səfəhlik kimi göründü və o, açıq ürəklə kartın o biri üzünü imzaladı. Sonra yüngül təbəssümlə soruşdu:

— Siz avtoqraf toplayırsınız?

— Mən? Yox. Mən bunu boş bir şey hesab eləyirəm. Nişanlım toplayır. Onda kimlərin avtoqrafi yoxdur: Çarlı

Çaplinin, Duqlas Ferbenksin, nə bilim başqa kimlərin. Onun fotosuna baxmaq istərdinizmi?

Gənc insan sualının cavabını gözləmədən pul kisəsindən gözqamaşdırıcı kinematoqrafik təbəssümlə ağızındaki bütün dişlərini açıqda qoyan kifayət qədər sərt simalı qız fotosu çıxardı.

Culiya:

– Yaxşıdır, – dedi.

– Bəs necə! Bu gün onunla kinoya getməliyik. Sizin avtoqrafi ona göstərəndə ay heyrətlənəcək ha. Sizi küçədə görüb tanıyan kimi ən əvvəl özümə dedim ki, yer-göy alt-üst olsa da, Qvenim üçün Culiya Lembertin avtoqrafini almayıam. Onunla avqustda evlənəcəyik. Mən məzuniyyətə çıxan kimi bal ayını keçirmək üçün Uayt adasına yollanacağım. Bu gün ay şənlənəcəyik ha! O, sizinlə çay içdiyimə dünyasında inanan deyil. Elə bu vaxt mən ona sizin avtoqrafi göstərəcəyəm. Aydındır?

Culiya nəzakətlə onu dirləsə də, təbəssüm çöhrəsindən silinib getmişdi. Culiya:

– Elə bilirom, mənim getmək vaxtimdır, – dedi. – Yaman çox ləngidim.

– Mənim də vaxtim azdır. Əgər görüşə gedirəmsə, gərək buradan vaxtında çıxam.

Ofisiant qadın çayla bərabər çeki də gətirəndə Culiya stolun arxasından qalxıb çantasından şillinq çıxardı.

– Bu nə deməkdir? Məgər elə fikirləşirsınız ki, mən sizi pul xərcləməyə qoyaram? Bura mən sizi dəvət eləmişəm.

– Çox təşəkkür edirəm.

– Amma bilirsiniz, sizə nə deyəcəyəm: icazə verin, bir gün nişanlımı sizin odaya gətirim. Sadəcə, onunla salamlashın, vəssalam. Sevincindən havalanar. Ömrünün axınanın rastına çıxan hər kəsə bu görüşdən danışacaq.

Ünsiyyətlərinin son dəqiqlərlərində Culiya onsuz da özünü soyuq aparırdı, o gəncin bu təkəbbürü isə onu özündən çıxardı.

– Təəssüf eləyirəm, amma deməliyəm ki, biz kənar şəxslərin pərdə arxasına keçməsinə icazə vermirik.

– Bağışlayın. Bu xahişimə görə incimədiniz ki, hə? Demək istəyirəm ki, mən özümə görə istəmirəm.

– Qəti. Mən sizi yaxşı başa düşürəm.

Culiya ağır-ağır yolla sürünen taksini saxladıb o gənc insana əlini uzatdı.

— Xudahafiz, miss Lembert. Sizə uğurlar, yaxşılıqlar, buna oxşar şeylər arzulayıram. Avtoqrafa görə təşəkkür eləyirəm.

«Qaba heyvan! Səni görmüm cəhənnəmə gedəsən öz... nişanlınlı birlikdə. Həyasızlığa bir bax! Soruşur: pərdə arxasına keçə bilərəmmi? Özü də kimin, kimin, mənim yanımı? Mənim yanımı!»

Evə çatan kimi öz otağına qalxdı. Şlyapasını başından çıxarıb çarpayısının üstünə tulladı. Yeyin addimlarla güzgüyə yaxınlaşış özünə baxdı. Dilinin altında mızıldanmağa başladı.

— Qarisan ki qarı. Hansı tərəfdən baxsan, məndə sekssuallıq deyilən şeydən əsər-əlamət belə yoxdur. İnanılmazdır, hə? Sağlam düşüncəylə baxanda çox ziddiyətli məsələdir. Bunu axı necə izah eləyəsən? Mən rol üçün lazımlı olan libasda Edvard-roudu obaş-bubaş ələk-vələk eləyirəm, bir it də mənə gözünün qıraqıyla baxmir. O bir nəfərin də, demə, xanım-xatını üçün mənim avtoqrafım lazımmış. Bu inanılmazdır. Cinsi bilinməyən əclaflar! Başa düşə bilmirəm: bu İngiltərə hara yuvarlanır? Bu Büyük Britaniya imperiyası, ha, ha!

Sonuncu sözlər bütün Nazirlər Kabinetini yerindən oynadan bir hikkəylə deyildi. Culiya sözlərinə jestləriylə dirək verməyə başladı.

— Əgər məndə «seksual cazibə» olmasaydı, bu mövqeyə necə yüksələ bilərdim? Yox, mümkün olan şey deyil. İnsanlar nəyə görə teatra, aktrisaya baxmağa gelirlər? Ona görə ki, onunla yatmaq istəyirlər. Əgər məndə «seksual cazibə» olmasaydı — camaat üç ay dalbadal bir cindr pyesə baxmağa gələrdim? Əynə atsan yerə düşməzdi! Belə baxanda, bu «seksual cazibə» nə olan şeydir axı?

Culiya susub fikirli-fikirli güzgüdəki əksinə baxdı.

«Şübhəsiz, mən «seksual cazibə»ni təsvir eləyə bilərəm. Mən hər şeyi təsvir eləyə bilərəm».

Culiya qalmaqallı seks-bomba şöhrəti qazanan aktrisaları bir-bir yaddaşının süzgəcindən keçirməyə başladı. Onlardan birini, həmişə kişiləri yoldan çıxaran amplualarda təqdim olunan Lidiya Meyni daha yaxşı xatırlayırdı. O qədər yaxşı aktrisa olmasa da, müəyyən rolları zamanı çox böyük effekt yarada bilirdi. Culiyada təqlid bacarığı çox güclüydü.

Budur, o, Lidiya Meynin surətini çıxarmağa başlayır. Kir-pikləri enib naz-qəmzəylə gözlərini örtür, donun içinde gizlənən bədəni dalğavarı hərəkətlərlə əsməyə başlayır. Baxışları Lidiyanın baxışları kimi utanmazcasına adamın ağlığını alır, ilanvari jestləri kişini özündən çıxarır. Sözləri də eynən onun kimi azca uzada-uzada dediyindən, hər kəlməsi haradasa azca abırsız səslənir.

— Ah, mənim əzizim, belə şeyləri elə tez-tez eşidirəm ki. Mən ailəmizdə söz-söhbət olmasını istəmirəm. Niyə axı kişilər məni rahat buraxırlar?

Bu, amansız bir karikaturaydı. Culiya özünə rəhm eləmirdi. Sonda hər şey ona elə gülməli göründü ki, uğunub getdi.

«Hər nəsə, bir şey şəksizdir: ola bilsin, məndə «seksual cəzibə» yoxdur, amma Lidiya Meyni necə təqlid elədiyimi görənlər, sonra bunları heç onun özündə belə tapa bilməz».

Culiya canında xeyli yüngüllük hiss elədi.

İYİRMİ ALTINCI HİSSƏ

Repetisiyalar başladı və həyəcanlı fikirlər Culianın başından qeyb oldu. Culiya xaricə gedəndə Mayklın səhnələşdirdiyi köhnə pyes elə də yaxşı gəlir gətirmirdi. Maykl məsləhət bildi ki, onların yeri hazır olanacan teatrın bağlanması üçün köhnəni repertuardan çıxarmasın. Özü də həftədə iki dəfə günorta səhnəyə çıxdığından qərara aldı ki, onlar yixilanacaq məşq etməsinlər. Qarşıda onların düz bir ayı var idi.

Culiya artıq uzun illərdən bəri teatrda olsa da, repetisiyalar əvvəlki kimi onda xoş həyəcan yaradırdı. İlk repetisiyada isə özünü elə gərgin hiss elədi ki, az qala, xəstələnəcəkdir. Bu, yeni macəranın başlangıcı kimi bir şey idi. Özünü qətiyyən teatrın aparıcı aktrisası kimi hiss eləmirdi; sanki, o, yenidən ilk xırda rolunu oynayan gənc bir qız idi. Bununla bərabər, həm də şəxsi əzəmətinin qibṭədedici gücündən həzz alındı. O, yenidən bu gücü təqdim etməyə imkan qazanmışdı.

Saat on birdə Culiya səhnəyə qalxdı. Bayram ovqatlı aktyorlar orada-burada dayanmışdır. Culiya tanıdığı aktrisalarla öpüşüb, aktyorlara əl verib, salamlaşdı. Tanımadıq-

larıni isə Maykl ehtiramla ona təqdim etdi. Culiya Evis Kraytonu ürekdən salamladı. Ona necə gözəgəlimli olduğunu və yeni şlyapasını bəyəndiyini dedi. Ardınca Parisdə onun üçün seçdiyi kostyumlar barədə Evisi məlumatlandırdı.

- Son vaxtlar Tomu görmüsünüzmü?
- Yox. O, məzuniyyət götürüb gedib.
- Belə de! Qiymət oğlandır, eləmi?
- Dedikcə.

Hər iki qadın bir-birinin gözünün içində baxa-baxa gülümşədi. Evis öz rolunu oxuyanda Culiya diqqətlə onu müşahidə edirdi, danişanda intonasiyasına fikir verirdi. Culiya dodağını büzüb gülümsədi. Əlbəttə, başqa cür gözləmirdi də. Evis ilk repetisiyadan özlərinə tamamilə arxayın olan təkəbbürlü aktrisalardan idi. Onu nə gözlədiyi təsəvvürünə belə gəlmirdi. Tom adlı adam artıq Culiya üçün heç kim idi, amma Culiya ilə haqq-hesabı çürütmək niyyətindəydi və çürüdəcəkdi. Fahiş!

Pyes «İkinci missis Tenkori»nin¹ müasir versiyası idi. Yeni nəslin tələbatı başqa olduğundan müəllif onu komediya eləmişdi. Pyesə bəzi yaşılı personajlar daxil edilmişdi. İkinci aktda Obri Tenkori artıq qocalıb əldən düşmüş qiyafədə peyda olur. Polanın vəfatından sonra o, üçüncü dəfə evlənib. Missis Kortelyon ikinci uğursuz nikaha görə onu mükafatlandırmaq qərarına gəlir. Bu müddətəcən o özü artıq deyingən və təkəbbürlü bir yaşılı xanıma çevrilib. Qızı Elin və Hyu Ardel keçmiş unutmağa qərar verib. Keçmiş yada salan göz qabağından rədd olsun!

Və bu haqda ər-arvad müqaviləsi bağlayıblar. Belə görünür ki, Polanın faciəvi ölümü Obrinin heç bir əndazəyə sığmayan nikah münasibətləriylə bağlı xatirələrini yaddaşlardan silib. Hyu bu pyesdə qolf oynayan və Britaniyanın süqutunun qarşısını almaq üçün məsləhətlər verən («Lənət şeytana, ser, əgər mənlik olsayıdı, bu lənətə gəlmış sosialistlərin hamısını divara dirəyərdim») ehtiyatda olan ordu generalı idi, artıq gənc olmayan Elin isə nazlı-qəmzəli qızdan şən, müasir, dilli-dilavər qızı cevrilmişdi. Mayklın oynadığı personajın adı Robert Hamfri idi. Pineronun pyesindəki Obri kimi o da dul qalmışdı və yeganə qızıyla birlikdə yaşayırı.

¹ «İkinci missis Tenkori» – ingilis dramaturq Artur Uinaq Pineronun (1855-1934) pyesi

O, uzun illər Çində konsul olub və var-dövlət sahibi olandan sonra istefaya çıxaraq, Tenkorların hələ də yaşıdlıları yerdən o qədər də uzaq olmayan, ona miras qalmış malikanədə məskunlaşış. Onun qızı Onor (Evis Kraytona məhz bu rolu həvalə etmişdir) Hindistanda tətbiq etmək məqsədilə tibbi öyrənir. Uzun illər xaricdə yaşılığından bütün köhnə dostlarını itirən və yenilərini tapmayan Robert Hamfri Londonda kübar cəmiyyətdə yaxşı tanınan missis Marten adlı bir xanımla tanış olur. O, Polayla bir bezin qırağıdır, amma Pola ondan daha ayıq idi. O, qış və yay mövsümündə Kannda «işləyir», əlahəzərətin zabitlərini qəbul elədiyi Elbe-marl-stritdəki mənziliндə qalırdı. O, brici yaxşı, qolfu lap yaxşı oynayırdı. Bu rol Culianın boyuna biçilmişdi.

Müəllif köhnə mətndən, demək olar ki, uzaqlaşmışdı. Onor mister Hamfriyə tibb karyerasından imtina etdiyini bildirir. Çünkü o, Elinin oğlu olan gənc qvardiyaçıyla yenice nişanlanıb və ərə gedənə qədər günlərini yalnız atasına həsr etmək niyyətindədir. Bir qədər utancaq tərzdə o, missis Martenlə evlənmək niyyətini qızına açıqlayır. Onor bu məlumatı təmkinlə qarşılıyır. Soyuqqanlıqla dillənir.

«Sən, yəqin, onun fahişə olduğunu bilsən».

Atası bir az da qızarın qızına missis Martenin bədbəxt taleyindən danışır və bu əzablarına görə onun dərdinə şərik olmaq istədiyini deyir.

Qızının cavabı belə olur.

«Boş-boş danışma görək. Bu, sənin üçün bacara bildiyin ən münasib işdir».

Elinin əri bir vaxtlar Pola Tenkorinin məşuqu olduğu kimi, indi də oğlu missis Martenin saysız-hesabsız məşuqlarındandır. Robert Hamfri öz təzə arvadını şəhərətrafi malikanəsinə gətirir. Bu, hamiya bəyan olanda Onora da məlumat verməyi qərara alırlar. Onların təəccübünə rəgmən qızın tükü də tərpənmir. Demə, onun əvvəlcədən xəbəri varmış. O, ögey anasına belə deyir:

«Bu xəbəri eşidəndə dəhşətli dərəcədə sevindim. Bilirsiniz, əzizim, nəhayət, kimsə onun yataqda necə olduğunu mənə deyə biləcək».

Bu, Evis Kraytonun özünü göstərmək üçün ən dolğun mizansəhnəsi idi. Düz on dəqiqə çəkirdi və Maykl lap əvvəldən bu səhnənin tamaşaçı üçün necə vacib, həm də effektli

olduğunu yaxşı başa düşürdü. Soyuq, quru və gözoxşayan Evis bu səhnə üçün lap göydəndüşmə idi. Amma bir neçə repetisiyadan sonra Maykl şübhələnməyə başladı ki, Evisin bundan artığına qabiliyyəti çatmır. Odur ki Culiya ilə məsləhətləşmək qərarına gəldi.

- Səncə, Evis necədir?
- Qəti söz demək çətindir. Hələ çox tezdir.
- Nəsə gözüm su içmir. Deyirdin ki, o, əsl aktrisadır.

Nədənsə, mən hələ bir şey görmürəm.

- Bu, hazır roldur. Onu korlamaq, sadəcə, mümkün deyil.
- Hazır rol adlı bir şeyin olmadığını sən heç də məndən pis bilmirsən. Rol nə qədər yaxşı olsa da, onu oynamaq lazımdır, içində nə varsa, dartib çıxarmaq lazımdır. Bəlkə, nə qədər gec deyil, Evislə vidalaşış yerinə bir başqasını götürək?
- Bu, elə də sadə məsələ deyil. Hər halda, düşünürəm ki, ona özünü göstərməsi üçün imkan yaratmaq lazımdır.
- Şəxsən özü elə yarıtmaz, jestləri elə mənasızdır ki!

Culiya fikrə getdi. Evisin pyesin iştirakçıları siyahısında qalmasını istəməsi üçün onun kifayət qədər əsası var idi. Culiya artıq onu taniya bilmüşdi və əmin idi ki, əger onu kənarlaşdırılsalar, Toma deyəcək ki, guya, Culiya qısqanlıqdan belə eləyib. Tom onu sevir və təbii ki, hər sözünə inanacaq. Tom da durub fikirləşər ki, Culiyani atlığına görə o da bilərkədən Evisi təhqir eləyib. Yox, yox, Evis qalmalıdır. O, öz rolunu oynamalı və zay eləməlidir. Onun heç nəyə yaramayan bir aktrisa olduğunu Tom öz gözləriylə görməlidir. Tomla Evis elə bilirdi ki, bu pyes o qızı dəryanın dibindən «üzünə çıxaracaq». Armaqlar! Pyes onu batıracaq.

- Maykl, sən axı usta rejissorsan. Əminəm ki, istəsən, onu tərpədə bilərsən.

– Dərd də burasındadır ki, göstərişlərə qəti məhəl qoymur. Mən ona replikani necə deməli olduğunu izah eləyirəm, amma kimə deyirsən, yenə öz bildiyini eləyir. İnsan da, inanmasan da, öz işindir, hərdən elə güman eləyirəm ki, o, öz təsəvvüründə, hər şeyi məndən daha yaxşı bilir.

- Sən onu həyəcanlandırırsan. Sən ona nəsə eləməyi tapşırında həyəcan keçirib, sadəcə, özünü itirir.

– İlahi, kimlə məndən rahat işləmək olar! Mən bir dəfə də ona qaba söz deməmişəm.

Culiya nəvazişlə onun üzünə gülümsədi.

– Məni inandırmaq isteyirsən ki, guya, ona nə olduğu sənət agah deyil, hə?

– Başa düşmədim? Necə məgər?

Maykl matdım-matdım Culiyaya baxdı.

– Əzizim, məni azdırma. O qız sənət dəlicəsinə vurulub.

– Mənə? Mən elə bilirəm, o, Tomla nikahlıdır. Səfəhlikdir. Sənin bu əbədi fantaziyaların...

– Bunu kor da görür. Bir də ki o qız sənin ağılı başdan alan bu gözəlliyyinin nə ilk, nə də son qurbanıdır.

– Tanrı şahiddir ki, mən yazıq Tomun qarşısına sədd çəkmərəm.

– Sənin günahın nədir ki?

– Onunla nəzakətlə davran. O yazıq elə gəncdir ki. Ona əl tutmaq lazımdır. Əgər sən rolun axırına bir neçə dəfə onunla birgə çıxsan, inanıram ki, siz möcüzə yaradarsınız. Niyə axı onu bir gün lança dəvət eləyib təklikdə söhbətləşməyəsiz?

Culiya Mayklın gözlərinin parıldadığını və dodaqlarının üstünə təbəssüm kölgəsi qonduğunu gördü. Maykl onun sözlərini beyninin süzgəcindən keçirirdi.

– Əlbəttə, əsas odur ki, pyesimiz yaxşı alınsın.

– Başa düşürəm ki, bu, sənin üçün əlavə yükdür, amma pyesin xətrinə... Doğru sözümdür, buna dəyər.

– Culiya, özün də bilirsən ki, sənin kefinin pozulmasına mən dünyasında razi olmaram. Mənə qalsa, məmnuniyyətlə ona qapını göstərib yerinə başqasını götürərdim.

– Fikrimcə, bu, böyük səhv olardı. Mən əminəm ki, sən Evislə lazımlıca məşğul olsan, o, çox gözəl oynayar.

Maykl iki dəfə otağın obaş-bubaşına gedib-gəldi. Görünür, sualı hərtərəfli götürür-qoy eləyir.

– Neynək, mənim işim elə hər ifaçını imkan daxilində daha yaxşı oynamayağa məcbur eləməkdən ibarətdir. Odur ki hər konkret vəziyyətdə düzgün yanaşma tələb olunur.

Maykl buxağını gizləyib qarnını yiğdi, belini dikəltdi. Culiyaya aydın oldu ki, Evis Krayton truppada qalacaq. Səhəri gün repetisiya vaxtı Maykl Evisi kənarə çəkib ona xeyli söz dedi. Onun manerasından Culiya nə dediyini dəqiqliklə başa düşdü və oğrun-oğrun baxıb az sonra Evis Kraytonun gülümsünüb başını tərpətdiyini gördü. Maykl onu lança dəvət elədi. Culiya rahatlanıb öz roluna baş vurdu.

İYİRMİ YEDDİNCİ HİSSƏ

Rocer Avstriyadan qayıdır gələndə artıq iki həftəydi repetisiyalar gedirdi. O, bir neçə həftəsini Korinf gölü ətrafında keçirmişdi, bir-iki gün Londonda qalıb sonra dostlarıyla Şotlandiyaya getmək istəyirdi. Maykl naharı bir qədər ertədən eləyib teatra getməliydi. Odur ki Roceri Culiya tək qarşılamalı oldu. Culiya əynini geyinəndə Evi, adəti üzrə, burnunu çəkə-çəkə gözünün bir qıraqıyla onun özünə necə sığal verdiyinə baxırdı. Culiya, elə bil, görüşə getməyə hazırlaşırdı. O, çox istəyirdi ki, Rocer onunla qurur duysun; həqiqətən də, indi yay geyimində platformada obaş-bubaşa gedib-gələn Culiya gözəl və cavan görünürdü. Amma kənardan baxana elə gəlirdi ki – özü də çox naşaq yerə – o, ona dikilən baxışlara əhəmiyyət vermir. Bir ayını qızmar günəş altında keçirən Rocer xeyli qaralmışdı, amma üzündəki civzələrdən azacıq da xilas ola bilməmişdi, özü də Yeni il üçün Londonu tərk etdiyi vaxtdakından arıq görünürdü.

Onlar ikilikdə nahar eləməliyidilər. Culiya Rocerdən sonra hara – teatra, yoxsa kinoya getmək istədiyini soruşdu. Rocer evdə qalmaq istədiyini dedi.

Culiya:

– Əla, – dedi, – oturub dərdləşərik.

Doğrudan da, imkan yaranarsa bir məsələni Rocelə müzakirə eləməliydi.

Mayklın bu xahişi bu dəqiqə Culianın beynini zəbt eləmişdi. Onun Kembricə daxil olmasına ləp az qalıb, odur ki Rocerin gələcəkdə hansı işlə məşğul olmaq istədiyini müzakirə etməyin vaxtıdır. Maykl qorxurdu ki, o, orada vaxtını boş verib sonra alğı-satqı idarələrindən birinə, ya da şər deməsən, xeyir gəlməz, bəlkə, ləp səhnəyə üz tutdu. Oğluna təsirinin daha çox olduğunu və bunu daha ağılla edə biləcəyini nəzərə aldığından Maykl Culiyadan inadla xahiş elədi ki, əgər diplomatik, yaxud hüquqi sahəni seçsə, qarşısında hansı imkanların açılacağını Rocerə özü təsvir eləsin. Culiya əmin idi ki, iki-üç saatlıq söhbətdən sonra Roceri bu vacib mövzuya yönəldə biləcək. Nahar öncəsi oğlundan Vyana haqqında soruştса da, o, sərr vermədi.

– Nə eləyirdim? Başqaları elədiyini. Görməli yerlərə baxıb, gecə-gündüz almancı öyrənirdim. Pivəxanaları ayaqdan salırdım. Tez-tez operada olurdum.

Culiyani onun orada eşq macərası yaşayıb-yaşamadığı maraqlandırırdı. Roceri açıq söhbətə çəkmək ümidiylə:

– Hər halda, sən orada özünə bir qız tapmamış olmasan, – dedi.

Rocer fikirli və azca istehzalı nəzərlərini ona tuşladı. Elə bil, Culiyanın beynində olanları üzündən oxumuşdu. Qəribədir, ana öz doğmaca oğluna ürək qızdırı bilmir. Rocer:

– Yox, – dedi, – belə şeylərə baş qoşmağa vaxtım olmayıb.

– Sən, yəqin, bütün teatrlarda olmusan.

– İki-üç dəfə getmişəm.

– Bizə yarayan bir şey görmədin ki?

– Bilirsən, bu tərəfini tamam unutmuşam.

Əgər bu sözlər təbəssümlə müşayiət olunmasaydı, kifayət qədər saymazyanalıq təsiri bağışlayardı. Özü də onun çox şirin təbəssümü var idi. Culiyani yenidən heyrət bürüdü ki, necə olub axı atasının gözəlliyyindən və anasının cazibəsindən oğluna bu qədər az pay düşüb. San saçları yaxşıydı, amma qaşlarının da eyni rəngdə olması sıfətinin ifadəli görünməsinə mane olurdu. Belə valideynləri ola-ola onun bu yönəldəmsiz, hətta qaba bədən quruluşuna sahib çıxmazı əsl möcüzəydi. Artıq on səkkiz yaşı tamam olmuşdu, qədd-qaməti yerini almalydı. Adamı qəti özünə çəkmirdi; Culiyadakı suyuşırınlıkdən, odlu-alovlu həyatsevərlikdən, aşib-daşan enerjidən onda əsər-əlamət belə yox idi. Culiya təsəvvür eləyirdi ki, əgər özü Vyanada yarıml il qalsayıdı, bu şəhər haqqında necə maraqla və həvəslə danışardı; məsələn, hətta anasına və Kerri xalaya baş çəkmək üçün Sen-Maloya elədiyi o qısa səfərdən elə bir əhvalat düzüb-qoşmuşdu ki, eşidənlərin gülməkdən gözləri yaşarırdı. Deyirdilər ki, onun bu hekayəti heç bir pyesdən aşağı deyil. Culiya özü isə, təvazökarlıqdan uzaq olsa da, onu eksər pyeslərdən üstün sayırdı. Culiya San-Malo sərgüzəştlərini Rocerə danişdi. O, anasını özünün ləngərli və təmkinli təbəssümüyle dinlədi və Culiyada elə də xoş olmayan belə bir hiss yarandı ki, bu söhbət oğluna onun özünə olan qədər gülməli görünmüdə. Culiya ürəyində ah çəkdi. «Zavallı quzum, görünür, onda humor hissi tamam yoxmuş». Rocerin hansısa bir iradı Culiyaya «İndiki zəmanə»dən danışmağa

imkan yaratdı. O, pyesin süjetini, öz rolunu necə təsəvvür etdiyini Rocerə danişdı, cəlb olunan aktyorları və dekorasiyanı təsvir etdi. Naharın sonunda qəflətən ağlına gəldi ki, bayaqdan elə özündən danişır. Bu, necə olub? Onda belə bir şübhə əmələ gəldi ki, işləri və özü haqqında sorğulardan yayınmaq üçün Rocer bilərəkdən söhbəti bu məcraya yönəldib. Amma çətin. Rocerin buna aqlı çatmadı. Bir qədər sonra onlar qonaq otağında əyləşib siqaret çəkə-çəkə radionu dinləyəndə Culiya, nəhayət, əvvəlcədən hazırladığı suali çox təbii şəkildə oğluna verməyə fürsət tapa bildi:

- Nə olmaq istədiyini artıq müəyyən eləmisənmi?
- Yox hələ. Nədir, belə tələsik məsələdir?

– Özün bilirsən ki, mənim belə işlərdən başım çıxmır, amma atan deyir, əger sən vəkil olmaq istəyirsənsə, Kembricdə hüquqsünaslıq təhsili almalısan. O biri tərəfdən əger diplomatik sahə daha ürəyincədirsə, onda xarici dilləri öyrənməyə başlamalısan.

Rocer həmin o məlum nəzərlərini ona elə uzun müddət dikib qaldı ki, Culiya öz sifətindəki şən, qayğısız, həm də hər cizgisindən nəvaziş yağan ifadəni zorla saxlaya bildi.

Nəhayət, Rocer:

- Əger Tanrıya inansaydım, ruhani olardım, – dedi.
- Ruhani?

Culiya elə gəldi ki, qulağı səhv eşitdi. Özünə nəzarəti itirdi. Onun cavabı beyninə pərçimlənmişdi: sanki, ildırım çaxdı və onun işığında oğlunu kardinal qiyafəsində gördü. Ətrafında özünə oxşar ruhanilərlə o, Romada divarlarından gözəl şəkillər asılan dəbdəbəli altardan baxırdı. Sonra başında və əynində qızılı cübbə olan oğlu gözünə müqəddəs obrazda göründü. O, yoxsullara çörək paylayırdı. Özü isə parça donda, mirvari boyunbağında idi. Eynilə Borcia ana kimi.

Culiya:

- Bu, on altinci əsr üçün yaxşı olardı, – dedi. – Sən gecikmisən.
- Hə, sən haqlısan.
- Təsəvvür eləyə bilmirəm ki, bu, sənin ağlına haradan gəlib.

Rocer cavab vermədi və Culiya özü məcbur qalıb sözün davamını getirdi.

- Sən xoşbəxtsən?

Rocer gülümsəyib:

- Tamamilə, – dedi.
- Sən axı nə istəyirsən?

O, yenidən anasında çəşqinləq yaradan baxışlarını işə saldı. Onun ciddi danişdığını demək çətin idi, çünkü gözləri oynayırırdı.

- Həqiqəti.
- De görüm, nəyi nəzərdə tutursan?
- Bilirsən, mən gözümü açandan qurama aləmdə yaşımişam. İndi olana, gerçəyə, həqiqətə çatmaq istəyirəm. Atamla sənin nəfəs aldığınız hava sizi zəhərləmir, çünkü başqasını görməmisiniz; elə bilirsiniz ki, bu hava cənnət havasıdır. Amma bu hava məni boğur.

Culiya oğlunun nədən bəhs elədiyini anlamayaq üçün diqqətlə qulaq asırdı.

– Biz aktyoruq, özü də naxışı gətirən aktyoruq. Ona görə də doğulduğun gündən səni cah-calal içinde saxlaya bilmişik. Neçə aktyorun öz uşağını İtona göndərdiyini sayımağa sənin bir əlin kifayət eləyər.

- Mənə elədiklərinizə görə sizə minnətdaram.
- Bəs onda bizi nədə ittiham eləyirsən?
- Mən sizi ittiham eləmirəm. Siz bacardığınızı mənə verdiniz, amma bədbəxtliyim ondadır ki, əvəzdə inamımı aldınız.
- Biz heç vaxt sənin inamına müdaxilə eləməmişik. Biz aktyoruq; istəsən də, istəməsən də, həftədə səkkiz tamaşa verəndən sonra, heç olmasa, bir bazar sərbəst olmaq istəyirsən. Mən, təbii ki, elə bilirdim, bütün bunlarla məktəbdə məşğul olacaqlar.

Rocer susmuşdu. Təzədən söhbətinin davamını gətirmək üçün, elə bil, canına güc gəldi.

– Bir gün – onda mənim on dörd yaşım olardı, hələ lap uşaq idim – pərdə arxasından sənin necə oynadığına tamaşa eləyirdim. Bu, yəqin ki, çox yaxşı səhnə idi, sənin sözlərin elə səmimi, elə təsirliydi ki, özümü saxlaya bilməyib ağladım. Bütün içim od tutub yanındı, o hisslərimi sənə heç cür çatdırı bilmərəm. Özümdə daxılən qeyri-adi bir güc hiss elədim. Sənə elə rəhmim gəldi ki, yolunda hər şeyə hazır idim. Mənə elə gəlirdi ki, daha heç vaxt nə yaramaz bir hərəkət eləyə bilərəm, nə də gizli bir iş tutaram. Amma işə bir bax ki, elə bu vaxt sən səhnə arxasına, düz mənim dayandığım yerə keçirsən. Göz yaşlarının hələ də yanaqlarını

islada-islada arxa zala baxa-baxa cır bir səslə: «Bu heyvan işiqçi axı softilərlə niyə belə oynayır. Axı ona tapşırılmışdım ki, göy işığı yandırmamasın» – dedin. Sonra nəfəsini də dər-mədən təzədən çıçırtıyla zala sarı dönüb, içinin ağrılarından qıvırla-qıvırla səhnənin davamını gətirdin.

– Amma axı bu oyundur, əzizim. Əgər aktrisa yaratdığı hissələri həm də yaşasa, buna ürkəmə dözər? Mən o səhnəni yaxşı xatırlayıram, həmişə ardınca sürəkli alqışlar gətirirdi. Ömrümüzdə bu cür alqış sədaları eşitməmişdim.

– Hə, yəqin, səfehliyimdən sənin qarmağına keçmişəm. Məndə dərin bir inam var idi ki, sən dediklərinə inanırsan. Bunun qurama olduğunu anlayanda içimdə nəsə sindi. O gündən sənə inamım öldü. Hər şeydə. Bir dəfə məni gic yerinə qoymuşdular; özümçün qətiləşdirdim ki, bu, bir də təkrarlanmayaçaq.

Culiya özünün gözəl, adamın əlini yanına salan təbəssümüylə üzünü oğluna tutdu:

– Əzizim, sənə elə gəlmirmi ki, bayaqqdan boş-boş çərənləyirsən?

– Amma sənə, əlbəttə, elə gəlir. Sənin üçün qurulanla qurama arasında heç bir fərq yoxdur. Sən həmişə oynayırsan. Bu artıq səndə vərdişdir, həyat tərzidir. Sən qonaqları qəbul eləyəndə də oynayırsan. Bu hələ harasıdır, sən qul-luqçularla, atamlı, mənimlə də oynayırsan. Mənim qarşımda sən nəcib, güzəştə gedən, məşhur ana obrazındasən. Sən özün yoxsan. Sən büsbütün oynadığın həmin o saysız-hesabsız rollar yıagnaşısan. Tez-tez özümdən soruşuram: görən, sən nə vaxtsa özün olmusanmı, yoxsa lap əvvəldən yalnız təsvir elədiyi personajlara gerçək həyat verməkdən ötrü bir vasitə olmusan? Sən boş otağa keçəndə hərdən mən oranın qapısını taybatay açmaq istəyirəm, amma ürkələmirəm, qorxuram orada adam tapmayam.

Culiya cəld oğluna baxdı. Bütün bədəni əsirdi, Rocerin sözləri onu dəhşətə gətirmişdi. O, diqqətlə, hətta bir qədər həyəcanla oğluna qulaq asırdı. O çox ciddi görkəm almışdı. Culiya başa düşürdü ki, o, uzun illərdən bəri içənə dolanları boşaltmaq istəyir. Hələ bu vaxtacan heç vaxt Rocer onunla bu qədər uzun danışmamışdı.

– Deməli, səncə, mən, sadəcə, saxta bir insanam, hə? Yoxsa şarlatanam?

– Tamam yox. Çünkü saxtalıq səndən ötrü həqiqətin özüdür. Əsl yağı dadmayan insanlar üçün marqarın nədir-sə, bax elə.

Culiya özünü nəsə günahkar hiss elədi: «Hamlet»dəki kraliça kimi. «Sənin sinəndən içəri keçə bilsəm hazırlam ürəyini dərtib çıxaram». Fikri dağınıq idi. («Hə, yəqin, mən Hamleti oynamamaq üçün çox qocayam. Amma Siddonsla Sara Bernar oynayırdılar. Bu rolda gördüyüüm ifaçılardan birinin də ayağı mənim ayağıma çatmadı. Çarlzdan bu haqda nə fikirləşdiyini soruşmaliyam. Amma axı orada da bu lənətə gəlmış aq şeir var. Ən böyük axmaqlıq odur ki, «Hamlet» nəsrlə yazılmayıb. Əlbəttə, mən onu fransızca «Comedie Francaise»də oynaya bilərdim. Ay çıxış olardı hal!») Culiya özünü qara kamzolda və uzunboğaz corablarda gördü. «Heyif, zavallı Yorik». Dərhal da ayıldı.

– Amma atan haqqında çətin deyəsən ki, o da mövcud deyil. Bax düz iyirmi ildir, oancaq özünü oynayır. («Maykl kral roluna uyğun gələr, amma bir şərtlə ki, gərək «Hamlet»i Fransada deyil, əlbəttə, böyük risklə Londonda səhnələşdirək»).

– Yaziq atam. Hesab eləyirəm ki, o, öz işini bilir, amma o qədər də ağıllı deyil. Həm də İngiltərənin ən gözəl kişi kimi qalmaq üçün özüylə həddən artıq məşguldur.

– Atan haqqında belə danışmağın sənin tərəfindən heç də yaxşı deyil.

Rocer sıfətinin bir çizgisini də dəyişmədən soruşdu:

– Məgər mən sən bilməyəni dedim?

Culiya gülümsəmək istədi, amma ləyaqəti təhqir olunmuş görkəmdə dayanmaqdə davam elədi. O:

– Doğmaların gözündə bizləri doğmalaşdırın üstün yox, zəif cəhətlərimizdir, – dedi.

– Bu hansı pyesdəndir?

Culiya əsəbi jestlərdən özünü zorla saxlayırdı. Sözlər öz-özünə ağızından çıxırdı, amma danışanda onların, doğrudan da, hansısa pyesdən olduğunu xatırladı. «Donuz balası!»

O sözlər burada elə yerinə düşmüşdü ki, Culiya fikirli-fikirli:

– Sən çox qəddarsan, – dedi və özünü hələ də kraliça Gertrudanın yerində hiss elədiyindən fikrini belə tamamladı:

– Sən məni azca da sevmirsən.

Rocer:

– Əgər səni tapa bilsəydim, sevərdim. Amma sən haradasan? Əgər ustalığını səndən alsalar, eksqibisionizmini soğan qabığı kimi soysalar, dilim-dilim ələ gələn ancaq quramalıq, qeyri-səmimilik, köhnə rolların döyülmüş iqtibasları, saxta hissələrdən hissələr olacaq. Görən, nəhayət, sənin ürəyinə gəlib çata biləcəyəmmi? – deyib ciddi və kədərləi nəzərlərlə anasına baxdı. Sonra yüngülçə gülümşəyib əlavə etdi: – Amma sən mənim çox xoşuma gəlirsən.

– Mənim səni sevdiyimə necə, inanırsanmı?

– Hə. Özünə uyğun tərzdə.

Culiyanın sıfətinə qəflətən həyəcan qondu.

– Bir bilsəydin, sən xəstələnəndə mən necə əzab çəkirdim. Əgər sən ölsəydin, mən təsəvvür eləyə bilmirəm, nə eləyərdim.

– Sən yeganə oğlunun tabutunun yanında dayanmış yetim ana rolunu çox məharətlə oynayardın.

Culiya sözünü qaytarıb:

– Məharətlə ifa üçün mənə ən azı bir neçə repetisiya lazımdır, – dedi. – Sən bir şeyi anlamırsan: aktyor oyunu həyat yox, sənətdir, sənət isə həyatdır. Çılpaq dərd bədheybət bir şeydir, aktyorun işi onu yalnız olduğu kimi yox, həm də gözəl təqdim etməkdir. Əgər pyeslərimin yarısında öldüyüm kimi deyil, həqiqətən ölsəydim, ələ bilirsən, mənim jestlərimin kifayət qədər cəzbedici olub-olmaması, rəbitəsiz sözlərimin zalın sonuncu sırasında eşidilib-eşidilməməsi vecimə oları? Əgər buna saxtalıq deyilirsə, onda Beethovenin sonatası da belə adlandırılmalıdır və mən o sonatanı ifa edən pianoçudan heç də artıq şarlatan deyiləm. Mənim səni sevmədiyimi demək qəddarlıqdır. Mən sənə canımla bağlıyam. Həyatda sevdiyim bir insan varsa, o da sənsən.

– Yox, mənə körpə olanda bağlıydın, hətta mənimlə şəkil də çəkdirirdin. Reklam kimi əla alınan bir şəkil alınmışdı. Amma o vaxtdan sən mənim üçün çox da narahat olmamışın. Əksinə, mən sənin üçün əlavə yük idim. Sən məni görməyə həmişə şad idin, amma özümün öz başımı qatmağım, mənə vaxt ayırmamağın səni tamamilə qane edirdi. Mən səni günahlandırmıram. Sən vaxtını ancaq özünə ayırrırdın, başqa heç kimə.

Culiyanın səbri tükənməyə başladı. Rocer həqiqətə həd-dən ziyadə yaxın idi ki, bu da artıq Culianın kefini pozurdu.

– Yaddan çıxarma ki, uşaqlar kifayət qədər bezdirici olurlar.

Rocer gülümsünüüb:

– Həm də səs-küylü, – dedi. – Onda niyə özünü elə aparırsan ki, guya, məndən ayrıla bilmirsən? Bu da oyundur?

– Səndən belə sözlər eşitmək mənə çox ağırdır. Məndə belə bir hiss var ki, sənə olan borcumdan çıxa bilməmişəm.

– Elə deyil. Sən çox yaxşı ana olmusan. Mənə elə böyük bir yaxşılıq eləmisən ki, tək buna görə ömrüm boyu sənə minnətdar olacağam. Sən məni rahat buraxmışan.

– Sənin nə istədiyini heç cür başa düşə bilmirəm.

– Dədim axı: həqiqəti istəyirəm.

– Onu sən axı harada tapacaqsan?

– Bilmirəm. Ola bilsin, axtardığım, ümumiyyətlə, yoxdur. Mən hələ gəncəm, köntöyəm. Ola bilsin, Kembricdə oxuduğum kitablardan, rastlaşdığını insanlardan həqiqətin yerini soruşa bildim. Əgər məlum olsa ki, axtardığımı ancaq ruhaniyyətdə tapa bilərəm, onda mən batdım.

Culiya narahat oldu. Rocerin dediklərini heç cür həzm eləyə bilmirdi; onun sözləri beynində misra kimi səslənirdi və əsas olan o sözlərin mənası yox, ona «çatıb-çatmaması» idi. Amma Rocerin dərin həyəcanını Culiya da hiss eləyirdi. Əlbəttə, hələ onun cəmi on səkkiz yaşı var, dediklərini ciddi qəbul eləmək axmaqlıq olar. Culianın istəristəməz ağlına gəldi ki, o, dostlardan hansısa birinin təsiri altına düşüb, həm də bir az özünü göstərir və bir də ki indi axı kimin öz şəxsi təsəvvürü var, hansı biri, az da olsa, özünü başqa cür qələmə vermir? Amma tamamilə mümkündür ki, Rocer indi dediklərini həm də yaşayır və onun sözlərinə həddən artıq laqeyd yanaşmaq onun tərəfindən yaxşı olmazdı. Culiya:

– Nəyi nəzərdə tutduğun indi mənə aydın oldu, – dedi.

– Mənim ən böyük arzum səni xoşbəxt görməkdir. Atanı özüm razı salaram, sən istədiyin kimi elə. Başa düşürəm: ruhunun xilası üçün sən özün yollar tapmalısan. Amma bəlkə, səndə bu fikirlər, sadəcə, özünü pis hiss eləməyindən, yaxud melanxoliyaya meyillənməyindən yaranıb. Sən Vyana da tamam tək olmusan, yəqin, çoxlu kitab oxumusan.

Əlbəttə, atanla mən başqa nəslə mənsub insanlarıq, sənə çətin ki köməyimiz dəyə. Niyə axı bütün bunları yaşıdların-dan biriylə müzakirə eləməyəsən? Məsələn, Tomla?

– Tomla? O bədbəxt təqlidçiyələ? Onun həyatda yeganə arzusu cenltmen olmaqdır, amma bilmir ki, buna nə qədər çox cəhd eləyirsə, bir o qədər də şansı azalır.

– Mən də elə bilirdim, o, sənin xoşuna gəlir. Ötən yay Teplouda sən onun yanıyla kölgə kimi sürüñürdü.

– Ona qarşı heç bir iradım yoxdur. Özü də o vaxt o, mənə lazım id. Ondan xeyli bilmədiyim şey öyrəndim. Amma bununla belə, mən onu axmaq və dəyərsiz adam sayıram.

Culiya onların dostluğunun onda hansı dəli qısqanlıq hissələri oyatdığını xatırladı. Gör bir nahaqdan nə qədər əzab çəkməli olmuşdu.

Qəflətən Rocer soruşdu:

– Sən onunla əlaqəni kəsdin də, eləmi?

Culiya az qala yerindən dik atılacaqdı.

– Demək olar ki, hə.

– Düz də elədin. O, sənin tayın deyil.

Rocerin təmkinli və fikirli baxışları ona dikilmişdi. Culiyanın qorxudan, az qala, hali pisləşəcəkdi: kim bilir, bəlkə, Tomun onun məşuqu olduğundan Rocerin xəbəri var!

Ürəyində: «belə şey ola bilməz», – deyirdi, bu qorxunu ona təlqin eləyən vicdanı qarşısında təmiz olmamasıdır. Teplouda aralarında heç nə olmamışdı. Ola bilməz ki, o iyərcəş şayiələr gəlib oğlunun da qulağına çatmış olsun. Amma həm də Rocerin sıfətinin ifadəsi onun hər şeydən xəbərdar olduğundan xəbər verirdi. Culiya utandı.

– Mən Tomu Teplouya yalnız sənə görə dəvət eləmişdim. Fikirləşdim ki, orada öz yaşıdlıla yoldaşlıq elmək sənə xoş olar.

– Mənə xoş oldu.

Rocerin gözlərində istehza qığılçımları oynadı. Culiya, az qala, boğulurdu. İstəyirdi oğlundan nədən belə qımışdığını soruşsun, amma ürək eləmirdi. Culiya özünü ən ülvı hissələrində təhqir olunmuş kimi hesab eləyirdi. Göz yaşlarına xəsislik eləməyib ağlayardı da, amma Rocerin buna cavabı yalnız gülüş olacaqdı. Ona nə desin axı? Onsuz da Rocer onun bir sözünə də inanmır. Oyun! Heç vaxt belə aciz olma-mışdı, bu dəfə Culiya vəziyyətdən heç cür çıxış yolu tapa

bilmirdi. O tanımadığı nəsə bir şeylə toqquşmuşdu – nəsə sirlı və vahiməli bir şeylə. Bəlkə, həqiqət deyilən də elə budur? Elə bu vaxt evə maşın yaxınlaşdığını eşitdi. Culiya ucadan:

– Atan gəldi! – dedi.

Necə də yüngülləşdi! Bütün bu səhnə dözülməz idi və şükür ki, Mayklın gəlişi hər şeyə son qoydu. Bir dəqiqədən sonra Maykl güllə kimi otağa girdi – buxağı dərtilib, qarnı yiğilib, əlləri yaşının müqabilində heyrətamız dərəcədə gözəldir və sevinc dolu təbəssümlə əlini, kişi kişiyə görüşürmiş kimi, altı aylıq ayrılıqdan sonra evə qayıdan yeganə övladına, oğluna uzatdı.

İYİRMİ SƏKKİZİNCİ HİSSƏ

224

Üç gündən sonra Roker Şotlandiyaya getdi. Bir daha uzun müddət onunla təklikdə qalmamaq üçün Culiya özünün bütün biciliklərini işə saldı. Təsadüfən bir neçə dəqiqəliyə ikilikdə qalanda da dəxli olmayan məsələlərdən danışır-dilar. Ürəyinin bir guşəsində Culiya onun getməyinə sad idи. Ev qayıtdığı gün elədikləri o qəribə söhbət heç cür fikrindən çıxmırıldı. Onu daha çox həyəcanlandıran isə Rokerin əgər Culiya boş otağa girərsə və kimsə təsadüfən oranın qapısından içəri keçərsə, orada heç kimi görməyəcək deməsi idi. Bu fikir onu haldan çıxarırdı.

«Mən heç vaxt özümü gözəllər hesab eləməmişəm, amma bir məsələyə, mənim şəxsi «mən»imin olmasına heç kəs şübhə eləyə bilməz. Əgər yüz müxtəlif çalarlı, yüz müxtəlif rol oynaya bilirəmsə, bu o demək deyil ki, mənim öz sifətim, individuallığım yoxdur. Mən bunu ancaq iblisanəlik həddində yaxşı aktrisa olduğum üçün bacarıram».

Culiya tək boş otağa girəndə onda nələrin baş qaldırığıni xatırlamaq istədi.

«Amma mən axı heç vaxt tek olmuram. Hətta boş otaqda da Maykl, Evi, yaxud Çarlz həmişə yanimdadır, hələ, üstəlik, pərəstişkarlarım da cismən olmasa da, əlbəttə ki, həmişə mənimlədir. Roker barəsində Çarzlə danışmaq lazımdır».

Təəssüf ki, Çarlz Temerli şəhərdə deyildi. Amma baş repetisiya və premyeraya özünü çatdırmaq üçün yaxın gün-

lərdə qayıdib gələcəkdi. İyirmi ildə o, bir dəfə də bu hadisələri qacırıbmamışdı və baş repetisiyadan sonra onlar həmişə ikilikdə şam eləyirdilər. Maykl teatrda qalib işıqlandırma və sair məsələlərlə məşğul olacaqdı və Culiya gününü Çarlzla ikilikdə başa vuracaqdi.

Culiya öz rolunu hazırlayırdı. O, oynayacağı personajı heç də düşünərək yaratmırıldı, onda öz qəhrəmanının, necə deyərlər, içində girmək məharəti var idi. O, onun düşüncələriylə düşünür, hissiyyatıyla hiss edirdi.

İntuisiyası Culiyaya yüzlərcə xırda ştrix diktə edirdi ki, bu da sonradan tamaşaçıları heyrətə gətirirdi. Amma Culiyadan bu ştrixləri haradan götürdüyüünü sorusanda cavab verə bilmirdi. İndi o göstərmək istəyirdi ki, golf oynaması sevən, kişi məclisində doğma insan sayılan, özünün bütün sərbəstliyi və üzdən görünən qayğısızlığıyla yanaşı, əslində, dəlicəsinə əra getməyi arzulayan, cəmiyyətin orta təbəqəsini təmsil edən bir qadındır. Əra getmək isə ona ayaqlarını yerə möhkəm dayamağa imkan verəcək.

Maykl baş repetisiyaya adamların axınla gəlməsinə heç vaxt icazə vermirdi. Bu dəfə də publikanı məhz premyera günü heyrətləndirmək naminə Çarlzdan savayı zala yalnız fotoqrafi və geyim üzrə rəssami buraxmışdı ki, onların da burada iştirakı qəçiləmz idı. Culiyə yarı gücüylə oynayırdı. O, premyeraya qədər bacardığının heç də hamısını ortaya qoymaq fikrində deyildi. İndi ona ifasında, sadəcə, peşəkarlıq nümayiş etdirmək kifayət idi. Təcrübəli Mayklın rəhbərliyi altında hər şey yağ kimi gedirdi və artıq axşam saat onda Culiyə Çarlzla «Savoy»un zalında əyləşmişdi. Çarlza verdiyi ilk sual Evis Kraytonla bağlı oldu.

– Heç də pis deyil, özü də nadir gözəlliyə malikdir. İkinci aktda əyninə geyindiyi donda adamı ləp valeh eləyirdi.

– Mənim premyerada əynimdə bu gün geyindiyim olmayıacaq. Çarlı Deveril mənə başqasını tikib.

Bu sözü deyəndə onun gözündəki hikkəni Çarlz görədi, amma görəydi də, bir şey anlamayacaqdı.

Maykl Culiyanın məsləhətini eşidib Evisin naziyla oynamığa xəsislik eləmədi. O, onunla öz kabinetində məşq eləyib hər intonasiyani, hər jesti bir-bir mənimsetdi. Bundan əlavə, Culiyanın zənn eləməyə tam əsası vardı ki, Maykl onu dəfələrlə lança dəvət eləyib və şam yeməyinə aparıb.

Bütün bunlar da bəhrəsini vermişdi. Evis həddən ziyanə yaxşı oynayırırdı. Bir gün Maykl əllərini bir-birinə sürtüb:

– Mən ondan tamamilə raziyam, – dedi. – Əminəm ki, o, uğur qazanacaq. Mən artıq düşünürəm: onunla daimi müqavilə bağlamağın vaxtı yetişməyibmi?

Culiya:

– Mən hələ tələsməzdim, – dedi. – Hər halda, premyera ya qədər gözləyək. Publikaya göstərməmiş tamaşanın yaxşı alınıb-alınmadığına əmin ola bilməzsən.

– O, çox şirin bir qız, həm də əsl xanımdır.

– Yəqin, «şirin qız»dır ona görə ki, sənin dərdindən dəlib-dəvanədir, «əsl xanım»lığına səbəb də onunla müqavilə imzalanana qədər sənin ondan istədiklərini rədd eləməsidir.

– Bəsdir, əzizim, boş-boş danışma. Mən onun atası yerindəyəm!

Amma bununla bərabər, Maykl özündənrazi halda güldü. Culiya çox gözəl anlayırdı ki, Maykl o qızın bütün bu qayışı üçün əl sıxmaq və ola bilsin, bir də taksidə bir-iki öpüş almaqla kifayətlənirdi. Culiya onu da biliirdi ki, Mayklı həyat yoldaşına vəfasızlıqda günahlandıranda qürur hissi keçirir.

Culiya öz bədən quruluşunu təmin edəcək qədərində iştahasını razı salıb beynində olanı ortaliga atdı.

– Çarlz, əzizim, sizinlə Rocer barəsində danışmaq istəyirəm.

– Hə, o, bu günlərdə qayıdır. Necədir?

– Ah, əzizim, başımıza iş gəlib. O, dəhşətli nəsihətbaza dönüb. Bilmirəm, nə eləyim.

Culiya oğluyla söhbəti də öz interpretasiyasında təsvir etdi. Yada salmağı lazım bilmədiyi bir-iki yeri çıxmaq şərtlilə onun bu hekayəti dəqiq idi və sözlərini belə yekunlaşdırıldı:

– Ən böyük faciə isə burasındadır ki, onda qəti humor hissi yoxdur.

– Axi onun hələ cəmi on səkkiz yaşlı var.

– O, bütün bunları açıb ortaya qoyanda mənim heyratdən nə günə düşdüyümü təsəvvür belə eləyə bilməzsəniz. Mən eynən eşşəyi kübar söhbətlərə başlayan Valaamin keçirdiyi hissələri yaşadıdım.

Culiya şən nəzərlərlə Çarlsa baxdı, amma o hətta azca da gülümşəmədi. Çünkü Culiyanın sözləri ona elə də gülməli görünmədi. Culiya davam etdi:

– Onun bütün bunları haradan əxz elədiyini heç cür təsəvvürümə gətirə bilmirəm. Onun bu həddə öz ağıyla gəlib çatdığını düşünmək düzgün deyil.

– Sizə elə gəlmirmi ki, bu yaşda olan oğlanlar düşüncələrə bizim, yaşılı nəslin təsəvvür elədiyindən qat-qat artıq qərq olurlar? Haradasa, mənəvi kişiləşmə dövrü. Onun nəticələri bəzən heyrətamız olur.

– Bütün bu düşüncələri illər uzunu gizlədib ağızından bir kəlmə də qaçırmayan! Burada nəsə bir xainlik var. O, məni ittiham eləyir. – Culiya güldü. – Doğrusu, Rocer mənimlə danışanda özümü Hamletin anasının yerində hiss elədim.

Sonra, demək olar ki, pauzasız sözünün davamını gətirdi:

– Maraqlıdır, görən, «Hamlet»də oynamاق üçün mən coxmu yaşlıyam?

– Gertruda rolu elə uğurlu deyil.

Culiya gülməkdən qəşş elədi.

– Ay Çarlz, məzəniz olsun. Mən heç də kraliçani oynamاجا hazırlaşmiram. Mən Hamleti oynamاق istərdim.

– Məgər siz elə düşünürsünüz ki, bu rol qadın üçün yarayar?

– Missis Siddons onu oynamışdı, Sara Bernar da. Bu, mənim karyeramda əbədi möhür olardı. Nə demək istədiyimi anlayırsınız da? Əlbəttə, onun öz çətinlikləri də var. Məsələn, həmin o ağ şeir.

– Eşitmişəm, bəzi aktyorlar onu elə deyirlər ki, elə bil, nəsrdir.

– Elədir, amma hər ikisi elə bir şeydir, düz demirəm?

– Siz Rocerlə istimi rəftar elədiniz?

Çarlzin qəflətən köhnə mövzuya qayıtması Culiyani təəccübələndirsə də, sualı təbəssümlə cavablandırdı:

– Hədsiz dərəcədə.

– Gənclərin bu özündənrazılığına rahat yanaşmaq çox çətindir. Onlar iki dəfə ikinin dörd olduğunu bizə yenilik kimi təqdim eləyirlər, toyuğun yumurtlaması barədə heyrətlərini onlarla bölüşməyəndə dilxor olurlar. Onların beynində boş şeylər çoxdur, amma həm də təkcə boş şeylər yoxdur. Biz onlara dayaq olmaliyiq, onları başa düşməyə çalışmalıyiq. Yadda saxlamalıyiq ki, həyatla ilk dəfə üzbəsurət dayanan insan çox şeyləri unudub, çox şeyləri öyrənmək istəyir. İnsan üçün öz ideallarından imtina etmək elə də asan deyil,

bizim gündəlik həyatımızın qəddar gerçəkliyi isə acı dərman kimiidir. Gəncliyin mənəvi çırpıntıları çox amansız olur, onlara kömək etmək üçün bəzən bizlər də aciz qalırıq.

– Doğrudanmı, siz Rocerin bu səfəhləmələrində nəsə olduğunu düşünürsünüz? Mən bunları ancaq sayıqlama hesab eləyirəm. Vyanada uşağıın başını əməllicə doldurub-lar. Bilsəydik, onu ora buraxmadıq.

– Ola bilsin, siz haqlısınız. Ola bilsin ki, iki ildən sonra göydən yerə enəcək, taleyi ilə barışb buranın qanunlarıyla yaşayacaq. Bəlkə, axtardığını da tapacaq: dində olmasa da, incəsənətdə.

– Əgər nəzərdə teatri tutmusunuzsa, mən qəti istəməzdim ki, Rocer səhnəni seçsin.

– Yox, çətin ki o, teatri bəyənə.

– Həm də ondan dramaturq çıxmaz, bu, öz yerində. Çünkü qəti humor hissi yoxdur.

– Hə, elə biliyəm, diplomatiya sahəsi Rocerə hər şeydən daha uyğun gələr. Humor hissindən məhrumluq bu işdə üstünlük sayılır.

– İndi siz mənə nə məsləhət görürsünüz?

– Heç nə. Ona toxunmayın. Bu, belə görünür ki, indiki halda sizin ona ən böyük yaxlılığınıza olar.

– Amma mən həyəcanlanmaya bilmirəm axı.

– Bunun üçün heç bir əsas yoxdur. Siz elə bilin ki, şuluq bir ördək balası doğmusunuz, amma nə bilmək olar, vaxt gələr, o, aq qanadlı durnaya çevrilər.

Çarlı Culianın etimadını doğrultmadı. Culiya ondan tamam başqa şey gözləyirdi. O, Çarlızin onun dərdinə şərik olmasını istəyirdi. Culiya düşüncələrə qərq oldu:

«Yazıq qocalır. Başı daha əvvəlki kimi işləmir. Yəqin, neçə ildir, impotentdir. Necə olub, əvvəllər duyuq düşə bilməmişəm?»

Culiya saatı soruşdu.

«Yəqin, durub getmək vaxtıdır. Bu gecə doyunca yat-maliydi.»

Culiya gecəni yaxşı yatdı və yuxudan oyananda əhvalı çox yaxşı idi. Axşam premyeradır. Sevinc dolu həyəcanla xatırladı ki, dünən repetisiyadan sonra teatrдан çıxanda insanlar kassanın qarşısına yığılmağa başlayırdı, indi səhər saat onda, yəqin, orada uzun növbə əmələ gəlmışdı.

«Bu gün hava sarıdan bəxtləri getirmişdi».

İndi uzaqda qalan o köhnə əyyamlarda Culiya hər dəfə premyera öncəsi dözülməz həyəcan keçirirdi. Səhər açılan-dan onda ürəkbulanma başlayırdı və gün günortaya əyilib axşama boylandıqca elə hala düşürdü ki, hətta teatrı atmaq barədə fikirləşirdi. Amma artıq bu ağır sınaqlardan dəfələrlə çıxa-çıxa Culiya haradasa bərkmişdi. Günüñ birinci yarısında azca həyəcanlı olsa da, özünü xoşbəxt hiss eləyirdi; yalnız axşam düşəndə bir qədər hali dəyişdi. Dili-ağzı, elə bil, tutulmuşdu. Xahiş etdi ki, onu tək qoysunlar. O həm də əsəbiydi; Maykl acı təcrübəsindən bilirdi ki, belə vaxtlarda, yaxşısı budur, onun gözünə görünməyəsən. Onun əlləri və ayaqları soyuyurdu. Culiya teatra gələndə isə lap buza dönürdü. Amma bununla belə, canını bürüyən bu həyəcanlı gözləntilər hətta ona şirin gəldi.

Səhər boş idi. Odur ki yerindən gec qalxdı. Maykl lança gəlmədi, çünki dekorasiyalarla hələ də əlləşməli idi. Culiya tək yedi, sonra uzanıb düz bir saat daş kimi yatdı. Tamaşaşa qədər dincəlmək niyyətindəydi. Miss Philippe altıda gəlib onu yüngül masaj eləyəcəkdi. Yeddi üçün teatrda olmaq istəyirdi. Oyanandan sonra özünü elə gümrah, dincini almış hiss elədi ki, yataqda uzanıb qalmaq ona cansızıcı göründü və gəzismək istədi. Gözəl, günəşli bir gün idi. Şəhər mənzərəsini şəhərətrafi mənzərədən üstün tutduğundan və evləri ağaclardan daha çox xoşladığından Culiya yolunu parka sarı salmayıb, ilin bu vədəsi bomboş olan qonşu küçələri aram-aram gəzməyə başladı. Bikarçılıqdan mülklərə baxıb onlarla müqayisədə özününkünü nə qədər bəyəndiyini fikirləşdi. Ürəyində bir yüngüllük və rahatlıq var idi. Nəhayət, Culiya artıq geri qayıtmalı olduğunu qərara aldı. Stenhoup-pleysin tiniñə təzəcə çatmışdı ki, öz adını eşitdi. Bu səsi o, tanıımaya bilməzdi.

– Culiya.

Arxaya qanırıldı və Tom bütün sifətinə yayxanan təbəssümlə gəlib ona çatdı. Culiya Fransadan qayıdanan bəri onu görməmişdi. O, qəhvəyi şlyapada və boz, bicimli kostyumda çox yaraşıqlı görünürdü. Sifətinin dərişi gündə yanmışdı.

– Elə bilirdim Londonda deyilsən.

– Bazar ertəsi gəlmışəm. Sənin basın son repetisiyalara qarışlığına görə zəng eləmirdim. Bu gün teatrda olacağam. Maykl mənə parterdə kreslo ayırb.

– Çox gözəl.

Şübhəsiz, Tom onu görməyinə şad idi. Onun özü də, gözü də işim-işim yanındı. Culiya məmənunluqla hiss elədi ki, Tomla görüş onun ruhunu belə tərpətmədi və onlar söhbətə davam elədikləri müddətdə özünə sual verdi ki, əvvəller onu belə dərindən həyəcanlandıran nə imiş, görən?

– Sən inandıqlarının canı, nədən belə tək-təkinə şəhəri gəzmək qərarına gəlmisən?

– Hava almağa çıxdım. Elə indicə qaydırıb bir çay içəcəkdir.

– Gedək, çayı mənimlə içək.

Onun mənzili yaxınlıqdakı dalanda idi. Tom Culiyani da elə öz qapısına yaxınlaşanda görmüşdü.

– İşdən belə tez çıxmışan?

– İndi idarədə iş elə də çox deyil. Bilirsən, təxminən, iki ay əvvəl şərklərdən biri vəfat elədiyindən mənim payım artıb. Bu da o deməkdir ki, hər halda, mən mənzillə vidaslaşmalı olmayıacağam. Maykl özünü həddən ziyadə nəcib apardı, dedi ki, işlərim qaydasına düşənəcən pul verməyə bilərəm. Mən buradan heç cür ayrılməq istəmirdim. Gedək, mən məmənuniyyətlə sənə bir fincan çay hazırlayıram.

Tom nəfəs dərmədən elə danışındı ki, Culiyaya gülməli gəldi. Tomun sözlərinə qulaq asanın ağlına da gəlməzdi ki, onların arasında nəsə olub. Onda utancaqlıq hissindən əsər-əlamət belə yox idi.

– Yaxşı. Amma mənim cəmi bir dəqiqəm var.

– Okey.

Onun mənzilinə döndülər, Culiya qabağa düşüb dar pilləkənlə yuxarı qalxdı.

– Sən qonaq otağına keç, mən suyu isidim.

Culiya otağa keçib oturdu. Yan-yörəyə baxdı. Bu dörd divarın arasında onun həyat faciəsi oynanılmışdı. Burada heç nə dəyişməmişdi. Culiyanın fotosu köhnə yerindəydi, amma sobanın üstündəki rəfdə bir yenisi – Evis Kraytonun iri şəkli də peyda olmuşdu. Üstündə yazı da var idi: «Toma Evisdən». Bütün bunların hamısını görmək üçün Culiyaya bir ani nəzər kifayət etdi. Bu otaq ona nə vaxtsa lap çoxdan içində rol oynadığı dekorasiya kimi göründü. Bura tanış yer idi, vəssalam, onun üçün əlavə heç bir məna kəsb əlmirdi.

İçini gəmirən məhəbbət, zorla boğduğu qısqanlıq, məğlubiyət acısı... Bütün bunlar saysız-hesabsız keçmiş rolları kimi ona elə də real görünmürdü. Culiya öz biganəliyindən həzz alırıdı. Tom əlində onun hədiyyə etdiyi süfrəylə içəri keçib, çay servizini – o da onun hədiyyəsi idi – səliqəylə düzdü. Tomun belə həvəslə onun bütün bu hədiyyələrin-dən istifadə etməsi səbəbini özü də bilmədən Culiyada gülüş doğurdu. Tom çay gətirdi və divanda yanaşı oturub içdilər. Tom elə hey öz mövqeyinin nə qədər yaxşılaşdırığını danışındı. Həmişəki kimi borcunu danmayaraq, etiraf etdi ki, şirkətdə böyük paya ora yeni müştərilər cəlb etdiyinə görə sahib olub, bunun üçünsə o yalnız ona, Culiyaya min-nətdardır. Məzuniyyətini necə keçirəcəyindən danışdı. Culiyaya aydın oldu ki, bir vaxtlar ona nə dözülməz əzablar çəkdirdiyi Tomun hətta təsəvvürünə belə gələ bilməz. Bu da ona gülməli göründü.

- Eşitdiyimə görə, bu gün səni möhtəşəm uğur gözləyir.
- Pis olmazdı, eləmi?
- Evis deyir ki, hər ikiniz – sən də, Maykl da ona çox gözəl yanaşırsınız. Bax ha, birdən səni ötüb-keçər.

Tom onu qıcıqlandırmaq məqsədilə belə dedi. Amma Culiyə özünə sual verdi ki, görən, bunu ona Evis özü deməybəmi? Yəqin, o qız özü belə olacağına ümidiydi.

- Siz nişanlandı?
- Yox. Evis sərbəstlik istəyir. Deyir, evlilik onun karyerasına mane olar.
- Nəyinə?

Bu bir kəlmə Culianın ağızından özündən xəbərsiz çıxdı və tez də düzəliş verdi:

- Hə, belə, aydınndır.
- Təbii ki, mən onun qarşısını kəsmək istəmirəm. Bir də gördün, bugünkü premyeradan sonra o, Amerikaya dəvət aldı. Əlbəttə, mən yaxşı başa düşürəm ki, belə dəvətləri qəbul eləmək üçün ona heç nə mane olmamalıdır.

Onun karyerası! Culiyə ürəyində güldü.

- Bilirsən, mən, həqiqətən, sənə afərin deyirəm, Culiyə, özünü Evisə qarşı belə apardığına görə.
- Niye?
- Çünkü qadınların nə məxluq olduğunu sən özün yaxşı bilirsən.

Tom bu sözü deyib onun belini qucaqlayıb öpdü. Culiya onun üzünə baxıb güldü.

– Sən də, ay məzəli oğlansan ha!

– Bəlkə, bir az sevişək.

– Gicləmə.

– Burada nə giclik var? Sənə elə gəlmirmi ki, biz, onsuz da, nə vaxtdır ayrılmışq.

– Mən tam ayrılmadan lehinəyəm. Bəs Evis necə olsun?

– O, başqa məsələ. Gedəkmi, hə?

– Mənim bu gün premyeram olduğu, deyəsən, sənin tamam yadından çıxıb?

– Bizim xeyli vaxtımız var.

Tom onu özünə çəkib təzədən nəvazişlə öpdü. Culiya hələ də ona təbəssümlə baxırdı və qəflətən qəti qərar qəbul etdi.

– Yaxşı.

Onlar qalxıb yataq otağına keçdilər. Culiya şlyapasını başından götürüb donunu çıxardı. Tom əvvəlkı kimi onu qucaqladı. O, onun yumulu gözlərini və Culiyanın qürur mənbəyi olan balaca döşlərini öpürdü. Culiya bədənini onun ixtiyarına verdi – qoy nə istəyir eləsin – amma ruhu bu sövdələşmədə iştirak etmədi. O, öpüşlərin cavabını verirdi, amma bir dost kimi verirdi və Culiya qəflətən hiss elədi ki, bu işin içində bu axşam səhnədə görəcəyi iş haqqında düşünür. Sanki, bir bədəndə iki qadın var idi: biri öz məşuqunun ağuşunda olan məşuqə, o biri artıq qulağına səhnədə peyda olmasına gurultulu alqış sədaları gələn və təsəvvürüün baxıları nəhəng yarıqaranlıq zala dikilən aktrisa. Sonra Culiyanın başı Tomun qolunun üstündəydi və onlar yanaşı uzanmışdilar. Amma Culiya Tomdan o qədər uzaqdaydı ki, o, uzandıqca uzanan sükütu pozanda az qala səksənəcəkdir.

– Sən daha məni heç sevmirsən, hə?

Culiya onu yüngülçə özünə çəkdi.

– Əlbəttə, sevirəm, əzizim. Səndən canımı da əsirgəmərəm.

– Amma sən bu gün yaman qəribəsən.

Culiya hiss elədi ki, o dilxordur. Yazıq uşaq! Culiya onu incitmək istəmirdi. Doğrudan da, o çox ürəyeyatılmışdır.

– Qarşida məni premyera gözləyəndə özümü tanımiram. Sən fikir vermə.

Tomun mövcudluğunu ona isti-soyuqlığının olmadığına qəti əminliyindən sonra Culiyanın istər-istəməz ona yazığı geldi. Əlini nəvazışlə Tomun yanaqlarına sürdü.

– Buzcığazım mənim. («Maraqlıdır, görən, Maykl bilet növbəsində dayananlar üçün çay göndərməyi unutmayıb ki? Ucuz başa gəlir, amma əvəzində, tamaşaçılar bunu çox baha dəyərləndirirlər.») Bilirsən, mən, doğrudan da, getməliyəm. Miss Philippe düz saat altında gələcək. Evi dəli olar. Yəqin, indi həyəcan keçirir ki, görən, mənə nə olub.

Culiya əynini geyindiyi müddətdə şən ovqatdaydı və elə hey danişirdi. O, Toma baxmadan da görürdü ki, o, özünü öz qabında hiss eləmir. Culiya şlyapasını başına qoydu, Tomun sıfətini əlləri arasına alıb dostcasına öpdü.

– Hələlik, mənim quzum. Ümidvaram ki, axşamı yaxşı keçirəcəksən.

– Sənə də uğurlar.

O, yöndəmsiz tərzdə gülümsədi. Culiya başa düşdü ki, o, onu anlaya bilmir. Mənzildən sıçrayıb çıxdı. Əgər Culiya İngiltərənin tanınmış aktrisası və yaşı qırxi adlamış qadın olmasayıdı, düz evinəcən bir ayaqlı qaçardı. O, özündən dəhşətli dərəcədə razı qalmışdı. Culiya giriş qapısını öz açarıyla açıb ardınca çırpıb bağladı.

– Amma Rocerin sözlərində, hər halda, nəsə var. Doğrudan da, məhəbbətin ətrafında bu qədər ki hay-küy yaradırlar, əslində, onun özü buna dəyməz.

İYİRMİ DOQQUZUNCU HİSSƏ

Dörd saat sonra artıq hər şey arxada qalmışdı. Lap əwəlindən pyes çox yüksək qarşılandı. Publikə, teatral mühit, ilin münasib vaxtı olmasa da, yay fəslindən sonra yenidən teatrda olmaqdan məmənun idi və bunu sezmək Culiya üçün çətin deyildi. Bu, teatr mövsümünün uğurlu başlangıcı demək idi. Hər aktın sonu gurultulu alqışlarla müşayiət olunurdu. Tamaşa bitəndən sonra səhnəyə ondan artıq çağırış oldu. Son ikisinə Culiya tək çıxdı və hətta o da bu hərarətin qabağında donub qalmışdı. Həyəcandan titrəyən səsiylə o, bu təntənəli tədbir üçün qabaqcadən hazırlanan bir neçə söz dedi. Sonra bütün truppa səhnəyə çıxdı və orkestr milli

himni səsləndirdi. Culiya həyəcanlı, xoşbəxt və razi halda odasına qayıtdı. Hələ bu vaxtacan öz əzəmətinə belə əmin olmamışdı. İndiyəcən rolunu belə parlaq, yaradıcı və rəngarəng üslubda ifa eləməmişdi. Pyes uzun monoloqla yekunlaşırıldı. Culiya fahisə qiyafəsində ərə getməyin ucbatından düşdürüyü tüfeylilər mühitini damğalayaraq, əxlaqsızlıqda, dəyərsizlikdə, heçlikdə günahlandırır. Monoloq mətn-də düz iki səhifəni tuturdu. Publikanın diqqətini bu qədər uzun vaxtda özünə cəmləyə bilən ikinci aktrisa bütün İngiltərədə çətin tapılardı. Özünün incə ritm duyumu, gözəl səsi, rəngarəng çalarları, hissərini ustalıqla özünə tabe eləməsi hesabına və əlbəttə ki, parlaq aktyorluq texnikasıyla Culiya möcüzə yaratdı. O, öz monoloqunu bütün pyesin effektiv, cəzbədici, az qala, gözlə görünən hissəsinə, kulminasiyasına çevirə bildi. Ən kəskin süjetli situasiyalar belə həyəcanlı, ən gözlənilməz sonluqlar belə heyrətamız deyildi. Bütün akt-yorlar gözəl oynayırdılar, təkcə Evis Kraytondan başqa.

Culiya sən ovqatda öz odasına gedə-gedə dilinin altında nəsə zülməmə eləyirdi.

Maykl, demək olar ki, düz onun ardınca içəri keçdi. Culiyanı qucaqlayıb öpdü:

– Bəli, bu, əsl qələbədir, – dedi. – İlahi, sən necə oynamırın!

– Əzizim, sən özün də çox yaxşıydın.

Maykl cavabında, həmişə olduğu kimi, öz şəxsi imkan-larına tənqid münasibətlə:

– Belə rolu mən baş-ayaq dayanıb oynayaram, – dedi.

– Sənin son monoloqun zamanı zalı bürüyən o sükutu eşit-dinmi? Tənqidçilər, yəqin, indi heyrət içindəirlər.

– Tənqidçiləri özün məndən pis tanımirsan. Bütün diq-qət zəhrimara qalmış pyesə, sonda da üç sətir mənə.

– Sən İngiltərənin möhtəşəm aktrisasısan, sevgilim, amma and içə bilərəm ki, sən həm də ifritəsən.

Culiya gözlərini geniş açdı. Onun sıfətində uşaq heyrəti var idi.

– Bununla sən nə demək istəyirsən, Maykl?

– Günahsız obrazı yaratma. Özün gözəl bilirsən. Mən bilməyen şeyə qurd düşər.

Culiyanın gözləri parıldadı, o, özünü gülməkdən zorla saxlayırdı.

– Mən yeni doğulmuş çaga qədər günahsızam.

– Boşla görək. Əgər orada bir badalaq haqq-hesabı oldusa, o da sənin Evisə badalağın idi. Amma çox gözəl elədiyinə görə sənə acığım tutmadı.

Bu yerdə Culiya artıq yüngül təbəssümünü gizlətmək iqtidarında deyildi. Artist üçün tərifdən xoş heç nə yoxdur. Evisin yeganə böyük mizansəhnəsi ikinci aktda idi. Bu yerdə onunla bərabər Culiya da iştirak edirdi. Maykl səhnəni elə qurmuşdu ki, tamaşaçıların bütün diqqəti o qızda cəmlənməliydi. Bu, dramaturqun istəyinə də uyğun idi. Culiya, həmişə olduğu kimi, repetisiyalarda Mayklın bütün tələblərinə riayət eləyirdi. Evisin gözünün rəngini və bəyaz saçlarını diqqətə çatdırmaq üçün ona solğun mavi don geyindirmişdilər. Təzad təşkil eləmək üçün Culiya da özünə uyğun çalarlı sanı don seçmişdi. Baş repetisiyada da o, bu donda çıxış eləmişdi. Amma bu sariyla bərabər, özünə parıltılı, qızılı parçadan olan bir başqasını da seçmişdi və Mayklla Evisin heyrətinə rəgmən, o, premyeranın ikinci aktında məhz həmin donda peyda oldu. Bu donun parıltısı və səhnəyə əlavə işiq verməsi tamaşaçıların diqqətini yayındırırdı. Evisin mavi donu onun yanında ağırmış əsgî kimi görünürdü. Onlar əsas mizansəhnəyə çatanda, fokusu şlyapasından dələni çıxaran kimi, Culiya da haradansa iri tünd-qırmızı şifon dəsmal çıxarıb onunla oynamaya başladı. Gah yel-ləyirdi, gah dizlərinin üstünə qoyub, elə bil, yaxşı görüsün deyə əlləriylə hamarlayırdı, gah kəndir kimi bükmələyirdi, onunla alnını, cazibəli jestlə burnunu silirdi. Tamaşaçılar ovsunlanmış kimi gözlərini heç cür bu qızılı parçadan çəkə bilmirdilər. Culiya səhnənin dərinliyinə çəkilirdi və odur ki onun atmacalarına cavab verərkən Evis zala arxa çevirmək məcburiyyətində qalırdı. Hər ikisi divanda yanaşı əyləşəndə isə tamaşaçılara elə gəldi ki, Culiya, sanki, daxili tələbatına tabe olaraq, tamamilə təbii şəkildə qızın əllərindən tutub başını arxaya atanda Evis də məcburən döndü və bu zaman publika onu profildən gördü. Hələ repetisiyalarda Culiya sezmişdi ki, Evis profildən baxanda bir azca qoyuna oxşayı. Müəllif bu yerdə Evis üçün elə məzəli mətn yazmışdı ki, repetisiyalar zamanı aktyorlar hamısı gülməkdən uğunub gedirdilər. Amma indi Culiya dərhal cavab atmacaşıyla o sözlərin belə gülməli olmasını dərk etmək üçün zala imkan vermədi,

tamaşaçılar Culiyanın nə dediyini eşitmək üçün səslərini boğdular. Sırf komediya kimi düşünülən səhnə istehza çaları aldı və Evisin personajı mənfur göründü. Evis gözlədiyi gülüşü eşitmədiyindən təcrübəsizlikdən təşvişə düşdü və özünə nəzarəti itirdi. Səsi sərt, jestləri yönəldəmsiz alındı. Culiya bu mizansəhnəni Evisdən alıb heyrətamız ustalıqla oynadı. Amma onun zərbəsi hələlik müvəqqəti idi. Evis uzun bir nitq irad eləməliydi. Bu zaman isə Culiya əsəbiliklə dəsmalını əzib-bütürdü və qeyri-ixtiyari olaraq ardınca uyğun ifadəni gətirdi. Culiya həyəcanla Evisə baxdı və iki iri damla gözündən çıxıb yanağıyla axdı. Hiss eləyirdin ki, o, bu havalı qızı görə xəcalətdən az qalır yerə girə, gördürün ki, o, yüksək ideallarının, vicdanlı, xeyirxah bir həyat sürmək həsrətinin bu cür qəddarlıqla lağla qoyulmasından əzab çəkir. Bütün epizod bir dəqiqədən artıq sürmüdü. Amma bu bircə dəqiqədə Culiya göz yaşlarının və sıfətindən oxunan əzabın köməyi ilə qadın həyatının bütün məşəqqətlərini göstərə bilmişdi. Bununla da Evisin kitabı biryolluq bağlandı.

Maykl:

– Mən axmaq da hələ onunla müqavilə imzalamaq istəyirdim, – dedi.
– Niyə də imzalamayasan...

– Bir halda ki sənin onu görən gözün yoxdur, dünyasında razi olmaram. Ay səni, şeytan qız! Belə də qansızlıq olar?! Doğrudanmı, elə fikirləşirsən ki, Evisin mənim gözümde nəsə bir qiyməti var? Sənə artıq çoxdan məlum olmalıdır ki, mənim üçün dünyada səndən başqa qadın yoxdur.

Mayklın təsəvvürüncə, Culiya Evislə bu amansız zərafatı onun o qızla kifayət qədər yaxın münasibətlərinin acığına eləmişdi. Əlbəttə, bir tərəfdən Evisə yazığı gəlsə də, – o qızın naxışı heç gətirmədi – o biri tərəfdən özüylə öyməyə bilmirdi.

Culiya onun fikrindən keçənləri sözbəsöz oxuyub ürəyində Mayklın təsəvvüründəki bu yanlışlığa gülüb təbəsümlə:

– Ay səni, qoca eşşək, – dedi. – Axi mən neyləyim ki, sən hələ də bütün Londonun ən gözəl kişisəsin.

– Bəsdir, yetər. Görək müəllif nə deyəcək? O gicbəsər kim bilir, özü haqqında nə fikirdədir. Sənin bu gün oynadığın o yazanın bir cümləsinə də uyğun gəlmir.



– Bu işi mənə etibar elə! Özüm hər şeyi qaydasına qoyacağam.

Lap astadan taqqıltı səsi gəldi və müəllif həzrətləri şəx-sən özü qapıda peyda oldu. Culiya hay-küylə onun üstünə cumub boynunu qucaqladı və hər iki yanağından öpdu.

– Razi qaldınızmı?

O, kifayət qədər soyuq tərzdə:

– Oxşayırlı ki, pyes uğurlu alındı, – dedi.

Culiya əlini onun ciyinənə qoyub diqqətlə sifətinə baxdı.

– Əzizim, bu pyes bir ildən sonra da səhnədən düşmə-yəcək, – dedi. – Amma siz çox zalım, çox zalım adamsınız!

– Mən?

– Az qala, mənim çıxışımı pozacaqdınız. İkinci aktdakı həmin yerə gələndə qəflətən sizin nəyi nəzərdə tutduğunu-nuzu anladım. Az qala, özümü itirəcəkdir. Siz axı bu səhnənin mahiyətini bilirdiniz. Axı müəllif sizsiniz, bizsə bu səhnəni elə repetisiya edirdik ki, guya, burada üzdə olandan savayı heç nə yoxdur. Niyə axı siz buna imkan verirdiniz. Biz, sadəcə, aktyoruq, siz bizim özümüzdən gözləməli deyil-siniz. Biziñən sizin yazdıqlarınızı bütün dərinliyinə və incəli-yinə qədər duymağı gözləməli deyilsiniz. Pyesdəki ən yaxşı mizansəhnəni mən, az qala, korlayacaqdım. Belə bir şeyi sizdən başqa heç kim yaza bilməzdi. Sizin pyes möhtəşəmdir, həmin səhnədən isə, sadəcə, istedad yox, dahlilik yağır.

Müəllif qızardı. Culiya heyranlıqla ona baxırdı. Müəllif özü-nü xoşbəxt, qürurlu və bir qədər tutulmuş kimi hiss eləyirdi.

(«Bir gündən sonra bu quşbeyin özünü inandıracaq ki, o, bu səhnəni, doğrudan da, belə fikirləşib».)

Mayklın çöhrəsi bərq vururdu:

– Gedək mənimlə adama bir badə sodalı viski içək.

Şübə eləmirəm ki, bütün bu həyəcanlardan sonra sizə toxtaməq lazımdır.

Onlar otaqdan çıxanda Tom içəri keçdi. Onun sifəti ehtirasdan alışib-yanındı.

– Əzizim, sənin tayın-bərabərin yoxdur! Sən heyrə-tımsən! Lənət şeytana, bax tamaşa buna deyərlər.

– Bəyəndin? Evis yaxşıydı, eləmi?

– Evis? Baxmali deyildi!

– Əzizim, nə demək istəyirsən? O, mənə çox cazibədar göründü.

– O nə gündəydi ki?! İkinci aktda heç sir-sifəti də yaxşı deyildi. («Evisin karyerası!») Qulaq as, axşam neyləyirsən?

– Dolli bizim şərəfimizə qəbul təşkil eləyib.

– Birtəhər ondan yaxanı qurtarıb mənimlə şam yeməyinə gedərsənmi? Səndən ötrü ürəyim gedir.

– Boş-boş danışma! Dolliyə badalaq vura bilmərəm axı.

– Xahiş eləyirəm.

Onun gözləri alışib-yanırdı. Culiya göründü ki, hələ heç vaxt onda belə həvəs oyatmayıb. O, bu zəfərinə sevinirdi, amma qətiyyətlə başını buladı. Dəhlizdə hay-küy qalxmışdı, ikisi də bilirdi ki, indi Culiyanın dostları bir-birinə aman vermədən onu təbrik etmək üçün odasına tələsirlər.

– Hamısı cəhənnəm olsun! Səni indi necə də öpmək istəyirəm! Səhər zəng eləyəcəyəm.

Qapı taybatay açıldı və kök, tərli, coşub-daşan Dolli də dəstənin başında içəri soxulub otağı elə zəbt elədilər ki, nəfəs almaq müşkülə çevrildi. Culiya öpüş üçün yanağını birindən də əsirgəmədi. Orada onların arasında üç-dörd tanınmış aktrisa da var idi. Onlar da təriflərini əsirgəmədilər. Culiya təvazökarlığı yaxşı oynadı. Artıq dəhliz də insanlarla doluydu. Hamı, ani də olsa, onu görmək istəyirdi. Dolli özü üçün çıxışa yolu dirsəyi ilə açmalı oldu. Culiyaya:

– Elə eləyin ki, çox da gecikməyəsiniz, – dedi. – Çox gözəl gecə olacaq.

– İmkən eləyən kimi gələcəyəm.

Nəhayət, Culiya sonuncu adamdan da yaxasını qurtarıb soyundu və qrimini silməyə başladı. Maykl xalatda içəri keçdi.

– Qulaq as, Culiya, sən Dollinin gecəsinə mənsiz getməli olacaqsan. Mənim üçün çətin olar. Hələ qəzetçilərlə də görüşməliyəm. Onlar üçün ay üyüdüb tökəcəyəm ha.

– Oldu.

– Məni gözləyirlər. Səhər görüşərik.

Maykl çıxdı və otaqda Culiyadan savayı bir də Evi qaldı. Culiyanın qəbula geyinmək istədiyi don stulun başındaydı. Culiya üzünə təmizləyici krem sürdü.

– Evi, sabah tezdən mister Fennel mənə zəng eləyəcək. Lütfən, ona deyərsən ki, evdə deyiləm.

Evi güzgüdə Culiyanın baxışlarını tutdu.

– Əgər o, başqa gün bir də zəng eləsə necə?

– Zavallı quzuciyəzin xətrinə dəymək mənim üçün çox ağırdır, amma mənə elə gəlir ki, yaxın günlərdə vaxt ayıra bilməyəcəyəm.

Evi bərkdən burnunu çəkib şəhadət barmağıyla suyu-nu sildi. «Ah, bu iyrənc vərdiş!» Sonra qupquru səslə:

– Aydındır, – dedi.

– Mən həmişə deyirəm ki, sən heç də göründüyü qədər səfəh deyilsən?

– Bu don burada nə gəzir?

– Bu? Özünüz dediniz ki, onu qəbula geyinəcəksiniz.

– Rədd elə. Mən mister Qosselinsiz qəbula gedə bil-mərəm.

– Nə vaxtdan, xeyir ola?

– Mumla, qoca qarğı. Onlara zəng elə de ki, Culiyani dəhşətli baş ağrıları tutdu, ona görə də uzanmaq üçün evə getməli oldu. Əgər vaxt eləsə, bir azdan mister Qosselin gələcək.

– Qəbul axı sizin şərəfiniz təşkil olunub. Doğrudanmı, siz zavallı qarının zəhmətini yerə vuracaqsınız.

Culiya ayaqlarını yerə döydü.

– Mən qəbula getmək istəmirəm və getməyəcəyəm!

– Ev bomboşdur, siz yeməyə bir şey tapmayacaqsınız.

– Mən heç də evə getməyə hazırlaşmırıam. Mən restoranda şam eləyəcəyəm.

– Kiminlə?

– Tək.

Evi heyrətlə ona baxdı.

– Amma tamaşa uğurlu keçdi, eləmi?

– Bəli, hər şey çox gözəl alındı. Mən xoşbəxtlikdən özümü göyün yeddinci qatında hiss eləyirəm. Çox sevinirəm. Odur ki tək qalib bu hissərimdən ciyər dolusu həzz almaq istəyirəm. Barklıyə zəng vur, de ki, balaca zalda mənim üçün birnəfərlik stol hazırlasınlar. Özləri başa düşəcəklər.

– Sizə nə olub belə?

– Mənim həyatımda bir də belə anlar olmayıcaq. Odur ki bu anları heç kimlə bölüşmək istəmirəm.

Qrimini siləndən sonra Culiya nə dodaqlarını boyadı, nə də yanaqlarını qızartdı. Teatra geyinib gəldiyi həmin qəhvəyi donu təzədən əyninə keçirib, həmin şlyapanı da başına

qoydu. Bu, ətəkli bir şlyapa idi və Culiya sifətini daha yaxşı gizlətmək üçün onu lap aşağı dardı. Hazır olandan sonra güzgündə özünə baxdı.

– Mən lap tikiş fabrikinin əri tərəfindən atılmış dərzisinə oxşayıram. O kişini qınamalı deyil. İnanmiram ki, məni tanıyalar.

Evi zəng eləmək üçün xidməti çıxışa sarı getmişdi. Qayıdanda Culiya ondan onu küçədə çoxmu adəmin gözlədiyini soruşdu.

– Üç yüz olar.

– Lənət şeytana!

Culiyanı qəflətən hamidan və hər şeydən qaçmaq istəyi bürdü. Heç olmasa, birsaatlığa şöhrətindən qaçıb gizlənmək istədi.

– Yanğınsöndürəndən xahiş elə ki, məni əsas qapıdan çıxarsın. Taksi tutub gedəcəyəm. Bir azdan çıxbı camaata deyərsən ki, gözləməyin xeyri yoxdur.

Evi eyhamla:

– Tək Tanrı şahiddir ki, mən nələrlə barışmalı oluram, – dedi.

– Ay səni, qoca inək.

Culiya hər iki əliylə Evinin sifətini ovxalayıb yanağından öpdü, sonra astaca otağından səhnəyə, ordan da ehtiyat çıxışdan qaranlıq zala keçdi.

Culiyanın bu maskarad geyimi, doğrudan da, öz işini görə bilməşdi. Çünkü o, Barkligildə ən xoşladığı balaca zala daxil olanda baş ofisiant onu ilk əvvəl tanımadı.

Culiya bir qədər inamsız tərzdə soruşdu:

– Məni gizlətməyə burada bir künc tapılarmı?

Səsi və ikinci baxışı onun kimliyini karşısındakına bəyan etdi.

– Stolunuz sizi gözləyir, miss Lembert. Bizə dedilər ki, siz tək olacaqsınız.

Culiya başını tərpətdi və o, onu küncdəki stola ötürdü.

– Miss Lembert, bu gün tamaşanız möhtəşəm alınıb.

Yaxşı xəbərlər yerdə qalmır.

– Nə sifariş edəcəyik?

Culiyanın şam yeməyinə tək gəlməyindən baş ofisiant əməllicə təəccübənlənmişdi, amma onun müştərilərə göstərməyi lazım bildiyi yeganə hiss onları görməkdən məmənnuluq hissi idi.

- Yaman yorulmuşam, Ancelo.
- Siftə üçün bir qədər istirdiyə, madam?
- İstirdiyə, Ancelo, özü də yağlısından.

– Mən öz əllərimlə seçəcəyəm, miss Lembert, bəs sonra?

Culiya dərindən nəfəs aldı. Nəhayət, o, ikinci aktın sonundan arzuladıqlarını can rahatlığıyla sıfariş eləyə biləcəkdi. Hesab eləyirdi ki, bu zəfərlərini yaxşıca yeyib-içməklə qeyd eləyə və özüne bir müddət sərbəstlik verə bilər.

– Ancelo, mənə soğanlı bifşteks, qızardılmış kartof, bir şüşə də bass¹. Pivəni qapaqlı gümüşü parça gətirin.

Culiya, yəqin, on il olardı qızardılmış kartof yeməmişdi. Amma bu gün istədiyini eləyə bilərdi. O, parlaqlıqdan başqa ad verilməsi mümkün olmayan ifasıyla publika üzərində hökmranlığını təsdiqləyə bilməşdi. Bununla da, o, bir ağıllı gedişlə Evisdən canını qurtarıb Toma necə axmaq olduğunu göstərmişdi. Ən əsası isə onu əsəbiləşdirən və əzən hissələrdən istədiyi an azad olmaq gücündə olduğunu özünə sübut eləyə bilməşdi. Adamının gətirməyəndə gətirmir. Evis təzədən onun fikirlərinə hakim oldu.

– Axmaq qız, mənə kəf gəlmək istəyirdi. Yaxşı, sabah mən publikaya gülmək üçün imkan yaradaram.

İstirdiyələri gətirdilər. Culiya ləzzətlə onları həzmi-rabədən keçirdi. O, özünün ölməz ruhunun eşqinə üstünə yağ çəkilmiş iki tikə qara çörək yeyib, üstündən hündür pivə parçından sanballı bir udum aldı.

«Ay pivə, gözəl pivə!»². Culiya astadan zümrümə elədi.

Təsəvvürünə gətirdi ki, indi onun nə işlə məşğul olduğunu bilsəydi, Mayklın sıfəti nə rəng alardı. Zavallı Maykl! Elə bilir ki, Culiya mizansəhnəni onun Evisə çox diqqət ayırdığına görə korladı. Doğrudan da, kişilərin belə səfəh olduqlarını fikirləşəndə lap adamın onlara yazılışı gəlir. Deyirlər, guya, qadınlar şöhrətpərəst olurlar, əslində, kişilərlə müqayisədə qadınlar təvazökarlıq mücəssəməsidirlər. Culiya Tom barəsində təbəssümsüz düşünə bilmirdi. Tom bu günorta və daha çox bu axşam onunla olmaq istəyirdi. Dünyanın işinə bir bax, indi onun nəzərində Tomla səhnə fəhlələri arasında heç bir fərq yox idi. İnsanın öz ürəyinə

¹ Bass – pivə növü

² İngilis şairi Çarlz S. Koverlinin (1831-1884) "Pivə" şerinin əvvəli

ancaq özünün sahib olması necə də xoş hissdir. Bu, insanın özünə inamını daha da artırır.

Culiyanın əyləşdiyi zal arakəsmələrlə üç yerdən restoranın böyük zalına birləşdirilmişdi. Orada əyləşənlərin arasında, şübhəsiz, onu bu gün teatrda görənlər də var idi. Əgər bilsəydi lə ki, qonşu otaqda, küncdəki stolda əyləşən və sifətini sıyapanın ətəkləri yarıyacan gizləyən bu sakit qadın Culiya Lembertdir, yaman heyrətlənərdilər. Burada belə tanınmadan və sezilmədən oturmaq necə də xoş, bu sərbəstliyin dadi necə də şirin idi. İndi bu restoranın müştəriləri onun qarşısında hansısa pyesdə oynayan aktyor, o isə tamaşaçı idi. Onlar arakəsmələrin yanından keçəndə ani olaraq Culiyanın gözünə görünmüdürlər. Cavan kişilər və cavan qadınlar; cavan kişilər və cavan olmayan qadınlar; keçəl, qarınlı kişilər, sifətlərini boyayıb əyirlərinə geyindikləri cavanlıqla ötüb-keçən zamanı tutub saxlamaq istəyən yaşılı, ayağısürüşkən qadınlar. Biri vurulub, o biri biganədir, üçüncü qısqancılıqdan alışb-yanır.

Bifşteksi gətirdilər. O, eynilə onun istəyinə uyğun hazırlanmışdı: ədviyatlı, ağızda xırıldayan soğanla. Culiya qızardılmış kartof dilimlərini elə incə hərəkətlə bir-bir barmaqlarıyla ağızına aparıb, sonra ağızını elə ləzzətlə marçıldırdı ki, bütün vücudu, elə bil, deyirdi: «Dayan, zaman, sən nə qədər gözəlsən!»

«Məhəbbət bifştekslə müqayisədə nədir ki?» Culiya özünə sual elədi. Tək-tənha oturub xəyalən ora-bura getməkdən gözəl nə ola bilərdi axı? Təzədən xatırladı və çıyinlərini çəkdi. «Bu çox məzəli macəra həm də mənə dərs oldu».

Şübhə yoxdur ki, Culiya gələcəkdə bundan özünə xeyir götürəcək. Yarimdairəvi arakəsmələrin yanıyla hərəkət eləyən rəqqasların vücudları ona bu gün oynadığı pyesdən bir səhnəni xatırlatdı və Culiya yenidən Sen-Maloda qonaq olduğu vaxt ilk əvvəl ağılına hakim kəsilən bir fikri yadına saldı. Tom onu atanda çəkdiyi işgəncələr yeniyetməlik illərində Janna Tebunun Culiyyaya oxutduğu «Fedra»nın¹ yaddaşında dirilmişdi. Culiya faciəni təkrar oxudu. Teseyin arvadını gəlib tapan dərd eynilə ona da yoluxmuşdu. Culiya onunla o qadının taleyi arasındaki bu heyrətamız oxşarlığı

¹ Fedra – yunan mifologiyasına görə, Krit hökmdarı Minosun qızı, Teseyin arvadı

görməyə bilməzdi. Bu rol ondan ötrü yaramışdı: xeyli cavan birisinin yaşlı bir qadının məhəbbətini rədd eləməsinin ağrısını Culiyanın yaxşı kim duya bilərdi? Bax bu, tamaşa olardı! Yazda niyə belə pis oynamasının və Mayklın pyesi repertuardan çıxarıb teatrı bağlamağa qərar verməsinin səbəbini Culiya ancaq indi anladı. Çünkü o, gerçəkdən duyduğu hissləri təsvir eləyirdi ki, bu da maraqsız idi. Hissləri yaşaya-yaşaya yox, yalnız yaşayıb qurtarandan sonra oynamaq olar. Çarlzin nə vaxtsa ona dediyi söz yadına düşdü. Deyirdi ki, şeri ancaq geridə qalandan, oxumağının üstündən xeyli keçəndən sonra hiss eləməyə başlayırsan və ruhun saktləşir. Culiyanın poeziyadan qəti başı çıxmır, amma aktyor oyununda, həqiqətən, belədir.

«Belə bir orijinal fikrə sahib olması Çarlzin aqlından xəbər verir. Doğrudan da, insanlar haqqında təsəvvürlər heç də düz deyil. Elə düşünürsən ki, kübar insanlar hamısı ucdantutma eclaflardır, amma qəfil onlardan biri elə hərəkət eləyir ki, heyran qalmaya bilmirsən».

Amma Culiya həmişə hesab eləyirdi ki, öz qəhrəmanını səhnəyə yalnız üçüncü aktda çıxarmaqdə Rasin səhv eləyir.

«Əgər bu roldan yapışsam, əlbəttə, mən bu yanlışlığa dözmərəm. Əgər istəsəniz, mənim səhnədə zührurma yarımla hazırlıq görə bilərsiniz, amma əslində, bu özü də çoxdur».

Doğrudan da, bu mövzu ətrafında öz variantını dramaturqlardan birinə sıfariş eləməyə ona nə mane olur axı? Nəsrlə də ola bilər, nəzmlə də, sadəcə, ikinci halda misralar gərək qısa olsun. Belə misraların öhdəsindən gələ bilər, özü də layiqincə. Heç də pis ideya deyil, özü də o, hansı kostyumu geyinəcəyini də bilir. Sara Bernarnın büründüyü o yellənən xlamida yox, bir dəfə Çarlzla Britaniya muzeyinə gedərkən barelyefdə gördüyü qısa yunan tunikində olacaqdi.

«Qəribə deyilmi? Bütün bu muzey və qalereyalara gedəndə öz-özünə düşünürsən ki, darixmaqdən ürəyin partlayacaq. Amma qəti gözləmədiyin bir məqamda baxıb görürsən ki, orada rastına çıxan bir şey sonra karına gəldi. Bu da ona dəlalət eləyir ki, təsviri sənət, bu muzeylər, abidələr heç də vaxt öldürmək üçün deyilmiş».

Əlbəttə, onun ayaqlarına ancaq tunic yaraşır, amma görəsən, bu görkəmdə tragik görünə biləcəkmi? Culiya

iki-üç dəqiqə bu sual ətrafında ciddi düşündü. O, ona biganə qalan İppolinin dərdindən alışb-yananda (Culiya Tomun sıfatını gənc yunan ovçu kimi qrimləmiş halda, əynində isə Sevil-roudan olan kostyum gözünün qabağına gətirib astadan güldü) həmin o bir yiğin əsgə-üsgüsüz lazım olan effekti yarada biləcəkdimi? Bu çətinlik Culiyani ruhlandırdı. Amma elə bu vaxt ağlına gələn bir fikirdən əhvali dərhal korlandı.

«Bütün bunlar çox gözəl, amma mən yaxşı dramaturqu haradan tapım? Saranın Sardi¹, Duzenin D. Annunçiosu² var idi. Bəs mənim kimim var? «Şotlandiya kralıçasının gözləri çox gözəldir, amma neyleyim ki, mən sonsuz toxucu qadınam»³.

Amma Culiyi bu qüssə dolu düşüncənin onu uzun müddət rahatlıqdan məhrum etməsinə imkan vermədi. Özündə elə bir ruh yüksəkliyi hiss eləyirdi ki, sanki, Devkalion⁴ çöldə atılıb qalan daşlardan insan yaratdığı kimi, o da heç nədən dramaturq yaratmaq iqtidarındaydı.

«Bu günlərdə Rocer nə səfəhləyirdi elə? Yaziq Çarlz da o deyənlərə ciddi yanaşır. Rocer, sadəcə, axmaq balaca nəsihətbazın birisiidir, vəssalam».

Culiya əlini böyük zala tərəf uzatdı. O tərəfin işığını azaltmışdır və indi o oturan yerdən ora tamaşa oynanılan səhnəyə daha çox oxşayırdı.

«Bütün dünya bir teatr, oradakı qadınlar və kişilərin hamısı aktyordur⁵. Amma yer oturduğum bu yerdən mənim gördüğüm illüziyadan başqa bir şey deyil. Bu dünyada yalnız biz artistlər gerçəyik. Bax Rocera cavabım da elə budur. Bütün insanlar bizim xammallımızdır. Biz onların həyatına məna verənlərik. Biz onların cılız, səfəh hissələrini götürüb sənət əsərinə çeviririk, ondan gözəllik yaradıraq. Onların bu həyatda təyinatı bizlərin özümüzü necə ifadə eləməyimizə

¹ Viktoryen Sard – fransız dramaturq (1831-1908)

² Qabriel D. Annunçio – italiyalı yazıçı (1863-1938)

³ İslahatlar dövrünün ictimai xadimi ser Ceyms Melvillin memuarları kitabında kraliça I Yelizavetanın sözünün uyğunlaşmış ifadəsi

⁴ Devkalion – yunan mifologiyasında Prometeyin oğlu, Pirrin əri. Zevsin iradəsiylə bütün günaha batan cəmi məxluqatı məhv etməli olan böyük daşqın zamanı Pirrlə birlikdə Nuhun gəmisində xilas ola bilir. Daşqından sonra gəmi Parnos dağında lövbər salır. Bəşər övladının yeni nəсли Devkalionun və Pirrin arxalarınca atılan daşlardan yaranır.

⁵ Uilyam Şekspir. “Bu, sizin xoşunuza gəlirmi”

şahid durmaq üçün tamaşaçı olmaqdan ibarətdir. Onlar bizim əllərimizdə dillənən musiqi aləti kimi bir şeydirlər. Əgər çalan olmayıacaqsa, o alət kimə lazımdır?

Bu fikirdən xoşhallandı və Culiya bir neçə dəqiqə canındaki «ovqatın» ləzzətinə yaşadı. Ağlı, düşüncəsi özünə heyrətamız dərəcədə aydın görünürdü.

«Rocer təkid eləyir ki, biz aktyorlar həyatda mövcud deyilik. Amma tam əksinə, mövcud olan elə bizik. Onlar, sadəcə, kölgədirler və biz o heçliyə bədən geyindiririk. Biz həyat adlanan bu qaydasız, məqsədsiz mübarizənin rəmzləriyik və gerçək olan da elə rəmzlərdir. Deyirlər: oyun bir yalandır. Amma gerçək olan təkcə elə bu yalandır.»

Beləcə Culiya öz düşüncələriylə Platonun «ideyalar» nəzəriyyəsinin məğzinə gəlib çatmışdı. Bu hiss ürəyinin bayramına bayram qatdı. Culiyyaya qəflətən elə gəldi ki, içindən nəhəng adsız kütləyə, yalnız onun özünü ifadə eləməsinə imkan yaratmaq üçün mövcud olan publikaya qarşı dalğadalğa rəğbət hissi axıb-keçdi. Hamidan uzaqda, öz şöhrətinin zirvəsindən o, xeyli aşağıda ayaqları altında qarışqa kimi qaynaşan insan topalarına baxırdı. Bu dəqiqə bütün əlaqələrdən azad olması onda elə heyrətamız hiss yaratmışdı, onu elə ekstaza gətirmişdi ki, bununla müqayisədə hər şey heçlikdən başqa bir şey deyildi. Culiya özünü cənət bağını gəzən ruhun yerində gördü.

Baş ofisiant ona yaxınlaşıb ölçülü-biçili təbəssümlə soruşdu:

- Hər şey qaydasındadır, miss Lembert?
- Hər şey çox gözəldir. Bilirsiniz, doğrudan da, insanların ağız dadlarının belə müxtəlif olması, sadəcə, qəribədir. Missis Siddons əzmə kotletləri xoşlayırdı. Bu sarıdan mən ona azca da oxşamamışam. Mənimki bifşteksdir.



MÜASIR DÜNYA ƏDƏBİYYATI SOMERSET MOEM

247

Pyeslər

SADIQ ARVAD

üçpərdəli komediya

İŞTİRAK EDİRLƏR

248

Konstans
Con Middleton
Bernard Kersal
Missis Kalver
Mari-Luiza
Marta
Barbara
Mortimer Darhem
Bentli

*Pyesdə hadisələr Conun
Harlı-stritdəki evində cərəyan edir.*

Birinci pərdə

Hədisənin cərəyan etdiyi yer: Konstansın qonaq otağı.
Otaq incə zövqlə bəzənib. İnteryer rəssamı olan Konstansda
istedad anadangəlmədir. Qonaq otağı belə gözəllik və
rahatlıq üçün ancaq bu istedada minnətdar olmalıdır.

Günün ikinci yarısıdır.

Missis Kalver otaqda təkdir. Kostyumda əyləşən bu yaşlı qadının xoş
siması var. Qapı açılır və eşikağası Bentli
Martanın gəlişini xəbər verir. Missis Kalverin qızı Marta
gözəl, gənc bir qadındır.

Bentli. Miss Kalver (Çıxır.)

Marta (heyrətlə). Ana.

Missis Kalver (təmkintə). Bəli, əzizim.

Marta. Səni burada görəcəyimi qəti gözləmirdim.
Konstansın yanına gedəcəyini mənə deməmişdin aşı.

Missis Kalver (*ürək açıqlığıyla*). Sənin o quş gözlərindən nə fikirləşdiyini bilməyincə bura gəlmək niyyətim yox idi. Sonra qərara aldım ki, elə birinci özüm bura gəlim.

Marta. Bentli deyir ki, Konstans evdə yoxdur.

Missis Kalver. Hə... Sən onu gözləyəcəksən?

Marta. Əlbəttə.

Missis Kalver. Onda mən də burada olacağam.

Marta. Böyük mərhəmət göstərmiş olarsan.

Missis Kalver. Nəcib sözlərdir, əzizim, amma səsin nəsə soyuq çıxdı.

Marta. Ana, nə demək istədiyini anlamırıam.

Missis Kalver. Əzizim, biz bir-birimizi ləp çoxdan tanışırıq, eləmi, hətta bunu xatırlamaq belə adamın kefini pozur.

Marta. Heç də elə deyil. Mənim otuz iki yaşı var. Öz yaşından da utarıb eləmirəm. Bax, Konstansın yaşı otuz altıdır.

Missis Kalver. Hər halda, hesab eləyirəm ki, bəzən səmimiyyət işləri korlayır. Biz qadınlar sırlı olmağı xoşlayırıq.

Marta. Məni bir şey fikirləşib başqa şey deməkdə günahlandırmaq çətindir.

Missis Kalver. Əlbəttə, sözü açıq demək indi dəbdədir. Amma çox vaxt əsas məsələni gizlətmək üçün bu, çox gözəl pərdədir.

Marta. Ana elə bilirəm, sən məndən, nədənsə, narazisan.

Missis Kalver. Mən də öz tərəfimdən bu fikirdəyəm ki, sən bilərəkdən özünü axmaq yerinə qoymusun.

Marta. Çünkü Konstansa xəbəri olmadığı bir xəbəri çatdırmaq istəyirəm.

Missis Kalver. Aha, deməli, mən haqlıyam. Sən kifayət qədər özünə yaxın üç adamın həyatını zəhərə döndərmək qərarına gəlmisən.

Marta. Elədir.

Missis Kalver. İcazə ver, soruşum. Konstans niyə bunu bilməlidir?

Marta. Niyə? Niyə? Niyə? Niyə? Bu, prinsipcə cavab tələb eləməyən suallardan biridir.

Missis Kalver. Mən artıq dəfələrlə şahidi olmuşam ki, prinsipcə cavab tələb eləməyən suallara cavab vermək daha çətindir.

Marta. Buna cavab vermək elə də çətin deyil. O, həqiqəti bilmək üçün həqiqəti bilməlidir.

Missis Kalver. Təbii, həqiqət gözəl şeydir, amma onu səsləndirməkdən önce yaxşı olardı, əmin olasan ki, bu, dinləyicinin xeyrinədirmi? Həqiqət məxsusi özün üçün xırda məmənunluq hissi gətirməyə xidmət etməməlidir.

Marta. Ana, Konstans çox bədbəxt qadındır.

Missis Kalver. Boş sözdür. Yaxşı yeyir, yaxşı geyinir, yaxşı yatır, kökəlmir. Belə bir qadına bədbəxt demək günahdır.

Marta. Əgər özün anlamırsansa, sənə anlatmağın mənası yoxdur. Sən, əlbəttə, çox yaxşısan, amma sənin kimi ana daha qalmayıb. Sənin baxışlarınızın məni, sadəcə, heyrətləndirib.

250

(Qapı açılır. Bentli missis Fosett daxil olur.

Qırxyaşlı missis Fosett qəddi-qamətli, işgüzar bir qadındır.)

Bentli. Missis Fosett.

Missis Kalver. O, Barbara, səni görməyimə necə də şadam.

Barbara (*ona yaxınlaşış öpür*). Bentli mənə dedi ki, Konstans yoxdur, amma siz buradasınız. Nə işlə məşğulsunuz?

Missis Kalver. Cırmaqlaşırıq.

Barbara. Nə səbəbdən?

Missis Kalver. Konstansa görə.

Marta. Barbara, nə yaxşı ki gəldin... Conla Mari-Luiza arasındaki romanдан xəbərin varmı?

Barbara. Birbaşa suala birbaşa cavab verməkdən zəhləm gedir.

Marta. Bunu bizdən başqa, yəqin ki, hamı bilir. Bu məsələdən çıxdan agahsan? Deyirlər, onlar açıq-aşkar görüşürlər. Heç cür ağlıma siğışdırıa bilmirəm, niyə axı biz bunu elə indi bilmışık?

Missis Kalver (*istehzayla*). Bu faktı insan xisletinin müsbət tərəfinə yazmaq lazımdır. Nəzərə alaq ki, bizim bu qədər doğma dost və rəfiqələrimizin içindən yalnız biri bu gün bu maraqlı xəbəri bizimlə bölüşdü.

Barbara. Ola bilsin, sizin doğma rəfiqəniz özü də elə bu məsələdən bu səhər agah olub.

Marta. İlk əvvəl inanmaq istəmədim.

Missis Kalver. Yalnız ilk əvvəl, ilk əvvəl, əzizim. Sonra heyrətamız dərəcədə tez bir zamanda etiraf elədin ki, dəlil lazımlı olandan da artıqdır.

Marta. Təbii ki, mən ikiylə ikinin cavabını bilirəm. Sarsıntı keçən kimi hər şey mənə aydın oldu. Yalnız bir şeyə məəttəl qaldım ki, niyə axı əvvəlcədən duyuq düşməmişəm.

Barbara. Missis Kalver, çoxmu dilxor oldunuz?

Missis Kalver. Qəti. Çox ismətli anam bütün kişilərin təbiətən pozğun olduğunu lap uşaqlıqdan mənə təlqin eləyib. Onların elədiklərinə mən nadir hallarda təəccüblə-nirəm və heç vaxt dilxor olmuram.

Marta. Anam məni dəli eləyəcək. Özünü elə aparır ki, elə bil, heç nə olmayıb.

Missis Kalver. Konstansla Con düz on beş ildir, evlidir. Con çox yaxşı insandır. Əlbəttə, hərdən onun başqa qadınların ərlərindən sədaqətli olub-olmaması haqqında özümə sual verirdim, amma bu məsələnin ümumilikdə mənə aidiyyəti olmadığından tez fikrimi başqa səmtə yönəldirdim.

Marta. Konstans sənin qızın deyil?

Missis Kalver. Sən birbaşa sualların lap dəlisişən. Cavab verirəm, hə, qızımdır.

Marta. Sən də ağızına su alıb oturmaq istəyirsən? Konstansın ən yaxın rəfiqəsiylə gəzən Conun qarşısını almaq fikrin yoxdur?

Missis Kalver. Nə qədər ki, Konstansın hadisədən xəbəri yoxdur, mənim susub-susmamağım heç nəyi dəyişmir. Mari-Luiza, düzdür, axmaqlıq eləyib, amma yaman şirin qızdır, kişilər belələrini xoşlayırlar. Əgər Con Konstansı aldadırsa belə, hər halda, bizim onun gəzdiyinin kimliyini bilməyimiz xeyrimizədir.

Marta (*Barbaraya*). Buvaxtacan görmüşdünmü, hamının hörmət etdiyi bir qadın... anama hamı hörmət eləyir...

Missis Kalver. Saxla görək.

Marta. Belə sözlər deyərmi?

Barbara. Sənin fikrincə, nəsə eləmək lazımdır?

Marta. Bəli, mən qəti əminəm ki, nəsə eləmək lazımdır.

Missis Kalver. Amma mən, əzizim, qəti əminəm ki, sən nəsə eləməli deyilsən. Sən Konstansa bu haqda bir kəlmə də deməməlisən.

Barbara (*bir qədər çəşqinliq içində*). Sən ona hər şeyi danışmaq isteyirsin?

Marta. Kimsə deməlidir axı. Anam kənara çəkilirsə, onda mən irəli düşməliyəm.

Barbara. Mən Konstansı çox isteyirəm. Təbii ki, nə baş verdiyindən çoxdan duyuq düşmüşdüm, ona görə də dəhşətli həyəcan keçirirdim.

Marta. Con onu gic yerində qoydu. Heç bir kişinin öz arvadını belə alçaltmağa ixtiyarı yoxdur. O, onu məsxərə obyektiñə çevirdi.

Missis Kalver. Əgər bütün arvadlar kişilərinin şor-gözlüyü səbəbindən məsxərə obyektiñə çevrilsəydi, dünya daha çox şən olardı.

Barbara (*qeybətləşmək imkanı yarandığına görə razı gör-kəndə*). Heç bilirsizmi, bu gün onlar lançda birlikdə olublar.

Marta. Bu haqda eşitməmişik. Amma srağagün birlilikdə nahar elədiklərindən xəbərdarlıq.

Missis Kalver (*sən ovqatda*). Biz hətta onların nə yediklərini də bilirik. Sənin necə, lançda onların nə yediklərindən xəbərin var?

Marta. Ana!

Missis Kalver. Mənə elə gəldi ki, Barbara lança iki-likdə getməklərinə görə onlardan inciyib.

Marta. Ay ana, abır-həyanı gözləmək lazımdır!

Missis Kalver. Əzizim, bircə abır-həya çatmirdi. Yadda saxla ki, abır-həya sevimli kraliçamız Viktoriya ilə birlikdə öldü.

Barbara (*missis Kalverə*). Siz Konstansın ən yaxın rəfi-qəsiylə hamının gözü qarşısında eşq macərası yaşıyan Conun bu hərəkətinə haqq qazandırırsınız?

Missis Kalver. Ola bilsin, yaşa dolduqca, gönüm də qalınlaşış deyə belə təmkinli olmuşam. Mən kişilərin məhəbbət oyunlarını ciddi qəbul eləyə bilmərəm. Elə bilirəm, onların təbiəti belədir. Con çox gözəl cərrahdır. O çox işləyir. Əgər hərdən onda lança, yaxud nahara hansısa gözəl bir xanımla getmək həvəsi yaranırsa, hesab eləyirəm, bunu onun ayağına günah kimi yazmaq düzgün deyil. Bilirsiz, gündə üç dəfə, həftədə yeddi dəfə eyni qadınla bir stol arxasında əyləşmək adəmi bezdirir. Mən bunu öz şəxsi təcribəmdən bilirəm. Marta səhər-axşam gözümüz qabağındadır. Amma kişilər bu halı qadınlar kimi təmkinlə keçirə bilmirlər.

Marta. Çox sağ ol, ana.

Barbara (*əhəmiyyətli tərzdə*). Amma axı onlar yalnız birlikdə yemək naminə görüşmürlər.

Missis Kalver. Sən ən pis şeydənmi şübhələnirsən, əzizim?

Barbara (*tam ciddiyətələ*). Mənim o pis şeydən xəbərim var.

Missis Kalver. Mənim fikrim belədir: görən, bu, beləmi pisdir? Əgər burada özümüzük və söhbətimizə qulaq asan-zad yoxdursa, belə bir qiyamçı fikri bəyan etməyi özümə rəva görə bilərəm. Əgər ər arvadiyla mehribandırsa, onun qayğısına qalırsa, bəzən sədaqətin o dar cızığından çıxdığına görə onu damğalamağa dəyərmi?

Marta. Demək istəyirsin ki, ər-arvadın sədaqət andına riayət eləyib-eləməməsi elə də önəmlidir?

Missis Kalver. Fikrimcə, arvadlar riayət eləməlidir.

Barbara. Bu axı dəhşətli dərəcədə ədalətsiz yanaşmadır! Niyə axı arvadlardan kişilərdən artıq tələb olunmalıdır?

Missis Kalver. Çünkü əksər arvadlar öz sədaqətlərindən xoşhallanırlar. Bu bizləri öz gözümüzdə ucaldır. Biz təbiətin sadıq məxluqlarıyız. Özümüzü başqa cür aparmağa elə də həvəslə olmadığımızdan həmişə sadıq qalırıq.

Barbara. Yaxşı görək.

Missis Kalver. Əzizim, sən dul bir qadın kimi, tam sərbəstsən. De görüm, cəmiyyətin sənin üçün yasaq saydığı nəyisə eləmək üçün alışib-yanırsanmı?

Barbara. Mənim öz şəxsi işim var. Səkkiz saat işləyəndən sonra məhəbbətmi yada düşür? Axşamlar yorğun işgüzar qadının ürəyi ya musiqili komediyaya baxmaq, ya da kart oynamaq istəyir. Onun pərəstişkarlarıyla ünsiyətə qəti həvəsi olmur.

Marta. Söz düşmüşkən, sənin biznesin nə yerdədir?

Barbara. Qarış-qarış böyükür. Elə bura Konstansa məndə işləmək təklifiylə təşrif buyurmuşam.

Missis Kalver. İş onun nəyinə lazımdır? Con yaxşı qazanır.

Barbara. Mən fikirləşdim ki, öz-özünü saxlamaq iqtidarında olarsa, məsələ kritik həddə çatanda bu ağrını daha yüngül keçirər.

Missis Kalver. Sən də məsələnin bu həddə çatmasını istəyirsin?

Barbara. Təbii ki, istəmirəm. Amma özünüz də başa düşürsüz ki, daha bu cür davam eləyə bilməz. Konstansın hələ də bu işdən agah olmaması, sadəcə, möcüzədir. Amma gec-tez mütləq hər şeyi biləcək.

Missis Kalver. Zənnimcə, bu qəçilmezdir.

Marta. Ümidvaram ki, bu, çox tez baş verəcək. Mən yenə əvvəlki qənaətimdəyəm ki, bu haqda xəbəri ona məhz anası çatdırımalıdır.

Missis Kalver. Buna mənim azca da həvəsim yoxdur.

Marta. Əgər anası yayınırsa, deməli, özüm deyəcəyəm.

Missis Kalver. Bax, buna imkan vermərəm.

Marta. O, onu ən iyrənc şəkildə təhqir eləyib. Onun vəziyyəti dözülməzdır. Mari-Luiza haqqında nə fikirləşdiyimi təsvir eləməyə söz də tapa bilmirəm, amma deyəcəyəm. İyrənc, çörəyi dizinin üstə olan, qəddar, paxıl balaca ləçər!

Barbara. Hər halda, fikrimcə, həmişə mənə güvənə biləcəyinə əmin olması Konstansa xoş gələcək.

Missis Kalver. Amma Con hər ay ona sanballı məbləğdə pul ayırır. Con çox səxavətlidir.

Marta (mat-məttəl). Doğrudanmı, sən elə fikirləşirsən ki, Konstans bundan sonra da ondan pul almalıdır?

Barbara. Marta tamamilə haqlıdır, missis Kalver. Bu vəziyyətdə Konstans, ondan bir pens də ala bilməz.

Missis Kalver. Ola bilsin, o, belə də eləyəcək. Amma bununla bərabər, həm də gərək elə eləsin ki, boşananda vəkili onun üçün yaxşı pul qopara bilsin. Söhbət bizim rifahımızdan gedəndə çox az kişinin təsəvvürü həqiqəti eks etdirir. Bəli, biz qadınlar böyük jestlər eləməyi xoşlayırıq, amma özümüzü, gerçəyi unutmamaq şərtiyələ.

Barbara. Missis Kalver, sizə elə gəlmirmi ki, həddən ziyanə xudbinsiniz?

Missis Kalver. Mənə elə gəlmir. Başa düşə bilmirəm, niyə axı biz qadınlar, heç olmasa, təklənəndə hərdən-hərdən həqiqəti deməyək? Bilirsiz, həmişə yalan demək insanı bezdirir, hərdən adam ürəyini boşaltmaq istəyir.

Marta (sözləri əzib-büzərək). Amma hiylə işlətmək mənim ağlıma da gəlmir. Əslində, mən, qətiyyən, göründüyüm kimi deyiləm.

Missis Kalver. Mən demədim ki, sən riyakarlıq nümayış elətdirirsən, əzizim. Amma mənə həmişə elə gəlib ki, sən axmaqsan. Sən atana çəkmisən. Ağıl deyilən şey bizim ailədə mənimlə Konstansın payına düşüb.

(Otuz altı yaşlı gözəl qadın Konstans qonaq otağına daxil olur.
O, küçədən gəlib, şlyapa hələ də başındadır.)

Barbara (*sevincək*). Konstans!

Konstans. Məni gəlib evdə görmədiyinizə görə üzr istəyirəm. Yaxşı ki, çıxıb getməmisiniz. Anacan, necəsən?

(Sırayla hamısını öpür.)

Marta. Konstans, haradaydın?

Konstans. Mari-Luizayla mağazaları gezirdik. O, indi yuxarı qalxır.

Barbara (*ikrah hissylə*). Deməli, buradadır?

Konstans. Hə. Telefonla danışır.

Marta (*istehzayla*). Sənin Mari-Luizasız bir günün də olmasın.

Konstans. Onunla olmaq mənə xoşdur. O, məni darixmağa qoymur.

Marta. Lança da birlikdə getmişdiniz?

Konstans. Yox, onu lança öz kavaleri dəvət eləmişdi.

Marta (*çəp-çəp missis Kalverə baxaraq*). Belə de. Con isə xəstələrin qəbulundan sonra yeməyi evdə yeyir, eləmi?

Konstans (*cox səmimi*). Əgər xəstəxanaya ertədən getməli deyilsə.

Marta. Bəs bu gün necə, onu xəstəxanaya çağırınlar?

Konstans. Yox, bu günə işlə bağlı görüş təyin eləmişdi.

Marta. Harada?

Konstans. İnan ki, bilmirəm. Bu uzunillik birgə həyatdan sonra ərdən hara getdiyini soruşturlar.

Marta. Niyə axı?

Konstans (*təbəssümlə*). Çünkü onda da səndən eyni şeyi soruşmaq həvəsi yarana bilər.

Missis Kalver. Həm də ona görə ki, müdrik qadın həmişə öz ərinə etibar eləyir.

Konstans. Con hələ bir dəfə də ondan şübhələnməyim üçün mənə əsas verməyib.

Marta. Xoşbəxt qadınsan.

Konstans (*yüngül təbəssümlə*). Ya da müdrik.

(Zərif, cazibədar, gözəl geyimli, iri, məsum gözlü və uzun taxma kirpikli Mari-Luiza daxil olur.)

Mari-Luiza. Heç xəbərim yox idi ki, burada belə kübar qəbul təşkil olunub.

Missis Kalver. Biz Martayla indicə getməyə hazırlaşırırdıq.

Konstans. Mari-Luiza sən mənim anamla tanışsanmı?

Mari-Luiza. Əlbəttə.

Konstans. Mənim anam çox yaxşı qadındır.

Missis Kalver. Ağlı başında, yaşına görə də çox fəal bir qadın.

256

(Mari-Luiza Barbaranı və Martanı öpür.)

Mari-Luiza. Necəsiniz?

Marta (*onun libasına baxır*). Libasın təzədir, eləmi, Mari-Luiza?

Mari-Luiza. Hə, ilk dəfədir, geyinirəm.

Marta. Yəqin, kavalerin səni lança dəvət etdiyinə görə geyinmisən, eləmi?

Mari-Luiza. Nədən bildin ki, mən lançda kavalerlə olmuşam?

Marta. Konstans dedi.

Konstans. Mən, sadəcə, belə zənn etdim. (*Mari-Luiza-yə*) Biz görüşəndə gözlərinin necə par-par yandığını gördüm, ciòhrəndən də xoşbəxtlik yağırdı. Qadın yalnız kim-dənsə dünyyanın ən gözəl varlığı olduğunu eşidəndə belə nurlanır.

Marta. Mari-Luiza, de görək, o kimdir?

Konstans. Mari-Luiza belə iş tutma, onun adını gizli saxla ki, bizim qeybatlaşməyə imkanımız olsun.

Barbara. Ərin necədir, əzizim?

Mari-Luiza. Hər şey qaydasındadı. Mən indicə onunla telefonla danışdım.

Barbara. Onun qədər öz arvadına pərəstiş eləyən kişi görməmişəm.

Mari-Luiza. Şikaytlənmək günah olar, elə deyilmə?

Barbara. Bəzən əsəblərinə toxunmurmu? Məhəbbətin belə hüdudsuz okeanında çimməkdən qorxmur-san? Birdən məlum olsa ki, əslində, sən heç də onun gözünə göründüyü kimi deyilsən, yazığın ağılı çasar.

Konstans (*xos niyyələ*). Amma Mari-Luiza məhz göründüyü kimidir.

Mari-Luiza. Əgər belə olmasam da, onu buna inandırmaq çətin məsələdir.

Konstans. Sakit, Con gəldi. (*Qapiya yaxınlaşış çağırır*.) Con.

Con (*aşağıdan*). Salam.

Konstans. Qalxırsan? Mari-Luiza buradadır.

Con. Gəlirəm.

Konstans. Lançdan sonra əməliyyati olub. Yəqin, çox yorğundur.

Marta (*Mari-Luizaya baxaraq*). Yəqin, lançda cəmi bircə sendviç yeyib.

(Qırx yaşlı hündür, qədd-qamətli bir kişi daxil olur.)

Con. İlahi, özün kömək ol, heç vaxt bu qədər camaatı bir yerdə görməmişəm. Mənim sevimli qayınanam necədir?

Missis Kalver. Şikayəti yoxdur.

Con (*missis Kalveri və Barbaranı öpərək*). Bilirsən, anası mənə gəlmədiyinə görə Konstansı aldım.

Missis Kalver. Özümdən iyirmi yaş balaca birisinə əra getmək üçün o vaxt mən çox gənc idim.

Konstans. Amma aranızdakı yaş fərgi Conla gəzməyinə mane olmazdı. Xoşbəxtliyinizdən, mən qısqanc deyiləm.

Con. Bu günün necə keçdi, əzizim?

Konstans. Mari-Luizayla mağazaları gəzmişik.

Con (*Mari-Luizanın əlini sıxır*). Gün aydın. Lança da bir yerdə getdiniz?

Marta. Yox, Mari-Luizanı kavaleri dəvət eləyib.

Con. Kaş o kavalerin yerində mən olaydım. (*Mari-Luizaya*) Necəsən? Yüz ildir, səni görmürəm.

Mari-Luiza. Evdə tapılırsan ki. İndi Konstansla mən, demək olar ki, bir-birimizdən ayrılmırıq.

Con. Bəs sənin varlı-karlı ərin?

Mari-Luiza. Elə indicə onunla danışirdım. Belə məlum oldu ki, bu axşam Birmingemə getməlidir.

Konstans. Onda naharı bizdə eləyərsən.

Mari-Luiza. Çox sağ ol, amma elə yorulmuşam ki. Yaxşı olardı ki, yumurta yeyib özümü çarpayıya yıxım.

Con. Konstans, elə indicə sənə demək istəyirdim ki, nahar eləməyəcəyəm. Təcili əməliyyatım var. Kəskin appendisit.

Konstans. Nə pis oldu.

Marta. Sənin çox gözəl sənətin var, Con. Əgər bir yerə getmək istəsən, elə bircə təcili əməliyyatım var, deməyin kifayətdir. Bunun yalan olduğunu heç kimi sübut eləyə bilməz.

Konstans. Əzizim, öz məsum başını şübhələrlə doldurma. Con məni heç vaxt aldatmaz (*Cona*). Elə deyilmə, əzizim?

Con. Əzizim, səni aldatmaq üçün mən gərək əvvəlcədən bir xeyli dəridən-qabıqdan çıxam.

Konstans (*yüngül təbəssümlə*). Bəzən mənə elə gəlir ki, sən doğru danışırsan.

Mari-Luiza. Səninlə Con kimi bir-birinə aşiq ərvənadən görmək necə də xoşdur. Siz artıq on beş ildir ki, evlisiniz, eləmi?

Con. Bəli. Heç də pis deyil.

Mari-Luiza. Di mən qəcdim. Artıq çoxdan evdə olmayıydim. Sağ ol, əzizim. Sağ ol, missis Kalver.

Konstans. Sağ ol, əzizim. Çox gözəl gün keçirdik.

Mari-Luiza (*əlini Cona uzadaraq*). Sağ ol.

Con. Mən səninlə düşürəm.

Marta. Mən də çıxıram, Mari-Luiza. Sənə yoldaşlıq eləyərəm.

Mari-Luiza (*elə bil, nəyisə yadına salaraq*). Con, əgər sənə çətin olmazsa, dizimə baxa bilərdinmi? Bir-iki gündür, nəsə ağırıyır.

Con. Əlbəttə, çətin olmaz. Mənim qəbul otağıma gedək. Bu diz qapağı elə şeydir ki, gərək gözünü üstündən çəkməyəsən.

Marta (*inadla*). Mən səni gözləyirəm. Müayinə uzun çəkməz, eləmi? Biz taksi tutarıq.

Mari-Luiza. Mən maşınlayam.

Marta. Nə yaxşı! Mənə də maşında yer eləyərsənmi?

Mari-Luiza. Məmnuniyyətlə.

(Con Mari-Luiza üçün qapını açır.
Əvvəlcə o, ardınca Con çıxır. Konstans, sanki,
nə baş verdiyini çox gözəl anlayaraq soyuq
nəzərlərlə bu səhnəni izləyir.)

Marta. Onun dizinə nə olub?

Konstans. Burxulub.

Marta. Sonra?

Konstans. Sonra da ayağı burxulub.

Marta. Sən qəbul otağına gələn qadınları Cona qış-
qanmırısan?

Konstans. Əgər qadın əndazəni aşsa, orada onun
həmişə köməyə çağırı biləcəyi tibb bacısı var.

Marta (*şəhərə vətənə*). Tibb bacısı indi də var?

Konstans. Bir də, nədənsə, mənə elə gəlir ki, anti-
septiklərin iyindən burun tutulan o qəbul otağında məhəb-
bətlə məşğul olmaq ancaq əynində biədəb alt paltarı olan
qadınların ürəyindən keçə bilər. Mən özümü qısqanmağa
məcbur eləyə bilmərəm.

Barbara. Mari-Luiza bu günlərdə mənə iki köynək
verdi ki, özüm üçün onlara oxşarını tikim.

Konstans. Biri irland krujevasından tünd-qırmızı
qırçınlı deyildi? Mən də onun ölçüsünü götürmişəm.

Barbara. Mari-Luiza, doğrudan da, çox yaraşıqlıdır.

Konstans. Mari-Luiza gözəllər gözəlidir. Onunla Con
bir-birlərini çoxdan tanııylar. Təbii ki, o, Conun da xoşuna
gəlir, amma deyir, başı boşdur.

Marta. Kişilər heç də həmişə düşündüyüünü demir.

Konstans. Bu, bizim xeyrimizədir, yoxsa onların əsl
hisslərindən xəbər tuta bilməzdik.

Marta. Sənə elə gəlmirmi ki, Conun arvadından gizli
saxladığı şeylər var?

Konstans. Əlbəttə, mənim buna şübhəm yoxdur.
Amma yaxşı arvad həmişə özünü elə aparır ki, guya, ərinin
ondan gizləmək istədiyi o xırda sırrlardən yerli-dibli xəbəri
yoxdur. Bu, ailə etiketinin əsas qaydalarındandır.

Marta. Yaddan çıxarma ki, kişilərin xəmiri ta qədim-
dən yalanla yoğrulub.

Konstans. Canım-ciyyərim, sən lap qarımış qız kimi
danışırsan. Məgər özü könülli aldanmaq istəməyən qadını

aldatmaq olar? Yoxsa sən, həqiqətən də, kişiləri sırlı məxluq hesab eləyirsən? Onlar uşaq kimi şeydirlər. Con özünün bu qırx yaşında on dörd yaşılı Elendən qəti böyük deyil.

Barbara. Qızınız necədir, Konstans?

Konstans. Əladır. Oxumağa yolladığımız xüsusi məktəbi çox bəyənir. Hə, kişilərdə qaldıq. Onlar ömür-lərinin axırınacan balaca oğlan kimi qalırlar. Əlbəttə, bəzən söz eşitmirlər. Onda gərək incikliyini üzə vurasan. Onlar hər boş şeyə elə əhəmiyyət verirlər ki... Adam lap kövrəlir. Özü də onlar elə aciz məxluqdurlar. Sən nə vaxtsa xəstə kişinin qulluğunda dayanmışan? Adamin ürəyi qan ağlayır. Heç fərq eləməz, sanki, atın, yaxud itin qulluğunda dayanmışan. Zavallı məxluqlar, əgər yağış yağsa, qaçıb ağacın altında dayanmaq qəti ağıllarına gəlməyəcək. Onlar çox əziz, mərhamətli, səfəh, can üzən, xudbin məxluqlardır. Elə sadəlövh, açıqürəklidirlər ki, onları sevməmək, sadəcə, mümkün deyil. Biçlik və ağıl deyilən şeydən onlarda əsər-əlamət belə yoxdur. Onları ciddi qəbul eləmək axmaqlıqdır. Ana, sən müdrik qadınsan. Nə fikirləşirsən?

Missis Kalver. Elə bilirom, sən öz ərini sevmirsən.

Konstans. Boş sözdür.

(Con daxil olur.)

Con. Marta, Mari-Luiza səni gözləyir. Onun dizini sandım.

Konstans. Ümid eləyirəm ki, sənəgi bərk sixmamışan.

Marta (Konstansa). Görüşənədək, əzizim. Ana, sən bizimlə gəlirsənmi?

Missis Kalver. Yox, hələ buradayam.

Marta. Barbara, görüşənədək.

(Marta və Con çıxır.)

Barbara. Konstans, əzizim, sənə bir təklifim var. Bilir-sən ki, mənim biznesim gün-gündən böyüyür, daha sifariş-ləri çatdırı bilmirəm. Ağlıma belə bir fikir gəlib. Niyə axı sən mənim yanımıda işləməyəsən?

Konstans. Mən axı işgüzar qadılardan deyiləm.

Barbara. Amma sənin çox incə zövqün və saysız-hesabsız ideyaların var. Sən interyerlərlə məşğul olarsan, mən də diqqətimi mebel alğı-satqısına yönəldərəm.

Konstans. Mənim axı pulum yoxdur.

Barbara. Əvəzində, məndə ürəyin istəyən qədərdir.

Mənə kömək lazımdır, bu işi səndən daha yaxşı bilən mütəxəssisi çətin tapam. Biz qazancı yarı bölgəcəyik. Fikrimcə, ildə mindən min beş yüz funta qədər qazanacağını sənə vəd eləyə bilərəm.

Konstans. Mən uzun illərdir, əlimi ağdan-qaraya vurmuram. Qorxuram, səkkiz saatlıq iş mənə sürgün əzabı kimi görünə.

Barbara. Mənim təklifim barədə fikirləş, yaxşımı? Çox maraqlıdır. Sən təbiətən işlək qadınsan. Məgər günün iyirmi dörd saatını heç nəyə həsr eləmək səni darıxdırmır?

Konstans. Elə fikirləşmirəm ki, bu, Conun xoşuna gələcək. İnsanlar elə düşüñə bilərlər ki, Con məni maddi cəhətdən təmin eləyə bilmir.

Barbara. İndi hansı zəmanədir? İndi qadınların da kişilər kimi özlərinə karyera qurması üçün bütün imkanlar var.

Konstans. Elə bilirom, mənim karyeram Conun qulluğunda durmaqdan ibarətdir. Ev işlərini idarə eləmək, onun dostlarını darıxmaga qoymamaq, ona xoşbəxtlik və rahatlıq gətirmək...

Barbara. Bəlkə, səhv eləyirsən, yumurtanın hamisini bir səbətə yiğmaq nəyə lazım? Bəlkə, həmin o karyeran alt-üst oldu?

Konstans. Nədən?

Barbara. Əlbəttə, ümid eləyirəm ki, bu baş verməyəcək. Amma özün də bilirsən ki, kişilər havalı, dəyişkən məxluqlardır. Sərbəstlik yaxşı şeydir. Öz-özünü dolandırı bilən qadın gələcəyə daha inamlı baxır.

Konstans. Çox sağ ol. Amma hələ ki Conla xoşbəxt həyat sürürük və mən tələsik hərəkətlərimlə onun əsəblərinə toxunmaqdə bir məna görmürəm.

Barbara. Əlbəttə, tələsməyə ehtiyac yoxdur. Gələcəyin adama nə gətirəcəyini heç kim bilmir. Amma istəyirəm, biləsən ki, sən ürəyin istəyən vaxt yanına gələ bilərsən. Bilirəm ki, sənin kimisini tapa bilməyəcəyəm. Həmin işə sahib çıxmağın üçün bir sözün kifayətdir.

Konstans. Sən çox lütfkarsan, Barbara. Bu çox gözəl təklifdir, mən də sənə çox minnətdaram. Amma incimə,

ümidvaram ki, bu təklifdən istifadə eləmək heç vaxt mənə lazımlı olmayacaq.

Barbara. Nə olar, əzizim, görüşənədək.

Konstans. Görüşənədək, əzizim.

(Onlar öpüşürlər və Barbara gedir.

Konstans zəngi basır.)

Missis Kalver. Sən xoşbəxtənmi, əzizim?

Konstans. Əlbəttə. Məgər mənə baxanda görünmür?

Missis Kalver. Etiraf eləməliyəm ki, görünür. Sənə baxanda həm də onu görürəm ki, nə bir qayğı, nə də bir problemin var.

Konstans. Səhv eləyirsən. Mənim aşbazım işdən çıxməq üçün ərizə yazıb, onun meringləri¹ dadına görə şəhərdə adla deyilirdi.

Missis Kalver. Con mənim xoşuma gəlir.

Konstans. Mənim də. O, kişinin yaxın ərə çevriləməsi üçün lazım olan bütün keyfiyyətlərə malikdir: yumşaq xarakter, humor hissi, ekstravaqantlıqla qarşı tam laqeydlik.

Missis Kalver. Əzizim, bunları əsas keyfiyyət saymaqdə sən necə də haqlısan.

Konstans. Kişini yaxşı ərə çevirən ehkamlar yox, xirdalıqlardır.

Missis Kalver. Əlbəttə, həyatda güzəştə də getməli olursan. Başqa cür, sadəcə, mümkün deyil. İnsandan həddən artığını tələb eləmək düzgün deyil. Xoşbəxtliyi hərə bir cür dərk eləyir. Əgər özünü xoşbəxt görmək istəyirsənsə, yaxınlarının da xoşbəxtliyini nəzərə almalısan. Əgər bu, sənin adamlığın xaricindədirse, onda öz bədbəxtliyindən gileyənməyə haqqın yoxdur. Ən əsası isə gərək ayıqlığını itirib şöhrətpərəstliyin fitvasına getməyəsən.

Konstans. Ancaq, anacan, biz bir-birimizi necə də yaxşı anlayırıq.

Missis Kalver. İndi hamı ağıllı olub. Gözlə görüşəndən savayı, hər şeyi görürərlər. Mən də bu nəticəyə gelmişəm ki, orijinal və məzəli qarı adını qazanmaq üçün onlara görünəni göstərməyim kifayətdir.

¹ Mering – pendirli, kremlı şirniyyat

Konstans. Anacan, məni onların siyahısına yazma.

Missis Kalver (*məhbəbatla*). Elə düşünmək istəmərəm ki, sən bədbəxtliyi hiss eləsən də axmaq qürurunun ucbatından mənim səni ovundurmağımı və məsləhətlərimi diqqətinə çatdırmağımı icazə verməyəsən.

Konstans (*səmimiyyətla*). İcazə verərəm, anacan.

Missis Kalver. Bu günlərdə başıma qəribə bir hadisə gəlib. Bir tanış qadın yanına gəlib şikayət elədi ki, əri ona qəti fikir vermir. Soruşdum ki, niyə anasına yox, mənə şikayət eləyir. Cavab verdi ki, anası lap əvvəldən onun həmin adama ərə getməsinə qarşı olub, odur ki indi öz dərdi azmış kimi, üstəlik, o arvad doğma anasına qulaq asmadığını da başına qaxıncı eləyəcək.

Konstans. Anacan, deyə bilmərəm ki, Con mənə fikir vermir.

Missis Kalver. Təbii ki, mən o qadınla danışdım. Amma etiraf eləyim ki, onun dərdinə şərik olmaq istəmədim.

Konstans. (*təbəssümlə*). Necə amansız rəftar, elə deyilmi?

Missis Kalver. Ailə məsələləriylə bağlı mənim öz prinsiplərim var. Əgər kişi arvadına fikir vermirsə, günahkar arvaddır, əgər kişi mütəmadi başqasıyla gəzirşə, burada da on haldan doqquzunda qadın yalnız özünü günahlandırmalıdır.

Konstans. Mütəmadi – necə də xoşagelməz söz.

Missis Kalver. Ağlı başında olan istənilən qadın təsadüfi işlərə məhəl qoymamalıdır. Bəzən şərait özü öz axarıyla bu səbəbi gətirir.

Konstans. Və bir də, əlbəttə ki, kişi şorgözlüyü?

Missis Kalver. Mən o tanışıma dedim ki, ərin başqa qadınları daha cazibədar zənn etdiyindən onlarla gəzir. Amma buna görə ona hırslınməkmi lazımdır? Əksinə, bütün gücünü işə salmışsan ki, ərinin gözündə o qadınlardan daha cazibədar görünəsən.

Konstans. Ana, sən təsadüfən feminist adlanan qadılardan deyilsən?

Missis Kalver. Bu sədaqət nə olan şeydir axı?

Konstans. Ana, əgər pəncərəni açsam, etiraz eləməzsən?

Missis Kalver. Pəncərə açıqdır.

Konstans. Onda əgər pəncərəni bağlasam, etiraz eləməzsən? Fikrimcə, sən yaşda bir qadın əgər belə bir sual verirsə, deməli, məndən nəsə bir rəmzi jest gözlənilir.

Missis Kalver. Məni güldürmə. Əlbətta ki, mən qadın sədaqətinə inanıram. Hesab eləyirəm ki, kimsə bu istəyi şübhə altına ala bilməz. Amma kişi başqa aləmdir. Qadın evini, təmiz adını, cəmiyyətdəki mövqeyini, ailəsini bir an belə unutmamalıdır. Odur ki qəti görməli olmadığı bir işi görə biləcəyinin qarşısını almaq üçün gözlərini yum-mağrı öyrənməlidir.

(Eşikağası daxil olur.)

Bentli. Madam, zəngi basmışdırınız?

264

Konstans. Hə. Mən mister Bernard Kersali gözləyi-rəm. Başqları üçün evdə yoxam.

Bentli. Oldu, madam.

Konstans. Mister Middlton evdədir?

Bentli. Bəli, madam. O, öz qəbul otağındadır.

Konstans. Çox yaxşı.

(Bentli gedir.)

Missis Kalver. Sən nəzakətlə mənə getmək vax-tımın çatdığını işaretə eləyirsən?

Konstans. Əksinə, anacan. Mən israrla qalmağını xahiş eləyirəm.

Missis Kalver. O sırlı centlmen kimdir?

Konstans. Anacan, Bernarddır da.

Missis Kalver. Bu ad mənə heç nə demir. Ümidva-ram ki, o, müqəddəs Bernard deyil. Eləmi, əzizim?

Konstans. Sən ki hələ yaddaşından şikayətlənmir-sən. Bernard Kersali xatırlamalısan axı. Yadındamı, mənə evlənmək təklifi eləmişdi?

Missis Kalver. Mənim gözəl qızım, sənə evlənmək təklif eləyən bütün o cavanları yadda saxlamaq mənim yad-daşının imkanı daxilində deyil.

Konstans. Amma axı o, mənim razılığımı daha israr-la tələb eləyirdi.

Missis Kalver. Niyə?

Konstans. Görünür, rədd cavabı verdiyimə görə.
Başqa səbəb tapa bilmirəm.

Missis Kalver. O, məndə heç bir təsir oyatmadı, hə?

Konstans. Deyə bilmərəm ki, buna cəhd eləyirdi.

Missis Kalver. Görünüşü necəydi?

Konstans. Belə, hündür bir oğlan.

Missis Kalver. Onlar hamısı hündür idи.

Konstans. Şabalıdı saçlı, qonurgözlü.

Missis Kalver. Onlar hamısı şabalıdı saçlı, qonur-gözlüydü.

Konstans. O çox gözəl rəqs eləyirdi.

Missis Kalver. Onlar hamısı çox gözəl rəqs eləyirdi.

Konstans. Mən, az qalmışdım, ona ərə gedəm.

Missis Kalver. Bəs niyə getmədin?

Konstans. Elə biliyəm, onun üstünə ayaqqabımı silmək üçün döşəməyə uzanmağa hazır olduğunu çox aydın bürüzə verirdi.

Missis Kalver. Qisası, onda humor hissi çatış-mayıb.

Konstans. Onun məni sevdiyinə qəti əmin idim,
Cona gəlincə, belə qəti əminlik məndə yox idи.

Missis Kalver. Əvəzində, indi var, elə deyilmi?

Konstans. Bəs necə! Con mənə pərəstiş eləyir.

Missis Kalver. Nədən bu gənc insan bu gün sənə
baş çəkmək qərarına gəlib?

Konstans. O artıq heç də gənc deyil. O vaxt iyirmi
yaşı var idи, indi, təxminən, qırx beşdir.

Missis Kalver. O, hələ də sənə aşiqdır?

Konstans. Belə düşünmək istəməzdim. Doğrudan-
mı, o məhəbbət on beş ilə sönməyib? İnanmiram. Ana,
mənə elə baxma. Mən belə baxışları xoşlamıram.

Missis Kalver. Onda mənə quyruq bulama. Əlbət-tə, onun sevib-sevmədiyini özün yaxşı bilirsən.

Konstans. Mən Cona ərə gedəndən sonra onu gör-məmişəm. Bilirsən, o, Yaponiyada yaşayır. Onun Kobedə ticarət evi var. Müharibə vaxtı qısa məzuniyyətlə bura gəlmişdi. Amma o vaxt mən bərk xəstə olduğuma görə onu qəbul eləmədim.

Missis Kalver. Belə de! Bəs onda niyə təzədən
gəlib? Onunla məktublaşırdın?

Konstans. Əlbəttə, yox. On beş il görmədiyi adama kim məktub yazar? Amma hər ad günümüzdə mənə gül dəstəsi göndərir.

Missis Kalver. Necə də nəzakətlidir.

Konstans. Bu yaxınlarda isə ondan məktub almışam. Yazmışdı ki, İngiltərədədir, mənimlə görüşmək istəyir. Odur ki, onu bura dəvət eləmişəm.

Missis Kalver. Sənin bu qədər ağıllı olmağın məni lap heyrətləndirir.

Konstans. Çox güman ki, o, xeyli dəyişib. Kişi lə yaman tez qocalır, elə deyilmə? Bəlkə, keçəlləşib, kökəlib?

Missis Kalver. Bəlkə də, evlənib?

Konstans. Əgər evlənsəydi, çətin, mənimlə görüşməyə həvəsi olardı, düz demirəm?

Missis Kalver. Belə başa düşürəm ki, onun səni əvvəlki kimi sevdiyini düşünürsən.

Konstans. Elə deyil.

Missis Kalver. Onda nədən belə həyəcanlısan?

Konstans. Bu ki təbiidir. İstəmirəm, məni görəndə fikirləşməsin ki, qocalıb korlanmışam. O, mənə səcdə eləyirdi, anacan. Yəqin, elə bilir ki, yenə əvvəlki kimiyəm. İstəməzdim ki, bu otağa girəndə cənəsi əyilsin.

Missis Kalver. Bəlkə, yaxşısı budur, onunla təklikdə görüşəsən?

Konstans. Yox, anacan, qalmalısan. Mən xahiş eləyirəm. Bəlkə, o, elə bədheybət olub ki, heç bir də onu görmək istəmədim. Bu halda sənin yanımızda olmağın işləri yüngüləşdirir. Bəlkə, heç mən onunla təklikdə qalmaq istəmədim.

Missis Kalver. Belə de.

Konstans (*bic-bic baxıb*). Amma, bəlkə də, qalmaq istədim.

Missis Kalver. Bununla sən məni pis vəziyyətə qoyursan.

Konstans. İndi mənə qulaq as. Əgər qərara alsam ki, o, həqiqətən, bədheybətdir, onda bir neçə dəqiqə havadan, təbiətdən danışıb, sonra pauza eləyərik və hər ikimiz çoxmənalı baxışlarımızı düz onun gözünün içinə zilləyərik. Belə baxışlar altında kişi lə özlərini axmaq yerində hiss eləyirlər. Kişi lə isə özlərini axmaq yerində hiss eləməyi xoşlamırlar. Odur ki o durub gedəcək.

Missis Kalver. Bəzən o yazıqlar necə aradan çıxmış özləri də bilmirlər, belə vaxtlarda yer ayrılsa, yerə girərlər.

Konstans. Amma işdi, əgər qərara alsam ki, o, çox ürəyəyatımlı birisidir, onda burun dəsmalımı çıxarıb piano-nun üstünə qoymacağam.

Missis Kalver. Nəyə görə?

Konstans. Əzizim, ona görə ki, sən öz qoca ayaqlarınla qalxıb deyə biləsən ki, artıq getməlisən.

Missis Kalver. Bunu mənə deməsən də, anladım. Amma maraqlıdır, dəsmalı niyə pianonun üstünə qoyma-lısan?

Konstans. Çünkü mən tez özümdən çıxan məxluqam. Ona görə də məndə dəsmalı pianonun üstünə qoymaq kimi impulsiv bir həvəs oyana bilər.

Missis Kalver. Cox gözəl. Amma mən heç vaxt öz hissərimə etibar eləmirəm.

(Bentli peyda olub Bernard Kersalin gəlişini xəbər verir.

Yaraşıqlı, dərisi gündə yanmış, gümrah bir kişi
qonaq otağına daxil olur. Onun çok güzel
bədən quruluşu var və özünün qırx beş
yaşından cavan görünür.)

Bentli. Mister Kersal.

Konstans. Gün aydın. Siz mənim anamı xatırlayırsınız?

Bernard (*missis Kalverin əlini sıxır*). Əminəm ki, o, məni xatırlamır.

(Konstans çantasından balaca burun dəsmalı çıxarır.)

Missis Kalver. Siz necə də uzaqqörənsiniz.

Konstans. Çay üçün artıq gedərdir, elə deyilmi? Nəsə içmək istəyirsən?

(Konstans zəngə tərəf gedərkən yolda
burun dəsmalını pianonun üstünə qoyur.)

Bernard. Xeyr, təşəkkür eləyirəm, elə indicə bir stəkan bədənə vurmüşəm.

Konstans. Dilin açılsın deyə?

Bernard. Mən həyəcanlıyam.

Konstans. Gözlədiyin kimi mən çox dəyişmişəm, hə?

Bernard. Mən buna görə həyəcanlı deyildim.

Missis Kalver. Bütün məsələ sizin Konstansı gör-mədiyiniz bu on beş ildədir?

Bernard. Bəli. Sonuncu dəfə İngiltərədə olanda Konstansla görüşə bilmədim. Hərbdən tərxis olunandan sonra da dərhal Yaponiyaya yollanıb, öz biznesimi bərpa eləməli oldum. Gördüyünüz kimi, yalnız indi qayıdır gələ bildim.

(Konstans çoxmənalı baxışlarını anasına dikib, amma missis Kalver buna əhəmiyyət verməməyə çalışır.

Konstans çantasından ikinci burun dəsmalını çıxarıv və imkan tapan kimi onu da pianonun üstünə, o biri dəsmalın yanına qoyur.)

Missis Kalver. Bu dəfə neçə müddətlik gəlmisiz?

Bernard. Bir illik.

Missis Kalver. Arvadınızı da gətirmisiniz?

Bernard. Mən evli deyiləm.

Missis Kalver. Bəs Konstans mənə deyirdi ki, siz bir yapon qızla evlənmisiniz?

Konstans. Boş-boş danışma, ana. Mən sənə haçan elə söz demişəm.

Missis Kalver. Hə, yəqin, Culiya Linton fikirlərimi çəşdirib. O, Misir əmirinə ərə getmişdi. Mən biləni, çox xoşbəxtdir. Hər halda, eri hələ onu öldürməyib.

Bernard. Ərin necədir?

Konstans. Hər şey qaydasındadır. Ümid eləyirəm, indi o da bura gələr.

Bernard. Deyəsən, balaca bacın da vardi. O necədir?

Missis Kalver. Martanı soruşur. Elə nə vaxtdır, ərə getməyə hazırlanır.

Konstans. Məndən o qədər də balaca deyil. Artıq otuz yaşı var.

(Missis Kalver pianonun üstündəki iki dəsmalı qəti görmək istəmir. Və Konstans ümidsiz halda çantadan üçüncü burun dəsmalını çıxarıb o birilərin yanına qoyur.)

Missis Kalver. Mister Kersal Şərqi bəyənirsinizmi?

Bernard. Bilirsiniz, orada həyat heç də pis deyil.

(Elə bu an missis Kalver üç burun
dəsmalını görüb diksinir.)

Missis Kalver. Deməzsiniz, saat neçədir?

Konstans. Artıq gecdir, ana. Sən bu gün evdə nahar
eləməyəcəksən, eləmi? Elə bilirom, naharacan bir az uza-
nıb dincəlsən, yaxşıdır.

Missis Kalver. Ümidvaram ki, sizinlə yenə görüşə-
cəyik, Mister Kersal.

Bernard. Yenidən görüşməyimizə şad olaram.

(Konstans anasını qapiya ötürür.)

Missis Kalver. Görüşənədək, əzizim. (*Piçiltıyla*) Də-
malları gördükcə getməli, yoxsa qalmalı olduğumu heç cür
xatırlaya bilmirdim.

Konstans. Bunun üçün gözlərini təyinatı üzrə işlət-
məyin kifayət idi. Belə bir kişiylə on beş illik ayrılıqdan sonra
təklikdə qalib dərdləşməyin lazımlılığını bilmək
üçün bir baxış kifayət idi.

Missis Kalver. Sən pianonun üstünə elə bir ucdn
dəsmalları düzgünkcə məni əməlli-başlı çəsdirdin.

Konstans. Tanrı xətrinə, get, ay ana. (*Ucadan*) Görü-
şənədək, mənim şirin anam. Heyif ki, tələsirsən.

Missis Kalver. Görüşənədək.

(Missis Kalver gedir və
Konstans qonaq otağına qayıdır.)

Konstans. Piçıldışmağımıza görə bizi bağışla. Anam
gizli danışçılar xəstəsidir.

Bernard. Boş şeydir.

Konstans. İndi gəl rahat oturaq. Qoy bir sənə baxım.
Sən heç dəyişməmişən. Təkcə bir azca arıqlamışan, bir də
ola bilsin, qırışların artıb. Kişiər xoşbəxt məxluqlardır, onlar
yaşlaşdıqca daha maraqlı olurlar. Xəbərin varmı ki, mənim
artıq otuz altı yaşım var.

Bernard. Bunun nə fərqi var?

Konstans. İstəyirsən, sənə balaca bir sərr açım. Mək-
tub yazıb səni qəbul eləməyim üçün icazə istəyəndə səni bir

də görəcəyimin sevinci məni elə çasdırkı ki, dərhal cavab göndərdim. Sonra məni təşviş bürüdü. O cavabımın geri qaytarılması üçün nə desən, verərdim. Bu gün də səhər-dən, elə bil, tikan üstə oturmuşam. Sən qonaq otağına keçəndə dizlərimin necə əsdiyini sezmədin?

Bernard. İlahi, niyə axı?

Konstans. Əzizim, belə görürəm ki, səndə çatışdır. Mən axı axmaq deyiləm, yaxşı bilişəm ki, gəncliyimdə gözəl olmuşam. Bilirsən, illərlə bərabər gözəlliyyin də ötüb-keçdiyini nə qədər acı olsa da, istədin-istəmədin özünə etiraf etməlisən. Bunu sənə kənardan heç kəs deməyəcək. Özün isə bu fikirləri özündən qovmaq istəyirsən. Qərara aldım ki, yaxşısı budur, acı da olsa, gerçəyi öyrənim. Səni bura dəvət eləməyimin bir səbəbi də budur.

Bernard. Özün bilməliyidin ki, mən nə fikirləssəm də, sənə pis demərəm.

Konstans. Bilirəm. Odur ki görən kimi gözümü sənin gözündən çəkməzdəm. Qorxurdum ki, orada bu söz-lər yazılı bilər: «İlahi, bu qız nə günə düşüb?»

Bernard. Yazılmışdı?

Konstans. Sən içəri keçəndə çox sıxlırdın, gözünü yerdən qaldırmağa ürkə eləmirdin.

Bernard. Həqiqətən də, on beş il əvvəl sən yaraşıqlı bir qız idin, amma indi ondan on beş dəfə gözəlsən.

Konstans. Bunu eşitmək necə də xoşdur.

Bernard. Məgər inanmırsan?

Konstans. Elə bilişəm, sən mənə kələk gəlmirsən. Özü də etiraf eləyim ki, bu, məni sevindirir. Amma indi de görüm, niyə evlənməmisən? Vaxt ötür, bilirsən, sonra gec olacaq. Əgər evlənməsən, səni çox tənha qocalıq gözləyir.

Bernard. Ürəyim səndən başqa heç kimi istəmədi.

Konstans. Boşla görək. Demək istəyirsən ki, sən məndən sonra heç kimə vurulub eləməmisən?

Bernard. Mən bu vaxt ərzində bir topa qızə vurulmuşam, amma qərar qəbul eləmək məqamı gələndə başa düşmüşəm ki, səni hamidan çox sevirəm.

Konstans. Təşəkkür eləyirəm. Əgər məndən sonra heç kimə vurulmadığını desəydim, onsuz da, sənə inan-mayacaqdım, özü də inciyəcəkdir ki, məni axmaq yerinə qoymusən.

Bernard. Görürsənmi, başqalarına da sənə olan sevgimin gözüylə baxmışam. Birinin saçları sənin saçlarını, o birinin təbəssümü sənin təbəssümünü xatırlatdığını görə...

Konstans. Özümü səni həyatın sevincindən məhrum etdiyimə inandırmaq istəməzdəm.

Bernard. Günah səndə deyil. Mənim şikayətlənməyə haqqım yoxdur. İşimdən ləzzət alıram, yaxşı pullar qazanıram. Bu iş mənim istirahətimə qəti mane olmayıb. Dünyanı görməyə mənə imkan yaradıb. Mənə yox, Cona ərə getdiyinə görə səni qəti günahlandırmıram.

Konstans. Conu xatırlayırsan?

Bernard. Əlbəttə, xatırlayıram. Çox maraqlı kişiyydi. Cürət eləyib deməliyəm ki, mən heç vaxt sənə onun kimi yaxşı ər ola bilməzdəm. Mənim müsbət cəhətlərimlə yanaşı, mənfi cəhətlərim də çıxdur. Bəzən çox əsəbi oluram. Amma Con, yəqin ki, sənə istədiyin hər şeyi verə bilib. Onun arxasında özünü, yəqin, lap lay divarın arxasındaki kimi hiss eləyirsən. Yeri gəlmışkən, bundan sonra da səni Konstans çağırıa bilərəmmi?

Konstans. Əlbəttə. Niyə də yox? Bilirsən, Bernard, sənin gözəl xasiyyətli insan olduğuna məndə günü-gündən daha çox əminlik yaranır.

Bernard. Sən Conla xoşbəxtsən?

Konstans. Çox xoşbəxtəm. Amma deməzdəm ki, o heç vaxt mənim xətrimə dəyməyib. Bir dəfə belə bir hal baş verdi, mən özümü birtəhər ələ ala bildim. O vaxt dəlilik eləmədiyimə görə çox razıyam. Fikrimcə, əlimi ürəyimin başına qoyub deyə bilərəm ki, bizim çox xoşbəxt ailəmiz var.

Bernard. Bunu eşitməyə çox şadam. Əgər Conun səni sevib-sevmədiyini soruşsam necə, acığına gəlməz ki?

Konstans. Əminəm ki, sevir.

Bernard. Bəs sən necə, onu sevirsən?

Konstans. Çox.

Bernard. Qısa nitq söyləməyimə icazə verərsənmi?

Konstans. Bir şərtlə ki, vaxtı gələndə sözünü kəsə bilim.

Bernard. Ümidvaram ki, İngiltərədə qalacağım bu bir ildə sənilnlə tez-tez görüşməyimə icazə verəcəksən.

Konstans. Mən özüm də səni imkan daxilində tez-tez görmək istəyirəm.

Bernard. Mən bir məqamı dərhal aydınlaşdırmaq istəyirəm ki, bir də ora qayitmayaq. Bil ki, indinin özündə də sənə on beş il əvvəl mənə ərə gəlməyini xahiş elədiyim vaxtlardakı kimi dəlicəsinə aşiqəm. Elə bilirəm, ömrümün axırınan da səni beləcə sevəcəyəm. Mən artıq ehtiraslarımı dəyişmək üçün çox qocayam. Amma istəyirəm, biləsən ki, məndə azca da sənin xoşbəxtliyinə maneçilik cəhdி olmayıacaq. Bundan qorxmağa ehtiyac yoxdur. Səninlə Conun münasibətlərinə pəl vurmaq ağlıma belə gəlmir. Hesab eləyirəm ki, hər bir insan xoşbəxt olmaq istəyir, amma bu xoşbəxtliyi başqasının bədbəxtliyi üzərində qurmaq olmaz.

Konstans. Məruzə o qədər uzun alınmadı. Rəsmi ziyaftılarda bu nitq heç replika da sayılır.

Bernard. Mən səndən ancaq dostluq istəyirəm, əgər əvəzində öz məhəbbətimi də vermək istəyirəmsə, bunun artıq məndən başqa heç kimə dəxli yoxdur.

Konstans. Mən belə düşünmürəm. Əminəm ki, biz çox möhkəm dostlar olacaqıq, Bernard.

(Qapı açılır və Con daxil olur.)

Con. Bağışla, məşgül olduğunu bilmirdim.

Konstans. Elə deyil. İçəri keç. Bu, Bernard Kersaldır.

Con. Gün aydın.

Bernard. Elə bilirəm, siz məni xatırlamazsınız.

Con. Əgər sualı belə qoyursunuzsa, etiraf edim ki, siz haqlısınız.

Konstans. Bəsdir, Con, o, anamın yanına gəlmışdı.

Con. Biz evlənənə qədər, eləmi?

Konstans. Hə. Siz birlikdə neçə uik-enddə olmuşsunuz.

Con. Əzizim, üstündən on beş il keçib. Sizi tanımadığımı görə bağışlayın, amma yenidən görüşməyimizə, inanın ki, çox şadam.

Konstans. O, Yaponiyadan yenicə qayıdır.

Con. Onda ümidi varam ki, bir də görüşəcəyik. Mən indi klubə gedirəm, əzizim, naharacan robber oynayacağam. (Bernarda) Niyə siz Konstansla birlikdə nahar eləməyə-

siniz? Axşam mənim cərrahiyə əməliyyatım var, zavallı qız tək qalacaq.

Bernard. Siz çox alicənabsınız.

Konstans. Bu, dost yardım olacaq. Axşama işiniz yoxdur ki?

Bernard. Mən dosta yardım etməyə həmişə hazırlam.

Konstans. Bax, bu çox gözəl oldu. Doqquza on beş dəqiqə işləmiş sizi gözləyirəm.

İkinci pərdə

Hadisə əvvəlki məkanda cərəyan edir. Yarım ay keçib.

Marta kostyumda və şlyapada əyləşib illüstrasiyalı qəzeti vərəqləyir. Bentli daxil olur.

273

Bentli. Miss, mister Kersal gəlib.

Marta. Belə de! Soruş gör, yuxarı qalxa bilərmi?

Bentli. Soruşaram, miss. (*Çıxır və mister Kersalın gəlişini xəbər vermək üçün dərhal da qayydır. Sonra yenə çıxır.*) Mister Kersal.

Marta. Konstans geyinir. İndi gələcək.

Bernard. Aydındır. Tələsməyə ehtiyac yoxdur.

Marta. Siz Reynlafa getməyə hazırlaşırsınız, eləmi?

Bernard. Belə bir fikrimiz var. Bu gün oynayan cavanlardan bir neçəsini tanıyıram.

Marta. London xoşuna gəlirmi?

Bernard. Həddindən artıq. Düzdür, əgər insan ömrünün yarısını Şərqdə keçiribsə, evə qayıdanda, təbii ki, özünü öz qabında hiss eləmir. Amma Konstansla Conun sayəsində bura tez uyğunlaşdım.

Marta. Conu bəyənirsənmi?

Bernard. Hə. O, həddən artıq xeyirxah insandır.

Marta. Bilirsənmi, mən səni çox yaxşı xatırlayıram.

Bernard. Ola bilməz. Mən sizə gələndə sən ləp uşaq idin.

Marta. On altı yaşım vardı. Yoxsa elə fikirləşirsən ki, Konstansın kavalərlərini görəndə məni əsmacə tutmurdu?

Bernard. Onlar yaman çox idilər. Görünür, sən yalnız yuxuya gedəndən gedənə sakitləşirdin.

Marta. Sən onların arasında ən ciddilərdən idin. Sən mənə həddən artıq romantik görünürdü.

Bernard. Mən elə, doğrudan da, həddən artıq romantik idim. Məncə, bu, gəncliyə xas bir şeydir.

Marta. Amma, məncə, tək gəncliyə yox.

Bernard. Hə, elə bilişəm, romantizm yenə də canimdə qalır. Mənim indiki qiymətim az deyil, özümə gəlmışəm. İpəyin qiyməti çox şirkabları yudu.

Marta. Sən virdansız bir yalancısan.

Bernard. Buna ancaq bir cavabım var: sən həddən artıq qabasan.

Marta. Sən o vaxt Konstansa dəlicəsinə vurulmuşdun, elə deyilmə?

Bernard. Bilirsən, bu o qədər keçmişdə olub ki, artıq unutmuşam.

Marta. Mən ona Cona yox, sənə ərə getməyi məsləhət görürdüm.

Bernard. Nə səbəbə?

Marta. Əvvəla ona görə ki, sən Yaponiyada yaşayır-dın. Mən bir an da götür-qoy eləmədən buradan canımı qurtaran adama ərə gedərdim.

Bernard. Mən elə indi də orada yaşayıram.

Marta. Yox, mənim sənə ərə getmək fikrim yoxdur.

Bernard. Özüm də hiss eləyirəm.

Marta. Açığını desəm, onun Conda nə tapdığı mənim üçün indiyəcən müəmmalı qalıb.

Bernard. Elə bilişəm, Konstans onu sevirdi.

Marta. Amma mən elə fikirləşirəm ki, o, səni yox, Conu seçdiyinə görə peşmandır.

Bernard. Ola bilməz. Con onu tamamilə təmin eləyir. Konstans heç vaxt onu başqa kişiyələ əvəz eləmək istəməz.

Marta. Bu, hec də xoş deyil, hə?

Bernard. Səninlə razılaşa bilmərəm. Onlar ər-arvad kimi bir-birlərini tamamlayıblar və belə cütlüyü görmək həmişə xoşdur.

Marta. Sən hələ də ona aşiqsən, eləmi?

Bernard. Heç də.

Marta. Canıma and olsun ki, sən dəhşətli səbir yiyesisən. Amma çox vaxt özündən xəbərsiz özünü ələ verirsən. Konstans otağa girəndə sənin nə hala düşdüyündən xəbə-

rin varmı? Ona baxanda heç bilirsənmi, gözlərin nə rəng alır? Sən onun adını elə çəkirsən ki, elə bil, o quru adı öpüş-lərə qərq eləyirsən.

Bernard. Marta, on altı yaşın olanda mən səni dözül-məz qız hesab eləyirdim, otuz iki yaşında isə sən əcaib qadın-na çevrilmişən.

Marta. Elə deyil. Sadəcə, mən Konstansı çox istədi-yimdən sənə də get-gedə doğma hisslər bəsləməyə başla-yıram.

Bernard. Ağlına gəlməyibmi ki, sən başqasının işinə qarışmadan da bu hissləri nümayiş etdirə bilərsən?

Marta. Sənə həqiqəti dediyimə görə niyə mənə acığın tutur. Səninlə Konstansı müşahidə eləyən istənilən adam beşcə dəqiqə ərzində sənin ona dəlicəsinə vurulduğuna əmin olacaq.

Bernard. Əzizim, mən İngiltərəyə birillik gəlmışəm. Bu bir ili də şən və can rahatlığıyla keçirmək niyyətindəyəm. Kiminsə azca da olsa, xətrinə dəyməyə qəti həvəsim yoxdur. Mən Konstansla dostluğunumu yüksək dəyərləndirirəm, bu dostluğun hansısa şayiələrə səbəb olacağına imkan ver-mərəm.

Marta. Bəs sənin ağlına gəlməyibmi ki, o, səndən dostluqdan artığını tələb eləyə bilər?

Bernard. Yox, tələb eləməz.

Marta. Mənim sözümü qəribçiliyə salma.

Bernard. Konstans öz əriylə tamamilə xoşbəxtidir. Görünür, sən məni axmaq yerinə qoymusan. Məgər mən bu ideal cütlüyü bir-birindən ayıra bilərəmmi?

Marta. Ay mənim zavallı dəlim, məgər xəbərin yoxdur ki, Con artıq çoxdan hamının gözü qarşısında Konstansa xəyanət eləyir?

Bernard. Mən inanmırıam.

Marta. Kimdən istəyirsən, soruş. Anam bilir, Barbara Fosett bilir. Konstansın özündən başqa hamı bilir.

Bernard. Əlbəttə ki, bu, ağ yalandır. İki-üç gün əvvəl naharda görüşəndə missis Darhem mənə dedi ki, bu vax-tacan Conla Konstans qədər bir-birini sevən cütlük gör-məyib.

Marta. Bunu sənə Mari-Luiza dedi?

Bernard. Hə.

(Marta gülməyə başlayır. Gülməkdən uğunur.
Özünü heç cür ələ ala bilmir.)

M a r t a . Ay səni, Mari-Luiza. Ay yazıq Bernard. Həmin o Mari-Luiza Conun məşuqəsidir.

B e r n a r d . Mari-Luiza Konstansın ən yaxın rəfiqəsidir.
M a r t a . Bəli.

B e r n a r d . Əgər dediyin yalan olsa, and içirəm ki,
boynunu qıracağam.

M a r t a . Raziyam.

B e r n a r d . Nahaq belə kobud dedim. Bağıشا.

M a r t a . Yaxşı görək. Dəlisov kişilər mənim xoşuma
gəlir. Elə bilişəm, Konstansa sənin kimisi lazımdır.

B e r n a r d . Bununla nə demək isteyirsən?

M a r t a . Sadəcə, belə davam eləyə bilməz. Konstans
gülüş hədəfinə çevrilib. O, dəhşətli vəziyyətdədir. Hesab
eləyirdim ki, ona hər şeyi açıb demək lazımdır, amma hamı
yaxasını kənarə çəkdiyi üçün özüm qabağa düşmək istə-
dim. Bu yerdə anam mənimlə razılaşmadı. Bu səbəbdən
də ona vəd etməli oldum ki, Konstans mənim dilimdən heç
nə eşitməyəcək.

B e r n a r d . Elə fikirləşirsin ki, bu haqda ona mən
deməliyəm?

M a r t a . Yox, sən bu rola yaramırsan. Amma gec-tez
hər şey üzə çıxacaq, qulağının dibində nələrin baş verdiyin-
dən Konstans da xəbər tutacaq. Bax elə ona görə də istə-
yirəm ki, həmin vaxt sən... yaxında olasan.

B e r n a r d . Axi Mari-Luiza ailəlidir. Bəs əri özünü necə
aparacaq?

M a r t a . Onun ərinin həyatda bir məqsədi var: milyon
qazanmaq. O, elə kişilərdəndir ki, elə bilir, əgər özü arvadını
sevirsə, arvadı da onu sevir. Mari-Luiza onu ürəyi istəyən
kimi fırladır.

B e r n a r d . Konstans da qəti şübhələnmir, eləmi?

M a r t a . Bunu anlamaya üçün ona baxmaq kifayətdir.
Onun özünə arxayınlığı hərdən adamı lap havalandırır.

B e r n a r d . Bəlkə, elə belə yaxşıdır? Konstans heç nə
bilməsə, yaxşıdır? O elə xoşbəxt, qayğısızdır ki, onun
baxışları elə inamlıdır ki.

Marta. Mən elə bilirdim, sən onu sevirsən.
Bernard. Onun xoşbəxtliyi mənim üçün hər şeydən üstündür.

Marta. Sənin qırx beş yaşın olmalıdır, eləmi? Nəsə yadımdan çıxmışdı.

Bernard. Qaba danışmağı sən yaxşı bacarırsan.

(Pilləkəndən Konstansın səsi gelir: «Bentli, Bentli».)

Marta. Bu ki Konstansdır. Bəs anam haradadır? Yaxşısı budur, kabinetə keçib məktub yazım.

(Bernard onun sözlərinə əhəmiyyət vermir,
Marta çıxanda ayağa qalxmağa cəhd belə eləmir.
Bir an sonra Konstans qonaq otağında peydə olur.)

Konstans. Səni çoxmu gözlətdim?

277

Bernard. Boş şeydir.

Konstans. Ey! Nə olub?

Bernard. Mənə? Heç nə. Nədir ki?

Konstans. Sənin sıfətin çox qəribədir. Nədən gözlərin belə fikirlidir.

Bernard. Gözlərimin fikrili olmayıağlıma da gəlməyib.

Konstans. Sən məndən nəsə gizləyirsən?

Bernard. Əlbəttə, yox.

Konstans. Yaponiyadan bəd xəbər var?

Bernard. Yox. Əksinə ipəyin qiyməti artır.

Konstans. Deməli, sən mənə bir kəndli qızla nişanlandığını demək istayırsən?

Bernard. Yox, nişanlanmamışam.

Konstans. Öz sərrini mənimlə bölüşmək istəməyən insanlardan zəhləm gedir.

Bernard. Mənim heç bir sərrim yoxdur.

Konstans. Yoxsa elə bilirsən, sənin sıfətini kifayət qədər öyrənə bilməmişəm, onu açıq kitab kimi oxuya bilmirəm?

Bernard. Sən məni lap qürrələndirdin. Təsəvvür belə eləməzdim ki, özünə əziyyət verib mənim bu eybəcər sıfətimə iki dəfə baxarsan.

Konstans (*qəflətən şübhələnən kimi olur*). Sən gələndə Marta buradaydı? Hə, getməmişdi, eləmi?

Bernard. O, ananı gözləyirdi. İndi məktub yazmaq üçün o biri otağa keçib.

Konstans. Sən onunla söhbətləşdin?

Bernard (*bacardıqca laqeydliklə*). Hə, bir az havadan-zaddan danışdıq.

Konstans (*nə baş verdiyini dərhal anlayıb*). Belə... Getmək vaxtı deyilmə?

Bernard. Hələ çox vaxtimiz var. Belə ertədən getməyin mənası yoxdur.

Konstans. Onda şlyapamı çıxarım.

Bernard. Bura çox gözəldir, eləmi? Sənin otağın xoşuma gəlir.

Konstans. Səncə, burada qonaq qəbul eləmək ayıb olmaz? Hamısı öz ideyamdır. Barbara Fosett istəyir ki, mən onun yanında işləyim. O, intyererlərin layihələşdirilməsiylə məşğuldur, özü də qalaq-qalaq pul qazanır.

Bernard (*sualdan boyylanın narahatlığı gülüşlə gizləmək istəyir*). Məgər sən özünü öz evində xoşbəxt hiss eləmirsən?

Konstans (*kəskin tərzdə*). Elə fikirləşmirəm ki, qadın yalnız özünü bədbəxt hiss eləyəndə nəyləsə başını qatmaq istəyir. Bilirsən, adam vaxtinin bütün hissəsini ballara, qəbul-lara həsr eləməkdən bezir. Barbaranın təklifinə isə mən rədd cavabı verdim.

Bernard (*israrla*). Demək, sən xoşbəxtsən, eləmi?

Konstans. Cox.

Bernard. Son iki həftədə sən məni yer üzünün ən xoşbəxt bəndəsi elədin. Mənə elə gəldi ki, elə həmişə burada olmuşam. Sən mənə qarşı elə diqqətlişən!

Konstans. Əgər, doğrudan da, belə fikirləşirsənsə, məni çox sevindirdin. Amma ümumiyyətlə, mən sənə qarşı xüsusü nəsə nümayiş eləməmişəm.

Bernard. Yox, eləmisən. Mənim səni görməyimə icazə vermisən.

Konstans. Bilirsən, belə bir icazəni mən tində dayan polisə də verirəm.

Bernard. Mən səninlə ancaq boş-boş şeylərdən danışmağa çalışıram, amma bununla bərabər, bütün qəlbimlə səni sevməkdə davam eləyirəm.

Konstans (*çox soyuqqanlı*). Birinci dəfə bura gələndə danışdıq ki, hissələrin sənin öz şəxsi işindir.

Bernard. Mənim sənə qarşı sevgimə etirazmı eləyirsən?

Konstans. Məgər biz hamımız bir-birimizi sevməli deyilikmi?

Bernard. Mənə gülmə.

Konstans. Əzizim, gülmək nədir? Mənə kifayət qədər xoşdur, hətta təsirləndim. Bu ki gözəldir. Əgər kimsə sənə qarşı laqeyd deyilsə...

Bernard (*sözünü kəsərək*). Bunu eşitmək mənə də xoşdur.

Konstans. Bu uzun illərdən sonra.

Bernard. Əgər on beş il əvvəl kimsə desəydi ki, mən səni indi daha artıq sevəcəyəm inanmazdım. Bəli, indi mən səni on beş il əvvəlkindən on beş dəfə artıq sevirəm.

Konstans (*sözüna davam edir*). Amma sənin indi mənə öz məhəbbətini bəyan etməyini azca da istəmirəm.

Bernard. Bilirəm, özü də buna hazırlaşmırıam. Mən səni çox yaxşı tanıyıram.

Konstans (*bir qədər çəşqinliqla*). Nəsə, sənin bu son beş dəqiqə nə işlə məşğul olduğun mənə çatmır.

Bernard. Mən yalnız faktları bəyan eləyirəm.

Konstans. Onda bağıشا. Mən tamam başqa şey fikirləşdim. Amma məsələn, indi ürəyimi hansı üsulla fəth eləyəcəyinə baxmaq mənə maraqlı olardı. Amma qorxuram, bunu səndən soruşsam, sözümə başqa mənə verəsən.

Bernard (*açıq ürəklə*). Bilirəm ki, sən mənə gülürsən.

Konstans. Səni özünə gülməyi öyrətmək ümidiylə.

Bernard. Bu yarım ayda mən sənin gözündə lap ağıllı bir uşaq olmuşam, eləmi?

Konstans. Bəli. Hətta bunu necə bacardığını elə hey özümdən soruşa-soruşa qalmışam.

Bernard. Amma indi maskanı üzümdən açmağa özümdə cürət tapacağam.

Konstans. Mən sənin yerində olsam, tələsmərəm.

Bernard. Daha bacarmırıam. Heç olmasa, bir dəfə demək istəyirəm ki, mən sənin ayağın dəyən torpağı da öpməyə hazırlam. Mən həyatımda heç vaxt sənin kimisinə rast gəlməmişəm.

Konstans. Boş şeydir. Bir dəstə olub. Mən yeddinciyəm.

Bernard. Onlar hamısı sənsən. Mən səni bütün qələmələ sevirəm. Bu vaxtacan gördüyüm qadılardan heç biri sənin qədər ürəyimə yatmayıb. Mən sənə rəğbat bəsləyirəm. Mən sənin qarşında özümü tamam itirirəm, öz hissərimi bəyan eləməyə söz tapa bilmirəm. Mən səni sevirəm. İstəyirəm, biləsən, əgər başına bir iş gəlsə, sənin məndən kömək ummağını özüm üçün ən böyük xoşbəxtlik sayaram.

Konstans. Sən necə də dostcanlısan. Amma anlamırıram, nədən mənim başıma iş gəlməlidir?

Bernard. Həmişə və hər şəraitdə sən mənim köməyimə bel bağlaya bilərsən. Mən səndən ötrü mümkün olmayanı da mümkün eləməyə hazırlam. Əgər məndən sənə nəsə lazımlı olsa, bir işaretən kifayətdir. Mən hətta həyatımı sənə qurban verməyi özüm üçün ən böyük xoşbəxtlik sayaram.

Konstans. Mən sənə çox minnətdaram.

Bernard. Sən mənə inanırsan?

Konstans (*valehedici təbəssümlə*). Əlbəttə, inanıram.

Bernard. Ümid eləmək istəyirəm ki, sözlərim, azacıq da olsa, sənin ürəyini tərpətdi.

Konstans (*Hiss olunur ki, o, bu məhəbbət selindən əməllicə heyrətlənib*). Bu sözlər mənim üçün çox dəyərlidir. Çox sağ ol.

Bernard. Daha bu barədə danışmayacağam.

Konstans (*əvvəlki soyuqluğu simasına qaytararaq*). Niyə axı sən bütün bunları məhz indi deməyi lazımlı bildin?

Bernard. Nədənsə ürəyimi boşaltmaq istədim.

Konstans. Bernard, mən axı dəli deyiləm. Heyif ki, Marta heç cür ərə gedə bilmir.

Bernard. Amma bircə onu düşünmə ki, mən Martaya evlənməyə hazırlaşıram.

Konstans. Mən elə fikirləşmirəm. Elə olsayıdı, nə dərdimiz vardi? Marta özünün o aşib-dاشan enerjisini ərinə xərcləyərdi. Bilirsən, o çox yaxşı qızdır. Əlbəttə, yalançıdır, amma qalan şeylər qaydasındadır.

Bernard. Belə de?

Konstans. Hə, o, yalanla yoğrulub. Hətta qadınlar yalanı xoşlasalar da... Vaxt deyilmə? Oyunun sonuna gedib çatmaq istəməzdəm.

Bernard. Yaxşı. Maşın gözləyir.

Konstans. Şlyapamı başıma qoyum. Qulaq as, məgər bayaqdan bizi taksi gözləyir?

Bernard. Yox, öz avtomobilimdir. Fikirləşdim ki, mənim kimi bir sürücünün xidmətindən imtina etməzsən.

Konstans. Üstüaçıq, yoxsa bağlı avtomobildir?

Bernard. Açıqdır.

Konstans. Əzizim, onda mən gərək başıma başqa şlyapa qoyum. Bu enli-ətəkli şlyapa üstü açıq maşına yaramır. Onda gərək hər iki əlimlə ondan yapışım.

Bernard. Üzr istəyirəm.

Konstans. Qəliz bir şey yoxdur. Bircə dəqiqəyə qayıdırám. Əgər avtomobildə gediriksə, gərək özümə əziyyət verməyim.

(Konstans çıxır. Dərhal Bentli peyda olub
Mari-Luizanı qonaq otağına ötürür.)

281

Mari-Luiza. Gün aydın. (Bentliyə) Siz elə bu dəqiqə mister Middltona xəbər eləyəcəksinizmi?

Bentli. Bəli, madam.

(Bentli çıxır.)

Mari-Luiza (həyəcandan pörtmüs halda). Mənim Cona deməyə sözüm var. Amma aşağıda pasientləri onu gözləyir. Odur ki Bentlidən xahiş elədim, onu bura çağırınsın.

Bernard. Sizə mane olmayım.

Mari-Luiza. Üzr istəyirəm, amma çox vacib məsələdir. Conu işdən ayrıanda yaman əsəbiləşir.

Bernard. Mən başqa otağa keçərəm.

Mari-Luiza. Siz Konstansı gözləyirsiniz?

Bernard. Hə, biz Reynlafa gedəcəyik. Bu gün orada polo oynayırlar. Konstans şlyapasını dəyişir.

Mari-Luiza. Hə, lap yaxşı. Bentli mənə dedi ki, Konstans yuxarıdadır. Çox sağ ol. Mənim işim bir dəqiqəlikdir. (Bernard qonşu otağa keçir və dərhal Con peyda olur.) Ooo, Con səni pasientlərindən ayırdığımı görə üzr istəyirəm.

Con. Büyük şey olmayıb. Onlar bir neçə dəqiqə gözləyə bilərlər. (Bernard ardınca qapını örtür və Conun səsi dəyişir. İndi onlar astadan, əsəbi, qırıq ifadələrlə danışırlar.) Nəsə olub?

Mari-Luiza. Mortimer.

Con Nə olub?

Mari-Luiza. Əminəm ki, şübhələnib.

Con. Nədən əminsən?

Mari-Luiza. O, dünən özünü elə qəribə apardı ki. Gecənin xeyirini diləmək üçün otağıma gəlmışdı. Çarpayıma əyləşdi. Mızıldanmağa başladı, soruşdu ki, bütün axşamı nə işlə məşğul olmuşam...

Con. Ümidvaram ki, sən ona açıb demədin.

Mari-Luiza. Yox, dedim ki, yeməyi evdə yemişəm. Qəflətən yerindən sıçrayıb: «Gecən xeyirə qalsın», – dedi, çıxıb getdi. Səsi elə hirsliydi ki, onun üzünə baxmağa cürət eləmədim. Deyəsən, üzü də qızarmışdı.

Con. Vəssalam?

Mari-Luiza. Mənim otağıma keçib sabahın xeyirini diləmədən Sitiyə yollanıb.

Con. Görünür, tələsirmiş.

Mari-Luiza. Əvvəl vaxt tapırdı axı.

Con. Elə bilirəm, sən qarışqadan fil düzəldirsən.

Mari-Luiza. Səfehləmə, Con. Məgər görmürsən, mən necə həyəcanlıyam?

Con. Görürəm. Ona görə də səni inandırmaq istəyirəm ki, həyəcanlanmağa əsas yoxdur.

Mari-Luiza. Kişilər necə də axmaqdırlar. Heç cür başa düşmək istəmirər ki, dama-dama göl olur. Sənə deyirəm, qorxudan başımı itirmişəm.

Con. Özün də yaxşı bilirsən ki, şübhəylə sübut arasında yerlə göy qədər fərq var.

Mari-Luiza. Elə düşünmürəm ki, o, nəsə sübut eləyə bilər. Amma şübhə eləmirəm ki, o, həyatımızı burnumuzdan gətirə bilər. Tutaq ki, Konstansla dərdləşmək qərarına gəldi.

Con. Konstans ona inanmaz.

Mari-Luiza. Əgər iş dərinə getsə, Mortimeri özüm həll eləyərəm. O, məni dəlicəsinə sevir. Qadın üçün bu oynamaya həmişə imkan verir.

Con. Əlbəttə, sən Mortimeri istədiyin kimi fırlaya bilərsən.

Mari-Luiza. Əgər Konstans bilsə, mən gərək yerin altına girəm. Axı o mənim ən yaxın rəfiqəmdir, həm də onu çox istəyirəm.

Con . Konstans ürəkdir. İnanmiram ki, iş uzanıb böyüyə. Amma lap o həddə çatsa belə, Konstansi yola gətirəcəyimə şübhə eləmirəm.

Mari-Luiza . Sən belə düşünürsən?

Con . Yəqin ki, o, mənə qulaqburmazı verəcək. Onun yerində hansı qadın olsa belə eləyər. Amma məni itirməmək üçün hər şeyə dözəcək.

Mari-Luiza . Qadınları yaman yaxşı tanıyırsan. Sənə kömək eləyə bilər, bu mümkündür. Amma mənə gəlinçə, iki ayağını bir başmağa dirəyəcək. Qadın təbiəti belədir.

Con . Konstans elə deyil.

Mari-Luiza . Con, düzünü desəm, əgər mənə qarşı hissərinə əmin olmasaydım, Konstansi belə ucaldığına görə onu sənə qışqanardım.

Con . Şükür ki, çöhrəndə təbəssüm əmələ geldi. Deməli, həyəcanını boğa bilmisən.

Mari-Luiza . Çünkü ürəyimi boşaltdım. Doğrudan da, hər şey heç də o qədər pis deyil.

Con . Əminəm ki, sənin bu təşvişinə heç bir əsas yoxdur.

Mari-Luiza . Ola bilsin, bütün bunlar mənim uydur-mamdır. Amma hər halda, biz əndazəsiz şəkildə riskə gedirik.

Con . Ola bilər. Səbəb də sənin ilahi gözəlliyyindir.

Mari-Luiza . Pasientlərinin yanına qayıtmağının vaxtı deyilmi?

Con . Hə, yəqin. Sən Konstansi gözləyəcəksən?

Mari-Luiza . Əlbəttə. Onunla görüşmədən getsəm, məni başqa cür anlayarlar.

Con (cixaraq). Onda görüşənədək. Özü də həyəcanlanma.

Mari-Luiza . Oldu. Yəqin, səbəb vicdan əzabı çək-məyimə görədir. Gedib başımı yuyub, saç düzümü dəyişərəm.

(Con əlini qapının cəftəsinə uzadan vaxt Marta, ardınca da o biri qapıdan Bernard daxil olur.)

Marta (süni nəzakətlə). Mari-Luiza sənin burada olduğunu bilmirdim.

Mari-Luiza . Vacib deyil.

Marta . Mən məktub yazıb anamı gözləyirdim.

Mari-Luiza . Mənim Cona sözüm var.

Marta. Əzizim, ümid eləyirəm, sənin səhhətində hər şey qaydasındadır.

Mari-Luiza. Məndə qaydasındadır. Amma Mortimer axır vaxtlar nəsə gözümə əzgin dəyir. Ona görə də istədim ki, Con onu məzuniyyət götürməyə razi salsın.

Marta. Nəsə mən elə biliirdim, belə hallarda cərrahın yox, terapevtin məsləhəti lazımdır.

Mari-Luiza. Bilirsən, Mortimer ancaq Cona etibar eləyir.

Marta. O, tamamilə haqlıdır. Con, sözsüz ki, etibar olunası adamdır.

Con. Marta, sən mənim xidmətlərimdən yararlanmaq istəyirsənmi? Əgər appendisitini, yaxud badamçıq vəzini kəsib atmaq lazım gəlsə, utanma, de.

Marta. Gözəl Conum, məndə ancaq vacib olanlar qalıb. Əgər əlavə nəsə kəsib eləsən, qorxuram, dözməyəm.

Con. Əzizim, nə qədər ki qadının üstündə dayana bil-məsi üçün bir ayağı var, çətin, o, cərrahın xidmətinə ehtiyac duya.

284

(Konstans və missis Kalver daxil olur.)

Mari-Luiza (*Konstansi öpür*). Mənim əzizim.

Konstans. Dizin necədir? Yenə burxulur?

Mari-Luiza. Dizim onsuz da məni həmişə narahat eləyir: gah çox, gah az.

Konstans. Hə, əlbəttə. Elə biliram, sən çox səbirli-sən. Sənin yerində olsaydım. Conu bir dəqiqli də rahat buraxmazdım. Amma, doğrusu, özümü nəsə birtəhər hiss eləyəndə ondan nəsə soruşmaq aqlıma da gəlmir.

Missis Kalver. Marta, gecikdiyimə görə bağışla. Səni çox gözlətdim?

Marta. Yox, vaxtımi heç də pis keçirmədim.

Missis Kalver. Səninlə birlikdə olmaq başqalarına da xoş gəlib.

Konstans. Mən anamla pilləkəndə rastlaşdım. Şlyapamı dəyişməyə onunla getdim. Bernard məni Reynlafa aparır.

Con. Nə yaxşı.

Bernard. Biz gecikirik.

Konstans. Bu elə vacibdir?
Bernard. O qədər də yox.

(Bentli içində vizit kartı olan xırda məcmeyini
əlində tutaraq daxil olur. Onu Konstansa verir.
Vizit kartına baxanda Konstansın üzündə
çaşqınlıq əmələ gəlir.)

Konstans. Qəribədir.
Con. Konstans, nə baş verib?
Konstans. Heç nə. (Bir neçə dəqiqə fikirləşir.) O, aşağı-
dadır?

Bentli. Bəli, madam.
Konstans. Başa düşə bilmirəm, niyə axı o, mənə
vizit kartını göndərib. Onu bura dəvət elə.
Bentli. Baş üstə, madam.

285

(Bentli çıxır.)

Con. Konstans, kimdir axı?
Konstans. Mari-Luiza, əyləş.
Mari-Luiza. Mən qaçıb getməliyəm, elə sən də.
Konstans. Hələ vaxta var. Bu şlyapa xoşuna gəlirmi?
Mari-Luiza. Hə, çox yaraşıqlıdır.
Konstans. Con, sən burada nə eləyişən? Məgər
pasientin yoxdur?

Con. İki-üç nəfər var. Mən elə aşağı düşməyə hazırlaşirdim. Amma fikirləşdim, bir sıqaret çəksəm, pis olmaz. (Əlini cibinə aparır.) Portsıqarımı harasa qoymuşam. Konstans, sən görməmişən ki?

Konstans. Yox, görməmişəm.
Con. Səhərdən axtarıram. Özüm də bilmirəm, hara
qoymuşam. Gərkək xəstəxanaya zəng vurub öyrənəm,
bəlkə, oradadır.

Konstans. Ümid eləyişəm ki, sən onu itirməmişən.
Con. Yox, əlbəttə ki, yox. Yəqin, harasa qoymuşam.

(Qapı açılır və Bentli qonağın gelişini xəbər verir.)

Bentli. Mister Mortimer Darhem.
Mari-Luiza (dəhşət içində). Ooo!
Konstans (onun qolunu sıxır). Sakit dur, axmaq.

(Mortimer Darhem daxil olur. O, qırmızısifətli və çılgin xarakterli, qırq yaşlı cüssəli bir kişidir. Elə indi də onun bütün vücudu əsir. Bentli çıxır.)

Konstans. Salam, Mortimer. Bu vaxtlar biz tərəflərdə xeyir ola? Mənə vizit kartını göndərməyinin mənası nədir?

(Mortimer qonaq otağının ortasında dayanıb ətrafā baxır.)

Mari-Luiza. Mortimer, nə baş verib?

Mortimer (*qəzəbini güclə boğaraq Konstansa*). Fikirləşdim ki, ərinin mənim arvadımın məşuqu olmağını bilməyin heç də sənə maraqsız olmaz.

Mari-Luiza. Morti!

Konstans (*bir əliylə Mari-Luizanın qolunu sixaraq çox soyuqqanlıqla*). Doğrudan? Nədən belə düşünürsən?

Mortimer (*cibindən qızıl portsiqar çıxararaq*). Tanıyrısan? Dünən axşam arvadımın yastığının altından tapmışam.

Konstans. Nə yaxşı oldu. Mən də bayaqdan başımı sindirirəm ki, görən, onu hara qoymuşam. (*Portsiqarı ondan alır*) Sənə həddən artıq minnətdaram.

Mortimer (*əsəbi tərzdə*). Bu, sənin portsiqarın deyil.

Konstans. Mənimdir. Mən Mari-Luizanın çarpayışının üstə oturmuşdum. Görünür, onu qeyri-ixtiyari yastığın altına basmışam.

Mortimer. Onun üstündə Conun adı yazılıb.

Konstans. Bilirəm. Bu portsiqarı ona bir səxavəti pasienti bağışlamışdı, mən də qərara aldım ki, belə hədiyyə onu xarab eləyər. Odur ki özümə götürdüm.

Mortimer. Konstans, sən məni axmaqmı hesab eləyirsən?

Konstans. Mənim əziz Mortim, əgər o portsiqar mənim deyilsə, nədən onu özümənkü sayım?

Mortimer. Onlar birlikdə şam eləyiblər.

Konstans. Zavallı Mortim, mənim xəbərim var. Sən Sitiyə, ya də nə bilim, harasa ziyafətə gedəndə Mari-Luiza zəng eləyib soruşdu ki, ona öz süfrəmizdə yer eləyə bilərikmi?

Mortimer. Deməli, o, burada şam eləyib?

Konstans. Məgər özü sənə deməyib?

Mortimer. Deyib.

Konstans. Bunu sübut eləmək çətin deyil. Əgər sən mənə inanmırınsa, indi eşikağasını çağırarıq, özün ondan soruşarsan... Con, zəhmət olmasa, zəngi bas.

Mortimer (*özünü itirmiş halda*). Lazım deyil. Əlbəttə ki, mən sənin sözünə inanıram.

Konstans. Sən çox nəcib insansan. Məni alçalmağa qoymadığın üçün sənə minnətdaram. Əgər sən eşikağasından mənim sözlərimin təsdiqini öyrənmək istəsəydin, çox pis vəziyyətdə qalardım.

Mortimer. Əgər Mari-Luiza burada şam eləyibsə, bəs onda sən onun çarpayısının üstündə nə gəzirdin?

Konstans. Conu cərrahiyə əməliyyatı üçün təcili xəstəxanaya çağıranda Mari-Luiza mənə Parisdən göndərilən təzə libaslarını göstərmək istədi. Odur ki sizə dəyməli oldum. Həmin gecə çox gözəl hava var idi. Sən də xatırlayırsan, eləmi?

Mortimer. Lənət şeytana, mənim havaya fikir verməyə vaxtim nə gəzir.

Konstans. Biz əldən düşənəcən hər şeyi ölçüb-biçdik. Sonra Mari-Luiza yerinə uzandı, mən də yanında oturdum. Oradan-buradan söhbət elədik.

Mortimer. Əgər yorulmuşdunsa, niyə evinizə qayıtmadın?

Konstans. Con söz vermişdi ki, əməliyyatdan sonra dalımcı gələcək.

Mortimer. Gəldim? Saat neçədə?

Con. Gələ bilmədim. Əməliyyat uzun çəkdi. Nadir halarda belə olur, kəsirsən, kəsirsən, özün də bilmirsən, harada dayanasan. Nə dediyimi anlayırsan, eləmi, Mortimer?

Mortimer. Yox, anlamıram, mən haradan bilim?

Konstans. Olan budur. Sən Conla Mari-Luizaya qarşı dəhşətli ittihamlar irəli sürdü. Məni də çox dilxor elədin. Amma mən hər şeyi sonacan eşitməyincə təmkinimi pozmayacağam. Öz sübutlarını ortaya qoy.

Mortimer. Sübut? Nə sübut? Bəs portsıqar? Onu tapmaq, təbii ki, mənim üçün ikiylə ikinin cavabı kimi aydın bir şey idi.

Konstans (*gözlərini oynadaraq*). Bu, mənə də aydınlaşdır, amma bəs onda cavab nədən beş oldu?

Mortimer (*yerin ayağının altından qaçdığını bürüzə verməmək üçün özünü birtəhər toparlayır*). Necə olub ki, mən belə səhv eləmişəm?!

Konstans. Bizim içimizdəkilərdən ən varlısı da səhv eləyə bilər. Yadımdadır, Pirpont Morqan öləndə onun artıq bir sent belə dəyəri olmayan yeddi milyon dollarlıq aksiyaları tapıldı.

Mortimer (*çasqın halda*). Bunun mənim üçün necə bir sarsıntı olduğunu sən təsəvvürünə belə gətirə bilmərsən. Mən Mari-Luizaya özüm qədər inanırdım. O portsıqar məni səksəndirdi. Başqa heç nə haqqında düşünə bilmirdim, qorxurdum, başıma hava gələ.

Konstans. Demək istəyirsən, yalnız Mari-Luizanın otağından mənim portsıqarımı tapdıǵına görə bura gəlib bu biədəb səhnəni qurmusən? Mən buna inana bilmirəm. Sən axı müdrik, təcrübəli, yetkin bir insansan. Əlbəttə, sənin başqa dəlillərin də olmalıdır. Sən nəsə sözü axıracan demirsən. Mənim hissələrimə rəhmin gəlməsin. Sən artıq o qədər çox söz demisən ki, hər şeyi sonuna çatdırmağa, sadəcə borclusan. Mən hər şeyi tam çılpaqlılığıyla bilmək isteyirəm.

(Pauza. Mortimer özünü tamam itirmiş halda,
gah astadan ağlayan Mari-Luizaya,
gah da Konstansa baxır.)

Mortimer. Deyəsən, mən özümü tamam biabır elədim.

Konstans. Görünür, həqiqətən də, belədir.

Mortimer. Çox təəssüf eləyirəm, Konstans, məni bağışla.

Konstans. Məndən narahat olma. Sən məni qəddarcasına alçaltdın. İçimə Cona qarşı şübhə toxumu saldın, hansı ki, heç vaxt...

(Söz axtarır.)

Missis Kalver (*kömək eləyir*). Cücərməli deyil.

Konstans. Kök atmali deyil. Mən birtəhər keçinərəm. Sən Mari-Luizadan üzr istəməlisən.

Mortimer (*yaltaqlıqla*). Mari-Luiza.

Mari-Luiza. Toxunma mənə! Yaxın gəlmə!

Mortimer (*kədərli baxışlarla Konstansa*). Qısqanlığın insanı nə hala saldığını sən də bilirsən axı.

Konstans. Mən haradan bilişəm? Məncə, bu ən böyük, ən bağışlanılmaz günahdır.

Mortimer (*Mari-Luizaya*). Mari-Luiza mən baş verənlərdən elə təəssüflənirəm ki... Sən mənim günahımdan keçəcəksən?

Mari-Luiza. Sən bütün dostlarının gözü qarşısında məni alçaltdın. Konstansı necə istədiyimi özün yaxşı bilişən. Sən kimi istəsən, mənə məşuq çıxara bilərdin, bircə Condan başqa!

Konstans. Bircə ən yaxın rəfiqənin ərindən başqa. Südsatan, pəncərəsilən, kimi gəldi, deyə bilərdin, bircə ən yaxın rəfiqənin ərindən başqa.

Mortimer. Mən lap heyvanam. Özüm də bilmirəm, nədən belə oldu. Mən bu hərəkətləri qeyri-ixtiyari elədim.

Mari-Luiza. Bütün bu illər boyu mən səni necə də sevmişəm, heç vaxt heç kim səni mənim qədər sevməyib. Bu, mənə qarşı qəddarlıqdır, qəddarlıqdır!

Mortimer. Gedək, əzizim. Sənə nə deməli olduğumu burada deyə bilmirəm.

Mari-Luiza. Yox, yox, yox!

Konstans (*yüngülcə Mortimerin çıynına toxunur*). Morti, yaxşısı budur, o, bir az burada qalsın. Sən gedəndən sonra onunla danışaram. Əlbəttə ki, o çox dilxordur. Özün də bilirsən ki, o, hər şeyi necə həssaslıqla qəbul eləyir.

Mortimer. Biz doqquza iyirmi beş dəqiqə işləmiş Vankuverslərdə şam yeməyində olmalıyıq.

Konstans. Sənə söz verirəm ki, əynini dəyişmək üçün o, doqquzun yarısında evdə olacaq.

Mortimer. O, mənə daha bir şans verəcəkmi?

Konstans. Əlbəttə, əlbəttə.

Mortimer. Onun yolunda mən hər şeyə hazırlam. (*Konstans barmağını dodağına aparıb sonra qoluna işarə eləyir. Mortimer bu işaretni dərhal anlaya bilmir, məsələ ona çatanda sevincək başını tərpədir.*) Sən dünyanın ən ağıllı qadınınsan. (*Gedərkən dayanıb əlini Cona uzadır.*) Dost, sən mənə əlini verəcəksənmi? Mən bir qələtdi elədim, amma qələtimi etiraf eləməyə də kişiliyim çatdı.

C o n (*ürəklə*). Əlbəttə, dost. Səninlə raziyam, əlbəttə, arvadının yastiğı altında portsıqarı kim tapsa, şübhələnər. Əgər bilsəydim, Konstans belə bahalı hədiyyəni başqa yerdə qoya bilər, ömrümdə ona bu portsıqarı verməzdim.

M o r t i m e r. Çiyinimdən nə boyda yük götürüldüyünü təsəvvürünə belə gətirə bilməzsən. Bura mən iki yüz yaşılı qoca kimi gəlmışdım, buradan həyatının bütün sevincləri hələ qarşida olan ikiyaşlı körpə kimi gedəcəyəm.

(Çıxır. Mortimerin ardınca qapı örtülən kimi
qonaq otağında bayaqdan hökm sürən
ab-hava dəyişir. Gərginlik yerini
yüngüllüyü verir.)

290

C o n. Konstans, sən lap çaxmaq daşisan. Mən bunu heç vaxt unutmaram. Heç vaxt, son nəfəsimə qədər. İlahi, sən necə də səbir yiyesiyimşən. Mən o dünyani görüb gəldim, amma sənin tükün də tərpənmirdi.

K o n s t a n s. Yeri gəlmışkən, bu da sənin portsıqarın. Gərək bunun ucuna bir halqa keçirib saat kimi özünə zəncirləyəsən.

C o n. Yox, yox. Qoy sənin olsun. Mən belə sürprizlər üçün daha qocayam.

K o n s t a n s. Yeri gəlmışkən, sizin evə necə keçdiyinizi başqa görən olubmu?

C o n. Yox, biz Mari-Luizanın öz açarından istifadə eləmişdik.

K o n s t a n s. Yaxşı eləmisiniz. Əgər Mortimer qulluqçulardan nəsə öyrənmək istəsə, onların deməyə sözü olmayıacaq. Mən riskə getməyə məcbur idim.

M a r i - L u i z a (*xəcalət hissili*). Ah, Konstans, indi sənin mənim barəmdə nə fikirdə olduğunu yaxşı başa düşürəm.

K o n s t a n s. Mənmi? Mən elə əvvəlki fikrimdə qalıram. Səni çox nəcib insan kimi qəbul eləyirəm, Mari-Luiza.

M a r i - L u i z a. Yox, bu ola bilməz. Mən özümü elə iyrənc apardım ki. Özümü ən alçaq insan kimi hiss eləyirəm. Sən məndən qisasını ala bilərdin, amma imkandan istifadə eləmədin. Mən xəcalətdən yer ayrılsa, yerə girərəm.

K o n s t a n s (*təbəssümlə*). Conu toruna saldığına, yoxsa elə keçdiyinə görə?

Mari-Luiza. Ah, Konstans belə qəddar olma. Ürəyində nə söz varsa, hamısını de, söy, aqla, üstümə qışqır, amma üzümə gülmə. Mən dəhşətli vəziyyətdəyəm.

Konstans. Sən istəyirsən ki, mən burada qısqanlıq səhnəsi quram. Bəli, mən təəssüflərinəm. Amma məsələ burasındadır ki, Mortimerin dediklərində mənim üçün təzə bir şey yox idi.

Mari-Luiza (*dəhşət içində*). Sən hər şeyi bilirdin?

Konstans. Bəs necə, əzizim. Bu son altı ayı bütün bacarığımı işə salmışdım ki, dostlar, doğmalar sizin bu dəhşətli sırrınızı mənimlə bölüşməsinlər. Bu, mənə elə də asan başa gəlmədi. Anam həyatın hər cikinə-bikinə bələdliyi, Marta dəlilik dərəcəsində olan həqiqətpərəstliyi, Barbara susqun təəssüflüyü ilə günümü qara eləmişdi. Amma bu günə, yəni, gizlin aşkar olana qədər mən, əgər loru dillə desəm, başıma qaxınc ediləcək bütün dəlilləri istehzayla qarşılıyırdım.

Mari-Luiza. Niyə, niyə axı? Bu ki insanlıqdan deyil. Niyə sən nəsə eləmədin?

Konstans. Bax bu, əzizim, öz işimdir.

Mari-Luiza (*məsələnin nə yerdə olduğunu bilən insan kimi*). Hə, anlayıram.

Konstans (*kifayət qədər kəskin tərzdə*). Yox, anlamırsan. Mən Cona olan sədaqətimi ömrüm boyu qorumuşam. Və sizin bu eşqbazlığınızda dözməyim də özümükünü gizlətmək üçün olmayıb.

Mari-Luiza (*hali özündə deyil*). Həmişə elə bilmisəm ki, sən ürəyində mənə gülürsən.

Konstans (*ürək açıqlığıyla*). Əzizim, bu qədər vaxtı sənə mane olmadığımı görə istəməzdəm ki, mənə acığın tutsun.

Mari-Luiza. Mənim başım fırlanır.

Konstans. Belə gözəl başa fırlanmaq olmaz. Niyə axı uzanmayasan? Axı sən Vankuverslərin verdiyi şam yeməyində yaxşı görünməlisən.

Mari-Luiza. Maraqlıdır, görəsən, Mortimer indi haradadır?

Konstans. Yadındamı, bu günlərdə mənə mirvari qolbağını göstərib dedin ki, Mortimerin fikrincə, bu çox bahalı şeydir. Bax belə, indi Mortimer onu sənə almaq üçün «Kartye»yə gedib.

Mari-Luiza (*dərhal özüñə gəlir*). Oh, Konstans, sən belə güman eləyirsən?

Konstans. Fikrimcə, bütün kişilər ucdantutma bir şeyi bılır ki, əgər zərif qadın qəlbinə yara vurubsa, onu sağaltmağın yeganə darmanı zərgərdən bahalı ziynət əşyası almaqdır.

Mari-Luiza. Həmin qolbağınu bu axşam şam yeməyinə taxmaq üçün evə gətirmək necə, ağlına geləcəkmə?

Konstans. Əzizim, axmaq olma, bircə o qolbağıyla sakitləşmə. Yadda saxla ki, Mortimer səni dəhşətli şəkildə təhqir eləyib, heç bir kişinin deməyə cəsarət eləmədiyi bir ittihamı hamının gözü qabağında sənə qarşı irəli sürüb, ona olan məhəbbətini tapdaq altına salıb, ona olan inamını tamamilə qırıb.

Mari-Luiza. Sən necə də haqlısan, Konstans.

292

Konstans. Yəqin, özünü necə aparmalı olduğunu sənə öyrətməyim artıqdır. Onunla danışmaqdan imtina elə, öz müdafiəsi üçün ağızından bircə kəlmə söz çıxarmağa aman vermə. Necə əzazil olduğunu ona anlatmaq üçün ağla, amma həddini aşma, sonra gözlərinin altı şişər. De ki, onu tərk eləyirsən və hönkürə-hönkürə qapıya sarı yeri, amma o qədər də yeyin addımlarla yox ki, sən qapını açanın gəlib çata bilsin. Eyni sözü deyə-deyə dur. Bu, kişiləri hövsələdən çıxarar. Əgər o, nəsə desə, fikir vermə, öz işində ol. Nəhayət, elə ki onu son həddə çatdırıdın, başı şismə-yə başladı, canından tər su kimi axdı, nə elədiyini başa düşdü, bax, onda yumşal. Səbəb də bu olsun ki, bəs təbiətən çox xeyirxah, kin saxlamayan olduğundan ürək qırmamaq üçün o mirvari qolbağıını ondan alırsan. Bəli, o qolbağını qəbul eləmirsen, yalnız ürək qırmamaq üçün alırsan. Hansına ki, o bədbəxt elə indicə on min funt sayib.

Mari-Luiza (*özündən razi halda*). On iki min, əzizim.

Konstans. Özü də təşəkkür eləmə. Özünü aşağılama. Onun hədiyyəsini almaqla göstərdiyin mərhəmətə görə qoy o, sənə təşükkür eləsin. Sən maşınlaşan?

Mari-Luiza. Yox, elə haldidaydım ki, taksiylə gələsi oldum.

Konstans. Con, Mari-Luizanı taksiyə ötür.

Mari-Luiza. Yox, Con lazım deyil. Mən istəmirəm. Mən axı nə qədər də olmasa, abır-həyami gözləməliyəm.

Konstans. Eləmi? Yaxşı, səni Bernard ötürər.

Bernard. Məmnuniyyətlə.

Konstans (*Bernarda*). Tez qayıdacaqsan, eləmi?

Bernard. Bəs necə.

Mari-Luiza (*Konstansi öpərək*). Bu, məndən ötrü yaxşı dərs oldu. Mən axmaq deyiləm, Konstans. Hər bir dərs xeyrimədir.

Konstans. Ümid edirəm ki, daha, ən azı ehtiyatını əldən verməzsən.

(Mari-Luiza, ardınca da Bernard Kersal çıxır.)

Con. Sən Mari-Luizanın ərinə nə dediyini haradan bildin? Bizdəki şam yeməyini soruşuram.

Konstans. Mari-Luiza çox bıç qadındır, əgər yalanın köhnəsi işə yarayırsa, təzəsini düzüb qoşan deyil.

Con. Əgər Mortimer Bentlinin dindirilməsinə israr eləsəydi, işlər şuluq olardı.

Konstans. Mən bilirdim ki, o israr eləməyəcək. Centlmenə yaraşmayan hərəkəti yalnız centlmenlər eləyə bilərlər. Özü də tərəddüdsüz. Mortimer hələ bu mərtəbəyə qalxmayıb. Ona görə də həddən artıq ehtiyatlıdır.

Marta (*çoxmənalı tərzdə*). Con, sənə elə gəlmirmi ki, pasientlərinin səni gözləməkdən gözləri saraldı?

Con. Qoy saralsın. Dəqiqlər ötdükcə əsəbləri gərilir, odur ki onlara iki yüz əlli funta başa gələcək əməliyyatı məsləhət görəndə imtina eləməyə halları olmur.

Marta (*dodaqlarını büzərək*). Çətin ki, sən mənim Konstansa deyəcəklərimi eşitmək istəyəsən.

Con. Məhz sənin məni ən tünd rənglərlə təsvir eləmək həvəsində olduğunu bildiyimdən dişimi-dişimə tutmalı olsam da, məsuliyyət hissim diqtə eləyir ki, dediklərini öz qulağımla eşidim.

Konstans. Son üç ayda Marta özünü səbir mücəssəməsi kimi aparıb, Con. Elə bilişəm, indi ürəyini boşaltmağa tam haqqı var.

Con. Əgər o susa bilmək xəstəliyindən əzab çəkirsə, ünvanı səhv salıb. Qoy psixoanalitikə müraciət eləsin.

Marta. Mən yalnız bir şey deyəcəyəm, Con. Əgər məni dinləsən, şad olaram. (*Konstansa*) Başa düşmürəm, nədən sən o iyrənc qadının zibilinin üstünü örtürsən? Belə

qənaətə gəlirəm ki, səbəb yalnız daha böyük qalmaqaldan qaçmaq...

Missis Kalver (*sözünü kəsərək*). Əzizim, sözünə davam eləməzdən öncə icazə ver bir kəlmə də mən deyim. (*Konstans*) Mənim əziz balam, yalvarıram sənə, tələsik qərar qəbul eləmə. Biz hər şeyi yaxşıca götür-qoy eləməliyik. Ən əvvəl Conu dinləməliyik.

Marta. Axı o nə deyə bilər?

Konstans (*istehzayla*). Doğrudan da, nə deyə bilər?

Con. Öz bəraətim üçün heç nə. Mən ailə həyatının nə olduğunu kifayət qədər yaxşı bilirəm...

Konstans (*gülərək sözünü kəsib*). Başqalarının ailə həyatını, bizim yox.

Con (*davam eləyərək*). Başa düşürəm ki, bu vəziyyətdən heç müqəddəs Qavriil də baş aça bilməzdi.

Konstans. Amma mənə elə gəlir ki, müqəddəs Qavriil heç vaxt bu vəziyyətə düşməzdi.

Con. Mən sənin təyin edəcəyin bütün cəzaları çekməyə hazırlam.

Konstans (*istehzayla*). Heç bir kişi bundan yaxşı söz tapa bilməzdi.

Con. Sənin məni yixib sürüyəcəyini gözləyirəm, Konstans. Buna tam haqqın var. Mən hər şeyə dözərəm. Lap həyatımı cəhənnəmə döndər. Mən buna layiqəm. Saçımdan tutub məni otaq boyu sürü. Sifətimə tüpür. Məni təpiklə. Qarşında dizin-dizin sürünəcəyəm. Torpaq yeyəcəyəm. Mənim bir adım var – çirkab. Çirkab!

Konstans. Əziz Con, nədən səni yixib sürüməliyəm?

Con. Sənə qarşı necə iyrənc hərəkət elədiyimi yaxşı başa düşürəm. Mənim sadıq, sevimli, yalnız ərinin qayğısına qalmaqla məşğul olan həyat yoldaşım. İdeal ana, evdarlıqda tayı-bərabəri olmayan qadın. Məndən on dəfə yaxşı bir insan. Bütün burlar hamısı səndə cəmləşib. Heç olmasa, zərrə qədər abır-həyam olsaydı, səninlə belə rəftar eləməzdəm. Bəraətim üçün sözüm yoxdur.

Marta (*onun sözünü kəsərək*). Sən bütün doğmalar, dostlar qarşısında onu alçaltdın.

Con. Bu nə centlmenə, nə də adı bir kişiyə yaraşan hərəkətdir.

Marta. Bu bağışlanılmaz hərəkətdir.

Con. Mən hər cəhətdən günahkaram.

Marta. Əgər ona məhəbbətin yox idisə, heç olmasa, hörmətin olardı.

Con. Mən özümü ürəksiz və məqsədsiz bir insan kimi apardım.

Konstans. Dediklərinizə mənim, sadəcə, heç bir əlavəm yoxdur.

Marta. Lazım deyil. Sən tamamilə haqlısan. Bu artıq elə bir həddir ki, kişini yixib sürümək qadın ləyaqətinə yaraşmaz. Əgər Con fikirləşirsə, Konstans bu vəziyyətdə söyüslə, əl-qol atmaqla özünü alçaldacaq, deməli, qadınları yaxşı tanımır. (*Cona*) Elə bilirəm, Konstansın sərbəstlik qazanmasının qarşısında maneə olmamağa kişiliyin çatar.

Missis Kalver. Ah, Konstans, ümidvaram, sən boşanmaq istəmirsən?

Marta. Ana, sən necə də haqsızsan. Məgər o, ona hörmət eləməyən bir kişiyə bir damın altında yaşaya bilər? Bir sözünə inanmadığın və nifrət etdiyin bir kişiyə birgə həyata həyat demək olarmı? Hələ, üstəlik, onların övladlarını düşün. Məgər Konstans bundan sonra qızının bu monstr yanında böyüməyinə razı olarmı?

Konstans. Con həmişə çox gözəl ata olub. Bunu deməmək günahdır.

Missis Kalver. Əzizim, çox da qəddar olma. Yaxşı başa düşürəm, indi ürəyin necə qan ağlayır, amma ayıq başla fikirləş, dərdinin fitvasına getmə, sonra peşiman olarsan.

Konstans. Mənim ürəyim qan-zad ağlamır. Əksinə, oradan bal damır.

Missis Kalver. Əzizim, anan heç vaxt səni aldatmaz. Mən sənin hikkəni və heyrətini aydın görürəm. Belə vəziyyətdə bu təbiidir.

Konstans. Amma mən öz ürəyimə baxanda orada heyrətin izini də görmürəm. Məni heyrətləndirən yalnız Conun səfəhliyidir ki, onun da ucbatından hər şey üzə çıxdı.

Con. İmkan ver, bir kəlmə də mən deyim. Mən bacardığımı elədim, amma mələklər aman vermədi.

Konstans. Mələklərin siqaret çəkmək kimi pis vər-dişi yoxdur.

Con. Amma əgər, heç olmasa, bir qullab vursayırlar, ömür boyu tərgidə bilməzdilər.

Missis Kalver. Konstans, əzizim, belə xudbin olma. Bu, ürəkdən ağrını götürməyin ən pis yoludur. Gəl ananın qucağına, canım mənim, qoşa ağlayaq. O dəqiqə yüngülləşəcəksən.

Konstans. Ana, sənə çox minnətdaram, amma ölsəm də, gözümüzdən bircə damla yaş çıxara bilmərəm.

Missis Kalver. Belə amansız olma. Əlbəttə, Con günahkardır. Mən bunu etiraf eləyirəm. O, özünü biədəb, çox biədəb aparıb. Amma kişilər zəif məxluqdurlar, həyasız qadınlar da bundan istifadə eləyirlər. Əminəm ki, o, sənə verdiyi bu əzaba görə peşmandır.

Marta. Konstans, məni heyətləndirən odur ki, Conun gəzdiyini biləndə sənin heç vecinə də olmadı.

Konstans. Doğrusu, elə düşündüm ki, bu, mənim vecimə olmamalıdır.

Marta (*təaccübə*). Məgər sən onun arvadı deyilsən?

Konstans. Conla mən xoşbəxt insanlıq. Biz ideal cütlük olmuşuq.

Marta. Sən necə belə danışa bilərsən?

Konstans. Biz beş il bir-birimizdən ötrü əldən getmişik. Heç bir ailədə məhəbbət bu qədər tab getirə bilməz. Bəli, bizim bal ayımız düz beş il çəkdi, sonra isə taleyin bizə daha bir hədiyyəsi oldu – bu məhəbbət hissi hər ikimizi eyni vaxtda tərk etdi.

Con. Mən etiraz eləyirəm, Konstans. Sənə olan məhəbbətim məni heç vaxt tərk etməyib.

Konstans. Mən başqa söz demək istəyirəm, əzizim. Sənin məhəbbətinə mənim zərrə qədər də şübhəm yoxdur. Mənim sevgim də səngiməyib. Biz bir-birimizin maraqlarını bölüşürdük, birlikdə olmağın ləzzətini yaşayırıHQ, sənin uğurların məni qürrələndirirdi, xəstələnəndə qayğıyla başının üstünü kəsdirirdi. Biz eyni zarafata gülür, eyni həyəcanı yaşayırıHQ. Mən məhəbbət telləriylə bir-birinə bizim qədər bağlı olan ikinci bir cütlük tanımirdim. Amma vicdanla de, son on ildə də sən məni sevirdin?

Con. Məgər on beş il evli olan bir kişidən belə şey gözləmək...

Konstans. Əzizim, məni sənin bəraətin maraqlandırımir. Mən səndən sadə və aydın cavab gözləyirəm.

Con. Büyük mənada mən səni hamidan üstün sayıram. Sənin qədər bəyəndiyim ikinci bir şəxs yoxdur. Rastı-

ma çıxanlar arasında sən ən gözəlisən. Və mən lap sənin yüz yaşında da belə deməkdən yorulmayacağam.

Konstans. Mənim pilləkəndən gələn addım səslərimi eşidəndə ürəyin çırpinır mı? Otağa girən kimi səndə güclü əllərinlə məni bağırna basmaq həvəsi oyanır mı? Nəsə mən bunu hiss eləmirəm.

Con. Çünkü mən axmaq kimi görünmək istəmirəm.

Konstans. Onda, deməli, mən öz sualıma cavab ala bildim. Artıq nə sən mənə, nə mən sənə aşiqəm.

Con. Sən bu haqda heç vaxt mənimlə danışmamışın.

Konstans. Fikrimcə, ər-arvadlar bir-biriylə bizdən qat-qat artıq danışır. Amma elə nüanslar var ki, bir-birinə doğma olan iki insan bunu yaxşı bilər də, özlərini elə aparırlar ki, guya, bilmirlər. Güman eləyirlər ki, belə olmağı hər ikisinin xeyrinədir.

Con. Sən nədən bu qənaətə gəlmisən?

Konstans. İndi sənə deyəcəyəm. Bir dəfə biz rəqs eləyəndə aşkar elədim ki, hərəkətlərimiz əvvəlki qədər sinxron alınır. Məsələ mənim fikrimin dağınıq olmasındaydı. Bizimlə yanaşı rəqs eləyen bir qadının saç düzümünə baxıb fikirləşdim ki, görən, beləsi mənə yaraşar? Sonra sənə baxıb gördüm ki, onun ayaqlarına məftun olmuşan. Elə onda anladım ki, sən daha mənə sevmirsən. Dərindən nəfəs aldım, çünkü artıq mənim də sənə sevgim ölmüşdü.

Con. Etiraf eləməliyəm ki, bu heç mənim ağlıma da gəlməyib.

Konstans. Bilirəm. Vurğunluq müvəqqəti bir şeydir. Kişinin ağlına da gəlməz ki, qadın onu sevməyə bilər. Əzizim, qəti narahat olma, bu, sizin cinsin çox nadir çatışmazlıqlarından biridir.

Marta. Sən bu sözlərlə mənə, anama işarə eləyirsən ki, bundan sonra Conun eşq macəraları bir-birini sıraladı, o da doydum demədi.

Konstans. Onu illər sonrası ilk dəfə pis ayaqda, ən dar cığırda yaxaladıq deyə, gəl elə düşünək ki, heç də vəfəsiz olmayıb. Sən mənə qarşı acıqlı deyilsən ki, Con?

Con. Yox, əzizim, acıqlı deyiləm... Amma bir az dilxoram. Elə bilirəm ki, sən mənə gülüş hədəfinə çevirmişən. Ağlıma da gəlməzdi ki, mənə olan hisslerin belə dəyişə bilər. Əlbəttə, bu, mənim xoşuma gəlmir.

Konstans. Bəsdir görək. Sən ki ağılı-başı yerində olan adamsan. Doğrudanmı, elə biliardin ki, mən bütün bu illərimi cavabsız ehtirasına həsr eləməyə hazırlam? Hansı ki, uzağı, bunun qarşılığında yalnız dostluq və doğmaliq qazanacağam? Məgər bilmirsən ki, böyründə özünün sevmədiyin bir qadının sənin sevdiyini hiss eləməkdən əzablı bir şey yoxdur?

Con. Sənlə əzab yanaşı dayana bilməz, Konstans.

Konstans (*hava öpişü göndərərək*). Doğrudanmı, sən bizim necə xoşbəxt həyat sürdüyümüzü hiss eləmirsən? Biz Tanrının sevimlliləriyik. Mən sənin mənə hədiyyə etdiyin o beşillik xoşbəxtliyi ömrümün sonunacan unutram. Mən dəlicəsinə sənə aşiq idim və ömrümün sonuna-can bu hiss mənlə olacaq. Sən mənim kimi sevmirdin. Bizim bu məhəbbət nə səndən, nə də məndən ötrü yükəçvrildi. O yük birdən-birə boşaldı. Odur ki, səndə də, məndə də nə bir mübahisə, nə bir iddia yarandı, bəzən birində yenicə başlayan, o birində çoxdan olan hirs-hikkə ikimizdə də olmadı, qarşılıqlı ittihamlar və sair kimi ağırlı şeylər olmadı. Bizim məhəbbət bilirsən, nəyi xatırladır? Eyni vaxtda hər iki tərəfdən dəqiqliklə doldurulmuş kross-vordu. Bax elə buna görə də hamı bizi xoşbəxt sayırdı, bizi ideal cütlük hesab eləyirdi.

Marta. Demək istəyirsən ki, sən Conun Mari-Luizayla sevişdiyini biləndə heç nə hiss eləmədin, eləmi?

Konstans. İnsan təbiətən mükəmməl məxluq deyil. Etiraf eləyim ki, ilk əvvəl əsəbiləşdim, amma yalnız ilk əvvəl. Sonra qərara aldım ki, Cona görə əsəbiləşmək ağılsızlıqdır. Çünkü başqası heç də ondan artıq deyil. Həm də axı mən elə də əzazıl insan deyiləm, Cona ən isti hisslər bəsləyən, onun xoşbəxt olmasını arzulayan birisiyəm. Və əgər o, öz hissərinə güc gəlmək istəyirsə, qıraq-bucaqda kimisə gözaltı eləyib... Mən düzmü izhar eləyirəm, Con?

Con. Mən hələ hissərimə qarşı getməyi ağılıma gətmirəm.

Konstans. Fikirləşdim ki, bəlkə, elə belə yaxşıdır. Yaxşı ki, onun diqqətinin mənim yaxın rəfiqəm cəlb eləyib. Bu halda bir ana kimi hər ikisini öz nəzarətimdə saxlaya bilərəm.

Con. Bu ləp çox oldu, Konstans.

Konstans. Mari-Luiza çox yaxşıdır. Con kifirin birisiylə gəzsəydi, mənim xətrimə dəyərdi. Mari-Luiza çox varlıdır. Deməli, onun Conun puluna ehtiyacı yox idi. Həmin pulları mən geninə-boluna öz evim üçün xərcləyə bilmışəm. Mari-Luiza elə ağıllı deyil ki, səni öz nəzarətində saxlaya bilsin. Nə qədər ki sənin ürəyin mənə məxsus idı, bədəninin onun olması fikriylə barışmalı olmuşdum. Con, əgər qırqaqla bir başqasıyla gəzmək istəsəydim və məsləhət üçün mənə müraciət eləsəydim, sənə yalnız Mari-Luizanı təklif eləyərdim. Əgər sənə nəsə bir məşuqə arzulasaydım, seçim məhz Mari-Luiza olardı.

Con. Əzizim, elə başa düşdüm ki, biz sənə elə də güclü kəf gəlməmişik. Sən elə müdriklik nümayiş eləyirsən ki, elə bil, mənim bütün içimi görürsən.

Missis Kalver. Konstans, sənin bu münasibətini bəyənmirəm. Mənim vaxtında əgər arvad kişisinin bir başqasıyla gəzdiyini bilsəydi, hönkür-hönkür ağlayıb, düz üç həftə anasının yanında qalardı. Ərinin peşimançılıq hissi keçirdiyini, öz günahını yumaq üçün hər şeyə hazır olduğunu görməyincə yanına qayıtmazdı.

Marta. Belə başa düşürük ki, sən Conla boşanmaq fikrində deyilsən, eləmi?

Konstans. Bilirsiz, başa düşə bilmirəm, nədən qadın ərinin, sadəcə, bir başqasıyla gəzdiyinə görə öz rahat evini atmalı, yanındaki kişi nəfəsindən, qazancdan ona düşən heç də az olmayan paydan imtina eləməlidir. Bu «bilirsiz», nəyə bənzəyir? Elə bil, burnunu kəsib atırsan ki, üzün genişlənsin.

Marta. Mənim daha sözüm yoxdur. Bunu təsəvvürümə belə gətirə bilməzdim. Qadın oturub onu necə axmaq yerinə qoysuqlarını təmkinlə müşahidə eləyir.

Konstans. Mənim zavallı Conum, sən özünü çox səfəh apardin. Həyatda səfəhlik naqışlıkdən pis sayılır. Çünkü naqışlıyi birtəhər düzəltmək olar, amma, təəssüf ki, səfəhliyi düzəltmək mümkün deyil.

Con. Mən necə də axmaq olmuşam, Konstans. Özüm də bunu bilirəm. Amma başına gələn başmaqçı olar. Bu bir daha təkrarlanmayıacaq.

Konstans. Demək istəyirsən ki, gələcəkdə ehtiyatını əldən verməyəcəksən, hə?

Missis Kalver. Yox, Konstans, o demək istəyir ki, əsl dərs aldı, gələcəkdə şikayətlənməyə sənin heç bir əsasın olmayıcaq.

Konstans. Mən həmişə elə bilmışəm, kişilər yalnız yaşlaşanda günahlardan azad olurlar. Çünkü onda özləri də həyatda artıq yüksəkə çevrilirlər, heç bir dəyərləri olmur. Gör-düyünüz kimi, Conun canı hələ çox suludur. Mənim hesablamalarıma görə, sən hələ bir on beş il də özünə korluq verən deyilsən, hə, əzizim?

Con. Qulaq as, Konstans, nəsə mən səni heç cür başa düşə bilmirəm. Bəzi sözlərin adamı lap hövsələdən çıxarıır.

Konstans. Hər halda, elə bilmirəm, Mari-Luizaya bir yox, bir neçə əvəz tapılacaq.

Con. Konstans, vicdanıma and içirəm ki...

Konstans. Vicdan sənin yegənə yerindir ki, ona əvəz tapa bilmərəm. Görürsənmi, mən sənin eşq macəralarını görməzliyə vuranda hər şey bizdə yağı kimi gedirdi. Amma indi vəziyyət pis tərəfə dəyişib. Sən məni çox qəliz vəziyyətə salmışsan.

Con. Mən çox təəssüflənirəm, Konstans.

Marta. Konstans, sən ondan ayrılməq istəyirsən?

Konstans. Yox, istəmirəm. Con, Barbaranın mənə iş təklif elədiyini unutmamışan ki? Mən imtina eləmişdim. Amma indi fikrimi dəyişib təklifi qəbul eləmək istəyirəm.

Con. Niyə? Başa düşə bilmirəm, bunun nə mənası var?

Konstans. Çünkü daha bütünlükə səndən asılı olmaq istəmirəm, Con.

Con. Amma axı, mənim əzizim, qazandıqlarımın hamısı həm də sənində. Səni hər şeylə təmin etmək mənim ən böyük sevincimdir. Tanrı da şahiddir ki, sənin tələbatın elə də böyük deyil.

Konstans. Səninlə razıyam. Con etiraf elə ki, bu vaxtacan mən özümü ağıllı aparmışam, eləmi? İndi isə mənim istəklərimə qarşı çıxma.

(Qısa pauza)

Con. Başa düşə bilmirəm, işləmək sənin nəyinə lazımdır axı? Amma əgər məsələni belə qoyursansa, bir kəlmə

də deyən deyiləm. Təbii ki, arzularını gerçəkləşdirmək sənin haqqındır.

Konstans. Bax bu ləp gözəl oldu. İndi pasientlərinin yanına get. Yoxsa mən tək özümü yox, səni də saxlamalı olacağam.

Con. Səni öpə bilərəmmi?

Konstans. Niyə də yox?

Con (onu öpür). Deməli, barişdiq?

Konstans. Barış və qarşılıqlı anlaşma. (Con çıxır.)

O çox şirin oğlandır, eləmi?

Missis Kalver. Konstans, nə plan qurmusan?

Konstans. Mənmi, ana? (Onu sorğuya çəkir.) Sən özün necə bilirsən?

Missis Kalver. Sənin baxışların xoşuma gəlmir.

Konstans. Heyif. Amma çoxları bu baxışların qarşıında əriyib gedir.

Missis Kalver. Sən nəsə yaramaz bir şey düzüb-qoşmusan, amma onun məhz nə olduğunu anlamıram.

Marta. Başım çıxmır, Barbaranın yanında işləmək sənə nə verəcək?

Konstans. İldə min funtdan min beş yüz funta qədər pul.

Marta. Özün də bilirsən ki, mən pulu demirəm.

Konstans. Ev qadını olmaqdən bezmişəm.

Marta. Ev qadını dedikdə sən nəyi nəzərdə tutursan?

Konstans. Pulu verməyə yox, almağa öyrəncəli fahisəni.

Missis Kalver. Əzizim, sənin bu sözlərini atan eşit-səydi, nə deyərdi?

Konstans. Əzizim, iyirmi beş il əvvəl ölmüş bir centləmenin nə deyəcəyini bilmək üçün fal açdırmaq lazımdır. O, hazırlıcahə adam idi?

Missis Kalver. Əlbəttə, yox. O, yaxşı adam idi, amma başdan bir az xarab idi. Tannılar da belələrini çox sevdiklərindən onu tez öz yanlarına çağırdılar.

(Bernard Kersal qapını açıb qonaq otağına baxır.)

Bernard. Gəlmək olar?

Konstans. Axır ki. Mən də elə bildim, yəqin, haradasa ilişib qalmışan.

Bernard. Mənim maşınımı görəndə Luiza xahiş elədi ki, özüm onu aparıım. Mən də imtina eləyə bilmədim.

Konstans. Deməli, sən onu evinə aparmışan?

Bernard. Yox, mənə dedi ki, mütləq saçını qaydaya salmalıdır. Mən onu Bond-stritdəki salona apardım.

Konstans. Bəs sonra?

Bernard. Dedi ki, özüm də bilmirəm, siz mənim barəmdə nə fikirdəsiniz.

Konstans. Qadınların əksəriyyəti kişinin fikri onu maraq-landırmasa da, belə deyir. Sən nə cavab verdin?

Bernard. Dedim, çalışıram, mənə qəti aidiyəti olmayan məsələlər barədə fikir bildirməyim.

Konstans. Əzizim Bernard, səndə mənə ən xoş gelən şey özündən çıxmamaq bacarığındır. Hətta yerlə göy birləş-sə belə, sən ideal ingilis centlmeni olaraq qalacaqsan.

Bernard. Mən fikirləşdim ki, bu ən yerinə düşən cavabdır.

Konstans. Hə, əziz anam, daha səni burada saxlamağa cürət eləmirəm. Martayla sənin, yəqin, o qədər işiniz var ki.

Missis Kalver. İşimizi yadımıza saldıǵına görə təşəkkür. Gedək, Marta. Görüşənədək, əzizim, sağ ol, mister Kersal.

Bernard. Sağ olun.

Konstans (*Martaya*). Görüşənədək, əzizim. Dərdimə şərik olduğuna görə sənə minnətdaram. Ağır günümдə mənə çox dayaq oldun.

Marta. Mən səni başa düşə bilmirəm, nə desən də, başıma girməyəcək.

Konstans. Sizə uğurlar. (*Missis Kalver və Marta çıxır. Bernard onların ardınca qapını bağlayır.*) Biz çoxmu gecikirik?

Bernard. O qədər çox gecikirik ki, bir neçə dəqiqə bizi xilas eləyə bilməz. Mənim sənə çox vacib bir sözüm var.

Konstans (*Bernarddan söz çöz çəkə-çəkə*). Sənin, yoxsa mənim üçün vacib?

Bernard. Bu dəhşətli səhnənin məni necə təəssüf-ləndirdiyini təsəvvürünə belə gətirə bilməzsən.

Konstans. Elə düşünürəm, bunun bir işıqlı tərəfi də var.

Bernard. Mən yalnız bu gün həqiqəti bildim. Amma ağlıma da gəlməzdi ki, sən çoxdan bu məsələdən xəbərdarsan. Əgər bu qədər vaxtı bu boyda əzabı gülüş pərdəsi arxasında gizləyə bilmisənsə, sən çox güclü qadınsan. Əgər əvvəller mən sənə, sadəcə, pərəstiş edirdimsə, indi on dəfə artıq pərəstiş eləyirəm.

Konstans. Bernard, sən məni lap utandırdın.

Bernard. Sənin nələr yaşadığını fikirləşəndə ürəyim qan ağlayır.

Konstans. Başqalarının bədbəxtliyini ürəyə belə yaxın qoymaq olmaz.

Bernard. Ürəyin nə vaxt nə istəsə, qulluğunda hazırlam. Bu sözləri sənə deməyimin üstündən heç bir saat da keçməyib. Ağlıma gəlməzdi ki, vaxt belə tez keçəcək. Artıq ruhuma hakim kəsilən məhəbbətimi gizlətməyə ehtiyac yoxdur. O, Konstans, mənə ərə gəl. Özün də bilirsən ki, sizin canbir qəlbədə yaşadığınızı inanmaqdə davam eləsəydim, bu haqda bir kəlmə də deməzdim. O, səni sevmir. Nədən axı səni belə alçaldan birisiylə bir damın altında yaşayasan? Özü də bilirsən ki, neçə illərdir, sənə qarşı necə sədaqətliyəm. Sən özünü mənə etibar eləyə bilərsən. Çəkdiyin bu mənəvi əzabı sənə unutdurmaq üçün lazımlı gəlsə, həyatımı da qurban verərəm. Konstans, mənə ərə gələrsənmi?

Konstans. Əzizim, əlbəttə ki, Con özünü çox iyrənc aparıb, amma o, əvvəlki kimi mənim ərimdir.

Bernard. Yalnız kağızda. Sən qalmaqaldan yayınmaq üçün gücün çatani elədin, indi əgər boşanmaq istəsən, o, sənə etiraz eləyə bilməz.

Konstans. Doğrudanmı, sən elə fikirləşirsən ki, Con özünü çox iyrənc aparıb?

Bernard (*heyratla*). Bəlkə, mənə demək istəyirsən ki, onunla Mari-Luiza arasındaki münasibətlərdə sənə nəsə şübhəli qalan məqamlar var?

Konstans. Yoxdur.

Bernard. Onda de görüm, nə məsələdir?

Konstans. Mənim doğma Bernardım, sən varlı adamlar üçün nikahın nə olduğu barədə nə vaxtsa düşünüsənmi? Fəhlə sinfiylə bağlı məsələ məlumdur. Arvad yemək bişirir, evi silib-süpürür, corabları yuyur, uşaqlara

baxır, onlara paltar tikir. Nə isə, o, öz qiymətinə uyğun borcdan çıxır. Amma indi gəl bizim zümrənin qadınlarına diqqət yetirək. Ev işlərini qulluqçular görür, əger qadın özünə əziyyət verib doğmaq istəyirsə, uşaqlara dayələr baxır və imkan düşən kimi onlar özəl internat məktəblərə göndərilir. Gəl həqiqətin gözünün içini baxaq. Əslində, qadın kişinin ona sahib çıxməq həvəsini ustalıqla dəyərləndirən bir məşuqədir. Bu həvəsdən bərk-bərk tutaraq kişini nikah mərasiminə tərəf çəkir. Səbəb də odur ki, hətta bu həvəs ölümdən sonra da o kişiyə bir damın altında yaşaya bilsin.

Bernard. O həm də kişinin həyat yoldaşı və dostudur.

Konstans. Əzizim, ağılı başında olan hansı kişi brici klubda yox, evdə arvadiyla, yaxud da qolfu kişiyə yox, qadınla oynamaq istəyər? Muzdlu katib kişinin işinə onu sevən yarından daha çox yarayır. Lap dərinə getsək, müasir arvad həşərat kimi bir şeydir.

Bernard. Mən səninlə razi deyiləm.

Konstans. Çünkü zavallı dostum, məni sevdiyin üçün həqiqətin gözünün içini baxa bilmirsən.

Bernard. Sənin nə demək istədiyini heç cür başa düşmürrəm.

Konstans. Con mənə başım üstə dam, oturmağa yer, əyin-baş almağa, əylənməyə pul, yolum üçün avtomobil verir, cəmiyyətdə mənə mövqə qazandırıb. Onun başqa çıxış yolu da yoxdur. Çünkü on-on beş il mənə dəlicəsinə vurulub və bütün bu sadaladığımla razılaşıb. Əlbəttə, əger indi onun özündən soruşsan, deyər ki, dəliliyin məhəbbət qədər ötəri, ani növü yoxdur. Bu hərəkəti onun ya ürəyi-acıqlığından, ya da burnundan o yanı görməməsindən xəbər verir. Necə düşünürsən, onun bu ürəyi-acıqlığından və burnundan uzağı görə bilməməsi kimi qüsurdan istifadə eləməklə mən vicdansızlıq nümayiş elətdirmirəm ki?

Bernard. Nə mənada?

Konstans. Daha ucuz ala biləcəyi bir şey ona həddən artıq baha başa gəlib. Bu, daha ona lazım olmayıacaq. Odur ki mən nədən tərəddüd eləməliyəm? Həvəsin, istəyin gec-tez söndüyünü mən başqlarından pis bilmirəm. Həvəs gəlir və gedir, bunun ötəriliyinin səbəbini isə bilən yoxdur. Əminlik yalnız bir şeydədir: əger həvəs ölüsə, bir də diril-

məyəcək. Ona görə də əgər Con lazım olan hər şeylə hələlik məni təmin eləyirsə, mənə qarşı naxələf çıxmasından şikayətlənməyə nə haqqım var? O, özünə bir oyuncaq alıb və əgər daha onunla oynamamaq istəmirse, özünü zorlamalı deyil ki? O, həmin oyuncağı alıb axı.

Bernard. Haqlısan, amma bu yalnız özü haqqında düşünən kişilərə aiddir. Bəs, qadın?

Konstans. Hesab eləmirəm ki, qadının vəziyyətinə təəssüflənmək lazımdır. Mən də yüz qızdan doxsan doqquzu kimi yalnız bir məqsədlə ərə getmişəm. Bunun yaşamaq üçün daha asan, daha yüngül və daha sərfəli üsul olduğu səbəbindən. On beş il ərdə olan bir qadın kişisinin ona qarşı naxələf çıxdığını biləndə ürəyi yox, qüruru sınır. Əgər həyata ayıq başla baxmağı bacarırsa, anlamalıdır ki, bu, arvadlıq adlı ümumilikdə çox xoş bir peşənin qaçılmaz tərəflərindəndir.

Bernard. Bununla da, sən məni bəyənmədiyini demək istəyirsən.

Konstans. Elə bilirsən, mənim prinsiplərim cəfəngiyatdır?

Bernard. Elə bilirəm ki, sən də məni mən səni sevdiyim qədər sevsəydim, bütün bunları ciddi qəbul eləməzdin. Sən hələ də Cona aşiqsən?

Konstans. O, mənə çox əziz bir insandır, eynimi açır, biz bir-birimizlə çox yaxşı yola gedirik, amma mən daha ona aşiq deyiləm.

Bernard. Sadaladılğların sənə kifayətdir? Səni hədən ziyadə yeknəsəq gələcək gözləmir ki? Doğrudanmı, sənə məhəbbət lazım deyil?

(Pauza. Konstans fikirli-fikirli
Bernarda baxır.)

Konstans (*cazibədar baxışlarla*). Əgər mənə məhəbbət lazım olsayıdı, sənin yanına gələrdim, Bernard.

Bernard. Konstans, sən ciddimi deyirsən. Doğrudanmı, sən mənə qarşı biganə deyilsən? Ah, mənim əzizim, sənin ayaqların dəyən torpağa mən baş qoyaram!

(Konstansi bağırına basıb ehtirasla
öpüşlərə qərq edir.)

Konstans (*Bernardin golları arasından çıxaraq*). Əzizim, tələsmə. Conun məni yedirib-içirdiyi bir vaxtda ona xəyanət etsem, özümü bağışlamaram.

Bernard. Bəs əger məni sevirsənsə, onda necə?

Konstans. Mən demədim ki, səni sevirəm. Amma əger sevsəm belə, nə qədər ki, Con məni lazımlarla təmin eləyir, ona olan sədaqətimi qoruyub-saxlayacağam. Bütün məsələ maddiyyatdır. O, məni satın alıb və əger mən onun pulunu ödədiyi malla ürəyim istəyən kimi rəftar eləsəm, özümü fahişədən də aşağı məxluq sayaram.

Bernard. Amma ümidim qalır, eləmi?

Konstans. İndi sən yalnız biz Reynlafa çatanacan oyunun qurtarmayacağına ümid eləyə bilərsən.

Bernard. İstənilən halda sən ora getmək istəyirsən, eləmi?

Konstans. Bəli.

Bernard. Çox yaxşı. (*Bütün ehtirasıyla*) Mən səni sevirəm.

Konstans. Onda aşağı düş, mühərriki işə sal, radiatora yağı tök, nə bilim, nə lazımdır elə. Mən bir dəqiqlidən sonra yanındayam. Zəng eləməliyəm.

Bernard. Oldu.

(Bernard gedir. Konstans telefon dəstəyini əlinə alır.)

Konstans. Meyflauer 2646... Barbara sənsən? Konstansdı. Ay yarım əvvəl mənə elədiyin təklif... qüvvəsində qalırmı? Neynək, mən onu qəbul eləməyə razıyam... Yox, yox, heç nə baş verməyib. Con lap əladır. Özün bilirsən ki, həmişəki kimi nazımı çəkməklə məşğuldur. Məsələ burasındadır ki, mən öz-özümü təmin eləmək istəyirəm. Nə vaxt işə başlaya bilərəm?.. Nə qədər tez olsa, yaxşıdır.

Üçüncü pərdə

Əhvalat əvvəlki məkanda cərəyan edir. Üstündən bir il ötüb. Günün ikinci yarısıdır. Konstans stol arxasında əyləşib məktub yazır. Eşikağası Barbara Fosettin və Martanın gelişini xəbər verir.

Bentli. Missis Fosett və miss Kalver.

Konstans. O! Əyləşin. Mən bu saat...

Barbara. Biz astanada rastlaştıq.

Marta. Ayaqüstü sənə dəymək istədim. Fikirləşdim, bəlkə, sənə nəsə köməyim lazımlı oldu.

Konstans. Sən çox nəzakətlisən, Marta. Amma, yəqin ki, köməyə ehtiyacım olmayıacaq. Mən hazırlam, hər şeyimi yiğmişəm. Ömrümdə ilk dəfə əminəm ki, heç nə yaddan çıxmayıb.

Barbara. Fikirləşdim ki, gəlib səninlə sağıllaşım.

Konstans. Əzizim, mən arxamca qapını bağlayan kimi iş danışmaq lazımdır deyil.

Barbara. Düzünə qalsa, mən elə iş üçün gəlmisəm. Səhər mənə bir evdən sifariş gəlib, onlar İtaliya üslubunda otaq istəyirlər.

Konstans. Sənin bu baxışların heç xoşuma gəlmir, Barbara.

Barbara. Mən də fikirləşdim, bir halda ki, sən İtaliya-yə gedirsən, nədən oradakı mağazalara baş çəkib bəyəndiyin bir şey seçməyəsən.

Konstans. Ağlına da gətirmə. Bütün ili öküz kimi işləmişəm, yalnız dünən axşam saat altıda iş alətlərini bir kənara qoyub, çirkli kombinezonumu soyunub, alnimin tərini silib, rəngli-pasaqlı əllərimi yuyub özümə gəlmisəm. Sən dedin ki, mən altı həftəlik məzuniyyət götürə bilərəm.

Barbara. Etiraf edim ki, sən bu istirahəti zəhmətinlə qazanmışın.

Konstans. Mən qapını arxamca bağlayan kimi zəhmətkeş ingilis fəhləsi qiyafəsindən çıxb yenidən ideal ingilis xanımı qiyafəsinə düşmüşəm.

Marta. Səni heç vaxt belə gözəl əhavalı-ruhiyyədə görməmişəm.

Konstans. Mən nəsə elmişəm, nəyəsə nail olmusəm. Və özümə söz vermişəm ki, qarşidan gələn bu altı həftədə vanna otaqları, divar kağızları, mətbəx əlüzyuyanları, mərmər döşəmələr, portyeler, mebel üzükləri, soyuducular, daha nə bilim nələr, yuxuma da girməyəcək.

Barbara. Bunu heç mən də istəmirəm. Sadəcə, istəyirəm, sən İtaliyadan rəngli mebel dəsti, bir neçə güzgü gətirəsən.

Konstans. Yox, mən var gücümə işləmişəm, özü də deyim ki, işimdən həzz almışam. İndi də istirahətdən həzz almaq istəyirəm.

Barbara. Özün bilərsən.

Marta. Konstans, əzizim, sənə sözüm var.

Konstans. Mən də elə bildirdim, sən artıq sözünü demisən. Adətən, sən mənə heç vaxt sırr açmırsan.

Marta. Ağlına belə gəlməz ki, bu gün Bond-stritdə kimi görmüşəm.

Konstans. Ağlıma gəlir. Mari-Luizanı.

Marta. Axi!

Konstans. Əzizim, heyif ki, səni dilxor eləməli ola-cağam. Bir saat əvvəl özü mənə zəng eləmişdi.

Marta. Amma mən elə bildirdim o, hələ bir ay da burada olmayıacaq. Axi birillik getmişdi.

Konstans. Dünən axşam qayıdır, indilərdə gəlib çıxar.

Marta. Bura?

Konstans. Hə. Dedi ki, mən evdən çıxanacaq gəlib görüşəcək.

Marta. Maraqlıdır, görən, ona nə lazımdır?

Konstans. Bəlkə, ayrılığımızı daha da uzatmaq istəmir. Fikrimcə, bu istənilən halda, onun tərəfindən çox nəcib addımdır. Yaddan çıxarmayaq ki, o, yenidən qayıdır, yəqin işi-güçü xirtdəkdəndir.

Barbara. O, bütün dünyani gəzib, eləmi?

Konstans. Hə, Malaziyada olub, Mortimerin o ölkədə biznes maraqları var, Çində olub, İngiltərəyə də Hindistandan üzüb gəliblər.

Marta. Dəfələrlə özüm sual vermişəm, görən, həmin biabırçı səhnədən sonra onları o uzaq səfərə sən yollamamışan ki?

Konstans. O səhnə ki etiraf elə, əzizim, sənə sonsuz məmənunluq gətirdi.

Barbara. Şübhəsiz, onlar düzgün qərar qəbul etdilər.

Marta. Təbii ki, öz işindir, əzizim, amma onun şəhərdə peyda olduğu bir vaxtda sənin altı həftəliyə qeyb olmağın düzgündürmü?

Konstans. Biz zəhmətkeş qadınlar məzuniyyəti ancaq bizi veriləndə götürə bilərik.

Barbara. Con, əlbəttə ki, yaxşı dərs aldı. İkinci dəfə bu səhvi eləməz.

Marta. Elə düşünürsən ki, o daha Mari-Luizanı sevmir?

Konstans. Nə bilim. Bu da Con. Yaxşısı budur, özündən soruş.

(Bu zaman Con qonaq otağına daxil olur.)

309

Con. Nə soruşsun?

Marta (*özünü itirmədən*). Fikirləşirəm, görən, Konstans səfərdə olan müddətdə sən burada nəylə məşğul olacaqsan?

Con. Mənim o qədər işim var ki. Bilirsən, klubda daha tez-tez olacağam.

Marta. Təəssüf, vaxt ayıra bilmirsən. Gərək sən də məzuniyyət götürüb Konstansla gedəydim.

Barbara. Bu məsələdə mənim günahım yoxdur. Mən vaxt seçimini onun ixtiyarına buraxmışdım.

Konstans. Bilirsən, mən İtaliyaya getmək istəirdim, amma Con qıtənin elə ölkəsinə üstünlük verir ki, onu İngiltərədən fərqləndirmək mümkün olmasın.

Marta. Bəs Elen?

Konstans. Avqust üçün Xenlidə ev tutmuşuq. Conun orada qolf oynaması, çayda çimmək imkanı olacaq, mən də işin başsız qalmaması üçün hər gün şəhərə gedəcəyəm.

Barbara. Əzizim, icazə versən, gedərdim. Ümidvaram ki, əla istirahət eləyəcəksən. Sənin buna tam haqqın var. Bilirsən, Con, əgər mən Konstansi öz yanında işləməyə razı sala bilmişəmsə, deməli, çox ağıllı qadınam. Onun tayı-bərabəri yoxdur.

Con. Mən bu ideyanı əvvəldən bəyənməmişəm. Hələ də bu qənaətimdə qalıram.

Barbara. Sən məni hələ də heç cür bağışlaya bilmirsən?

Con. Konstans israr eləyirdi, odur ki mənim susmaqdan başqa əlacım yox idi.

Barbara. Yaxşı yol.

Konstans (*onu öpərək*). Görüşənədək, əzizim, özünü çıx yorma.

Marta. Mən də səninlə çıxıram, Barbara. Anam dedi ki, o da sağollaşmaq üçün gələcək.

Konstans. Lap yaxşı. Görüşənədək.

(Konstans hər ikisini öpüb qapiya ötürür. Onlar gedirlər.)

310

Con. Konstans, mən belə başa düşdüm ki, sən Barənanın təcili işləri olduğu üçün məzuniyyətini indi götürürsən.

Konstans. Məgər mən belə dedim?

Con. Bəli.

Konstans. Yadimdə deyil.

Con. Əgər bilsəydim, sənə konkret vaxt ayrılmayıb, əlbəttə ki, mən də məzuniyyətimi ikimizə də uyğun olan vaxta...

Konstans (*sözünü kəsərək*). Sənə elə gəlmirmi ki, ərvad gərək məzuniyyətlərini eyni vaxta salmasın? Məzuniyyətin məğzi dincəlmək, havanı, şəraitü dəyişmək, yeni təəssüratlar qazanmaqdır. Səncə, kişi əgər məzuniyyətə arvadıyla getsə, bunları ala biləcək?

Con. Hər şey arvaddan asılıdır.

Konstans. Mənim üçün belə cütlükleri otelin restoranında görməkdən qüssəli mənzərə yoxdur. Hər ikisi eyni stol arxasında, kişi qadınla qabaq-qənşər əyləşib, amma bir-birlərinə deməyə sözləri yoxdur.

Con. Boş sözdür. Əksər ər-arvad şən və xoşbəxtidir.

Konstans. Hə, ola bilər, amma qadının barmağın-dakı nişan üzüyünə baxanda adama elə gəlir ki, onu çoxdan deyil, təzəcə taxıb.

Con. Biz həmişə yola getmişik. Mən sənin barmağına nişan üzüyü taxanda da mərasimə keşiş nəzarət eləyirdi. Güman eləyirəm ki, mənimlə darıxmazsan.

Konstans. Əksinə, sən həmişə məni qarnım cirلانan güldürmüsən. Məsələ mənim ciddiliyimdəydi. Qorxurdum ki, səni bezdirərəm. Ona görə də belə qərara gəldim ki, bir neçə həftəlik ayrılıq sənin ancaq xeyrinə olar.

Con. Zarafatından heç qalmırsan.

Konstans. Hər halda, artıq nəyisə dəyişmək gecdir. Çamadanlar yiğilib, hamıyla saqlaşmışsam. İnsanlar da bilirsənmi, öz aləmlərində artıq səninlə bir də ay yarımdan sonra görüşəcəyini yeqinləşdirib səhəri gün qarşısında görəndə nəsə birtəhər olur.

Con. Hə... yəqin... Qulaq as, Konstans, səndən bir şey soruşmaq istəyirəm.

Konstans. Buyur.

Con. Mari-Luizanın qayıtdığından xəbərin varmı?

Konstans. Bəli. Söz verdi ki, mən yola çıxanacaq gəlib görüşəcək. Məmnuniyyətlə onunla görüşəcəyəm.

Con. Onda səndən bir xahişim olacaq.

Konstans. Nə xahiş?

Con. Sən məni yaman gizlədin, xilas elədin. Mən sənin bu mərhəmətinə həmişəlik bel bağlaya bilmərəm. Odur ki sənin borcundan çıxməq istəyirəm.

Konstans. Nəsə səni başa düşə bilmirəm.

Con. Mən Mari-Luizani Mortimer bura gəlib, necə deyərlər, buynuz çıxardığı gündən görməmişəm. Mari-Luiza, təxminən, bir il burada olmayıb. Yaranan şəraiti nəzərə alaraq, əminəm ki, biz keçmiş münasibətləri bərpa eləyə bilmərik.

Konstans. Sən nədən bildin ki, onda belə bir həvəs yarana bilər?

Con. Onun öz gəlişini sənə xəbər verməsi nəsə məni narahat eləyir.

Konstans. Narahat eləyir? Bəzi qadınlar telefon aparatını görəndə, sadəcə, özlərini saxlaya bilmirlər, telefonçu qızın «nömrəni zəhmət olmasa» deməsini eşidəndə isə nəsə cavab verməlidir axı. Belə güman eləyirəm ki, Mari-Luizanın ağlına ən birinci bizim nömrə gəlib.

Con. Mari-Luizanın mənə dəlicəsinə vurulduğunu gizlətməyin mənəsi yoxdur.

Konstans. Yəqin, buna görə onu nə sən, nə də mən təqsirləndirə bilərik.

Con. Mən daşqəlbli görünmək istəmirəm, amma tale əgər bizim münasibətlərin üstündən xətt çəkdiə, ümid eləyirəm, bu həmişəlikdir.

Konstans. Sən azad insansan və istəklərinə uyğun hərəkət eləməyə tam haqqın var.

Con. Mən özümü düşünmürəm, Konstans. Məni Mari-Luizanın, amma etiraf eləyim ki, əsas da sənin gələcəyin narahat eləyir. Əgər mənimlə Mari-Luizanın münasibətlərinə bir yağılı nöqtə qoyulmasa, heç vaxt sənin gözünün içində baxa bilmərəm.

Konstans. Sənin belə məsum və ucuz həzdən məhrum olacağının fikri mənə ağır gəlir.

Con. Əlbəttə, bu, ağır qərardır, amma əgər qəbul olunbsa, hesab eləyirəm ki, çevik hərəkət eləmək lazımdır.

Konstans. Sənilə tamamilə raziyam. Bilirsən, mən nə eləyəcəyəm? Mari-Luiza burada peyda olan kimi çıxıb sizi təklikdə qoyacağam.

Con. Amma mən tam əksini düşünürdüm.

Konstans. Niyə?

Con. Çünkü qadın bu işin öhdəsindən kişidən qat-qat yaxşı gələr. Ağlıma belə bir fikir gəlib: niyə axı sən ona hər şeyi izah eləməyəsən?

Konstans. Mən?

Con. Səndən nə gedir ki? Mən desəm yaxşı düşməz. Deyərsən, bəs, insan özünə hörmət qoymalıdır. Odur ki sən məsələni belə qoyursan: ya o, mənə yaxın gəlmir, ya da sən əks halda onu bütün şəhərdə biabır eləyirsen.

Konstans. Axı özün də bilirsən, mənim necə yumşaq ürəyim var. Əgər o hönkürüb ağlasa, sənsiz yaşaya bilmədiyini bəyan eləsə, əlbəttə ki, dözə bilməyib deyəcəm ki, lənət şeytana, qoy Con elə sənin olsun.

Con. Konstans, sən mənə belə badalaq vurmazsan.

Konstans. Niyə ki? Özün də bilirsən, sənin xoşbəxtliyin mənim üçün hər şeydən irəlidir.

Con (*qısa pauzadan sonra*). Konstans, sənilə tam açıq olmaq istəyirəm. Mari-Luizadan mən xirdəyəcən doymuşam.

Konstans. Əzizim, niyə əvvəlcədən belə demirdin?

Con. Konstans, özün yaxşı başa düşürsən ki, qadına belə şeyləri deməzlər.

Konstans. Başa düşürəm. Bu, onun heç xoşuna gəlməyəcək.

Con. Qadın qəribə məxluqdur. Əgər sən onu bezdirdinsə, bunu azca da tərəddüd eləmədən birbaşa üzünə vuracaq, sənin reaksiyan qəti vecinə olmayacaq. Amma əgər kişi qadından bezirsə, yaziq bir göz qırpmındaca əclafə və qorxunc məxluqa çevirilir, cəhənnəm odunda yanmaq ona ünvanlanmış qarğışlardan ən yüngülü olur.

Konstans. Yaxşı, danışdıq, özüm əncam çəkərəm.

Con. Səndən bir dənədir. Amma onunla elə kobud davranışmayacaqsan, eləmi? İstəməzdim, onun xətrinə dəyək. O elə xoşxasiyyət insandır. Elə deyilmi, Konstans?

Konstans. Səninlə tamamilə razıyam.

Con. Bu, onun üçün çox böyük zərbə olacaq.

Konstans. Qorxuram, bir xeyli müddət özünə gələ bilməsin.

Con. Ona başa sal ki, Con üçün də çətin olacaq. İstəmirəm ki, məndən pis təəssüratla ayrılsın.

Konstans. Əlbəttə.

Con. Amma iki ayağını bir başmağa dirə ki, ayrılıq qaçılmazdır.

Konstans. Hər şey sən istəyən kimi olacaq.

Con. Sənsiz axı mən neylərdim, Konstans. And içirəm ki, sənin kimi arvadı çıraqla da gəzsən, tapa bilməzsən.

(Eşikağası Mari-Luizanın
gelişini xəbər verir.)

Bentli. Missis Darhem.

(Qadınlar mehbəncasına
qucaqlaşış öpüşürler.)

Mari-Luiza. Əzizim, səni yenidən görməyimə çox şadam. Bu nə gözəl gündür, nə gözəl gündür.

Konstans. Əzizim, sən çox gözəl görünürsən. Bu sənin təzə mirvari qolbağındır?

Mari-Luiza. Qiyamətdir, elə deyilmi? Hindistanda Mortimer mənə tayı-bərabəri olmayan zümrüdlər də aldı. O, Con, necəsən?

Con. Təşəkkür edirəm, hər şey qaydasındadır.

Mari-Luiza. Son görüşümüzdən sonra kökəlmisən ki.

Con. Qəti.

Mari-Luiza. Amma mən arıqlamışam. (*Konstansa*) Yol qabağı sənə çatdığınıma görə necə də şadam. Əgər geciksəydim, yanıb-yaxılardım. (*Cona*) Hara gedirsiniz?

Con. Heç hara. Konstans tək gedir.

Mari-Luiza. Hə, əlbəttə. Sən axı həmişə məşğulsan, düz demirəm?

Con. Elədir.

Mari-Luiza. Konstans burda olmadığı müddətdə ümidvaram ki, biz vaxt eləyib görüşəcəyik.

Con. Nə bilim.

Mari-Luiza. Mortimer indi qolfu əvvəlkindən xeyli yaxşı oynayır. O, memnuniyyətlə sənlə yarışa çıxar.

Con. Hə, əlbəttə. Elə mən də onunla. (*Cixir*)

Mari-Luiza. Elə istəyirdim ki, səni evdə tək tutam. Konstans, sənə deməyə o qədər sözüm var. Con necə də diqqətlidir. Dərhal çıxb getdi. Ondan başlamaq istəyirəm ki, hər şey yağı kimi alındı. Sən tamam haqlıymışsan. Sənin məsləhətinə qulaq asıb Mortimeri, az qala, birillik buradan dartıb aparmağım çox yerinə düşdü.

Konstans. Mortimer axmaq deyil ki.

Mari-Luiza. Hə kişilərlə müqayisədə yetərincə ağlı var. Əlbəttə ki, məndən şübhələndiyinə görə həyatını cəhən-nəmə döndərdim, axır-axırda ləp mum kimi oldu. Amma görürdün ki, mənlə bağlı onda tam arxayıncılıq yoxdur. Kişilərin nə məxluq olduğunu məndən yaxşı bilirsən. Əgər nəsa beyninə girdisə, onu oradan maqqaşla da dartıb çıxara bilməzsən. Amma səfərin səmərəsi oldu. Mən özümü mələk kimi apardım, o da xeyli pul qazandı. Odur ki indi mənə də, insanlara da daha çox etibar eləyir.

Konstans. Mən çox şadam.

Mari-Luiza. Mən sənin qarşında çox borcluyam, Konstans. Mən Mortimerə Seylonda sənin üçün çox gözəl sapfir alırdım. Dedim ki, sənin qabağında işlətdiyi günahı, az da olsa, yumalıdır. Əzizim, onu yüz iyirmi funta aldıq. «Kortye»yə aparıb özünə layiq ziynət əşyası düzəltdirərsən.

Konstans. Nə gözəl.

Mari-Luiza. Elə fikirləşmə ki, mən yaxşılıq itirənəm. Konstans, səni əmin eləmək istəyirəm ki, mənimlə Con baradə bundan sonra narahat olmaya bilərsən.

Konstans. Mən, onsuz da, narahat deyiləm.

Mari-Luiza. Bilirəm ki, özümü çox iyrənc aparmışam, amma ağlıma da gəlməzdi ki, sən bundan xəbər tutacaqsan. Əgər ağlıma gəlsəydi, özün məni kifayət qədər tanıyırsan ki, onu yaxınıma belə buraxmazdım.

Konstans. Təşəkkür eləyirəm.

Mari-Luiza. İstəyirəm, mənə bir yaxşılıq da eləyəsən, Konstans. Rədd eləməzsən?

Konstans. Rəfiqəmə kömək eləmək mənə xoşdur.

Mari-Luiza. Sən bizim Conu yaxşı tanıyırsan. Canlara dəyən kişidir, amma əgər bu işə nöqtə qoyulubsa, o da başa düşməlidir.

Konstans. Nöqtə qoyuldu?

Mari-Luiza. Əlbəttə, mən bilirəm ki, o, yenə də əvvəlki kimi mənə dəlicəsinə aşiqdir. Mən bunu indicə otağa girən kimi gördüm.

Konstans. Hə, sən kişiləri ovsunlayırsan.

Mari-Luiza. Bu həyatda bəzən özünü də fikirləşməlisən. Amma Con başa düşməlidir ki, məsələ sənə agah olandan sonra bizim münasibətlər daha o cür qala bilməz.

Konstans. Mən bacardığım qədər özümü görməzləy vurdum.

Mari-Luiza. Nəticədə elə alındı ki, demə, sən nə vaxtdan bəri kənardan bizə gülürmüssən. Deməli, romantikanın da əsər-əlamət qalmadı. Sən məni başa düşürsən də?

Konstans. Belə, tutqun.

Mari-Luiza. Bilirsən, Conun ürəyinə qəti toxunmaq istəməsəm də, məsələni uzatmağa qəti həvəsim yoxdur. İstəyirəm, sən çıxb gedənəcən hər şeyə biryolluq son qoyulsun.

Konstans. Bu çox qəfil oldu. Qorxuram, Cona pis təsir eləyə.

Mari-Luiza. Mən artıq qəti qərar qəbul eləmişəm.

Konstans. Uzun və təsirli səhnə üçün, əlbəttə ki, vaxt yoxdur, baxım görüm, Con evdədirmi. Sən sözlərini on dəqiqəyə yerləşdirə biləcəksən?

Mari-Luiza. Mənim üzüm gəlməz! Yaxşı olar, sən özün ona deyəsən.

Konstans. Mən?!

Mari-Luiza. Özün onu yaxşı tanıyırsan, vəziyyətinə uyğun söz tapıb deyə bilərsən. Sənə pərəstiş eləyən bir kişinin üzünə ona qarşı biganə olduğunu demək nəsə yaxşı alınmır. Bu sözləri üçüncü tərəfin dilindən eşitsə, onun üçün daha yüngül olar.

Konstans. Sənin qərarın qətidir?

Mari-Luiza. Mən buna əminəm. Ona deyə bilərsən ki, bundan sonra biz ancaq dost ola bilərik. Sən bizə qarşı necə də mərhəmətli davrandın. Sənin bu inamından suisitfadə eləmək insanlıqdan olmaz. De ki, onu həmişə xoş hissələrlə xatırlayacağam, o, ürəkdən sevdiyim yeganə kişi-dir, amma artıq ayrılmalıyıq.

Konstans. Əgər o, sənilə görüşə israr eləsə necə?

Mari-Luiza. Mənəsi yoxdur, Konstans, mən onu görmək istəmirəm. Özümü saxlaya bilməyib ağlayacağam, gözlərim dolacaq. Əzizim, məni əvəz elə, nə olar.

Konstans. Yaxşı.

Mari-Luiza. Parisdən açıq-yaşıl rəngdə ziyanət libası almışam, sənə çox yaraşar. Onu sənə versəm, etiraz elə-məzsən? Cəmi bir dəfə geyinmişəm.

Konstans. İndi mənə Conla nədən belə tələsik əlaqələri pozmaq niyyətinə düşməyinin əsl səbəbini açıqla.

(Mari-Luiza gözlərini geniş açıb gülür.)

Mari-Luiza. And iç ki, heç kimə deməyəcəksən.

Konstans. And içirəm.

Mari-Luiza. Bilirsən, əzizim, Hindistanda qiyamət bir gəncə rastlaşdım. Qubernatorun yavəridir. O, evə bizim bərədə qayıdırı. O, mənə aşiqdır.

Konstans. Sən də, təbii ki, ona aşiqsən.

Mari-Luiza. Mən ləp ağlımı itirmişəm. Bilmirəm, axırı necə olacaq.

Konstans. Məncə, hər ikimiz axırını təxmin edə bilərik.

Mari-Luiza. Mənim bu ehtirasım başıma bəladır. Əlbəttə, sən məni başa düşə bilməzsən. Çünkü soyuq qadınsan.

Konstans (çox təmkinlə). Amma sən, Mari-Luiza, abır-həyasını küçədə qoyan balaca ləçərsən.

Mari-Luiza. Yox, yox. Düzdür, eşq macəralarım olur, amma mən hər küçədən keçənlə yatmiram.

Konstans. Əgər əsl fahişə olsaydın, sənə daha çox hörmət eləyərdim. Çünkü o, çörəyini, yağını təmin eləmək üçün bu işlə məşğul olur. Amma sənin hər şeyini ərin təmin eləsə də, canını pulunu ödəyən kişiyyə vermirsən. Mənim təsəvvürümdə sən, sadəcə, qabanın, oğrunun birisisən.

Mari-Luiza (*heyrətlə, incikliklə*). Konstans, sən bu sözləri mənə necə deyə bilirsən? Amansız olma. Mən də elə bilirdim, sən məni çox istəyirsən.

Konstans. İstəyirəm. Səni yalançının, mənasızın, həşəratın birisi hesab eləyirəm, amma istəyirəm.

Mari-Luiza. Sən, doğrudanmı, məni bu cür görürsən?

Konstans. Bəli. Bununla bərabər, sənin yumşaq xasiyyətin var, səxavətlisən, hərdən məzəli olursan. Və müsbətlərin etiraf eləyim ki, mənfilərini üstələyir. Ona görə də sən məndə ikrah doğurmursan.

Mari-Luiza (*təbəssümə*). Sənin ciddi dediyinə inanıram. Özün bilirsən ki, mənim səndən yaxın rəfiqəm yoxdur.

Konstans. Mən insanları olduqları kimi qəbul eləyi-rəm və mərc gəlməyə hazırlam ki, sən iyirmi ildən sonra mərhəmət mücəssəməsi olacaqsan.

Mari-Luiza. Əzizim, dərhal hiss elədim ki, sən mənimlə məzələnmək qərarına gəlmisən.

Konstans. İndi qaç get, canım-gözüm, mən də Cona bu faciəvi xəbəri çatdırırm.

Mari-Luiza. Görüşənədək, onunla bir az yumşaq danış. Biz onun hissələrinə rəhm eləməliyik. (*Döniüb gedir və qapıya çatanda dayanıb Konstansa baxır.*) Mənə həmişə qəribə gəlir ki, görən, sən belə gözəl ola-ola nədən kişilərin diqqətini o qədər də cəlb eləmirsən? Cavab indi mənə aydın oldu.

Konstans. Mənə də de.

Mari-Luiza. Bilirsən... ən humoru xoşlayan qadın-sən. Kişi də humoru xoşlayan qadını xoşlamırlar.

(Cıxır. Bir az sonra qapı astaca açılır
və Conun başı görünür.)

Con. Getdi?

Konstans. Gəl. Yol açıqdır, hər şey də qaydasındadır.

Con (qonaq otağına daxil olur). Qapını necə bağladığını eşitdim. Sən ona dedin?

Konstans. Hə.

Con. Dilxor oldu?

Konstans. Əlbəttə, sarsıntı keçirdi, amma zərbəyə dözə bildi.

Con. Ağladı?

Konstans. Yox. O qədər də yox. Düzü, elə bilişəm, sözlərim onu, sadəcə, keyitdi. Amma qəti əminəm ki, evə gedib donu açılında, hər şeyi olduğu kimi dərk eləyəndə içindən bir dəli hönkürtü qopacaq.

Con. Ağlayan qadın! Dəhşətli mənzərədir.

Konstans. Eləsinə baxanda adamın ürəyi qan ağlayır. Amma bilirsən, insan ağlayanda yüngülləşir.

Con. Məncə, sən həddən artıq soyuq insansan. Amma mənə ağır təsir eləyir. Ona əzab verdiyimi özümə bağışlaya bilmirəm.

Konstans. Əminəm, o anlayacaq ki, bu addımı mənə görə atmışan. O bilir ki, sən hələ də ona ən məhrəm hiss-lərlə bağlısan.

Con. Amma sən ona azca da ümid yeri qoymadın, eləmi?

Konstans. Əmin ola bilərsən.

Con. Hər halda, sevinirəm ki, sən məzuniyyətə can rahatlığıyla yollanırsan. Yeri gəlmışkən, sənə pul lazım deyil ki? Lazımdırsa, qəbz yazım.

Konstans. Yox, minnətdaram. Kifayət qədər pulum var. Bir ilə min dörd yüz funt qazancım olub.

Con. Amma bu çox iri məbləğdir.

Konstans. Özümlə iki yüzünü götürürəm, iki yüzünü əyin-başına, başqa şeylərə xərcləmişəm. Yerdə qalan mini də bu səhər sənin hesabına köçürdüm. Son on iki aydakı yeməyimi və kirayə haqqımı ödəmək üçün.

Con. Əzizim, bax bunu nahaq eləmisən. Mən bunu eşitmək belə istəmirəm. İstəmirəm ki, sən yeməyinə, yat-mağına pul verəsən.

Konstans. Mən fikrimdə qətiyəm.

Con. Sən daha məni sevmirsən?

Konstans. Bunun nə dəxli var? Elə bilirsən, qadın kişini ancaq onu himayə elədiyinə görə sevə bilər? Öz cəbəni nədən belə aşağılayırsan? Sənin o xoş siman və humor hissin hara qeyb oldu?

Con. Bu axı absurddur, Konstans. Mən səni lazımlı olan hər şeylə təmin eləyə bilərəm. Yemək, kirayə haqqı kimi min funt təklif eləməyin məni alçaldır.

Konstans. Bunu necə həzm eləyəcəyin sənin öz işindir, amma udmalısan. Min funta çox şey almaq olar.

Con. Mən o pulu istəmirəm. Sənin işləmək istəyini mən heç vaxt bəyənməmişəm. Elə hesab eləmişəm ki, ev işləri sənin üçün kifayətdir.

Konstans. Mən işləməyə başlayandan məgər sənin üçün nəsə narahatlıq yaranıb?

Con. Elə də yox.

Konstans. İnan mənə, yalnız heç bir işi olmayan qadınlar ev işlərinin onların bütün gücünü və vaxtını aldılarından gileyənlərlər. Əgər sən nə istədiyini bilirsənsə, təcrübəli qulluqcuların varsa, bütün işləri cəmi onca dəqiqədə eləmək olar.

Con. İstənilən halda, sən işləmək istədin, mən də buna qarşı çıxmadım. Fikirləşdim, vaxtin xoş keçər, amma, əlbəttə, bundan qazanc götürəcəyimi ağılıma da gətirməmişəm.

Konstans. Bilirəm, ağlına da gətirməmisən.

Con. Konstans, mənim bir an belə başımdan çıxmır ki, sənin bu qətiyyətin Mari-Luiza ilə aramızda olan hadisəylə əlaqəlidir.

(Pauza. Sonra Konstans
xeyli ciddiləşir.)

Konstans. Con, Mari-Luizaya arandakı eşq macərasına görə səni tənbeh eləməməyim təəccübülu deyildimi?

Con. Təəccüblüydü. Səbəbi ancaq sənin müqayisə olunmaz dərəcədə böyük mərhəmətində axtarırdım.

Konstans. Sən səhvən. Mən hesab eləmirdim ki, səni tənbeh eləməyə haqqım çatır.

Con. Niyə axı, Konstans? Sənin tam haqqın var idi. O da, mən də özümüzü heyvan kimi aparmışdım. Bəli, mən murdar köpəyəm, amma, şükür ki, murdar köpək olduğuumu özüm də bilirəm.

Konstans. Sənin mənə qarşı həvəsin sönmüşdü. Buna görə səni necə tənbeh eləyə bilərdim? Əgər bədənin məni istəmirdisə, sənin qarşını necə kəsə bilərdim? Özün də görürsən ki, mən səliqə-sahmanı yerində olan bu evə də sən deyən diqqət ayırmıram.

Con. Amma axı sən mənim övladımın anasısan.

Konstans. Gəl işin bu tərəfini elə də qabartmayaq, Con. Mən öz cinsimə aid olan təbii bir vəzifəni yerinə yetirmişəm. Doğulandan sonra da ona başqaları, bu cansıxıcı işə daha dərindən bələd olanlar baxıblar. Gəl vicdanla etiraf eləyək ki, sənin evində mən həşərat kimi bir şey idim. Məni itirməmək üçün rəsmən bəzi öhdəlikləri öz üzərinə götürməyə razılaşdırın ki, buna görə sənə hədsiz dərəcədə minnətdaram. Çünkü sən mənim interyer üçün bahalı, amma hərdən əl-ayağa dolaşan bir element olduğumu nə sözünlə, nə də hərəkətinlə üzə vurdun.

Con. Mən heç vaxt sənin mənə mane olduğunu düşünməmişəm. Və sənin nədən özünə həşərat deməyin mənə çatmır. Məgər mən nə vaxtsa xərclədiyin pulların bir pensinə görə nəsə mızıldanmışammi?

Konstans (*kinayə ilə*). Doğrusu, mən elə bilirdim, sən hər şeyin yerin-yurdun bilənsən, amma belə çıxır, axmağın birisiymişsən. Doğrudanmı, sən dərhal orta statistik qadının tələsinə düşən orta statistik kişilər kimi səfehsən? Yəni, bir halda ki, evlənmişən, gərək o qadının hər istəyini yerinə yetirib, bütün tələbatlarını ödəyəsən, eləmi? Özü də, təbii ki, öz rahatlığını, maraqlarını, məşğuliyyətini qurban vermək bahasına. Həm də onun nökəri və sərmayədarı olmağını özünün ən böyük xoşbəxtliyi saymaqla, eləmi? Yetər, Con, bu mümkün olan şey deyil. Bir halda ki, qadınlar artıq hərəmxana divarlarını söküb qaçıblar, indi onlar üçün yeganə yol küçə qanunlarıyla yaşamaqdır.

Con. Sən çox şeyləri mötərizə arasında saxlayırsan. Doğrudanmı, elə fikirləşirsən ki, kişi keçmişdə sevdiyi qadına qarşı mərhəmət hissini saxlaya bilməz?

Konstans. Elə bilirəm, kişidə mərhəmət hissi onun nəsə qurban verəcəyi ana qədər olur.

Con. Neynək, sənin, əlbəttə ki, kişi-qadın münasibətlərinə özünəməxsus baxışların var, amma hesab eləyi-rəm ki, bu, mənə əl verir. Sən məsələdən iş böyüyəndən

xeyle əvvəl agah olmuşdun. Amma mənə hələ də aydın deyil ki, səni işləməyə nə vadar etdi.

Konstans. Bütün qadınlar kimi mən də tənbələm. Abır-ismət yerində olana qədər əvəz qaytarmadan aldiqlarımla razılaşirdim. Hə, özüm də bilirdim ki, həşərat kimi-yəm. Amma sonra iş elə gətirdi ki, bunu mənim üzümə vurmaqdan səni ancaq nəcibliyin, bir də ağıldankəmliyin saxlayanda həyatımı dəyişmək qərarına gəldim. Düşünürdüm, artıq elə bir mövqə qazanmağın vaxtı çatıb ki, ürəyim istəyən an təmkinli və nəzakətli tərzdə, amma tam qətiyyətlə sənə rədd olmağı təklif eləyim.

Con. İndi də həmin mövqedəsən?

Konstans. Məhz həmin mövqedəyəm. Mənim sən-dən heç bir asılıcağım yoxdur. Özümü saxlaya bilərəm. Son bir il üçün öz xərclərimin hamısını özüm ödəmişəm. Əslində, bütün azadlıqların başında bir azadlıq durur – maddi azadlıq. Hara firlatsan da, hər şeyi pul həll eləyir. Hə, indi mən bu azadlığa çatmışam və qəlbim sevinc hissiliyə aşılıb-daşır. Yadımdadır, bu hissələri mən yalnız həyatimdə ilk dəfə ciyəlek dondurması yeyəndə yaşamışdım.

Con. Bilirsən, yaxşı olardı, sən indi üstümə yağırdığın bu bumbuz nifrəti bir il xırda-xırda yiğib saxlamaqdan-sa, orta statistik qadın kimi mənə bir ay dişinin dibindən çıxanı deyəydin.

Konstans. Əzizim, sən nə danışırsan? Sən məni düz on beş ildir, tanıyırsan. Məgər məni qeyri-səmimilikdə günahlandırmاق olarmı? Məndə sənə qarşı nifrət-filan yoxdur. Bu, necə ola bilər, əzizim, mən axı səni çox sevirəm.

Con. Belə çıxır ki, sən bütün bunları mənə özümü əclaf yerində hiss elətdirməkdən ötrü deyirsən.

Konstans. Elə şey yoxdur. Vicdanıma and olsun. Ürəyimin içində baxanda orada ancaq sənə qarşı məhrəm, isti hissələr görürəm. Yoxsa sən mənə inanmırısan?

(O, bir müddət
lal-dinməz Konstansa baxır.
Conun baxışlarında təəccüb var.)

Con. Qəribə də olsa, inanıram, Konstans, sən möcüzə qadınsan.

Konstans. Bilirəm, amma sən başqalarına bunu demə. Yaxın adamı tərifləmək heç də yaxşı şey deyil.

Con (valehedici təbəssümlə). Heyif ki, mən sənə qoşulub gələ bilmədim. Sənin tək yola çıxmağın heç yaxşı olmadı.

Konstans. Yox, mən tək getmirəm. Məgər sənə deməmişəm.

Con. Yox.

Konstans. Hə, onda yadımdan çıxıb. Mən Bernardla gedirəm.

Con. Hə? Yox, mənə deməmisən. Başqa kim gedir?

Konstans. Başqa heç kim.

Con. Amma axı! (O, bu xəbərdən açıq-aşkar sarsılıb.) Nəsə bu, gözlənilməz oldu.

Konstans. Niyə axı, burda nə var ki?

Con (Hiss olunur, əməlli-başlı karixib). Bilirsən, gənc bir qadının hansısa bir kişiylə – hər halda, atası deyil – altı həftəliyə harasa getməsi qəbulolunmazdır.

Konstans. Doğrudan ha, Bernard səndən bir az böyükdür.

Con. Şayılərdən qorxmursan?

Konstans. Əzizim, mən bunu bütün dünyaya elan eləməyə hazırlaşmırıam. Üstəlik, mən burada kiməsə nəsə deməmişəm. Sən birləşsən. Sənin bu xəbəri kiminləsə bölüşməyəcəyinə arxayıń ola bilərəmmi?

(Con qəflətən hiss eləyir ki,
köynəyinin yaxalığı boğazını sıxır.
Barmaqlarıyla onu açmaq istəyir.)

Con. Səni, yəqin ki, kimsə görəcək, sonra söz-söhbət başlanacaq.

Konstans. Mənim buna çox böyük şübhəm var. Çünkü biz avtomobilə olacaqıq, özü də tünlük yerləri yox, kənar-bucaqları seçəcəyik. Bizim əziz dostlarımız başımızı ağırmayacaqlar, əmin ola bilərsən. Əgər mövsümün ən qızığın çağında məşhur kurortlara getsən, bax onda dostların gözü qarşısında olacaqsan.

Con. Əlbəttə, mən o qədər axmaq deyiləm ki, kişiylə qadın birlikdə səyahətə çıxırsa, bunun ən pis tərəfini fikir-ləşim, amma bu hərəkətin kifayət qədər qeyri-adi olduğunu

da inkar eləyə bilmərəm. Sizin aranızda nəsə ola biləcəyini mən ağlıma belə gətirmirəm, amma adı adam məhz pis tərəfi düşünəcək.

Konstans (*kifayət qədər soyuqqanlılıqla*). Mənə həmişə elə gəlib ki, adı adamlar özlərini müdrik sayanlardan daha ayıqdır.

Con (*üz-gözünü turşudaraq*). Bununla nə demək istəyirsən?

Konstans. Əlbəttə ki, biz səfərə ər-arvad kimi yollanıraq.

Con. Konstans, mənim başımı xarab eləmə. Nə dediyini özün də bilmirsən. Bu heç də gülməli deyil.

Konstans. Zavallı Con, bəs sən bizi necə qəbul eləyirsən? Məgər mən belə kifirəm ki, sözlərim sənə inandırıcı görünmür? Bəs başqa nədən mən məhz Bernardla yola çıxıram? Əgər mənə yol yoldaşı lazım olsaydı, qadınla gedərdim. Bir-birimizə başağrısından gileyənərdik, eyni salonda bir-birimizin başını yuyardıq, əyin-baş qeybəti eləyərdik. Qadınla səfərə çıxməq daha xoşdur.

Con. Ola bilsin, mən lap dəli olmuşam, amma sənin nə demək istədiyini heç cür başa düşə bilmirəm. Doğru danmı, Bernard Kersalın sənin məşqun olduğuna məni inandırmaq istəyirsən?

Konstans. Əlbəttə, yox.

Con. Bəs onda bu nə söhbətdir?

Konstans. Əzizim, məncə, hər şey aydındır. Mən altı həftəlik məzuniyyətə gedirəm, Bernard da səmimi-qəlbədən mənə yol yoldaşı olmasına təklif edib.

Con. Bəs mən?

Konstans. Heç nə olmaz. Sən evdə qalıb öz pasientlərinlə məşğul olarsan.

Con (*özünü ələ almağa çalışaraq*). Mən həmişə özümü təmkinli insan hesab eləmişəm, indi də hissələrimə sərbəstlik vermək niyyətində deyiləm. Mənim yerimdə başqa kişi olsaydı, indi ayağını yera vurub ev-eşiyi alt-üst eləyərdi. Mən aləmi bir-birinə qatmaq fikrində deyiləm, amma sən bu sözlərinin məndən ötrü böyük sürpriz olduğunu etiraf eləməlisən.

Konstans. Yalnız ilk baxışdan, əzizim. Əminəm ki, cəmi bir neçə dəqiqədən sonra dərindən götür-qoy eləyib anlayacaqsan ki, mən qeyri-adi nəsə deməmişəm.

Con. İnanmırıam, bu dəqiqələrə dözə biləm. Nəsə halım yaxşı deyil, qorxuram, elə indicə infarkt olam.

Konstans. Onda yaxanı aç. Sən, doğrudan da, yaman pörtmüsən.

Con. Haradan bilirsən, bəlkə, sənə getməyə icazə ver-mədim?

Konstans (*ürəkaçıqlığıyla*). Oradan bilirəm ki, sən mənə getməyə icazə verməyə bilməzsən.

Con. Mən sənin ciddi olduğuna, sadəcə, inana bilmirəm. Heç cür başa düşə bilmirəm ki, bu ideya haradan ağılna gəldi?

Konstans. Fikirləşdim, bu dəyişiklik xeyrimə olar.

Con. Boş şeydir.

Konstans. Niyə ki, sənin xeyrinə oldu axı. Yoxsa unutmusan? Mismiriğini sallaya-sallaya qalmışdır. Sonra Mari-Luizayla macəran başladı və sən tamamilə dəyişdin. Şən, xoş bir insan oldun, enerjin aşib-daşmağa başladı. Beləsiylə bir damın altda yaşamaqdan gözəl nə ola bilərdi?! Hər şey göz qabağındaydı.

Con. Kişiylə qadın bir deyil.

Konstans. Sən bunun fəsadları haqqında düşünürsən? Amma yadda saxla ki, Viktorianlıq dövrü keçmişdə qaldı.

Con. Məni narahat eləyən başqa şeydir. Ər arvada xəyanət eləyəndə hamının qadına rəhmi gəlir, tərsinə olan-da kişi gülüş hədəfinə çevirilir.

Konstans. Camaatin təsəvvüründə belədir. Ağlı başında olan adam gərək belə şeyi eyninə də almasın.

Con. İstəyirsən, mən əlimi qoynuma qoyub yad bir kişinin arvadımı məndən necə oğurlağıına tamaşa eləyim? Bəlkə, məndən əlini sıxb ona yaxşı yol arzulamağımı xahiş eləyəsən?

Konstans. Elə bunu deməyə hazırlaşırdım. O, səninlə sağollaşmaq üçün indilərdə gələcək.

Con. Mən onun əngini əzəcəyəm.

Konstans. Məsləhət görməzdəm. O, möhkəm kişidir, həm də məndə belə təsəvvür var ki, solaxay zərbəsi çox tutarlıdır.

Con. Elə isə mən ürəyimdə olanların hamisini onun üzünə boşaltmaqla yüngülləşərəm.

Konstans. Yaxşı görək. Yoxsa sən Mari-Luizayla nə hoqqalardan çıxdığını unutmusan? Biz ən yaxın rəfiqəydik. O, mənlə məsləhətləşmədən başına şlyapa da almazdı.

Con. Mənim damarlarından axan su deyil, qandır.

Konstans. Hal-hazırda məni yalnız sənin başının içindəki o boz şey maraqlandırır.

Con. O, səni sevir?

Konstans. Dəli kimi. Guya, özün bilmirsən?

Con. Mən? Haradan bilim?

Konstans. Bu axırıncı ilini o elə buralarda keçirib. Olmaya elə bilirdin, bura səni görməyə gəlir?

Con. Mən ona fikir vermirdim. O, mənə darixdıcı görünürdü.

Konstans. Düzdür, adamı darixdirir. Amma o çox ürəyəyatlı kişidir.

Con. Yaxın adamının xörəyini yeyib, şərabını içib, sonra da arvadiyla yatana kişi demək olar?

Konstans. Deməliyəm ki, o elə sənə oxşayıb, Con.

Con. Qətiyyən. Buynuz çıxarmaq Mortimerin alına yazılib.

Konstans. Hamımız üçün yeganə düzgün yol hər şeyi gizli saxlamaqdır.

Con. Görürəm, sən məni özümdən çıxarmaq niyyətindəsən. Mən bu dəqiqə əlimə keçəni vurub sindiracağam.

Konstans. Henri əminin bizim toyumuza hədiyyə elədiyi bax, oradakı o güldəndən başla. Sındır onu. Bu, müasirliyin qədimlik üzərində möhtəşəm qələbəsi olacaq.

(Con güldən əlinə alıb döşəməyə çırır.
Güldən cilik-cilik olur.)

Con. Gördün?

Konstans. Nədir, yüngülləşdin?

Con. Qəti yüngülləşmədim.

Konstans. Onda çox təəssüf. Biz onu sənin xəstəxanadakı həmkarlarından birinin toyuna hədiyyə eləyə bilərdik.

(Eşikağası missis Kalveri
qonaq otağına ötürür.)

Bentli. Missis Kalver.

Konstans. Anakan, nə yaxşı ki, gəlib çıxdın. Səninlə səfər öncəsi görüşməyi çox arzulayırdım.

Missis Kalver. Belə görürəm, güldanızın aşılıb.

Konstans. Elə deyil. Con özündən çıxmışdı, belə düşündü ki, nəsə sindirsa özünə gələcək.

Missis Kalver. Boş şeydir. Con həmişə özündədir.

Con. Siz də belə düşünürsünüz, missis Kalver? Bəli, mən özümdən çıxmışdım. Mən çox çılgınam. Siz də Konstansla dilbirsiniz?

Konstans. Yox, anamın heç nədən xəbəri yoxdur.

Con. Nəsə bir şey eləyin, onu saxlayın. Siz axı ona təsir eləyə bilərsiniz. Başa düşməlisiniz ki, onun bu qərarı ağılsızlıqdır.

Missis Kalver. Əzizim, sənin nə demək istədiyin mənə çatmir.

Con. Konstans Bernard Kersalla İtaliyaya səfərə hazırlaşır. İkilikdə.

Missis Kalver (*heyrətlə*). Bu ola bilməz. Sənə kim dedi?

Con. İndicə Konstans özü dedi. Yeri gəlmışkən, elə səslə danışındı ki, elə bil, söhbət havanın isti-soyuqluğundan gedirdi.

Missis Kalver. Doğrudanmı, belədir, Konstans?

Konstans. Heç bir doğru bu qədər doğru ola bilməz.

Missis Kalver. Məgər Conla yola getmirsiniz? Mən həmişə elə bilmışəm, sizin aranızdan su da keçmir.

Con. Mən də. Biz heç vaxt dalaşmamışıq, sözümüz həmişə üst-üstə düşüb.

Missis Kalver. Əzizim, sən daha Conu sevmirsən?

Konstans. Əlbəttə, sevirəm.

Con. Qadının kişiyə qarşı eləyə biləcəyi ən alçaldıcı hərəkətə yol verdiyin halda, hansı üzlə məni sevdiyini bəyan eləyirsən?

Konstans. Gicləmə, Con. Düz bir il əvvəl sən də eynən bu şəkildə məni alçalmışan.

Con (*Nəhayət, məsələnin nə yerdə olduğunu anlayaraq Konstansa yaxınlaşır*). Deməli, sən Mari-Luizaya görə haqq-hesabı mənimlə bu cür çürüdürsən?

Konstans. Sən, doğrudan da, axmaqsan, Con. Belə fikir mənim ağlıma da gəlməyib.

Missis Kalver. O haqq-hesab tamam başqaydı. Con, təbii ki, düz hərəkət eləməmişdi, ona görə də həm özü üzr istədi, həm də cəzasını aldı. Əlbəttə, onun bu hərəkəti bizə başağrısı oldu. Amma kişiyyə kişi deyiblər, ondan belə hərəkətləri həmişə gözləmək olar. Ona görə də gərək günahından keçəsən. Amma qadın başqdır. Poliqamlıq kişilərin qanındadır. Odur ki müdrik qadın qeyri-iradi hərəkətlərini kişiyyə bağışlamağı bacarmalıdır. Çünkü onlar təbiətlərini dəyişə bilməzlər. Qadın isə təbiətən monoqam məxluqdur. Onlar, sadəcə, bir kişidən artığını arzulaya bilməzlər. Bax buna görə də onlar öz cinsləri üçün müəyyən olunmuş təbii məhdudiyyətləri pozanda bütün dünyanın qınaq yerinə çevrilirlər.

Konstans (*təbəssümlə*). Qəribə işdir. Bilirsən, adam heç cür anlaya bilmir ki, nədən ər üçün şirin olan şeyə, arvad tamarzi qalsın.

Missis Kalver. Hamımıza məlumdur ki, sədaqət anlayışı kişi üçün boş şeydir. Onlar qadını paltar kimi dəyişə-dəyişə vicdanlı, zəhmətkeş, etibarlı ər adını da özlərində saxlaya bilərlər. Amma qadında hər şey başqa cürdür. Bu zaman onları yalançı, ikrəhədici, laqeyd, yiyeşiz, riyakar məxluq kimi qəbul eləyir. Bax elə buna görədir ki, bəşəriyyətin on min illərdən bəri olan təcrübəsi qadından sədaqət tələb eləyir. Hamı bilir ki, sədaqət bütün insani keyfiyyətlərin açarıdır.

Konstans. Onların ən böyük sədaqətsizliyi elə özlərini satmaqlarıdır. Onlar yemək, geymək, yatmaq üçün özlərini bazara çıxarırlar. Onlar yeriyən, daşınan şəxsi əmlakdırıllar. Onlar büsbütün ərlərindən asılıdırlar və ərlərinə xəyanət eləyəndə namussuz, riyakar adlarıyla damğalanırlar. Amma mən başqayam. Mənim Condan maddi asılılığım yoxdur, ona görə də seksual azadlıq tələb eləyirəm. Bu gün mən birillik xərclərimin müqabilində Conun hesabına min funt köçürmüşəm.

Con. Mən o puldan imtina eləyirəm.

Konstans. İstəsən də, istəməsən də, o pul sənindir.

Missis Kalver. Bu, sənin belə özündən çıxmağına əsas vermir.

Konstans. Mən özümdən çıxıb eləməmişəm.

Con. Əgər azad məhəbbəti həzz sayırsansa, səhv eləyirsən. İnan mənə, o bərədə deyilənlər həddən artıq şışardılıb.

Konstans. Elə isə adamı heyrət bürüyür ki, görən, insanlar niyə bu azadlığın üstündən xətt çəkmirlər.

Con. Mən nə dediyimi yaxşı bilirəm. Mənə inana bilərsən. Kənar münasibətlər ailə həyatıyla müqayisədə boş bir şeydir. Əzizim, səni əmin eləyirəm ki, bu yolun axırı yoxdur.

Konstans. Ola bilsin, sən haqlısan, amma bilirsən, nəyisə başqasının təcrübəsinə istinadən müəyyənləşdirmək çətindir. Fikrimcə, insan gərək hər şeyi öz üzərində təcrübədən keçirsin.

Missis Kalver. Sən Bernardi sevirsən?

328

Konstans. Doğrusu, hələ müəyyənləşdirməmişəm. Kimisə sevib-sevmədiyini necə bilmək olar?

Missis Kalver. Əzizim, mən bunu yoxlamağın yoluñu bilirəm. Sən onun diş fırçasından istifadə edərsənmi?

Konstans. Yox.

Missis Kalver. Deməli, onu sevmirsən.

Konstans. O düz on beş il mənə pərəstiş eləyib. Belə sədaqət, təbii ki, mənim də ürəyimdə öz əksini tapmalıdır. Ona hansısa yolla göstərmək istəyirəm ki, məni qədirbilməz adlandırmaq olmaz. Bilirsən, altı həftədən sonra o, Yaponiyaya qaydırıb. İndi otuz altı yaşım var və o, mənə heyrandır. Yeddi ildən sonra qırx üç yaşım olacaq. Doğrudur, qadınların əksəriyyəti bu yaşda da cazibəsini saxlayır, amma əlli beş yaşılı kisinin diqqətini cəlb eləyə biləcək qədərində yox. Odur ki mən belə qərara gəldim: ya indi, ya da heç vaxt. Onun da artıq fikrini öyrənmişəm. Soruşdum ki, son altı həftəni onunla birlikdə İtaliyada keçirməyimə razıdırmı? Razılaşdı. Hə, Neapolda onun üzərək məndən ayrılan gəmisinin ardınca yaylıq yelləyəndə başa düşəcək ki, bu uzunillik təmənnasız məhəbbətə dözməyə dəyərmiş.

Con. Altı həftə. Sən altı həftədən sonra onu atırsan?

Konstans. Hə, əlbəttə. Bizim məhəbbət üçün vaxt çəçivəsi müəyyənləşdiridiymə görə elə bilirəm, cənnət həzzi yaşayıb bir-birimizdən ayrıلندا özümüzü göyün yeddinci qatındaki kimi hiss edəcəyik. Con, özün yaxşı bilirsən ki, qızılğıl təzətər olanda gözəldir, sonra ləçəkləri bir-bir düşür.

Con. Sən məni son həddə qədər heyrətləndirdin, sarıldın. Mən, sadəcə, çəşib qalmışam. Sən məni yaman yerdə yaxaladın.

(Pəncərənin qarşısında dayanan missis Kalver qışqırır.)

Konstans. Nə olub?

Missis Kalver. Bernard. O, bura gəlir.

Con (*Konstansa*). Sən istəyirsən, mən onu hər şeydən bixəbər kimi qarşılıyım?

Konstans. Bu ən yaxşı variantdır. Qısqanlıq səh-nəsi qurmağın axmaqlıq olar. Mən onunla getmək qərarımı dəyişən deyiləm.

Con. Mən, bəyəm, şəxsi ləyaqətimi qorumağa borclu deyiləm?

Konstans. Onları, ən yaxşı halda cibində gizləməklə qoruya bilərsən. Con, mən Mari-Luiza sənin məşuqən olduğunu bilə-bilə necə qəbul elədiməsə, sən də bu cür hərəkət eləsən, minnətdar olaram.

Con. O bilirmi, mən bilirəm?

Konstans. Əlbəttə, bilmir. O, ənənəvi baxışlara malik insandır və dostun gözü görə-görə ona xəyanət eləməz. O, sənin məsələdən xəbərdar olmadığına qəti əmindir.

Missis Kalver. Konstans, mənim heç bir sözüm sənin qərarını dəyişdirməyəcək, eləmi?

Konstans. Bəli, əzizim.

Missis Kalver. Onda boşuna çənəmi yormaq fikrim yoxdur. O, bura qalxanacaq çıxıb gedəcəyəm.

Konstans. Necə məsləhətdir. Anacan, görüşənə-dək. Oradan sənə xeyli açıqca göndərəcəyəm.

Missis Kalver. Mən sənin bu hərəkətini təqdir eləmirəm, Konstans, əksini deməyi də artıq bilirəm. Nə faydası var? Pozğunluq, yalana meyllilik, arvadına xəyanət kişinin qanındadır. Qadının alhnına isə abır-həyanı qorumaq, əzab çəkmək və günahları bağışlamaq yazılıb. Əsrin əvvəllərin-dən üzü bəri belə gəlir və yeni heç bir ideya bizim cəmiyyətin bu yazılmamış qanunu poza bilməz.

(Eşikağası, ardınca da Bernard daxil olur.)

Bentli. Mister Kersal.

Missis Kalver. Salam və saň ol, Bernard. Mən elə getməyə hazırlaşırdım.

Bernard. Təəssüf. Neynək, görüşənədək.

(Missis Kalver gedir.)

Konstans (*Bernarda*). Gün aydın. Bircə dəqiqə. (*Eşikağasına*). Bentli, zəhmət olmasa, mənim yüklerimi aşağı aparıb, taksiyə qoyarsan, yaxşımı?

Bentli. Yaxşı, madam.

Bernard. Konstans, sən artıq gedirsən? Yaxşı ki, səni görə bildim. Səninlə sağıollaşa bilməsəydim, bunu ömrüm boyu özümə bağışlamazdım.

Konstans (*eşikağasına*). Taksi gələndə mənə xəbər elə.

330 Bentli. Oldu, madam.

Konstans. İndi sənə də vaxt ayıra bilərəm.

(Eşikağası çıxır.)

Bernard. Deyəsən, istirahət üçün yaman tələsirsən?

Konstans. Tələsirsən də sözdür. Belə səyahət həyətimda ilk dəfədir. Burada güclə dayanıram.

Bernard. Sən tək gedirsən, eləmi?

Konstans. Hə, tək-tənha.

Bernard (*Cona*). Dost, heyif ki, sən imkan eləyə bilmədin.

Con. Hə, çox heyif.

Bernard. Elə bilirom, bu, bütün yaxşı mütəxəssislərin problemidir. İş aman vermir. Sənin də öz pasientlərindən başın açılmışır.

Con. Neyləmək olar?

Konstans. Həm də İtaliya Conun bəyəndiyi ölkə deyil.

Bernard. Deməli, sən İtaliyaya gedirsən? Elə bil, ağızından İspaniya çıxmışdı axı?

Konstans. Yox, söhbət həmişə İtaliyadan gedib.

Bernard. Doğrudan da, sənin üçün heç yaxşı olmadı, Con. Özü də Komo gölünün yaxınlığında əla qolf meydançası var.

Con. Doğrudan?

Bernard. İyulun sonunda təsadüfən Neapolda olma-
yacaqsan?

Konstans. Bilmirəm. Hələ planlarımı müəyyənləş-
dirməmişəm.

Bernard. Ona görə soruşuram ki, mənim üzəcəyim
bərə Neapoldan tərpənəcək. Orada görüşsəydi, yaxşı olardı.

Con. Çox yaxşı olardı.

Konstans. Ümid eləyirəm, mənim yoxluğumda sən
Conla tez-tez görüşəcəksən. Qorxuram, yazıq mənsiz çox
darixa. Niyə gələn həftə birlikdə nahar eləməyəsiniz?

Bernard. Çox təəssüf. Axi mən də yola çıxıram.

Konstans. Doğrudan? Deyəsən, sən Yaponiyaya
gedənəcən Londonda qalmaq niyyətindəydin.

Bernard. Mən də istəyirdim. Amma həkimim mənə
müalicəvi suyu olan bir yeri məsləhət bildi.

Con. Sən nədən müalicə olunmalısan ki?

Bernard. Elə bir xüsusi xəstəlik yoxdur. O, mənə
gümrahlıq kursu keçməyi məsləhət bildi.

Con. Eləmi? Sənin həkiminin adı nədir?

Bernard. Sən onu tanımirsan. Biz birlikdə döyüş-
müşük.

Con. Aydırındır.

Bernard. Hə, ona görə də təəssüf ki, səninlə xuda-
hafızlaşməliyəm. Əlbəttə, Avropaya, kim bilir, bir də neçə
ildən sonra qayidacığımı fikirləşəndə Londonu tərk eləmək
mənə ağır gəlir, amma digər tərəfdən, əgər mütəxəssisə
müraciət eləmisənsə, onun məsləhətini qulaq ardına vur-
maq da düzgün deyil.

Con. Xüsusən də, həmin mütəxəssis öz məsləhətini
pulsuz veribsə.

Konstans. Çox təəssüf. Mən də elə bilirdim, burada
olmadığım müddətdə Con sənin sayəndə özünü yaxşı
aparacaq.

Bernard. Çətin ki, mən bunu təmin eləyə bilərdim.
Amma, hər halda, teatra, qolf oynamaya gedərdik.

Konstans. Ümumiyyətlə, vaxtinizi əla keçirərdiniz
eləmi, Con?

Con. Çox əla keçirərdik.

(Eşikağası daxil olur.)

Bentli. Taksi gözləyir, madam.
Konstans. Təşəkkür eləyirəm.

(Eşikağası çıxır.)

Bernard. Onda icazə verin, gedək. Ola bilsin, sizi bir də görmədim. Ona görə də Londonda keçirdiyim bu bir ildə mənə göstərdiyiniz qayğı və qonaqpərvərliyə görə sizə təşəkkür edirəm.

Konstans. Bizə baş çəkdiyinizə görə minnətdarıq.

Bernard. Səninlə Con məni elə isti qarşılıdınız ki. Bu ilin mənim üçün belə uğurlu olacağını təsəvvürümə də gətirməzdim.

Konstans. Sənsiz çox darıxacaqıq. Con təcili əməliyyata çağırıldığı vaxtda onu əvəz eləyə biləcək bir insanın olduğuna elə şad idi ki. Elə deyilmi, əzizim?

Con. Əlbəttə, əzizim.

Konstans. Mən sənin yanında olanda rahat idim. Rahat idinmi, əzizim?

Con. Əlbəttə, rahat idim, əzizim.

Bernard. Nəyəsə lazım olduğuma görə elə mən də çox şadam. Məni unutmayın, yaxşımı?

Konstans. Biz unuda bilərikmi, heç vaxt.

Con. Heç vaxt.

Bernard. Əgər boş vaxtiniz olsa, mənə yazın, yaxşımı? Təsəvvür belə eləyə bilməzsiz ki, bizlər – qəriblikdə olanlara vətəndən gələn məktub necə qiymətlidir.

Konstans. Əlbəttə, yazarıq. İkimiz də. Eləmi, əzizim?

Con. Əlbəttə, əzizim.

Konstans. Con elə gözəl məktublar yazar ki, maraqlı, məzəli.

Bernard. Deməli, danışdıq. Əlvida, dost. Uğurlar.

Con. Əlvida, dost.

Bernard. Əlvida, Konstans. Sənə o qədər sözüm var ki. Özüm də bilmirəm, hansından başlayım.

Con. Mən səni tələsdirmək istəmirəm, amma taksi gözləyir, deməli, hesab da yazar.

Bernard. Con elə dəqiqlik sevəndir. Yaxşı, bircə kəlmə deyəcəyəm: Tanrı səni qorusun.

Konstans. Au revoir.

Bernard. Neapolda olsan xəbər elə, yaxşımı? Əgər klubuma məktub yollasan, mənə çatdıracaqlar.

Konstans. Hə, əlbəttə.

Bernard. Əlvida.

(O, hər ikisi qarşısında dostyana başını tərpədib gedir.

Bernard qapını arxasınca örtən kimi Konstans gülməyə başlayır və az sonra uğunub gedir.)

Con. Nəyə güldüyünü mənə də desən, çətin olmaz ki? Əgər sən mənim şalban kimi dayanıb təhqir olunmağım-dan həzz alduğumu düşünürsənsə, səhv eləyirsən. Neapolda təsadüfi görüş nə deməkdir?

Konstans. O, səni azdırır.

Con. O, axmağın biridir!

Konstans. Sən, doğrudanmı, bu qənaətdəsən? Amma, məncə, o heç də özünü pis aparmadı. Belə məsələlərdə onun heç bir təcrübəsi olmadığını nəzərə alsaq, deyə bilərəm ki, o, öz rolunun öhdəsindən gəl bildi.

Con. Əgər beyninə onun mükəmməllik mücəssəməsi olduğunu yeritmisənsə, sənlə mübahisə eləməyin mənası yoxdur. Amma ürəyim ağrıyr, özünü belə bir adama vermək qərarına gəlməyinə təəssüflənirəm.

Konstans. Yəqin, arvadın gələcək məşuqəsinin kim olmasına bağlı ər-arvadın fikri üst-üstə düşməyə də bilər.

Con. Elə bilirom, sən onu məndən üstün saymağa iddiyalı deyilsən.

Konstans. Qətiyyən. Mən səni həmişə kişi gözəlliyyinin zirvəsi hesab eləmişəm.

Con. Özü də o, eyniyələ mənim kimi geyinir.

Konstans. Bu təbiidir. Sizin axtırızınız eyni adamdır.

Con. Mən elə bilirom, sənin təsəvvüründə o heç də məndən hazırlavab deyil.

Konstans. Əlbəttə.

Con. Bəs onda niyə səfərə onunla çıxməq istəyirsən?

Konstans. Sənə məgər bir də izah eləməliyəm? Səbəb çox sadədir. İstəyirəm, qatar tərpənənəcən ayağımı qoymağum yerə başını qoymağa hazır bir kişinin ağuşunda olum. İstəyirəm, mən otağa girəndə xoşbəxtlikdən onun gözlərinin necə parıldadığını görüm, biz birlikdə aya baxanda onun əllərinin mənim əllərimi necə sıxdığını, belimi qucaqlayanda

bədənini necə xoş üşütmə tutduğunu bütün canımla duyum.
İstəyirəm, başımı onun çıyılınrınə qoyub dodaqlarının saçım
ma incə toxunuşundan həzz alım.

Con. Bax bunu ağlına da gətirmə. Yazığın boynu qırılar,
xəstəxanalıq olar.

Konstans. Onunla kənd ciğriyla yanaşı addımlaya-addımlaya
mənə dovşanım, pişiyim deməsini eşitmək istəyirəm. İstəyirəm, onunla boş şeylər barədə saatlarla söhbət
edək.

Con. İlahi, özün saxla.

Konstans. İstəyirəm, biləm, hətta susanda belə ən
hazır cavab, ən dilli-dilavər qadınam. Con, sənin onillik diqqətin
məni tamamilə qane eləyirdi, odur ki biz ən yaxın və
doğma dostlar idik, amma indi qısa müddətə olsa da ürəyimdən başqa şey keçir. Doğrudanmı, sən bunu mənə çox
görəcəksən? İstəyirəm, məni sevsinlər.

Con. Amma axı, əzizim, mən səni sevirəm. Əlbəttə,
mən özümü iyrənc apardım, sənə az diqqət ayırdım, amma
hələ gec deyil, hər şeyi dəyişmək olar. Sən mənim üçün
yeganə qadinsan. Mən hər şeyi başlı-başına buraxıb səninlə
gedəcəyəm.

Konstans. Bu ideya məni heç də təmin eləmir.

Con. Bəsdir görək, əzizim, heç olmasa, bir tikə rəhm
göstər. Mən Mari-Luizanı atdım. Sənin də, əlbəttə ki, öz
əlindədir, Bernarda qapını göstər.

Konstans. Amma sən Mari-Luizanı mənim yox, öz
istəyinlə atdın.

Con. Məsələni qəlizləşdirmə, Konstans. Gəl birlikdə
yola çıxaq. Bu cür ikimizə də yaxşı olar.

Konstans. Zavallı Conum, mən maddi azadlığı bal
ayını öz ərimlə keçirmək məqsədiylə qazanmamışam.

Con. Elə düşünürsən ki, mən əgər ərəmsə, məşəq
roluna yaramaram?

Konstans. Ay mənim əzizim, qızardılmış qoyun ətiylə
quzu kababının dadi bir olmur.

Con. Sən heç bilirsən, nə yoldasan? Mənim ideal ər
olmaq üçün dəridən-qabıqdan çıxdığım bir vaxtda sən
məni təzədən Mari-Luizanın ağışuna itələyirsən. Vicda-
nıma and içirəm, sən evdən çıxan kimi mən onun yanına
gedəcəyəm.

Konstans. Nahaq yerə vaxt itirib benzin yandıra-
caqsan. Qorxuram, onu evdə tapmayasan. Onun bir gənc
adaxlısı peyda olub. Mari-Luiza ona bir könüldən min könülə
aşıqdır.

Con. Nə?

Konstans. Hansısa əyalətin qubernatorunun yavə-
ridir. Bu gün yanımı o xahişlə gəlmüşdi ki, ikinizin arasında
hər şeyin bitdiyini yumşaq tərzdə sənə başa salım.

Con. Ümidvaram ki, sənə bu qədər əzab verən müna-
sibətlərimizi mənim daha əvvəl pozmaq qərarına gəldiyimi
ona demisən.

Konstans. Yox, fürsət eləyə bilmədim. O, mənə öz
xahişini çatdıranda çox tələsirdi.

Con. Bilirsən, Konstans, heç cür mənə çatmır. Bəs
sənin o qürurun hara qeyb oldu? Sənin ərinin axmaq yerinə
qoydular. Yerində başqa qadın olsayıdı, Mari-Luizaya bax,
belə deyərdi. Nə qəribə təsadüf. Elə indicə Con da mənə
dedi ki, bir daha səninlə görüşməmək qərarına gəlib.
Amma, Konstans, təbii ki, sən belə deməmisən. Çünkü
məni adam yerinə qoymursan.

Konstans. Sən düz demirsən, əzizim. Mən həmişə
sənin qayğını çəkəcəyəm. Mən ola bilsin, sənə xəyanət elə-
yəcəyəm, amma səni atan deyiləm. Həmişə də sədaqətimi
özümün ən üstün keyfiyyətim saymışam.

(Eşikağası qapını açır.)

Con (*əsəbi tərzdə*). Nə məsələdir?

Bentli. Fikirləşdim, bəlkə, madam onu aşağıda tak-
sinin gözlədiyini unudub.

Con. Cəhənnəm ol!

Bentli. Necə məsləhətdir, ser.

(Gedir.)

Konstans. Anlamıram, sən nədən onu acıladın? Tak-
sinin pulunu Bernard verəcək. Mən, hər halda, artıq çıxmə-
liyam, yoxsa Bernard elə düşünər ki, qərarımı dəyişmişəm.
Görüşənədək, əzizim. Ümidvaram, mən burada olmayan
müddətdə çox darixmayacaqsan. Aşpazın bişirdiklərinə mız
qoymasan, ac qalmayacaqsan. Mənimlə xudahifzləşmək
istəmirəm?

Con. Cəhənnəm ol.

Konstans. Baş üstə. Altı həftədən sonra qayıdır
gələcəyəm.

Con. Qayıdaqsan? Hara?

Konstans. Bura.

Con. Bura? Bura? Elə bilirsən, səni evə buraxacam?

Konstans. Niyə də yox? Dərindən götür-qoy eləyəndə özün də başa düşəcəksən ki, mənim heç bir günahım yoxdur. Bir də axı mən səndən sənin özünə lazım olan nəyisə istəmirəm.

Con. Heç başa düşürsənmi, mən səninlə boşanmaq istəyə bilərəm?

Konstans. Əlbəttə. Amma mən kimə əra getdiyimi yaxşı bilmışəm. Əri xeyli düşünüb-daşınandan sonra seçmişəm. Çalışmışam, centlmenə əra gedim və sən özün baiskarı olduğun günahlarına görə məni boşamazsan.

Con. Mən səninlə boşanmayacağam. Çünkü qorxuram risk eləyib ikinci dəfə evlənsəm, elə bir qadına rast gəlim ki, o da əriylə eynilə sənin kimi davranan birisi olsun.

Konstans (*qapıdan*). Mən qayida bilərəmmi?

Con (*qısa pauzadan sonra*). Sən dünyanın ən dəymədüşər, ərköyun, heç nədən özündən çıxan, səhvlerini israrla yeridən, həm də ən cazibədar, gözəlliyi gözqamaşdırın qadınışan. Sənin kimisinə ər olmaq Tanrıının ən böyük cəzasıdır. Hə, lənət şeytana, qayida bilərsən.

(Konstans ona əliylə öpüş göndərib,
arxasında qapını çırparaq,
qonaq otağından qeyb olur.)

LEDİ FREDERİK

üçpərdəli komediya

İŞTİRAKÇILAR

Ledi Frederik Berollz
Ser Cerald O` Mara
Cənab Paradayn Foulds
Markiza Merestonskaya
Markiz Merestonski
Admiral Karlayl
Kapitan Montqomeri
Rouz
Ledi Frederikin dərzisi
Ledi Frederikin qulluqçusu
Tompson
Ofisiant

337

Əhvalat 1980-ci ildə cərəyan edir.

Birinci pərdə

Səhnə. Monte-Karloda, «Otel de Pari»də nömrə. Dəbdəbəli mebelli iri otaq, sağda və solda qapılar, arxada eyvana çıxan pəncərə. Onların arasından ulduzlu cənub səməsi görünür. Bir künclə fortepiano var, o biri kündə üstünə səliqəyle vərəqlər düzülmüş soba yanır. Yaraşıqlı libasda olan ledi Mereston vərəqləri oxuyur. O, qırx yaşılı cazibədar bir qadındır. Qəzeti kənara qoyub tələsmədən zəngi basır. Nökər peyda olur.

Ledi Mereston. Cənab Paradayn Foulds gəlib?
Nökər. Bəli, miledi.
Ledi Mereston. Mehmanxanadadır?

Nökər. Bəli, miledi.

Ledi Mereston. Dalınca adam göndərib xəbər eləyin ki, onu gözləyirəm.

Nökər. Bağışlayın, miledi, amma o cənab xahiş eləyib ki, onu narahat eləməsinlər.

Ledi Mereston. Dəlixana! Cənab Foulds mənim qardaşımdır. Bu dəqiqə onun dalınca gedin.

Nökər. Vestibüldə onun kamerdineri dayanıb, bəlkə, xanım özü onunla danışa?

Ledi Mereston. Cənab Fouldsun qəbulu nazir qəbulu kimi bir şeydir, ora düşmək müşkül məsələdir. Onun nökərini çağırın.

Nökər. Baş üstə, miledi.

(Nökər çıxır və az sonra cənab Fouldsun adəmi Tompson peydə olur.)

Tompson. Xanım məni görmək istəyirdi?

Ledi Mereston. Axşamın xeyir, Tompson. Ümidvaram ki, yolda problem-zad yaranmayıb.

Tompson. Əlbəttə, miledi. Cənab Fouldsun evinə gedən yolda heç vaxt problem olmur.

Ledi Mereston. Dənizdə dalğa-zad da olmur?

Tompson. Olmur, miledi. Əger dəniz çizığından çıxsa, cənab Foulds onun dalğalarını da cəzalandırır.

Ledi Mereston. Cənab Fouldsa çatdırın ki, onu tez görmək istəyirəm.

Tompson (*saata baxa-baxa*). Üzr istəyirəm, miledi, amma cənab Foulds xahiş eləyib ki, onu saat ona qədər narahat eləməsinlər. İndi beş dəqiqə işləyib, mən onun əmrini poza bilmərəm.

Ledi Mereston. Axi o nə işlə məşğuldur?

Tompson. Təsəvvürüm belə yoxdur, miledi.

Ledi Mereston. Siz çoxdan cənab Fouldsun yanında işləyirsiniz?

Tompson. İyirmi beş ildir, miledi.

Ledi Mereston. Onun hər gün nə edəcəyini siz, yəqin, dəqiqəbədəqiqə bilirsiniz.

(Paradayn içəri keçir. O, yaşı qırıxi adlamış çox sıq geyimli bir kişidir. Özünəinamlı, kübar,

yerini biləndir. Beləsini heç vaxt
özündən çıxara, həvəsdən sala bilməzsən.
O, ledi Merestonun son sözlərini eşidir.)

Foulds. Mən Tompsonu işə götürəndə dedim ki, ən çətin iş özünü görməzliyə vurub hər şeyi görməkdir.

Ledi Mereston. Əziz Paradayn, mən səni düz iki ildir, gözləyirəm. Sən nədən belə canımı çəkirsən.

Foulds. Mən sənin öpüşünə dözə bilərəm, amma bu qabaliyi yiğisidir.

Ledi Mereston (*onun yanaqlarından öpərək*). Bu zərafatlar əbədi boyuna biçilib. Niyə o dəqiqə gəlmədin?

Foulds. Əzizim, uzun yoldan sonra adam dincəlməlidir, ya yox? Burada əsəbiləşməli nə var? Qatarla düz iyirmi yeddi saatlıq yoldur. Üstümə bu boyda hücumdan sonra gərək özünmə gələm

Ledi Mereston. Məni güldürmə. Əminəm ki, sənə hücum-zad olmayıb.

Foulds. Mən ruhumaya olan hücumu nəzərdə tuturam. Mənim yaşimdə bu, naz-qəmzə kimi görünə bilər, amma Londondan Monte-Karloya səyahət, həqiqətən də, məni əldən saldı.

Ledi Mereston. Şübhə eləmirəm ki, sən bu əziyyətin acısını yaxşıca şam eləməklə canından çıxarmışın.

Foulds. Mən heç şam eləmişəmmi?

Tompson (*sakitcə*). Siz şorba yediniz, ser.

Foulds. Yadımdadır, mən ona baxa-baxa qaldım.

Tompson. Balıq şorbası, ser.

Foulds. Mən qalxanbalığı qızartmasıyla oynaya-oynaşa qalmışdım.

Tompson. Sonra Rossininin qat-qat piroqu, ser.

Foulds. Bu yemək məndə heç bir təsir buraxmadı.

Tompson. Dana filesi təmtəraqlı görünürdü.

Foulds. Ayaqqabı dabanından da bərk ili, Tompson. Kimə lazımdırsa, şikayət eləyin.

Tompson. Qırqovul qızartması, ser.

Foulds. Hə, indi fazan da yadına düşür.

Tompson. Desertə şəftalılı dondurma, ser.

Foulds. Çox soyuq idi, Tompson. Adamın, az qala, dili də donurdu.

Ledi Mereston. Hə, əziz Paradayn, səni dəbdəbəli naharla təmin eləyiblər.

Foulds. Mən artıq elə bir yaşdayam ki, məhəbbət, şərəf, var-dövlət hamısı yaxşı qızardılmış bifşteksin yanında sənək görünür. Siz gedə bilərsiniz, Tompson.

Tompson. Çox sağ olun, ser.

(Çıxır.)

Ledi Mereston. Ayıb deyilmi, Paradayn, mən həyəcandan özümə yer tapa bilmədiyim bir vaxtda, sən özünü ləziz yeməklərin ixtiyarına verirsən.

Foulds. Belə çıxır ki, həyəcan keçirmək sənin xeyrinədir. Çünkü indi heç vaxt olmadığı qədər gözəl görünür-sən.

Ledi Mereston. Bəsdir məni doladın, sənə sözüm var.

Foulds. Mən sənin telegramını alan kimi yola düzəldim. De görüm, nə baş verib.

Ledi Mereston. Əziz Paradayn, Çarlz dəlicəsinə vurulub.

Foulds. İyirmi iki yaşlı adam üçün burada qeyri-adi nəsə yoxdur. Əgər istədiyi yarayırsa, onu evləndir, adlı-sanlı dul qadın statusunu da özündə saxla. Əgər yaramırsa, o qızın beş yüz funt verib Parisə, ya da Londona göndər. Orada o, öz gözəlliyyinə müştəri tapar.

Ledi Mereston. Əgər bacarsaydım, nə dərdim vardi. Bilirsənmi söhbət kimdən gedir?

Foulds. Əzizim, mənim tapmacadan zəhləm gedir. Şübhəsiz ki, ildə beş min gəliri olan gənc markızə ikrəhələ baxmayan xeyli xanım tapılar.

Ledi Mereston. Həmin xanım ledi Frederik Berollzdur.

Foulds. Bax, bu gözlənilməz oldu.

Ledi Mereston. Qadın ondan on beş yaş böyükdür.

Foulds. Yəni anası yerində deyil. Bu özü nədənsə xəbər verir.

Ledi Mereston. O, saçlarını rəngləyir.

Foulds. Özü də zövqlə rəngləyir.

Ledi Mereston. Sifətinə də şəkil çəkir.

Foulds. Özü də Təsviri Sənət Akademiyasının üzvlərinin çoxundan yaxşı çəkir.

Ledi Mereston. Yaziq Çarlı, sadəcə, onun toruna düşüb. Səhərlər onunla at çapır, nahardan sonra maşınla gəzir, gecənin yarısınan da kazinoda ilişib qalır. Mən onu heç görmürəm.

Foulds. Haradan bilirsən ki, ledi Frederikin ondan nəsə umacağı var?

Ledi Mereston. Paradayn, məni güldürmə. Hamı bilir ki, onun cibində siçan oynayır, xirdəyəcən borc içindədir.

Foulds. Gərək minanı yaxşı yerdə gizlətməyi bacaran. Bizim zəmanədə kübar qadının həyatı göz qabağında olan dilemmadan ibarətdi: ya müflisləşmə, ya da boşanma işiyə əlaqədar məhkəmə.

Ledi Mereston. Görən, onda bu cür sıq geyimlər haradandır? Bax taleyin oyunu buna deyərlər. Olub-qalan nüfuzunu da itirəndən sonra qadın şəkil kimi görünməyə başlayır.

Foulds. Əzizim, bir fikirlə özünə təskinlik ver ki, o, gecət cəhənnəm odunda yanmalı olacaq.

Ledi Mereston. Kafirlilik kimi qəbul eləmə, ancaq elə bilirəm, o dünyada aq libaslar və qanadlar mənim bu dünyada gördükərimə heç də layiqli kompensasiya deyil.

Foulds. Mən elə bilirdim ki, o, müflisləşmənin birad-dimliğindədir, amma gözlənilmədən özünə yeni ekipaj alır. Sən ciddi fikirdəsən ki, Çarlı onunla evlənmək üçün əldən gedir?

Ledi Mereston. Azca da şübhəm yoxdur.

Foulds. Bəs məndən nə istəyirsən?

Ledi Mereston. Tanrı xatirinə bu izdivaca mane olmayıni. Bir də ki Çarlinin cəmiyyətdə çox gözəl mövqeyi var, onu parlaq karyera gözləyə bilər. Hətta baş nazirə qədər! Belə bir oğlanın belə bir qadınla evlənməsinə necə imkan vermək olar?

Foulds. Əlbəttə, sən ledi Frederiki tanıyırsan, eləmi?

Ledi Mereston. Əziz Paradayn, biz onunla çox gözəl münasibətlərdəyik. Niyə axı mən onu davaya təhrik eləyim? Yaxşısı budur, mən onu səninlə birlikdə nahara dəvət eləyim.

Fouls. Belə işlərdə qadınların kişilər qarşısında, şəksiz, üstünlüyü var. Vicdan əzabı deyilən şey qadınlara yaddır, üstəlik, onlar Corc Vaşinqton kimi yalan danışmağa həmişə hazırlırlar.

Ledi Mereston. Mənim gözüm də o qadın səfilin birisidir. Mən sənə açıq deyirəm: oğlumu onun caynaqlarından xilas eləmək üçün hər yola gedəcəyəm.

Fouls. Yalnız əsl mərhəmətli qadın ən naqis üsullarla belə istəyinə mütləq nail olacağını bu cür sakitcə bəyan eləyə bilər.

Ledi Mereston (*ona baxaraq*). O qadının həyatında mütləq nəsə qaranlıq məqamlar olmalıdır. Əgər dərinə getsəm...

Fouls (*yumşaq tərzdə*). Hər halda, mən sənə necə kömək eləyə bilərəm?

Ledi Mereston. Ən yaxşı detektiv keçmiş cinayətkar olandır.

Fouls. Əzizim, ürəyindəkini açıb demək heç də nəsihətbaşlıq deyil.

Ledi Mereston. Sən böyük var-dövlət yiğmisan. Əgər hər kəsə əməlinə görə qiymət verilsəydi, indi dəbdəbə içində üzməzdir, acıdan ölürdin.

Fouls. Mənim uzaq qohumlarımın maraqlı adəti var. Qəliz məqamlarda onlar əcdadlarının yanına yollanırlar.

Ledi Mereston. Bütün ömrün boyu sən düzülməzin, yaramazın birisi olmusan. Böyük-başındakı dostların da əclaflar yıagnağından ibarət olub.

Fouls. Mənim kübar cəmiyyət barədə bilgilə, sənin sonsuz qətiyyətinlə biz köməksiz xanıma ciddi rəqib ola bilərik.

Ledi Mereston. Camaat arasında söhbət gəzir ki, sən bir vaxtlar ona dəlicəsinə vurulmusan.

Fouls. Camaat arasında söhbət ancaq eşşəklərin qulağının eşitdiyi eşşək anqırtısıdır.

Ledi Mereston. Hər halda, sizin münasibətlər çoxmu dərinə getmişdi? Əgər sən Çarlıylə dərdləssən, ona münasibətləriniz haqqında danışsan...

Fouls. Əziz Mod, təəssüf ki, heç bir münasibət-filan olmayıb.

Ledi Mereston. Yازiq Corc o vaxt bu tarixçədən əməlli-başlı narahat olmuşdu.

Foulds. Sənin mərhum ərin kifayət qədər dindar adam olduğundan söhbət ona yaxın insanlardan gedəndə həmişə işin pis tərəfinə inanırdı.

Ledi Mereston. Lazım deyil, Paradayn, bilirom, sizin bir-birinizi görən gözünüz yox idi, amma yadda saxla ki, mən onu bütün qəlbimlə sevirdim. Onun ölümündən sonra hələ də toxuya bilmirəm.

Foulds. Əzizim, özün də bilirsən ki, mən heç vaxt sənin xətrinə dəymək istəmərəm.

Ledi Mereston. Dərinə getsək, günah sənin özündəydi. Bəli, o əsl dindar idi, ümumi kilsə tərəfdarlarının rəhbəri idi, sənin həyat tərzinə də nifrət eləyirdi.

Foulds (*ruhani intonasiyası ilə*). Şükür ki, öz ömür payında kifayət qədər günaha bata bilmişəm!

Ledi Mereston (*gülərək*). Sən düzələn deyilsən, Paradayn. Amma indi mənə kömək eləyəcəksən. Corcun ölümündən sonra mən oğlumla kifayət qədər qapalı yaşamışam, indi tamamilə köməksizik. Əgər Çarlı o qadınla evlənsə, mənim ürəyim partlar.

Foulds. Bacardığımı eləyəcəyəm. Deyəsən, hətta vəd də verə bilərəm ki, mənim bütün cəhdlərim boşça çıxacaq.

(Qapı taybatay açılır. Ledi Frederik, ardına iyirmi iki yaşlı gənc oğlan Mereston içəri girir.

Bir qədər sonra ledi Frederikin qardaşı, yaraşıqlı, qədd-qamətlü Ser Cerald O'Mara, onun ardına kapitan Montqomeri, Admiral Karlayl və onun qızı Rouz peydə olur.) Otuz-otuz beş yaşlı gözəl irland qadın ledi Frederik çox zövqlə geyinib. O, həddən ziyadə çevikdir. Görünür ki, irlandsayağı qayğısızdır və sabahı düşünmək belə istəmir. Əgər kimisə özünə cəlb etmək isteyirse, irland aksentina keçir. Özü də əla bilir ki, belə eləyəndə misli-bərabəri olmur. Özünə baxan və saçlarına siğal verən otuz beş yaşlı kapitan Montqomeri kifayət qədər qılıqlıdır. Admiral sözü üzə deyən və qaba bir kişidir. On doqquz yaşlı Rouz sadəlövh bir qızdır.

Mereston. Bu da onlar.

Ledi Frederik (*Təsvir eləmək mümkün olmayan bir çevikliklə hər iki əlini Fouldsa uzadır*). Paradayn! Paradayn! Paradayn!

Mereston. Mənim həm müəllimim, həm də təbiyəcim olan dayım!

Fouls (ledi Frederikin əlini sixaraq). Eşitdim, kazinoda olmusunuz.

Ledi Frederik. Çarlı son qəpiyinəcən uduzdu, mən də ona ürək-dirək verirdim.

Ledi Mereston. Çarlı, mənim əziz oğlum, sənin belə işlərlə məşgül olmağından heç xoşum gəlmir.

Mereston. Anakan, mən cəmi onca min frank uduz-dum.

Ledi Frederik (Fouls). Belə görürəm, siz həmişə yaxşı əhvaldasınız.

Fouls. Şübhəli komplimentlərə ehtiyac yoxdur. Bəlkə, sabah xəstələndim, hə?

Ledi Frederik. Siz admiral Karlaylla tanışınız eləmi? Bu da mənim qardaşım Ceralddır.

Fouls (onun əlini sixaraq). Xoş gördük.

Ledi Frederik (təqdim edərək). Kapitan Montqomeri.

Kapitan Montqomeri. Mənə elə gəlir, biz görüş-müşük.

Fouls. Bunu eşitməyə çox şadam. Salam. (*Merestona müraciətlə*) Monte-Karloda vaxtını yaxşımı keçirirsən, Çarlı?

Mereston. Bə-bəli.

Fouls. Nə işlə məşğulsan?

Mereston. Belə də, or, orada da... bur, burada da hər yerdə stoldur.

Fouls. Sükanı belə saxla, balaca. Çox şadam ki, özünü vərəsəlik qanunvericiliyinə uyğun olaraq üzərinə düşən vəzifələrə layiqincə hazırlayırsan.

Mereston (gülərək). Məzələnmə, Paradayn dayı.

Fouls. Sevindirici haldı ki, sən artıq jarqonları da məniimsəyirsən.

Mereston. Əgər artıq London faytonçusunun gözü-nün odunu ala, hazırlıqlınlı bir qadını hayıl-mayıl edə bilirsənsə, sənin üçün Lordlar Palatasında işləmək elə də çətin məsələ deyil.

Fouls. Sənə ciddi bir xəbərdarlığım var, mənim balam. Sənin var-dövlətin və mövqeyin qarşısında parlaq imkanlar açır. Amma bütün bunları sağa-sola səpələsən,

gələcəyini zibilxanaya atmış olacaqsan. İndi üfüqlər aydınlaşib, Britaniya yeni liderinin zührunu gözləyir. Bununla yanaşı, həm də ingilislər öz liderlərinin adı, gözəçarpmayan məxluq olmasını xoşayırlar. Liderin bacarıqlı və səriştəli olması onlarda ümidsizlik yaradır, onun hərtərəfli şəxsiyyət olması boğazlarından keçmir, hazırlıcaväbliğinə isə qəti dözümləri yoxdur. Misal üçün zavallı lord Parnabinin taleyi. Uzaqqörənliy ona baş nazir vəzifəsini tutmağa imkan versə də, şəxsi keyfiyyətlərinin güdəzinə getdi. Axi ölkənin taleyini nitqləri ütülü, səmimi olan, ağlı istər-istəməz qılıncıdanın dəqiq zərbələrini yada salan çevik və uzaqqörən birisinin ixtiyarına vermək olar? Odur ki hamının gözündə lord Parnabi, sadəcə, çərənçi və yüngülxasiyyət bir insan idi. Biz belələrinin həyat prinsiplərinə şübhəylə yanaşırıq, mənəviyyatlarından ciddi şəkildə ehtiyatlanırıq. Odur ki sözlərimə diqqətlə qulaq as, əziz balam, diqqətlə qulaq as. Uzun nitqlərini bəlağətli, cansızıcı sözlərlə zənginləşdirmə, ağır söhbətlərinə çox da duz-filan qatma, qoy shit olsun. Diqqət elə ki, təşbehlərdə təxəyyülünə çox da sərbəstlik verməyəsən, beynini hamının qabağında açıb qoyma, ən ayıblı sərr kimi dərin bir yerdə gizlə. Və ən əsası, əgər humor hissin varsa, onu bıryolluq sil at, küləklərin ixtiyarına ver.

Mereston. Əziz dayı, sizin sözləriniz məni təsirləndirdi. Bundan sonra səfehlər səfehi olacağam.

Foulds. Bax bu, ayrı məsələ, mənim balam.

Mereston. Ən ağırcəkili ettökən olacağam.

Foulds. Artıq indidən sənin sinəni ordenin necə bəzədiyini görürəm. Onu almaq üçün heç bir zəhmət tələb olunmur!

Mereston. Bundan sonra mənim çıxışlarım hamiya dərin yuxu gətirəcək.

Foulds (*onun əlindən tutaraq*). Baş nazir vəzifəsi sənin lap boyuna biçilib.

Ledi Mereston. Əziz Paradayn, yatmadan əvvəl gəl bir az eyvanda gəzişək.

Foulds. Sən də nəvazişlə bütün son qeybətləri mənim qulağıma de gəlsin.

(Foulds ona şalını çiyninə atmağa kömək eləyir.)

Ledi Frederik. Admiral, sizinle danışmaq olarmı?
Admiral. Əlbəttə. Nə qulluq eləyə bilərəm?

(Ledi Frederik və Admiral söhbət etdiyi
müddətdə o birilər yavaş-yavaş dağlışırlar.
Söhbət zamanı ledi Frederik irland
aksentindən istifadə eləyir.)

Ledi Frederik. Kefiniz yaxşıdırımı?

Admiral. Tamamilə.

Ledi Frederik. Çox şadam. Çünkü sizə nikah təkli-
fylə müraciət etmək istəyirəm.

Admiral. Əzizim, siz məni yaman yerdə yaxaladınız.
Ledi Frederik (*gülərək*). Öz adımdan yox.

Admiral. Aha, aydınlaşdır.

Ledi Frederik. Məsələ burasındadır ki, mənim qar-
daşım Cerald sizin qızınıza evlənmək təklifi eləyib, o da razı-
laşıb.

Admiral. Ledi Frederik, Rouz, olsa-olsa, hələ dəcəl
qızçığazın birisidi. Ərə getmək onun üçün hələ tezdir.

Ledi Frederik. Gəl ehtirasları daha da coşdur-
mayaq, hər şeyi təmkinlə müzakirə eləyək.

Admiral. Bu barədə eşitmək belə istəmirəm. O cavan
oğlan lütün birisidir.

Ledi Frederik. Xoşbəxtlikdən, əvəzində, siz varlı-
sınız.

Admiral. Necə?

Ledi Frederik. Siz deyirdiniz ki, İrlandiyada torpaq
almaq heç də pis olmazdı. Orada Ceraldın evindən yaxşısını
tapa bilməzsən: özülü çox möhkəmdir, çıraqlıdır. Yelizave-
tinsk memarlığı üslubu sizi lap heyran edəcək.

Admiral. O üslubdan zəhləm gedir.

Ledi Frederik. Çox gözəl! Axi həmin malikanə hələ
on səkkizinci əsrдə yanmışdı. Sonralar onu Georgian üslu-
bunun ən yaxşı ənənələrinə uyğun yenidən tikdilər.

Admiral. Hm.

Ledi Frederik. Təsəvvür edirsinizmi, dizləriniz üstə
oğlan nəvələrinizi yelləyəcəksiniz.

Admiral. Birdən qız oldu?

Ledi Frederik. Bizim nəsildə qız nadir hallarda
olur.

Admiral. Bir də deyirəm ki, mən bu haqda eşitmək belə istəmirəm.

Ledi Frederick. Yaşına görə ölkənin ikinci baroneti. Məncə, heç də pis səslənmir.

Admiral. Rouzu geriyə, İngiltərəyə göndərməli olacağam.

Ledi Frederick. Həm də ürəyini çatlaşacaqsınız, eləmi?

Admiral. Qadın ürəyi qədimi çini qab kimi bir şeydir, çat-mat ona heç nə eləyə bilməz.

Ledi Frederick. Admiral, siz mənim ərimi tanıyırdınız?

Admiral. Bəli.

Ledi Frederick. Mən ona on yeddi yaşımda ərə getmişəm. Çünkü bir başqasını dəlicəsinə sevsəm də, anam onu daha yaxşı namizəd hesab eləyirdi. Toyumuzdan heç iki həftə keçməmişdi ki, bir gün xirtdəyəcən içmiş halda evə gəldi. O vaxtacan mən bir dəfə də sərəxoş adamı belə yaxından görməmişdim. Məlum oldu ki, demə, o, necə deyərlər, gillətməyin həvəskarıymış. Mən dəhşətə gəldim. On il onunla hansı əzaba qatlaşış yaşadığımı təsəvvürünüzə belə gətirə bilməzsiniz. Gizlətmirəm, həyatım boyu az səfəhlik eləməmişəm, amma Tanrı özü şahiddir ki, həm də nə əzablardan keçmişəm.

Admiral. Hə, bilirom.

Ledi Frederick. İnanın, əgər iki sütlü ürək bir-birini tutubsa, yaxşısı budur, onları evləndirəsən. Bizim zəmanəmizdə məhəbbət elə qəhətə çıxıb ki. İşdir, əgər sənə rast gəlibsə, nəbadə onu qaçırasan.

Admiral. Bağışlayın, amma mənim qərarım qətidir.

Ledi Frederick. Bəlkə, Nelson kimi sən də qərarını dəyişəsən? Rouza qarşı belə amansız olmayın! Axı o, Ceraldı sevir. Bu xoşbəxtliyi onlardan almayıñ. Oldu? Özünüzə çox sağ ol qazanın.

Admiral. Sizin xətrinizə dəymək istəmirəm, amma mənə məlum namizədlər arasında Cerald ən uyğun gəlməyənidir.

Ledi Frederick (*sevinclə*). Bilirdim ki, razılığa gələcəyik. Səhər elə ona da belə dedim.

Admiral. Məndə olan məlumatə görə, onun mülkü girov qoyulub.

Ledi Frederik. Ona bir penni də verən yoxdur.
Əğər istəyən olsaydı, Cerald çoxdan borc pul alardı.

Admiral. Deməli, onun təqaüddən başqa gəlir yeri yoxdur.

Ledi Frederik. Amma zövqü bədxərclik tələb eləyir.

Admiral. O, qumarbazın birisidir.

Ledi Frederik. Əvvəzində, necə gözəldir.

Admiral. Nə?

Ledi Frederik. Şadam ki, fikirlərimiz üst-üstə düşür. Bircə qalır, gəncləri bura çağırıb öz xeyir-duamızı verək.

Admiral. Mən bu izdivaca razılıq verməzdən əvvəl gərək sizin qardaşınız...

Ledi Frederik. Lənətlənsin?

Admiral. Bəli, madam, lənətlənsin.

Ledi Frederik. Mənə diqqətlə qulaq asın.

Admiral. Ledi Frederik, sizi xəbərdar eləmək istəyirəm: mən qərarı bir dəfə qəbul eləyirəm və heç vaxt dəyişmirəm.

Ledi Frederik. Bu, mənə ləzzət eləyir. Əlbəttə, kişi gərək kişi ola. Sizin gücünüz və qətiyyətiniz həmişə məni bərk təsirləndirib.

Admiral. Bu tərəfini bilmirəm, amma mən dediyim sözün yiyesiyəm.

Ledi Frederik. Lap gözəl. Beşcə dəqiqlidən sonra deyəcəksiniz ki, Cerald sizin gözəl Rouzla evlənə bilər.

Admiral. Yox, bir də yox.

Ledi Frederik. Bu inadkarlıq nəyə lazımdır? Bu inadkarlıq qəti sizə yaraşdır.

Admiral. Bu, inadkarlıq deyil. Bu, qətiyyətdir.

Ledi Frederik. Dərinə getsək, Ceraldın yaxşı cəhətləri də az deyil. O, sizin qızınıza sadıqdır. Düzdür, bir az dəlidoludur, amma bu xasiyyət istənilən gəncə ləkə gətirməkdən çox, yaraşlıq verir.

Admiral (*kobudluqla*). Belə de, mənə taxta kürəkən lazım deyil.

Ledi Frederik. O, evlənən kimi dərhal nümunəvi əra çevriləcək.

Admiral. O axı qumarbazdır, mən bununla barışa bilmərəm.

Ledi Frederik. Əgər o, bir də karta əl vurmayaçına söz versə necə? Nədən siz belə çürükçüsünüz? Məni qəbrə uzatmaq istəyirsiniz?

Admiral (*həvəssiz*). Mən bax, belə eləyəcəyəm. Əgər o, bir il kart oynamasa, bu izdivaca razılıq verəcəyəm.

Ledi Frederik. Siz lap ürəksiz. (*Qeyri-ixtiyari olaraq onun boynuna sarılıb öpür. Admiral hiss olunacaq qədər heyrətlənib.*) Üzr istəyirəm, özümü saxlaya bilmədim.

Admiral. Bax, bunun qəti əleyhinə deyiləm.

Ledi Frederik. Doğru sözümdü, müəyyən mənada siz heyretamız insansınız.

Admiral. Siz belə hesab eləyirsiniz?

Ledi Frederik. Bəli, məhz belə.

Admiral. Mən istərdim ki, evlilik təklifi şəxsən sizin dilinizdən səslənsin.

Ledi Frederik. Mənə gəlincə, əziz admiral, ümidi-lərim çoxdan həyatda çəkdiklərimə qurban gedib. Uşaqlara demək lazımdır. (*Çağırır.*) Cerald bura gəl. Rouz!

(Cerald və Rouz içəri keçir.)

Ledi Frederik. Rouz, mən həmişə elə bilmışəm ki, sizin atanız təbiətin möcüzəsidir.

Rouz. Ata, səndən bir dənədir.

Admiral. Mən sizin nikahın qəti əleyhinəyəm, amma ledi Frederikə imtina eləmək iqtidarında deyiləm.

Cerald. Sizə dərin təşəkkürlər, admiral, mən Rouza layiqli ər olmaq üçün əlimdən gələni eləyəcəyəm.

Admiral. Belə tez yox, cavan oğlan, iş dərhal görül-mür. Mənim şərtim var.

Rouz. Ata!

Ledi Frederik. Cerald bir il özünü nümunəvi apar-malıdır. Sonra evlənə bilərsiniz.

Rouz. Əgər özünü nümunəvi aparsa, adı birisi olacaq.

Ledi Frederik. Mütləq olacaq. Bütün yaxşı ərlərin hamısı dözülməz adılərdir.

Admiral. Rouz, əzizim, get yat. Mən də bir qəlyan çəkib, yan otağa keçəcəyəm.

Rouz (*ledi Frederiki öpərək*). Gecəniz xeyrə qalsın, siz ən, ən... Bu mərhəmətinizi heç vaxt unutmaram.

Ledi Frederik. Sonra, nikahda bir neçə il yaşayandan sonra mənə təşəkkür eləyərsən.

Rouz (*Ceralda əlini uzadaraq*). Gecən xeyrə qalsın!

Cerald (*Rouzun əlini sıxıb üzünə baxaraq*). Xeyrə qarşı!

Admiral (*kobuduqla*). Mənim arxamda belə eləmək heç də vacib deyil.

Rouz (*dodaqlarını uzadaraq*). Gecən xeyrə qalsın.

(Admiral Rouzu öpür və onlar çıxırlar.)

Ledi Frederik. Ay on səkkiz yaşım, haradasan?

(O, üzündən yağan yorğunluqla
kresloya yayxanır.)

Cerald. Nə məsələdir?

Ledi Frederik (*diksinərək*). Elə bilirdim, getmişən.

Hər şey qaydasındadır.

Cerald. Gizlətmə, aç tök.

Ledi Frederik. Mənim zavallı qardaşım, bir bilsəy-din. Mən elə narahatam ki, nə eləyəcəyimi bilmirəm.

Cerald. Pul məsələsidir?

Ledi Frederik. Bir il əvvəl and içdim ki, ayağımı yoranıma gözə uzatmaqla yaşayacağam. Bu da məni müflis elədi.

Cerald. Əzizim, bu necə ola bilər?

Ledi Frederik. Özüm də bilmirəm. Bu, dəhşətli ədalətsizlidir. Qəribədir, nə qədər yiğcam olmaq istəyirəm-sə, bir o qədər bədxərclik eləyirəm.

Cerald. Məgər borc almaq olmaz?

Ledi Frederik (*gülərək*). Artıq almışam. Elə dərd də burasındadır.

Cerald. Yenə borc al.

Ledi Frederik. Cəhd elədim. Mənə bir penni belə verən tapılmadı. İndi axmaq yoxdur.

Cerald. Dedimmi, sən istənilən sənədi imzalamaya hazırlısan?

Ledi Frederik. Mən elə ümidsizlik içindəydim ki, dedim, ikimiz də hər şeyə imza atmağa hazırlıq. Dik Koenə dedim.

Cerald. İlahi, bəs o nə cavab verdi?

Ledi Frederik (*yəhudü aksentini imitasiya eləyə-eləyə*). Əzizim, bu bir vərəqlik kağızin mənə nə xeyri var?

Cerald (*ucadan qəhqəhə çəkərək*). Tanıyıram, özüdür ki var.

Ledi Frederik. Gel mənim işlərimdən danışmayaq. Elə bir vəziyyətdəyəm ki, işlərim yadına düşəndə az qalıram, havalanam.

Cerald. Hər halda, pul sarıdan vəziyyət necədir?

Ledi Frederik. Gərək biləsən? Onda al gəldi. Dərzimə yeddi yüz funt borcum var, ötən il iki dəhşətli veksel imzaladım – biri min beş yüz, o biri iki min funt. Sabah vaxt tamam olur. Əgər pul tapa bilməsəm, müflisləşmə işi üzrə məhkəmə qarşısında dayanmali olacağam.

Cerald. Axi bu artıq ciddi məsələdir.

Ledi Frederik. Ciddidən də ciddi. Bunun nəylə qurtaracağını fikirləşəndə adamı vahimə basır. Adətən, dolaşiq vəziyyətlərə düşəndə, elə bil, nəsə baş verir, məni yenidən ayağa qaldırır. Keçən dəfə Elizabeth xala apopleksik zərbədən dünyasını dəyişdi. Yeri gəlmışkən, bu elə də xeyir gətirmədi, axı matəm mərasimi dəhşətli xərc tələb etdi.

Cerald. Niyə axı sən ərə getməyəsən?

Ledi Frederik. Əzizim Cerald, özün bilirsən ki, tale oyununda mənimki heç vaxt gətirmir.

Cerald. Amma Çarlı Mereston sənin dərdindən dəlibanədir.

Ledi Frederik. Bu, hamiya məlumdur.

Cerald. Ona ərə get.

Ledi Frederik. İlahi, mən onun anası yerindəyəm.

Cerald. Boş-boş danışma. Sən cəmi onca il ondan böyüksən. İndi ağılı-başı yerində olan bir gənc də ondan yaşça balaca olanı özünə arvad eləmir.

Ledi Frederik. O elə xoşrifətdir. Onun həyatına bu badalağı vura bilmərəm.

Cerald. Bəs Montqomeri? Pulunu yiğib-yığışdırmaq olmaz, özü də pis deyil.

Ledi Frederik (*heyrətlə*). Əzizim, mən onu yaxşı tanımiram.

Cerald. Sual belə qoyulub: ya ər, ya gor, yəni məhkəmə.

Ledi Frederik. Bu da Çarlı. Sən mənim canım, onu buradan apar. Paradaynlə danışmaq istəyirəm.

(Paradayn Foulds və Mereston daxil olur.)

Foulds. Ledi Frederik, siz hələ buradasınız?

Ledi Frederik. Gördüyünüz kimi.

Foulds. Biz eyvanda gəzisirdik.

Ledi Frederik (*Merestona*). Dərrakəli dayınız sizə lazımı dərs keçdimi?

Foulds. Necə, necə?

Mereston. İnanmiram ki, o istədiyi çox şeyə nail ola bildi.

Foulds (*açıq ürəklə*). İstədiyi hər şeyə, mənim balam. Özünü eśl iblis sayanın kim olduğunu elə hamı görür. Yeri gəlmışkən, saat neçədir?

Cerald. Təxminən, on bir.

Foulds. Belə! Sənin neçə yaşı var, Çarlı?

Mereston. İyirmi iki.

Ledi Frederik. Çarlı mənim icazəmdən əvvəl yata bilməz. Doğrudur?

Mereston. Tamamilə.

Foulds. Dostum, mənim ledi Frederiklə səhbət eləmək istədiymi sənin ağıllı başın başa düşməyibmi?

Mereston. Amma mənim bu ağıllı başım ledi Frederikin səninlə səhbət eləmək istədiyinə əmin deyil.

Cerald. Çarlı, gəl biz bilyard döyüşünə gedək.

Mereston. Doğrudanmı, siz bu qoca əzazil insanla təklikdə qalmaq istəyirsiniz?

Foulds. Gənc oğlan, niyə boyalı saçlarına hörmət eləmirsiniz?

Ledi Frederik. Biz neçə ildir görüşmürük.

Mereston. Eybi yox qoy belə olsun. Amma sabah mütləq gəzintiyə çıxacağıq.

Ledi Frederik. Mütləq. Amma nahardan sonra.

Foulds. Üzr istəyirəm, nahardan sonra Çarlı mənimlə Nitsaya gedəcək.

Mereston (*ledi Frederikə*). Hər şey qaydasındadır. Mən, həqiqətən də, ora getməyə hazırlaşdım, amma təxirə salmaq da olar.

Ledi Frederik. Bax danışdıq. Gecəniz xeyrə qalsın.
(*Mereston Ceraldla çıxır. Ledi Frederik dönüb təbəssümlə Paradayn Fouldsa baxır.*)

Ledi Frederik. Nə məsələdir?

Foulds. Nə məsələdir?

Ledi Frederik. Gözəl görünürsən, Paradayn.

Foulds. Sağ ol.

Ledi Frederik. Buna necə müyəssər olursan?

Foulds. Gec yatıram, heç vaxt çarpayıma erkəndən uzanmırıam, ürəyim istəyəni yeyirəm, susayanda içirəm, ən tünd siqarlar çəkirəm, idmanla-zadla məşğul olmuram. Ən əsası istənilən şəraitdə özümü darixmağa qoymuram.

Ledi Frederik. Təəssüf ki, şəhəri belə tələsik tərk eləməli oldun. Əyləncələrindən ayrılmalı oldun.

Foulds. Oldu, olmadı, onsuz da, mən Rivyeraya hər il gəlirəm.

Ledi Frederik. Elədir, amma axı hələ mövsüm başlamayıb.

Foulds. Hələ ortayaşlılıq girdabına o qədər batma-mışam ki, məndə vərdişlər yarana.

Ledi Frederik. Əziz Paradayn, srağagün ledi Mere-ston qarışq hissələr keçirərək pocta gedib, sənə bax, bu məzmunda bir telegram vurub: «Tez gəl, sənin təcili kömə-yin lazımdır. Çarlı hiyləgər bir qadının toruna düşüb. Mod». Düz dedim?

Foulds. Düz geyinən bir qadının səhv eləyəcəyini ağlıma da gətirmərəm.

Ledi Frederik. Sən də yerindən qopub bacının xilasına gələndə qəflətən məlum olur ki, bu hiyləgər qadın sənin sadiq nökərindir.

Foulds. Əgər belə ağıllı olmasaydın, əvəzin olmazdi.

Ledi Frederik. Nə eləmək fikrin var?

Foulds. Əzizim, mən polis deyiləm, olsa-olsa, məsum və subay bir qocayam.

Ledi Frederik. Hansı ki, anasından da bicdi, hansı ki, ərə getməli bir sürü qızı var, hansı ki, reklam agentindən də tədbirlidir.

Foulds. Mod hesab eləyir ki, bir vaxtlar səninlə yün-gülçə gəzdiyimdən ipinə odun yıga bilərəm. Yəni lalın dilini anası bilər. O, zərbi-məsəllərin böyük həvəskarıdır.

Ledi Frederik. Bəs daş qayaya rast gəlib necə, yerinə düşürmü? Yeri gəlmışkən, eşitdiyimə görə, Ledi Mereston mənim haqqımda yüksək fikirdədir.

Foulds. Qadınların bir zəif yeri var: bütün kartları açıb qoymaq. Tanıdıqlarım arasında bunu etməyən yeganə qadın sənsən.

Ledi Frederik (*irland aksentiyilə*). İrlandiyada ehtiyatını əlindən versən, məhv olardın.

Foulds. Sən Çarliyə ərə getməyə hazırlaşırsan?

Ledi Frederik. Nəyə görə bu qənaətdəsən?

Foulds. Ona görə ki, onun illik gəliri əlli mindir, sən isə xırtdəyəcən borc içindəsən. Sənə təcili dörd min funt lazımdır, yoxsa kitabıń bağlanacaq. Son ili adın dillərdə əzbər idi, amma pulun olduğundan sənə birtəhər dözürdülər. Əgər müflisləssən, səni hər görən burnunu sallacaq. Deməli, ledi Frederik Berollzdan ledi Merestona çevrilmək heç də pis deyil. Bacım həmişə mənə təlqin eləyir ki, markiza titulu kifayət qədər cəlbedicidir.

Ledi Frederik. Hersoginya titulundan cəzbedici ola bilməz. Əslində isə hər ikisi ucuz təkəbbürdən savayı bir şey deyil.

Foulds. Sən məndən özündən on-on beş yaş cavan bir oğlana hansı səbəbdən ərə getmək istəyini soruşduñ, mən də cavab verdim.

Ledi Frederik. Onda başqa sualıma da cavab ver. Niyə sən mənim şəxsi həyatıma qarışırsan?

Foulds. Bilirsən, bədbəxtlikdən, onun zavallı anası mənim bacımdır, mən də o bacımı bütün qəlbimlə sevirəm. Doğrudur, onun ərini bəyənməmişəm. Ömrüm boyu belə özündənrazi, belə riyakar birisinə rast gəlməmişəm.

Ledi Frederik. Onu yaxşı xatırlayıram. O, ümumi kilsə tərəfdarlarının prezidenti idi, özü də bakenbard buraxırdı.

Foulds. Amma bacım heç vaxt məni dar ayaqda qoymayıb. Mən zibilə az düşməmişəm. O, həmişə mənə kömək əlini uzadıb. Çarlı əgər sənin ərin olsa, qorxuram, o, dərddən ölü.

Ledi Frederik. Çox sağ ol.

Foulds. Xətrinə dəyəcək sözlər demək istəmirəm, amma mən özüm də o qənaətdəyəm ki, bu izdivac fəlakətlə

nəticələnək. Üstəlik, əgər səhv eləmirəmsə, sənin mənə ödəmədiyin bir borcun var. Onu ödəməyin vaxtidır.

Ledi Frederik. Belə de!

Foulds. Bir dəfə məni axmaq yerinə qoyduğun, yəqin, yadında olar. Söz verdim ki, səninlə haqq-hesabı çürüdəcəyəm. Tanrıya and olsun ki, belə də olacaq.

Ledi Frederik (*gülərək*). Əgər mən Çarlinin təklifini qəbul eləsəm, sən nə qərar qəbul eləyəcəksən?

Foulds. Hələ belə təklif gəlməyib ki?

Ledi Frederik. Hələlik yox. Onu bu addımdan saxlamaq üçün gərək bütün qadın müdrikliyimi işə salım.

Foulds. Gəl açıq danışaq.

Ledi Frederik. Mən ayıq olmaliyam. Sən pərdəni götürəndə daha təhlükəli olursan.

Foulds. Heyif ki, sən mənim barəmdə bu qədər mənfi fikirdəsən.

Ledi Frederik. Heç də yox. Sadəcə, sən təbiətin dahiyanə oyununun məhsulusan. Elə bil, Yorkşir skvayrının bədənində yezuit ruhanisinin ruhu yaşayır.

Foulds. Maraqlıdır, bu kompliment mənə hansı keyfiyyətimə görədir? Görünür, sən məndən əməllicə qorxursan.

(Bir müddət bir-birlərinin üzünə baxırlar.)

Ledi Frederik. Öz kartlarını açma.

Foulds. Əvvəla, sənə təcili pul lazımdır.

Ledi Frederik. Nə olsun?

Foulds. Təklif mənim bacımdan gəlir.

Ledi Frederik. Yəni sən özün onu bəyənmirsən?

Foulds. Əgər oğlani rahat buraxıb onun həyatından yox olsan, qırx min funt alacaqsan.

Ledi Frederik. Belə getsə, üstəlik, bir şapalaq da qazanacağam.

Foulds. Bilirsən, öz aramızda qalsın, palçığa girmək axmaq işdir. Sənə indi pul hava-su kimi lazımdır, üstəlik, həm də hansısa bir südəmərin ömrünün axırınacan sənin ətəyindən tutub gəzməsi, çətin ki, xoşuna gələ.

Ledi Frederik. Oldu, palçığa girməyəcəyik. Amma ledi Merestona çatdır ki, əgər mənim, həqiqətən də, onun

pulunda gözüm olsa, dəli deyiləm ki, qırxa minə razılaşam. Bircə başımı tərpətməyim kifayətdir ki, ilə əlli min qazanım.

Foulds. Mən artıq bunu ona demişəm.

Ledi Frederik. Sən böyük uzaqqörənlik nümayiş elətdirmisən. İkinci kartı aç görək.

Foulds. Özünü ələ al.

Ledi Frederik. Mən tamamilə sakitəm.

Foulds. Sən iblisanə hərəkətlərinlə həmişə seçilmisən. Çarliyə hələ onu daddırmamışan ki?

Ledi Frederik (*gülərək*). Hələ yox.

Foulds. Yaxşı. İkinci kart sənin nüfuzundur.

Ledi Frederik. Məndə axı o yoxdur. Özü də mən bunu həmişə üstün cəhət saymışam.

Foulds. Bilirsənmi, Çarli hələ özünü tanımayan südəmərin birisidi. O, ələ bilir ki, sən abır-həya mücəssəməsisən. Onun ağlına da gəlməz ki, sənin ələ qaynar gəncliyin olub.

Ledi Frederik. Məni ən çox təəssüfləndirən də budur.

Foulds. Hər halda, Çarli biləndə heyrətlənəcək ki, üstündə əsə-əsə qaldığı o gözoxşayan qızılıgül...

Ledi Frederik. Az qala, onun öz doğmaca dayısına qoşulub qaçacaqmış. Yəqin bu haqda ona danışmaq istəməzsən, özünü eşşək kimi aparmazsan.

Foulds. Madam, əgər tələb olunarsa, Paradayn Foulds hətta özünü gülünc yerinə qoymağa da hazırlıdır. Amma mən daha çox Bellinqemlə aranızda olan tarixçəni nəzərdə tuturam.

Ledi Frederik. Hə, deməli, hələ Bellinqemlə də tarixçə varmış. Tamam unutmuşam.

Foulds. İyrənc tarixçədir, eləmi?

Ledi Frederik. Bəli, dəhşətdir.

Foulds. Sənə elə gəlmir ki, Çarlz bu yerdə barmağını dişləyəcək?

Ledi Frederik. Tamamilə mümkünündür.

Foulds. Bəlkə, geri çəkiləsən?

Ledi Frederik (*Zəngi basır*). Amma sən hələ mənim kartlarını görməmisən. (*Nökər daxil olur*) Mənim nökərimə deyin ki, yazı stolunun üstündəki qutunu gətirsin.

Nökər. Baş üstə, miledi. (*Çıxır*.)

Foulds. Səndə olan o nədir elə?

Ledi Frederik. Dörd, ya beş il əvvəl mən bu mehmanxanada qalırdım. O vaxt Mimi Bretonskaya da burada yaşayırırdı.

Foulds. Onun haqqında heç vaxt eşitməmişəm, amma adından görünür ki, ehtiraslı xanımdır.

Ledi Frederik. O, Foli-Barjerin müğənnisi idi, həm də elə zümrüdləri vardı ki, ona bənzərini mən ömrüm boyu görməmişəm.

Foulds. Hə, sən axı Modun zümrüdlərini görməmisən.

Ledi Frederik. Mərhum lord Merestonun zümrüdə böyük marağı var idi. O, zümrüdü daşlardan ən təmizi hesab eləyirdi.

Foulds (*tələsik*). Hə, nə olsun?

Ledi Frederik. Olsun ki, Mimi qəflətən ağır xəstələndi. Ona baxmağa adam yox idi. Təbii ki, mehmanxanada məskunlaşan dindar ingilis qadınlar beyinlərinə tapança dirəsən də, ona yaxınlaşan deyildilər. Odur ki mən həmişə elədiyim kimi elədim.

(Ledi Frederikin nökəri əlində çox da böyük olmayan qutuya daxil olub onu stolun üstünə qoyur. Çixır.

Ledi Frederik söhbətinə davam
eləyə-eləyə qutunu açır.)

Foulds. Şükür ki, subayam, heç bir həzin səsli məleykə də mən təklənmək istəyəndə yastiğımı dikəldib eləmir.

Ledi Frederik. Sağalana qədər onun qulluğunda dayandırmışdım. Sonra belə qərara gəldi ki, öz mənasız həyatına görə qarşısında borcludur. O, gözəl zümrüdlərini mənə vermək istədi. Mən götürmədim. O, dəhşətli dərəcədə dilxor oldu. Onda qayıtdım ki, yaxşı, əgər razi olsanız, mən sizdən başqa şey alaram.

Foulds. Nə aldın?

Ledi Frederik. Bir yiğin məktub. Mən həm zərfin üstündəki ünvanı görmüşdüm, həm də xətti tanımışdım. Qərara aldım ki, bu yazışma mənim əlimdə olsun. Belə daha etibarlıdır. (O, qutudan məktubları çıxarıb Paradayna verdi.) Bax, bunlardı.

(Paradayn onlara baxıb diksinir.)

Foulds. 89, Qrosvenor-skver. Merestonun xəttidir. Doğrudan? Necə ola bilər? Ay, ay, ay. (*Gülməkdən uğunub gedir.*) Qoca arvadbaz. Bilirsən, o, məni öz evində görmək istəmirdi. Axi mən avaranın, pozğunun birisiyəm. Amma o, ümumi kilsə tərəfdarlarının prezidenti idi. İlahi, onun sözləri hələ də qulağımdan getməyib: «Cənablar, mən ingilis ailələrinin mənəviyyatının, möhkəmliyinin, saflığının arxasında dağ kimi dayanmışam». Deməli, belə.

Ledi Frederik. Mən həmişə müşahidə eləmişəm ki, din təəssübkeşləri nədənsə qadın işvəsi qarşısında gücsüzdür.

Foulds. Baxmaq olar?

Ledi Frederik. Nə bilim, özüm də bilmirəm. Bax.

Foulds (*Oxuyur*). «Ürəyimin sevinci...» Bu da onun imzası: «Sənin cüçən». Qoca arvadbaz.

Ledi Frederik. O çox gözəl idi.

Foulds. Şübhə eləmirəm, amma, şükür ki, məndə hələ də az da olsa, abır-həya qalib. Bütün içim, elə bil, hayqırır: Axi ağısaçlı, bakenbardlı bir kişi özünü necə cücə adlandıra bilər?

Ledi Frederik. Doğrudan da, əgər sevgini belə qiymət zümrüdlərlə bildirə bilirsənsə, sonsuz ehtirasının təsdiqi üçün sözə nə ehtiyac var?

Foulds (*diksinir və dərhal ciddi görkəm alır*). Bəs Mod necə olsun?

Ledi Frederik. Hansı mənada?

Foulds. O yaziq buna, sadəcə, dözə bilməyəcək. O, bütün iyirmi iki illik həyatları boyu ona moizələr oxuyub. Yaziq bacım onun ayağı dəyən torpağa səcdə eləyirdi. O, onunla qəbrə girməyə də hazır idi, amma qərara aldı ki, onun bu xeyirxah əməllərini davam etdirsin.

Ledi Frederik. Bilirəm.

Foulds. Hə, bu, ciddi kartdır. Sən zümrüdlərdən düz imtina eləmisən, bu məktublar ikiqat qiymətlidir.

Ledi Frederik. İstəyirsən, onları yandıraq.

Foulds. Betsi!

Ledi Frederik. Bu da ocaq. Onları oda at.

(Foulds hər iki əliylə məktubu tutub
yeyin addımlarla sobaya tərəf gedir.)

Amma dayanıb geri qayıdır
və məktubu divana atır.)

Foulds. Bacarmıram!

Ledi Frederik. Niye?

Foulds. Bu həddən ziyadə səxavətli jestdir. Mən sənilənə son nəfəsimə qədər döyüşməyə hazırlam. Amma bu halda sən ciddi üstünlük qazanacaqsan. Mənim əl-ayağım bağlanacaq.

Ledi Frederik. Neynək, qoy belə olsun. İstəmir-sənsə, qoy qalsın.

Foulds. Əgər sən belə bir kartı ocağa atırsansa, bəs onda əlində nə qalır? Fleş-royal?

Ledi Frederik. İstisna deyil ki, mən, sadəcə, blef eləyirəm.

Foulds. İlahi, təzədən sənin bu irland aksentini eşitmək mənim qulaqlarım üçün şərbət içmək kimi bir şeydir.

Ledi Frederik. Doğrudan?

Foulds. Elə bilirom, sən bu aksentdən öz həmsöhətlərini tərk-silah eləmək üçün istifadə eləyirsən.

Ledi Frederik (*gülümsəyərək*). Ay hay, sənimi tərk-silah eləmək?!

Foulds. İlahi, bir vaxtlar mən sənə necə də vurulmuşdum.

Ledi Frederik. Bir çox başqaları kimi.

Foulds. Amma sən mənimlə iyrənc rəftar elədin.

Ledi Frederik. Demək olar ki, hamı belə deyir. Yeri gəlmışkən, aydın görünür ki, sən bu zərbədən sonra özünə gələ bilmisən.

Foulds. Düz deyil. Sənin o kobud rəftarın mənim mədəmə sağalmaz yara vurdı.

Ledi Frederik. Bu səbəbdənmi biz ayrıldan sonra qayalı dağların əvəzinə Karlsbada getdin?

Foulds. Bəlkə də, sənə gülməli görünəcək, amma olan budur ki, mən ömrümədə yalnız bir dəfə aşiq olmuşam. Həmin adam da sənsən.

Ledi Frederik (*gülümsəyib əlini uzadaraq*). Gecən xeyrə qalsın.

Foulds. Bütün bunlara görə mən sənilə döyüşəcəyəm, bütün silahları işə salmaqla.

Ledi Frederik. Paradayn, mən səndən qorxmuram.
Foulds. Gecən xeyrə qalsın.

(O çıxır və kapitan Montqomeri daxil olur.)

Ledi Frederik (*əsnəyərək və gərnəşərək*). Nəsə yuxum var.

Kapitan Montqomeri. Çox təəssüf. Mən sizinlə söhbət eləmək istəyirdim.

Ledi Frederik (*gülümsəyərək*). Beşcə dəqiqə dözə bilərəm, xüsusən əgər siqaretə qonaq eləsəniz.

Kapitan Montqomeri. Buyurun.

(O, portsiqarı ona uzadıb sonra siqaretiğini alışdırır.)

360

Ledi Frederik (*dərin qullab vuraraq*). Əsl mən istəyəndir.

Kapitan Montqomeri. Demək istəyirdim ki, səhər tezdən vəkilimdən məktub almışam. O, elə bu günlərdə mənim adıma Krouli qəsrini alıb.

Ledi Frederik. Belə de. Gözəl yerlərdir. İmkən olsa, məni də qonaq çağırarsınız.

Kapitan Montqomeri. Əgər orada həmişəlik qalmağa razılıq versəydiniz, məni xoşbəxt edərdiniz.

Ledi Frederik (*ona ani baxışla*). Belə təklifi almaq çox xoşdur, amma mən hələ uzun müddət Londonda qalmaq istəyirəm.

Kapitan Montqomeri (*gülümsəyərək*). Mənim Portmen-skverdə də çox gözəl evim var.

Ledi Frederik (*heyvətlə*). Doğrudan?

Kapitan Montqomeri. Gələn seçkilərdə isə Parlamentə üzv olmaq niyyətindəyəm.

Ledi Frederik. Britaniyanı idarə eləmək, yəqin, çox xoş məşğuliyyətdir: ləyaqətli və yerini bilən üçün.

Kapitan Montqomeri. Ledi Frederik, mən dövlət qulluğunda olsam da, şəxsi işlərimi də pis aparmıram. Odur ki nəm-nüm eləməyə öyrəncəli deyiləm, sözü birbaşa deməyi xoşlayıram. İstəyirəm, mənə ərə gələsiniz.

Ledi Frederik. Nə yaxşı ki, siz uzun-uzadı tarixçə düzüb-qoşmursunuz. Mənə çox xoşdur, amma elə bilirəm, bu təklifi qəbul eləmək iqtidarında deyiləm.

Kapitan Montqomeri. Səbəb nədir?

Ledi Frederik. Mən axı sizi qəti tanımiram.

Kapitan Montqomeri. Onda gəlin bizim ailə həyatımızı tanışlıqdan başlayaqq. Bu, ikimizin də xeyrinə olar.

Ledi Frederik. Birdən elə qənaətə gəldik ki, bir-birimizdən zəhləmiz gedir. Onda gec olmayacaq ki?

Kapitan Montqomeri. Mənim bank hesabımı baxmaq istəyirsinizmi? Onda məlum olacaq ki, mənim əcdadlarım kifayət qədər uzaqgörən insanlar olublar. Mənim imkanımı sevməmək olmaz.

Ledi Frederik. Şübhə eləmirəm, bu həddən ziyanə maraqlıdır, amma mənim üçün yox.

(Getməyə hazırlaşır.)

Kapitan Montqomeri. Dayanın. Dayan görüm, imtinanın səbəbi nədir?

Ledi Frederik. Əgər belə inad eləyirsinzsə, deyim. Mən sizi qəti sevmirəm.

Kapitan Montqomeri. Siz bunu ciddi səbəb hesab eləyirsiniz?

Ledi Frederik. Siz Ceraldın dostusunuz, özü də o, sizin barənidə yaxşı fikirdərdir. Amma mən Ceraldın bəyəndiyi hər adama ərə gedə bilmərəm.

Kapitan Montqomeri. O söz vermişdi ki, sizi yola gətirəcək.

Ledi Frederik. Mən əgər bir də ərə getməli olsam, qardaşımın yox, öz xoşuma gələni seçəcəyəm.

Kapitan Montqomeri. Ümid edirəm ki, hərəkətlərimlə sizin qərarınızı dəyişdirə biləcəyəm.

Ledi Frederik. Ağlım bir şey kəsmir.

Kapitan Montqomeri. Mən qarşıma nəsə məqsəd qoyanda, adətən, ona çatıram.

Ledi Frederik. Bu artıq hədəyə oxşayır.

Kapitan Montqomeri. Necə istəyirsiz, qəbul edin.

Ledi Frederik. Deməli, siz mənimlə evlənməyə israrlısınız?

Kapitan Montqomeri. Tamamilə doğrudur.

Ledi Frederik. Mən də buna yol verməməyə israrlıyam. Deməli, başa-baş olduq.

Kapitan Montqomeri. Niyə axı qardaşınızla bu haqda danışmayasınız?

Ledi Frederik. Çünkü bu məsələnin ona dəxli yoxdur.

Kapitan Montqomeri. Dəxli yoxdur? Siz bir ondan soruşun?

Ledi Frederik. Nəyi nəzərdə tutursunuz?

Kapitan Montqomeri. Ondan soruşun. Gecəniz xeyrə qalsın.

Ledi Frederik. Xeyrə qarşı. (O çıxır. Ledi Frederik eyvana baxan pəncərəyə yaxınlaşış çağırır.) Cerald!

Cerald. Mən buradayam. (Otağa daxil olur.)

Ledi Frederik. Sən kapitan Montqomerinin mənə evlənmək təklifi eləməyə hazırlaşdığını bilirdin?

Cerald. Bilirdim.

Ledi Frederik. Onu qəbul eləməyimə hansısa bir səbəb varmı?

Cerald. Yalnız bir səbəb ki, mənim ona doqquz yüz funt borcum var.

Ledi Frederik (*heyvət içində*). Niyə mənə deməmişən?

Cerald. Üzüm gəlmədi. Sən onsuz da gərgin idin. Öz giçliyimdən, əlbəttə ki. Mən Rouza görə bankı aparmaq istədim.

Ledi Frederik. Deməli qumarda uduzmusan?

Cerald. Hə.

Ledi Frederik (*istehzayla*). Necə deyərlər, «vicdan borcu», hə?

Cerald. Mən birisi gün borcu qaytarmalıyam. Dəqi-qənin söhbəti var.

Ledi Frederik. Amma axı birisi gün özümün iki vekselimi ödəməliyəm. Əgər sən borcunu qaytarmasan necə?

Cerald. Onda sənədlərim başqasının mülkiyyətinə keçəcək və Rozini itirəcəyəm. Sonra da bu axmaq alnıma bir gullə çaxacağam.

Ledi Frederik. Nə isə, borc ən axırda kimə çatmalıdır.

Cerald. Sələmçi Aaron Levitskinin oğluna.

Ledi Frederik (*get-gedə dəli qəhəqəhəyə çevrilən gülüşlə*). Bircə bu çatmırdı!

İkinci pərdə

Birinci pərdədə olan səhnə. Admiral Karayl
kresloda yatıb, üzü dəsmalla örtülüüb.
Rouz bir qədimi kresloda əyləşib,
Cerald da həmin kresloya söykenib.

Rouz. Atam elə yatağandır ki, təsəvvür olunmaz dərəcədə.

(Admiral xoruldayır.)

Cerald. Sən tamamilə haqlısan. (*Pauza*.)

Rouz. Axırıncı yarım saatda düz on beş dəfə söhbətin məzmununu dəyişmək istəmişəm.

Cerald (*təbəssümlə*). Doğrudan?

Rouz. Sən də hər dəfə mənimlə razılaşırsan. Daha sözüm qalmayıb, gərək nəsə yeni bir şey fikirləşib tapım.

Cerald. Sən elə həvəslə və ağıllı danışırsan. Təbii ki, mən də razılaşmalı oluram.

Rouz. Maraqlıdır, on ildən sonra da mən sənin gözünə belə həvəslə və ağıllı görünəcəyəm?

Cerald. Əlbəttə, şəkk-şübhəsiz.

Rouz. Əgər bir-birimizi atmacalarla iynələməsək, çətin, söhbətimiz maraqlı olsun.

Cerald. Gözəllər gözləli, sən mərhəmət göstər, ağıllazım olanı götürəcək.

Rouz. Belə demə. Kişi vurulanda dərhal nəsihət kürsüsünə qalxıb orada əlini belinə qoyub deyinir. Qadın vurulanda isə onun üçün hansısa «olar», «olmaz»ın heç bir əhəmiyyəti yoxdur.

Cerald. Qadın vurulanda ürəyini mikroskop altına qoyub döyüntülərini öyrənmək iqtidarındadır. Amma kişi vurulanda elm, fəlsəfə, nə bilim, başqa şeylər yadınamı düşür?

Rouz. Kişi vurulanda olsa-olsa ay işiğində sonetlər yazmaq iqtidarındadır. Amma qadın vurulanda, hər halda, ona nahar da hazırlayır, corabını da yamayırlar.

Cerald. Belə çıxır ki, söhbətə nöqtəni həmişə sən qoymalısan. (*Rouz başını qaldırır və Cerald onun dodaqlarını öpür.*)

Rouz. Sən gün-gündən daha çox xoşuma gəlirsən.

Cerald. Hər halda, bu, məni sakitləşdirir.

Rouz. Amma, çətin ki, kimsə səni dilli-dilavər saya.

Cerald. Məgər bir-birlərinə aşiq olanların bağın skamyasında saatlarla dinib-danışmadan oturub qaldıqlarını görməmişən?

Rouz. Nə olsun?

Cerald. Əvvəllər elə bilirdim, onlar dəhşətli dərəcədə darixırlar. İndi başa düşürəm ki, onlar ən xoşbəxt insanlardır.

Rouz. Sən, əlbəttə, mənim itaətkar əsgərim, mən də sənin şəfqət bacınam.

Cerald. Bilirsən, mən Dublindəki «Triniti» kollecində təhsil alanda...

Rouz (*söziünü kəsərək*). Sən məgər orada oxumusan? Elə bilirdim, Oksfordu qurtarmışan.

Cerald. Yox. Nədir ki?

Rouz. Elə bir şey deyil, sadəcə, mənim bütün qohumlarım Maqdalina kollecində, Kembricdə oxuyublar.

Cerald. Sonra.

Rouz. Mən də qərara almışam ki, əgər oğlum olsa, o da orada oxuyacaq.

(Admiral diksinib dəsmalı üzündən atır.

O birilər onu sezmirlər. O, maraqla söhbətə qulaq asır. Az sonra ledi Frederik də içəri keçib üzündə təbəssüm onların söhbətini dinləyir.)

Cerald. Əzizim, bilirsən ki, sənə qarşı getməyi xoşlamiram, amma mən çoxdan qərar qəbul eləmişəm ki, oğlum özüm kimi Dublində təhsil alacaq.

Rouz. Gərək məni bağışlayanas, Cerald, amma uşaq centləmənə layiq təhsil almalıdır.

Cerald. Səninlə razıyam, Rouz, amma hər şeydən əvvəl, o irlanddır, deməli, İrlandiyada da oxumalıdır.

Rouz. Əzizim Cerald, belə məsələlərdə ən doğru qərar ana hissiyyatına etibar eləməkdir.

Cerald. Sevimli qızılgülüm, ata müdrikliyi həmişə daha etibarlıdır.

Ledi Frederik. Müdaxilə elədiyimə görə üzr istəyirəm, amma sizə elə gəlmirmi ki, çox qabağa qaçırsınız?

Admiral (*heyrat içində*). Ömrümdə birinci dəfədir ki, adaxlılar arasında belə söhbətin şahidi oluram.

Rouz. Atacan, hər şeyə hazır olmaq lazımdır.

Admiral. Mənim cavanlığında qızlar belə şeyləri müzakirə eləmirdilər.

Ledi Frederik. Elə bilişəm, hamının bildiyi bir şeyi bilmək heç kəsin zərərinə olmaz. Avamlıq kiməsə başucalığı gətirməyib. Əgər qız kütbeyindirsə, inanmırıam, ərə gedəndə bu, onun xeyrinə olsun.

Admiral. Mən köhnədəbli adamlardanam, ledi Frederik. Mənim qənaətimə görə, elə mövzular var ki, onlara toxunulanda gərək həyalı qız özündən gedə. Bəli, madam, məhz özündən gedə. Mənim sütül bir gənc olduğum vaxtlarda beləydi.

Rouz. Atacan, sən istəklərimə qarşı çıxanda mən dəfələrlə özümdən getməyə cəhd eləmişəm, amma nəsə alınmayıb. Deməli, bu məsələ mənlik deyil.

Admiral. Sizin oğlunuzun harada oxuyub-oxumayaçağıyla əlaqədar bu gülməli söhbətə gəlincə, unutmayın ki, bu barədə məndən də soruşsanız, pis olmaz.

Cerald. Əziz admiral, sizin nədən belə narahat olmağınızı heç cür başa düşə bilmirəm.

Admiral. Lap dərinə varmamaq üçün bəri başdan deyirəm: Rouz dünyaya gələn kimi qərara aldım ki, onun oğlu mütləq Kembricdə oxumalıdır.

Rouz. Atacan, elə bilişəm, nəyin oğlumuzun xeyrinə olduğunu biz Ceraldla daha yaxşı müəyyənləşdirə bilərik.

Admiral. Uşaq işləməlidir, Rouz, avara övlad mənə lazımlı deyil.

Cerald. Əlbəttə. Ona görə də mən onu Dublinə göndərmək niyyətindəyəm.

Rouz. Əsas məsələ odur ki, tərbiyeli insan olsun, Oksfordda ona nəsə öyrədə bilməsələr də, tərbiyəni mütləq təlqin edəcəklər.

Ledi Frederik. Sizə elə gəlmirmi ki, bu söhbətə bir də iyirmi ildən sonra qayitmaq lazımdır?

A d m i r a l. Ledi Frederik, elə söhbət var ki, onu dərhal həll eləmək lazımdır.

L e d i F r e d e r i k . Bilirsiniz, indiki cavanlar çox sərbəstdirlər. Görən, iyirmi ildən sonra necə olacaq!

C e r a l d . Ən əsası uşaq gərək dirləməyi bacarsın.

R o u z . Əlbəttə. Qulağına pambıq tixamış uşaqdan pis nə ola bilər?

A d m i r a l . Mənimmi nəvəm məni eşitməyəcək? Kişiliyi çatırsa, yoxlaşın görüm.

L e d i F r e d e r i k . Deməli, əsas məsələdə razılaşmışsınız. Hər şey qaydasındadır. Gəlmışdım deyəm ki, ekipaj hazırlıdır.

A d m i r a l . Get öz şlyapanı götür, Rouz. (*Ledi Frederikə müraciətilə*) Siz bizimlə gedirsiniz?

L e d i F r e d e r i k . Təəssüf ki, yox. *Au revoir.*

A d m i r a l . *A tout a l'heure* – tezliklə görüşənədək.

(Admiral və Rouz çıxır.)

C e r a l d . Sən heç Rouzdan gözəl məxluq görmüsənmi?

L e d i F r e d e r i k (gülərək). Ancaq öz güzgümdə.

C e r a l d . Əzizim Elizabet, sən necə də təvazökarsan.

L e d i F r e d e r i k . Qardaş, görürəm, sən çox xoşbəxt-sən.

C e r a l d . Bütün çətinliklər geridə qalanda adamın ürəyi necə də rahat olur. Qorxurdum, hər şey kəllə-mayallaq olacaq. Elizabet, sənin tayın-bərabərin yoxdur.

L e d i F r e d e r i k . Mən də bu qənaətdəyəm.

C e r a l d . Sən hər şeyi qaydasına qoyacağına söz verəndə mən elə hiss elədim ki, arxamda dağ var.

L e d i F r e d e r i k . Sənə dedim axı bacardığımı eləyəcəyəm. Həm də məsləhət gördüm ki, narahat olmayasan.

C e r a l d (qəflətən dönərək). Məgər nəsə elə deyil?

L e d i F r e d e r i k . Elə deyil, qəti elə deyil. Mən bilirdim ki, Kouen burada yerləşib, özü də ümid eləyirdim ki, ona veksellərə, heç olmasa, bir neçə günlüyü dəyib toxunma-mağı təlqin eləyə biləcəyəm.

C e r a l d . Razılaşmadı?

L e d i F r e d e r i k . Artıq veksellər onda yoxdur.

C e r a l d (taşvişlə). Necə?

Ledi Frederik. O, vekselləri verib və and içir ki, indi onların kimdə olduğunu bilmir.

Cerald. Axi hansı dəli onları alar?

Ledi Frederik. Bilmirəm. Ən dəhşətliyi də elə budur. Onsuz da, hər şey belə pis idi. Amma mən elə bilirdim ki, Kouendən, ən ažı, bunu gözləmək olmaz... Doğrudanmı, bu, Paradaynın işidir?

Cerald. Montqomeri də var.

Ledi Frederik. Bu gün onunla görüşəcəyəm.

Cerald. Ona nə deyəcəksən?

Ledi Frederik. Ağlıma belə gəlmir. Düzünü desəm, mən ondan qorxuram.

Cerald. Əzizim, ən pisi də baş versə...

Ledi Frederik. Ən pisi də baş versə, sən Rouzla evlənəcəksən. Bunu mən sənə vəd eləyirəm.

367

(Paradayn Foulds peydə olur.)

Foulds. Gəlmək olar?

Ledi Frederik (*təbəssümlə*). Bura bizim şəxsi mülkü-müz deyil ki. Sizi necə buraxmaya bilərəm?

Cerald. Yaxşısı budur, mən gedib gəzişim.

Ledi Frederik. Oldu.

(Cerald çıxır.)

Foulds. Hə, demək belə, işlər necədir?

Ledi Frederik. Hər şey gözəldir, çox sağ ol.

Foulds. Mən Çarlini anasına təhvil verdim. Ümid elə-yirəm ki, bir-iki saat onsuz keçinə bilərsən.

Ledi Frederik. Özüm ona dedim ki, günortalar anasıyla olmalıdır. Onun övladlıq borcunu qaytara bilmə-məsi məni narahat eləyir.

Foulds. Aha!.. Səhər Dik Kouenlə görüşdüm.

Ledi Frederik (*dərhal*). Belə de!

Foulds. Sənə maraqlıdır, eləmi?

Ledi Frederik. Heç də yox. Niyə də maraqlı olma-lıdır?

Foulds (*gülümsəyərək*). Cox gözəl insandır, eləmi?

Ledi Frederik (*mərhəmətli baxışlarla*). Heyif, əlimin altında bir şey yoxdur, olsayıdı, üstünə tullayardım.

Foulds (*gülərək*). Hər halda, sənin o başıbelalı vek-sellerin məndə deyil. Mən gecikdim.

Ledi Frederik. Amma sən onu almağa cəhd elə-din, eləmi?

Foulds. Əlbəttə. Fikirləşdim ki, sənin ona ərə get-meyinin ölüm-dirim məsələsi olduğunu bilməsi Çarliyə maraqlı olar.

Ledi Frederik. İndi onlar kimdədir?

Foulds. Təsəvvürüm belə yoxdur. Amma sən çox pis vəziyyətdə qala bilərsən. Üç min yarıml, hə?

Ledi Frederik. Hamisini birdən demə. Çox iri görünür.

Foulds. Merestonun məktubunu yeddi min funta satırsanmı?

Ledi Frederik (*gülərək*). Yox.

Foulds. Təəssüf... Yeri gəlmışkən, mən Çarliyə ətraflı danişsam, etiraz eləməzsən ki... Bizim münasibətlərimizi deyirəm?

Ledi Frederik. Niyə də etiraz eləyim? Bu zaman gülünc yerdə qalan mən olmayıacağam.

Foulds. Çox sağ ol. Ola bilsin, mən sənin bu lütfkar-liğindən istifadə elədim.

Ledi Frederik. Yəqin, Çarlidə humor hissiniñ çox güclü olduğunu sən də sezmisən.

Foulds. Əgər məni sancmağa başlasan, çıxıb gedə-cəyəm. (*Dayanır.*) Sənə qarşı heç bir silahın olmadığına beləmi əminsən?

Ledi Frederik (*gülərək*). Tamamilə.

Foulds. Mənim bacımın bu gün əhvalı olduqca xoş-dur. Bellinqtonların işi nə yerdədir?

Ledi Frederik. Yüngülçə bir qalmaql olub, qəлиз bir şey yoxdur.

Foulds. Ehtiyatlı ol. O, qadındı və qarşısını heç nə kəsə bilməz.

Ledi Frederik. Maraqlıdır, görən, nədən sən mənə belə xəbərdarlıq eləyirsən?

Foulds. Keçmiş xatirələrə görə, əzizim.

Ledi Frederik. Paradayn, sən sentimental olma-ğə başlayırsan. Tanrılar qocalan xudbini belə cəzalandırırlar.

Foulds. Ola bilər, amma öz canıma and olsun ki, heç cür unuda bilmirəm, bir dəfə...

Ledi Frederik (*sözünüü kasərək*). Əziz dost, gəl o kədərli keçmiş qurdalamayaq.

Foulds. Sənin qədər sentimentalliqdan uzaq insana həyatım boyu rast gəlməmişəm.

Ledi Frederik. Gəl mənim yer üzündəki bütün naqışlıklärin yiğnağı olduğumla razılaşıb söhbəti dəyişək.

(Nökər daxil olur.)

Nökər. Miledi, madam Klod sizi görmək istəyir.

Ledi Frederik. Mənim dərzimdir.

Foulds. Daha bir haqq-hesab?

Ledi Frederik. Monte-Karlonun əsas çatışmazlığı odur ki, burada Bond-stridən də çox sərmayədar görmək olar. Deyin ki, mən məşğulam.

Nökər. Madam Klod dedi ki, siz boşalana qədər gözləyecək.

Foulds. Sən səhv eləyirsən. Borcunu qaytara bilmədiyin adamlı gərək olduqca nəzakətlə davranasan.

Ledi Frederik. Qoy gəlsin.

Nökər. Oldu, miledi.

(Nökər çıxır.)

Foulds. Çoxmu borcun var?

Ledi Frederik. Elə də çox deyil. Cəmi yeddi yüz funt.

Foulds. İşə bir bax.

Ledi Frederik. Əziz dost, lüt qalmayacaqdım ki. Özümü əncir yarpağıyla örtüm?

Foulds. Sadə geyinmək də olardı.

Ledi Frederik. Mən belə də eləyirəm. Ona görə də baha alınır.

Foulds. Sən dəhşətli bədxərcsən.

Ledi Frederik. Qəti elə deyil. Mən aza qane olaman.

Foulds. Sən qulluqçu da saxlayırsan.

Ledi Frederik. Əlbəttə, saxlayıram. Mənə başqasının köməyi olmadan geyinməyi öyrətməyiblər.

Foulds. Sənin nökərin də var.

Ledi Frederik. Var və həmişə də olub. Elə anamında. Mən bir gün də nökərsiz qala bilmərəm.

Foulds. O, sənin üçün nə eləyir?

Ledi Frederik. O, məndə arxayınçılıq hissi yaradır.

Foulds. Sən ən bahalı nömrəni tutmusan.

Ledi Frederik. Mən dəhşətli vəziyyətdəyəm. Nömrəm də pis olsa, ürəyim partlar.

Foulds. Bu azmiş kimi, sən kazinoda pulları sağasola səpələyirsən.

Ledi Frederik. Əgər adam mənim kimi kasibdırsa, bir neçə luidorla varlı olmayacaq.

Foulds (*kinaya ilə*). Sən düzələn deyilsən.

Ledi Frederik. Məndə günah yoxdur. Ha qənaət eləmək istəsəm də, pul, elə bil, su kimi axıb gedir. Heç nə eləyə bilmirəm. Mənim öz sərmayədarlarımla necə qılıqlı davrandığımı təsəvvürünə belə gətirə bilməzsən.

Foulds. Davranmaq deyiləndə, yəni pul ödəməmək, hə?

Ledi Frederik. Sən belə hesab eləyirsən? Gəl yüz luidordan mərc gələk; mən ona pul təklif eləyəcəyəm, amma o almayıacaq.

Foulds. Oldu.

Ledi Frederik. Budur, gəlir.

(Madam Klod nökərin müşayiəti ilə daxil olur.

Bu kübar görkəmli, zövqlə geyinmiş,

boylu-buxunlu bir xanımdır. Koknidə danışır.

Sifəti döyüşə hazır olduğunu, aləmi qatib

qarışdıracağını, heç bir etiraz-filana məhəl

qoymayacağımı ifadə edir.)

Nökər. Madam Klod.

(Nökər çıxır. Ledi Frederik izaholunmaz

çevikliklə Kloda sarı golib

hər iki əlini ona uzadır.)

Ledi Frederik. Qadınlar qadını. Nə xoş sürpriz.

Madam Klod (*belini dikəldərək*). Sizin Monte-Karloda olduğunuzdan təsadüfən xəbər tutdum.

Ledi Frederik. Və dərhal görüşümə gəldiniz. Siz necə də nəcibsiniz! Ürəyim yalnız sizi görmək istəyirdi.

Madam Klod (*səmimi tərzdə*). Miledi, etiraf edim ki, görüşümüzə çox şadam.

Ledi Frederik. Ah, mənim əzizim. Monte-Karlunun gözəlliyi də elə ondadır ki, burada bütün köhnə dostları tapırsan. Siz cənab Fouldsla tanışsınız? Madam Klod rəssamdır, əzizimiz Klod əsl rəssamdır.

Madam Klod (*çaşqın halda*). Sizin dilinizdən bu sözləri eşitmək mənə çox xoşdur.

Foulds. Salam.

Ledi Frederik. Siz bir onun mənim üçün tikdiyi libasa baxın. Baxın, baxın. Burada dahilik izləri görünür, əzizim. Məni büryən hissələr bütün varlığımı açıb göstərir. Baxın görün, bu geyim necə də mükəmməldir. O, mənim mərhəmət dolu hissələrimə kölgə verir və bu da məni məclisin yaraşığı eləyir. Aşağıdakı büzmələr isə yüngül zəifliklərimə işarədir. Çatışmaqlıqlarına yox ha, məhz zəifliklərimə. Bu da mənim vücuduma xüsusi zəriflik verir, mənə olan marağın daha da artırır. Hələ bu naxışı demirəm. Paradayn, yalvarıram, çox diqqətlə baxın. Bu naxış Waterloo döyüşündə qazanılan qələbə qədər önemlidir.

Madam Klod. Siz mənə qarşı çox diqqətlisiniz.

Ledi Frederik. Heç də yox, yox. Çəhrayı şifondan olan köynəyi xatırlayırsınız mı? Bu günlərdə onu geyinmişdim. Əziz ershersoginya mənə yaxınlaşışib ağızı açılı qaldı. «İlahi, ilahi»dən başqa söz deyə bilmədi. Bir balaca tox-tayan kimi mənim hər iki yanağımdan öpüb dedi: «Sizin dərzinizin əlləri etdən deyil, qızıldandır». Axi siz də eşitdiniz, Paradayn?

Foulds. Ünutmayın ki, mən bura dünən gəlmışəm.

Ledi Frederik. Əlbəttə. Gör ha, səfehlədim! O, sizin Monte-Karloda olduğunuzu biləndə xoşbəxt olacaq. Sadəcə, onu bu xəbərə hazırlamaq lazımdır.

Madam Klod (*xəcalət hissiylə*). Qəfil gəlişə görə üzr istəyirəm.

Ledi Frederik. Nə danışırsınız? Əgər gəlməsəydim, ömrüm boyu bunu sizə bağışlamazdım.

Madam Klod. Miledi, bizim danışmağa sözümüz az deyil.

Ledi Frederik. Bizim həmişə danışmağa sözümüz var! İmkən eləyib gərək mütləq gəzintiyə çıxaq. Ümidvaram ki, siz hələ bir müddət burada olacaqsınız, eləmi?

Madam Klod. Hər şey şəraitdən asılıdır, ledi Frederik. Burada mənim bir balaca işim var.

Ledi Frederik. Onda icazənizlə sizə bir məsləhət verim. Azartlı oyunlara baş qoşmayın.

Madam Klod. Dünyasında, miledi. Mən azartı öz işimdən alıram. Heç vaxt bilmirsən, müştəri hesabı nə vaxt ödəyəcək. Ümumiyyətlə, ödəyəcəkmi?

Ledi Frederik (*azca karixib*). Ha-ha-ha.

Foulds (*astadan piçıldayıb*). Ho-ho-ho.

Ledi Frederik. Necə də incə yumorlu qadınsınız. Bu haqda mütləq ershersoginyaya danışacağam. Ay güləcək ha. Ha-ha-ha. Əziz ershersoginya yaxşı zərafatın xiridarıdır. Sizi onunla tanış eləmək lazımdır. Birlikdə nahar eləyirik, hə? Əminəm ki, siz bir-birinizdən razı qalacaqsınız.

Madam Klod (*ürəkdən*). Siz çox nəcib insansınız, miledi.

Ledi Frederik. Əzizim, özünüz də gözəl bilirsiniz ki, mən həmişə sizi öz yaxın rəfiqəm hesab eləmişəm. Başqa kimi dəvət eləyək? Deməli, danışdıq, siz, mən və ershersoginya. Mən lord Merestonu da dəvət edəcəyəm.

Madam Klod. Markız Merestonumu, ledi Frederik?

Ledi Frederik. Bəli. Həmçinin onun dayısı, cənab Fouldsu.

Madam Klod. Bağışlayın, doğrudanmı, siz cənab Paradayn Fouldsunuz?

Foulds (*başını tərpədərək*). Sizin hüzurunuzdayam, madam.

Madam Klod. Siznlə tanış olmağıma çox şadam, cənab Foulds. (*Astadan*) Amma nəsə hamı deyir ki, siz düzülməz insansınız.

Foulds. Madam, siz məni tamam utandırırsınız.

Madam Klod. Cənab Foulds, inanın ki, dərzilərin yanına gələn qadınlar heç də mömin insanların həyat yoldaşları deyil.

Ledi Frederik. Bizə bir kişi də lazımdır. Qardaşımı da dəvət eləyək. Siz cənab Cerald O` Marayla tanışsı-

nizmi? Ya da knyaz Donianiylə? Gəlin knyazı dəvət elə-yək. O, sizin xoşunuza gələcək. Çox maraqlı kişiidi. Budur, altı olduq.

Madam Klod. Siz çox nəcibsiniz, ledi Frederik, amma mən olsa-olsa, bir... dərziyəm.

Ledi Frederik. Dərzi? Boş-boş danışmayın! Siz rəssamsınız, əzizim, əsl rəssam. Rəssamların yeri isə kralların yanındadır.

Madam Klod. Amma etiraf eləyim ki, mən öz müş-tərilərimi kral sarayında geyinənlər kimi geyindirməyə ut-nardım.

Ledi Frederik. Deməli, danışdıq, madam Klod... Mən sizə Ada deyə bilərəm?

Madam Klod. Ledi Frederik, bu, mənə məmnunluq gətirər. Amma adımı siz haradan bilirsiniz?

Ledi Frederik. Cəmi bir neçə gün əvvəl siz mənə məktub göndərmişdiniz.

Madam Klod. Doğrudan?

Ledi Frederik. Həm də çox əsəbi.

Madam Klod (*üzrxahlıqla*). Amma ledi Frederik, bu sərf işlə bağlı bir məktub idи. Doğrusu, yadında qalmayıb, məhz hansı ifadələr...

Ledi Frederik (*elə bil, məsələnin nə yerdə olduğu ancaq indi ona çatır. Madam Klodun sözünü kəsir*). Ada! Siz axı borca görə gəlmisiniz!

Madam Klod. Xeyr, miledi, siz nə danışırsınız!

Ledi Frederik. Borca görə. Dəqimdir. Bu, sizin üzünüzdən də oxunur. Bu, o qədər də yaxşı hərəkət deyil. Mən elə bilirdim, siz yanına bir rəfiqə kimi gəlmisiniz.

Madam Klod. Elədir ki var, ledi Frederik.

Ledi Frederik. Xeyr, siz məndən pul tələb eləməyə gəlmisiniz. Necə də məni pərişan etdiniz. İnanmazdım ki, mənə qarşı belə hərəkət eləyərsiniz. Siz axı birinci gün deyil ki, mənə paltar tikirsiniz.

Madam Klod. Miledi, sizi əmin eləyirəm ki...

Ledi Frederik. Artıq bir kəlmə də lazım deyil. Siz qəbz dalınca gəlmisiz. Elə indicə onu alarsınız.

Madam Klod. Xeyr, ledi Frederik, mən almaya-cağam.

Ledi Frederik. Borcum nə qədərdir, madam Klod?

Madam Klod. Mən... unutmuşam.

Ledi Frederik. Yeddi yüz əlli funt, on yeddi şillinq, doqquz pens. Görürsünüz, yadımdadır. Siz qəbz dalınca gəlmisiniz, onu da alacaqsınız. (*Əyləşib qələmi əlinə alır.*)

Madam Klod. Ledi Frederik, niyə siz mənə qarşı belə amansızsınız? Elə bil, mən hansısa ikincidərəcəli bir müəssisəyəm!

Ledi Frederik. Bağışlayın, amma bu haqda qabaqcadan fikirləşmək lazım idi. İşə bir bax, yanında qəbz yoxdur. Bu nə bəladır!

Madam Klod. Elə bir fikrim yoxdur, ledi Frederik. İnanın ki, bu, mənim ağlıma da gəlmirdi.

Ledi Frederik. Mən nə cür eləyim?

Foulds. Adı vərəqdə də yazmaq olar.

Ledi Frederik (*ona tərəf tərs-tərs baxaraq*). Əcinnə! (*astadan*) Əlbəttə, olar. Bu heç ağlıma gəlməyib. (*Vərəq çıxarırr.*) Bəs markanı haradan tapım?

Foulds (*məzələnərək*). Təsadüfən məndə var.

Ledi Frederik. Maraqlıdır, nədən Monte-Karloda özünüzlə ingilis markası gəzdirirsiniz?

Foulds (*markanı verərək*). Bəzən bir pens dəyərində marka yüz luidor qənaət eləməyə imkan verir.

Ledi Frederik (*kinaya ilə*). Çox sağ olun. Yuxarıdan bankın adını yazacağam. Madam Kloda ödənilsin...

Madam Klod. Bu heç yaxşı olmadı, ledi Frederik. Niyə siz mənə qarşı belə ciddisiniz? Bir xanım kimi xanımdan məni bağışlamasını rica eləyirəm. Doğrudur, mən borca görə gəlmişdim, amma... bu pulları istəmirəm.

Ledi Frederik (*Özündən razı halda başını qaldırır*). Neynək. (*Qəbzə baxır.*) Qoy siz deyən olsun. Buyurun. (*Qəbzi cirir.*)

Madam Klod. Çox sağ olun, ledi Frederik. Siz mənə əsl lütfkarlıq göstərdiniz. Daha arxayı gedə bilərəm.

Ledi Frederik. Gedirsınız? Neynək, xudahafiz. Paradayn, madam Klodu ekipajına ötürün. Ada!

(Madam Klodun yanağından öpür.)

Madam Klod (*gedərək*). Görüşümüzə çox şad oldum.

(Paradayn madam Kloda əlini uzadır
və onlar birlikdə çıxırlar.)

Ledi Frederik pəncərəyə yaxınlaşıb
stulun üstünə qalxır və dəsmalını yelləyir.
Elə bu vaxt kapitan Montqomeri daxil olur.)

Kapitan Montqomeri. Salam.

Ledi Frederik (*Stuldan düşür*). Nə yaxşı ki, gəldiniz.
Sizi görmək istəyirdim.

Kapitan Montqomeri. Əyləşə bilərəmmi?

Ledi Frederik. Əlbəttə. Biz bir məsələni müzakirə etməliyik.

Kapitan Montqomeri. Eşidirəm.

Ledi Frederik. Əvvəla, Ceralda olan qayğınzıza görə sizə təşəkkür eləyirəm. Onun sizə bir qalaq borcu olduğunu dünənəcən bilməmişəm.

Kapitan Montqomeri. Boş şeydir.

Ledi Frederik. Əgər doqquz yüz funt sizdən ötrü boş şeydirse, onda, görünür, çox varlısınız.

Kapitan Montqomeri. Varlıyam.

Ledi Frederik (*təbəssümlə*). Hər halda, ona bu qədər vaxt verməyiniz sizin tərəfinizdən böyük alicənablıqdır.

Kapitan Montqomeri. Mən Ceralda dedim ki, onun sabahacan vaxtı var.

Ledi Frederik. Təbii ki, o, sizinlə imkanı çatdıığı qədər tez hesablaşmaq istəyir.

Kapitan Montqomeri (*təmkinlə*). Tez-tez özümə sual eləyirəm: görən, niyə kart borcunu vicdan borcu sayırlar?

Ledi Frederik (*düz onun gözlərinin içini baxaraq*). Əgər siz inad eləsəniz və Cerald borcunu ödəyə bilməsə, o, öz kağızlarını başqasının mülkiyyətinə keçirməli olacaq.

Kapitan Montqomeri (*lageydcəsinə*). Əmin ola bilərsiniz ki, məsələni gətirib bu həddə çıxarmağa mənim qəti həvəsim yoxdur. Yeri gəlmışkən, siz bizim dünənki söhbət barədə fikirləşmişinizmi?

Ledi Frederik. Xeyr.

Kapitan Montqomeri. Amma pis olmazdi.

Ledi Frederik. Əziz kapitan Montqomeri, doğrudanmı, siz elə fikirləşirsınız ki, mənim qardaşım öz axmaqlığı ucbatından pokerdə bir qalaq pul uduzub və borcdan çıxa bilmir deyə, sizə əre gəlməliyəm?

Kapitan Montqomeri. Məgər siz mənim sələmçi oğlu olduğumu bilmirsiniz?

Ledi Frederik. Məncə, gəlirli iş olmalıdır.

Kapitan Montqomeri. Atam da belə hesab eləyirdi. O, Aaron Levitski adlı bir Polşa yəhudisiydi. Bura gələndə cibində cəmi üç şillinq olub. Bu pulun yarısını dostuna verib, amma dostunun üçcə gündən sonra ona yeddi şillinq və altı peso qaytarmaq şərtiyə.

Ledi Frederik. Düzdür, mənim rəqəmlərdən elə də başım çıxmır, amma, deyəsən, faiz əndazəsiz dərəcədə yüksəkdir.

Kapitan Montqomeri. Siz haqlısınız. Mənim atam bu işdə böyük ustayıdı. Bu, balaca bir başlanğıc idı, vaxt ötdükçə onun biznesi nəhəng ölçülər aldı. Vəfat eləyəndə mənə Montqomerilər ailəsinin adını və möhürüünü, üstündə də milyondan artıq pul miras qoydu.

Ledi Frederik. Gör bir qənaətcillik, əməksevərlik və taleyin naxışı nələrə gətirib çıxarıır.

Kapitan Montqomeri. Atam şöhrətpərəst adam idi və bu səpgili arzularının hamisini həyata keçirə bildi, yalnız birindən başqa. Kübar cəmiyyətə düşmək arzusu onun bütün ruhuna hakim kəsilsə də, istəyinə çata bilmədi. Ölümündən əvvəl məni çağırıb dedi ki, istəyirəm, sən o çevrələrdə olasan ki, oralar haqqında mən yalnız...

Ledi Frederik. Eşitmışəm?

Kapitan Montqomeri. Bəli, məhz eşitmışdı. Təəssüf ki, atam belə məsələlərdə sadəlövh idi. Onun üçün lord elə lord idi, aralarında heç bir fərq yox idi. Elə hesab eləyirdi ki, markız qrafdan daha incə, zərif personadır, vikont isə onun təsəvvüründə barondan da yüksəkdə dayanırdı. O, ölüncən anlaya bilmədi ki, cibində siçanlar oynayan bir irland baronetin titullu qrafdan da daha kübar dairələrdə gəzib dolana bilər.

Ledi Frederik. Sözünüzün canı nədir?

Kapitan Montqomeri. Sadəcə, mənim sizə niyə evlənmək təklifi etməyimin səbəblərindən birini açıqlayıram.

Ledi Frederik. Siz, yəqin, kübar mühitin çox insanlarıyla tanışsınız. Bu günlərdə sizin məşhur cəngavərlərdən birinin dul arvadiyla birlikdə nahar elədiyinizi gördüm.

Kapitan Montqomeri. Məşhur şəxslərin çoxu mənimlə birlikdə nahar eləməyi özünə şərəf bilir. Amma mən çox gözəl anlayıram ki, bu, mənim axtardığım deyil. Və o evlər ki sizlər bütün həyatınızı onun divarları arasında keçirirsiz, məndən yenə əvvəlki kimi uzaqdadır. Üçüncü dərəcəli qraflar və qarımış dul arvadlar məni təmin eləmir.

Ledi Frederik. Qabaqcadan üzr istəyirəm, amma deməliyəm ki, siz, sadəcə, təqlidçinin birisisiniz.

Kapitan Montqomeri. Mənim atam Aaron Levitski ingilislə evləndiyindən məndə onların xarakterindən çox şey var.

Ledi Frederik. Tamamilə əminəm ki, o cəmiyyət sizi mənim ərim qıyafəsində olsanız belə, həzmi-rabesindən keçirəcək.

Kapitan Montqomeri. Üz-gözlerini turşutsalar da, udacaqlar, çarələri nədir? Onları İngiltərənin ən dəbdəbəli ovuna dəvət eləyəndə isə qərara alacaqlar ki, mədələri məni əməllicə həzm eləmək iqtidarındadır.

Ledi Frederik (*hələ də heyratlə*). Siz öz təklifinizi açıq-aydın işbazlıqla yeridirsiniz, amma mən işbaz qadın deyiləm. Bu yanaşma məni cəlb eləmir.

Kapitan Montqomeri. Mən sizdən bir qadın kimi yalnız cəmiyyətin tələb etdiyi öhdəlikləri yerinə yetirməyi xahiş eləyirəm. Bu, o qədər də çox deyil. Mənə lazımla ancaq sizin qəbullar təşkil etməyiniz, dostlarimla səmimi davranmağınız, mənim özümlə ən azı insanların gözü qarşısında xoş rəftar etməyiniz, lazım olan yerlərə birlikdə yoldanmağımızla məhdudlaşır. Digər məsələlərdə siz tam sərbəstsiniz. Özünüz də görəcəksiniz ki, mən sizin bütün istəklərinizə diqqətli və səxavətli olacağam.

Ledi Frederik. Kapitan, heç özüm də bilmirəm, sizin dediklərinizdən hansını ciddi qəbul eləyim. Dəqiq olan ancaq budur ki, siz təklif üçün heç də münasib vaxt seçməmisiniz. Axi mənim qardaşım sizə o qədər pul borcludur ki, ürəyiniz istəyən an onu məhv edə bilərsiniz?

Kapitan Montqomeri. Nədən münasib vaxt deyil?

Ledi Frederik. Demək istəyirsiniz ki...

Kapitan Montqomeri. Sizinlə açıq danışacağam. Mən heç vaxt Ceraldın yolunda qaytarmağa azca da imkanı olmayan bu qədər puldan kecməzdəm. Amma əvvəlcədən

güman elədim ki, bu halda sizin mərhəmətinizə bel bağlaya bilərəm.

Ledi Frederik (*qətiyyatla*). Elə günü sabah Cerald son peniyə qədər sizinlə haqq-hesab çekəcək.

Kapitan Montqomeri (*müləyim tərzdə*). Sizcə, o, bu pulu haradan alacaq?

Ledi Frederik. Qəti narahat olmayın, bir şey fikirləşərik.

Kapitan Montqomeri. Məncə, artıq bu səhər siz bir uğursuz cəhd eləmisiniz.

Ledi Frederik (*diksini*). Necə?

Kapitan Montqomeri. Sabah həm də bir neçə veksel üzrə ödənişinizi unutmamışınız ki?

Ledi Frederik. Bunu siz haradan bilirsınız?

Kapitan Montqomeri. Mən axı sizə dedim ki, əgər qarşıma məqsəd qoyuramsa, axıracan gedirəm. Siz Dik Kouenin yanında olmusunuz, o da deyib ki, vekselləriniz artıq onda deyil. Məgər ağlınzıa gəlməyib ki, bu veksellər ancaq bir adamı maraqlandırıa bilər?

Ledi Frederik. Həmin adam sizsiniz?

Kapitan Montqomeri. Bəli.

Ledi Frederik. İlahi, özün saxla!

Kapitan Montqomeri. Sizə nə oldu, nədən belə həyəcanlandınız? Sizi əmin edirəm ki, narahatlıq üçün heç bir əsas yoxdur. Mən vicdanlı adamam. Əgər təklifi dərhal qəbul etsəydiniz, veksellərin məndə olduğundan heç vaxt xəbər tutmayacaqdınız. Yaxşı-yaxşı fikirləşin. Sizi əmin edirəm ki, birlikdə həyatımız heç də pis olmayıcaq. Mən sizə həyatda ən çox istədiklərinizi verəcəyəm: pul və onu ağlınzıa gələn kimi sağa-sola səpələmək üçün sərbəstlik. Siz isə əvəzində, mənə cəmiyyət arasında etibarlı mövqə qazandırıb atamın arzusunu gerçəkləşdirəcəksiniz.

Ledi Frederik. Əgər razılaşmasam, siz məni müflis, Ceraldı da məhv edəcəksiniz?

Kapitan Montqomeri. Heç də xoş olmayan bu məsələ barədə fikirləşmək belə istəmirəm.

Ledi Frederik. Bacarmaram, bacarmaram.

Kapitan Montqomeri (*gülümsəyərək*). Bəs borc necə olsun? Cavab üçün nə vaxt gəlim? Sabah? Sizin veksellərin və Ceraldın borclu bağlı iltizamının dalınca gələ-

cəyəm. Onları özünüz öz əllerinizi yandıracaqsınız. Üğurlar arzulayıram.

(Ledi Frederikin əlini öpüb çıxır.
Ledi Frederik donuq baxışlarını qabağa dikib.
Mereston, ardınca ledi Mereston
və Paradayn daxil olur.)

Mereston (*ledi Frederikin üstüna yüyürərək*). Bu da siz!
Sizi axtarmaqdan yoruldum!

Ledi Frederik (*təbəssümlə*). Sizi qovmağımın üstündən heç ikicə saat da keçməyib.

Mereston. Deyəsən, sizi lap boğaza yiğmişam.
Ledi Frederik. Səfehləmə. Özünüz də bilirsiz ki,
elə deyil.

Mereston. İndi hara hazırlaşırsınız?

Ledi Frederik. Nəsə başım ağrıyrı. Gedim uzanım.

Mereston. Nə pis oldu.

379

(Ledi Frederik çıxır. Mereston həyəcanla
onun ardınca baxıb qapıya tərəf bir addım atır.)

Ledi Mereston (*taləsik*). Sən hara, Çarlı?

Mereston. Mən ledi Frederikdən ona kömək lazımlı
olub-olmadığını soruşmadım.

Ledi Mereston. Yaxşı görək, mehmanxana qul-
luqçuya doludur, onu darda qoymazlar.

Mereston. Bəlkə, maşında gəzinti onun xeyrinə olar?

Ledi Mereston (*özünü saxlaya bilməyərək*). Tamam
hövsələsiz olmusan. Ehtirasdan adam başını gör necə də
itirəmiş!

Paradayn. Sakit ol, qarıcıyəz, sakit ol.

Mereston. Ana, sən nə demək istəyirsən?

Ledi Mereston. O arvada vurulduğunu, yəqin,
inkar eləməzsən, hə?

Mereston (*bozarıb*). Zəhmət olmasa, arvad yox «ledi
Frederik» de.

Ledi Mereston. Çarlı, bu artıq əndazəni aşmaqdır.
Xahiş eləyirəm, mənim sualımı cavab ver.

Mereston. Bunu kobudluq kimi qəbul eləmə, ana,
amma sənin mənim şəxsi həyatıma qarışmağa ixtiyarın
yoxdur.

Foulds. Əgər bu işi çözmək istəyirsinizsə, çalışın özünüzü ələ alın.

Ledi Mereston. Mən heç nəyi çözmək niyyətində deyiləm.

Ledi Mereston. Özünü axmaq yerinə qoyma, Çarlı. Sən hər səhərini, hər axşamını, ümumiyyətlə, bütün günü-nü ledi Frederikin böyük-başında keçirirsən. O elə mehmanxanadan qırağa bir addım atmağa bənddir, quyruq kimi dalınca sürüñürsən. Sən bu diqqətinlə ona nəfəs almağa belə imkan vermirsən.

Foulds (*astadan*). Doğmalar arasında gərək gizli bir şey olmasın. Onlar güzgü kimi sənə burnunun əyriliyini, yaxud gözünün çəpliyini göstərirlər.

Ledi Mereston (*Merestona*). Əminəm ki, mənim hər şeyi bilməyə haqqım var. Bu nədir belə, axırı necə olacaq?

Mereston. Axırının necə olacağını bilmirəm.

Foulds. Bizi maraqlandıran suali başqa cür də qoymaq olar. Sən ledi Frederikə evlənmək təklifi eləyəcəksənmi?

Mereston. Cavab verməyəcəyəm. Həddən ziyadə şəxsi məsələdir.

Foulds. Balaca, özünə gəl, ciddi ata rolu üçün sən hələ çox gəncsən. Biz sənin yaxşılığını istəyirik. Həqiqəti deyib canını qurtarmağın yaxşı olmazmı? Məni də, ananı da sənin gələcəyin narahat eləyir.

Ledi Mereston (*yalvarışlı səslə*). Çarlı!

Mereston. Əlbəttə, razılıq verəcəyinə azca əmin olsaydım, ona evlənmək təklifi eləyərdim. Amma məni dəhşətə gətirən odur ki, qorxuram rədd cavabı verə, mən də onu görməyə həmişəlik həsrət qalam.

Ledi Mereston. Yaziq uşaq, tamam havalanıb.

Mereston. Əgər məni söyüb qovsa, özümə nə edəcəyimi bilmirəm. Onu həmişəlik itirməkdənsə, bu cansızıcı müəmmə yaxşıdır.

Foulds. İlahi! Gözəl oğlan, sənin işin müşküldür. Ütancaqlığının əzabını çəkən aşiqin vəziyyəti, ehtirasını kişi kimi bəyan edən aşiqdən daha ağırdır.

Ledi Mereston (*azca qımışaraq*). Mənə ləzzət eləyən odur ki, Ledi Frederikin tumanı eyni vaxtda həm qardaşımın, həm də oğlumun diqqətini cəlb eləyib. Təbii ki, müxtəlif vaxtlarda.

Mereston. Ledi Frederik o tarixçəni mənə danışıb.
Foulds. Öz cinsinə uyğun qeyri-səmimiliklə.

Mereston. Bildiyimə görə, həmin vaxtlar o çox bədəxət imiş, siz isə şübhəli nəvazişlərlə onu özünüüz cəlb eləyə bilmisiniz.

Foulds. Əziz balam, mənə dərs verməkdən vaz keç.
O dəqiqə unudulmaz atanı xatırlamalı oluram.

Mereston. Nəhayət, o, sizinlə birlikdə getməyə razılıq verib. Siz Waterloo vağzalında görüşməliydiniz.

Foulds. Gizli görüşlər üçün ora yararlı deyil, çox yelçəkən yerdir.

Mereston. Sizin qatar doqquzda tərpənməliydi. Sonra gəmiylə Normand adalarına üzüb getməliydiniz.

Foulds. Ledi Frederikin heyrətamız yaddaşı var.
Mənim yadımda qalan ancaq dənizdə qasırğa olmasın deyə,
Tanrıya yalvarmağımdır.

Mereston. Qatar tərpənəndə onun gözləri vağzal saatına sataşır. Onun oğlu səhər yeməyinə düşüb soruşa bilərdi ki, bəs anam hanı? Və son anda o, özünü qatardan yerə atır. Amma siz imkan eləyə bilmədiniz, qatar sizi tək-tənha Uleymuta apardı.

Ledi Mereston. Çox güman, sən özünü barmağa dolanan axmaq yerində hiss elədin, Paradayn.

Mereston. Elədir, amma niyə axı yaraya duz səpək?

Ledi Mereston. Çarlı, niyə fikirləşmirsən ki, belə tez-tez vurulan bir qadın sənin hissərinə layiq deyil?

Mereston. Əziz ana, doğrudanmı, sən elə düşünürsən ki, mənim dayımın onun gözündə nəsə bir qiyməti olub?

Foulds. Nəyə işarə eləyirsən?

Mereston. Əgər sizi sevsəydi, onu nəsə saxlayardı? Doğrudanmı, siz onu belə pis tanıyrırsınız? Üşağı sadə bir səbəbdən onun yadına düşmüşdü. Səbəb sizə qarşı laqeyd olması idi, vəssalam.

Foulds (*əsəbi tərzdə*). Sən bu məsələdə piyadasan!
Sən, sadəcə, dikbaş və sırtlıq bir oğlansan.

Ledi Mereston. Əziz Paradayn, ledi Frederik sənə vurulmuşdu, ya vurulmamışdı, nə əhəmiyyəti var axı?

Foulds (*sakitləşərək*). Əlbəttə, boş şeydir.

Ledi Mereston. Şəxsən mənim şübhəm yoxdur ki,
sən yaralanmış iradəni sınmış üzək kimi qəbul eləmisən.

Foulds (*aci-aci*). Əzizim, bəzən elə qəribə danışırsan ki, mənim yeznəmin nədən belə tez-tez öz ailə ocağını tərk edib vaxtını kilsələrdə keçirdiyini anlamağa başlayıram.

Mereston. Mənim ledi Frederikin bütün maliyyə problemləriylə bağlı məlumatlı olduğumu bilmək, yəqin, sizə maraqlı olar. Bilirəm ki, o, sabah iki veksel üzrə ödəniş eləməlidir.

Foulds. O necə də ağıllıdır.

Mereston. Yalvardım ki, mənə lazım olan məbləği ödəməyə icazə versin, amma qəti yaxın buraxmadı. Bəli, o, heç nəyi məndən gizləmir.

Ledi Mereston. Əziz Çarlı, əhəmiyyətsiz bir şeyi etiraf eləyib, işin məğzini gizləmək köhnə üsuldur.

Mereston. Ana, sən nə demək istəyirsən?

Ledi Mereston. Ledi Frederik sənə Bellingemlərin işi barədə bir söz deyibmi?

Mereston. Nə səbəbə deməlidir?

Ledi Mereston. Fikrimcə, taleyini həmişəlik bağlamaq istədiyin bir qadının möcüzə nəticəsində boşanma işi üzrə məhkəmədən canını necə qurtardığını bilməyin pis olmaz.

Mereston. Ana, mən buna inanmırıam.

Foulds. Oğlan, unutma ki, sən doğma ananla danışırsan.

Mereston. Çox təəssüf ki, mənim doğma anam... ən yaxın dostumun ünvanına belə kinayəli və alçaldıcı böhtan yağıdır.

Ledi Mereston. Sən özün gözəl bilirsən ki, mən həmişə dəlil-sübutla danışıram.

Mereston. Ledi Frederik barəsində pis söz eşitmək istəmirəm.

Ledi Mereston. Sən məni dinləməlisən.

Mereston. Deməli, nəyinsə məni ağırtmağının sənə dəxli yoxdur, eləmi?

Ledi Mereston. Mən sənin tamam mənəviyyatsız bir qadınla evlənməyinə icazə verə bilmərəm.

Mereston. Ana, sən bu sözləri necə deyə bilirsən?

Foulds. Bu söhbət mənim də ürəyimcə deyil, amma, bəlkə, ən pis tərəfi də dinləyək.

Mereston. Çox gözəl. Bir şərtlə ki, əgər anam sandığı açıb pambığı tökmək niyyətindədirsə, qoy bunu ledi Frederikin yanında eləsin.

Ledi Mereston. Böyük həvəslə.

Mereston. Çox şadam.

(O, zəngi basır. Nökər daxil olur.)

Foulds. Mod, ehtiyatlı ol. Ledi Frederiklə belə oyunlara girişmək çox təhlükəlidir.

Mereston (*nökərə*). Ledi Frederik Berolla çatdırın ki, lord Mereston narahatlığa görə bəri başdan üzr istəyib deyir ki, əgər bir-iki dəqiqəliyə qonaq otağına düşsə, ona çox minnətdar olar.

Nökər. Oldu milord. (*Çixır.*)

Foulds. Mod, sən nə eləmək istəyirsən?

383

Ledi Mereston. Məndə ledi Frederikin öz əliylə yazdığını bir məktub haqqında məlumat var idi. Bu məktub onun haqqında dediklərimin hamısına haqq qazandırıb. O məktubu tapmaq üçün yeri-göyü alt-üst eləmişdim. Nəhayət, bu səhər həmin məktub əlimə keçib.

Foulds. Məgər sən ondan istifadə eləmək istəyirsən? Bu, çox böyük axmaqlıq olardı.

Ledi Mereston. İstəyirəm.

Foulds. Qorxuram, sən öz başına iş açasan. Əlbəttə, ola bilər, mən dəhşətli dərəcədə səhv eləyirəm, amma elə biliyəm, bu halda səni ağlaşıgmaz təhqirlər gözləyir.

Ledi Mereston. Boş şeydir. Mən heç nədən qorxmuram.

(Ledi Frederik daxil olur.)

Mereston. Narahat elədiyimə görə üzr istəyirəm. Ümidvaram, incimədiniz.

Ledi Frederik. Əlbəttə, incimədim. Bilirəm ki, əgər ciddi səbəb olmasaydı, dəlimca adam göndərməzdiniz.

Mereston. Qorxuram, siz məni həddən ziyadə yaramaz bir insan kimi qəbul eləyəsiniz.

Ledi Mereston. Belə danışmaq lazımlı deyil, Çarlı.

Mereston. Anamın sizə nəsə sözü var. Mən istədim, sözünü sizin qarşınızda desin.

Ledi Frederik. Bu, sizin tərəfinizdən mənə böyük lütfdür, Çarlı. Amma düzünü desəm, istərdim ki, insanlar mənim barəmdə hədyan sözləri arxamca desinlər. Xüsusən də, əgər bu hədyan həqiqətdirsə.

Foulds. Qulaq asın, məncə, bütün bunlar hamısı cəfəngiyatdır. Hər birimizin keçmişində elə məqamlar var ki, onun qurdalanmasını istəməzdik. Bəlkə, keçmişə rahat buraxaq.

Ledi Frederik. Mən gözləyirəm, ledi Mereston.

Ledi Mereston. Mən, sadəcə, qərara aldım ki, oğlum ledi Frederikin Rocer Bellingemin məşuqəsi olduğunu bilməlidir. (*Ledi Frederik cəld çevrilib ona baxır, sonra onu gülmək tutur. Ledi Mereston əsəbi tərzdə yerində atılıb məktubu ledi Frederikə verir.*) Bu, sizin xəttiniz deyil?

Ledi Frederik (*azca da özünü itirmədən*). İlahi, siz bunu haradan almışınız?

Ledi Mereston. Görürsünüz mü, ledi Frederik, mənim sübutum kifayət qədərdir.

Ledi Frederik (*məktubu Merestona uzadaraq*). Oxumaq istəyirsiniz? Mənim xəttimi yaxşı tanıyrınsız, odur ki Ledi Merestonun sualına cavab verə bilərsiniz.

(Məktubu oxuyub təşvişlə
ledi Frederikə baxır.)

Mereston. İlahi, özün saxla! Bu nə deməkdir?

Ledi Frederik. Ucadan oxuyun.

Mereston. Bacarmaram.

Ledi Frederik. Mənə verin. (*Məktubu alır.*) Məktub mənim qaynım Piter Berolla ünvanlanıb. Burada haqqında söhbət gedən Keyt onun arvadıdır. (*Oxuyur.*) Əziz Piter! Cox təəssüf eləyirəm ki, Rocer Bellingemə görə sən Keytlə dalaşmışsan. Sən məsələni düz anlamamışsan. Onların arasında heç nə yoxdur. İlkinci gün axşam Keytin məhz harada olduğunu dəqiq bilməsəm də, dəqiq bilirəm ki, o, Rocerin yanında olmayıb. Bu, mənə dəqiq məlumdur, çünkü...

Mereston (*sözünü kəsərək*). Xahiş edirəm, davam eləməyin.

(Ledi Frederik ona baxıb
çiyinlərini çəkir.)

Ledi Frederick. Burada Elizabeth Berollzun imzası var. Postskriptumda isə yazılıb ki, bu məktubdan istifadə oluna bilər.

Mereston. Axi bu nə deməkdir, bu nə deməkdir, axı?

Ledi Mereston. Məgər aydın deyil? Günahın bundan açıq etirafı necə olur?

Mereston. Bir söz deyin. Yəqin ki, bunun nəsə bir izahı var.

Ledi Frederick. Ledi Mereston, bu məktubun sizin əlinizə necə keçdiyi mənim üçün çox müəmmalıdır. Sizinlə raziyam, bu məktubda kifayət qədər kompromat var. Amma Keyt də, Piter də artıq o dünyadadır. Odur ki daha həqiqəti açıb deyə bilərəm.

(Paradayn Foulds irəli bir addım
atıb diqqətlə ona baxır.)

385

Ledi Frederick. Mənim qaynım arvadı həlim və məsum bir quzuydu, abır-həya mücəssəməsiydi. Onu hansısa eşq oyununda günahlandırımaq kiminsə aqlına belə gəlməzdi. Bir səhər gözüxaşlı yanına gəlib etiraf elədi ki, o, Rocer Bellingemlə (*çiyinlərini çəkərək*) işləri korlayıb. Əri də nəsə şübhələnən kimidir, hay-küy qaldırıb.

Foulds (*quru səslə*). Bəzi kişilər ən xırda səbəbdən belə hay-küy qaldırmaga hazırlırdı.

Ledi Frederick. Özünü müdafiə eləmək üçün o, ilk aqlına gələni deyib. Piterə demişdi, bəs Rocer Bellingem mənim məşuqumdur. İndi də məndən ona qahmar durmağımı istəyirdi. O, bədbəxt və zəif bir məxluq idi. Əgər qalmaqla böyüsəydi, məhv olub gedəcəkdi. Onun Rocerə qarşı hissəleri aniydi, azca qorxu artıq onu sağalmışdı. Ürəyinin dərin yerində o, hələ də öz ərini sevirdi. O dönəmdə çox ağır günlər yaşayırdı, axırının necə olacağı məni qəti qayğılandırmırıdı. O and içirdi ki, yeni həyata başlayacaq, yeni səhifə açacaq, nə bilim, nə eləyəcək. Mən də onun düzəlməsini istəyib xahişini yerinə yetirdim. Bu məktubu yazış günahı öz üzərimə götürdüm, Keyt də ölüncən əriylə xoşbəxt həyat yaşadı.

Mereston. Bu cür ancaq siz edə bilərdiniz.

Ledi Mereston. Amma lord və ledi Piter artıq o dünyadadır, eləmi?

Ledi Frederik. Bəli.

Ledi Mereston. Bəs Rocer Bellingem?

Ledi Frederik. O da.

Ledi Mereston. Bu halda həqiqəti nə cür sübut eləyə bilərsiniz?

Ledi Frederik. Heç cür.

Ledi Mereston. Çarlı, bu, sənə kifayət eləyir?

Mereston. Əlbəttə.

Ledi Mereston (*dərhal*). İlahi, bu uşaq tamam başını itirib. Paradayn, heç olmasa, sən bir söz de.

Foulds. Əzizim, sənin xətrinə dəymək istəməsəm də, deyəsən, mən də Çarlıylə razıyam.

Ledi Mereston. Demək istəyirsən ki, bu nağıla inanırsan, hə?

Foulds. İnanıram.

Ledi Mereston. Nə səbəbə?

Foulds. Bilirsən, ledi Frederik çox ağıllı qadındır. Əsası olmayan belə bir nağılı uydurmaq onun xarakterinə uyğun deyil. Əgər onun nədəsə günahı olsaydı, öz təmizliyinin sübutu kimi onlarla dəlil gətirərdi.

Ledi Mereston. Bu nə vəhşilikdir?

Foulds. Üstəlik, mən ledi Frederiki çoxdan tanıyıram və deyim ki, onun minlərlə qüsuru var.

Ledi Frederik (*gözlərini oynadaraq*). Çox sağ ol.

Foulds. Amma onun müdafiəsi üçün qəti tərəddüd etmədən bir söz deyə bilərəm. O, yalançı deyil. Əgər o, mənə nəsə deyirsə, həqiqiliyinə azca da şübhə eləmirəm.

Ledi Frederik. Burada kiminsə mənə inanıb-inanmadığının qəti əhəmiyyəti yoxdur. Çarlı, xahiş eləyirəm, zəngi basın.

Mereston. Buyurun.

(O, zəngi basır və nökər
dərhal daxil olur.)

Ledi Frederik. Mənim nökərimə deyin ki, stolumun üstündəki qutunu tez bura gətirsin.

Nökər. Oldu, miledi. (*Cixır.*)

Foulds (*hövsələsizliklə*). Nə eləmək istəyirsən?

Ledi Frederik. Bunun sənə qəti dəxli yoxdur.

Foulds. Ağıllı ol, Betsi, məktubları vermə.

Ledi Frederik. Bu əhvalat mənim xirdəyimdədir.
Hər şeyə nöqtə qoymağın vaxtı çatıb.

Foulds. Özünü ələ al.

Ledi Frederik (*ayaqlarını yerə döyərək*). Mənə göstəriş vermə, Paradayn.

(Ledi Frederik əsəbi tərzdə var-gəl eləyir.
Paradayn fortepianonun arxasına keçib bir
barmaqla «Haqlısan, Britaniya»nı ifa edir.)

Mereston. Kəsin səsinizi!

(Mereston kitabı götürüb Paradayna
tərəf tullayır, amma dəymir.)

Foulds. Az qala, dəymışdı.

Ledi Frederik. Paradayn, həmişə mənə qəribə
gəlir ki, görən, nədən sizi hazırlavab hesab eləyirlər.

387

Foulds. Çünkü kimsə zarafat eləmək istəyəndə mən
həmişə ürəkdən qəhqəhə çəkirəm.

(Lakey qutuya içəri keçir. Ledi Frederik
açıb oradan bir bağlama məktub çıxarır.)

Foulds. Betsi, Betsi, belə eləmək lazım deyil. Mər-həmətli ol.

Ledi Frederik. Bəs mənə qarşı mərhəmətli oldular? Albert!

Lakey. Bəli, miledi.

Ledi Frederik. Gedin mehmanxananın sahibinə
deyin ki, mən sabah Monte-Karlonu tərk eləyirəm.

Mereston (*dəhşət içində*). Siz gedirsınız?

Lakey. Oldu, miledi.

Ledi Frederik. İnsanların sifəti yadınızda yaxşımı
qalır?

Lakey. Bəli, miledi.

Ledi Frederik. Siz, yəqin, lord Merestonun sifətini
də unutmazsız.

Lakey. Ünutmaram, miledi.

Ledi Frederik. Onda yadda saxlayın: əgər lord
bizim Londondakı evimizin qarşısında görünənə mən evdə
yoxam.

Mereston. Ledi Frederik!
Ledi Frederik (*lakeyə*). Gedə bilərsiniz.

(Lakey çıxır.)

Mereston. Sizi necə başa düşək? Mənim günahım nədir?

(Ledi Frederik cavab vermədən məktubu götürür. Paradayn təşviş içində ona baxır. O, sobaya yaxınlaşıb məktubları bir-bir oda atr.)

Ledi Mereston. O nə eləyir?

Ledi Frederik. Bu məktublar çox cılız bir qadını bədbəxt eləyə bilər. Onları yandırıram ki, heç vaxt bu məktublardan istifadə üçün nəfsim mənə güc gəlməsin.

Fouls. Ömrümdə heç vaxt belə melodram görməmişdim.

Ledi Frederik. Dilini farağat qoy, Paradayn. (*Merestona sarı dönərək*) Əziz Çarlı, mən Monte-Karloya əylənmək üçün gəlmişdim. Amma sizin ananız mənə göz açmağa imkan vermir. Sizin dayınız isə çox tərbiyeli olduğundan öz nökərləriylə mənlə danışdıqından yaxşı danışır. Məni hər yolla bezdirildilər, hər cür təhqir eləyirdilər, diz çökdürmək isteyirdilər. Çünkü qorxurdular ki, birdən siz mənə evlənmək təklifi eləyərsiniz! Mən boğaza yiğildim. Özümə qarşı bu cür münasibətə öyrənməmişəm, daha səbrim tükənib. Bütün bunların səbəbi siz olduğunuzdan mənim çıxış kimi sadə bir üsulum var. Bundan sonra sizin adınız olan yerdən kənarda duracağam. Əgər sizinlə küçədə rastlaşsaq, mən tərəfə baxmaya bilərsiniz, çünkü sizin bir sözünüüz də eșitmək istəməyəcəyəm.

Ledi Mereston (*güclə eşidilən səslə*). Nə böyük xoşbəxtlik.

Mereston. Ana, ana (*Ledi Frederikə müraciətlə*). Çox təəssüflənirəm. Bəli, sizin hiddətlənməyə tam haqqınız var. Siz əzab çəkməli olmusunuz və mən bütün varlığımla sizdən üzr istəyirəm. Təəssüf, anamın bəzi hərəkətlərinə və sözlərinə haqq qazandırmaq mümkün deyil.

Ledi Mereston. Çarlı!

Mereston. Onun da, şəxsən özümün də adından sizdən səmimi bir xahişim var: bizi bağışlayın.

Ledi Frederik (*təbəssümlə*). Ürəyinizə elə də salmayın. O qədər də vacib deyil. Amma bizim bir daha görüşməməyimiz ağıllı iş olardı.

Mereston. Amma mən sizsiz yaşaya bilmərəm!

Ledi Mereston (*heyvətlə*). Aha!

Mereston. Məgər bilmirsiniz ki, xoşbəxtliyim sizin əlinizdədir? Mən sizi bütün canımla və qəlbimlə sevirəm! Və heç vaxt bir başqasını belə sevə bilmərəm.

Foulds (*ledi Merestona müraciətlə*). Sən məqsədinə çatdırın. Təbrik eləyirəm.

Mereston. Məni axmağın birisi kimi qəbul eləməyin. Mən çoxdan, ilk görüşümüzdən bunu demək istəyirdim, amma cürət eləmirdim.

Ledi Frederik (*yumşaq tərzdə*). Mənim əziz Çarlim.

Mereston. Əgər siz səhvərimə göz yuma bilsəniz, bəlkə, mən o qədər də ümidsiz olmaram. Mənim xanımım olun. Siz mənə böyük şərəf vermiş olarsınız, ömrümün axırınacan sizi ovcumun içində saxlayaram. Öz xoşbəxtliyim və sizə layiq olmaq üçün hər şey eləyərəm.

Ledi Frederik. Siz həddən ziyadə ciddisiniz, Çarlı, mən çox təsirləndim, sizə hədsiz minnətdaram. Mənə fikirləşmək üçün vaxt verin.

Ledi Mereston. Vaxt versin?

Mereston. Mən axı gözləyə bilmirəm. Məgər sizi necə sevdiyimi görmürsünüz? Heç vaxt sizi mənim qədər sevən ikinci birisinə rast gəlməyəcəksiniz.

Ledi Frederik. Çox gözləmək lazımlı gəlməyəcək. Cavab üçün sabah səhər onda yanına gəlin.

Mereston. Neynək, əgər belə lazımdırsa.

Ledi Frederik (*təbəssümlə*). Belə lazımdır.

Foulds (*ledi Frederikə*). Maraqlıdır, görən, indi nə oyun qurmuşuz?

(Ledi Frederik qalib duruşuya
gülümşəyir və Paradayının
qarşısında istehzalı hərəkətlə
dərindən təzim edir.)

Ledi Frederik. Ser, bütün hayatı üçün sizə borclu olan sözəbaxan və itaətkar nökəriniz.

Üçüncü pərdə

Səhnə. Ledi Frederikin soyunub-geyinmə otağı.

Arxa planda pərdəsi sallanmış iri qapı yeri,
yataq otağına giriş var. Sağdakı qapı dəhlizə çıxır.

Pərdələri sallanan pəncərənin qarşısında üstünə
kosmetika düzülən stol var. Səhnədə ledi Frederikin
qulluqçusu görünür. O çox səliqəli və yaraşıqlı
bir fransızdır. Yüngül aksentlə danışır.
O, zəngi basır və lakey daxil olur.

390

Qulluqçu. Lord Mereston gələn kimi bura ötürün.

Lakey (*heyrətlə*). Bura?

Qulluqçu. Əlbəttə, bura.

(Lakey çoxmənalı baxışlarla gözünü döyə-döyə qalıb.

Qulluqçu ərkə belini dikəldib dramatik jestlə
lakeyə qapımı göstərir.)

Qulluqçu. Gedə bilərsiniz. (*Lakey çıxır.*)

Ledi Frederik (*yataq otağından*). Anjelika, pərdəni qaldırmışınız?

Qulluqçu. Bu dəqiqə, miledi. (*O, pərdəni qaldırır və kosmetika olan stolun üzərinə gur işıq düşür. Güzgüyə baxır.*) Bu səhər günəş yaman parlaqdır. Özümə baxa bilmirəm, gözüm qamaşır.

Ledi Frederik (*oradan*). Özünüzə baxmaya bilərsiniz, o, mənim güzgümdür.

Qulluqçu. Amma milord gələndə icazə verin, pərdələri aşağı salım. Bu cür olmaz.

Ledi Frederik. Sizə deyiləni eləyin, başqa işlərə qarışmayın.

(Lakey Merestonun gəldiyini
xəbər eləmək üçün daxil olur. Qulluqçu çıxır.)

Lakey. Lord Mereston.

Ledi Frederik (*elə oradan*). Bu, sızsız, Çarlı? Siz çox dəqiqsiniz.

Mereston. Mən vaxt tamam olana qədər qapının arxasında gəzişdim.

Ledi Frederik. Mən hələ tam geyimli deyiləm. Elə indicə vanna qəbul eləmişəm.

Mereston. Mən gedim?

Ledi Frederik. Yox, yox, nə danışırsınız? Mən hazır olana qədər söhbət eləyək.

Mereston. Oldu. Səhərdən özünüzü necə hiss eləyirsiniz?

Ledi Frederik. Hələ müəyyənləşdirə bilməmişəm. Güzgüyə baxmamışam. Siz necəsiniz?

Mereston. Mən lap əlayam, çox sağ olun.

Ledi Frederik. Görkəminiz də yaxşıdır?

Mereston (*güzgüyə yaxınlaşaraq*). Ümidvaram ki, pis deyil. İlahi, işiq necə də gurdur. Belə işığa ancaq öz dərisinin rənginə etibar eləyən adam dözər.

Ledi Frederik (*Peyda olur*). Məsələn, mən etibar eləyirəm.

Mereston (*Yeyin addımlarla ona tərəfə gəlir*). Ah.

(Ledi Frederik yataq otağının qarşısında dayanıb. Əynində kimano var. Saçları pintl, dağlılıqdır. Sifətinə heç nə çəkməyib. Elə bil, sifəti uzanıb, göyərib, qırış içində batıb. Mereston onu görüb hiss olunacaq dərəcədə diksinir. Bütün səhnə boyu ledi Frederik aydın bilinən irland aksentiyələ danışır.)

Ledi Frederik. Sabahın xeyir.

Mereston (*təşviş içində ona baxaraq*). Sabahın xeyir.

Ledi Frederik. Eşidirəm. Mənə nə demək istəyirdiniz?

Mereston (*pərt halda*). Ümid eləyirəm, bu gecə yaxşı yatmışınız.

Ledi Frederik (*gülərək*). Bəs siz?

Mereston. Yadımda deyil.

Ledi Frederik. Çarlı, şübhə eləmirəm ki, siz daş kimi yatmışınız. Amma məni fikirləşə-fikirləşə bu gecəni yuxusuz da qala bilərdiniz. Sizə nə olub? Elə baxırsınız ki, elə bil, qarşınızdakı kabusdur.

Mereston. Heç də elə deyil.

Ledi Frederik. Siz artıq peşman olmuşunuz?

Mereston. Əlbəttə, yox. Sadəcə... daranmayanda siz çox fərqli görünürsünüz.

Ledi Frederik (*yüngülcə köks ötürüb*). Gör ha, tamam unutmuşam! Anjelika, saçımı dara.

Qulluqçu (*Peyda olur*). Yaxşı, miledi.

(Ledi Frederik stolun arxasında əyləşir.)

Ledi Frederik. Anjelika, ürəkdən işləyin. Məni şəkil kimi eləyin. Anjelikanın əlləri qızıldır.

Qulluqçu. Siz çox lütfkarsınız, miledi.

Ledi Frederik. Əgər ürəyim rahatlısa, o, mənə bir cür, narahatamsa başqa cür saç düzümü eləyir.

392 Qulluqçu. Miledi, bərbər müəllimim məni belə öyrədib. Gərək yaxşı usta insanın bütün ehtiraslarını və ovqatını təsvir eləyə bilsin.

Ledi Frederik. İlahi, doğrudanmı, siz də belə bacarırsınız.

Qulluqçu. Miledi, o, məni həmişə özünün ən yaxşı şagirdi hesab eləyərdi.

Ledi Frederik. Əla. Onda mənim işlərimi kəlləmayallaq eləyən maddi böhranı... təsvir eləyin.

Qulluqçu. Bu ən yüngül işdir, miledi. Saçınızı alnıniza tökürsünüz və bu, ona işaretdir ki, işləriniz pisdir.

Ledi Frederik. Amma mən axı alnımı elə həmişə saçılımla örtürəm.

Qulluqçu. Deməli, sizin işləriniz həmişə qəlizdir.

Ledi Frederik. Elədir ki var. Heç vaxt bu barədə düşünməmişəm.

Mereston. Ledi Frederik, sizin valehedici saçlarınız var.

Ledi Frederik. Xoşunuza gəlir?

Mereston. Rəngi lap gözəldir.

Ledi Frederik. Gəl bir olmasın. Bilirsiniz, o rəng neçəyədir?

Mereston. Demək istəyirsiniz ki, saçınız rənglənib?

Ledi Frederik. Xeyr, bir balaca. Məsələ başqa şeydədir.

Mereston. Nədədir?

Ledi Frederik. Bu, inanc məsləsidir. Bilirsiniz, məndən axı bunu gözləyirlər. Rəfiqələrim saçlarını büt-bütün rəngləyirlər, mən isə azca rəng vururam. Amma eyni pulu verməli oluram.

Mereston. Onlar sizdə beləmi çoxdur?

Ledi Frederik. Bəli, bir yiğin. (*O, yeşiyi açıb oradan tünd rəngli gur saç çıxarır.*) Ona verin, qoyun baxsın.

Qulluqçu. Yaxşı, miledi. (*Merestona uzadır.*)

Mereston. Doğrudan da. (*Nə deməli olduğunu bilmir.*) Belə ipək saç.

Ledi Frederik. Belə də, amma özümündür. Ən az onlara görə pul vermişəm. Yoxsa hələ verməmişəm, Anjelika?

Qulluqçu. Yox hələ, miledi. Bərbər gözləyər.

Ledi Frederik (*Saqı Merestondan alır.*) Deməli, belə bir şeydir. Bərbər işidir. Taximmi?

Mereston. Yaxsısı budur, taxmayın.

Qulluqçu. Əgər miledi hesab eləyirsə ki, sonluq faciəvi ola bilər, onda məsləhət görərdim, taxasız. Matəm dolu səhnələr üçün başda qotaz kimi gur saç çox uyğun gəlir.

Ledi Frederik. Hə, bilirom. Əgər mən hansısa əzəzil sərmayədarın ürəyini yumşaltmaq istəyirəmsə, üstümə nə gəldi keçirirəm. Amma bu gün bu, çətin mənə lazım ola. Bizim görüşümüzə qəşim üstə balaca tel də kifayətdir.

Qulluqçu. Deməli, siz komedyaya hazırlaşırsınız. Yaxşı, yaxşı, susuram.

(Ledi Frederik yaşıkdan iki saç çıxarır.)

Ledi Frederik. Çox gözəldir, eləmi?

Mereston. Bəli.

Ledi Frederik. Siz onları çox bəyənirdiniz, Çarlı. Yəqin, ağliniza belə gəlməyib ki, onların hər birinin filan qədər qiyməti var.

Mereston. Onların geydirmə olduğu mənim ağlıma gəlməyib.

Ledi Frederik. Kişi xeylağı elə küt olur ki. Ananız sizə deməyib?

Mereston. Anam mənə çox şey deyib.

Ledi Frederik. Ola bilsin, o, həddini aşib. Budur, hazırlır. Xoşuna gəlir?

Mereston. Qiymətdir.

Ledi Frederik. Anjelika, milord razi qaldı. Siz qeyb ola bilərsiniz.

Qulluqçu. Oldu, miledi. (Çixır.)

Ledi Frederik. İndi isə deyin ki, həyatınız boyu mənim kimi cazibədar xanıma rast gəlməmisiniz.

Mereston. Mən bu sözü sizə çox demişəm.

Ledi Frederik (*hər iki əlini uzadaraq*). Siz necə də qiymət oğlansınız. Mənə elə xoş oldu ki. Dünən dedik-lərinizi eşitmək. Sizi elə oradaca öpüşlərə qərq eləmək istədim.

Mereston. Sizi bu addımdan nəsə saxladı?

Ledi Frederik. Mənim əzizim, bu soyuqluq nədəndir?

Mereston. Bağışlayın, mən belə demək istəmirdim.

Ledi Frederik. Sizdə mənə deməyə bir xoş söz tapılmadı?

Mereston. Elə bilirom, bütün sözləri mən artıq sizə min dəfə demişəm.

Ledi Frederik. Deyin görüm, bütün gecəni yerinizin içində yuxusuz qalanda nə barədə düşünürdüñüz?

Mereston. Sizi yenidən görmək istəyi ürəyimi parçalayırdı.

Ledi Frederik. Bəs sizi dəhşətli qorxu hissi bürüdü? Bəlkə, mən sizin gözünüzə göründüyüm qədər cazibədar deyiləm? Amma düzünü deyin.

Mereston. Hə, belə fikir ağlıma gəlirdi.

Ledi Frederik. Siz gümanınızda yanılmamısınız ki?

Mereston. Nə danışırsınız!

Ledi Frederik. Dəqiq belədir?

Mereston. Əlbəttə.

Ledi Frederik. Bunu sizdən eşitməyimə çox şadam. Mən axı özüm də dəhşətli əzab içindəydim. Öz-özümə deyirdim ki, mənim barəmdə fikirləşə-fikirləşə beyninə yeridəcək ki, mən dünyanın ən gözəl qadınıyam, sonra da bura gəlib acı gerçekliklə qarşılaşacaq. Bu, çox ağır zərbə olardı.

Mereston. Cəfəngiyatdır! Siz belə şeyi ağliniza gətməli deyildiniz.

Ledi Frederik. Bəs onda nədən məni öpmək üçün azca da olsa, həvəs göstərmədiniz?

Mereston. Fikirləşdim... qorxdum ki, bu, sizin xoşunuza gəlməz.

Ledi Frederik. Bir dəqiqə sonra gec olacaq.

Mereston. Niyə?

Ledi Frederik. Çünkü, ay səfəh, mən üz-gözümü boyamağa başlayacağam.

Mereston. Necə? Başa düşmədim.

Ledi Frederik. Siz dediniz ki, mən dərimin rənginə görə təşviş keçirmirəm. Elədir ki var. Baxa bilərsiniz.

(Ledi Frederik barmaqlarını yanaşı qoyulan güldanla dibçəyə toxundurur.)

Mereston. Aydın oldu. Üzr istəyirəm.

395

Ledi Frederik. Doğrudanmı, siz elə bilirdiniz, mənim bütün bu gözəlliyim təbiidir?

Mereston. Başqa şey ağlıma belə gəlməyib.

Ledi Frederik. Təəssüf. Tanrıının verdiyi hər gün mən yazılı saatlarla öz üzərimdə işləyirəm ki, sıfətimin dərisinin rəngi Monte-Karloda birinci olsun. Siz də elə hesab eləmişiniz ki, təbiidir. Guya, mən on səkkiz yaşılı südəmərəm.

Mereston. Məni bağışlayın.

Ledi Frederik. Yaxşı, mən sizi bağışlayıram... Əlimi öpə bilərsiniz. (Mereston onun əlini öpür.) Hə, Betsi, bu gün elə də yaxşı görünmürsən. (Güzgüya barmaq yelləyir.) Belə olmaz, əziz Betsi. Demək olar ki, yaşına uyğun görünürsən. (Tələsik döñərək) Sizə elə gəlmirmi ki, mən qırxyaşlı adam kimi görünürəm?

Mereston. Sizin yaşınız barədə mən heç vaxt düşünməmişəm.

Ledi Frederik. Mənə qırx yaş vermək olmaz. Və nə qədər ki bu dünyada ənlilik-kirşan var, həmişə belə olacaq. (Üzünə ənlilik çəkir.)

Mereston. Siz nə eləyirsiniz?

Ledi Frederik. Heyif ki, mən aktrisa deyiləm. Aktrisaların işi daha asandır. Onlara yalnız projektor işığında yaxşı görünmək lazımdır. Amma mən özümü o əzazıl günəşin işığına da hazırlamalıyam.

Mereston (*əsəbi tərzdə*). Bəli, siz haqlısınız.

Ledi Frederik. Yeqin, ananız sizdən dəhşətli nara-zidir. Paradayn lap havalanıb. Gələn görüşümüzdə ona «Paradayn dayı» kimi müraciət eləyəcəyəm. Qoy özünü elə də cavan bilməsin. Çarlı, dünənki hərəkətinizə görə, təsəvvürüñüzə belə gəlməz ki, sizə necə minnətdaram. Siz əsl kişi hərəkəti etdininiz.

Mereston. Sizin dilinizdən bunu eşitməyə şadam.

Ledi Frederik (*dönərək*). Mən dəhşətli görkəmdə-yəm, eləmi?

Mereston. Nə danışırsınız, heç də yox.

Ledi Frederik. Bu pudraya heyranam. Adamı heç vaxt darda qoymur. Bir gün Parisdə nəsə bir pudra almış-dim. Elə ki süni işığın altına düşdüm, sifətimin rəngi dəyişib al bənövşəyi oldu. Siz təsəvvür eləyırsınız? Belə sifətlə kim gəzə bilər?

Mereston. Yeqin ki, heç kim.

Ledi Frederik. Xoşbəxtlikdən, əynimdə yaşıl libas var idi. O vaxtlar yaşilla bənövşəyinin qarışığı dəbdəydi. Amma, hər halda, bənövşəyi çöhrə... Belə. Əsas məsələ budur. Artıq özümü gənc hiss eləyirəm. Bu da gəncliyin zərif bənövşəyi çaları. Amma, heyif, hər iki yanaq eyni rəng-də oldu. (*Merestona sarı dönərək*) Çarlı, sizi bezdirmədim ki?

Mereston. Nə danışırsınız.

Ledi Frederik. Mənə həmişə elə gəlir ki, yalnız bir yanağım boyananda müşahidələrim, xüsusən, qəribə olur. Yadimdadır, bir dəfə nahar vaxtı qəflətən gördüm ki, bir yanağım daha boyalıdır.

Mereston. Heç də yaxşı olmayıb.

Ledi Frederik. Çarlı, siz necə də yaraşıqlısınız. Sizin belə gözəl olduğunuzu təsəvvür belə eləyə bilməzdim. Gənc, sütül, sizə quruca baxmağın özü adama həzz verir.

Mereston (*çaşqın halda gülümsəyərək*). Siz belə hesab eləyırsınız? Deyin görək, o çətin vəziyyətdən necə çıxdınız?

Ledi Frederik. Tale mənə qarşı mərhəmətli oldu. Sağında qızılıgül kimi açan bir əcnəbi diplomat, solumda zanbaq kimi solğun bir yepiskop əyləşmişdi. Diplomat bütün nahar boyu məni şübhəli tarixçələrə qonaq elədi. Təbii ki, bu səbəbdən də ona yaxın yanağım alışib-yanırdı. Yepiskop isə qulağıma İst-Enddə keçirdiyi həyatından ehtiraslı

məqamları piçildayırdı. Və bu səbəbdən də həmin yanağının təbaşir kimi ağıappaq ağarmasında qəribə bir şey yox idi. (*Danişa-danişa yanaqlarını qizardır.*) İndi diqqətlə baxın, Çarlı, görün mən bu bir cüt laləylə, yəni dodağımla ağılları necə başdan çıxaracağam. Dodaqlar gərək xoş, ürəkaçan rəngdə olsun, eləmi?

Mereston. Yəqin, üzə bu qədər çəkmək elə də yaxşı məşgülüyyət deyil?

Ledi F r e d e r i k . Mənim əziz dostum, qadın həyatı iztirablarla doludur! Amma məgər taleyin diqtəsiyle hərəkət etdiyini və özünü daha cazibədar görkəmə gətirdiyini fikirləşəndə ürəyin toxtaqlıq tapmırkı? Bəli, hərdən ürəkdən finxırmaq istayırsən, amma olmaz. Gülmüşəyin, Çarlı. Nəsə bu gün siz çılğın aşiqə qəti oxşamırsınız.

Mereston. Bağışlayın. Siz məndən nə gözləyirdiniz?
Ledi F r e d e r i k . Ehtiras dolu sözlər.

Mereston. Qorxuram, istənilən kimi alınmaya.

Ledi F r e d e r i k . Qorxulu bir şey yoxdur. Mən çoxdan özüm üçün müəyyənləşdirmişəm ki, kişi nə qədər güclü hissələr keçirirsə, bir o qədər «ailə carçası» üslubunda danışır.

Mereston. Siz axı bilirsiniz ki, mənim bu işlərdə təc-rübəm çox azdır.

Ledi F r e d e r i k . Yaxşı, bu dəfə israr eləməyəcəyəm. Çünkü sizin kəkilləriniz xoşuma gəlir. (*Ledi Frederik dərindən ah çəkir.*) İndi incə bir iş var. Qaşlarım. Kosmetikasız mən necə olardım? Axı məndə qaş deyilən şey, demək olar ki, yoxdur... Gözümün altında baxışlarımı kölgə salan tünd cizgiləri görmüsünüzmü?

Mereston. Düzünü desəm, görmüşəm.

Ledi F r e d e r i k (*karandaşı əlinə alıb*). Bunu belə eləyirlər. Mənim əziz dostum, insanın iradəsinə uyğun – həm naz-qəmzə, həm ah-nalə, həm zəriflik, həm laqeydlik, təravət, ehtiras, hiylə, bir sözə, dünyada olan hər şey bu karandaşda cəmlənib. Gərək özünü tam cəmləyə biləsən. Əgər ləp çox çalışsan, hesab elə ki, bütün gün puça çıxdı. Və siz nəfəsinizi belə dərmirsiniz. Hər dəfə öz üzərimdə işləyəndə bu sözləri xatırlayıram: «Bir az da və sən artıq məqsədə çatmışan, nəyisə azca düz eləmədinsə, məqsədin səni tərk edəcək! Belə! Bir azca da artır və dünyyanın sənə sevgisi də artacaq». (*Güzgüyə baxaraq, dərindən nəfəs alır.*) Özümü

on səkkiz yaşlı qız kimi hiss eləyirəm. Məncə, nəticə əladır, deməli, gün uğurlu olacaq. Betsi, Betsi hər şey gözəl olacaq. Əzizim, kifayət qədər cazibədar xanımsan. Lap gözəl də demək olar... Amma şirin, şokalad-qadınlar mənim zövqündə deyil. Gedim geyinim. (*Mereston qalxır.*) Yox, siz əyləşin. Mən yataq otağına keçəcəyəm. İndi qayıdırəm. (*Ledi Frederik pərdə arxasına keçir.*) Anjelika!

(Qulluqçu daxil olur.)

Qulluqçu. Bəli, miledi.

Ledi Frederik. Kosmetika stolunu sahmana salın.

Qulluqçu (*əmrə müntəzir*). Oldu, miledi.

Ledi Frederik. Çarlı, siqaret çəkə bilərsiniz.

Mereston. Çox sağ olun. Nəsə səhərdən əsəblərim yerində deyil.

Ledi Frederik. Bu nədir! Anjelika, bura gəlin mənə kömək eləyin.

Qulluqçu. Gəlirəm, miledi. (*Çıxır.*)

Ledi Frederik. Axır ki.

(Ledi Frederik çıxır. Kimanonu dəyişib və indi əynində yüngül ipək xalat var.)

Ledi Frederik. İndi razı qaldınız?

Mereston. Hələ bir soruştursunuz da.

Ledi Frederik. Onda məhəbbətdən dəm vura bilərsiniz.

Mereston. Siz məni utandırırsınız.

Ledi Frederik (*gülərək*). Çarlı, son iki həftə siz məhəbbətdən çox rahat danışirdınız. Özünüüz elə göstər-mək istəyirsiniz ki, eşq havalı sözlər daha sizi tərk edib?

Mereston. Mən bura gələndə minlərlə söz ağızımdan çıxmaga hazır vəziyyətdə idi, amma sizin ucbatınızdan hamisini külək apardı. Siz mənə indi cavab verəcəksinizmi?

Ledi Frederik. Nə cavab?

Mereston. Məgər sizə evlənmək təklifi etdiyimi unut-musunuz?

Ledi Frederik. Xeyr, yadımdadır. Amma siz axı bu təklifi şəraitə görə elədiniz. İndi ətrafda hər şey sakitləşəndən sonra onu təkrarlamaqmı istəyirsiniz?

Mereston. Əlbəttə. Siz ki mənim barəmdə yaxşı fikirdəsiniz.

Ledi Frederik. Siz ayıq başla da mənə evlənmək təklif eləyirsiniz?

Mereston. Bəli.

Ledi Frederik. Siz çox yaxşı oğlansınız, amma mən, sadəcə, yaramazın birisiyəm. Çünkü sizin belə əzab çəkməyinizin bəiskarıyam. Siz qiyamət oğlansınız.

Mereston. Cavabınızı gözləyirəm.

Ledi Frederik. Əzizim, mən artıq yarım saatdır cavab verirəm.

Mereston. Nə səpgidə?

Ledi Frederik. Məgər məndə həyatımı sizinlə bağlamağa azca meyil olsaydı, gözəlliyimin sandığını açıb bütün pambığını qabağına tökərdimmi? Hə, nə fikirləşirsiniz? Razılaşın ki, ağıl və sağlam düşüncə səridən mənə irad tutmaq olmaz. Əlbəttə ki, mən özüm barədə illüziyaları dağıtmazdım, ən azı bal ayının axırına qədər.

Mereston. Deməli, siz imtina eləyirsiniz?

Ledi Frederik. Məgər şad deyilsiniz?

Mereston. Yox, yox, yox.

Ledi Frederik (*onun əlini əlinə alaraq*). Gəl ciddi olaq. Siz qiyamət, ürəyəyatımlı bir gəncsiniz. Mən sizə heyranam. Sizin iyirmi iki yaşınız var, mənim yaşım isə bircə yaradana bəlliidir. Mənim xəç suyuna salındığım kilsə doğulduğum il yandı. Odur ki heç özüm də bilmirəm, yaşım neçədir.

Mereston (*gülərək*). Hadisə harada olub?

Ledi Frederik. İrlandiyada.

Mereston. Belə də bilirdim.

Ledi Frederik. İndi mən zülmə, ağlaşırmaz əziyyətlərə özümü cəmiyyət qarşısına layiqli görkəmdə çıxara bilirəm. Əlim hələ bir o qədər süstləşməyib, bəşəriyyətin kişi cinsinin sadəlövh gözləri mənim təsviri sənətə nə qədər minnətdar olduğumu ayırd eləyə bilmir. On ildən sonra sizin otuz iki yaşınız olacaq. Əgər sizin həyat yoldaşınız olsam, mənim bütün həyatım cavanlıq görüntüsünü saxlamağa həsr olunmalıdır. Ölüm-dirim mübarizəsi. Siz, yəqin, zamanı tabe olmaq istəməyən qırış və sallaqyanaqlı, sıfətləri laylay ənlik içində itib-batan, daz başlarını gizlətdikləri əcaib pariklərdə olan əldən düşmüş qadınları az görməmişsiniz.

Mütləq saman rəngində olan pırpız şinyon. Yadınıza salın, onların bu halına nə qədər gülmüsünüz, onların keçmiş gözəlliklərinin qalığı sizdə ikrəh hissi oyadır. Mən bu zavalılırlara ürək ağrısıyla baxıram. Axi mən də belə olacağam. Və əgər yanında sizin kimi bir təravətli gənc olacaqsə, insanlar qarşısına çıxmaga üzüm gəlməyəcək. Amma əgər sizin həyat yoldaşınız olmasam, qocalığı çox sakit qarşılıaya-cağam. Birinci ağ saçdı dartılıq qoparacağam, ikincini də. Üçüncü peydə olanda təslim olub bütün ənlik-kirşanımı, karandaşımı oda atacağam.

Mereston. Elə bilirsiniz, mənim sizə münasibətim dəyişəcək?

Ledi Frederik. Əziz dostum, mən bir an belə buna şübhə eləmirməm. Özün təsəvvür elə, həmişə işiğa arxa çeviriib oturan bir qadırıla həyatını bağlamaq sənə nə verəcək? Birdən siz hərdən məni öpmək istədiniz?

Mereston. Tamamilə mümkünkündür.

Ledi Frederik. Qəti olmaz! Siz mənim sifətimin rəng qammasını pozarsınız. (*Mereston dərindən ah çəkir.*) Ah çəkməyin, Çarlı. Sizin mənə vurulmağınızın qarşısını alammaqla mən lap heyvanlıq elədim. Amma mən də insanam, sizin bu diqqətiniz mənə olmazın məmnunluq gətirirdi.

Mereston. Vəssalam!

Ledi Frederik. Mən çox təsirlənmişəm. Odur ki öz imtinamlı sizi saqlamışaq istəyirəm.

Mereston. Siz mənim ürəyimi parçalayırsınız.

Ledi Frederik. Əzizim, mən düz on beş yaşımdan kişilərdən bu sözü eşidirəm, amma hələ bu vaxtacan nəticə kimi onlardan hansısa birinin nəinki ürəyinin parçalandığını, hətta iştahının qaçıdığını belə görməmişəm.

Mereston. Yəqin, siz bunu uşaqqı vurğunluğu kimi qəbul eləyirsiniz?

Ledi Frederik. Oğlanın məhəbbəti kişinin məhəbbətindən güclü ola bilər. Bunu bilməyə ağlım çatır. Əgər sizin hissələriniz mənə gülməli görünsəydi, belə məmənun qalmazdım.

Mereston. Bu, mənim yaramı saqlamır. Sizin mənə vurdugunuz yara çox dərindir.

Ledi Frederik. O, tez bir zamanda qaysaq bağlayacaq. Siz öz yaşıdınız olan gözəl bir qızı vurulacaqsınız.

Onun yanaqları ənlik-kırşanın yox, gəncliyin hesabına qızaracaq, gözləri cidd-cəhdə rəngləndiyinə yox, sizə aşiq olduğuna görə par-par yanacaq.

Mereston. Amma mən sizə kömək eləmək istəyirəm. Siz çox çətin vəziyyətə düşmüsünüz. Ancaq mənimlə nikah işləri yoluna qoya bilər.

Ledi F r e d e r i k . Əzizim, qurban getmək lazımdır. Çətinlik qadınların alın yazısıdır. Onlar belə şeylərə öyrəncəlidir.

Mereston. Bəs mən sizin üçün nə eləyə bilərəm?

Ledi F r e d e r i k . Heç nə, əzizim. Bu düyündən bir-təhər çıxacağam. Birinci dəfə deyil ki. Mənim üçün narahat olma.

Mereston. Siz çox fərasətlisiniz.

Ledi F r e d e r i k . Deməli, danışdıq? Siz fikir eləməyəcəksiniz ki?

Mereston. Çalışacağam.

Ledi F r e d e r i k . Məmnuniyyətlə, sizin alnınızı bir mötəbər öpüşə qonaq eləyərdim, amma qorxuram izi qalar.

(Lakey daxil olur və Paradayn Fouldsun
gelişini xəbər verir.)

Foulds. Mane olmadım?

Ledi F r e d e r i k . Xeyr. Biz söhbəti yekunlaşdırıldıq.

Foulds. Əger hansısa bir insan dünyada ən yaxşı qadının kim olduğunu bilmək istəsə, yanına göndərin. Mən düzgün cavabı ona verə bilərəm.

Ledi F r e d e r i k (Merestonun əlini tutaraq). Siz, sadəcə, çox sevimlisiniz. Xudahafiz.

Mereston. Xudahafiz. Xeyirxahlığınızda görə çox sağ olun.

(Çıxır.)

Foulds. Qarşısında gələcək gəlinmi dayanıb?

Ledi F r e d e r i k . Paradayn dayı, niyə soruştursunuz?

Foulds. Sadəcə, bilmək istəyirəm, başqa səbəb yoxdur.

Ledi F r e d e r i k . Təəssüf ki, tapa bilmədin.

Foulds. Sən ona rədd cavabı verdin?

Ledi F r e d e r i k . Bəli.

Foulds. Bəs onda nədən bizə bu boyda əsəb gərginliyi vermişdin?

Ledi Frederik. Çünkü siz mənim şəxsi həyatıma qarışıldınız. Bu imkanı mən heç kimə vermirəm.

Foulds. Bu qız necə də dəymədüşərdir.

Ledi Frederik. Məni kürsüyə qaldırıb özünü donumun ətəyini öpməyə layiq bilmədiyini bəyan edən bir oğlanın ərə gedəcəyimi təxmin etmək... Düzü, sən o qədər də səfəh deyilsən.

Foulds. Bu təxmində nə səfəhlik var?

Ledi Frederik. Əziz Paradayn, qüssədən ölmək – intiharın bu üsulu məni təmin etməmir. Bu dünyada aşiq olmaqdan pis yalnız bir azar var.

Foulds. O nə azardır elə?

Ledi Frederik. Kiminsə sənə aşiq olması.

Foulds. Bu azardan mən ömrüm boyu əzab çekmişəm.

Ledi Frederik. Təsəvvür elə ki, bunun axırı nə ola bilərdi. Çarlinin özü üçün müəyyənləşdirdiyi ideala uyğun gəlmək. Mənim axı o zirzibil üsulların ucbatından saçım bir həftədən sonra nə günə düşəcəkdir! Amma mənə necə də pərəstiş eləyirlər! Dərdə bax! Bütün günü üzümdə maska gəzdirməliyəm. Onu şoka salmaq təhlükəsindən qaçmaq üçün mən olduğum kimi görünə bilmərəm. Amma nə qədər çalışsam da, illüziyalar bir-birinin ardınca dağılacaqdır. Ağzı-göyçəklər də yardımçı olacaqdırlar. Və günlərin bir günü o başa düşəcəkdir ki, mən heç də ilahi varlıq yox, adı bir qadınam, başqalarından elə də fərqlənmirəm.

Foulds. Deməli, sənin məntiqin aydınlaşdır. Bəyəndiyin istənilən adama ərə get, təkcə sevdiyindən başqa.

Ledi Frederik. Məgər məni sevən, eyni zamanda büsbütün tanıyan adam tapa bilmərəm. Qoy o, məni mükəmməllik mücəssəməsi hesab eləməkdənsə, bütün zəif yerlərimi bilsin və buna boş yanaşın.

Foulds. Haradan bilirsən ki, o gənci yolundan bir-yolluq döndərdin?

Ledi Frederik. Mən ciddi ölçülər götürdüm. Onu sağaltmaq istəyirəm. Mən məmnuniyyətlə ona ürəyimi tam çilpaqlığıyla göstərə bilərdim, amma bu mümkün deyil. Odur ki ona başqa yerimi...

Foulds (sözünü kəsərək). Necə?

Ledi Frederik (*giilərək*). Axıra qədər göstərmədim. Əynimdə xalat var idi, başqa şeylər də var idi. Amma ona imkan yaratdım ki, bura gəlib məni kosmetikasız görə bilsin. Əyləşib yanağımı necə boyadığımı baxırdı.

Foulds. Və o gənc axmaq elə bildi ki, səndə bu cidd-cəhdə üzünə sürtdüyün boyadan başqa bir şey yoxdur, hə?

Ledi Frederik. O, özünü ləyaqətli apardı. Amma mənə elə gəldi ki, rədd cavabından sonra, elə bil, onun çıynindən ağır yük götürüldü.

(Qapı döyüür.)

Cerald (*çöldən*). Olar?
Ledi Frederik. Gəlin.

(Cerald, Rouz və admiral daxil olur.)

403

Cerald (*həyəcanla*). Admiral əsl kişiymiş. Mən ona hər şeyi danışdım.

Ledi Frederik. Söhbət nədən gedir? Sabahınız xeyir, admirall.

Admiral. Sabahınız xeyir.

Cerald. Mən hər şeyi açıb-tökдüm. Rouza hər şeyi danışdım.

Rouz. Biz birlikdə atamın yanına yollandıq.

Cerald. Mənim Montqomeriə doqquz yüz funt borcum olduğunu ona dedik.

Rouz. Elə bilirdik, atam dünyani qatib-qarışdıracaq.

Cerald. Elə hay-küy salacaq ki, ölülər qəbirdən xortlayacaq.

Rouz. Amma o, bir kəlmə də demədi.

Cerald. Sanki, bu, ən xoş bir şeymiş.

Ledi Frederik (*əlləriylə qulaqlarını tutur*). İlahi, sakit ol, hər şeyi mənə ətraflı başa sal.

Cerald. Əzizim, təsəvvür eləyirsənmi, ürəyim necə yüngülləşdi.

Rouz. Mən gördüm ki, Ceraldı nəsə dəhşətli dərəcədə sıxır. Odur ki həqiqəti ondan dartıb qopardım.

Cerald. Bu zalimin caynağından çıxməq necə də xoşbəxtlikdir.

Rouz. İndi biz rahat, xoşbəxt həyat sürərik.

(Bütün bu müddət ərzində admiral nəsə söz demək istəyir, amma elə ağzını açan kimi kimsə onun sözünü kəsir.)

A d m i r a l. Mumlayın. (*O hıqqanır.*) Ömrümdə belə cüt-lük görməmişəm.

L e d i F r e d e r i k. Admiral, zəhmət olmasa, izah elə-yin. Heç nə anlamıram. Bu iki qəribə məxluq nəsə müəmmalı danışır.

A d m i r a l. Onlar yanına gəlib dedilər ki, Montqome-riyə doqquz yüz dollar borcu olması haqqında Cerald öz dilindən iltizam yazıb. O da həmin sənədlə sizi şantaj eləyir.

Fouls. Doğrudan?

L e d i F r e d e r i k. Bəli.

A d m i r a l. Mən bir dəfə də onun üzünü görməmişəm. 404
Amma sizin onunla nikaha girməyinizi tələb etdiyini, əks təqdirdə, Ceraldın bütün sənədlərini əlindən alacağınızı eşi-dib biləndə dedim ki...

Fouls. Adamda əclaflığa bax!

A d m i r a l. Siz haradan bildiniz?

Fouls. Özüm də belə deyərdim.

C e r a l d. Admiral özünü əsl kişi kimi apardı. O, mənə həmin məbləğdə qəbz verdi, mən də onu elə indicə Mont-qomeriyə göndərdim.

L e d i F r e d e r i k (*admiralin əlini əlinə alaraq*). Necə xeyir-xah bir hərəkət! Siz ağır günündə Ceralda yardım əlinizi uzatdığınıza görə heç vaxt peşman olmayıacaqsınız.

A d m i r a l. Sizinlə təklikdə bir-iki kəlmə danışmaq olarmı?

L e d i F r e d e r i k. Əlbəttə. (*O birilərə*) Üzr istəyirəm.

Fouls. Biz eyvana çıxarıq.

A d m i r a l. Sizi narahat elədiyimə görə üzr istəyirəm. Heç üçcə dəqiqə də vaxtnızı almayacağam.

(Cerald, Rouz və Fouls eyvana çıxır.)

L e d i F r e d e r i k (*onlar gedəndən sonra*). Eşidirəm.

A d m i r a l. Sizə sözüm odur ki, Ceraldı bəyənirəm, amma onu istiqamətləndirmək lazımdır. Nə dediyimi anla-yırsınızmı?

L e d i F r e d e r i k. Şübhəsiz ki, o, həmişə sizin məs-ləhətlərə qulaq asacaq.

Admiral. Ona qadın məsləhəti də lazımdır. Əgər biz ikimiz gücüzümüzü birləşdirsək, onu istənilən qəzavü-qədər-dən qoruya bilərik, eləmi?

Ledi Frederik. Mən siz çağırın kimi dərhal yanınız gəlməyə hazırlam. Məsləhət verməyi xoşlayıram, amma dəqiq biləndə ki, qulaq asan olmayıacaq.

Admiral. Mən həmişəlik yaxınlıq istəyirəm. Niyə axısız mənim həyat yoldaşım olmayasınız?

Ledi Frederik. Mənim əziz admiralım!

Admiral. Belə cazibədar qadın tək yaşamamalıdır: yoxsa başına mütləq nəsə bir iş gələcək.

Ledi Frederik. Bu, çox xoş təklifdir, cənab admiral, amma...

Admiral. Mən sizdən ötrü çox qocayam?

Ledi Frederik. Əlbəttə, yox. Siz yaşınızın ən çiçəklənən dövründəsiniz.

Admiral. Şübhəniz olmasın ki, bu qoca köpəkdə həyat eşqi hələ də aşıl-daşır.

Ledi Frederik. Buna mənim şəkk-şübhəm yoxdur.

Admiral. Bəs onda sizə nə mane olur?

Ledi Frederik. Çoxuşaqlılıq perspektivi sizi qorxutmur ki?

Admiral. Nə?

Ledi Frederik. Təkcə mən özüm yox, uşaq-muşaqalar, ev adamları hamısı sizin olacaq.

Admiral. Bu haqda heç düşünməmişəm.

Ledi Frederik. Üstəlik, siz Rouzun atası, mən də Ceraldın bacısıyam. Əgər biz evlənsək, öz qardaşının qaynanası olacağam, qızlığım da mənim gəlinim olacaq. Öz qızınız sizin, təxminən, baldızınız olacaq, kürəkəniniz də sizin ata nəsihətlərnizi məmnuniyyətlə yerinə yetirəcək.

Admiral (*həvəsdən düşmüş halda*). Nə?

Ledi Frederik. Bilmirəm, Bibliya belə şeylərə icazə verir, ya yox, amma bütün hallarda bu həddən ziyanə günahdır.

Admiral. Deyim ki, fikrimi dəyişdim, onların nikahına icazə vermirəm?

Ledi Frederik. Yox, onda axı bizim... günah eləməyə imkanımız olmayıacaq.

Admiral. Mən bu haqda fikirləşmədim. Siz haqlısınız.

Ledi Frederik. Mənə acığınız tutmasın. Sizin tək-lifiniz mənə çox xoşdur, sizə ürəkdən minnətdaram.

Admiral. Yaxşı, yaxşı, nə danışırsınız. Sadəcə, fikirləşdim ki, belə olsa, yaxşıdır.

Ledi Frederik (*çağırrır*). Cerald, bura gəlin. (*Onlar daxil olurlar*.) Biz hər şeyi danışdıq.

Cerald. Hər şey qaydasındadır?

Ledi Frederik (*admirał baxaraq*). Az-çox.

Admiral (*mızıldanır*). Az-çox.

(Ledi Frederikin lakeyi daxil olur.)

Lakey. Kapitan Montqomeri sizi görmək istəyir.

Ledi Frederik. Onu tamam unutmuşam.

Cerald. Qoy onunla özüm danışım.

406

Ledi Frederik. Yox, mən daha ondan qorxmuram. O daha sənin üçün təhlükə deyil. Qalan şeylər isə cəhənnəm olsun.

Cerald. Onda ona da deyəcəyəm, cəhənnəm olsun.

Ledi Frederik. Yox, hər şeyi özüm ona deyəcəyəm. (*Lakeyə*) Kapitan Montqomerini bura çağırın.

Lakey. Oldu, miledi. (*Çixır*.)

Ledi Frederik (*Yeyin addimlarla var-gəl edir*). Hər şeyi özüm ona deyəcəyəm.

Foulds. Sakitləş, Betsi.

Ledi Frederik (*ritmik səslə*). Sakitləşən deyiləm.

Foulds. Ünutma ki, sən kübar xanımsan.

Ledi Frederik. Mane olma. Mən dünən ciddi qadını oynayırdım. Bu rol mənlik deyil.

(Lakey daxil olub kapitan Montqomerinin
gelişini xəber verir və ardınca
kapitan Montqomeri daxil olur.)

Lakey. Kapitan Montqomeri. (*Çixır*.)

Kapitan Montqomeri. Salam. (*Aydın görünür ki,
o, otaqda bu qədər adam olmasına heyrətlənib*.)

Ledi Frederik (*xoş səslə*). Burada əməlli-başlı ziya-fətdir, eləmi?

Kapitan Montqomeri. Elədir ki var. (*Pauza*) Ümid edirəm, mənim belə erkən gəlmiş sizə mane olmadı.

Ledi Frederik. Elə bir şey yoxdur. Siz görüşü onsuz da birin yarısına təyin etmişdiniz.

Kapitan Montqomeri. Ümid eləyirəm, mənə yaxşı xəbərləriniz var.

Ledi Frederik. Kapitan Montqomeri, sizin bura nəyə görə gəldiyinizi buradakıların hamısı bilir.

Kapitan Montqomeri. Mənə elə gəlir, aramızdakı məsələni çöle çıxarmağa lüzum yox idi.

Ledi Frederik (*cox nəzakətlə*). Siz mənə evlənmək təklifi eləmisiniz. Məgər burada utanmalı bir şey var?

Kapitan Montqomeri. Çox təəssüf edirəm ki, siz burada gülmək üçün səbəb tapırsınız.

Ledi Frederik. Xeyr, səbəb yoxdur. Mənim fikrimcə, həyasızlıq gülüşə səbəb ola bilməz.

Kapitan Montqomeri (*casqnlıqla*). Nə, nə?

Ledi Frederik. Siz mənim qardaşımdan məktub almışınız. Həmin məktub ən aydın cavabdır. Özünüz bilməliyidiniz ki, mən qərarımı dəyişməyəcəyəm.

Kapitan Montqomeri. Hansı məktub? Başa düşmürəm.

Cerald. Səhər borclu olduğum məbləğdə qəbzi də həmin məktubun içində qoyub sizə göndərmişəm.

Kapitan Montqomeri. Mən heç nə almamışam.

Cerald. Deməli, o məktub sizə mehmanxanada gözləyir.

(Kapitan Montqomeri susub fikirli-fikirli ətrafdakılara baxır.)

Ledi Frederik. Daha sizi saxlamaq istəmirəm.

Kapitan Montqomeri (*gülərək*). Mən hələ hər şeyi deməmişəm. Ənütmamısınız ki, iki veksel üzrə ödəmənin müddəti məhz bu gün tamam olur? İcazə verin, sizə göstərim.

(Cibindən kağızları çıxarıır.)

Ledi Frederik. Təəssüf ki, mən ödəmə apara bil-məyəcəyəm, ən azı bu gün mümkün deyil.

Kapitan Montqomeri. Amma mən gözləyə bil-mərəm. Ödəməli olacaqsınız.

Ledi Frederik. Bir də deyirəm, bu mümkün deyil.
Kapitan Montqomeri. Onda sizi məhkəməyə verəcəyəm.

Ledi Frederik. Özün bilən məsləhətdir.

Kapitan Montqomeri. Nəticəni təsəvvürünüzə gətirirsinizmi? Adamın müflis elan olunmağında yaxşı bir şey yoxdur.

Ledi Frederik. Hər halda, bu, hiyləgər sələmçinin arvadı olmaqdan yaxşıdır.

Foulds. Bu qəribə kağızlara baxmaq olarmı?

Kapitan Montqomeri. Buyurun. (*Nəzakətlə*) Mən kiminsə xətrinə dəymək istəmədim.

Foulds. Xeyirxah məqsədlər cəhənnəmə körpü salmaq üçündür. Deməli, üç min beş yüz funt. Belə xırda məbləğdən ötrü bu irilikdə hay-küy yaratmağa dəyərmi?

Kapitan Montqomeri. Bu pul mənə tacili lazımdır.

Foulds (*istehzayla*). Belə varlı bir insana?

Kapitan Montqomeri. Hətta varlıların da müvəqqəti çətinlikləri olur.

Foulds. Onda xahiş eləyirəm, bircə dəqiqə dözsəniz. (*Stol arxasına keçib qəbz yazır.*) Maliyyə çətinliklərinin girdabında olan milyonçu. Necə də nəfəskəsən və effektiv bir mənzərə.

Ledi Frederik. Paradayn!

Foulds (*qəbzi verərək*). Ser, elə bilirəm, məsələ həll olundu. O veksellərin əvəzinə bu qəbzi təklif eləyirəm.

Kapitan Montqomeri. Lənət şeytana, sizi tamam unutmuşam.

Foulds. Sizə, yəqin, məlumdur ki, qadınlar olan yerde qaba söz işlətməzlər.

Kapitan Montqomeri (*qəbzə baxıb*). Məncə, qəbz qaydasındadır.

(Paradayn qapıya yaxşılaşış açır.)

Foulds. Bu pəncərə, bu da qapı – hansını seçirsiniz?

(Kapitan Montqomeri lal-dinməz ona baxır,
sonra çıyılörünü çəkib çıxır.)

Ledi Frederik. Paradayn, sənə afərin!

Cerald. Siz bizi xilas etdiniz!

Foulds. Boş şeydir. Effekt yaratmaq həvəsi mənim zəif yerimdir. Teatr jestləri üçün ölürməm.

Ledi Frederik. Mən heç vaxt sənin borcundan çıxa bilmərəm, Paradayn.

Foulds. Əzizim, mənim başım elə küt deyil ki, bunu şəkk eləsin.

Admiral. Di haydı, mən başmaq seyrinə çıxmaliyam.

Ledi Frederik. Rouzla Cerald da sizinlə gəzər. Nahardan əvvəl görüşərik.

Admiral. Əlbəttə, əlbəttə.

(Admiral, Rouz və Cerald çıxır. Ledi Frederik Paradayna yaxınlaşış əlindən tutur.)

Ledi Frederik. Çox sağ ol. Sən əsl dostsan.

Foulds. İlahi, sənin gözlərin necə də bərq vurur.

Ledi Frederik. Bu, sadəcə, belladonnadır¹.

Foulds. Əzizim, mən bacım oğlu qədər sadəlövh deyiləm.

Ledi Frederik. Niyə belə elədin?

Foulds. Bilirsənmi, minnətdarlıq nə olan şeydir?

Ledi Frederik. Bu, gələcək yaxşı günlərə ümidi lə keçmiş günlərə sağ ol deməkdir.

Foulds. Dünən sən mənim bacımı diri-dirı basdırı bilərdin. Hətta özü də səni buna təhrik eləyirdi. Amma sən o lənətəgəlmış məktubları yandırmağı üstün tutdun.

Ledi Frederik. Əziz Paradayn, ürəyimin genişliyi qarşısında həmişə aciz qalıram. Gələcək yaxşı günləri neyləyək?

Foulds. Məsələn, kapitalın beş faizi.

Ledi Frederik. Başa düşə bilmirəm, niyə axı sən elə hey əlimi sıxırsan?

Foulds. Elə bu da məsələnin bir tərifidir. Bu cür nizamsız həyat tərzini səni bezdirməyib?

Ledi Frederik. Əzizim, bezdirib də sözdür. Elə bezdirib ki... Mən artıq bu yer üzündən qaçıb bir sərgərdan komasında gizlənmək istəyirəm.

Foulds. Təsəvvür elə ki, mən də o gündəyəm. Bu günlərdə mən Park-Leyndə bir daxma kirələmişəm.

Ledi Frederik. Sərgərdan üçün münasib yerdir: hörmətlidir, amma o qədər vəhşi yer deyil.

¹ Belladonna – gül növü

Foulds. Mən orada gizli və sakit həyat sürmək niyyətin-dəyəm, yediyim də ancaq qurudulmuş bitki kökləri olacaq.

Ledi Frederik. Amma o yeməkləri yaxşı bir fransız aşpazı hazırlayacaq. Bu, tamam başqa məsələ.

Foulds. Mənə qoşulmaq istəyirsən?

Ledi Frederik. Mən?

Foulds. Hə, sən.

Ledi Frederik. Bu gün mənim də ən uğurlu günlümdür. Daha bir eşq elanı.

Foulds. Belə çıxır.

Ledi Frederik. Bir səhərə dördüncü təklif.

Foulds. Belə görünür, «yox» sözünü çox tez-tez deməli olmusan.

Ledi Frederik. Səhər onda yanına gəl, mənim necə qırımləndiyimə tamaşa elə.

Foulds. Elə bilirsən, bu məni qorxudacaq? Elə bilir-sən, süni rənglərin içində itib-batmış o sıfətin arxasında ürəyimə doğma Betsinin gizləndiyindən xəbərim yoxdurmu? Saf və təmizqəlbli Betsim!

Ledi Frederik. Sentimentallıq lazım deyil, mən indi ağlayacağam.

Foulds. Deməli?

Ledi Frederik (*azca titrək səslə*). Paradayn, doğru-danmı, bütün bu illərdən sonra sən hələ də məni sevirsən?

Foulds. Hə. (*Ledi Frederik dodaqları əsə-əsə ona baxır. Foulds əlini ona uzadır və ledi Frederik özünü saxlaya bilməyərək onun sinəsinə qisılur.*) Axmaqlıq eləmə, Betsi... bilirəm, bircə sani-yədən sonra deyəcəksən ki, mən sənin sevdiyin yeganə kişiyəm.

Ledi Frederik (*başını qaldırıb gülərək*). Olmaz axı... Bəs sənin bacın nə deyər?

Foulds. Ona deyərəm ki, bu, Çarlini sənin caynağın-dan qurtarmaq üçün yeganə yol idi.

Ledi Frederik. Nə?

Foulds. Ona görə də səni özüm almali oldum.

Ledi Frederik (*üz-gözünü turşudur*). Heyvərə!

(Foulds Ledi Frederikin dodaqlarından öpür.)



MÜASIR DÜNYA EDEBİYATI SOMERSET MOEM

411

Novellalar

TÜKSÜZ MEKSİKALI

412

R. soruşdu:

– Siz makaron xoşlayırsınız?

Eşenden dəqiqləşdirmək istədi:

– Siz məhz hansını nəzərdə tutursunuz? Yoxsa elə çıxır ki, elə bil, məndən şeri xoşlayıb-xoşlamadığımı soruşurlar. Məsələn, mən Kitsi və Vordsvortu, Verleni və Geteni sevirəm. Bəs makaron deyəndə siz nəyi nəzərdə tutursunuz: spaghetti, tagliatelli, vermicelli, fettuccini, tufali, farfalli, yaxud, sadəcə, makaron?

Sözə xəsis R.-nin cavabı qısa oldu.

– Makaron.

– Mən sadə yeməklərin hamısını xoşlayıram: qaynadılmış yumurta, dənizilbizi və qara kürü, truite au blue¹, yağda bişmiş qızıl balıq, qızardılmış toyuq əti (quzu daha yaxşı olardı), toyuq soyutması, içalatlı və düyüülü kökə. Amma bütün bu sadə yeməklərin arasında biri var ki, mən onu Tanrının hər verən günü nəinki aclığımı söndürmək üçün, əksinə, yedikcə yemək istədiyim bir iştahla həzmi-rabedən keçirirəm. Həmin yeməyin adı makarondur.

– Çox yaxşı oldu. Belə ki, mən sizin İtaliyaya getməyinizi istəyirəm.

Eşenden R. ilə görüşmək üçün Liona Cenevrədən gəlmışdı. O, birinci gəlib çıxdığından axşamacan bu çiçəklənən şəhərin boz, hay-küylü və nasiranə küçələrini dolaş-dolaşa qalmışdı. İndi onlar meydandakı restoranda oturmüşdular. Eşenden R.-ni qarşılıyib bura gətirmişdi. Çünkü, deyilənə görə, Fransanın bu hissəsindəki restoranların arasında qarınlarını doyurmağa buradan yaxşı yer yox idi. Amma belə qələbəlik yerdə (lionlular dadlı yeməklərin bazidirlər) kiminsə qulağının sənə tuşlandığına əmin ola bil-məzsən. Bir də gördün, ağızından çıxan maraqlı bir xəbəri göydə tutub öz malları elədilər. Odur ki onlar dəxli olmayan

¹ Qaynadılmış alabalıq (fr.)

mövzular ətrafında danışırdılar. Dəbdəbəli yeyib-içmək mərasimi sona yaxınlaşmaq üzrəydi. R. təklif elədi:

– Bəlkə, konyakdan bir az da içək?

Ölçüdən çıxmamağa daha meyilli olan Eşenden cavabında:

– Lazım deyil, – dedi, – çox sağ ol.

R.:

– Müharibənin ağırlığını imkan daxilində yüngülləşdirmək lazımdır, – dedi və şüşəni əlinə alıb özünə də, Eşendenə də konyak süzdü.

Eşenden etiraz eləməyin yersiz olduğunu başa düşüb dinməzcə razılaşmalı oldu, amma şefin şüşəni düz tutmadığına düzəliş verməyə özündə cəsarət tapdı. Astadan:

– Gənc vaxtlarımızda bizə öyrətmışdılər ki, gərək qadını belindən, şüşəni boğazından tutasan, – dedi.

– Yaxşı ki, bunu mənə dediniz. Mən bundan sonra da şüşəni belindən tutub, qadının böyründən keçəcəyəm.

Eşenden cavab verməyə söz tapmadı. O, xırda qurtularla konyaki içdiyi müddətdə R. göstəriş verdi ki, hesabı gətirsinlər. R., şübhəsiz, nüfuzlu insan idи, işçilərinin əksəriyyəti ruhuyla, canıyla ondan asılıydı, o boyda imperiyanın taleyini həll eləyənlər belə onun fikrinə qulaq asırdılar. Amma ofisianta çaypulu vermək kimi adı bir məsələdə o, həmişə özünü itirirdi və bu, kənardan baxanların da gözündə yayılmırıldı. O qorxurdu ki, pulu artıq versə, axmaq yerində qalacaq, az versə, ofisiantın buz kimi soyuq nifrətini qazanacaq. Hesabı gətirəndə o, Eşendenə bir neçə yüzfranklıq əsginaz uzadıb xahiş elədi:

– Onunla haqq-hesabı siz çəkin, yaxşımı? Mənim Fransadakı qiymətlərdən başım çıxmır.

Xidmətçi onların paltosunu və şlyapasını verdi. Eşenden soruşdu:

– Mehmanxanaya qayıtmaq istəyirsinizmi?

– Olar.

Yaz hələ təzəcə girmişdi. Amma axşama yaxın hava bərk isindi. Odur ki onlar paltonu qollarının üstə aşırı addımlayırdılar. Şefin qonaq otağı olan nömrələri bəyəndiyini bildiyindən Eşenden ona ikiotaqlı nömrə sifariş eləmişdi. İndi də elə ora yön almışdılar. Geniş sahəsi, hündür tavanı olan köhnə dəbli bir mehmanxanayıdı. Qonaq



otağında qırmızı ağaçdan olan əzəmətli mebel yaşıl məxmər parçayla işlənmişdi. Kreslolar böyük stolun ətrafında ərklə dayanmışdır. Solğun divar kağızlarının üstünə Napoleonun döyüşlerinin təsvir olunduğu nəhəng qrafürlər həkk edilmişdi, tavandan lampaları, ilk əvvəl, qazla, sonradan elektriklə işləyən əzəmətli çilçiraq asılmışdı. Onlar bu qasqabaqlı otağı işıq selinə qərq eləmişdilər.

R. içəri keçən kimi:

– Gözəldi, – dedi.

Eşenden düzəliş verdi:

– Elə də rahat yerə oxşamır.

– Raziyam, amma hər şeydən göründüyü kimi, burada bundan yaxşı otaq yoxdur. Deməli, hər şey gözəldi.

O, məxmər kreslordan birini stoldan aralayıb əyləşdi və bir siqar yandırdı. Bu zaman toqqasını azca boşaldıb kitelin düymələrini açdı.

– Əvvəl elə bilirdim, Manila siqarından yaxşısı yoxdur, – dedi. – Müharibə başlayandan sonra Havana siqarlarına aşiq oldum. Amma müharibə əbədi davam eləyə bilməz.

Ağzının kənarlarında təbəssümə oxşar bir şey əmələ gəldi.

– Belə baxanda, hər şeyin müsbət tərəfi də var. Necə deyərlər, külək həm də sərinlik gətirir.

Eşenden iki kreslonu tərpətdi: birini oturmaq, o birini ayaqlarının altına qoymaq üçün. R. ona baxıb:

– Pis fikir deyil, – dedi və o da kreslolardan birini özünə tərəf çəkdi, dərindən nəfəs alıb ayağını onun üstünə qoydu. Sonra maraqla soruşdu:

– Divarın o üzündəki nədir?

– Sizin yataq otağınız.

– Bəs o biri tərəfdə?

– Ziyafət zali.

R. qalxıb ağır-ağır otaqları gəzməyə başladı. Ora-bura boyhana-boyhana, guya, təsadüfən hər pəncərəyə göz qoydu və təzədən öz kreslosuna qayıdış oturanda rahat olsun deyə, ayaqlarını uzatdı.

– Ehtiyatı əldən vermək olmaz, – dedi.

Və fikirli-fikirli Eşendenə baxdı. Onun nazik dodaqları azca gülümsəyirdi, amma ağımtıl, bir-birinə yaxın əkilmış gözləri bumbuz dəmir kimiyydi. Belə baxışlar qarşısında nabələd adam çatın duruş gətirərdi. Eşenden bilirdi ki, şef,

sadəcə, söhbətə necə başlamağın yollarını axtarır. Sükut, təxminən, üç dəqiqə çəkdi. Nəhayət, R. dilləndi:

— Mən bu günə bir nəfəri gözləyirəm. Onun qatarı, təxminən, onda gəlir.

O, ani olaraq saata baxıb davam elədi:

— Həmin adamın ləqəbi Tüksüz Meksikalıdır.

— Niyə belə?

— Çünkü tüksüzdü və həm də meksikalıdır.

Eşenden cavabla razılaşıb:

— Bu izahat kifayət eləyər, — dedi.

— O özü haqqında hər şeyi danışacaq. Dildən pərgardi.

Mən onunla iynə üstə oturduğu vaxtlarından tanışam. O, orada, öz Meksikasında hansısa inqilabda iştirak eləyib və əynində olanıyla aradan çıxıb. Mən onu tapanda əynində olanı da olmayan kimiydi, yararsız hala düşmüştü. Xətrini xoş eləmək istəyirsinzsə, onu «general» çağırın. İsrar eləyir ki, bəs Ürtənin, hə, yadimdadi, Ürtənin ordusunda general olub. Hər halda, sözlərinə görə, əgər vəziyyət başqa cür cərəyan eləsəydi, indi o, hərbi nazir, hörmət-izzət sahibi idi. O bizə, doğrudan da, qiymətli insan təsiri bağışladı. Onun barəsində pis heç nə deyə bilmərəm. Amma bir iş var ki, etirlənməyi yaman xoşlayır.

Eşenden soruşdu:

— Burada mənlik nə var?

— O, İtaliyaya gedir. Mənim ona kifayət qədər qəлиз tapşırığım var. İstəyirəm, siz onun yaxınlığında olasınız. Mən ona böyük məbləğ etibar eləyə bilmərəm. O həm qumarın, həm də qadının yaman bazıdır. Siz Cenevrədən Eşendenin adına pasportla gəlmisiniz?

— Bəli.

— Mən də sizin üçün Somervillin adına bir başqası, yeri gəlmişkən, diplomatik pasport var. Fransaya, İtaliyaya vizası da açılıb. Elə bilirəm, birlikdə getsəniz, yaxşı olar. O, diribaş adamdır, onunla yaxından tanışlıq sənin xeyrinə olar.

— Bəs tapşırıq nə olacaq?

— Sizi bu işə hara qədər qatmaq olar sualını mən hələ özümçün tam müəyyənləşdirməmişəm.

Eşenden susdu. Onlar bir-birlərinə eynən qarşısındakının kimliyini özü üçün ayırd eləmək istəyən kupe qonşuları kimi baxdılar.

– Sizin yerinizdə olsam, imkan verərdim, daha çox general danişsin. Yaxşı olardı, siz ona özünüz haqqında artıq söz deməyəsizsiniz. Sizi əmin eləyirəm ki, o, sual verən deyil. Hara-dasa, onu centlmen adlandırmaq olar.

– Yeri gəlmışkən, bəs onun əsl adı nədir?

– Mən onu Manuel çağırıram. Amma bu adı bəyəndiyinə əmin deyiləm. Onun adı Manuel Karmondu.

– Sizin bəzi məsələlərlə bağlı susmağınızdan elə bili-rəm, o, yüksək əyarlı dələdüzü.

R.-nin ağımtıl-mavi gözləri güldü.

– Elə bili-rəm, bu çox kəskin ifadədir. Əlbəttə, o, məxfi məktəbdə dərs keçib. Onun ədalətli oyun barədə təsəvvür-ləri bizimki ilə o qədər də üst-üstə düşmür. Ola bilsin, mən qızıl portsıqarı onun yanında qoymağə ehtiyatlanardım. Əgər sizə pokerdə uduzub sonra portsıqarınızı əkişdirse, kart borcunu qaytarmaq üçün onu dərhal girov qoyacaq. Əlinə azca fürsət düşən kimi mütləq arvadınızı yoldan çıxaraçaq, amma ağır gününüzdə bir tikə çörəyini sizinlə bölməyə hazır olacaq. Əgər patefonda Hunonun «Ave Maria»sını oxutsan, düz onun yanında dayanıb göz yaşı axıdacaq, amma işdi, ləyaqətini alçaldan bir hərəkətə yol versən, səni it kimi gəbərdəcək. Məsələn, Meksikada adamlı onun badəsi arasında dayanmaq ona təhqir sayılır. Mənə danişirdi ki, bir dəfə bir holland özü də bilmədən onunla badəsinin arasından keçəndə revolverini çıxarıb onu güllələyibmiş.

– Və ona heç nə eləmədilər?

– Yox, o çox hörmətli bir ailənin üzvüdür. İşi bağladılar, qəzetlər yazdı ki, bəs həmin holland özünə qəsd eləyib. Müəyyən mənada qəzetlər həqiqəti yazmışdı. Mənə elə gəlir ki, o Tüksüz Meksikalı üçün insan həyatının elə də böyük dəyəri yoxdur.

R.-yə diqqətlə qulaq asan Eşenden qəflətən diksinib diqqətlə şefin sarımtıl, büzüşmiş, dərin qırışlar içində itib-batan sıfətinə baxdı. Bu sözün elə-belə deyilmədiyini yaxşı başa düşürdü.

– Əslində, insan həyatının dəyəri barədə cəfəng-cəfəng sözlər deyilir. Eyni şeyi, eyni uğurla pokerdə istifadə olunan fişkalar¹ barədə də demək olar. Onun qiyməti sizin müəy-yənləşdiriyiniz qədərindədir, artıq, ya əskik ola bilməz.

¹ Fişka – müxtəlif oyunlarda istifadə edilən daş, marka

Döyüşü idarə eləyən general üçün əsgər olsa-olsa, fişka kimi bir şeydir. Əgər o, sentimentalliq qapanıb onlara insan kimi yanaşsa, çox böyük xətaya yol vermiş olar.

– Amma məsələ burasındadı ki, həmin fişkaların ağılı, hissi yerindədir axı. Əgər onun adam yerinə qoyulmadığını bilsə, bir də gördün, xidmətdən imtina elədi.

– Yox, məsələ heç də onda deyil. Belə məlumat almışıq ki, Konstantin Andreadi adlı birisi bizə lazımlı bir neçə sənədlə artıq Konstantinopoldan çıxb. O yunandı, Ənvər paşanın casusudu, özü də Ənvər ona çox etibar eləyir. Ənvər bu sənədlərin nə qədər vacib və məxvi olduqları barədə ona şifahi xəbərdarlıq eləyib. Deyib ki, bu kağızlar-dan bərk müğayat olmalıdır. Həmin adam Pireydən «İtaka» gəmisində çıxır, Brindizidə düşəcək, oradan da Romaya istiqamət alacaq. O, sənədləri Almaniya səfirliyinə, şifahi məlumatları şəxsən səfirə çatdırmalıdır.

– Belə. Aydındır.

Həmin vaxt İtaliya hələ ki neytrallığını qoruyub saxlayırdı. Böyük dövlətlər onu bu mövqedə saxlamaq üçün qüvvələrini səfərbər eləmişdilər, müttəfiqlər isə bu ölkəyə təzyiq göstərildilər.

– Biz İtaliya hakimiyəti ilə münaqişə istəmirik. Bu, çox ağır fəsadlara gətirib çıxara bilər. Andreadinin İtaliyaya gəlməsinə imkan vermək olmaz.

– Nəyin bahasına olsa da?

R. acı təbəssümlə:

– Baha, ya ucuz: puldan narahat olmayın, – dedi.

– Nə təklif olunur?

– Bu, sizlik deyil.

– Mənim təxəyyülümə söz ola bilməz.

– İstəyirəm, siz Tüksüz Meksikalıyla birlikdə Neapola gedəsiniz. Tüksüz Meksikalı indi Kubaya can atır. Dostları orada mitinqlərə hazırlanırlar, o da yaxında olmaq istəyir ki, imkan düşən kimi bir sıçrayışla Meksikada olsun. Ona pul lazımdır. Mən burası müəyyən məbləğdə Amerika dolları gətirmişəm. Bu gün onu sizə verəcəyəm. Yaxşı olardı, pulları üstünüzdə gəzdirəsiniz.

– Pul çoxdur?

– Az deyil. Mən fikirləşdim ki, zərf yiğcam olsa yaxşıdır. Odur ki burada min dollarlıq əsginazlardı. Siz bu pulu

Andreadinin apardığı sənədlərin əvəzində Tüksüz Meksikalıya verəcəksiniz.

Eşendenin dilinin ucunda bir sual əmələ gəldi, amma elə orada da qaldı. Onun əvəzinə başqa şey soruşdu:

- Bəs ondan nə tələb olunduğunu özü bilirmi?
- Əlbəttə.

Taqqlıtı səsi gəldi. Qapı açıldı və Tüksüz Meksikalı qarşılarda peydə oldu.

– Mən gəlib çıxdım. Axşamınız xeyir, polkovnik. Sizi görməyimə şadam.

R. ayağa qalxdı.

– Necə gəldiniz, Manuel? Bu, mister Somervilddi, general Karmon, o, sizi Neapolda müşayiət eləyəcək.

– Tanışlığımıza şadam, ser.

O, var gücü ilə Eşendenin əlini sixdı. Eşenden üz-gözünü turşudub:

– General, sizin əlləriniz lap dəmirdəndi, – dedi.

Meksikalı əllərinə baxıb:

– Mən bu səhər manikür elətdirmişəm, – dedi. – Təəssüf ki, elə də yaxşı alınmayıb. Dırnaqlar daha parlaq olanda xoşuma gəlir.

Onun dırnaqları al-qırımızıya boyanmışdı və Eşendenin qənaətincə, lap göz qamaşdırıldı. Hava isti olsa da, general karakul yaxalıqlı, tüklü paltoda idi. Onun hər hərəkətindən sonra ətrafa kəskin ətir qoxusu yayılırdı.

R. ona təklif etdi:

– General, əyninizi soyunun, bir siqar çəkin.

Tüksüz Meksikalı kifayət qədər hündür və bu boyda müqayisədə arıq idi. Amma hiss olunurdu ki, fiziki cəhətdən güclü adamdı. Geyiminə gəlincə, əynində dəbə uyğun yaşı kostyum var idi, ipək burun dəsmalının bir ucu döş cibindən kənara çıxmışdı, qolunda qızıl qolbağı bərq vururdu. Ağzi-burnu qeyri-adi dərəcədə iri olsa da, əyri-üyrülüyü yox idi, qəhvəyi gözləri bulanıqtəhər idi. Onda tük deyilən şeydən əsər-əlamət yox idi. Sarımtıl dərisi lap qadın dərisi kimi hamar idi. Nə qaşı, nə də kirpiyi vardi. Başında kifayət qədər uzun, açıq şabalıdı parik bilərkədən lap artistlərinki kimi ciyinlərinə tökülmüşdü. Bu süni saç və hamar, solğun-sarımtıl sima o kostyumla vəhdətdə ilk baxışdan adamda vahimə yaradırdı. Tüksüz Meksikalının görkəmi adamda

ikrah hissi oyadırdı, amma bununla belə, gözünü ondan çəkə bilmirdin. Onun bu qəribəliyində nəsə bir cazibə vardı.

Ortanda qırış əmələ gəlməsin deyə, şalvarını yuxarı darddı.

R. dostyana zarafatla:

– Hə, Manuel, bu gün neçə nəfərin ürəyini sindirmişan?

General üzünü Eşendenə tutdu:

– Bizim əziz dostumuz, polkovnik, mənim zərif cinsin arasındaki uğurlarına həsəd aparır. Mən də onu əmin eləyirəm ki, əgər mənə qulaq assa, özü də qələbə qazana bilər. Bu işdə bir şey lazımdır, özünəninam, vəssalam. Əgər əmin olsan ki, sənə dirsək göstərməyəcəklər, o dirsəyi heç vaxt görməyəcəksən.

– Boş şeydir, Manuel, burada gərk sizdəki kimi ana-dangəlmə istedad ola. Sizdə qadınları özünə cəlb eləyən nəsə var.

Tüksüz Meksikalı heç də gizlətmək istəmədiyi özündən razılıqla gülümsədi. İngiliscə o, əla danışındı: ispan aksenti və Amerika intonasiyası ilə.

– Polkovnik, bir halda ki, soruştursunuz, gərk etiraf eləyəm. Hə, qatarda qayınanasına baş çəkmək üçün Liona gedən bir xanımla söhbətimiz pis alınmadı. Düzdü, mən daha çox xeyli cavan və ariqları bəyənirəm, amma neyləmək olar, bu da keçər. Bir-iki saat vaxt öldürməyə kömək elədi.

R. dərhal:

– İndi də işə keçək, – dedi.

Tüksüz Meksikalı:

– Polkovnik, sizin qulluğunuzda hazırlam, – deyib Eşendenə baxdı:

– Mister Somervill hərbçidir?

R. cavabında:

– Yox, – dedi, – yazılıdır.

– Hə, neynək, necə deyərlər, dünyada bir-biriylə eyni olan bir yarpaq da yoxdur. Mən mister Somervillə tanışlığıma şadam. Məndə sizin üçün maraqlı olacaq xeyli əhvalat var. Əminəm ki, sizinlə bizim yoldaşlığımız əla tutacaq. Yeri gəlmişkən, mən əsəb yiğnağıyam, bəyənmədiyim bir insan-la işbirliyim olanda o dünyani görüb gəlirəm.

Eşenden:

– Ümidvaram ki, bizim səyahətimiz xoş keçəcək, – dedi.

Meksikalı R.-dən soruşdu:

– Həmin cənab Brindizidə nə vaxt olacaq?

– O, on dördü «İtaka»yla Pireydən üzüb gələcək. Çox güman ki, köhnə bir bərədi, amma yaxşı olardı, siz Brindiziyə daha əvvəl gələsiniz.

– Sizinlə tamamilə razıyam.

R. kreslədan qalxıb əli cibində arxasını stolun küncünə dayadı. O, özünün açıq yaxalıqlı nimdaş kitelində başdan-ayağacan geyimli-kecimli Meksikalının yanında kifayət qədər sönüük görünürdü.

– Sizin icra edəcəyiniz tapşırıq barədə mister Somervillin, demək olar ki, heç bir məlumatı yoxdur. Və mən istəməzdəm ki, onu məlumatlandırırsınız. Məncə, siz dilinizi dinc saxlasanız, daha yaxşı olar. Onun peşəsi sizi görəcəyiniz iş üçün lazım olan məbləğlə təmin eləməkdən ibarətdi, və salam. Sizin bu işin öhdəsindən hansı tərzdə gələcəyinizin ona heç bir aidiyəti yoxdur. Əlbəttə, əgər onun məsləhətinə ehtiyacınız olsa, nəsə soruşa bilərsiniz.

– Mən nadir hallarda nəsə soruşuram və heç vaxt başqasının məsləhətiylə hərəkət eləmirəm.

– Və əgər siz əməliyyatı pozsanız, ümidiyaram ki, Somervillin bu haqq-hesabdan kənardə qalacağıyla bağlı sizə bel bağlaya bilərəm. O heç bir şəraitdə ilişməməlidir.

Tüksüz Meksikalı cavabında ləyaqət hissiyle:

– Mən sözümün üstə duran insanam, polkovnik, – dedi.

– Ətimi kəssələr də, yoldaşımı satmaram.

– Elə mən də indicə Somervillə bunu deyirdim. Digər tərəfdən, əgər hər şey istədiyimiz kimi alınsa, Somervill söhbət zamanı razılışdırıldıqımız sənədlərin əvəzində, danışdığımız məbləği sizə verəcək. Sənədləri hansı yolla əldə edəcəyiniz artıq onluq deyil.

– Əlbəttə, belə də olmalıdır. Amma mən bir məsələni dəqiqləşdirmək istəyirəm. Ümidiyaram ki, sizin mənə etibar elədiyiniz işi yalnız pula görə görmədiyimi Somervill dərk edir, eləmi?

R. düz onun gözlərinin içində baxıb tərəddüdsüz-filansız:

– Əlbəttə, – dedi.

– Mən bütün canımla və ruhumla müttəfiqlərin tərəfindəyəm. Mən almanlara Belçikanın neytrallığına qənim kəsil-məyi bağışlaya bilmərəm. Pulu da əgər alsam belə bu işi

məhz vətənpərvərlik mövqeyindən icra eləyirəm. Hesab eləyirəm, mən mister Somervillə qəti şəkk gətirmədən bel bağlaya bilərəm. Eləmi?

R. başını tərpətdi. Meksikalı Eşendenə sarı döndü:

– Mənim zavallı vətənimi istismar eləyən, dilənci kökü-nə salan tiranlardan xilas eləmək üçün dəstələr silahlanır. Mənim qazandığım hər pens silaha və gülləyə xərclənəcək. Şəxsən özümə pul lazım deyil. Mən əsgərəm, bir parça yavan çörəklə də keçinə bilərəm. Əslində, cəmi üç məşğuliyyət var: müharibə, qumar, qadın. Silahı çiyinə atıb dağlara çəkilmək üçün pul lazım deyil. Elə əsl müharibə də budur, ağır silahların, nə bilim, böyük orduların iştirak elədiyi döyüş bunun yanında heç nədir. Qadınlara gəlincə, onlar məni elə pulsuz da sevirlər, qumarda da həmişə əlim gətirir.

Qızıl qolbaqlı, ətirli dəsmalli bu qeyri-adi, həm də qəлиз insan get-gedə Eşendenin xoşuna gəlməyə başlayırdı. O, hansısa bir «adi adam» (onların hökmranlığına səcdə eləsək də, ürəyimizin bir yerində gülürük) deyildi, boz küt-lənin üzərində bərq vuran parlaq bir ləkəydi, vəhşi insan təbiətinin xırıdarları üçün əsl tapıntıydı. Parikli başıyla, ölçü-süz iri sıfətiylə, büsbütün tüksüz, lümlüt dərisiyələ o, şəkk-şübəhəsiz, adamı özünə cəlb eləyirdi. Görünüşü ilk baxışdan dodaq qaçırsa da, qarşısındaki başa düşürdü ki, onunla zarafatın axırı yaxşı qurtarmaz.

R. qəflətən soruşdu:

– Manuel, sizin yükünüz haradadı?

Deyəsən, Meksikalı özünün təmtəraqlı nitqini bitirən kimi, bir qədər təkəbbürlü tərzdə verilən və heç də yerinə düşməyen bu suala azca, lap azca dodaq bützdü. Amma incikliyini daha başqa heç nəylə bürüzə vermədi. Eşenden ürəyində fikirləşdi ki, yəqin, ali hissələrə yabançı olan polkovniki o, qaba insan sayı.

– Vağzalda.

– Mister Somervilldə diplomatik pasportdu, əgər istəsə-niz, sizin yükünüüzü öz baqajında yoxlanıssız-filansız keçirər.

– Mənim şey-şüyüm elə də çox deyil, bir neçə kostyum, bir də alt paltarı. Amma mister Somervill bu əziyyəti öz üzərinə götürsə, həqiqətən də, pis olmaz. Parisdən çıxanda bir topa ipək pijama aldım.

– Bəs sizin yükünüz?

R. bu dəfə eyni sualı Eşendenə ünvanladı.

– Məndə cəmi bir çamadandı. O da öz nömrəmdədir.

– Nə qədər ki mehmanxanada adam var, tapşırın onu vağzala aparsınlar. Sizin qatar saat onda tərpənir.

– Belə de?

Eşenden onların səfərinin bu günə təyin olunduğunuancaq indi bildi.

– Hesab eləyirəm ki, Neapola imkan daxilində tez çatmalısınız.

– Oldu.

R. ayağa qalxdı.

– Sizi bilmirəm, amma mən yatmağa gedirəm.

Tüksüz Meksikalı:

– Mən Lionda bir az gəzişəcəyəm, – dedi, – həyat çox maraqlı şeydir. Polkovnik, mənə əlborcu yüz funt verin. Yanımda xırda yoxdur.

R. pul kisəsindən bir əsginaz çıxarıb generala verdi. Sonra üzünü Eşendenə tutdu:

– Bəs siz nə fikirdəsiniz? Vaxtinizi burada öldürəcəksiniz?

Eşenden cavabında:

– Yox, – dedi, – vağzala gedib kitab oxuyacağam.

– Gəlin sağıllaşmaqdan önce bir sodalı viski içək. Siz nə deyirsiniz, Manuel?

– Təşəkkür edirəm, amma mən şampanla konyaka üstünlük verirəm.

R. çox ciddi tərzdə soruşdu:

– Qarışdırırsınız?

– Elə də vacib deyil.

Eyni ciddiliklə də Meksikalı cavab verdi.

R. konyak və sodalı viski sıfariş elədi. Dediyiini gətirəndə R. və Eşenden özlərinə sodalı viski süzdülər, Tüksüz Meksikalı isə öz stəkanının dörddə üçünü qatqısız-filansız konjakla doldurub ikitərəfli qurtumla dibinə daş atdı. Sonra ayağa qalxbı karakul yaxalıqlı paltosunu geyindi. Bir əlində özünün əsrarəngiz şlyapasını tutub, o biri əlini, sanki, romantik aktyor jestiyələ özünə layiq bir qızı uzadırmış kimi R.-yə uzatdı.

– Polkovnik, gecəniz xeyirli, yuxunuz şirin olsun. Çox güman ki, bizim növbəti görüşümüz bu tezliklə olmayıcaq.

– Manuel, elə eləyin ki, ilişməyəsiniz, işdi, əgər iş alınmasa, susun.

– Eşitdiyimə görə, centlmen oğlanlarının donanma zabiti kimi hazırlandığı kolleclərinizdən birində qızıl hərflərlə belə bir söz yazılıb: «Britaniya donanmasında «mümkün deyil» sözü mövcud deyil». Bax mənim üçün də «alınmasa» sözü mövcud deyil.

R. cavabında:

– Həmin sözün sinonimi də yoxdur, – dedi.

Tüksüz Meksikalı:

– Vağzalda görüşənədək, mister Somervill – deyib nüma-ışkaranə təzimlə qeyb oldu.

R. sıfətini həmişə vahiməli edən təbəssümə oxşar bir ifadəylə Eşendenə baxdı:

– Necədi, bəyəndiniz?

Eşenden cavabında:

– Heç cür kəsdirə bilmirəm, – dedi. – Kloundu? Tovuz kimi özündən razıdı. Bu cür eybəcər çöhrəylə o, doğrudanmı, qadınları başdan eləyir? Bir də siz nədən əminsiz ki, ona etibar eləmək olar?

R. piqqıldıyib, elə bil, yuyurmuş kimi əllərini bir-birinə sürtdü.

– Bilirdim ki, bəyənəcəksiniz. Ecazkar tipdi, elə deyil?

Fikrimcə, ona bel bağlamaq olar.

R.-nin baxışları qəflətən dondu.

– Məncə, onun kitabında bizimlə ikili oyun oynamaq yazılmayıb.

R. bir müddət susdu.

– Hər halda, risk eləməliyik. Gel indi biletlə pulu sizə verim, sağıllaşaq. Dəhşət yorğunam, gedib yatacağam.

On dəqiqə sonra Eşenden vağzala yollandi.

Çamadan da hambalın kürəyində onunla bərabər gedirdi.

Qatarın tərpənməyinə, təxminən, iki saat qalmışdı. Eşenden gözləmə zalında yerini rahatladı və əyləşib roman oxumağa başladı. Onları Romaya qədər aparacaq Paris qatarı artıq yerindəydi, amma Tüksüz Meksikalıdan səs-soraq yox idi. Eşenden azca əsəbiləşdi və qalxıb onu platformada axtarmağa çıxdı. Eşenden hamiya bəlli «yol xəstəliyi» deyilən naxoşluğa çıxdan mübtəlaydı. Cədvəldə qeyd olunmuş vaxta bir saat qalmışdan həyəcan keçirməyə başlayırdı ki, birdən qatar onsuz tərpənər. Mehmanxana xidmətçiləri çamaşanlarını nömrədən bir az gec çıxaranda narahat olmağa

başlayırdı, vağzala yollanada sürücü bir az ləng sürəndə əsəbiləşirdi, tixaclar onu lap haldan çıxarırdı, vağzal ham-ballarının ləngliyi isə lap havalandırıldı. Elə bil, bütün dünya dilləşib işi elə qurmuşdu ki, o, qatara geciksin: qabaqdan gələnlər perrona çıxmamasına imkan vermirlər, kassanın qarşısında başqa reyslərə bilet alanların əlindən tərpənməyə yer yoxdur, özü də pulun qalığını elə ləng sayırlar ki, lap adamın ürəyi sixılır, yükün qeydiyyatı da xeyli vaxt aparrı, Eşenden əgər tək getmirdisə, bu zaman həmişə yol yoldaşı qəflətən ya qəzet almaq, ya perronda gəzişmək adıyla aradan çıxmaliydi və o, qəti əmin idi ki, həmin adam mütləq qatara gecikəcək, çünkü ya, kim bilir, kiminləsə çənə vurmalı, ya da harasa təcili zəng eləmək üçün özünü vağzalın binasına çatdırmalıdır. Sadəcə, dünyəvi qiyam, buna başqa ad vermek mümkün deyildi. Eşenden, elə bil, iynə üstə oturmuş kimi qalardı, kuponin küçündəki qanuni yeri və artıq başının üstündəki tordan baxan çamadani onu gözləyə-gözləyə qalardı. Qatarın tərpənməsinə isə nə az, nə çox, düz yarım saat var idi. Bəzən o, vağzala elə erkən gələrdi ki, öz reysindən əvvəlkisiylə gedərdi. Amma bu da əsəbsiz ötüşməzdi, axı hər halda, belə çıxırdı ki, o, az qala, gecikəcəkdi.

Roma ekspressinin geldiğini elan elədilər, amma Tüksüz Meksikalı hələ də gözə dəymirdi. Qatar platformaya yaxınlaşanda da ondan səs-soraq yox idi. Eşenden əməlli-başlı həyəcanlandı. O, yeyin addımlarla perron boyu gəzib gözləmə zalına baş çəkdi, yükün qeydiyyata alındığı şöbədə oldu. Meksikalı, sanki, qeybə çəkilmişdi. Qatarda yataq vaqonu yox idi, amma Lionda xeyli sərnişin düşdüyündən Eşenden birincidərəcəli kупедə iki yer tutmuşdu. İndi ayaq üstə dayanıb platformanı gözdən keçirirdi, ara-sıra vağzal saatına baxırdı. Meksikalısız getməyin heç bir mənası yox idi. Qərara aldı ki, qatar yola düşmək üçün siqnalını verən kimi vaqonu tərk eləsin. Əvəzində, tapılanda o Meksikalını bir günə qoyacaqdı, bir günə qoyacaqdı ki... Üç, iki, bir dəqiqə qalırdı. Vağzal boşaldı, sərnişinlər hamısı öz yerlərini tutdular. Elə bu vaxt Tüksüz Meksikalını gördü. O, əllərində çamadan tutmuş iki hambalın və hansısa bir cənabın müşayiətilə tələsmədən gəlirdi. Meksikalı Eşendeni görüb əl elədi.

– Hə, bu da siz, dostum, mən də bayaqdan narahatam, görən, hardasınız?

- İlahi, tələsin, qatar indi tərpənəcək.
- Mənsiz getməz. Bari yerimiz yaxşıdır mı? Vağzalın rəisi yatmaq üçün evinə getdi, bu, onun köməkçisidir.

Həmin cənab Eşendeni başını tərpətməyinin qarşılığında başını tərpətdi.

Meksikalı qılıqlı tərzdə vağzal rəisinin köməkçisinin üzünə gülüb:

– Amma axı bu, adı vaqondur, – dedi. – Mən beləsində gedə bilmərəm. Siz mənim üçün yaxşısını təşkil eləməlisiniz, *mon cher*.

– *Gertainment, mon general*, sizi salon-litdə yerləşdirərəm. Əlbəttə, bu, bizim üçün şərəfdi.

Vağzal rəisinin köməkçisi onları perronla gətirib ikiyataqlı boş kupeyə saldı. Meksikalı razılıqla kuponin ora-burasına baxdı. Hamballar yükü yerləşdirildilər. Mesikalı həmin cənaba əlini uzadıb:

– Bax bu, başqa məsələ, – dedi. – Sizin bu yaxşılığınızı unutmaram və nazirlə görüşən kimi mənə qarşı bu diqqətinizi mütləq ona çatdıracağam.

– Siz çox lütfkarsınız, general. Sizə çox minnətdaram.

Fit çalındı və qatar tərpəndi. Meksikalı:

– Elə bilişəm, quruca birinci klassdansa, bu yaxşıdır, – dedi. – Təcrübəli səyyahlar gərək canlarının qədrini bilsinlər.

Amma Eşendenin hırsı hələ soyumamışdı.

– Başa düşə bilmirəm, nədən siz hər şeyi son dəqiqliyə saxladınız. Siz gələnə qədər qatar tərpənsəydi, necə olacaqdı?

– Dostum, belə bir təhlükə yox idi. Mən burası gələn kimi vağzalın rəisini özüm barədə məlumatlandırdım. Dedim, mən Meksika ordusunun baş komandanı general Kar-nayam, ingilis feldmarşalıyla qısamüddətli görüş üçün Liona gelmişəm. Ondan xahiş elədim ki, mən vağzala qayıdanacaq qatarı ləngitsin. Ona başa saldım ki, bu təqdirdə, çox güman, mənim hökumətim onu ordenlə təltif etməyi özünə şərəf biləcək. Lionda mən artıq olmuşam, düzdü, Parislə müqayisə oluna bilməsə də, buranın qadınları da pis deyil. Şübhəsiz, onlarda nəsə var, hə, onlarda da nəsə var. Yatmadan qabaq bir qurtum konyak istərdinizmi?

Eşenden qasqabaqlı tərzdə:

– Yox, təşəkkür eləyirəm, – dedi.

– Mən həmişə yatmadan önce bir stəkan ötürürəm. Bu, əsəbləri sakitləşdirir.

O, əlini çamadanına salib eşələyib-eləmədən oradan bir şüsha konyak çıxarıb ağızına apardı və bir neçə sanballı qurtum aldı. Sonra ağızını silib siqaret yandırdı. Lap sonra ayaqqabılарını çıxarıb uzandı. Eşenden işığı keçirdi. Tüksüz Meksikalı mənali-mənali:

– Görən, yuxuya necə getmək xoşdu: dodağında gözəl qadının öpüşüylə, yoxsa ağızda siqaretlə? – dedi. – Sabah sizə Meksikadan danışacağam. Gecəniz xeyirə qalsın.

Az sonra aramla gələn nəfəsindən Eşenden hiss elədi ki, yol yoldaşı yatıb, bir qədər keçmiş özünü də mürgü apardı. Bir müddət sonra aylıb gördü ki, Meksikalı möhkəm yuxuya gedib. Paltosunu çıxarıb odeyal kimi üstünə atmışdı, amma başındaki parikə əl vurmamışdı. Qəflətən qatar silkələndi və it kimi zingildiyə-zingildiyə dayandı. Eşenden nə baş verdiyini dərk eləməyə macal tapmamış Meksikalı yerindən dik atılıb əlini cibinə apardı, həyəcanla:

– Nə olub? – dedi.

– Heç nə. Yəqin, semafor bağlıdır.

Meksikalı ağır-ağır yerinə oturdu. Eşenden işığı yandırıb:

– Siz daş kimi yatıb, quş kimi durursunuz, – dedi.

– Mənim işim belədi, başqa cür ola bilməz.

Eşenden ondan qətl, qiyam, yaxud orduya rəhbərlik deyəndə nə nəzərdə tutulduğunu soruşmaq istəsə də, susdu, qorxdu ki, ciddi qəbul olunmaz. General çamadanı açıb şüşəni çıxardı. Eşendenə də konyak təklif eləyib:

– Bir qurtum için, – dedi. – Gecənin yarısı hövlnak oyananlar üçün bundan yaxşı dərman yoxdur.

Eşenden imtina etdi və Meksikalı yenidən şüşəni ağızına aparıb iri bir qurtumu içəri ötürdü. Sonra nəfəsini dərib siqaret yandırdı. Eşendenin gözü qarşısında şüşənin axırına çıxdı. Özü də, çox güman ki, bu, Meksikalı Liona gəlib çıxandan həzmi-rabedən keçirdiyi ilk konyak şüşəsi deyildi. Amma o, tamamilə ayıq idi, hərəkətlərindən və danışığından belə anlamaya olardı ki, bu son bir günü dilinə limonadan başqa heç nə dəyməyib.

Qatar tərpəndi və Eşenden yenidən yuxuya getdi. Oyananda artıq səhər açılmışdı. Tənbəl-tənbəl böyübü üstə çev-

rilib gördü ki, Meksikalı da oyaqdı. Siqaret ağızindaca tüstülenirdi. Divanın altındaki döşəmə kötüklərle doluydu, havanı da tüstü basmışdı. Axşam Eşendeni yola gətirdi ki, pəncərəni açmasınlar. Səbəb də, guya, gecə havasının ziyanlı olmasıydı.

– Mən bayaqdan sizi oyatmamaq üçün qalxmıram. Əl-üzünüüzü birinci siz yuyacaqsınız, yoxsa mən gedim?

Eşenden:

– Mən tələsmirəm, – dedi.

– Mən çöl adamıyam, çox da vaxt getməyəcək. Siz dişlərinizi hər gün yuyursunuz?

Eşenden:

– Hər gün, – dedi.

– Mən də. Nyu-Yorkda vərdiş elədim. Məncə, diş kişinin yaraşığıdır.

Kupedə əlüzyuyan var idi və general onun üstündə öskürə-öskürə, tüpürə-tüpürə cidd-cəhdələ dişlərini təmizlədi. Sonra çamadanından odekolon çıxardı, onunla dəsmalının kənarını isladıb üzünə, əllərinə sürdü. Daha sonra daraq çıxarıb can-dildən, tük-tük parikini daradı. Pariki başında çox rahat oturmuşdu. Ya gecəni səliqəli yatmışdı, ya da ola bilsin, Eşenden yuxuda olanda onu yerinə oturmuşdu. Nəhayət, çamadandan dezodorant çıxarıb, elə bil, oradan ətrafa bir bulud ətir yaydı. Köynəyini, pencəyini, burun dəsmalını ətirə qərq etdi. Və ən nəhayət, dünya qarşısında borcundan çıxdığına əmin olduğunu dərk etmiş kimi özündənrazi ifadəylə Eşendəna baxdı:

– Bax belə, indi mən yeni günü qarşılımağa tamam hazırlam. Olub-qalanımı burada saxlayıram, odekolon sarıdan narahat olmayın, Parisin ən yaxşı markasıdır.

Eşenden cavabında:

– Təşəkkür eləyirəm, – dedi, – amma mənə sabunla sudan başqa heç nə lazım deyil.

– Su? Mən şəxsən sudan istifadə eləmirəm, olsa-olsa, vanna qəbul eləyəndə dadima çatır. Su dəriyə çox ziyandi.

Sərhədə çataçatda Eşenden gecəyarısı yerindən dik atılan Meksikalının qəribə jestini xatırlayıb ona təklif etdi:

– Əgər yanınızda revolver varsa, yaxşısı budur, mənə verəsiniz. Məndə diplomatik pasportdu, üstümü çətin yoxlayalar, amma sizinlə maraqlana bilərlər, niyə durduğumuz yerdə başımıza iş açaq.

Meksikalı şalvarının cibindən bircə görünüşüyle adamı vahiməyə salan içi dolu iri revolveri çıxarıb dilinin altında mızıldana-mızıldana:

– Buna heç silah da demək olmaz, uşaq oyuncağıdır, – dedi. – Amma lap bir saatlıqda olsa, ondan ayrılmış istəmirəm. Onsuz özümü nəsə, elə bil, yarıçılpaq adam kimi hiss eləyirəm. Amma siz haqlısınız, risk eləyə bilmərik. Mən bu bıçağı sizə verirəm. Ümumiyyətlə, mən revolverdənsə, bıçağa üstünlük verirəm. Məncə, bıçaq daha incə silahdı.

Eşenden:

– Necə vərdiş eləməyindəndir, – dedi. – Ola bilsin, bıçaq sizin üçün daha doğmadır.

– Bəli. Tətiyi hamı çəkə bilər, amma bıçaq əsl kişi silahıdır.

Və o, Eşendenin gözü qarşısında ildirimsürətli hərəkətlə jiletini açıb qarnından uzun, vahiməli bir bıçaq çıxarıb açdı. Həmin xəncəri iri, bədheybat və lüt sifətindən boyلانان özündənrazi təbəssümlə Eşendenə sarı tutdu:

– Mister Somerville, yeri gəlmişkən, əla şeydi. Ömrümdə bundan yaxşı kəsici görməmişəm. Ülgüt kimi iti, polad kimi möhkəmdi, papiroş kağızını da kəsir, amma istəsə, lap palıdı da vurub yerə yixar. Quruluşu sadədir, əyilib eləmir, başqa tərəfdən baxanda adı bıçaq kimi də istifadə eləmək olar. Məktəbli uşaqlar belələriylə partanın üstünü çizirlər.

Bıçağı bağlayıb Eşendenə verəndən sonra o, həmin silahı da revolverlə birlikdə cibində gizlədi.

– Bəlkə, sizdə başqa daha nəsə var?

Meksikalı hədələyici tərzdə:

– Hə, bir də əllərim, – dedi, – amma elə bilirəm, gömrükdə onlarla maraqlanmazlar.

Eşendən o dəmir əllərin onun əllərini necə sıxmasını xatırlayıb üzə vurmasa da, bir az qorxan kimi oldu. Meksikalının barmaqları uzun, üstündə bir tük belə olmayan qolları iri, hamar, dırnaqları enliydi. Həqiqətən də, əli adamda vahimə yaradırdı.

Eşendenlə general Karmon sərhəd nəzarətindən ayrınlıqda keçdilər. Sonra kupeyə qayıdanda Eşenden bıçaqla revolveri yiyəsinə qaytardı. Meksikalı dərindən nəfəs aldı.

– Bax bu, başqa məsələ. Nədir, bəlkə, bir kart oynayaq?

Eşenden cavabında:

– Məmnuniyyətlə, – dedi.

Tüksüz Meksikalı təzədən çamadanı açıb onun haradansa dərin yerindən fransız kartını çıxardı. O, Eşendendən ekarte oynayıb-oynamadığını soruşdu. Bu oyunu bacarmadığını eşidəndə piket təklif etdi. Bu oyundan Eşendenin az-çox başı çıxırdı. Məbləğin həddini razılaşdırıb başladılar. Hər ikisi qısa nəticənin tərəfdarı olduğundan danışdilar ki, altı əvəzinə, dörd dairə oynasınlar, xallar da yalnız birinci və sonuncu əldə artırılsın. Eşendenin əli pis gətirmirdi, amma nədənsə generalın kartları hər dəfə onunkuları üstələyirdi. Rəqibinin ancaq bəxtə güvənmədiyini yaxşı bildiyindən, Eşenden bütün oyun boyu pusqudaydı, amma gözünə azca da olsa, şübhəli nəsə dəymirdi. O, elə bir ucdn uduzurdu, general onu lap uşaq yerinə qoymuşdu. Uduzduğu məbləğ get-gedə böyüyürdü və artıq o dövr üçün kifayət qədər yüksək olan, təxminən, min franka çatmışdı. General isə şəxsən özünün sonsuz bir həzzlə – bir barmağıyla büküb qraqını yaladı və vəssalam, hazırlı – hazırladığı sıqaretləri bir-birinə calamağındaydı. Nəhayət, belini dikəldib Eşendendən soruşdu:

– Dostum, yeri gəlmışkən, iş zamanı kartda uduzduqlarınızı Britaniya hökuməti ödəyir?

– Əlbəttə, yox.

– Bu halda, elə bilirəm, siz artıq kifayət qədər uduzmusunuz. Əgər başqasının puluya oynasaydınız, başqa məsələ, Romayacan sizdən əl çəkməzdəm. Sizə olan rəğbətimə rəğmən daha udmaq istəmirəm.

O, kartları yiğib bir kənara qoydu. Eşenden könül xoşluğuyla olmasa da, bir neçə əsginaz çıxarıb Meksikaliya verdi. O, özünə xas səliqəylə pulları sayıb rahladı və ortadan əyib pul kisəsinə qoydu. Sonra əlini uzadıb nəvazişlə Eşendenin dizlərini yırğaladı.

– Siz xoşuma gəlirsiniz. Ciddisiz, sırtlıq deyilsiz, özü də sizdə həmyerililərinizdə olan o təkəbbürdən əsər-əlamət belə yoxdur. Elə bilirəm, məsləhətimi düzgün başa düşəcəksiniz. Heç vaxt tanımıdadığınız insanlarla piket oynamayın.

Deyəsən, bu zaman Eşendenin sıfətinə təəssüf ifadəsi həkk olunmuşdu. Çünkü Meksikalı sözünü deyən kimi onun əlindən tutdu.

– Əzizim, mən sizin xətrinizi dəymədimmi? Belə olmasına qəti istəməzdəm. Siz piketi heç də başqlarından pis

oynamırsınız. Məsələ onda deyil. Əgər tale bizi bundan sonra da rastlaşdırısa, mən sizə kartda udmağın yollarını öyrədərəm. Yalan sözdü, hamı pul üçün oynayır, uduzmaq heç kimə sərf eləmir.

Eşenden təbəssümələ:

– Mən elə bilirdim, hiylə yalnız məhəbbət işlərində, bir də müharibədə kara gəlir, – dedi.

– Aha, nə yaxşı, siz artıq gülürsünüz. Məglubiyyəti məhz belə qarşılıqlaşmaq lazımdır. Görürəm, sizin yaxşı xasiyyətiniz və ağıllı başınız var. Siz həyatda çox irəli gedəcəksiniz. Təzədən Meksikaya qayıdanda, malikanəm təzədən özümə qaytarılarda mütləq mənə qonaq gələrsiniz. Mən sizi kral kimi qəbul eləyərəm. Siz mənim ən yaxşı atlarımin belində gəzəcəksiniz, birlikdə öküz döyüşünə baxmağa gedərik, bir də əgər hansısa gözəlcə xoşuna gəlsə, barmağının işarəsi kifayətdir ki, sənin olsun.

Və o, Eşendenə özünün ucu-bucağı görünməyən torpaqlarından, əlindən alınan zəmilərindən, mədənlərindən danışdı. O, özünün keçmiş feodal həyatını bütün əzəmətiylə təsvir elədi. Nəql etdiklərinin həqiqət olub-olmadığının elə də fərqi yox idi, Eşenden onun həzin, sulu kəlmələrindən vuran kəskin romantika ətrindən məst olmuşdu. O, Eşendenin gözü qarşısında fərqli, müasirlikdən kənar, əsl həyatı canlandırdı.

Onun nümayişkaranə jestləri dibi, sonu görünməyən o uzaq və qaynar dünyani, yamyaşıl çölləri, nəhəng sürünləri, kor müğənnilərin ay işığında oxuduqları və gitaranın müşayiətiylə havadaca əriyən mahniları, sanki, xalça kimi Eşendenin qarşısına səirdi.

– Hər şeyimi, hər şeyimi itirdim. Parisə gələndə elə bir günə qalmışdım ki, özümə bir tikə çörəyi ispan dili dərsləri verməklə, ya da amerikalılarla veyllənməklə qazanırdım. Americanos del norte¹ demək istəyirəm. Mən onlara şəhərin gecə həyatını göstərirdim. Bəli, mən, bir nahara min duros səpələyən bir adam, kor hindu kimi ora-bura vurnuxa-vurnuxa qalmışdım. Bəli, mən, gözəl bir qadının qoluna brilyant qolbağı taxmaqdan həzz alan bir adam, anası yaşındada bir qoca kaftardan hədiyyə kimi kostyum almaq məcburiyyətində idim. Amma yenə də səbir. Qıgilcım anı yanmağı

¹ Şimali amerikalı (isp.)

məhkum olan kimi, insan da əzab çəkmək üçün doğulur. Amma, necə deyərlər, pis günün ömrü çox olmur. Zamanı yetişəndə görürsən ki, sənin də küçəndə bayramdır.

O, kartı təzədən əlinə alıb bir-bir qarşısına düzdü.

— Görək kartlar bize nə deyir. Kartlar yalan xoşlamır. İlahi, gərək mən onlara daha çox inanaydım, onda həyatimdakı bu yeganə səhvi də etməzdim. Həmin o səhv indiyəcən daş kimi boynumdan asılı qalıb. Mənim vicdanım təmizdir. Düzdü, bütün kişilər belə hərəkət eləyərdi, amma yaxşı olardı, bütün ruhumla əleyhinə olduğum bu işi görməyəydim.

O, kartları nəzərdən keçirib, onlardan bir neçəsini Eşəndənə məlum olmayan prinsiplə kənara qoydu, sonra qalanları qarışdırıb təzədən düzdü.

— Kartlar mənə o təhlükəni deyirdilər, bəli, inkar eləmirməm, aydın və birmənali şəkildə deyirdilər. Məhəbbət, qarabəniz gözəlçə, təhlükə, xəyanət və ölüm. Gün kimi aydın dillə. Məsələnin nə yerdə olduğunu kim olsayıdı, bilərdi. Bir də ki mən axmağın bütün ömrü kartın kölgəsində keçib. Onlarla məsləhətləşmədən bir addım da atmamışam. Bağışlanılmaz səhv! Mən tamam başımı itirmişdim. Əslində, sizlər, şimallılar məhəbbətin nə olduğunu, onun insani yuxudan, yeməkdən necə məhrum etdiyini axı haradan bilirsiniz? Sən gözgörəsi ağır xəstəliyə mübtəla adam kimi əriyib gedirsən. Məhəbbətin insanın ağılını necə aldığıni sizlər axı haradan biləsiniz? Bütün günü havalı kimi gəzirsən, yanğını söndürmək üçün hər yola getməyə hazır olursan. Mənim kimi adamlar vurulanda onlardan nə dəlilik desən, gözləmək olar: cinayət də eləyə bilərlər, *si, senor*¹ qəhrəmanlıq da. O, Everestdən də hündür zirvəyə qalxıb, Atlantik okeanından da uzun məsafəni üzüb keçə bilər. O həm Tanrı, həm də iblisdi. Bəli, qadın mənim ən zəif yerimdi.

Tüksüz Meksikalı yenə kartları yiğib birini atdı, o birini saxladı. Və təzədən qarışdırıdı.

— Məni sevən qadın çox olub. Özümü öymək üçün demirəm. Nə səbəbə? Doğrusu, cavabı özüm də bilmirəm. Amma fakt faktlığında qalır. Mexikoya gedib Manuel Karmonun eşq cəbhəsindəki qələbələrindən soraq alın. Onda bilərsiniz, Manuel Karmonun qarşısında bir qadın da dayana bilməyib.

¹ Bəli, əlahəzərət (*isp.*)

Eşenden diqqətlə ona baxdı. Fikir onu götürmüştü. Bəlkə, insanı tanımaqda həssaslığını söz olmayan, hər kəsi bir baxışdan tanıyan və işini də ancaq bu silahı üstə quran R. bu dəfə səhv elemişdi? Eşenden yüngülçə də olsa, karixmişdi. Doğrudanmı, bu Tuksüz Meksikalı özünü belə əvəzsiz məxluq hesab eləyir, yoxsa, sadəcə, özünü ona göstərir? Bu zaman general təkrar qarışdırmadan sonra dörd kartdan savayı, hamisini kənara qoydu. O dörd kartı isə qarnı üstə qarşısına düzdü. Onlara bir-bir əliylə toxundu, amma beli üstə çevirmədi.

— Tale bax, burada yazılıb, — dedi, — yer üzündə heç bir qüvvə o yazını poza bilməz. Mən qərar qəbul eləyə bilmirəm. Hər dəfə son anda tərəddüb içində oluram. Qarşıda məni gözləyən bədbəxtlikdən, ya xoşbəxtlikdən hali olmaq üçün son kartları, kim bilir, nə zülmə açıram. Mən qorxaq məxluq deyiləm, amma bax elə bu yerdə həmin o dörd həllədici karta baxmağa cürət eləmədiyim az olmayıb.

Doğrudan da, o, bağlı kartlara baxanda üzündəki həyəcan açıq-aşkar görünürdü.

— Hə, harada qalmışdım?

Eşenden quru səslə xatırlatdı:

— Qadınların sizin cazibəniz qarşısında duruş gətirə bilməməsindən danışırınız.

— Hə, nəhayət, bir gün duruş gətirən tapıldı. Mən onu ilk dəfə Mexikoda *casa de mujeres*¹ də gördüm. Təsadüf elə gətirdi ki, mən pilləkənlə qalxanda o düşürdü. Lap elə də aqlı başdan alanlardan deyildi, mənim əlimdə ondan gözəl o qədəri vardı ki... Amma nəsə onda bir qəribə cazibə var idi, görən kimi ürəyimə yatdı. Odur ki bu fahişəxananı saxlayan arvada dedim ki, onu mənim yanına göndərsin. Mexikoda soruşsanız, o arvadı tanımayan yoxdur. Onu Markiza çağırırlar. Hə, həmin arvad dedi ki, o qadın burada qalanlardan deyil, hərdənbir gəlir, bu gün daha çətin olsun... Tapşırdım ki, sabah axşama qoy məni gözləsin. Amma səhərəsi gün işim çıxdığından ləngidim, gələndə Markiza onun dilindən mənə dedi ki, gözləməyi xoşlamır və çıxb gedib. Mən üzüyəla adamam, nazlı, sırlı qadın, əksinə, məni daha çox cəlb eləyir. Çünkü beləsi uğrunda mübarizə daha maraqlı olar. Odur ki bu hərəkətin müqə-

¹ Fahişəxana (*isp.*)

bilində təbəssümlə ona bir yüzlük göndərib gələn səfər diqqətli olacağımı vəd etdim. Səhəri özümü düz vaxtında yetirəndə Markiza yüzlüyümü özümə qaytarıb deyir ki, bəs o qadın məni bəyənmir. Bu həyasızlıq mənə lap ləzzət elədi. Barmağımdan brilyant üzüyü çıxarıb arvada tapşırdım ki, ona versin. Fikirləşdim, yəqin, bu, onun mənə münasibətini dəyişər. Səhəri gün Markiza mənə üzüyün cavabında... qırımızı qərənfil gətirdi. Bu yerdə nə eləyəsən: güləsən, yoxsa ağlayasan? Mən isteklərimə qarşı sədd çəkilməsinə öyrənməmişəm və pul xərcləyəndən sonra heç vaxt heyif silənməmişəm (əgər bir pul ki gözəl qadına xərcənməyəcək, onu qazanmağın nə faydası?). Markizaya dedim, gedib həmin qadına çatdırın ki, bu axşam mənimlə şam eləməsinin müqabilində ona min duros verirəm. Arvad getdi və belə bir cavabla qayıtdı ki, o yalnız bir şərtlə razıdı, gərək şam yeməyindən dərhal sonra onu evinə buraxıb. Mən ciyinlərimi çəkib razılaşdım. Ağlıma da gəlməzdı ki, o qadın bu sözləri ciddi deyir, fikirləşirdim, yəqin, qiymətini artırır. Budur, o, şam eləmək üçün evimə gəlib. Deyəsən, bayaq sizə dedim ki, elə də gözəl deyil. Yox, o, mənim indiyəcən tanıdıqlarım içində ən füsunkarı, ən cazibədarı idi. Ovsunlanmışdım. Həm belə gözəl, həm də belə hazırlıq etmişəm. Mükəmməllik mütəsəməsi, əsl ispan gözəli, bir sözlə, ağılı başdan eləyən qadın. Mənə qarşı nədən belə laqeyd olduğunun səbəbini soruşanda üzümə baxıb güldü. Onu özümə cəlb eləmək üçün dəridən-qabıqdan çıxırdım. Bütün bacarığımı, hətta bacarmadığımı işə saldım. Amma nə xeyri, elə ki yeyib qurtardıq, süfrənin arxasından qalxdı və mənə gecənin xeyirini diləyib saqlaşdı. Hara getdiyini soruşanda cavabı belə oldu ki, onu buraxacağımı söz vermİŞƏM və kişi gərək sözünün üstə dursun. Mən onu dilə tutdum, yola gətirmək istədim, özündən çıxdım, hay-küy qaldırdım, dəlilik elədim, amma fikrindən döndərə bilmədim. Ondan razılığını ala bildiyim yeganə şey sabah təzədən eyni şərtlərlə birlikdə şam eləmək oldu.

Deyəcəksiniz ki, özümü axmaq kim aparmışam? Xeyr, mən dünyanın ən xoşbəxtiydim. Düz bir həftə sərasər yalnız evimə gəlib mənimlə birlikdə şam elədiyinə görə ona hər gün min duros verirdim. Hər axşam onu ilk öküz döyüşünə çıxan novillero¹ kimi ürəyim əsə-əsə gözləyirdim. Və hər

¹ Novillero – şagird toreador (isp.)

axşam o, mənimlə məzələnirdi, oynayırdı, nazlanırdı, ağlımı başından alırdı. Mən dəlicəsinə vurulmuşdum. Ömrüm boyu – nə əvvəl, nə də sonra heç kimi belə ehtirasla sev-məmişəm. Hər şey yadımdan çıxmışdı, gecə-gündüz ancaq onu düşünürdüm. Mən vətənini sevən, vətənpərvər insanam. Biz bir neçə məsləkdaş bir yerə toplaşib qərara aldıq ki, millətə bu əzabı verən hakimiyyətin harınlığına daha dözmək olmaz. Gəlirli vəzifələrin hamısı başqalarının əlin-dəydi, bizlər yalnız alverçi yerinə qoyulub vergi ödəmək üçün lazım idik. Hər dəfə də dözülməz təhqirlərə məruz qalırdıq. Bizim adamımız da var idi, pulumuz da. Plan qurub artıq icrasına hazırlaşırıq. Mənim o qədər işim-güçüm var idi ki: adamlarla danışmaq, güllə axtarıb tapmaq, tapşırıqları ünvanına çatdırmaq... Amma bu qadın məni elə ovsun-lamışdı ki, əlim-qolum tamam bağlanmışdı.

434

Ola bilsin, siz fikirləşirsiniz ki, o qadının bu hərəkəti məni, ən xırda tələbatının belə ödənməsinə öyrəncəli bir insanı hövsələdən çıxarırdı. Amma mən hesab eləyirdim ki, onun məni yaxına buraxmamasının səbəbi biclik, yaxud ehtirasımı daha qızışdırmaq deyil. Çünkü onun sözünə inanmışdım. Demişdi ki, yalnız məni sevdiyini hiss elədiyi gün özünü mənə verəcək. Və onun məni sevməsi ancaq özümdən asılıdır. O, mənim gözümdə bir məlaikəydi. Onun xətrinə nə qədər desən, gözləməyə hazır idim. Mən elə alışib-yanırdım ki, gec-tez onun da mənim alovuma bürü-nəcəyinə şübhəm yox idi – meşə yanğını qarşısına keçən ağaççı alovuna qərq edən kimi. Nəhayət, bu baş verdi! Nəhayət, mənə sevirəm dedi. Mən dəhşətli həyəcan içindəydim, elə bil, bu saat yixılıb yerimdəcə keçinəcəkdir. Bu nədir, ilahi! Nə böyük xoşbəxtlik! Mən nəyim vardısa, uf demədən ona verərdim, imkanım olsaydı, göydən ulduzları dərib onun saçına düzərdim. Ona öz məhəbbətimin hüdudsuzluğunu göstərmək üçün nələr eləməzdəm, ən ağlagəlməzi, ən mümkünsüzü, özümdə olanı, olmayı - ruhumu, bədənim, vicdanımı, hər şeyimi ona peşkəş eləməyə hazır idim. Həmin gecə o, qollarım arasında xumarlananda mən sui-qəsd hazırladığımı ona deyib, hədəfdə olanların adlarını çəkdir. Onun qəflətən necə həyəcanlandığını, kirpiklərinin necə qırıldılığını bütün canımla hiss elədim. Nəsə, özüm də bilmirəm, bəlkə də, üzümü sığallayan qupquru, bumbuz

əli, elə bil, məni qəflətən ayıltdı, nəsə şübhələndim, dərhal da kartların dedikləri yadına düşdü: məhəbbət, qarabəniz gözəlcə, təhlükə, xəyanət və ölüm. Kartlar məni üç dəfə xəbərdar eləmişdilər, amma mən onlara əhəmiyyət verməmişdim. Amma narahatlığımı bürüze vermədim. O, mənim düz ürəyimə qisılıb bunun necə qorxulu olduğunu Mizildayırdı. Sonra bu işdə mənim əlim olub-olmadığını soruşdu. Cavab verdim ki, mən də varam. Məndə əminlik yaranmaliydi. Get-gedə, bütün hiylələrini işə salıb məndən sui-qəsdin bütün xirdalıqlarını öyrəndi. Və mən ovcumun içi kimi əmin oldum ki, o qadın casusdu – məni iblisanə işvələriylə yoldan çıxarıb sirlərimizi dilimdən almaq üçün gəndərilən bir casusdu, özü də prezidentin casusu. Və budur, indi hamımızın həyatı ondan asılıdır. Şübhə yoxdur ki, əgər o, buradan salamat çıxsa, birimiz də salamat qalmayacağıq. Amma mən axı onu sevirdim, sevirdim. Və bütün sözlər mənim ürəyimin yanğını ifadə eləməkdə acizdi. Bu sevinc yox, ağrı dolu bir sevgiyidi, amma bu, elə şirin bir ağrıydı ki, heç bir sevinc onun dadını verə bilməzdi. Deyilənə görə, müqəddəs insanlar vəhü zamanı göylə əlaqədə olurlar. Bax mən də eynən həmin hissələri yaşamışdım. Bilirdim, o, buradan diri çıxa bilməz, həm də qorxurdum, bir az da ləngitsəm, sonra onu öldürməyə cürət eləmərəm.

– Yaxşısı budur, mən yatım, – dedi.

– Yat, – dedim, – həyatım mənim.

Məni «*alma de mi carazon*» kimi çağırırdı, yəni ürəyimin canı.

Bu, onun həyatda son sözləri oldu. Mavi üzüm kimi tünd, ağır kirpikləri qapandı və az sonra mənim sinəmə qisılan döşlərinin aramlı tərpənişlərindən və nəfəs almasından bildim ki, yuxuya getdi. Mən axı onu sevirdim, imkan verməzdim, o əzab çəkə. Bəli, o, casus idi, amma ürəyim deyirdi ki, sadəcə, səndən eşitdiklərini onun beynində silməlisən. Qəribədi, düşmən olsa da, ona qarşı içimdə heç bir kin yox idi. Bu hiyləgərliyinə görə ona nifrat eləməliydim, amma bacarmirdim. Hiss elədiyim bircə o idi ki, ruhuma qaranlıq çöküb. Zavallım, zavallım mənim. Mən elə kövrəlmışdım ki, az qala, ağlayacaqdım. Əlimi astaca onun altından çəkib çıxdım. Sol əlim idi, sağ əlim sərbəst idi. Sonra dirsək-lənib qalxdım. O elə cazibədar idi ki, gözəl boğazını bıçaqla

kəsəndə üzümü çevirməli oldum. O, eləcə, aylımadan yuxudan ölümə adladı.

Meksikalı susub fikirli-fikirli hələ də qarnı üstə uzanıb öz növbəsini gözləyən həmin o dörd karta baxdı.

– Hə, hər şeyin baiskarı bu kartlar oldu. Niyə axı əvvəlcədən onlara qulaq asmadım? Yox, onlara baxmaq istəmərəm. Lənətə gəlsinlər. Qoy cəhənnəm olsunlar.

Əliyli necə elədisə, kartlar yerə səpələndi.

– Mən dindar adam deyiləm, amma, hər halda, onun ruhuna dualar oxutdurdum.

Meksikalı belini arxaya dirədi, bir siqaret eşib dərin qulab vurdu. Sonra çiyinlərini düzəldib soruşdu:

– Polkovnik dedi, siz yazılısınız, eləmi? Nə yazırsınız?

Eşenden cavabında:

– Hekayə, – dedi.

– Detektiv hekayə?

– Yox.

– Niyə ki? Şəxsən mən başqasını oxumuram. Əgər yazıçı olsaydım, özüm də mütləq detektiv yazardım.

– Bu çox çətindi. Gərək o qədər şey nəzərə alına ki. Bir dəfə qətlə bağlı hekayə yazmaq istədim. O qədər qəлиз bir şey alındı ki, qatilin kimliyini açmaq sarıdan özüm də çəşib qaldım.

– Axı bu janın əsas tələbi də məhz axırda cinayətin açılması, cinayətkarın da əməlinə görə cəzalandırılmasından ibarətdi.

– Əgər sizin qətl hadisəniz, həqiqətən, belə maraqlıdır-sa, qatilin günahını sübut eləməyin yeganə yolu motivləri açmaq olmalıdır. Motiv məlum olanda əvvəlcədən gözəgörünməyən dəlilləri də müəyyənləşdirmək imkanı yaranır. Motivsiz isə ən üzdə olan dəlillər də inandırıcı görünməyəcək. Məsələn, təsəvvür edin, siz aysız-ulduzsuz bir gecədə bomboş küçədən keçən birisinə yaxınlaşış bıçağı düz onun ürəyinə sancırsınız. Sizdən şübhələnmək kimin ağılna gələr? Amma əgər o, sizin arvadınızın məşuqu, ya qardaşınız, yaxud da sizi aldadan və ya təhqir eləyən birisidirsə, bu zaman hansısa kağız parçası, qırıq kəndir, yaxud təsadüfi bir söhbət sizin dar ağacına çəkilməyiniz üçün kifayətdir. Qətl zamanı sizin harada olduğunuzu eşidib biləcəklər. Bu hadisədən azca əvvəl və dərhal sonra sizi görən insanlar

mütləq tapılacaq. Amma əger qətlə yetirilənlə aranızda heç bir münasibət yoxdursa, sizdən şübhələnmək heç kəsin ağlına gəlməyəcək. Qatil Cek hadisə üstündə yaxalanana qədər şəhəri gəzib dolaşmırdı?

Eşenden bir neçə səbəbdən söhbətin mövzusunu dəyişmək istəyirdi. Romada ayrılmalıydılar və ora çatanacaq hər şeyi aralarında razılaşdırımlıydılar. Meksikalı Romanın Brindiziyyə, Eşenden Neapola yollanmalıydı. Eşenden limanın yaxınlığında alverçilərin və adı turistlərin qaldığı ikincidərəcəli «Otel de Belfast»da yerləşmək niyyətindəydi. Onun hansı nömrədə qaldığını general əvvəlcədən bilməliydi ki, işdi-şayəd bir hadisə baş versə, portyedən soruşmadan bir-başa onun yanına qalxa bilsin. Odur ki növbəti dayanacaqda Eşenden qatardan düşüb stansiya bufetindən zərf aldı və Meksikaliya verdi ki, öz əliylə onun üstünə adını və Brindizidəki ünvanını yazsın. İndi Eşendenə yalnız kağızı onun içiñə qoyub, məktubu poçt qutusuna salmaq qalırdı.

Tüksüz Meksikalı ciyinlərini çəkdi.

— Məncə, bütün bunlar hamısı uşaq hərəkətidi. Heç bir risk-filan yoxdur. Amma işdi, əger nəsə baş versə, əmin ola bilərsiniz ki, sizdən azca da şübhələnməyəcəklər.

Eşenden:

— Bu cür işlərdən elə də başım çıxmır, — dedi. — Polkovnikin instruksiyasına riayət eləyib yalnız mənə vacib olan şeyləri bilməyə üstünlük verirəm.

— Belə də olmalıdır. Əgər şərait məni pis ayaqda qoysa və iş baş tutmasa, təbii ki, mən siyasi dustaq sayılacağam. İtaliya isə gec-tez müttəfiqlərin tərəfinə keçəcək və deməli, məni həbsdən azad edəcəklər. Gördüyünüz kimi, mən hər şeyi nəzərə almışam. Amma sizdən acizanə xahiş eləyirəm işimizin nəticəsi barədə qəti narahtılıq keçirməyəsiniz. Elə bilin, sizdən ötrü bu iş, sadəcə, Temzanın sahillərində gəzinti kimi bir şeydir.

Hər halda, onlar, nəhayət, ayrılanca Neapola yollanan Eşenden kunedə tək qaldığını görən kimi dərindən nəfəs aldı. Bu çərənçi, əzazil, qeyri-adi yol yoldaşından canını qurtardığına görə şad idi. Meksikalı Brindiziyyə Konstantin Andreadiyə görüşə gedirdi və əger onun danışdıqlarından, heç olmasa, yarısı həqiqətiydisə, Eşendendən həmin o yunanın yerində olmadığına görə özünü yalnız təbrik

eləyə bilərdi. Maraqlıdır, görən, hədəf necə adamdır? Düşüñəndə ki, indi o, özünün məxfi sənədləri və təhlükəli sirləriylə mavi dənizlə üzə-üzə heç nədən xəbərsiz başını birbaşa kəndirə keçirir, adamı vahimə basırı. Amma, əlbəttə, müharibə müharibədir, yalnız səfehlər elə düşüñə bilərlər ki, ağ əlcəklə də döyüşmək olar.

Eşenden Neapola gəlib çatan kimi mehmanxanada otaq tutub ünvanını makina yazılısı xəttiyələ kağıza köçürüb Tüksüz Meksikaliya göndərdi. Sonra Britaniya konsulluguına yollandı. R. demişdi ki, ona nə tapşırıq veriləcəyini oradan öyrənə bilər. Orada onun barəsində artıq məlumatlıydılar və deməli, işlər qaydasında gedirdi. Qərara aldı ki, indi bütün qayğıları bir kənara qoyub hələlik öz kefi üçün yaşaya bilər. Bu cənub şəhərində baharın ən yaxşı vaxtıydı, qızmar günəş adamlı dolu küçələrdən öz mərhəmatini əsirgəmirdi. Eşenden Neapolu pis tanımadı. Adam əlindən tərpənmək mümkün olmayan Pyatsa di San-Ferdinando, gözəl məbədə malik Pyatsa del Plebişito yaddaşında xoş xatırələr oyadırdı. Strada di Kyara o vaxt olduğu kimi yenə hay-küylü idi. Eşenden dalanlarda ayaq saxlayıb ilan kimi qıvrılıb yuxarı qalxan əyri-üyrü dar küçələrə baxırdı. O üz-bu üz sıralanan hündür evlər bir-birlərinə üstdən qurumaq üçün eynən bayram bayraqları kimi paltarlar asılmış iplə bağlanmışdı. Sahildə gəzişdi, Kaprinin valehedici vadilərinə baxanda gözləri qamaşdı. Gəncliyində divarları arasında xeyli romantik saatlar yaşadığı Pozilippoya gəlib çatdı. Və heyrətinə rəğmən, hiss elədi ki, keçmişlə bu görüş ürəyində yüngül ağrı əmələ gətirdi. Sonra gözəl saçlı at arabasında gullə kimi dükanların arasından keçib təzədən Qalereyaya qayıtdı. Küncdəki stollardan birinin arxasında oturub *americano* kokteylindən içə-icə insanları müşahidə eləməyə başladı. Onlardan kimi oturmuşdu, kimi ayaq üstəydi, amma hamı bir nəfər kimi hərəkətdəydi, dillərinə, əllərinə aman vermədən bir-birlərinə nəyişə sübut eləməyə çalışırdılar. Eşenden təxəyyülinə güc verib o insanların, əslində, həyatda necə olduqlarını görkəmlərindən təyin eləyərək bu məşğuliyyətindən həzz alırdı.

Eşenden üç gününü öz kefinə uyğun keçirdi. Onun bu ovqatı xoşizli, qayğısız, nağlı kimi bu şəhərə necə də uyğun gəlirdi. Səhərdən axşamacan işi-gücü ancaq küçələri veyl-lənməkdən ibarət idi. Yan-yörəsinə nə onun üçün maraqlı

görünən abidələrə biganə olmayan turist, nə də hər şeydə özünə lazım olanı axtaran yazılıçı (qürub çağrı yaxşı bir ifadə, yaxud qarşidan gələn simada xarakter tapmaq üçün) kimi baxırdı. Hər şeyə artıq həyatdan yeni heç nə gözləməyən və dünyanın sonunun gəldiyi qənaətində olan avaranın gözləriylə baxırdı. Özünə məlum səbəbdən məhrəmanəliklə xatırladığı Balaca Aqrrippinin heykəlinə baxmaq, şəkil qalereyasında Tisianla Braygelin rəsmlərini yenidən görmək ümidiylə muzeyə gedirdi. Amma hər dəfə qayıdanda Sayta Kyaraya mütləq baş çəkirdi. Bu məbədin qəməti, həyat-sevərliyi, onun dinə yüngül, haradasa, məzəli münasibəti və ləp dərinliklərindən boyanan həyəcan dolu hissəleri, üzdə, həm də gizlində olan cizgiləri bütünlükə Eşendenin təsəvvüründə bir ilahi mənzərə yaradırdı. Bu məbəd haradasa, elə bil, bu günəşli, füsunkar şəhərlə və onun fərasətli sakinləriylə adı, qeyri-adi və canlı şəkildə vəhdətdəydi. Bu məbəd həyatın şirinliyindən və acılığından söz açırdı. Deyirdi ki, heyif, hər şeyə pul çatdırmaq olmur, amma pul heç də hər şey demək deyil. Bir də nə vacib düşüb, axı bu gün burada olsaq da, sabah olmayıcağıq və həyat deyilən şey kifayət qədər maraqlı və məzəlidir, son nəfəsdə taleyinlə barışb deyirsən ki, *facciamo una piccola combinazione*¹.

Amma dördüncü gün Eşenden elə yenicə vanna otağından çıxıb suyu özünə heç də yaxşı çəkməyən məhrabaya qurulanmaq istəyirdi ki, nömrəsinin qapısı açıldı və kimsə yeyin addımlarla içəri soxuldu.

Eşenden ucadan:

- Sizə nə lazımdır? – dedi.
- Narahat olmayın. Mənəm.
- İlahi, Meksikalı! Özünüzü nə günə qoymusunuz?

İndi taxdıǵı qısasaçılı qara parik başında papaq kimi görünürdü. Bu, onun görkəmini xeyli dəyişdirmişdi. Düzdü, o, yenə çox qəribəydi, amma başqa cür qəribəydi. Əynində də nimdaş bir kostyum var idi.

- Mən bir anlığa gəlmışəm. İndi o, üzünü qırxır.
- Eşenden yanaqlarının necə əsdiyini hiss elədi.
- Deməli, siz onu tapmışınız?
- Burada çətin bir şey yox idi. Gəmidə yeganə yunan sərnişin o idi. Gəmi sahildə lövbər salan kimi göyərtəyə

¹ Balaca bir danışçıq aparaq (*ital.*)

qalxıb dedim ki, pireyli tanışım Georgi Dioqenidis adlı birləşimi qarşılamağa gəlmışəm. Məlum oldu ki, gəmidə beləsi yoxdur. Odur ki xeyli təəccübənin dərhal anladım ki, Andreadi elə o özüdür. Aydınlaşdırıldım ki, o, başqa adla, Lombardos adıyla səyahət eləyir. Gəmidən düşəndə bilirsiniz, ilk əvvəl, nə elədi? Bərbərxanaya girib saqqalını qırxdırdı. Buna nə sözünüz?

– Heç nə. Hər kəs saqqalını qırxdıra bilər.

– Amma mən başqa fikrdəyəm. O, öz görkəmini dəyişmək istəyir. Ay bic-vələdüzzinə. Almanlara hörmətim var, bir xirdalığı da gözdən qaçırmırlar. Bununla bağlı bir rəvayət var. Sənin aqlına belə gəlməz. İndi danışaram.

– Yeri gəlmişkən, siz də zahiri görkəminizi dəyişmişiniz.

– Hə, hə, başqa parikdi. Fərq böyükdü, eləmi?

– Mən sizi güclə tanıdım.

– Hə, ehtiyatı əldən vermək olmaz. Biz onunla müəmmalı dostluq əlaqələrindəyik. Brindizidə bütün günü bir yerdə olmuşuq. İtalyanca bir kəlmə də bilmir. Ona görə də mənim yardımimdən məmənun qalmışdı. Bura onunla gəldik. Onu birbaşa bu mehmanxanaya gətirdim. Deyir, sabah Romaya gedəcək. Gözüm onun üstündədir, məndən heç nəyi yayındıra bilməz. Guya, indi Neapolu gəzmək niyyətindədir. Mən təklif elədim ki, buranın görməli yerlərini ona göstərə bilərəm.

– Nədən Romaya bu gün getmir?

– Bilirsınız, burada bir-biriylə əlaqəli məqamlar var. O, özünü müharibə vaxtı varılanan yunan iş adamı kimi təqdim edir. Guya, iki yük bərəsi varmış. Bəs bu yaxınlarda onları satıb, indi də, Parisə kefə gedir. Deyir, bütün ömrü boyu Parisi görməyi arzulayıb, indi də şükür, istəyi gerçəkləşir. Öz aləmi olan adamdır. Onun dilini açmaq üçün nə oyunlardan çıxmadım. Dədim, ispanam, Brindiziyə də Türkiyə ilə hərbi məsələlərlə bağlı əlaqələrin bərpası üçün gəlmışəm. Diqqətlə qulaq asırdı, görünürdü ki, söhbətim onun üçün maraqlıdır, amma bir kəlmə də münasibət bildirmədi. Mən də, təbii ki, zor eləmək istəmədim. Sənədlər üstündədir.

– Haradan bilirsiniz?

– Çamadanından qəti narahat deyil, əvəzində, tez-tez qarnını əlləşdirir. Sənədlər ya toqqasında, ya da jiletinin astarının içindədir.

– Bəs hansı ağılla siz onu bu mehmanxanaya dərtib gətirmisiniz?

– Məncə, burada daha rahat iş görərik. Ola bilsin, onun baqajını axtarmalı olduq.

– Siz də burada məskunlaşmışınız?

– Yox, mən elə də axmaq deyiləm. Ona dedim, gecə qatarıyla Romaya getməliyəm, odur ki nömrə gərəyim deyil. Di haydi, mən getməliyəm. Onunla danışmışıq ki, iyirmi beş dəqiqədən sonra bərbərhanada görüşək.

– Yaxşı.

– Bu axşam sizi harada tapa bilərəm?

Eşenden bir müddət baxışlarını Tüksüz Meksikalının üzərində saxlayıb sonra üz-gözünü turşudub başını çevirdi.

– Mən nömrəmdə olacağam.

– Lap gözəl. Baxın görün, dəhlizdə adam yoxdur ki?

Eşenden qapını açıb baxdı. Heç kim gözə dəymirdi. İlin bu vaxtı mehmanxana, ümumiyyətlə, boş olurdu. Şəhərdə, demək olar, əcnəbi yox idi, onların axını bir azdan başlanacaqdı.

Eşenden:

– Hər şey qaydasındadı, – dedi.

Tüksüz Meksikalı qorxu-ürküsüz dəhlizə çıxdı və Eşenden onun ardınca qapını bağladı. Sonra üzünü qırxbı aram-la geyindi. Meydan bayaqqı kimi günəşliydi, piyadalar və kök atların çəkib apardığı arabalar yenə əvvəlki kimi orabura gedib-gəlməyindəydi. Amma indi bu mənzərə Eşendenin heç də bayaqqı kimi ürəyini açmırıldı. Kefi elə də yaxşı deyildi. Adəti üzrə, konsulluğa baş çəkib ona teleqram olub-olmadığını soruşdu. Heç nə yox idi. Sonra Kukuya dəyib Romaya olan qatarların cədvəlini gözdən keçirdi. Biri gecə-yarısı, o biri səhər saat besdə tərpanırdı. Birinciye çatsa, yaxşı olar. Meksikalının planlarından xəbəri yox idi. Əgər, doğrudan da, Kubada olmalıdırsa, yəqin, ən münasib yol İspaniyadan keçib getməkdi. Və Eşenden onun üçün birisi gün Neapoldan Barselonaya üzən bərənin vaxtını öyrəndi.

Neapol Eşendeni darixdırdı. Günəşin şüaları gözlərini yorurdu, küçənin toz-torpağı, dözülməz səs-küy əsəblərinə təsir eləyirdi. O, qalereyada kokteyl içdi. Bir müddət oturdu. Sonra kinoya baxmağa getdi. Axşam mehmanxanaya qayıdanda portyeyə dedi ki, sabah hava işıqlanan kimi çıxb

gedəcək, odur ki hesabı indidən ödəmək istəyir. Məsələ həll olunandan sonra yükünü vağzala apardı, yalnız içində üç-dörd kitab və şifrələri açmaq üçün açar olan çantani yanında saxladı. Sonra şam elədi. Nəhayət, öz nömrəsinə qayıtdı və oturub Tüksüz Meksikalını gözləməyə başladı. Bərk həyəcan keçirirdi. Başını qatmaq, toxtamaq üçün kitab oxumaq istədi. Kitab yenə ona darixdıcı göründü. Başqasını götürdü, amma yenə fikrini cəmləyə bilmirdi. Saata baxdı. Ümidsiz dərəcədə tez idи. Otuz səhifə oxuyana qədər saata baxmayacağına söz verib kitabı açdı. Oxuduqlarından bir şey anlamayaraq, eləcə sətirlərə göz gəzdirib, səhifələri çevirməklə məşğul idi. Təzədən saata baxdı. İlahi, hələ on birin yarısıdır! Maraqlıdır, görən, Tüksüz Meksikalı indi haradadı? Nə işlə məşğuldur? Təki işləri korlamaya. Dəhşətdi. Yaxşısı budur, pəncərəni bağlayıb pərdəni çəkim. O, siqareti bir-birinə calayırdı. Saata baxdı. On ikiyə iyirmi beş dəqiqə işləmişdi. Ağlına gələn bir fikirdən ürəyi dəli kimi döyməyə başladı. Maraq üçün nəbzini yoxladı. Say, qəribə də olsa, normadaydı. Bu cür isti bir gecədə, rütubətli otaqda Eşendenin əl-ayağı bumbuz idи. Gözü önündə heç də görmək istəmədiyin aydın mənzərələri canlandıran zəngin təxəyyülə malik olmaq heç də yaxşı şey deyilmiş. Eşenden bir yazılıçı kimi tez-tez ölüm barədə fikirləşirdi. İndi də «Cinayət və cəza»da təsvir olunan dəhşətli tarixçə yadına düşmüşdü. Bu haqda qəti fikirləşmək istəmirdi, amma nə eləsə də, xəyalını cilovlaya bilmirdi. Kitab heysiz-hərəkətsiz halda dizinin üstə uzanıb qalmışdı və divara baxa-baxa (solğun qızılıgül şəkilli divar kağızları qəhvəyi rəngdəydi) Neapolda sui-qəsdi ən yaxşı halda necə törətməyin yolları barədə düşünürdü. Əlbəttə, burada – körfəzin sahilində akvariumlu böyük bir bağ var. Gecələr ora kimsəsiz və zil qaranlıq olur. Zülmətin pərdələri arxasında müxtəlif qara işlər görülür, odur ki hava qaralan kimi insanlar o yerin vahiməli xiyanından kənar durmağa çalışırlar. Pozilippoya uzanan yol tamam boş olur. Həmin yoldan yuxarı tərəflərə çıçırlar açılır. Gecələr orada ins-cins gözə dəymir. Amma ora yalnız ağıldankəm insanı tovlayıb gətirmək olar. Başqa cür onu körfəzdə qayıqla gəzintiyə də dəvət etmək olar. Amma qayığı kirayə aldığın həmin adam sənin sıfətini, çox güman, yadda saxlayacaq, həm də, çətin ki, o, sizi ikilikdə gəzintiyə buraxa.

Liman mehmanxanalarını da yoxlamaq olar. Orada gecəyarısı baqajsız gələn müştərilər artıq sual vermirlər. Amma burada da səni nömrəyə ötürən xidmətçinin hafizəsində qala bilərsən, üstəlik, qeydiyyat kitabçasını da doldurmalısan.

Eşenden təzədən saata baxdı. Dəhşətli yorulmuşdu. İndi eləcə özüyün oturub qalmışdı: nə düşünmək, nə də mütaliə eləmək istəyirdi.

Qapı səssizcə açıldı. Eşenden yerindən dik atıldı. Tük-ləri biz-biz oldu. Tüksüz Meksikalıydı. O, təbəssümələ:

– Sizi qorxutdum? – dedi. – Fikirləşdim, qapını döyməsəm, yaxşıdır.

– Sizi görən oldu?

– Məni gecə portyesi içəri buraxdı. Giriş qapısının zəngini basanda yatmışdı. Mənə heç gözünün qıraqıyla da baxmadı. Bağışlayın ki, sizi narahat elədim. Amma əynimi dəyişməliyəm.

Tüksüz Meksikalının əynində yenə əvvəlki kostyum və bura gələndə başında olan həmin açıq rəngli parik idi. İndi onun görkəmi kəskin dəyişmişdi. O daha hündür, daha işıqlı görünürdü. Hətta siması da başqaydı. Gözləri par-par yanındı, dərhal bilinirdi ki, çox əla əhvaldadır. Ani olaraq Eşendenə baxdı.

– Dostum, rənginiz nədən belə ağarib? Olmaya həyəcan keçirirsınız?

– Siz sənədləri götürə bildiniz?

– Yox. Yanında deyildi. Yanında olan bu idı.

O, pasportla şışman pul kisəsini stolun üstünə qoydu.

Eşenden tələsik:

– Bu, mənim gərəyim deyil, – dedi. – Götürün.

Tüksüz Meksikalı çıyınlarını çəkib onları cibində gizlətdi.

– Bəs qarnındakı nə idι? Deyirdiniz, bütün günü toqqa yerini əlləyir.

– Orada pul idı. Pul kisəsini götürəndə gördüm, içində şəksi məktublar, bir də qadın şəkilləri var. Görünür, bu gün mənimlə görüşdən əvvəl sənədləri çamadana qoyub.

Eşenden iniltiyələ:

– Lənət şeytana, – dedi.

– Nömrəsinin açarı məndədir. Gərək gedib onun baqajına baxaq.

Eşendenin rəngi ağardı. Donub qaldı. Meksikalı ürək-dən güldü. Elə bil, balaca uşağa ürək-dirək vermiş kimi:

– Heç bir təhlükə yoxdur, *amigo*¹ – dedi, – amma əgər istəmirsinizsə, mən tək də gedə bilərəm.

Eşenden cavabında:

– Yox, birlikdə gedək, – dedi.

– Mehmaxanada hamı daş kimi yatıb, cənab Andreadi sarıdan isə narahat olmaya bilərsiniz. Əgər istəyirsinizsə, ayaqqabınızı çıxarıın.

Eşenden susdu. Hiss elədi ki, əlləri yüngülçə əsir. Özünü ələ aldı. Yarımboğazının iplərini açıb çıxardı və bir kənara tulladı. Meksikalı da belə elədi.

– Birinci siz çıxın, – dedi. – Sola dönüb dəhlizlə düz gedin. Otuz səkkizinci otaqdır.

Eşenden qapını açıb dəhlizə qalxdı. Yarıqaranlıq idı, lampalar yüngülçə işarirdi. O əsəbiydi və buna görə özünü qınavındı. Çünkü yanındakının dünya-aləm vecinə deyildi. Onlar qapiya yaxınlaşdırıllar. Tüksüz Meksikalı açarı qapiya salıb fırladı və otağa keçdi. İşığı yandırdı. Eşenden ardınca içəri keçib qapını bağladı. Pəncərənin pərdələri salınmışdı.

– Bax indi hər şey qaydasındadı. Tələsməmək də olar.

Meksikalı cibindən bir bağlama açar çıxarıb bəxtini sınadı. Nəhayət, onlardan biri düşdü. Çamadan paltarlarla doluydu. Tüksüz Meksikalı onları bir-bir çıxarıb kinayə ilə:

– Xəsis köpəyoğlu, – dedi. – Mənim qənaətim belədi ki, insan gərək ən bahalı şeyi ala. Özü də nəticədə, bu adama daha ucuz başa gəlir. Centlmenlik anadangəlmə bir şeydir: ya var, ya da yoxdur.

Eşenden mizıldandı:

– Siz gərək mütləq danışasınız?

– Təhlükənin tamını hərə bir cür hiss eləyir. Məsələn, təhlükə sizin əhvalınızı pozur, amma məni ehtirasa gətirir, *amigo*.

Eşenden kişi kimi etiraf etdi:

– Bəli, məsələ burasındadır ki, məni vahimə bassa da, sizin dünya-aləm vecinizə deyil.

– Hamısı əsəbdəndir.

Meksikalı çıxardığı paltarları cidd-cəhdələ əliyle yoxlayırdı. Çamadanda heç bir kağız yox idi. Odur ki biçaq çıxarıb çamadanın üzlüyünü kəsdi. Çox ucuz çamadan idi, üzlük bir-baş dermantinə yapışdırılmışdı. Orada heç nə ola bilməzdı.

– Burada yoxdur... Yəqin, otağın harasındasə gizləyib.

¹ Dost (*isp.*)

– Əmənsinizmi ki, onu harasa təhvıl verməyib? Məsələn, hansısa konsulluğa?

– Mən onu bir dəqiqə də gözümüzdən kənar qoymamışam, təkcə üzünü qırxmağını saymasam.

Tüksüz Meksikalı dolabın yesiklərini çəkdi, şkafın qapılarını taybatay açdı. Döşəmədə xalça yox idi, çarpayının, yorğan-döşəyin altını isə diqqətlə yoxladı. Onun qartal kimi iti qara gözləri xəzinə axtarışıyla bütün künc-bucağı gəzəgəzə qalmışdı.

– Bəlkə, sənədləri aşağıda, portyenin yanında qoyub?

– Mən bilərdim. İnanmiram elə risk eləsin. Amma burada da yoxdur. Nəsə müəmmali işdir.

Tüksüz Meksikalı yenidən təəccübələ otağa göz gəzdirib qaşlarını çatdı.

Eşenden:

– Çıxaq buradan, – dedi.

– Bircə dəqiqə.

445

Meksikalı diz üstə düşüb çıxardığı paltarları çevik və səliqəli şəkildə çamadana yiğdi. Ağzını bağlayıb qalxdı. Sonra işığı söndürdü və ehtiyatla qapını açıb dəhlizə baxdı. Və Eşendenə işaret eləyib çıxdı. Eşenden də onun ardınca çıxdı. Meksikalı nömrənin qapısını bağlayıb açarı cibinə qoyandan sonra birlikdə Eşendenin otağına qayıtdılar. Qapını arxalarınca çox çətinliklə bağlamışdılar. İş bitəndən sonra Eşenden əliylə alnının tərini silib:

– Şükür, birtəhər bağlaya bildik, – dedi.

– Azca da təhlükə-filan yox idi. Amma, yaxşı, bəs indi nə eləyək? Sənədi götürə bilmədiyimizə görə polkovnik hiddətlənəcək.

– Mən səhər saat beş qatarıyla Romaya gedirəm. Orada teleqrafla instruksiyani soruşaram.

– Lap yaxşı. Mən də sizinlə gedirəm.

– Hesab eləyirəm, siz bacardıqca tez ölkəni tərk eləsəniz, yaxşıdır. Sabah Barselonaya bərə üzür. Niyə onunla yola düşməyəsiniz? Əgər lazımlı olsanız, sizi orada taparlar.

Tüksüz Meksikalı yüngülçə gülümsədi.

– Görürəm, məndən canınızı qurtarmaq istəyirsiniz. Neynək, sizin istəyinizə qarşı getmərəm. Bu, sizin təcrübəsizliyinizdən irəli gəldiyinə görə bağışlanılan hərəkətdir. Barselonaya gedərəm. Məndə ispan vizası var.

Eşenden saata baxdı. İkidən azca o yana keçmişdi. Təxmini, üç saat gözləməliydi. Qonağı rahatlıqla bir siqaret bükdü. Ardınca təklif etdi:

– Xudmani bir şam yeməyinə necə baxırsınız? Mənim acıdan ürəyim gedir.

Yeməyin quruca adından Eşendenin ürəyi bulandı, amma susuzluqdan ciyəri yanındı.Tİksüz Meksikaliyla harasa getmək istəməsə də, mehmanxanada qalmaq da elə cəzbedici ideya deyildi.

– Gecənin bu vaxtı hara getmək olar?

– Gedək, mən sizi bir yer tapıb apararam.

Eşenden şlyapasını başına qoyub, çantasını özüylə götürdü. Pilləkəni düşdülər. Portye holdakı döşəməyə sərdiyi döşəkçədəcə uzanıb yatmışdı. Onu oyatmamaq üçün ehtiyatla yanından keçəndə Eşendenin gözü yesiyin üstündə onun nömrəsi yazılmış zərfə sataşdı. Götürüb gördü ki, zərf, həqiqətən də, ona ünvanlanıb. Pəncələri üstə küçəyə çıxıb arxalarınca qapını örtdülər. Və cəld buradan uzaqlaşdırılar. Təxminən, yüz addım kənarlaşmışdılar ki, Eşenden küçə işığının altında dayanıb məktubu çıxardı və oxumağa başladı. Konsulluqdan göndərilmişdi: «Teleqram bu axşam gəlib. Gərəyiniz ola biləcəyini nəzərə alıb onu çaparla sizin qaldığınız mehmanxanaya göndəri-rəm». Görünür, teleqramı gecəyariya yaxın gətirmişdilər. Həmin vaxt Eşenden öz nömrəsində oturub vaxt öldürməklə məşğul idi. Teleqram şifrəliydi. Eşenden:

– Teleqraf gözləyər, – deyib, cibinə basdı.

Tıksüz Meksikali çox arın-axrayın addımlayırdı, görü-nürdü ki, o, bu cür qaranlıq, kimsəsiz küçələrdə özünü suda balıq kimi hiss eləyir. Eşenden də onun yanıyla gəlirdi. Nəhayət, gözdən-qulaqdan uzaq dalanlardan birində daldalan hanısa cındır, hay-küülü bir yeməkhanaya gəlib çatdılar. Meksikali içəri keçəndə:

– Doğrudur, bura «Rits» deyil, – dedi, – amma gecənin bu vədəsində yalnız belə yerlərdə qarnını doydura bilərsən.

İçəri uzun və səliqə-sahmansız idi. Üzaq künçdə qoca-yabənzər bir cavan fortepiano arxasında əyləşmişdi. Divarın yanında sırayla stollar, stolların yanında da stullar düzülmüşdü. Qadınlı, kişili xeyli müştəri var idi. Çaxır və pivə içir-

dilər. Oturan qadınların vücudundan qocalıq, bədheybətlik yağırdı, tökülib-itirdilər, onların bu kobud şənliyi hay-küylü olsa da, burada həyat nişanəsi görünmürdü. Hamısı bir nəfər kimi içəri keçən Eşendenlə Meksikalıya sarı boylandı. Eşenden stol arxasına keçib şikar gəzən, adı bir qığılçım-dan alovlanmağa hazır bu baxışlardan yayınmaq üçün bilmirdi gözünü hara gizləsin. Qocayabənzər pianoçu nəsə dinqıldatdı və bir neçə cütlük oynamaq üçün ayağa qalxdı. Kişi çatışmırıldı, odur ki bəzi qadınlar bir-biriylə rəqs eləyirdi. General iki qab spaghetti və bir şüşə Kapri şərabı sıfariş elədi. Şərab stola verilən kimi acgözlükə bir dolu stəkanı birnə-fəsə başına çəkib makaronu gözləyə-gözləyə qonşu stollar-da əyləşən qadınları gözdən keçirməyə başladı. Sonra Eşendenə baxmadan ona müraciətlə:

— Siz rəqs eləməyəcəksiniz? — dedi. — Mən indi qalxb ə qızlardan birini rəqsə dəvət eləyəcəyəm.

Eşenden oturub baxmaqla kifayətləndi. Meksikalı qalxb onlardan ən azından par-par yanın gözlərə və aq dişlərə malik birisinə yaxınlaşdı. O ayağa qalxdı və Meksikalı onun əlindən tutdu. Meksikalı qiyamat rəqs eləyirdi. Eşenden onun öz xanımıyla necə danışdığını, sonra o qadının necə gülümşədiyini gördü. Budur, təklifini qəbul eləyəndə o qadının üzündən boyanan laqeyd ifadə artıq maraqlı baxışlarla əvəz olunub. Az sonra hər ikisi deyib-gülürdü. Rəqs bitdi, Tüksüz Meksikalı xanımını öz yerinə ötürüb Eşendenin yanına qayıtdı və daha bir stəkan şərab içdi.

— Xanımımı bəyəndiniz? — dedi. — Pis deyil, hə? Rəqs yaxşı şeydir. Niyə axı siz də birini dəvət eləməyəsiniz? Əla yerdir, hə? Mənə bel bağlamaq olar, həmişə hamının ürəyini oxuyuram. İnstinktim məni heç vaxt darda qoymur.

Pianoçu təzədən çaldı. Həmin qadın sual dolu nəzərlərini Tüksüz Meksikalıya dikdi. O, baş barmağını cütlüklerin toplaşlığı səmtə tuşlayanda qadın yerindən dik atıldı. Tüksüz Meksikalı pencəyinin bütün düymələrini bağlayıb belini dikəldi və stolun böyründə dayanıb gözlədi. Qadın ona yaxınlaşdı və Meksikalı onu dərhal qamarladı. Artıq o, hamıyla birlikdə atılıb-düşürdü, deyib-gülürdü. Belə görünürdü ki, bu yeməkhanada hamıyla dostlaşış. İspan aksentli italyancasıyla onunla-bununla zarafatlaşa-zarafatlaşa qalmışdı. Onun hazırlıq cavabı hamıda gülüş doğururdu.

Ofisiant iki qab spagettini gətirəndə Meksikalı yeməyi görüb o qədər də uzatmadan xanımına imkan yaratdı ki, bu dəfə yerinə özü tək qayıtsın. Və stoluna tələsdi.

– Acından ölürməm, – dedi. – Amma deyim ki, doyunca şam eləmişdim. Siz harada şam elədiniz? Bir az makaron yeyin, hə?

Eşenden:

– İştaham yoxdur, – dedi.

Amma qabı qabağına çəkəndə heyrətinə rəğmən hiss elədi ki, o da acıb. Tüksüz Meksikalı hər iki ovurdunu doldurub yeyirdi və yeməkdən hədsiz həzz alırırdı. Bununla bərabər, par-par yanmış gözləriylə ora-bura baxa-baxa nəfəs dər-mədən danışındı. Xanımı iki daş arasında bütün həyatını ona danışmışdı, indi də Meksikalı eşitdiklərini Eşendenə ötürürdü. Arada iri çörək tikələrini də ağızına basırdı. Əlavə bir şüşə şərab da sıfariş elədi. Şərab süfrəyə verilən kimi ucadan kinayə ilə:

– Bu çaxır nədir axı! – dedi. – Çaxır şampanın yanında içki deyil. Hətta adamın susuzluğunu da aparmır. Necədir, *amigo*, özünüzü indi yaxşı hiss eləyirsinizmi?

Eşenden gülümşəyib:

– Etiraf eləməliyəm ki, hə, yaxşıyam.

– Təcrübə, bax sizdə çatışmayan ancaq budur, az-maz təcrübə lazımdır.

O, stol boyu dərtlib əlini Eşendenin ciyinin vurdu. Eşenden səksənib ucadan:

– Bu nədir? Manjetinizdəki bu ləkə haradandır? – dedi.

Tüksüz Meksikalı gözünün bir qıraqıyla ətəyinin kün-cünə baxdı.

– Hə, bunu deyirsən? Boş şeydir. Qandı da. Bədbəxt hadisə, azca kəsilib.

Eşenden susdu. Giriş qapısının üstündəki saatın əqrəblərini gözləri öz-özünə axtarıb tapdı.

– Narahatsınız ki, birdən qatara gecikərsiniz? Sonuncu bir rəqs və mən sizi buradan vağzala ötürürəm.

Meksikalı ona xas olan özünəxarxayınlıqla ayağa qalxıb yanında olan qadılardan birini ələ keçirib rəqsə başladı. Eşenden sinayıcı baxışlarını ona dikmişdi. Əlbəttə, o, dəhşətli, bədheybət insandi, hələ, üstəlik, o lüt sıfətini tamlamlayan bu ağımtıl parik, tfu... Amma misilsiz incəliklə hərəkət

eləyirdi, balaca pəncələri eynilə pişik, yaxud pələng pəncəsi kimi yüngülçə döşəməyə toxunurdu və aydınca görünürdü ki, özünü ənlik-kirşanlı xanımını əməlli-başlı toruna salıb, zavallını ovsunlayıb. O, özünü təpədən-dırnağacan musiqi-nin ixtiyarına verirdi, musiqi onun güclü, qabarlı əlləri, qəribə şəkildə düz belindən hərəkət eləyən uzun ayaqlarından axan qan idi. Əzazil, vahiməli bu məxluqda indi nəsə bir vəhşi zəriflik vardi. Buna hətta gözəllik də demək olardı. Hər şeyə rəğmən indi, bu saat gizlində ondan həzz alma-maq mümkün deyildi. İndi o, Eşendenə kobudluğunun həyatı güclə, yəni qorxu və amansızlıqla idrakin və ölçülü gözəlliyyin vəhdətdə olduğu asteklərə qədərki dövrün daş abidə-lərini xatırladırdı. Hər halda, əgər qarşıda onunla işgüzar səhbəti olmasaydı, özü məmnuniyyətlə bu Meksikalıya imkan yaradardı ki, gecənin qalan hissəsini bu cindr fahişəxanada keçirsin. Qarşidan gözlənilən izahat məsəlesi xoş heç nə vəd eləmirdi. Eşenden hansısa sənədlərin müqabilində Manuel Karmona müəyyən məbləğdə pul verməliydi. Amma sənəd nə gəzir, tapılacağına da ümid yoxdur. Eşenden artıq heç nə bilmirdi və əslində, qalanı artıq onluq deyildi.

Tüksüz Meksikalı vals oynaya-oynaya yanından keçəndə ona əl elədi.

– Musiqi qurtaran kimi yanınızdayam. Mən gəlinçə hesabı verin.

Tüksüz Meksikalının nə düşündüyünü bilmək heç də pis olmazdı. Eşendenin bu barədə azca da təsəvvürü yox idi.

Meksikalı ətirli dəsmalıyla alnının tərini silib stola yaxınlaşdı.

– General, doyunca əylənə bildinizmi?

– Mən həmişə kefim istəyən qədər əylənirəm. Düzdü, oradakilar hamısı ağ diləncilər idi, amma mənim nəyimə lazım? Mən qadın bədənini əlimdə hiss eləməkdən ləzzət alıram, onların gözlərinin yumulub dodaqlarının açılmasını xoşlayıram, istəyirəm o, mənim qarşısında kərə yağı gün altında əriyən kimi əriyib getsin. Dilənçi olmaqlarına diləncidilər, amma, hər halda, həm də qadındılar.

Meksikalı və Eşenden küçəyə çıxdı. General piyada getməklərini təklif etdi. Gecənin bu vədəsində bu məhəllədə taksi sevdasına düşmək ağılsızlıq olardı. Göy üzü ulduzu-ydu, əsl yay havasıydı – isti və sakit. Sükut, sanki, ölmüş

insanın kölgəsi kimi onlarla yanaşı addımlayırıldı. Vağzala gəlib çatanda binanın silueti qoflətən aydın çalarlar almağa başladı. Hiss olunurdu ki, elə bil, astaca əsnəməyə başlayan hava indilərdə işıqlanacaq. Amma haradasa əcdadlar-dan gələn bir gizli qorxu hissi də var idi. Bəlkə, heç sabah açılmadı?

Vağzal binasına girib təzədən gecənin əsirinə döndülər. Hamballar, sanki, pərdə salınıb dekorasiya yiğisdiriləndən sonra bekər qalmış səhnə fəhlələri kimi orada-burada uza-nıb dinclərini alırdılar. Tam aydınlıqla görünməyən unifor-mada postda dayanmış iki əsgərin tükü də tərpənmirdi.

Gözləmə zalı boş idi, amma ehtiyatı əldən verməyən Meksikalı və Eşenden keçib ən künc yerdə oturdular.

– Mənim qatarımın tərpənməyinə düz bir saat var. Baxaq görək, teleqramda nə yazılıb.

450

Eşenden cibindən teleqramı, çantasından şifrənin aça-rını çıxardı. İstifadə elədiyi şifrə elə də mürəkkəb deyildi. Şif-rənin açarı iki hissədən ibarət idi. Onlardan biri onun nazik kitabçasındaydı, birvərəqlik o birini başqa əraziyə keçərkən yaddaşına köçürüb məhv eləmişdi. Eşenden eynəyini taxıl işə başladı. Küncdəki taxta divanda əyləşən Tüksüz Mek-sikalı bükdüyü siqaretləri bir-birinə calayırdı. Eşendenin nə işlə məşğul olduğuna əhəmiyyət vermirdi, sadəcə, layiq olduğu istirahətinin həzzini alırdı. Eşenden bir-birinin ardın-ca rəqəmlərin şifrələrini açıb taplığı hər sözü dərhal vərəqə yazırırdı. Onun üsulu bundan ibarət idi ki, gərək iş bitənəcən mənaya əhəmiyyət verilməsin, eks halda, şübhəsiz, tələsik nəticələrə gələ bilərsən və bu, səhvə yol açar. Beləcə, otu-rub mənasını dərk eləmədən sözü sözə calayırdı. Və yalnız hər söz yerini tutandan sonra teleqramı oxudu. Teleqramın mətni belə idi:

«Xəstəlik səbəbindən Konstantin Andreadi Pireydə yubanır. O, Neapola gələ bilmir. Cenevrəyə qayıdır instruk-siyani gözləyin».

İlk əvvəl Eşenden heç nə anlamadı. Bir də oxudu. Hiss elədi ki, bütün canı ayaqdən-başacan əsməcə içindədir. Və özündən xəbərsiz biranlıq o tərifli təmkinini tamamailə itirib dil-dodağı quruya-quruya xırılıyla piçildədi:

– Axmaq köpəyoğlu! Siz başqasını öldürmüsünüz!

MƏQSƏDLİ İZDİVAC

Mən Banqokdan yükdaşımı gücü dörd yüz-beş yüz ton olan üzü üzlər görmüş çox da iri yük olmayan gəmidə çıxdım. Yeməkxana kimi də xidmət eləyən qaranlıq salon boyu hər iki tərəfində firlanan kreslolar qoyulmuş uzun, ensiz stol var idi. Çirkli, səliqəsiz kayutlar gəminin lap qarınındaydı. Döşəmədə tarakanlar gəzışirdilər. Siz hətta nə qədər səbirli olsanız belə, əyilərkən ordan yağlı bir tarakanın necə tənbəl-tənbəl çıxdığını görəndə, təbii ki, özünüzdən çıxmaliydiniz. Biz aşağıya, enli, sakit, mərhəmətli çaya baxdıq. Onun yaşıllığa qərq olmuş ətrafına səpələnən evlər düz suya dirənirdi. Biz yoxlama məntəqəsini keçəndən sonra gözlərim önündə mavi və sakit bir dəniz canlandı. Onun özünü görüb qoxusunu alanda hiss elədim ki, sevincdən ürəyim atlanır.

Gəmiyə səhər tezdən mindim və az sonra məlum oldu ki, tale məni həddən ziyan maraqlı insanlarla üzləşdirib. İki fransız kommersant, belçikalı polkovnik, italiyalı tenor, sirk sahibi artıq göyərtədəydi. Bundan başqa, hansısa amerikalı və təqquḍə çıxan fransız məmür da arvadlarıyla həmin dəstənin içindəydi. Sirk sahibi, necə deyərlər, məclis adamışıydı. Belələrini öz əhvali-ruhiyyəndən asılı olaraq, ürəyin istəsə, yaxınına buraxa, istəməsə, kənarda saxlaya bilərsən. Mənim yaşamaq eşqiyə alışib-yanan vaxtlarım idi. Heç bir saat keçməmişdi ki, artıq biz onunla bir stəkan içkidən zər atırdıq. Sonra o, mənə öz heyvanlarını göstərdi. Boyca çox balaca, dolu bir insan idi. Təmizliyi ilə elə də seçilməyən ağ rəngli dar gödəkçəsi qarnının mərhəmət dolu cizgilərini gizlətmışdı, amma yaxası elə dar idi ki, onun boğulmamağı heyrət doğurdu. Tərtəmiz təraş olunmuş qızımızı sıfətindən bir cüt şən göz baxırdı, qısa, sarımtıl saçları isə pirtlaşmış idi. İslənmiş tropik dəbilqə boynunun arxasında özünə yaxşı yer eləmişdi. Oreqonun Portlend şəhərindən olan bu insanın adı Üllkins idi. Demə, Şərqi adamı sirkə

biganə deyilmiş, odur ki artıq iyirmi il idi mister Üilkins o tərəfləri özünə çörək yeri seçmişdi. Port-Səiddən tutmuş İokoqamaya qədər (Aden, Bombey, Mədrəs, Kəlkütta, Ran-qun, Sinqapur, Banqkok, Sayqon, Hanoy, Honqkonq, Şan-xay... Təsəvvürlərdə dərhal günəş işığı canlandırın, səsküylü, bozumtulluğu göz deşən bu şəhərlərin adlarını adam ağızında necə də ləzzətlə marçıldadır) dörd bir yan öz heyvanları və yelləncəkləriylə ayaqdan salırdı. O, heyrətamız və qeyri-adi həyat süründü. Baxan kimi görünürdü ki, bu insanın həyatı maraqlı hadisələrlə zəngindi. Amma para-doks olsa da, bu, balaca, gonbul, tamamilə adı bir insan idi. Əgər o, hansıa qarajın, yaxud Kaliforniya ştatından bir xeyli kənardakı şəhərlərdən birinin üçüncü dərəcəli otelinin sahibi olsaydı, burada təəccüblü bir şey olmazdı. Həyatda tez-tez rast gəldiyim, dəfələrlə təsdiqini tapmış, amma bununla belə, hər dəfə məni heyrətləndirən məqam ondan ibarətdi ki, insanın qeyri-adiliyi qeyri-adi şəraitdə yaşıdagına görə müəyyənləşmir, əgər insan özü qeyri-adidirsə, hətta sıravi kənd keşisi olsa belə, həyatı da qeyri-adi olacaq.

Təəssüf ki, Torres körfəzində baş çəkdiyim bir sərgərdanın tarixçəsi bu tarixçəyə yerləşməyəcək. Gəmisi qəzaya uğrayandan sonra bir zülmə sahilə çıxan həmin dənizçi düz otuz il orada tək-tənha yaşamışdı. Amma nəsə başqa bir şey yazanda sən süjetinlə dörd bir tərəfdən divar kimi bağlanmalısan. İndi ipə-sapa yatmayan təxəyyülümü, azca da olsa, cilovlamaq üçün bu tarixçəni xatırladım və sonda, yəqin, bu hissəni çıxarıb atmalı olacağam. Qısası, öz aləmini qapılmaqla bu insan, elə bil, taleyin ona verdiyi bu nadir otuz ilin yanından gözüyümulu ötüb-keçmişdi və əvvəllər olduğu kimi, necə əttökən, hissəyyatsız, qaba, eşşək adamıydısa, eləcə də qalmışdı.

İtaliyalı müğənni yanımızdan ötüb-keçəndə mister Üilkins mənə dedi ki, bu tenor əslən Neapoldandı, Banqkokda malyariya keçirdiyinə görə truppasından ayrı düşüb, indi onlara çatmaq üçün Honqkonqa üzür. Həmin italiyalı çox bazburuluydu, kifayət qədər də kök idi, kresloya yayxananda cirilti səsi gəldi.

O, dəbilqəsini açdı və göz önünde onun kök, üzükə dolu barmaqlarının sığal çəkdiyi uzun, qıvrımlı, dağlıq saçlı iri başı canlandı.

Mister Üilkins:

– Ele də ünsiyətçil adam deyil, – dedi. – Onu siqara qonaq elədim, amma mənimlə içməkdən imtina elədi. Əgər başdan o məsələ olduğunu desələr, qəti təəccüblənməzdim. Razılaşın ki, o, xoş insanlardan deyil.

Göyərtədə ağ paltarda ortaböylü, dolu bir qadın peyda oldu. Əlindən tutduğu balaca meymun şəstlə onun yanıyla gəlirdi.

Sirkin sahibi elan etdi:

– İcazə verin, sizi missis Üilkinslə və bizim balaca oğlu-muzla tanış eləyim. Kreslo götürüb bura gəlin, missis Üilkins, bu centlmenlə tanış olun. Mən onun adını bilməsəm də, iki dəfə viskimin pulunu verib, yaxşı zər ata bilmədiyini nəzərəalsaq, yəqin, səni də mütləq nəyəsə qonaq eləməli olacaq.

Dayaz baxışla, ifadəsiz sıfətlə kresloya əyləşən missis Üilkins mavi dalgalardan gözünü çəkmədən bir şüsha limonada qarşı heç bir iradı olmadığına işarə elədi. Dəsmalla üzünü yelləyə-yelləyə:

– İlahi, nə yaman istidir, – dedi.

Əri izahat verdi:

– Missis Üilkins istini yaman ağır keçirir. Düz iyirmi ildir, istiyələ əlləşir.

Missis Üilkins gözünü dalgalardan çəkmədən ərinin sözünə düzəliş verdi:

– İyirmi iki il yarım.

– Hələ də istiyə öyrəşə bilməyib.

Missis Üilkins dalını gətirdi:

– Və heç vaxt öyrəşə bilməyəcək. Özü də bu, sənə çox gözəl məlumdur.

Boyu elə əriyle eyni olardı, köklüyü də, təxminən eyniydi, sıfəti də onunku kimi qırmızı və girdəydi, saçları da eynən o cür sarımtıl, dağınıq idi. Ağlımdan belə bir qəribə fikir keçdi: görən, bir-birlərinə belə oxşadıqlarına görə evlənmişdilər, yoxsa onların cizgilərini heyrətamız şəkildə illər belə eyniləşdirmişdi? Missis Üilkins başını tərpətmədən dənizə baxmağındaydı.

Ərindən soruşdu:

– Sən heyvanları ona göstərmisən?

– Bəli. Yalan deyirəmsə, boynumu vur.

– Persini bəyəndimidi?

– Ona heyran oldu.

Hiss elədim ki, məni adımin hallıldığı söhbətdən ədalətsizcəsinə kənarlaşdırırlar. Odur ki müdaxilə etmək qərarına gəldim.

– Hansı Persi?

– Bizim böyük oğlumuz. Elmer, ora, uçan balığa bax. Oranqutanqdır. Görən, bu səhər yaxşı yeyə bilibmi?

– Qarnını əməllicə doydurub. O, azadlıqda yaşayan ən iri oranqutanqdır. Mən onu min dollara da satmadım.

Bu yerdə soruşmali oldum:

– Bəs fillə nə qohumluğunuz var?

Missis Üilkins mənə gözünün qıraqıyla da baxmadı, onun mavi gözlərinin laqeyd baxışları ancaq dənizlə məşgül idi.

Bir xeyli sonra cavab gəldi:

– Heç bir qohumluq əlaqəmiz yoxdur, sadəcə, dostuq.

Xidmətçi oğlan missis Üilkinsə limonad, ərinə sodalı viski, mənə də tonikli cin gətirdi. Biz zər atdıq və mən hesabı ödəməli oldum.

Missis Üilkins dənizə müraciətlə astadan:

– Əgər onun zərdə həmişə bəxti gətirmirsə, müflisləşə bilər, – dedi.

Mister Üilkins:

– Əzizim, mənə elə gəlir, Eqbert sənin limonadından dadmaq istəyir, – dedi.

Missis Üilkins azca başını tərpədib dizləri üstə oturan meymuna baxdı:

– Eqbert, istəyirsənmi anan sənə də limonad versin?

Meymun azca tərpəndi və missis Üilkins bərk-bərk tutub çöpü ona uzatdı. Meymun limonadı azca sümürüb susuzluğununu söndürəndən sonra missis Üilkinsin geniş sinəsində yerini rahatladi.

Əri izahat verdi:

– Missis Üilkins Eqberti dünyalar qədər istəyir. Burada qəribə bir şey yoxdur. Axı Eqbert onun sonbeşiyidir.

Missis Üilkins çöplərdən yenisini götürüb fikirli baxışlarla limonadın axırına çıxdı.

– Eqbertdən narahat olmayın, – dedi, – onda hər şey qaydasındadır.

Elə bu vaxt bayaqdan bir kənarda dinməz-söyləməz oturub qalan fransız məmur ayağa qalxıb göyərtədə gəziş-məyə başladı. Onu limandan Fransanın Banqkokdakı səfiri,

müşavirlər və kral sülaləsinin bir üzvü yola salmışdı. Uzun müddət üz-üzə dayandılar, bir-birlərinin əlini bərk-bərk sıxıb ayrıldılar və gəmi, nəhayət, sahildən aralananda onun ardınca yaylıq və şlyapalarını yellədilər. Görünür, o, böyük-lərdən idi. Kapitanın ona *monsieur le gouverneur*¹ kimi müraciət etdiyini eşitdim.

Mister Ulkins, elə bil, dirçələn kimi olub:

– Bizim gəmidə ən iri balıq, bax o kişidir, – dedi.
– O, buradakı fransız əyalətlərindən birində qubernator olub. İndi, sadəcə, özüyün səyahətə çıxb. Banqkokda mənim tamaşama gəlmışdı. Yaxşısı budur, soruşum görüm, nəsə içmək istəyirmi. Əzizim, ona necə müraciət eləyim?

Missis Ulkins ağır-ağır başını döndərib göyərtədə obaş-bubaşa gedib-gələn fransiza baxdı. Onun yaxasından Fəxri legion ordeni asılmışdı.

– Müraciət-zad lazımdır, halqanı göstərən kimi özü üstünə atılacaq.

Mən özümü gülməkdən zorla saxladım. *Monsieur le gouverneur* balacaboy, orta həddən xeyli balaca bir adam idi, bədəni tökülib gedirdi, balaca, kifir sıfətində oturuşan ağızı-burnu, təxminən, neqroidlər kimi iriydi, bundan başqa gur ağ saç, çatma ağ qaşı və lopa bığrı var idi. O, doğrudan da, əlində tutduğu nəysisə köpəyə sarı yelləyirdi. Onun gözləri də it gözləri kimi ağıllı, rəhmli, parıltılıydı. Növbəti dəfə yanlarından keçəndə mister Ulkins onu çağırdı.

– *Monsieur, qu'est-ce que vous prenez*²?

Mən onun bu aksentinin bütün eksentrikliyini heç cür təsvir eləyə bilmərəm.

– *Une petite verre de porto*³.

Sonra mənə sarı döndü:

– Əcnəbilər həmişə porto içirlər, burada başqa söhbət ola bilməz.

Hələ də dənizə baxmaqdə davam eləyən missis Ulkins etiraz elədi:

– Almanları bu sıraya qatma. Onlar snapsdan başqa içki tanımlırlar.

¹ Cənab qubernator (fr.)

² Müsyö, siz nə içəcəksiniz? (fr.)

³ Bir badəcik porto (fr.)

O büyük fransız ayaq saxlayıb bir qədər çəşqin halda mister Üilkinsə baxdı. Mister Üilkins yüngülçə sinəsinə döyüb bəyan elədi:

– *Moi, propriétaire Cirque. Vous avez visite*¹.

Ardınca mister Üilkins, yəqin ki, özünə də məlum olmayan hansısa səbəbdən əliylə halqa təsvir elədi. Elə bil, köpəyi onun içindən tullanmağa dəvət eləyirdi. Sonra hələ də missis Üilkinsin dizləri üstə oturub qalan meymunu təqdim etdi:

– *La petit fils de ma femme*².

Qubernatorun sıfəti alışib-yandı və o, qəflətən şaqqanaq çəkdi. Xüsusi gülüşü var idi: musiqili və dəhşətli dərəcədə yoluxucu. Odur ki mister Üilkins də ona qoşulub güldü. Və ucadan:

– *Oui, oui, Moi, sirkin sahibi. Une petite verre de porto. Oui, oui. N'est-ce pas?*³

456

Missis Üilkins qaçan dalğalara xəbər verdi:

– Hə, mister Üilkins fransızca əsl fransız kimi danışır.

Qubernator hələ də gülə-gülə razılışdı:

– *Mais tres volontiers*⁴.

Mən kreslonu ona tərəf itələdim və o, missis Üilkinsə təzim edərək yanımızda əyləşdi.

Missis Üilkins hələ də gözünü dənizdən çəkməyərək:

– Köpəyə de ki, bizim oğlumuzun adı Eqbertdi, – dedi.

Mən oğlani çağırıldım və hamımız üçün içki sıfariş elədik. Missis Üilkins:

– Elmer hesabı ver, – dedi. – Misterlik bir iş yoxdur. Zər atmaqdır, nədir, əgər o, cüt sədən artığını ata bilmirsə, yazığın günahı nədir?

Qubernator nəzakətlə missis Üilkinsə müraciət etdi:

– *Vous comprenez le français, madame*⁵?

– Əzizim, soruşur ki, fransızca danışa bilirsənmi?

– Buna bir bax! Nədir, bəlkə, elə bilir, mən Neapoldanam?

Onda qubernator əl-qolunu ölçə-ölçə ingleiscə elə üydüb-tökdü ki, onu anlamaq üçün fransızca bildiklərimin hamısını işə salmalı oldum.

¹ Mən sirkin sahibiyəm. Siz də ora təşrif buyurmuşdunuz. (fr.)

² Mənim həyat yoldaşımın balaca oğlu (fr.)

³ Bəli, bəli. Bir badəcik porto. Bəli, bəli. Elə deyilmi? (fr.)

⁴ Məmnuniyyətlə (fr.)

⁵ Madam, siz fransızca başa düşürsünüz mü? (fr.)

Mister Uilkins öz heyvanlarını göstərmək üçün dərhal onu aşağı çəkdi. Bir qədər sonra nahar eləmək üçün hamıqliq təzədən rütubətli salona toplaşdıq. Qubernatorun arvadı da gəlib çıxdı. Onu kapitanın sağ tərəfində əyləşdirildilər. Qubernator onu buradakıların hamısına təqdim etdi. Sonra o qadın nəzakətlə bizə təzim etdi. O, əlli-əlli-beş yaşlı hündür, yekəpər, gümrah bir qadın idi. Əyninə qara ipəkdən bir qədər bağlı libas geyinmişdi. Başında iri, girdə dəbilqə var idi. Onun ağızı-burnu elə düz və iri, ölçüləri elə nəhəng idi ki, adamın gözü qarşısına matəm mərasimlərində öndə gedən əzəmətli qadınlar gəlirdi. O, hansısa milli mərasimlərdə Amerikani, yaxud Britaniyanı bir rəmz kimi çox gözəl təqdim eləyə bilərdi. O, öz miniatür ərinin qarşısında, sanki, daxma qarşısında göydələn kimi ucalırdı. O, nəfəs dərmədən danişirdi, hazırlıqla seçiliirdi, daha məzəli bir əhvalat nəql eləyəndə isə onun iri cizgilərinin üstə geniş, nəcib təbəssüm qonurdu.

Qadın:

— *Que tu es bete, mon ami*¹, — deyib kapitana sarı döndü və əlavə elədi. — Xahiş eləyirəm ona fikir verməyəsiniz. O, həmişə belədir.

Biz, doğrudan da, naharımızı şən keçirdik və hər şey yeyiləndən sonra günorta istisini yuxuda keçirmək üçün hər kəs öz kayutuna çəkildi. Belə balaca gəmidə ilk dəfə tanış olduğun insanların gözlərindən yayınmaq mümkün deyildi. Bunun üçün yeganə yol öz kayutunda bağlanıb oturmaq idi. Kənara çəkilib qalan yeganə insan italiyalı tenor idi. O heç kimlə kəlmə kəsmirdi, bir qıraqda oturub astadan gitarasını dinqıldadırdı. Melodiyanı tutmaq üçün gərək bütün musiqi yaddaşını işə salaydın. Onunla, bununla söhbət eləyə-eləyə günün necə galib keçdiyini müşahidə eləyirdik. Şamdan sonra bir xeyli göyərtədə oturub ulduzlara tamaşa elədik. İki kommersant bürküyə baxmayaraq, salonda piket oynayırdı, belçikalı polkovnik isə bizim kiçik dəstəmizə qoşuldu. O, kök və utancaq idi, ağızını da yalnız nəsə xoş bir söz deyəndən deyənə açırdı. Havanın qaralıb gecənin gəlisiğini xəbər verməsi, qıraqda oturan tenoru ilhamı gətirdi. Görünür, onda belə bir hiss yarandı ki, dərinlətək qalıb. Belə ki, gitarada özünü müşayiət eləyə-eləyə

¹ Bu nə təlxəklikdir, mənim dostum?! (fr.)

oxumağa başladı: əvvəl lap astadan, sonra ucadan və nəhayət, musiqi onu necə həzm elədisə, bütün səsini işə saldı. Spagetti, zeytun yağı, günəş şüası ilə dolu əsl italiyalı səsi idi. O, mənim gəncliyimdə eşitdiyim Neapolitan mahnilarını və «Bogema», «Rigoletto», «Traviata»dan arivaları oxuyurdu. O, ürəkdən oxusa da, ifasında sünilik də az deyildi və onun səsi haradasa italiyalı tenorlardan hansısa üçüncüdərəcəliləri xatırladırdı. Amma açıq səmanın altında qərar tutan bu gözəl gecədə o ifa çöhrələrə yalnız təbəssüm gətirirdi və sən canını bürüyən duyğudan həzz almaq üçün tənbəllik eləmirdin. O, təxminən, bir saat oxudu, hamımız sakitcə əyləşib onu dinlədik. Sonra susdu, amma necə oturmuşdusa, eləcə oturub qaldı və onun əzəmətli silueti, tutqun da olsa, səmanın qürubuna həkk olundu.

458

Xırda fransız qubernatorun iri arvadının əlindən tutması diqqətimi cəlb etdi. Çox gülməli, eyni zamanda təsirli mənzərəydi.

O, qəflətən, sözsüz ki, bayaqdan içində boğduğu sükütu pozdu. Başqa cür ola da bilməzdi, axı o fransız çənədən yaxşıydı.

– Bilirsiz, bu gün arvadıma rast gəldiyim günün ildönümüdür – dedi. – Bu gün həm də onun mənim həyat yoldaşım olmağa razılıq verdiyi günün ildönümüdür. Sizə qəribə görünə bilər, amma inanın ki, hər ikisi eyni gündə olub.

Arvadı qıñayıcı tərzdə:

– *Voyons, mon ami*¹, – dedi. – Sən məgər bu köhnə tarixçaylə hamının başını ağırtmaq niyyətindəsan? Sən tamam dözülməzsən.

Amma iri, ciddi sıfətinə təbəssüm qonmuşdu və hiss olunurdu ki, o qadın bu tarixçəni bir də eşitməyin əleyhinə deyil.

– Amma axı onlar üçün maraqlı olacaq, *mon petit chou*².

Arvadına çox vaxt belə müraciət eləyirdi. Bu, onun statusu, ciddiliyi və boyunun balacılığının müqabilində kifayət qədər gülməli mənzərə yaradırdı. Sonra mənə müraciətlə:

¹ Doğrudur, dostum (fr.)

² Mənim balaca gülüm (fr.)

— Məgər belə deyil, *monsieur*, — dedi. — Bu, çox romantik əhvalatdı. Məgər biz hamımız qəlbən romantik insanlar deyilik, xüsusən də belə bir gözəl gecədə?

Mən qubernatoru əmin elədim ki, onu dinləmək çox xoş olardı, belçikalı polkovnik yaxşı tərbiyə aldığıni nümayiş eləmək üçün bu fürsəti də qaçırməq istəmədi.

— Bilirsizmi, bizim nikah, sözün əsl mənasında, hesablanmış nikah idi.

Arvadı da onu təsdiqləyib:

— *C'est vrai!*¹, — dedi. — Bunu inkar eləmək səhv olardı. Amma bəzən məhəbbət toyacan yox, toydan sonra gəlir. Əsl məhəbbət də elə budur. Belə məhəbbət uzunömürlü olur.

Qubernatorun necə nəvazişlə onun əlini sıxlığı gözümüzdən yayınmadı.

— Bilirsiniz, mən uzun müddət donanmada xidmət eləmişəm. İstefaya çıxanda qırx doqquz yaşım vardı. Hiss eləyirdim ki, gücüm aşış-dasıdır. Özümə nəsə bir məşğuliyyət tapmaq istəyirdim. Bütün əlaqələrimi işə salıb axtarışa çıxdım. Xoşbəxtlikdən, sanballı bir əmioğlum vardı. Demokratik cəmiyyətin bir üstün cəhəti var: əgər müəyyən təsir gücünə maliksənsə, müəyyən xidmətlərin olubsa, bu, elə-belə keçməyəcək, öz qiymətini alacaqsan.

Arvadı:

— Sən lap təvazökarlıq mücəssəməsisən, *mon pauvre ami*², — dedi.

— Və bir gün nazir məni yanına çağırıb əyalətlərdən birinin qubernatoru vəzifəsini təklif elədi. Məni göndərmək istədiyi yer kifayət qədər uzaqda idi. Üstəlik, həmin yer, demək olar ki, dörd tərəfdən su içindəydi. Amma ömrünü o limanla bu liman arasında xərcəyən insan üçün burada ehtiyatlanmalı bir şey yox idi. Mən təklifi sevinclə qəbul etdim. Nazir mənə yola çıxməq üçün bir ay vaxt verdi. Cavab verdim ki, olub-qalanı əyin-başdan, bir də kitabdan ibarət olan bir qoca subaya hazırlaşmaq üçün elə də çox vaxt lazım deyil.

O, təəccübələ:

— *Comment, mon lieutenant*³, siz subaysınız?

¹ Bu doğrudur (fr.)

² Mənim zavallı dostum (fr.)

³ Necə yəni, leytenant (fr.)

– Bəli, – dedim. – Bu mövqedə də qalmaq niyyətindəyəm.

– Bu təqdirdə, elə bilişəm, təklifimi geri götürməli olacağam. Bu vəzifə üçün siz mütləq evli olmalısınız.

Üzün əhvalatdı, amma məğzini qıscaca bəyan eləyim, səbəbkar mənim sələfim idi. Həmin o subay kişinin iqamətgahında yerli qızlar öz evlərindəki kimiydilər. Bu da böyük hay-küy yaratmışdı. Orada yaşayan həmvətənlərimiz və məmurların xanımlarının şikayətləri ara vermiş. Bundan sonra qərara alınıb ki, qubernator gərək öz hərəkəti və davranışıyla hamiya nümunə olsun. Mən etiraz eləmək istədim. Razılışmadım. Ölkə qarşısındaki xidmətlərimi sadalamağa başladım, dedim ki, qarşidan gələn seçkilərdə mənim əmiğlum onlara çox faydalı ola bilər. Amma mənim dəlillərim nazirdə heç bir təsir buraxmadı. O, dediyindən dönmədi. Nəhayət, ümidsizliyə qapılmış halda ucadan:

– Bəs mən neyləyim? – dedim.

Nazir mənə məsləhət verdi.

– Siz evlənməlisiniz.

– Mənim bir tanış qadının belə yoxdur. Qadınlar arasında arzulananlardan olmamışam. Yaşım da qırx doqquzdu. İndi özümə arvadı necə tapım?

– Bundan asan nə var? Qəzetdə elan verin.

Elə haldəydim ki, dilim-ağzım qurumuşdu. Sağollaşanda nazir:

– Necə lazımdır, fikirləşin, – dedi. – Bir aya arvad tapır-sınızsa, gedirsiz, tapmırısınızsa, o yer sizlik deyil. Bu, mənim son sözümdür.

Sonra o, azca gülümsədi. Bu vəziyyət, yəqin, ona kifayət qədər məzəli görünürdü:

– Əgər qəzetə elan vermək qərarına gəlsəniz, sizə «Fiqaro»nu məsləhət görərdim.

Nazirlikdən çıxanda hiss elədim ki, ürəyimin kədərini daşıya bilmirəm. Təklif olunan yerlə tanış idim və ora məni hərtərəfli təmin eləyirdi. Oranın iqlimi dözüləsiydi, iqamətgah da geniş və rahat idi. Qubernator olmaq perspektivi mənə, əlbəttə, xoş gəlirdi, məvacibə gəlincə, donanma zabiti kimi alduğum təqaüddən başqa cibimə qara qəpiyin də girmədiyini nəzərə alsam, mənə artıqlıq eləməzdi. «Fiqaro»nın redaksiyasına yollanıb elanı yazdım və dərc olunmaq üçün verdim. Amma sizə deyim ki, Yelisey çölləriylə

addımlayanda ürəyim elə döyündürdü ki, hətta mənim gəmim döyüşə hazırlaşanda da belə döyünməmişdi.

— *Mon cher monsieur*¹. İnanmaq çətin olsa da, mən düz dörd min üç yüz yetmiş iki cavab aldım. Bu əsl sel idi. Mən, uzağı, beş-on məktub gözləyirdim, amma cavab o qədər idi ki, bütün poçtu oteldəki nömrəmə daşımaq üçün maşın tutmalı oldum. Otaq, sözün hərfi mənasında, zirzibil içindəydi. Düz dörd min üç yüz yetmiş iki qadın mənimlə tənhalığımı bölüşməyə, qubernator arvadı olmağa razılıq vermişdi. Mən heyret içindəydim. Onların arasında on yedidən yetmişədək bütün yaşda olanlar var idi. Aralarında əsil-nəcabətli, mükəmməl təhsil görmüş, həyatlarının müəyyən dövrlərində xırda xətaya yol verərək boşanmış və indi öz mövqeyini düzəltmək istəyənlər, ən faciəvi hadisələrdə ərlərini itirmiş və qocalıqda övladları mənə təselli olacaq dul qadınlar, sarişinlar və qarabənzilər, hündürlər və alçaqlar, köklər və ariqlar — bir sözlə hər cürəsi vardı. Birisi beş dildə sərbəst danışır, o birisi fortepianoda gözəl çalır, biri mənə öz məhəbbətini təklif eləyir, o biri məndən məhəbbət tələb edir, üçüncü mənə yalnız dərin hörmətə dayanan sadıq dostluq vəd edir, dördüncü özünü mal-mülk iyəsi, varıdat sahibi kimi təqdim edirdi. Mən tamam əzilmişdim, nə eləyəcəyimi bilmirdim. Nəhayət, xaraktercə tez özündən çıxan adam olduğumdan bütün bu məktubları şəkillər qarşıq tapdalamağa başladım və qışqıra-qışqıra dedim ki, bu dörd min üç yüz yetmiş iki qadının arasında mənim arvadım olmağa yarayani yoxdur. Həm də axı bircə ayın içində mənim arvadım vəzifəsinə namızadlərin hamısıyla görüşə biləcəyimə heç bir ümid yox idi. Mənə elə gəlirdi ki, əger onlardan biriyə görüşə bilməsəm, ömrümün sonunacan əzab çəkəcəyəm ki, bəs taleyin mənə göndərdiyi və yanından ötüb-keçdiyim məhz elə o qadınmış. Odur ki bu avantüradan imtina eləmək qərarına gəldim.

Əzik-üzük məktubların və şəkillərin əlindən ayaq basmağa yer olmayan nömrəmdə ürəyim darixdı. Azca da olsa fikrimi dağıtmaq üçün kafelərdən birinə yollandım. Bir müddət-dən sonra bir tanışım gəlib çıxdı. Məni görüb başıyla salam verdi və gülümsədi. Mən də ona təbəssümlə cavab vermək istədim, amma necə, ürəyim qan ağlayırdı... Fikirləşdim ki,

¹ Mənim əziz müsyöm (fr.)

ömrümün axırınacan başımı o xırda təqaüdlə gırləməli olacağam. Tanışım dayanıb mənə yaxınlaşdı və gəlib yanımda oturdu. Maraqla soruşdu:

– Nədən belə fikirlisən, *mon cher*¹.

Ürəyimi boşaltrağa adam tapdığima sevindim və bütün əhvalatı ona danışdım. O, qəşş eləyib özündən getdi. Sonralar dəfələrlə fikirləşmişəm ki, doğrudan da, kənardan baxan üçün bu əhvalat kifayət qədər gülməli görünə bilər, amma sizi əmin eləyirəm ki, həmin an mən burada gülməli bir şey görmürdüm. Tanışma da belə dedim, özü də çox kəskin tərzdə. Və bu zaman o, imkanı daxilində ovqatını təlx eləmək istəmədən soruşdu:

– Amma əzizim, sən, həqiqətənmi, evlənməyə hazırlaşırsan?

Bu yerde mən özümə nəzarəti tamam itirdim. Ona müraciətlə:

– Ay başdan xarab – dedim, – əgər mən evlənmək, özü də təcili, iki həftə ərzində evlənmək istəməsəydim, hansı ağılla üç gün sərasər ömrümdə bir dəfə də üzlərini görmədiyim qadınların sevgi məktublarıyla əlləşə-əlləşə qalmışdım?

Tanışım təmkinini pozmadı:

– Sakitləş, eşit gör, nə deyirəm, – dedi. – Mənim Cenevrədə bir xalam qızı var. İsveçrəlidir. Çox abır-həyalı bir qızdı, kifayət qədər də cavandı. İndiyəcən ata ocağında qalmışının da yeganə səbəbi son on beş il xəstə anasının qulluğunda dayanmayı olub. Anası bu yaxnlarda vəfat eləyib. Çox savadlı qızdır, sir-sifəti də yerindədir.

– Hamiya nümunə göstərilə biləcək bir qız, – dedim.

– Lap elə də deməzdim. Amma o, yaxşı tərbiyə görüb, sənin təklif etdiyin rolun öhdəsindən də layiqincə gələcək.

– Sən xırda bir detali unudursan. O, hansı əsasla heç də gözəl olmayan qırx doqquz yaşı bir kişiye sürgündə dayaq olmaqdan ötrü öz dostlarını atıb, öyrəşdiyi həyat tərzindən imtina etməlidir?

Monsieur le gouverneur monoloqunu kəsib çıyılerni elə mənalı çəkdi ki, başı, təxminən, onların arasında görünməz oldu. Sonra bizə sarı döndü:

– Mən bədheybatəm. Bu, özümə də gün kimi aydınlaşdır. Qarşısındakına qorxu, yaxud hörmət hissi aşılıyan bədhey-

¹ Mənim əzizim (fr.)

bətliliklər var. Mənim bədheybətliyim isə, sadəcə, gülüş doğurur. Bu ən pisidir. Məni ilk dəfə görən insanı vahimə bassaydı, dərd yarıydi, faciə burasındadır ki, onu gülmək tutur. Bilirsiniz, bu səhər bizim misilsiz mister Uilkins mənə öz heyvanlarını göstərəndə oranqutanq Persi mənə əllərinə elə uzatdı ki, əgər arada dəmir çərçivə olmasaydı, bağrina basa-caqdı. Elə bil, nə vaxtdan bəri yoxa çıxan qardaşını görmüşdü. Bir dəfə Parisdə zooparkı gəzəndə qəflətən eşitdim ki, insanabənzər meymun qaçıb. Çıixa sarı tələsdim. Qorxurdum ki, məni o qaçqınla səhv salıb tutarlar, heç bir dəlilsübut eşitmək istəməyib o meymunun qəfəsinə salarlar.

Arvadı həzin, həm də xırıltılı səsiylə:

— *Voyons, mon ami*¹, — dedi. — Sən yaman bədgüman-sən. Düzdü, mən səni Apollon hesab eləmirəm, əslində, sənə Apollon olmaq heç lazımda deyil, amma sən ləyaqət mütəssəməsisiən. Cəmiyyət içində özünü çox gözəl aparırsan, istənilən qadın səni ən yüksək balla qiymətləndirər.

— Qoy öz hekayətimə davam eləyim. Nə isə, tanışımın təklifinə şübhəylə yanaşanda mənə dedi ki, qadınların hərəkətində məntiq axtarma. Ərə getmək məsələ-sində onlar üçün özlərinin də bilmədiyi nəsə heyrətamız bir cazibə var. Sənə gəlincə, burada nə risk eləyirsən? Evli-lik təklifi almaq hər qadın üçün komplimentdir. Ən pis halda imtina eləyəcək.

— Mən axı sənin o xalan qızını tanımiram, onunla necə tanış olacağım da mənim üçün müəmmalı bir işdir. Təsəvvür elə ki, onun evinə gəlirəm və məni qonaq otağına ötü-rəndə elan eləyirəm ki, *voila*² gəlmışəm deyəm ki, mənə əre gəlin. O, məni dəli bilib köməyə adam çağıracaq. Üstəlik, mən həddən artıq utancaq adamam, bu sözü deməyə dünyasında cəsarətim çatmaz.

Tanışım:

— Mən yolunu sənə başa salacağam, — dedi. — Cenevrəyə yola düş, məndən də ona bir qutu şokolad apar. O, mənim haqqımda olan yenilikləri eşitməyə sevinəcək, səni də məmnuniyyətlə qəbul eləyəcək. Sən onunla bir az oradan-buradan danışarsan, əgər xoşuna gəlməsə, sadəcə, qalxıb saqlaşaşsan, hər şey də olduğu kimi qalar. İşdi əgər

¹ Qulaq as, dostum (fr.)

² Budur (fr.)

bəyənsən, bu məsələylə ciddi məşğul olarıq, sən ona rəsmi surətdə evlənmək təklifi eləyərsən.

Mən tamam ümidsiz vəziyyətdəydim. Belə görünürdü ki, başqa çıxış yolum yoxdur. Vaxt itirmədən mağazaya gedib, iri bir şokolad qutusu aldıq. Elə həmin günün axşamı mən qatarla Cenevrəyə yola düşdüm. Ora çatan kimi dərhal o qızı kağız yazış yolladım ki, bəs ona xalası oğlundan hədiyyə gətirmişəm və yaxşı olar ki, həmin hədiyyəni şəxsən özüm verim. Bir saatdan sonra cavab gəldi. Yazmışdı, günorta saat dörrdə məni məmnuniyyətlə qəbul eləyər. Ora gedənəcən vaxtımı güzgünen qabağında keçirdim, düz on yeddi dəfə qalstukumu açıb bağladım. Düz saat dörrdə onun qapısının astanasındaydım. Məni oradan birbaş qonaq otağına ötürdürlər. O, məni gözləyirdi. Xalası oğlu demişdi ki, o, elə də kifir deyil. Təsəvvür edirsinizmi, əvəzində, qədd-qamətli, Yunona qədər əzəmətli, Venera qədər gözəl, baxışlarından Minervanın aqlı boyunan bu gənc qadını, *enfin*¹ gənclik tərvətini saxlayan bu qadını görəndə əməlli-başlı heyrətləndim.

Arvadı ağızını büzbü:

– Ölçü hissini tamam itirmisən, – dedi. – Burada hamiya aydırındır ki, sən birinin üstünə beşini qoyursan.

– And içirəm ki, şışirdib eləmirəm. Elə heyrətlənmişdim ki, az qala, şokolad qutusunu əlimdən salacaqdım. Amma dərhal özümə toxraqlıq verdim: «*La garde meurt mais ne se rend pas*»². Mən şokolad qutusunu ona verib xalası oğlundan danışdım. O çox ünsiyətcil idi. Beləcə, düz iyirmi beş dəqiqə dərdləşdik. Sonra özümə komanda verdim: «İrəli». Və hər şeyi açıb dedim:

– *Mademoiselle*, etiraf eləyim ki, mən yalnız bu şokolad qutusunu sizə vermək üçün gəlməmişəm.

Gülümşəyib cavab verdi ki, mənim Cenevrəyə gəlmişimdə başqa ciddi səbəblərin də olması təbii şeydir.

– Mən bura sizin razılığınızı almağa gəlmışəm. Mənə ərə gələrsinizmi?

O diksinib:

– *Monseur*, siz dəli olmusunuz, – dedi.

Mən onun sözünü ağızında qoyub dalısını gətirməyə imkan vermədim:

¹ Nəhayət (fr.)

² Qvardiya məhv olar, təslim olmaz (fr.)

– Yalvarıram, məni dirləmədən cavab verməyə tələs-məyin, – dedim və hər şeyi əvvəldən axıracan olduğu kimi açıb danişdim.

«Figaro»ya verdiyim elanı da ona bəyan etdim. O, həmin əhvalatı eşidəndə gözləri yaşaranacaq güldü. Sonra təklifi təkrarladım. Təəccübələ soruşdu:

– Siz ciddi deyirsiniz?

– Ömrümdə heç vaxt bu qədər ciddi olmamışam, – dedim.

– Sizin bu təklifinizin mənim üçün gözlənilən olduğunu desəm, inandırıcı görünməz. Ərə getmək heç ağlıma da gəlmirdi. Əslində, yaşım da o yaş deyil. Amma bununla belə, sizin bu təklifiniz barədə fikirləşməyə dəyər. Mənə xoş gəldi. Amma cavab üçün mənə bir neçə gün vaxt verin.

Ucadan:

– *Mademoiselle*, mən çıxılmaz vəziyyətdəyəm, – dedim, – bir dəqiqə də vaxtim yoxdu! Əgər mənə ərə gəlməyə razılıq verməsəniz, gərək Parisə qayidib təzədən mütaliəyə başlayım. Çünkü düz min beş yüz məktub hələ məni gözləyir.

– İnsafınız olsun, axı mən sizə o dəqiqə necə cavab verim?! Düz iyirmi beş dəqiqə əvvəl mən siz adda birisinin varlığından belə xəbərsiz idim. Mən gərək dostlarla, qohumlarla məsləhətləşim.

– Onların bu məsələyə nə dəxli var? Siz müstəqil insanınız, həm də uşaq deyilsiniz. Vaxt gözləmir. Mən də gözləyə bilmərəm. Sizə hər şeyi danişdim. Siz ağıllı insansınız. Məgər uzun düşüncələr ani qəbul olunan qərara təsir eləyə biləmi?

– Ümidvaram, siz elə bu dəqiqə məndən cavab istəməzsiniz? Bu lap ağ olardı.

– Mən elə məhz ağ eləyirəm. Düz iki saatdan sonra qatarım Parisə yola düşür.

O, fikirli-fikirli mənə baxıb:

– Siz dəlisiniz, buna şəkk-şübhə ola bilməz. Başqlarının, elə özünüün də təhlükəsizliyi üçün sizi qandallamaq lazımdır.

Mən geri çəkilmək niyyətində deyildim:

– Cavab necə olacaq, – dedim, – hə, ya yox?

O, ciyinlərini çəkib:

– *Mon Dieu*¹, – dedi.

¹ İlahi (fr.)

Bir dəqiqə susub dayandı. Mən əzab içində cavab gözlayirdim. Bütün səbrim tükənəndə cavab gəldi:

– Hə.

Qubernator əlini arvadına sarı uzadıb:

– Bax bu da mənim arvadım, – dedi. – Bir həftədən sonra nikah bağladıq və mən qubernator təyin olundum. Hörmətli cənablar, mənim bəxtimə əsl xəzinə çıxmışdı. Onun min nəfərdən birində olan gözəl xasiyyəti var. O, qadın ürəyinə, amma kişi ağlına malik bir insandi.

Arvadı ona düzəliş verib:

– *Mon ami*¹, çox elə dərinə getmə, – dedi. – Sən indi tək özünü yox, məni də gülüş hədəfinə çevirdin.

Sonra əri belçikalı polkovnikə sarı döndü:

– Deyəsən, polkovnik, siz də subaysınız? Əgər belədirsa, tərəddüd eləmədən məsləhət görərdim, Cenevrəyə yollanásınız. Ora cazibədar gənc qızlar gülüstanıdır (onun təbirincə, «une pepini re»). Ən yaxşı arvadı özünüzə məhz orada tapa bilərsiniz. Həm də Cenevrə özü başqa bir aləmdir. Vaxt itirmədən yola düşün, polkovnik, mən sizə arvadığın qohumlarının ünvanını verərəm.

Hekayətin nöqtəsini arvadı qoydu.

– Məsələ burasındadır ki, hesablanmış nikah zamanı hesab eləmirsən ki, hər şey artıqlamasıyla olacaq. Odur ki peşmançılıq hissi də elə güclü olmur. Bir halda ki, siz bir-birinizdən çox şey tələb eləmirsiniz, naşükürlük üçün də bir elə əsas olmur. Biri o birində mükəmməllik axtarmadığından bir-birlərinin çatışmazlığına da dözümlə yanaşırlar. Əlbəttə, ehtiras gözəl şeydir, amma nikah üçün elə də etibarlı dayaq deyil. Bilirsiniz, nikah o zaman xoşbəxt sayıla bilər ki, ər-arvad bir-birinə hörmət etməyi bacarsın, hər ikisinin cəmiyyətdə eyni mövqeyi, ümumi maraqları olsun. Məhz bu halda, yəni əgər ikisi də yerini biləndirsə, yalnız almağı yox, verməyi də bacarırsa, yalnız özü üçün yaşamayıb, həyatını yanındakına həsr eləməyə də hazırlısa, bu nikah bizimki kimi xoşbəxt olacaq.

Azca susub sözünü yekunlaşdırıldı:

– Amma hər şey bir yana, mənim ərim həddən artıq ləyaqətli kişidir.

¹ Mənim dostum (fr.)

LUIZA

Luizanın nəyə görə mənimlə yaxınlıq eləməsini heç cür başa düşə bilmirdim. Onun məndən qəti xoşu gəlmirdi və fürsət düşən kimi qaramca çox şirin tərzdə acı sözlər deməyi özünə iş-peşə eləmişdi. Ürəyindəkiləri birbaşa üzümə deməyə üzü gəlmirdi: çünkü həddən artıq nəcib insan idi, amma işarələrlə – köks ötürməklə, gözəl əllərinin hərəkətiylə dedikləri dildən çıxan sözdən də aydın eşidilirdi. O, içi zəhər dolu komplimentlər ustasıydı. Doğrusu, biz artıq bir-birimizi iyirmi beş il idi yaxından tanıyırdıq, amma kim desə də, köhnə tanışlığın ondan ötrü nəsə bir əhəmiyyət kəsb etdiyinə inanmırıam. O, məni qaba, şöhrətpərəst, xudbin və təbiyəsiz bir insan kimi tanıyordu. Amma barəmdə bu qənaətdə ola-ola məndən el çəkməməsi çox müəmmalıydı. Əksinə, elə bil, ortada pis nəsə yox idi: gah məni evinə səhər, gah nahar yeməyinə çağırırdı, bir-iki dəfə də dəvət eləmişdi ki, şənbə və bazarı onun şəhərətrafi malikanəsində keçirim. Nəhayət, elə bil, məsələnin nə yerdə olduğu mənə çatdı. Luizanın içini gəmirən bir şübhə vardı ki, bəs mən ona inanmırıam. Ona görə həm məndən xoşu gəlmirdi, həm də məni hər dəfə yanında görmək istəyirdi. Bəli, mən onu ciddi qəbul eləməyen yeganə insan idim. Bu, onu hikkələndirirdi və görünür, mən səhvimi etiraf eləyib təslim olmayıncə rahatlanan deyildi. Ola bilsin, onun maska arxasında gizlənən əsl sıfətini gördüyümdən müəyyən qədər şübhələnmişdim və sonuncu insan kimi gec-tez məni də yola gətirəcəyinə israrlı idim. Doğrusu, mən Luizanın islaholunmaz yalançı olduğunu tam əmin deyildim. Ola bilsin, o, başqalarından da çox özünü aldıadırı və ürəyinin bir yerində hamiya gülündü. Və əgər məsələ, həqiqətən də, beləydisə, onda mən onu bir dələduz kimi cəlb eləyirdim. Yəni, hardasa, elə bil, bizim kiminsə aqlına belə gəlməyən, ümumi bir sırrımız var idi.

Mən Luizani qız vaxtlarından tanıyırdım. O, irigözlü, qəmgın baxışlı zərif və zəif bir qız idi. Atasıyla anası ona

pərəstiş edirdilər, üstündə əsirdilər, deyəsən, hansısa yolu-xucu xəstəlikdən sonra ürəyində fəsadlar əmələ gəlmışdı deyə, onu xüsusi qorumaq lazım gəldi. Tom Meytlend ona evlənmək təklifi eləyəndə valideynləri çash-baş qaldılar. Onlar qızlarını ailə həyatının məşəqqətlərinə tab gətirmək üçün həddən ziyadə zəif hesab eləyirdilər. Amma onlar kasib, Tom Meytlend isə varlı idi. O, Luizanın yolunda hər şeyə hazır olduğuna and içirdi və nəhayət, onlar bu könüllü himayədarlıq təklifinə tabe oldular. Tom Meytlend hündür-boylu, gümrəh, çox gözəl bir gənc, həm də idmançı idi. Luizanın yolunda, doğrudan da, hər şeyindən keçməyə hazır idi. O, yaxşı anlayırdı ki, Luiza o xəstə ürəklə bu yer üzündə çox duruş gətirə bilməyəcək və onun olub-qalan illərini xoşbəxt keçirməsi üçün gücü çatanı da eləyirdi, çatmayanı da. O, sevimli idmanını da atdı. Səbəb Luizanın ondan bunu tələb etməsi deyildi (əksinə, o, ərinin uğurlarına sevinirdi), səbəb qəribə təsadüflərin məcmusuydu. Belə ki, qolf oynamaq, yaxud ov eləmək üçün evdən çıxanda hər dəfə tərslikdən Luizanın ürək tutması olurdu. Fikirləri üst-üstə düşməsə də Luiza güzəştə gedirdi. Bəlkə də, o, dünyada ən sözəbaxan arvad idi. Amma xəstə ürəyi vəziyyəti dəyişirdi, Luiza bir həftə yataqdan qalxa bilmirdi, elə yazıq, miskin durumda olurdu ki. Əlbəttə, onun tərəfindən belə bir qadına qarşı çıxməq əsl vəhşilik idi. Odur ki sonradan elə hey özünün səhv olduğunu Luizaya təlqin eləmək istəyirdi. Bu açıqürəkli insan uzunmüddətli mübarizədən sonra nəhayət, Luizanı razi sala bilirdi. Bir dəfə gəzmək həvəsinə düşəndə Luizanın səkkiz mil yol qət etdiyinin şahidi olub Tom Meytlendə eşitdirdim ki, arvadı heç də ilk baxışdan göründüyü kimi deyil, gümrəhdır. O başını bulayıb dedi:

– Yox, yox, onda gümrəhliqdan əsər-əlamət yoxdur. Ona dünyanın ən yaxşı həkimləri baxıb, hamisinin da qənaəti belə olub ki, həyatı bir tükdən asılıdır. Sadəcə, qeyri-adi iradəyə malikdir.

O, Luizaya mənim onun səhhəti barədə qənaətimi çatdırıldı.

Əbədi əzabkeş:

– Elə günü sabah bunun haqq-hesabını çekməli olacağam, – dedi. – Mən ölümü gözlərimlə görəcəyəm.

Mən etiraz etdim.

– Məncə, sizin kifayət qədər gücünüz var, sadəcə, həvəs lazımdır.

Çoxdan sezmişdim ki, ürəyincə olan mərasimlərdə o, bütün gecəni səhərəcən rəqs eləməyə hazırlıdır. Əksinə, hara ki ürəyincə deyildi, onu darixdirirdi, onda özünü pis hiss eləyirdi və Tom onu evə aparmalı olurdu.

– Qorxuram, mənim sözüm sizə xoş gəlməsin.

Luiza nəzakətlə üzümə gülümsədi, amma iri mavi gözleri çox ciddiydi.

Luiza ərini itirdi. Onlar qayıqda gəzintiyə çıxanda don-mamaq üçün bütün adyallarla Culianın üstünü örtdüyündən özü dəhşətli sətəlcəmdən sonra canını tapşırıdı. Ondan Culiyaya sanballı var-dövlət və bir qız uşağı miras qaldı. Luiza kirimək bilmirdi. Ümumiyyətlə, onun bu zərbəyə necə dözdüyü möcüzədir. Dostları gözləyirdilər ki, nakam Tomun ardınca o da bu gün-sabah son mənzilə yollanacaq. Haminin atadan yetim qalan qızçığaza yazığı gəlirdi. Çünkü onun bu gün-sabah anadan da yetim qala-cağına heç kimdə şübhə yox idi. Odur ki Luizaya diqqətlərini ikiqat artırdılar. Dostları ona əlini tərpətməyə də imkan vermirdilər, onu qayğıdan xilas eləmək üçün aqlı-qaralı bütün işləri özləri görməyə hazır idilər. Başqa cür ola da bilməzdi. Yorucu, yaxud maraqsız nəsə bir işlə məşğul olan kimi ürəyi xəyanət eləyirdi və Luiza gəlib ölümün astanasında lövbər salırdı. Deyirdi, bir vaxtlar bütün qayığını çekən həmin o insansız indi günü-gündən ölməklə məşğuldu və bu xəstə canıyla əziz Ayrısını necə böyüdəcəyini bilmir. Bu zaman dostları ondan niyə təzədən ərə getmək istəmədiyinin səbəbini soruşturlar. O, belə ürəklə bu işdən söhbət belə gedə bilməz, amma, əlbəttə ki, Tom da belə olmasının istəyərdi, əslində, bu, Ayrisin də xeyrinə olardı. Amma axı bu zavallı əlili kim özünə yük eləmək istəyər? Qəribə də olsa, bu yükün altına girməyə hazır olanların sayı qədərindən də artıq oldu. Tomun vəfatından bir il sonra Luiza Corc Xobxausa ərə getdi. O, böyük ümidi lə verən qiyamət bir gənc idi. Həm də kasib-filan deyildi. Belə bir zərif məxluqun qayığına qalmaq vəzifəsinin məhz onun alınmasına yazılıdıguna görə taleyindən həddən ziyanə razı idi.

Luiza:

– Qorxma, mən çox davam gətirmərəm, – deyirdi.

O hərbiçiydi, özü də hərbiçi şərəfini hər şeydən üstün tutan hərbiçi. Amma artıq ehtiyatdaydı. Luizanın səhhəti onların qış Monte-Karloda, yay Dovilldə keçirmələrini tələb edirdi. O, öz hərbiçi karyerasından elə də tez imtina etmək istəmədi, Luiza da, ilk əvvəl, bu haqda eşitmək belə istəmirdi. Nəhayət, bu əri də əvvəlki kimi təslim oldu və özünü bütünlükə arvadının qalan ömrünü imkan daxilində xoşbəxt keçirməsinə həsr etdi.

Luiza:

– Daha bir şey qalmayıb, – deyərdi, – arzum budur ki, sənə yük olmayım.

Növbəti iki-üç ildə Luiza o xəstə ürəyi ilə geyinib-kecinqəmiş görkəmdə səsli-küylü ziyafətlərin hamisində peydə olub qədd-qamətli gənc oğlanlarla nəinki rəqs eləməyindən qalmırıldı, hətta onlara qaş-göz də eləyirdi. Corc Xobxaus Luizanın birinci əri vəzifəsinin öhdəsindən gələ bilmək üçün arasında tünd içkilərlə özünə ürək-dirək verirdi. Ola bilsin, çətin ki, Luizanın xoşuna gələcək bu içkiyə meyillilik onda aludəciliyə çevriləcəkdi, amma, xoşbəxtlikdən (Luizaya görə), müharibə başlandı. O, alaya qayıtdı və üçcə aydan sonra həlak oldu. Bu, Luiza üçün çox ağır zərbə idi. Amma anlayırdı ki, belə bir vaxtda şəxsi dərdi çox da işşırtmək olmaz. Əgər ürəktutmaları yenə olurdusa da, hər halda, bundan öz ürəyindən başqa heç kim xəbər tutmurdu. O, dərdini az da olsa, dağıtməq üçün özünün Monte-Karlodakı malikanəsini yaralı zabitlər üçün sanatoriyaya çevirdi. Dostları deyirdilər ki, o, bu gərginliyə dözməyəcək. Özü də onlarla razılaşırıdı:

– Əlbəttə, bu, məni öldürəcək, – deyirdi, – amma ney-ləmək olar? Mən öz borcumdan çıxıram.

Amma ölmədi. Yaşamaqdan bu vaxtacan almadığı qədərində həzz alındı. Bütün Fransada buradan məşhur sanatoriya yox idi. Mən, təsadüfən, Luizayla Parisdə rastlaşdım. O, «Rits»də hündür və çox gözəl bir gənc fransızla səhər yeməyi yeyirdi. Mənə dedi ki, bura sanatoriyanın işləriylə əlaqədar gəlib. Zabitlər ona qarşı həddən artıq nəzakətlidirlər. Onun belə zəif olduğunu bildiklərindən tək qoymurlar. Onlar onun qayğısına lap ...hə, lap sevən ərlər kimi qalırlar. Culiya ah çekdi:

– Zavallı Corc, kimin ağılna gələrdi ki, mən bu ürəklə onun ölümünü yaşayacağam.

Mən düzəliş verdim.

– Həm də zavallı Tom.

Səbəbini bilməsəm də, hiss elədim ki, sözlərim xoşuna gəlmədi. Adəti üzrə, sifətində əzabkeş ifadə yaradıb gülüm-sədi və o gözəl gözləri yaşıla doldu.

– Siz həmişə elə danışırsınız ki, elə bil, bundan sonra yaşayacağım o üç-dörd günə görə məni qınayırsınız.

– Yeri gəlmışkən, deyəsən, sizin ürəyiniz əməlli-başlı düzəlib.

– O heç vaxt düzəlməyəcək. Bu gün özüümü həkimə göstərmışəm. Dedi ki, pis günə hazır olmalısan.

– Boş şeydir, siz ki iyirmi ildir, pis günə hazırlaşırsınız.

Mühəribədən sonra Luiza Londonda məskən saldı. Elə əvvəlki zəif, zərif, irigözlü, rəngi avazmış qadın idi. Amma qırkı haqlasa da, heç kim ona iyirmi beşdən artıq yaşı ver-məzdi. Artıq pansionu tərk eləyib böyük qız olmuş Ayris də onun yanına gəlmişdi.

Luiza:

– Qızım mənim qayğıımı çəkəcək, – deyirdi. – Əlbəttə, belə bir əlil anaya dözmək onun üçün çətin olacaq. Amma, çətin ki, çox əziyyət çəkə. Axi mənim bu dünyalıq barmaqla sayılacaq qədər günüm qalıb.

Ayris canlara dəyən qız idi. Anasının ağır xəstə olduğunu ömrü boyu ona təlqin eləmişdilər. Hətta uşaq olanda da səs çıxarmağa ixtiyarı yox idi. Lap balacılıqdan anlayırdı ki, anasına həyəcanlanmaq olmaz, bu, ona çox ziyandır. Düzdü, indi Luiza özünə – bir yararsız qoca arvada görə qızını qurban verməyəcəyini inad eləsə də, Ayris onu eşitmək belə istəmirdi. Məgər zavallı ananın qulluğunda durmaq özünü qurban verməkdir? Yox, bu ki xoşbəxtlikdir. Luiza onun heç də az olmayan qayığını köks ötürə-ötürə qəbul eləyirdi.

– Mənim yanımda olması qızıma da xoş gəlir, – deyirdi.

– Bəs sizə elə gəlmirmi ki, indi onun adam içində çıxan vaxtidir?

– Mən də həmişə belə deyirəm, amma onu tay-tuşlarıyla vaxt keçirməyə heç cür razı sala bilmirəm. Göydəki də şahiddi ki, kiminsə məndən ötrü əzab çəkməsini qəti istəmirəm.

Ayris özü isə mənim nəsihətlərimə belə cavab verdi:

– Yaziq anam, istəyir ki, dostlara qonaq gedəm, şənlik-lərdə olam, amma elə evdən çıxmağa məəttələm, o dəqiqə ürək tutması başlayır.

Amma tezliklə Ayris aşiq oldu. Mənim tanışlarımdan biri, kifayət qədər xoş bir gənc ona evlənmək təklifi etdi və razılığını aldı. Ayris çox xoşuma gəlirdi, nəhayət, onun da öz həyatının olacağına yaman sevinirdim. Görünür, qız əvvəl belə bir işin mümkünlüyünü ağılna belə getirməzdi. Amma günlərin bir günü həmin gənc insan çox ümidsiz halda yanına gəlib toyun qeyri-müəyyən vaxta qədər təxirə salındığını dedi. Demə, Ayris anasından ayrılməq istəmirmiş. Əlbəttə, mən kiməm ki? Amma Luizaya görüşmək qərarına gəldim. Dostları çaya dəvət eləmək onun köhnə adəti idi. İndi yaşlananda şair və rəssamları da öz ətrafına topayırdı.

Dilucu salam-kəlamdan sonra:

– Eşitdim, Ayris ərə getmək istəmir, – dedim.

– Hələ məlum deyil. Amma mən nə qədər dil-ağız eləsəm də, tələsməməyi məsləhət bilir. Diz çöküb yalvardım ki, mənə fikir vermə, amma o, anasını belə qoyub getməkdən qəti imtina elədi.

– Sizə elə gəlmirmi ki, bu addımı atmaq onun üçün asan deyil?

– Dəhşətdir. Doğrudur, cəmi bir neçə ay gözləmək lazım gələcək, amma, hər halda, kiminsə özünü mənə qurban verdiyini fikirləşəndə pis oluram.

– Əziz Luiza, artıq ikisini basdırınız, heç cür başa düşə bilmirəm, niyə axı siz azi ikisini də basdırmasınız?

O, cavabında buz kimi səsiylə:

– Burada gülməli bir şey görmürəm, – dedi.

– Sizə heç vaxt qəribə gəlməyib ki, bütün arzularınızı həyata keçirməyə həmişə özünüzdə təpər tapmısınız, xəstə ürəyiniz yalnız üzərinizcə olmayanların gerçəkləşməsinə mane olub.

– Sizin mənim barəmdə nə fikirdə olduğunuzu çox gözəl bilirəm. Siz heç vaxt mənim xəstəliyimin ciddiliyinə inanmamısınız, eləmi?

Düz gözlərinin içində baxdım:

– Heç vaxt. Elə düşünürəm ki, siz düz iyirmi beş ildi, hamını aldatmaqla məşğulsunuz. Mən ömrüm boyu sizin qədər xudbin və qəddar qadına rast gəlməmişəm. Sizinlə evlənən iki bədbəxtin həyatını məhv elməyiniz az deyil, indi də doğma qızınızı hədəf seçmisiniz.

Əgər indi Luizanın ürəyi tutsaydı, qəti heyrətlənməzdəm. Əmin idim ki, dəhşətə gələcək. Amma o, təbəssümlə kifayətləndi.

– Mənim yazıq dostum, bu sözlərinin peşmançılığını çəkəcəyin gün uzaqda deyil.

– Deməli, siz fikrinizdə qətisiniz. Ayrıs o oğlana ərə getməyəcək. Eləmi?

– Mən yalvarıram ki, o oğlana ərə getsin. Bilirəm ki, özüm buna dözməyəcəyəm. Amma neyləməli? Mən kimə lazımadam? Olsa-olsa, hamı üçün yükəm.

– Siz ona belə də dediniz, hə? Dediniz ki, dözməyəcəksiniz?

– O, məni məcbur elədi.

– Guya ki, sizə ürəyiniz istəməyən nəyisə elətdirmək mümkünkündü?

– Əgər istəyir, qoy lap günü sabah ərə getsin. Əgər dözməyəcəyəmsə, qoy dözməyim. Burada nə var?

– Bəlkə, risk eləyək?

– Doğrudanmı, sizin mənə azca da rəhminiz gəlmir?

– Rəhm nədir, mənim sizə gülməyim gəlir.

Luizanın solğun yanaqları azca qızardı. Əvvəlki kimi gülümsəsə də, gözlərindən mənə sarı boylanan baxışları soyuq və qəddar idi.

– Uzağı bir aya toydu, – dedi, əgər başıma bir iş gəlsə, istəyirəm ki, nə siz, nə də Ayrıs vicdan əzabı çəkəsiniz.

Luiza sözünün üstündə durdu. Toy günü müəyyən olundu, bahalı cer-cehiz sıfariş edildi, dəvətnamələr göndərildi. Ayrıs və o xoşsimalı gənc, sanki, nura bələnmişdi. Toy günü səhər saat onda iblisin bu gəlinciyinin – Luizanın yenidən ürəyi tutdu və canını tapşırıldı. Amma, deyəsən, ürəyi öz qatilini, Ayrisi bağışlamışdı.

MEYHYÜ

474

Çox insanın həyati ətrafi ilə temasda müəyyənləşir. Taleyin onlara birgə yazdığı yazını nəinki itaətlə, hətta könüllü qəbul eləyirlər. Onlar öz rəslərinin üzəriylə yeridiklərinə görə razı qalan qatarlara, küçə yollarıyla ora-bura şütyüb qəflətən kənd yoluna çıxan balaca, şən avtomobilə bənzəyirlər. Mənim belə insanlara hörmətim var. Onlar yaxşı vətəndaş, yaxşı ər və yaxşı atadırlar. Həm də axı dövlətə vergi ödənməlidir, ya yox? Amma belələri məni qəti maraqlandırırmır. Fikrimcə, necə deyərlər, nadir nüsxəli insanlar daha maraqlıdırırlar. Onlar həyati öz əllərinə alıb ondan istədiklərini hörüb qururlar.

Ola bilsin, iradə azadlığı adlı şey bizlərə, ümumiyyətlə, verilməyib, amma onun illüziyası həmişə təsəvvürlərimizdədir. Yolayıcında bizlərə elə gəlir ki, sağa, yaxud sola getmək öz ixtiyarımızdadı, seçimdən sonra isə ağlımızda da gəlmir ki, bizləri bura bütün dünya tarixinin keçdiyi yol gətirib.

Mən ömrüm boyu Meyhyudan maraqlı insana rast gelməmişəm. Detroytdan olan bu insan bacarıqlı və parlaq karyeralı vəkil idi. Otuz beş yaşının arxasında böyük və səmərəli təcrübə dayanırdı. Maddi cəhətdən özünü təmin etmişdi və çox parlaq bir gələcəyin astanasında dayanmışdı. O, ağıllı, dürüst və yaraşıqlıydı. İqtisadi və siyasi mühitdə görkəmli fiqur olması üçün hər şey hazır idi.

Bir axşam o, dostlarıyla öz klubunda oturmuşdu. Azca içkiliyilər, İtaliyadan yenicə qayılmış dostlardan biri Kapridə gördüyü evdən danışındı. Bu ev Neapolitan körfəzinin üstündəki təpədəydi, ətrafi yaşlılığa qərq olmuşdu. Meyhyu Aralıq dənizinin ən gözəl adasının gözəlliklərinin təsvirini dirləyib dedi:

- Əla səslənir. O ev satılırmı?
- İtaliyada hər şey satılır.
- Gəl onlara teleqram vurub qiymət təklif eləyək.

– Zəhmət olmasa, icazə ver, soruşum görək, Kapridə ev sənin nəyinə lazımdır?

Meyhyu cavabında:

– Mən orada yaşayacağam, – dedi.

O, teleqraf blanklarının ardınca adam yollayıb doldurdu və göndərdi. Bir neçə saatdan sonra cavab gəldi. Təklif qəbul olunmuşdu.

Meyhyu riyakar insan deyildi və açıqca deyirdi ki, ayıq vəziyyətdə dünyasında belə dəlilik eləməzdi. Amma aylanandan sonra elədiyinə peşman-filan da olmadı. Onun nə tez özündən çıxmağı, nə də həddən ziyadə çılğınlığı vardı, o çox səmimi insan idi. Hərəkətini səfəhlik kimi qəbul eləsəydi, özünü sindirməməq naminə dediyindən dönen deyildi. Bu məsələdə də qəbul elədiyi qərarı dəyişməyi lazım bilmədi. Var-dövlət dalınca qaçanlardan deyildi, amma yaxşı yaşamaq üçün kifayət qədər pulu vardı. Ağlına belə bir fikir gəldi ki, Tanrıının verdiyi ömrü mənasız insanların xırda-para davadaşını çözəməyə, xərcləməyə dəyməz. Ölçülü, biçili heç bir planı yox idi, sadəcə, artıq ondan ötrü bütün mənasını itirmiş bu öyrəşdiy həyatdan uzaqlaşmaq istədi.

Dostları, yəqin, elə güman eləyirdilər ki, Meyhyu havalanıb. Məncə, dostları onu yolundan döndərmək üçün hər yola gedərdilər. O, işlərini qaydasına saldı, mebellərinin üstünü bağlatdırdı və yola düzəldi.

Kapri mavi dənizin yuduğu məsum bir sərt qayadır. Amma üzümlüklərin dipdiri yaşıllığı bu sərtliyi yumşaldır. Kapri nəvazişli, təmkinli və xoşüzlü bir adadır. Meyhyunun yaşamaq üçün belə qiyamət yer seçməsi, doğrusu, məni heyrətləndirirdi. Çünkü mən ömrümdə gözəlliyyə onun qədər biganə insana rast gəlməmişdim. Orada onun nə axtardığı mənə aydın deyildi: xoşbəxtlik, azadlıq, yoxsa sadəcə, bayram ovqatı? Bilmirəm. Amma dəqiq bilirəm ki, o, axtardığını tapdı. Bütün hisslər üçün çox cazibəli olan dünyanın bu gözəl guşəsində o yalnız mənəviyyatını yemləməklə məşğul idi. Məsələ burasındadır ki, Kapridə tarixi olmayan bir daş belə yoxdur və Tiberiya imperatorunun kölgəsi daim bu yerin üstündədir. Meyhyu Neapolitan körfəzinə açılan pəncərələrindən Vezuvinin mərhəmətli köksünü, rəngdən-rəngə düşən işıqları, romalıların və yunanların əcdalarını yada salan yüzlərlə yerləri görürdü. Keçmiş

bütünlükə onun düşüncələrinə hakim kəsilmişdi. Əvvəllər heç vaxt xaricdə olmamışdı. İndi burada ilk dəfə gördüyü hər şey onu həyəcanlandıır, yaradıcı təxəyyülünü oyadırdı. Meyhyu iş-gúc adamıydı. Bir müddət sonra nəsə tarixi bir şey yazmaq istədi. Bir xeyli mövzular üzərində seçim elədi və nəhayət, Roma imperiyasının ikinci yüzilliyində dayandı. Bu dövr çox az öyrənilmişdi və müasir dövrə uyğun gələn məsələləri qabartmaq istəyirdi.

Kitablar toplamağa başladı və qısa bir zamanda nəhəng kitabxana sahibi oldu. Vəkillik fəaliyyəti dövründə Meyhyu sürətlə oxumağa vərdiş eləmişdi. Beləliklə, işə başladı.

Əvvəl-əvvəl axşamlarını daha çox meydandakı qəl yanaltıxanada rəssam və yazıçıların əhatəsində keçirirdi. Sonra iş başını elə qatdı ki, o mühitdən aralanmalı oldu. O, bu sakit, isti dənizdə üzməyi, kəkilli üzümlüklərdə lap uzaqlaracan gəzməyi xoşlamağa başlamışdı. Amma vaxtını kitablara həsr eləməyə başlayanda gəzməkdən də, üzməkdən də imtina etdi. O, Detroytda olduğundan daha çox, daha canfəşanlıqla işləyirdi. İşə günorta başlayıb hər səhər Kapridən Neapola üzən bərənin fit səsi ona saatın beş olduğunu və yatmaq vaxtını çıxdan ötürdüyüni xəbər elə-yənəcən gecə-gündüz bilmirdi.

Mövzu günü-gündən onun qarşısında bütün genişliyi və əhəmiyyəti ilə açılırdı. Və artıq xəyalən onu ötən əsrin nəhəng tarixçiləriylə yanaşı qoyulacaq bu işin bəhrəsini görürdü. İllər ötdükcə insanlardan daha da uzaqlaşırıldı. Onu yalnız bir partiya şahmat oynamaq adıyla şirnikləndirməklə, yaxud kiminləsə mübahisə etmək adıyla evdən çıxara bilərdin. O, intellektlərin mübahisəsindən ləzzət alındı. O, indi çox mütaliəliydi. Özü də təkcə tarixi yox, fəlsəfəni, təbiət elmlərini də dərindən mənimsemişdi. O çox usta natiq olmuşdu. Çevik düşüncəli, məntiqli, hazırlıq ididir. Amma əvvəlki kimi xeyirxah və təmkinli insan olaraq qalmışdı. Aydın məsələdir ki, qələbə hamı kimi ona da hədsiz məmənunluq gətirirdi, amma o, rəqibinin qürurunu nəzərə alıb içinin sevincini üzə vurmurdur.

O, bu adaya əzələli, biçimli bədənlə, qapqara, şəvə kimi saç-saqqalla gəlmışdı. Get-gedə dərisi təravətini itirib soluxdu, ariqladı və zəif düşdü. Qəribədi, bir vaxtlar, bəlkə də, dünyanın ən ayıq insanı, məsləkçə ən qatı materialist-

lərdən olan Meyhyu indi bədəninə nifrət eləyirdi, ona yalnız ruhun əmrlərini yerinə yetirməli olan kobud bir alet kimi baxırdı. İşini davam etdirməsinə nə yorğunluq, nə də xəstəlik mane ola bilərdi. Düz on dörd il nəfəs dərmədən işlədi. O, min qovluq araşdırıldı, bölgülərə ayırib onlardan bəhrələndi. Öz mövzusunu dibinəcən eşəldi və nəhayət, hazırlıq mərhələsini yekunlaşdırıldı. Elə yenicə yazmağa başlamaq üçün stol arxasına keçmişdi ki, canını tapşırıldı.

Bəli, bədəni ona qarşı hörmətsizlik edən bir materialdən qisasını belə aldı.

Topladığı nəhəng bilgiləri də özüylə apardı. O məsum arzusu, adını Hibbon və Mommzenlə yanaşı görmək arzusu da ürəyində qaldı. İndi onu yalnız dostları xatırlayır və təəssüf ki, onların da sayı ildən-ilə azalır. Dünya üçün isə o, sağlığında olduğu kimi bu gün də naməlum bir insandır.

Amma, hər halda, fikrimcə, o, xoşbəxt həyat yaşadı. Çünkü onun ömrünün mənzərəsi mükəmməl və gözəldir. O, istədiyini elədi və arzuladığı sahil artıq gözünə görünən də qumuna ayaq basmadan çıxıb getdi.

Somerset Moem

Seçilmiş əsərləri

MÜNDƏRİCAT

Aydınlığa can atan yazıçı 5

ROMAN

Teatr 9

PYESLƏR

Sadiq arvad 248

Ledi Frederik 337

NOVELLALAR

Tüksüz Meksikalı 412

Məqsədli izdivac 451

Luiza 467

Meyhyu 474



MÜASIR DÜNYA EDEBİYATI SOMERSET MOEM

*Somerset
Moem*

MÜASİR DÜNYA EDEBİYATI



Somerset Moem. Seçilmiş eserleri.

Çapa imzalanmışdır 11.03.2010. Format 60×84 1/₁₆. Ofset çap üsulu.
Fiziki çap vərəqi 30. Sifariş 41. Tiraj 7000.

“Şərq-Qərb” ASC-də çap olunmuşdur
Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.: (+994 12) 374-75-62
Faks: (+994 12) 370-18-49
e-mail: sharq.qarb@gmail.com